

Conatan Swift
QULLİVERİN SƏYAHƏTİ



Conatan Swift

QULLİVERİN SƏYAHƏTİ



Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qazasından sonra cirtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Mühəribədə məğlub olan tərəf Qullivera nifrat edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimisi oradan uzaqlaşır.

Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir.

Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edan Qulliver, buradakı insanların da qəribə, cansızıcı həyat sürdüklərinin şahidi olur. Uçan adamın sakınları yalnız müsiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltaqlar geyinirlər. Onların ətraflarındaki hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir.

Qulliverin başına gələn maraqlı, qorxulu və qəribə humorla müşayiət olunan hadisələr sizlə hər sahifədə həm aylondırıçək, həm də düşündürəcək.

Öz zamanındaki İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Swift (1767-1745) Dublinda anadan olub, çox ağır və çətin bir hayat yaşadı. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: "Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur".

Swiftin "Qulliverin səyahəti" romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-ci ildə yazılmasına baxmayaraq bu gün də aktualdır.

Birinci hissə

Conatan Swift
QULLİVERİN SƏYAHƏTİ

Qanun Nəşriyyatı, 2013
“Əli və Nino” Nəşriyyatı, 2013
312 səhifə. 1000 tiraj

Tərcümə edən: Mikayıł Rzaquluzadə

Korrektorlar: Anar Gərəyli
Sona Əliyeva

Rəssam: N.Rəhimov

ISBN 978-9952-26-552-1

© “Qanun” Nəşriyyatı, 2013
© “Əli və Nino” Nəşriyyatı, 2013
© Gənclik, 1983

Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az

“Əli və Nino” Nəşriyyatı
Bakı, Azərbaycan
Z.Təğıyev, 19
Tel.: (+994 12) 493 04 12
e-mail: info@alinino.az
www.alinino.az

LİLİPUTSTANA SƏYAHƏT



BİRİNCİ FƏSİL

Müəllifin özü və ailəsi haqqında bəzi məlumat verməsi. Səyahətə ilk həvəsi. Gəminin falakatə düşçə olması, müəllifin isə üzə-üzə xilas olub, sağ-salamat liliptülər ölkəsinin sahilərinə yetişməsi. Onu əsir edib ölkənin içərilərinə aparmaları.

Mən Nottingempşirdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi. On dörd yaşım tamam olanda, atam məni İmanyuelin Kembridcəki kollecinə göndərdi. Orada üç il qalıb elmləri cidd-cəhdə öyrəndim. Məni kollecədə daha artıq saxlamaq üçün atamın pulu olmadıqdan, kollecən çıxarıb, Londonun görkəmli hakimi mister Cems Betsin yanına şagird qoydu. Dörd il onun yanında qaldım. Atam mənə aradı, səfər pul göndərdi. Mən bu pulların hamisini gəmi səfərlərinə aid bilikləri və riyaziyyatın başqa sahələrini öyrənmək üçün xərclayırdım. Bu elmlər səyahət zamanı hər bir vaxt mənə lazım ola bilərdi. İnanırdım ki, bəxtim məni gələcəkdə səyahətçi edəcək. Mən mister Betsdən ayrılib Nottinghempşirə, evə qayıtdım. Atamın, əmim Consun və başqa qohumlarının köməyiil qırx funta qədər pul yiğə bildim, təhsilimi davam etdirmək məqsədiə Leydenə getməyi qərara aldım. Qohumlarım hər il mənə otuz funt pul göndərəcəklərini vəd etdilər. Mən Leydəndə iki il yeddi ay ərzində tibb elmini öyrəndim. Bilirdim ki, bu elm uzaq səyahətlərdə mənə lazım olacaq.

Leydəndən qayıtdıqdan sonra xeyirxah müəllimim mister Betsin köməyiil "Qaranquş" adlı bir gəmida carrahlıq vəzifəsinə qəbul olundum. Bu gəminin kapitanı Eybreq Penell idti. Mən bu gəmidə üç il yarım işladım. Levanta və başqa ölkələrə bir neçə dəfə səyahətə getdim. Vətəna qayıtdıqdan sonra köçüb Londonda yaşamağı qərara aldim. Mister Bets mənim bu qərarımı çox bayındı və bir neçə xəstəni müalicə üçün yanına göndərdi. Mən Old-Curi küçəsində kiçik bir evin bir hissəsini kiraya etdim və dostlarının məsləhətli Nyugetstridə corablıq edən mister Edmond Bertonun ikinci qızı miss Meri Bertonla evləndim. Qız üçün cehiz olaraq, dörd yüz funt pul aldım.

İki il sonra mənim xeyirxah müəllimim Bets vəfat etdi. Qazancım xeyli azaldi. Dostlarım az idi, peşə yoldaşlarının pis hərəkətlərini təkrar etmək isə mənə ar galırdı. Odur ki, aradımla və bəzi tanışlımla məsləhətləşib, yenə də dənizçiliyə getmək qərərini goldım. Altı il ərzində gəmidə cərrahlıq etdim, iki dəfə iş yerimi dəyişib, müxtəlif gəmilərdə işladım; Şərqi və Qərbi Hindistana bir neçə dəfə səyahətə yollandım. Bu vəzifədə işləyən zaman öz işlərimi bir qədər düzəltdim.

Mən səfərə çıxanda, özümlə xeyli kitab götürərdim; boş vaxtlarında qədim və yeni dövrün ən yaxşı yazıçılarının əsərlərini oxuyardım. Sahilə çıxandan isə yerli əhalinin adət-ənənələrinə göz yetirib, onların dillərini öyrənərdim. Yaddaşım yaxşı olduğu üçün buna asanlıqla nail ola bilirdim.

Mənim bu səyahətlərimdən sonuncusu o qədər də müvəffəqiyətli olmadı. Dəniz məni usandırmışdı. Ona görə də evdə, arvad-uşağının yanında qalmağı qərara aldım. Mən dənizçilər arasında işləmək ümidiə, Old-Curidən Feqter-Leyna, oradan da Uoppinqə köydüm: ancəq mənim bu ümidiim boşça çıxdı. Üç il əbas yerə gözlədikdən sonra, axırdı "Antilopa" gəmisinin sahibi kapitan Vilyam Priçardin Cənub dənizinə¹ səfərə çıxməq barəsindəki əlverişli töklifini qəbul etdim.

¹ Cənub dənizi – Sakit okeanın Cənub hissəsinin qədim adı

Gəmimiz 1699-cu il mayın 4-də Bristoldan çıxb, yola düşdü. Səyahətimiz başlanğıcdan çox yaxşı oldu.

Səmi küləkləri sürətlə irəliyə getməyimizə kömək etdiyindən, tezliklə Şərqi Hindistana istiqamət alıq. Elə bu vaxt dəhşətli bir firtına başladı. Tufan bizi Vandimen Torpağundan¹ şimal-qırba apardı. Biz indi 30°² cənub en dairələrində idik. Gəmi heyatindən on iki nəfəri haddindən artıq yorgunluqdan və yeməyin pisliyindən ölmüş, qalanları isə tamamilə taqədən düşmüşdülər. Noyabrın 5-də (o yerlərdə yay fəslü bu zaman başlanır) güclü külək bizi irəliyə doğru qovurdu; qatı duman vardi; birdən-birə gəmidən yarım kabeltov² məsafədə sualtı qayalar göründü. Külək dəhşətlə coşaraq, gəmini alıb qayalara doğru apardı, bir tədbir görməyə vaxt qalmamışdı. Gəmi qayalara çırıldı və həmin dəqiqə parçalandı.

Gəmi heyatindən altı nəfəri, o cümlədən də mən, qayığı suya saldıq və gəmidən uzaqlaşaraq qayalara tərəf getdik. Mənim hesabımı görə biz avar çəkərək, ancaq üç mil³ qədər yol getmişdik. Son günlər hamımız gəmidə çox işləmiş olduğumuzdan, indi daha avar çəkməyə gücümüz çatmadı. Avarları atıb, özümüzü dalğaların ixtiyarına verdik. Yarım saat sonra şimaldan əsən qasırğa qayığımızı çevirdi. Qayıda olan, həbelə gəmidə qalan və xilas olmaq üçün qayaya göz diken yoldaşlarının başlarına na gəldiyini bilmirəm. Güman edirəm ki, onlar hamisi hələk oldular.

Suya düşdükdən sonra özümüz küləyin və cərəyanın ixtiyarına buraxıb hara gəldi üzüməyə başladım. Ayağımın suyun dibinə çatıb-çatmadığını bir neçə dəfə yoxladım. Nəhayət, tamamilə gücdən düşdüm və daha dalğalarla mübariza edə bilmədim, elə bu zaman ayağımın torpağı toxunduğu hiss etdim.

¹ Tasmaniya adasının keçmiş adıdır. Avstraliyanın cənub-şərqindədir.

² Ingiltərədə dəniz uzunluq ölçüsündür. Bir kabeltov 183 metrdir.

³ On kabeltova bərabər olan dəniz mili nəzərdə tutulur.

Bu vaxt fırtına da xeyli sakitləşməyə başladı. Suyun dibi o qədər eniş idi ki, mən birtəhər yol tapıb, sahilə çıxa bilmək üçün düz bir mil qədər suyun içində gəzməli oldum. Yəqin ki, axşam saat səkkizə yaxın idi. Sahila çıxdıqdan sonra ölkənin içərisinə doğru yarım mil qədər getdim, ancaq heç yerdə nə bir ev, nə da adam izi görə bildim. Yorğunluqdan, istidən və gəmidən ayrılrak içidiyim yarım pinta¹ arağı tasılarından məni yuxu basırdı. Yumşaq və alçaq otun üstündə uzandı. Məni elə bərk yuxu apardı ki, heç ömründə belə yatmamışdım.

Mənim hesabımı görə yuxuladığım aži doqquz saat olardı; çünkü mən aylında, artıq hava işıqlaşmışdı. Qalxmaq istədimə də, ancaq yerimdən tərpənə bilmədim. Əllərimi və ayaqlarımı, uzun və sıx saçlarımı möhkəməcə yərə bağlaşmışdır. Özüm də arxası üstə uzanaraq qalmışdım. Bununla bərabər hiss edirdim ki, qoltuğumun altından tutmuş ta ombama qədər bütün bədənim incə iplirlə sarılmışdı. Mən yalnız yuxarı baxa bilirdim: gün də qızımağa başlayırdı, onun işığı gözlərimi qamaşdırırdı. Mən qarmaqarışq səsler eşidirdim, amma dali üstə uzandığım üçün buludlardan başqa heç şey görə bilmirdim.

Bir az sonra hiss etdim ki, canlı bir şey sol qızımdan başlayaraq, üzüyxuarı-döşümə doğru hərəkət edir və çənəmə yaxınlaşır. Gözlərimi aşağı endirib baxanda bir adam gördüm, onun boyu altı düyməndən artıq olmazdı, əlinde yay və ox var idi, qızımdan isə oxqabı asılmışdı. Onun ardınca aži qırxa qədər belə xırda adəmin hərəkət etdiyini duydum. Təəccübədən elə bərk qışqırdım ki, onlar mənim üzərimdən yərə atıldılar, bunun nəticəsində də bəziləri azıldı. Amma tezliklə qayıdış gəldilər. Onlardan bir qoçağı cürət edib üzümə lap yaxınlaşdı. Belə ki, onu başdan-ayağa görə bildim. O, təəccübünə bildirmək üçün əlini yuxarı qaldırdı, gözlərini bəraltdı və cingiltili səsle qiyə çəkib dedi: "Gekina dequ!"

¹ Pinta – yarım litr yaxın ingilis maye ölçüsü

O biriləri də həmin sözləri bir neçə dəfə təkrar etdilər. Mən o zaman hələ bunun nə olduğunu bilmirdim.

Öxucu asanlıqla gözünün qabağına gətirə bilər ki, bütün bu müddətdə mən çox narahat bir vəziyyətdə uzanmışdım. Axır ki, bir qədər güc vurub, sol qoluma sarılmış ipləri qırdım və onların bağlandıqları payaları dartib çıxara bildim. Əlimi gözlərimin üstüնə apardım və məni sarımaq üçün onların nə hiylə işlətdiklərini ancaq indi başa düşdüm.

Mən kəskin bir hərəkətlə başımı tərpətdim. Bu hərəkətdən başım bark incitdişə də, ancaq saçlarımı sol tərəfdən bənd edən ipler bir qədər boşaldı. İndi mən başımı iki düym qədər sağ tərəfə çeviro bilirdim. Ancaq bu xırda məxlular yenə də qaçırdılar, mən onlardan birini də tutmağa macal tapmadım.

Bundan sonra qulaqbatarıcı bir çox səslər eşitdim. Bu səslər kəsildikdən sonra bir nəfər bərkdən çıçırdı: "Tolqo fonak!". Həmin dəqiqliyə yüzdən artıq oxun sol qoluma sancıldığını duydum. Bu oxlar manı iynə kimi sancırdı. Həmin saat yenidən üzərimə oxlar yağımağa başladı. Bizdə - Avropada bombaları havaya atdıqları kimi, indi onlar da oxlarını havaya atırdılar. Belə güman edirəm ki, mənim bədənimə (bunu özüm hiss etmirdimə də) ox dolu kimi yağırdı. Oxlarin bir neçəsi üzümə dəydi. Mən tələsik əlimi üzümə tutdum. Ağrıdan və qazabdan ufuldamaga başlayıb, xilas olmaq üçün yenə də cəhd etdim. Amma onlar əvvəlkina nisbətən indi daha çox ox yağıdırırdılar. Bəziləri nizələrinə böyrümə soxmağá başladılar. Ancaq xoşbaxlıkdən əynimdəki gödəkçə camış dərisindən olduğu üçün bu nizələr onu dalib keçə bilmədi.

Mən bu fikrə gəldim ki, axşam düşənə kimi sakit uzanmağım daha yaxşıdır. Qaranlıqla sol əlimin köməyiə özümü xilas etmək mənim üçün çox da çətin olmazdı. Mən tamamilə haqlı olaraq düşünürdüm ki, əgər bu ölkənin bütün əhalisi mənim indi gördüyüüm boyda adamlardan ibarətdirsə, bun-

lar mənim üstümə nə qədər qoşun göndərsələr, öhdələrindən galə bilərem.

Amma mənim görəcək günlərim varmış! Bu adamlar mənim sakit uzandığımı görüb, ox atmaqdən əl çəkdilər. Ancaq səs-küydən başa düşdüm ki, onların sayı daha da artıb. Sağdan, lap qulağımın dibindən tiqqılı golirdi, elə bil ki, yaxında nə isə tikirdilər. Bu tiqqılı bir saatdan artıq çəkdi. Böyük çətinliklə başımı səs golən tərəfə çevirdim, özümündən dörd yard¹ aralı, təxminən bir fut yarım hündürlüyündə bir kürsü qurulduğunu gördüm. Bu kürsünün üstündə yerli əhalidən üç-dörd nəfəri otura bilərdi. Onlardan, deyəsan, ayan olan birisi, yanınca üç nəfərdən ibarət maiyyatlı həmin kürsüyə çıxdı və üzünü mənə tutub, uzun bir nitq söylədi. Mən bu nitqdən heç bir söz də başa düşmədim.

Bunu da qeyd etməliyəm ki, həmin ayan danışmağa başlamazdan əvvəl üç dəfə "Lenqro degil san!" – deyə qışkırdı. Bu sözləri eşidən kimi, yerlilərdən əlli nəfəri həmin dəqiqli mənə yaxınlaşıb, sol tərəfdən saçlarımı bənd edən ipləri kəsdiłər. Beləliklə, mən başımı sağ tərəfə çevirib, danışan adamın zahiri görünüşünə və hərəkətlərinə diqqətlə baxa bildim.

Bu adama zahiri görünüşündən qırx yaş vermək olardı. O, boyca yoldaşlarından xeyli uca idi. Yanındakılardan biri mənim orta barmağımdan bir azca uzun olardı. O, ayanın uzun atəyindən tutmuşdu. Yəqin ki, bu onun atəktutdan nökəri idi. İki nəfər də hərosi onun bir tərəfində durmuşdu. O, əsl natiq kimi danışındı. Onun nitqinin bəzi yerlərində hədə, bəzi yerlərində vəd, mərhəmət və iltifat hiss olunurdu. Mən qısa cavab verdim, ancaq itaətkar bir halda danışıb, sözümün axırında sol əlimi və gözlərimi günəşə doğru qaldırdım, sanki onu şahid çağırırdım. Mən lap acıñdan ölürdüm (axırıncı dəfə gəmida, falakətdən bir neçə saat əvvəl yeməsdim),

¹ Yard – 91,4 santimetre bərabərdir.

odur ki, səbər edə bilməyib, ədəbsizliklə də olsa, dəqiqəbaşı barmağımı ağızma tərəf aparıb, yemək istədiyimi bildirirdim.

Qurqo (sonralar öyrəndim ki, burada ayanları belə adlandıırlar) mənim fikrimi çox yaxşı başa düşmüdü. O, kürsüden endi, böyürlərimə bir neçə nərdivan qoyulmasını əmr etdi. Yüzdən artıq yerli əllərində cürbəcür yeməklərlə dolu səbətlər, nərdivanlara dırmaşıb, ağızma tərəf yönəldi.

Padşaha mənim barəmdə məlumat çatan kimi, o yeməkləri buraya gətirmək əmri veribmiş. Yeməklər cürbəcür heyvanların ətindən hazırlanmışdı, amma mən ətlərin tamından bunların hansı heyvan olduğunu təyin edə bilmədim. Ətlərin arasında bud atı, can atı, döş atı var idi. Bunlar zahirdən qoyun ətinə bənzəyirdi. Amma bu ət parçaları torağay qanadlarından da kiçik idi. Mən onların ikisini-üçünü birdən ağızma qoyub, hər biri tufəng gülləsindən böyük olmayan üç çörəklə bir yerdə yeyirdim. Bu xirdaca adamlar mənə çox cidd-cəhd ilə qulluq edirdilər. Mənim boyuma və iştahama təccübələrini min cür işarələrə bildirirdilər.

Mən doyduqdan sonra işarə ilə içki istədim. Bunlar zi-rok və qanacaqlı adamlar idi. Yediklərimin miqdərindən başa düşmüdürlər ki, məni az şəyə doydura bilməyəcəklər. Odur ki, onlar çox böyük məhərətlə, iplərin köməyiylə, ən böyük çölləklərdən birini mənim üstümə qaldırbı əlimə sarı diyirlətdilər və qapığını vurub çıxardılar. Çəlləkdəki çıxır yarımlı pintadan çox olmazdı. Mən onu birnəfəsa içdim. Çaxır yüngül Burqund şərabını xatırladırdı, amma çox dadlı idi. Onlar mənim üçün ikinci çəlliyi gətirdilər. Mən onu da əvvəlki qayda ilə içdim və işarə ilə yenə də çıxır istədim, ancaq daha çıxırları yox idi.

Mənim bu ocaib hərəkətlərim bu xirdaca adamları heyran etmişdi. Onlar sevindiklərindən sinəmin üstündə atılıb-düşür və öz ilk nidalarını dalbadal təkrar edib çığırıldılardı: "Gekina dequ!". Onlar işarələrlə məni başa saldılar ki, çəlləklərin hə-

ikisini yerə tullayıb. Amma əvvəlcədən uca səslə "Boraç mivola!" – deyə aşağıda dayananları xəbərdar etdilər ki, onlar kənarə çəkilsinlər. Çəlləklər göydə oynadıqda, hamı bir səsə çığrırdı – "Gekina dequ!"

Doğrusu, onlar mənim sinəmin üstündə o baş-bu başa gəzişərkən, bir neçə dəfə ağlıma belə bir fikir gəldi ki, heç olmasa alıma keçən qırx-əlli nəfərini tutub yerə çırpmış. Ancaq iki səbəbə görə özümü saxladım; əvvəla, bütün çəkdiklərimi yadına saldım və düşündüm ki, onlar mənə daha artıq pislik edə bilərlər. Bir də ki, mən onlara sədaqətlə söz vermİŞ və öz itaətkarlığını izah etmişdim, - beləliklə, mən bu fikirdən daşıdım. Bundan başqa mənim üçün xərc çəkib belə yaxşı bir qonaqlıq düzəldən xalqın qonaqpərvərliyinə qarşı özümü minnətdar hesab edirdim.

Hər halda bu xirdaca məxluqların cürətinə baxdıqca, doymaq bilmirdim. Yəqin ki, mən bunların gözünə çox nəhəng bir məxluq kimi görünürdüm, amma onlar cürətlə mənim üstümə çıxıb, bütün bədənimdə gəzisiş, bir əlimin açıq olduğunu heç vəclarınə də almırıdlar.

Bir qədər sonra mənim qarşısında yüksək mənsəb sahibi olan bir şəxs galib durdu: bu, əlahəzrət imperatorun elçisi idi. Səfir həzrətləri ayaqlarının üstünə çıxıb, çoxlu əyan-əşrəf ilə birlikdə üzümə doğru yonəldi. O, imperator möhürü ilə möhürlənmiş etimadnaməsinin¹ gözümün önünə tutaraq, mənə təqdim etdi və nitq söylədi. Elçi on dəqiqə danışdı, onun danışığında qəzəb əlaməti yox idi. Amma görkəmi qötü və iradəli idi. Bu vaxt o, əliylə tez-tez uzaqda haranı işə göstərdi. Sonradan öyrəndim ki, o, əlahəzrətin və dövlət şurasının məni burdan yarımlı məsafədə olan paytaxta aparmaq haqqında qərarı barəsində danışmışı.

¹ Etimadnamə - xarici ölkəyə diplomatik nümayəndənin təyin edilməsini bildirən sənəd

Onun nitqinin cavabında mən də bir neçə söz dedim, amma bunları başa düşən olmadı. Mən işarələrlə danışmamı oldum. Mən açıq əlimlə o biri bağlı olımı, sonra da başıma və bədənimə işara etdim və bununla da azad olmaq istədiyimi bildirdim. Görünür zati-alılər bu işarələrin mənəsinə yaxşı başa düşmüşdülər, çünki o başını mənfi mənənə yırğaladı və işarələrlə mənə bildirdi ki, məni bir əsir kimi aparacaqlar. Bununla bərabər, o mənimlə yaxşı rəftar olunacağıni da başa saldı.

Bu zaman mən yenə bədənimə sarılmış bağları dartib qırmaq fikrinə düşdüm. Əlimin və üzümün dərisinə dəymış oxların törətdiyi suluqların ağrısı məni bu fikirdən daşındırdı. Həm də gördüm ki, düşmənlərimin sayı getdikcə daha da artır. Buna görə, işarələrlə başa saldım ki, mənimlə istədikləri kimi rəftar edə bilərlər. Bundan sonra qurqo və onu ötürənlər mənənə çox hörmətənən baş əyib, xeyli şad halda çəkilib getdilər.

Cox keçmədi ki, fərahlı bir səs-küy qopdu. Bu səslərin içorisində: "Peplom selan" sözləri tez-tez təkrar olunurdu. Birdən keşiyimi çəkən yerli dəstələrin məni sol tərəfdən bağlanmış ipləri boşaltdıqlarını hiss etdim. Belə ki, artıq sağ böyüm üstə çevrilə bilirdim. Onlar hələ əvvəlcədən mənim əllərimə və üzümə xoş atırlı bir məlhəm sürtməşdülər; bu məlhəm oxların törətdiyi göynədici ağrını o saat kəsmişdi. Özümü rahat hiss etdim və məni yuxu apardı. Sonradan mənə dedilər ki, səkkiz saata qədər yatmışam. Bu heç də təəccübülu deyildi. Çünki imperatorun əmrinə görə, həkimlər çəlləklərdəki şərəba yuxu dərmanı qatmışdır.

Yəqin ki, əhvalat belə olubmus: mənim barəmdə imperatora məlumat çatan kimi, o, şura ilə məsləhətləşib məni təcili surətdə möhkəm sariyib bağlamağı əmr edibmiş (bu əmri gecə mən yatdığını zaman yerinə yetirmişdilər). Eləcə də əmr edibmiş ki, yuxudan ayıldıqda, məni yedirib-içərsinlər və paytaxta aparmaq üçün maşın hazırlasınlar.

İlk görüşdə belə bir qərar çox cəsarətli və təhlükəli görünə bilər. Mən əminəm ki, Avropa padşahlarından heç biri belə etməzdilər.

Ancaq fikrimcə imperatorun əmri nə qədər ağılli idisə, bir o qədər də mərhəməti idi. Tutaq ki, mən yuxuda olduğum zaman, bu adamlar məni öldürmək fikrinə düşyədilər. Onların ilk hücumunda, əlbəttə, mən ağrı hiss edib yuxudan aylacaqdım. Elə bərk qəzəblənəcəkdim ki, bir anda ipləri dartib qıracaq və onların üstündə hückum edəcəkdir. Tamamilə ayındır ki, o zaman onları məndən heç bir aman gözləyə bilməzdilər.

Bu adamlar çox yaxşı riyaziyyatçı idilər və elmin maşhur himayəçisi olan imperatorun təşviqi və köməyi sayəsində, mexanika sahəsində böyük müvəffəqiyətlər qazanmışdır. Böyük tirləri və başqa ağır şeyləri daşımaq üçün imperatorun sərəncamında cürbəcür və növbənöv çarxlı maşınlar var idi. Burada, tikintidə işlənən ağaclar bitən yerdə, uzunluğu doqquz futa qədər olan çox böyük hərbi gəmilər hazırlanırlar. Sonra gəmiləri bu maşınların üstünə qaldırıb, dəniz sahilinə aparırlar.

Beş yüz nəfər xarrat və mühəndisə tapşırılıbmış ki, təcili surətdə belə maşınlardan ən böyüünü hazırlasınlar. Əmr ən qisa müddətdə yerinə yetirilibmiş. Mənim sahili çıxmışdan heç dörd saat keçməmiş, bu maşını mənim dalımcı gəndəribilmiş. Maşının mənim olduğum yerə gəlməsini xalq sevinci qışqırıqlarla qarşılıyordı. Bu maşın yerdən üç düym hündürlüyündə, yeddi fut uzunluğunda və dörd fut enliyində, iyirmi iki çarx üzərində qoyulmuş bir taxta meydanda ididi. Onu çəkib mənim yanında, bədənimə paralel halda saxlamışdilar.

Əsas çatınlık məni qaldırıb bu maşına qoymaqdan ibarət idi. Bu məqsədlə yerə hər biri bir fut hündürlüyündə səksən dirək basdırılmışdır, sonra fəhlələr mənim boynumu, əllərimi, bədənimə və ayaqlarımı uclarında qarماq olan çoxlu iplə

bağlamış, bu qarmaqlara ciya yoğunluqda möhkəm kəndirlər taxıb, onları dirəklərin ucundakı qarqaralardan keçirmişdilər. Doqquz yüz nəfər ən güclü fəhlə kəndirləri dartaşağa başlamış və beləliklə, üç saatdan da az bir müddətdə mənə arabaya qaldırıb, orada möhkəmcə sarılmışdır.

Bunun hamisini mənə sonra naşıl etdilər. Yuxu dərmanı sayəsində mən dərin yuxuya getdiyimdən bunların heç birini hiss etməmişdim.

Məni, əvvəlcə söylədiyim kimi, yarım mil məsafədə olan paytaxta aparmaq üçün saray tövlələrindən hər biri dörd yarım düym hündürlüyündə min beş yüz ən böyük at gətirmək lazımlı galibmiş.

Məni qoriba bir hadisə yuxudan ayıldığın zaman, düz dörd saatlıq yol getmişdik. Araba yolda xarab olduğundan, təmir üçün dayanmışdı. Bundan istifadə edərək, iki ya üç nəfər yerli gənc mənim yatmış halda necə göründüyümə tamaşa etmək üçün arabaya qalxır, yavaş-yavaş üzünü üzümə yaxınlaşdırır. Onlardan qvardiya zabiti olan birisi nizənin ucunu burnumun sol deşiyinə soxur.

Bu, saman çöpü kimi burnumu qıcıqlandırır və mən asqırıb yuxudan oyanıram. Qoçaqlar yavaşça əkilirlər. Mən nə üçün qəflətən yuxudan ayıldığımı ancaq üç həftədən sonra bildim.

Bütün günü yolda keçirdim. Gecələmək üçün durduğumuz yerdə mənim arabamın dövrüsində beş yüzə qədər qvardiyaçı keşik çökirdi. Onların yarısı məşəl yandırıb gəzdirirdi, qalanları isə əllərindəki yay və oxla hazır dayanmışdır. Əgər mənaya qalxmaq istəsəydim, o dəqiqə mənə ox yağıdıracaqdılar.

Gün doğar-doğmaz, biz təzədən yola düşdük və günortaya yaxın şəhər darvazalarından iki yüz yard məsafəyə çatdıq. İmperator saray əyanlarının hamisi ilə birlikdə bizim qabağımıza çıxdı. Amma böyük mənsəb sahiblərinin hamisi əlahəzərətin mənim üzərimə çıxmışla, öz ali vücudunu təhlükəyə qoymasına qotı surətdə mane olmuşdular.

Araba bütün krallıqda ən böyük bina sayılan qədim məbədin qarşısında durdu. Bir neçə il bundan əvvəl burada dəhəştli bir qəti baş vermişdi. Yerli əhali çox dindar olduğundan, məbədi ləkələnmış hesab edir və daha bura gəlmirdi. Məbədi bağlaşmış, bəzək avadanlığını boşaltmışdilar; o zamandan bəri ora boş qalmışdı. Məni həmin bu məbəddə yerləşdirməyi qərara almışdilar.

Bu binanın şimala açılan qapısının hündürlüyü dörd futa, eni isə iki futa qədər idi; belə ki, mən buradan asanlıqla keçə bilərdim. Qapının hər iki tərəfində yerdən cəmi altı fut hündürlüyündə iki pəncərə vardi. Saray dəmirçiləri, Avropa qadınlarının saat zəncirləri yoğunluğunda olan doxsan bir zənciri sol pəncərədən keçirərək, mənim sol ayağımı otuz altı asma qifil ilə bənd etdilər. Böyük yolun o biri tayında, bu məbədin lap qarşısında hündürlüyü beş futdan az olmayan bir bürç vardi. İmperator mənə yaxşı tamaşa etmək üçün baş əyanlarının müşayiətilə həmin bürçə çıxdı. Xüsusi hesablanmanın göstərdiyinə görə, yüz mindən artıq şəhər camaati məni görmək üçün məbədin dövrasına yığışmışdı. Zənnimcə, onlardan azy on mən nəfəri mənim üzərimə çıxmışdı. Amma tezliklə bir əmr verildi, bu əmər görə, mənim üzərimə çıxməq ölüm cazası hədəsilə qadağan edilmişdi.

Dəmirçilər öz işlərini bitirdikdən sonra, məni saridiqları ipləri kəsdiyər və mən ömrümdə duymadığım böyük bir kədərlərə ayağa qalxdım.

Mənim ayağa qalxıb yeridiyimi görən izdihamın təəccüb və səs-küyünü təsvir etmək mümkün deyil. Mənim bağlılığım zəncirin uzunluğu iki yarda yaxın idi, odur ki, mən bir yarımdairə halında var-gəl etməkdən başqa, sürünbər məbədin içinə girmək və əl-ayağımı uzadıb yatmaq imkanına malik idim.

İKİNCİ FƏSİL

Liliputlar imperatorunun xeyli şayla birlikdə müellifin yanına galması. Imperatorun zahiri görünüşüdür və paltaların təsviri. Liliputlارın dilini müellif öyrətmək haqqında alımların tapşırıq almaları. Müallifin öz müləyim davranışı ilə imperatorun mərhəmətini qazanması. Müellifin ciblərinin atxarılması. Onun qılıncı və tapşınçlarının alınması.

Mən ayağa qalxb ətrafi gözdən keçirdim. Boynuma məlmaliyam ki, heç vaxt bu qədər əyləncəli və maraqlı bir mənzərə görməmişdim. Ətraf başdan-başa bağlıq idi: hər biri qırx futdan artıq olmayan çəpərlənmiş tarlalar çiçək ləklərinə oxşayırdı. Bu tarlalardan sonra yarım stanq sahəsi olan meşəliklər başlayırdı. Ən hündür ağac, mənim fikrimcə, yeddi futdan uca olmazdı. Söл tərəfdə səhnə dekorasiyasına oxşayan şəhər yerləşmişdi.

Mən bu qeyri-adı mənzərəni seyr etdiyim zaman, imperator bürçdən enib, at üstündə mənə səri goldi. Belə bir cəsarət ona az qala baha oturacaqdı. At məni görən kimi diksində və şəhər qalxdı, yəqin o, üzərinə bir dağ gəldiyini zənn etmişdi. Imperator əla minici olduğu üçün özünü yəhərdə saxlaya bildi. Bu zaman xoşbəxtlikdən nökərlər onun köməyinə yetişdilər. Onlar ürkümüş atın yüyənindən tutdular və əlahəzərətin atdan düşməsinə kömək etdilər. Imperator tamamilə sakit idi. O,

paltalarını səliqəyə saldıqdan sonra hər tərəfdən mənə diqqətlə tamaşa etməyə başladı. Hazır durub əmr gözləyən aşpzadılara və saray işçilərinə buyurdu ki, mənə yemək-icmək gətirsinlər. Onlar yemək və şərab dolu arabaları əlim çata bilən masafaya sürüb gətirdilər. Mən onları götürüb çox tez boşaldım. İyirmi arabada yemək, on arabada isə içki vardi. Ərzaqla dolu hər bir arabanı iki və ya üç uduma boşaldırdım. Şərabla gəlinçə, gildən hazırlanmış hər on qabın içindəkini bir qaba boşaldıb, bircə dəfəyə başına çakırdım; mən qalan şərabı da bu sayaq içdim.

İmperatorun arvadı, gənc şahzadələr və şahzadə xanumlar saray qadınları ilə birlikdə kənarda düzənləşmiş qoltuqlu kürsülərdə oturmışdalar; ancaq atın başına gələn macəradan sonra onların hamısı qalxb imperatorun yanına gəldilər.

İndi mən əlahəzərətin zahiri görünüşünü təsvir etməyə çalışacağam. O öz saray adamlarından mənim dırnağım qədər hündürdür; bu səbəbdən ətrafdakular ona qarşı qorxu qarşıq bir ehtiram hissə duyurdular. Onun üzünün cizgiləri ciddi və mərdana idi; dodaqları azca qatlanmışdı; burnu qartal dimdiyinə bənzəyirdi; üzünün rəngi boğunuq idi, qaməti düz, əl-ayağı qəşəng, hərəkətləri zərif, boy-buxunu əzəmətli idi.¹ Imperator çox da cavan deyildi, onun iyirmi səkkiz yaş doqquz ayı olmasına baxmayaraq², yeddi il idi ki, müvəffəqiyətlə padşahlıq edirdi. Əlahəzərətə yaxşı baxa bilmək üçün böyrü üstə uzandırm, belə ki, biz üz-üzə dayandıq. O məndən cəmisi üç yاردlıq məsafədə durmuşdu. Sonralar onu dəfələrlə əlimə aldigim üçün onu təsvir etməkdə səhvim ola bilmədim.

¹ Müellifin fikrinə. Liliputstanın kralı 1714-cü ildən 1727-ci iladək hakimiyyət başında olmuş Ingiltara kralı I Georgu xatırlatılmış idi. Swift ehtiyat edərək, liliput kralının kifir və alçaq boylu George zahiran bənzətməyə çalış etməmiş, lakin Georgun xasiyyətinin bəzi cəhətlərini liliput kralında canlandırmışdır. I Georg kimi, liliput kralı da çox xəsis göstərilir və dövlətin qeydindən qalmalıqla əlaqadər olan bütün işləri asında öz nازırlarına etibar edərək, ölkənin idarə edilməsi işlərinə, demək olar ki, heç qarışmır.

² Swift bununla xüsusü olaraq göstərmək istəyir ki, liliputların ömrü adı insanların ömründən dəha qıсадır.

İmperatorun paltarı çox sadə idi, Avropa ilə Şərqi səliqəsi biçimində tikilmişdi; başında qızıldan yüngül bir dəbilqə vardı; bu dəbilqə qiymətli daşlarla bəzəmiş və təpəsinə ləlek taxılmışdı. İmperator zənciri qıracağımdan qorxub, hər ehtimala qarşı hazır olmaq üçün sıyrılmış qılıncını əlində tutmuşdu. Qılıncın uzunluğu üç düym idi, qızıldan olan dəstəsi və qını brilyant ilə bəzənmişdi. Əlahəzərotnı səsi cingüllü, təmiz və anlaşıqlı olduğu üçün ayaq üstündə olduğum halda da onun danışığını yaxşı eşidə bilirdim.

Qadınlar və saray adamları çox yaxşı geyinmişdilər. Bu əlvan izdiham uzaqdan qızıl və gümüşlə işlənmiş¹, torpağa sərilmis rəngbərəng tumana bənzəyirdi.

Əlahəzərot imperator mənə tez-tez suullar verirdi. Ancaq biz bir-birimizə dediyimiz sözlərdən bircə kəlmə də başa düşmürdük. Onda imperator əyanların sırasında olan ruhanilərə və hüquqsunaşılara (onları mən geyimlərinə görə tanıdım) əmr etdi ki, mənimlə danışınlar. Mən də bildiyim bütün dillərdə: almanca, hollandca, latinca, fransızca, ispanca, italyanca danışmağa başladımsa da, bu təşəbbüslerim heç bir nəticə vermədi.

İki saatdan sonra saray adamları getdilər, məni isə yaxınlaşmağa inadla çalışan qara camaatın qızəbli hərkətindən və kobuduqlarından qorumaq üçün keşikçi dəstələrinin nəzarəti altında qoydular. Mən evimin qabağında, torpağın üstündə oturduğum zaman, bəziləri o dərəcə həyasızlıq etdilər ki, mənə bir neçə ox da atdırılar. Oxlardan biri az qala sol gözümə dəyəcəkdi.

Bu ədabsizlikdən hirslenmiş qoşun böyüyü əmretdi ki, mənə ox atanlardan altı nəfərini tutsunlar. Onları cazalandırmaq

üçün mənim özümə vermələrini buyurdu. Əsgərlər şüluq sahanları nizələrinin küt ucu ilə qovub mənə sari gətirdilər. Mən onların hamısını sağ olımla qamarladım, beş nəfərini kamzolu mun cibinə qoydum, altıncı isə götürüb ağızma yaxınlaşdırırdım və özümə elə göstərdim ki, guya onu diri-diriyemə istəyirəm. Yazıq dəhsətlə zingildə, qoşun rəisi və zabitlər isə cib biçağımı çıxardığımı görüb bərk təşvişə düşdülər. Amma onlar tezliklə sakitləşdilər. Mən öz əsirimin üzüna mehribanlıqla baxıb, qollarına bağlanmış ipləri kasdim və ehmalca yerə qoymudum. O, həmin dəqiqə qaçıb getdi. O birilərini də bir-bir növbə ilə cibimdən çıxarıb, həmin qayda ilə azad etdim. Mən keşikçilərin və kütلنən belə rəhməlliyyimdən razı qaldıqlarını gördüm. Məni incidənlərə qarşı belə mülayim rəftarım saray adamlarına, mənim xeyrimə olaraq, xoş bir təsir bağışlamışdı.

Gecə yaxınlaşdıqda, bir qədər çətinliklə də olsa, öz evimə girdim və quru yerdə uzanıb yatdım. Gecələrimi iki həftəyə qədər belə keçirdim. Sonra imperatorun xüsusi əmrilə mənim üçün döşək və sair yataq ləvazimatı hazırlanırdı. Altı yüz ədəd adı ölçüdə döşək gətirdilər və mənim evimdə işə başladılar. Yüz əlli döşəyi bir-birinə tikib, mənim enimə-uzunuma yarayan bir döşək hazırladılar. Belə döşəklərdən dördünü üstüstə qoysularsa da, yenə üzərində yatdıığım sərt daş döşəmə bir o qədər yumasılmadı. Həmin bu haqq-hesabla da yorğan, döşəkağı və örtük hazırlanmışdı ki, bu da çoxdan bəri sixintilərə öyrəşmiş bir adam üçün çox yaxşı idi.

Mənim haqqımdakı xəbər krallığa yayilar-yayılmaz, bu xəbəri eşidən varlılar, bekar və hər şeylə maraqlanan adamlar hər yerdə axışub mənə tamşa etməyə gelirdilər. Kəndlər, demək olar ki, bomboş qalmışdı, cöllərdə əkin işləri dayandırılmışdı, ev işlərində bir pozğunluq əmələ gəlməmişdi. Əlahəzərot imperatorun ağıllı sərəncamları olmasayı, bunların hamısı çox pis nəticə verə bilərdi. İmperator əmr vermişdi ki, məni

¹ Burada, Swift dövründə olan modalara işarə edilir. XVIII əsrin əvvəllərində aristokrat qadınların paltarları həddən artıq bəzək-düzəkli olardı: bu paltara qızıl və gümüş güləbətinlərdən naxış vurulur və daş-qas düzülürdü. Çox zaman belə paltar böyük bir sərvətə başa galındı.

görənlər tezliklə evlərinə qayıtsınlar. Sarayın xüsusi icazəsi olmadan, mənim evimə əlli yardımçı məsafədən yaxın gəlmək, məni təkrar görmək istəyənlərə qadağan edilmişdi. Bu sərəncam bəzi nazirlər üçün böyük galır mənbəyi olmuşdu.

Kral mənim yanından getdikdən sonra şura çağırıb, orada mənimlə necə rəftər etmək məsələsini müzakirəyə qoymuşdu. Sarayın mənimlə sonrlar yaxın dost olmuş məşhur adamlarından birindən öyrəndim ki, dövlət şurası uzun müddət müəyyən bir qərara gölə bilməmişdi. Onlar bir tərəfdən mənim zənciri qıracığımdan qorxur, o biri tərəfdən isə məni saxlamağın çox baha başa gölə biləcəyindən və mənim ölkədə acliq törənməsinə səbəb ola biləcəyimdən ehtiyat edirdilər. Şura üzvlərindən bəziləri məni acıdan, ya da zəhərlənmiş oxlarla öldürməyi təkidlə tələb edirlərmiş. Lakin bu yekəlikdə meyiin çürüyüb qoxuması paytaxtda və bütün ölkədə taun xəstəliyi törədəcəyindən qorxub, bu təklifi rədd etmişdilər.

İclasın on qızığın vaxtında şuranın getdiyi böyük salonun qapısında bir neçə zabit zahir olur; bunlardan ikisi iclasa buraxılır, bu zabitlər yuxarıda dediyimiz altı nəfər şuluqqu ilə mənim necə mülayim rəftar etdiyim haqqında ətraflı məruzə edir. Bu məruzə əlahəzrətə və bütün dövlət şurasına son dərəcə yaxşı təsir edir. İmperator tacılı suradə paytaxtin doqquz yüz yardığında yerləşən bütün kəndlərdən mənim üçün hər sahər altı öküz, qırq qoyun, müvafiq miqdarda çörək, şərab və başqa ərzağın gotirilməsini əmr edir. Bunların hamısının xərci müəyyən nürx üzrə əlahəzrətin şəxsi xəzinəsindən ödənilirdi. Qeyd etmək lazımdır ki, bu padşah əsas etibarilə öz mülklərindən gələn golirlərlə dolanır və ancaq tək-tək hallarda öz təbəələrindən maddi yardım alırı.

Bundan əlavə mənim yanımıda altı yüz adamdan ibarət qulluqçular heyəti düzəldilmişdi. Onların xərci üçün imperator xüsusi vəsait ayırmış, mənim evimin hər iki tərəfində

onlardan ötrü rahat çadırlar qurulmasını əmr etmişdi. Bundan başqa mənə yerli biçimdə paltar tikmək üçün üç yüz dərzi təhkim edildi və altı nəfər məşhur alimin mənə yerli dili öyrətmələri haqqında əmr verildi. İmperatora, saraya və qvar-diyaya aid atları mənə öyrəsdirmək məqsədilə, onlarla mənim yanımıda mümkün qədər tez-tez təlim keçmək barəsində də imperatorun əmri var idi.

Bu əmrlərin hamısı çox diqqətlə yerinə yetirildi. Mən üç həftədən sonra liliput dilini öyrənməkdə xeyli müvəffəqiyət qazandım. Bu müddət ərzində imperator tez-tez yanımı gəlməklə, məni şərəfyab edir və mənə təlim verənlərdən öz mərhəmətinə əsirgəmirdi. Biz daha bir-birimizə öz fikrimizi başa sala biliirdik. İlk öyrəndiyim sözlər, əlahəzrətin mənə azadlıq lütf etməsi barədəki arzumu ifadə edən sözler idi. Mən hər gün imperatorun hüzurunda diz çöküb, bu sözləri təkrar edirdim. Mənim xahişimə imperator bir qədər qeyri-müəyyən cavab verirdi. Zənnimcə, o deyirdi ki, mənim azad edilməyim üçün dövlət şurasının razılığı vacibdir və bir də mən hər şeydən əvvəl "lyumoz kelmin pessō deyemarlon empozo", yəni onunla və onun imperiyası ilə dinc dolanacağıma and içməliyəm. Əlavə olaraq qeyd etdi ki, mənim azad edilməyimin vaxtı var: gec-tez bu olacaqdır, ancaq onun özü və təbəələri qarşısında səbir və təvəzükkarlıqla yaxşı ad qazan-mağım məsləhətdir.

Bir dəfə imperator məndən xahiş etdi ki, aqər o öz xüsusi məmurlarına mənim üstümü axtarmaq barədə əmr verərsə, mən bunu özüm üçün həqarət saymayum. O əmindirdi ki, mən öz yanımıda silah gəzdirirəm və mənim vücudumun yekəliyinə baxanda, belə nəticə çıxarmaq olar ki, bu silah çox təhlükəli olmalıdır. Mən əlahəzrətdən bu barədə narahat ol-mamağını xahiş etdim və onun qarşısında soyunub, ciblərimi چəvrirməyə hazır olduğumu bildirdim. Bunların hamısını mən qismən sözlə, qismən də işarələrlə başa saldım. İmperator

mənə cavab verdi ki, imperiya qaydalarına görə axtarışı onun iki məmuru aparmalıdır.

O dedi ki: "Əlbətə, sizin razılıq və köməyiniz olmadan, qanunun bu tələbi yerinə yetirilə bilməz, amma mən sizin alicənəblığınız və haqparəstliyiniz barədə yüksək fikirdəyəm: odur ki, bu məmurları tam arxayınlıqla sizin ixtiyarınıza verəcəyəm. Onların sizdən alacaqları şeylər bu ölkəni tərk etdiyiniz zaman sizə qaytarılacaq, ya da bunların əvəzində sizə istədiyiniz qədər pul veriləcək".

Hər iki məmuru mən əlimə götürüb, kamzolumun cibinə qoydum. Bir cibimi yoxlayıb qurtardıqdan sonra, mən onları götürüb o biri cibimə qoydum. Mən iki saat cibimdən, bir də gizli cibimdən başqa bütün ciblərimi onlara göstərmışdım. Mənim onlara göstərdiyim ciblərimdə özümdən başqa heç kəsə lazımlı olmayan bəzi xırımlı-xırımda şeylər var idi. Saat ciblərimin birində gümüş saat, o birində isə pul kisəm vardi ki, bununda içində bir neçə qızıl pul qalmışdı. Məmurlar kağız, qələm və mürəkkəb hazırlayıb, cibimdən tapdıqları şeylərin hamisini göstərən ətraflı bir siyahı tutdular.¹ Siyahı bitdiğdən sonra xahiş etdilər ki, onları yerə düşürüm. Onlar siyahını imperatora töqdim etdilər. Həmin siyahını mən sonralar ingiliscəyə tərcümə etmişdim. Bu siyahı hərbəhərf belədir:

"Nəhəng Dağ boyda Adamın ("Kuinbus Flestrin" sözlərini mən belə tərcümə edirəm) kamzolunun sağ cibini diqqətlə yoxlayaraq, biz orada ancaq böyük və kobud bir kətan parçası tapdıq; bu kətan parçası ölçüsünə görə, Siz əlahəzrətin sa-

¹ Burada gizli komitənin faaliyyətinə istehza edilir; bu komitə yakobinlərə qarşı, yəni I Georqun yuxılmasına və taxt-tac "iddiasında olan" adəmin, yəni II Yakovun oğlu, 1688-ci il inqilabı zamanında Ingiltərədən qovulmuş kral Stüartın taxt çıxarılmasına tərəfdar olanlara qarşı mübariza etmək üçün I Georqun baş naziri Robert Uolpol tərəfindən yaradılmışdı. Swift şübhəli və nadan məmurlar tərəfindən Qulliverin axtarılmasına böyük möhərətlə təsvir edir; bu məmurlar hətta tapdıqları şeylərin na üçün lazım olduğunu anlaya bilmədikləri halda da, onları öz protokollarında ətraflı təsvir edirdilər.

rayının baş mərasim salonu üçün xalı ola bilərdi. Sol cibində böyük bir gümüş sandıq var idi, bu sandığın qapığı da həmin metalddandır. Bizim - yoxlayıcıların bu sandığa gücü çatmadı. Bizim tələbimizlə Dağ boyda Adam sandığı açdı, bizlərdən biri sandığa girdi və dizə qədər naməlum bir tozun içində batdı. Bu toz havaya qalxıb, hər ikimizi bir neçə dəfə bərkdən asqırtdı.

Jiletinin sağ cibində möhkəm bir kəndirlə bir-birinə bənd edilmiş böyük bir bağlama halında nazik ağ kağızlar gördük. Vərəqələrin üzəri naməlum qara işarələrlə örtülmüşdü. Bizim acizənə rayımıza görə, bu işarələr yazidən başqa bir şey ola bilməz; hərflərin hər biri əlimizin yarısı boydadır. Jiletin sol cibində xüsusi bir alət vardi. Bu alətin arxa tərəfinə vurulmuş iyirmi uzun mixçə olahozrot sarayının qarşısındaki diş-diş barını xatırladır. Bizim fikrimizcə Dağ boyda Adam bu alətlə saçlarını darayıır, ancaq bu yalnız bizim mülahizəmizdir. Biz Dağ boyda Adama suallar verib onu narahat etməkdən çökdik, çünki bir-birimizi başa salmaq bizim üçün çotinlik törədirdi.

Dağ boyda Adamın şalvarının ("ranfulo" sözünü mən belə tərcümə edirəm) sağ tərəfindəki böyük cibində içi boş olan bir dəmir sütun gördük, bu sütun adam boyda idi. Sütun bir parça bərk ağaca bənd edilmişdir, ağac bu sütündən daha da enlidir. Sütunun bir tərəfindən çox qəriba şəkildə böyük dəmir parçaları çıxmışdır, bunların nəyə lazım olduğunu biz təyin edə bilmədik. Buna bənzər bir maşın da sol cibindən tapıldı. Sağ tərəfdəki balaca cibdə ölçülü müxtəlif olan bir neçə yasti və hamar dəyirmi lövhə vardi, bunlar ağ və qırmızı metalddandır, aq lövhələrin bəzisi çox böyük və ağırdir, belə ki, biz ikilikdə onları güclü qaldırı bildik. Yəqin ki, bunlar gümüşdən hazırlanmışdır.

Sol cibində qeyri-müəyyən şəkildə olan iki adəd qara süttün gördük. Cibin dibində ayaq üstündə durduğumuz zaman əlimiz bu sütunların başına güclə çatırdı, hər sütuna polad-

dan hazırlanmış büyük bir lövhə bənd edilmişdir. Biz bunun təhlükəli bir alət olduğunu güman edib, Dağ boyda Adamdan xahiş etdi ki, bunun nəyə lazımlı olduğunu bize anlatsın. Hər iki aləti futlyardan çıxarıb dedi ki, onların ölkəsində bu alətlərin birilə saqqal qırıxlara, o birilə isə at kəsirlər.

Bunlardan başqa Dağ boyda Adamın iki cibi da var idi ki, biz ora gira bilmədik. Dağ boyda Adam bunları saat cibləri adlandırır. Bu ciblər onun şalvarının yuxarı hissəsində açılmış iki geniş yarıqdan ibarətdir ki, onun qarnı bu yarıqlara şiddətlə təzyiq edib sixir. Onun sağ cibindən böyük bir gümüş zəncir sallanır, bu zəncir əcaib bir maşına bağlanmışdır. Bu maşın onun cibinin dibində idi. Biz maşını çıxarmağı ona əmr etdi, o, kürəyə bənzər bir şey idi. Onun yarısı gümüşdən, yarısı isə naməlum şəffaf bir metaldan hazırlanmışdır. Bu kürənin şəffaf hissəsində qəribə işarələr görüb, onlara toxunmaq istədik, ancaq əlimiz şəffaf maddəyə dirəndi. Dağ boyda Adam bu maşını bizim qulağımıza yaxınlaşdırıldı və biz ardi kəsilməyən bir gurultu eşitdik. Bu gurultu su dəyirməni çarxının səsina bənzayırırdı. Fikrimizcə bu ya naməlum bir heyvandır, ya da onun ibadət etdiyi ilahi bir şeydir. Biz ikinciya daha çox inanırdıq, çünkü Dağ boyda Adam deyirdi ki, (əgər biz onun sözlərini düzgün anlamışıqsa), bu maşınla məsləhətləşməmiş o, tək-tək hallarda iş görər. Bu cismi o özünnün fal kitabı adlandırır və deyir ki, bu cisim onun həyatının hər bir addımının vaxtını göstərir. Dağ boyda Adam soldakı saat cibindən böyük bir tor çıxartdı. Bu tor, böyüklükdə bəhinqçi toruna bənzəyir, ancaq quruluşca pul kisəsi kimi açılıb-örtülsə bilir. Torun içindən bir neçə parça ağır və sarı metal tapdıq. Əgər bu saf qızıldırısa, yəqin ki, çox böyük qiymətə malikdir.

Dağ boyda Adamın ciblərinin hamısını axtardıqdan sonra onun kəmərini yoxlamağa başladıq; bu kəmər naməlum bir nəhəng heyvanın dərisindən hazırlanmışdır. Kəmərin

sol tərəfindən qılinc asılmışdır, bunun uzunluğu orta boylu adamdan beş dəfə artıqdır. Kəmərin sağ tərəfindən isə iki gözülü heybə və ya torba asılmışdır. Heybənin hər gözünü əlahəzərətin təbəələrindən üç naşarını yerləşdirmək mümkündür. Heybənin bir gözündən, hər biri bizim başımız boyda olan, xeyli yumru kürolor tapdıq. Bunlar hamısı çox ağır bir metaldan düzəldilmişdir. Belə bir kürəni qaldırmak üçün çox böyük güc tələb olunur. Heybənin o biri gözünə qara, çox xırda və yüngül toxum tökülmüşdü. Biz hər əlimizlə belə toxumdan əlliye qədər saxlaya bildik.

Dağ boyda Adama axtararkən tapdığımız şeylərin ən dürüst siyahısı bundan ibarətdir. Axtarış zamanı Dağ boyda Adam daim nəzakətli olmuş və Siz əlahəzərətin əmrlərini yerinə yetirən məmurlarla layiqli cətiramlı rəftər etmişdir. Bu vərəqə Siz əlahəzərətin xoşbəxt padşahlığının səksən doqquzuncu ayının dördüncü günü imzalanmış və möhürlənmişdir.

KLEFRİN FRELOK
MARŞI FRELOK"

Bu siyahı imperatora oxunduğu zaman əlahəzərət nəzakətə mənə təklif etdi ki, orada göstərilən şeylərin bəzilərini dövlətə verim. O hər şəydən əvvəl mənim qılincıma işarə etdi. Mən həmin dəqiqa qılincımı, bütün başqa bəzəyi ilə birlikdə belimdən açdım. Bu müddət ərzində imperator üç min nəfərlik ən yaxşı qoşuna əmr etdi ki (bu qoşun bu gün əlahəzərəti qoruyardı), onlar oxlarını hazır tutub, məni mühasirəyə alınlardı. Ancaq mənim gözlərim daim əlahəzərətə zilləndiyindən, heç bu qoşunu görməmişdim.

İmparator qılinci siyırmağımı arzu etdi. Mən buna itaot etdim və siyirdığım qılinci bir neçə dəfə başımın üstündə oynatdım. Əşqorlular heyrat və dəhəştən özlərini saxlaya bilməyib çıqışmışdılar. Qılinc dəniz suyundan azacıq paslanmışdısa da, yenə çox parıldayırdı. Günəşin işığı cilalanmış polad üzərinə

düşərək, tamaşaçıların gözlərini qamaşdırıldı. Padşahlar içində ən cəsarətlisi olan əlahəzrət mənim gözlədiyimdən çox-çox az qorxmuşdu. O mənə əmr etdi ki, qılıncı qırına qoyum və ayağıma bağlanmış zəncirdən altı fut uzağa mümkün qədər ehtiyatla tullayım.

Sonra o, içi boş dəmir sütunlardan birini göstərməyimi tələb etdi. Mənim cib tapançalarımı onlar belə adlandırdırdılar. Mən tapançanı çıxarddım və imperatorun xahişi ilə, onu işlətmək qaydasını bacardığım dərəcədə izah etdim. Sonra tapançanı ancaq baritla doldurdum (barit qabının ağızı möhkəm bağlılığı üçün ora su keçməmiş, barit tamamilə quru qalmışdı), imperatoru xəbərdar etdim ki, diksinməsin və havaya bir atəş açdım. Açıdığım bu atəş qılıncı nisbətən daha böyük tosir bağışladı. Yüzlərca adam ölü kimi yerə sərildi. Hətta imperator, ayaq üstə durduğuna baxmayaraq, bir müddət özüne gələ bilmədi. Mən hər iki tapançanı və sursa heybəsini təhvil verdim. Bunları verərkən, əlahəzrətdən xahiş etdim ki, baritı oddan uzaq saxlasın. Çünkü barit azacıq bir qıçılıcımdan od alıb partlayar və imperatorun sarayı darmadağın edə bilər.

Mən saatı da verdim. İmperator ona böyük maraqla tamaşa etdi. İki nəfər ən güclü qvardiyaçıya, saatı uzun bir şüyülo keçirib aparmalarını əmr etdi. Qvardiyaçılar saatı möhkəm bir şüyüla keçirib, ciyinlərinə qaldırdılar və apardılar; İngiltərədə elya ilə dolu çəlləkləri bu sayaq aparrıllar. İmperatoru hər şeydən artıq saat mexanizminin səsi və dəqiqliqə əqrəbinin hərəkəti heyran etmişdi. Liliputlarda görmək qabiliyyəti biza nisbətən daha yaxşıdır, odur ki, əlahəzrət saat əqrəbinin arasıkəsilmədən hərəkətdə olduğunu görə bilmışdı. O, alımlorə təklif etdi ki, bu maşının nəyə gərək olduğunu müəyyənləşdirsinlər. Lakin alımların bu barədə müəyyən və vahid bir rəyə gələ bilmədiklərini oxucu özü də başa düşə bilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi. Sonra mən gümüş və mis pulları, içində on dörd iri və bir neçə

xırda qızıl pul olan kisəni, bıçağı, ülgücü, darağı, gümüş tüntüngəbini, burun dəsmalını və cib dəftərçəsini təhvil verdim. Qılınc, tapança, barit və gülə olan heyba arabalara yükənib, əlahəzrətin silah anbarına göndərildi. Qalan şeyləri imperatorun əmrilə mənən qaytardılar.

Mən məmurlara gizli cibimi göstərmədiyimi yuxarıda qeyd etmişdim. Bu cibimdə gözlüyüüm, cib durbinim və bir neçə xırda şeylər vardi. Bu şeylərin imperator üçün heç bir əhəmiyyəti yox idisə də, amma bunları bir yerdən başqa yerə apardıqda sindirib korlaya bilərdilər. Odur ki, mən verdiyim sözü pozmadan, imperator məmurlarından bu şeyləri gizlətməyi mümkün bildim.

ÜÇÜNCÜ FƏSİL

*Müəllifin imperatoru, saray xanımlarını və gəncləri
çox qariba surətdə məşğul etməsi. Liliputstanda
saraydakı əyləncələrin təsviri. Müəllif mütəyyən
şəraitdə azadlıq baxş edilməsi.*

Mənim mülayim və dinc davranışım imperatorun, sarayın, ordunun və bütün xalqın mənə qarşı meylini artırdığından, yaxın geləcəkdə azad olacağıma ümidi bəsləyə bilərdim. Mən haqqında olan yaxşı rəyi hər yolla möhkəmlətməyə səy göstərirdim. Bəzən yera uzanıb, ovcunda beş, ya da altı liliputun rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçının içində gizlənqəç oynamaya cürət edirdilər. Mən onların dilində danışmağı və danışılanı başa düşməyi babat öyrənmışdım.

Bir dəfə imperator məni akrobatiq tamaşalarla əyləndirmək fikriñə düşdü. Belə tamaşaların təşkilində liliputlar öz əvəlik və bacarıqları ilə mənim tanıdigım xalqların hamisindən üstündürlər. Məni hər şeydən artıq heyran edən, ip üstündə oynayan kəndirbazlar oldular. Bunlar yerdən on iki düym hündürlükdə tarım çəkilmiş iki fut uzunluğunda nazik ağ sap üzərində məharətlə oynayırdılar. Bu tamaşa haqqında mən bir qədər ətraflı məlumat vermək istəyirəm, odur ki, oxucuların bir azca sabırlı olmalarını xahiş edirəm.

İp üstündə yalnız böyük mənsəblərə namızəd olanlar və sarayın rəğbətini qazanmaq istəyənlər oynaya bilərdilər. Onlar gənc yaşlarından bu sənəti öyrənməyə başlayırlar və bunların nəcabətli nəsildən olmaları və ya geniş təhsil almaları o qədər də vacib deyil. Hər hansı bir əyanın vəfatı, ya da gözdən düşməsi (belə hallar tez-tez olur) üzündən mühüm bir vəzifə yeri boşaldıqda, rəğbət qazanmaq istəyənlərdən beşaltı nəfəri imperatora ərizə verib xahiş edirlər ki, ip üstündə oynamalaq əlahəzərat imperatoru və saray adamlarını əyləndirmək üçün onlara icaza verilsin. İp üstündə çox hündürə tullanıb yixilmayan şəxs böyük vəzifəyə təyin olunur. Hətta nazirlər də öz qabiliyyətlərini itirmədiklərini sübut etmək üçün, ip üstündə əvəlik göstərmək barədə imperatordan əmrələr alırlar. Dövlət xəzinəsinin rəisi Flimnap yaxşı tullanmaqdə xüsusi şöhrət qazanmışdır¹. Tarım çəkilmış ip üstündə o, imperiyanın başqa əyanlarına nisbatən, azi bir düym, daha hündürə tullana bilmişdi. Qalınlığı ingilis ciyəsindən artıq olmayan bir kondirə bənd edilmiş balaca bir taxta üzərində onun bir neçə dəfə dalbadal mayallaq aşığıını mən özüm gördüm. Məxfi şuranın baş katibi, mənim dostum Reldresel - ona olan sədəqətimə görə səhv edib şışırtırməmsə - dövlət xəzinəsinin rəisindən sonra bu cəhətdən ikinci yeri tutur.

Qalan əyanlar öz əvəliklərinə görə bir-birindən az forqlarınlardır.

Belə yarışlar çox vaxt bədbəxt hadisələrlə nəticələndirdi.

Belə rəğbət gözləyənlərdən iki-üç nəfərinin yixilib yaralandığını mən öz gözümlə görmüşəm. Ancaq nazirlər öz əvəliklərini göstərmək üçün əmr aldıqla, töhlükədən artı. Onlar başqalarından üstün olduqlarını göstərmək istədikləri üçün o qədər canfəsanlıq edirlər ki, yixilmeyənlar

¹ Swift nifrat etdiyi baş nazır Robert Uolpolu Flimnap adı altında qələmə almışdır: Robert Uolpol 1721-ci ildən etibarən viqlar nazirliyinə başçılıq etmişdir (torilər və viqlər haqqında son sözda izahat vardır). Swift Uolpolun siyasi fəaliyyətini kəndirbazın əvəlik və cəld tullanma hərəkətlərinə bənzədir.

az olur. Məni inandırırlar ki, buraya gəldiyimdən bir-iki il əvvəl Flimnap özü azca qalıbmış ki, yixılıb boynunu sindirsin. Xoşbəxtlikdən o, təsadüfən yerdə olan bir balışın üstünə yixilmiş və bunun sayısındə ölümdən qurtulmuşdur.

Arabir sarayda tamamilə xüsusi mahiyyətdə tamaşalar düzünlərlər; bu tamaşalarda yalnız imperator, imperatriçə və birinci nazir iştirak edirlər. Imperator stolun üzərinə hər biri altı düymə uzunluqda – göy, qırmızı və yaşıl rəngdə - üç nazik ipək sap qoyur. Bu saplar imperatorun xüsusi lütfünə nail olan şəxsləri fərqləndirmək arzusu ilə onlara mükafat olaraq verilir. Bu mərasim, əlahəzərin taxtı olan böyük salonda icra edilir. Bu mükafatları qazanmaq arzusunda olanların möharətləri xüsusi bir sınaqdan keçirilir ki, belə bir sınağa Köhnə və Yeni dünyadan heç bir ölkəsində rast gəlmək mümkün olmamışdır. Imperator bir ağacı olində üfüqi vəziyyətdə tutur, mükafat qazanmaq arzusunda olanlar isə ağacın yuxarıda yo ya aşağıda olmasına görə, növbə ilə ya onun üstündən atılır, ya da sürünbür altından keçirlər. Bəzi vaxt ağacın o biri ucundan birinci nazir yapmış, bəzən isə ağacı təkcə nazir tutur. Bu oyunu hamidan yaxşı icra edənə mükafat olaraq göy sap verilir. Qırmızı sap çeviklikdə ikinci yeri, yaşıl sap isə üçüncü yeri qazananlara verilir¹. Padşahın lütf etdiyi bu sapları qazananlar, bunları qurşaq kimi iki qat edib bellərinə bağlayırlar. Sarayda bu cür qurşağı olmayan şəxslərə az-az rast gəlmək olar.

Mehtərlər qoşunun və padşahın tövlələrində olan atları minib, hər gün mənim dövrəmə hərlənirdilər. Buna görə də bir müddətdən sonra atlar daha məndən ürküb qaçmur, lap ayaqlarının yanına qədər yaxınlaşırıldır. Mən olımı yerə qoyurdum, atlılar öz atlarını olımın üstündən sıçradırdılar; bir dəfə isə padşahın baş sürücüsü iri bir atın belində, hətta mənim

çəkməli ayağımın üstündən sıçrayıb keçdi ki, bu, doğrudan da cürəti bir sıçrayış idi.

Mən fikirləşib, imperator üçün qəribə bir əyləncə tapdim. Xahiş etdim ki, mənə iki fut uzunluğunda və adı əl ağacı yəğunluğunda bir neçə ağac tapıp gətirsinlər. Əlahəzərət baş meşə məməruna əmr etdi ki, lazımi sərəncamlar versin və ertəsi gün sahər yeddi meşəbəyi istədiyim ağacları hərəsinə səkkiz at qoşulmuş altı arabada gətirib gəldi. Mən doqquz ağac götürüb, onları kvadrat şəklində möhkəmcə yerə səndim, bu kvadratın hər tərəfi iki yarımlı fut uzunluğunda idi. Mən öz yaylığımu bu doqquz paya üzərinə tarım bir halda çəkdim, yuxarıdan isə kvadratın dörd bucağına, yerə paralel dörd ağac da bağladım. Bu ağaclar yaylığın səthindən təxminən beş düym hündür durub, hər tərəfdən hasar kimi bir şey əmələ gətirmişdilər.

Bu hazırlığı qurtardıqdan sonra imperatordan xahiş etdim ki, qurduğum bu meydancada təlim oyunları oynamaq üçün ən yaxşı at sürənlərdən iyirmi dörd nəfərlik bir dəstə ayırsın. Əlahəzərət mənim təklifimi bəyəndi. At sürənlər göldikdə, mən onları bir-bir qaldırıb, yaylığın üstüne qoymudum. Onlar nizam ilə düzülüb, iki dəstəyə ayrıldılar və təlimə başladılar: bir-birlərinə ucu küt oxlar atır, siyırma qılıncla bir-birinə hücum edirdilər. Onlar gah qaçır, gah hücum edir, gah geri çəkilirdilər. Bu zaman elə gözəl bir hərbi intizam nümunəsi göstərirdilər ki, mən bunun mislini heç bir zaman görməmişdim. Üfüqi vəziyyətdə bağladığım ağaclar atlıları və atları yerə yixilmağa qoymurdu. Imperator bundan o qədər xoşlandı ki, məni bu əyləncəni bir neçə gün dalbadal takrar etməyə məcbur etdi, hətta bir dəfə özü də lütf edib meydancaya çıxdı və təlimə şəxsn özü komanda verdi. Imperatriçəni örtülü kresloda qaldırıb, meydandan iki yard aralı tutmağıma icazə verməyə imperator onu böyük bir çatınlıkla razi sala

¹ Göy, qırmızı və yaşıl saplar ingilislerin Sargı, Gümbez və müqəddəs Andrey ordenlarının rəngləridir.

bildi. Beləliklə, o, bütün tamaşanı yaxşıca görə bilərdi. Mənim xoşbəxtliyimdən, bütün bu təlim salamatlıqla başa çatdı. Tək birçə dəfə zabitlərdən birinin qızmış atı dırnağı ilə vurub mənim cib yaylığını dəldi, büdrəyib yixıldı və üstündəki atını yerə yixdi. Mən həmin saat onların köməyinə çatdım. Bir əlimlə dəliyin altını tutdum və bütün atlıları aşağı endirdim. Yixılan atın sol qabaq ayağı çıxmışdı, ancaq atlıya heç bir şey olmamışdı. Ancaq mən yaylığını bundan sonra belə təhlükəli təlimlər üçün istifadə etmədim.

Azad edilməyimdən iki-üç gün əvvəl, bir dəfə mən cürbəcür oyunlarla saray adamlarını əyləndirirdim. Birdən əlahəzərətin hüzuruna bir qasid gəlib xəbər verdi ki, məni tapdıqları yerin yaxınlığında onun təbəələrindən bir neçəsi yerdə qəribə şəkilli böyük və qara rəngli bir cismə görübələr. Həmin cismə ortası bir adam boyu hündürlüyündə, kənarları çox alçaq və genişdir. O cismən tutduğu sahə əlahəzərətin yataq otağı qədər ola. Əvvəlcə elə güman ediblər ki, bu, yəqin misli görünməmiş bir heyvandı. Ancaq tezliklə bunun belə olmadığını yəqin ediblər. Həmin cismə, otların üstündə hərəkətsiz bir halda düşüb qalıbmış və onlar neçə dəfə onun dövrəsinə hərlənilərlər. Onlar bir-birinin çiyninə çıxıb, həmin qəribə cismənin təpəsinə qədər qalxıblar; üstü yasti imiş. Onlar ayaqlarını həmin cismə döyüb, yəqin ediblər ki, onun içi boşdur. Nəticədə bu məlumatı yanan adamlar acızanə bir cürətlə təxmin ediblər ki, bu cismə bəlkə Dağ boyda Adamındır. Onlar həmin cismi vur-tut beşcə atın köməyi paytaxta götirməyi öz öhdələrinə alıblar. Mən həmin saat bunun nə olduğunu başa düşdüm və bu xəbərə ürkəkdən şad oldum. Görünür, gəmi batdıqdan sonra mən sahilə çıxdıqda, halim o qədər xarab imiş ki, şlyapamın başından düşdüyüñü hiss etməmişəm. Mən hələ qayığın içindəyən onun bağlarını möhkəm çəkib, çənəmin altında bağlamışdım, suya düşdükdə isə lap qulağıma qədər başıma basmışdım. Quruya çıxdıqda, o qədər yorğun idim ki, onu

tamam yadımdan çıxarmışdım. Görünür, sahildə bağ açılıb, şlyapam da başımdan düşübüş; mən isə güman etmişdim ki, onu dənizdə dalğaların arasında itirmişəm.

Əlahəzərətə hamin cismən nə olduğunu izah edib, xahiş etdim ki, şlyapanı təxirsiz olaraq paytaxta götirmələri üçün sərəncam versin. Ertəsi gün şlyapanı götirdilər. Ancaq arabaçlar çoxda onun qeydini qəlmamışdlar. Onlar şlyapanı iki yerdən dəlmiş, həmin dəliklərə, ucunda qarmaq olan uzun kəndirlər keçirmiş və bu kəndirləri də atlara bağlamışdilar. Beləliklə onlar mənim şlyapamı düz yarım mil yer ilə sürümüşdülər.

Xoşbəxtliyimdən həmin ölkənin yeri yumşaq və düzəngəh olduğundan, şlyapam gözlədiyimdən az xarab olmuşdu.

Təsvir etdiyim hadisədən iki həftə sonra imperator paytaxtda və paytaxt ətrafında olan qoşunlara əmr verdi ki, səfərə hazır olsunlar. Əlahəzərət özüne çox qəribə bir əyləncədüzəltmək xəyalına düşmüştü. O buyurdu ki, mən Koloss Rodoss vəziyyətində durub, ayaqlarımı mümkün qədər gen ayırm¹. Sonra (qoca, təcrübəli bir sərkərdə və mənim böyük hamim olan) baş komandanı əmr verdi ki, qoşunu six cərgələrə düzsün, piyadalar iyirmi dörd nəfərlik, atlılar isə on altı nəfərlik cərgələrdə töbil vura-vura, bayraqlarını dalgalandırı-dalgalandırı, süngürünü dik tutub mərasim marşı çala-çala ayaqlarının arasından keçsinlər. Ordu üç min piyada və min atlıdan ibarət idi. Parad çox parlaq oldu və əlahəzərətə çox ləzzət verdi.

İmperatora mənə azadlıq verməsi üçün o qədər ərizə yazmışdım ki, axırdı əlahəzərət bu məsoləni əvvəlcə nazirlərin, sonra da dövlət şurasının müzakirəsinə çıxarmışdı. Dövlət şurasında məni azad etməyin əleyhinə tək birçə nafor çıxmışdı, bu da Skayreş Bolqolam idi ki, aramızda heç bir şey olmadığı halda, nədənsə, mənə çox qəddar bir düşmən olmuşdu.

¹ Koloss Rodoss – Rodoss şəhərinin limanına giron yerdə qoyulmuş, 72 metr hündürlüyündə olan, mis heykəldir. Rəvayətə görə gəmilər bu heykəlin gen aralanmış qıçlarının arasından keçirdi.

Ancaq onun əleyhinə getməsinə baxmayaraq, məsələ mənim xeyrimə həll edilmişdi. Bolqolam qalbeta, yəni kral donanmanın admirali vəzifəsində idi, imperatorun böyük etimadını qazanmışdı, öz işini yaxşı bilən, ancaq qaraqabaq və kobud bir adam idi. Axırda onu da razi salırdılar. Ancaq təkəd etdi ki, mənə azadlıq verilməsi şərtlərini tərtib etmək ona tapşırılsın. Bu şərtləri iki katib və bir neçə əyan ilə birlikdə mənə Skayreş Bolqolam özü gətirdi. Bu şərtləri oxuyub qurtardıqlıdan sonra, mənə and içdirdilər ki, bunları pozmayacağam. Andiçmə mərasimi əvvəlcə mənim ölkəmin adətlərinə görə, sonra isə yerli qanunların təyin etdiyi bütün qaydalar üzrə icra olundu. And içən zaman mən gərək sağ ayağımı sol əlimlə tutub, eyni zamanda sağ əlimin ortancı barmağımı təpəm, baş barmağımı isə sağ qulağımın üst kənarına qoyadım; ancaq bəlkə oxunu mənim üzərimə götürməli olduğum öhdəliklərə maraqlanıb, onları bilmək istəyir. Buna görə də mən həmin sənədin tam və dürüst tərcüməsini burada dərc edirəm. «Liliputstanın qüdrəti imperatoru, kainatın fəxri və qənimi, mülkünün hüddudu beş min blestreq. (on iki mil qədər) yer kürəsinin son həddinə qədər uzanan padşahlar padşahu, insan övladlarının ən böyüyü, ayaqları yerin mərkəzinə, başı günəşə dirənən, bir işarəsindən dünya hökmədarlarının dizləri əsən, bahar kimi xoşsima, yay kimi səxavəti, payız kimi əliaçıq, qış kimi amansız olan əlahəzərat hüməyün Qolbasto Momaren Evlem Gerdalı Şefin Molli Olli Qu bu yaxınlarda bizim səmavi ölkəmizə gelmiş olan Dağ boyda Adama aşağıdakı şərtləri təklif buyurur. Dağ boyda Adam isə təntənəli surətdə and içərək, bunları yerinə yetirməyi öhdəsinə alır:

1. Dağ boyda Adamin bizim böyük möhürlə möhürlənmiş xüsusi icazənaməmiz olmadan, ölkəmizi tərk etməyə ixtiyarı yoxdur.

2. Bizim xüsusi sərəncamımız olmadan onun paytaxta girməyə ixtiyarı yoxdur, belə hallarda əhali iki saat əvvəldən xəbərdar edilməlidir ki, öz evlərinə girib gizlənə bilsinlər.

3. Həmin Dağ boyda Adam gəzməyə çıxanda ancaq böyük yollarda gəzməklə kifaya tələnməlidir. O, çəmənliliklərdə və taralarda gəzməməli və uzanmamalıdır.

4. Gəzməyə çıxdığı zaman o, öz ayağının altını diqqətlə yoxlamalıdır ki, bizim mehriban təbəələrimizdən heç kəsi və ya onların at-arabalalarını tapdamasın. Təbəələrimizin razılığı olmadan onları elinə almamalıdır.

5. Əgər bir qasidi təcili surətdə imperatorluğun hər hansı bir uzaq şəhərinə aparmaq lazım gəlsə, - ancaq ayda bir dəfədən tez olmayıaraq - Dağ boyda Adam onu təxirsiz surətdə atı ilə birlikdə altı günlük məsafləyə aparmalı, lazım gəlsə, həmin qasidi sağ-salamat əlahəzərətimizin hüzuruna təqdim etməlidir.

6. Düşmənimiz olan Blefuskin adasına qarşı müharibədə bizim müttəfiqimiz olmalı və hazırda bizə hücum etməyə hazırlaşan¹ düşmən donanmasını məhv etmək üçün öz qüvvəsini sərf etməlidir.

7. Həmin Dağ boyda Adam boş vaxtında baş parkın divarını, eləcə də başqa binaları tikməkdə çox ağır daşları qaldırmaq işində bizim fəhlələrə kömək etməlidir.

8. Həmin Dağ boyda Adam iki ay ərzində bizim məmləkətin hündudunu bütün sahil boyu gəzməli və addimlarını sayıb, dürüst ölçməlidir.

9. Həmin Dağ boyda Adam təntənəli surətdə vəd etməlidir ki, bu şərtləri eynən yerinə yetirəcəkdir. Bunun əvəzinə Dağ boyda Adama hər gün bizim təbəələrimizdən 1728 nəfərə kifayat edəcək qədər yemək-içmək veriləcək, o, biz şövkətməabin hüzuruna azad bir surətdə ziyarət etmək və bi-

¹ Lilipustanla Blefusku arasındaki münasibət İspaniya irsi üstündə gedən müharibə dövründə (1702-1713) İngiltərə ilə Fransa arasında olmuş münasibətə çox bənzəyir. Swift bu eyhamın o qədər də dərk edilməməsi üçün Lilipustanlı qitədə, Blefuskunu isə adada göstərir.

zim sair lütflerimizdən istifadə etmək haqqına malik olacaqdır. Bu sərəncam Belfaborakda hökmardarlığımızın doxsan birinci ayının on ikinci gündündə bizim sarayımızda verilmişdir».

Bu şərtlərin bəziləri bir o qədər ləyaqətli olmasa da, bunları mən çox məmənuniyyətlə qəbul edib and içdim və imzaladım. Bu ləyaqatsız şərtlər yalnız baş admiral Skayreş Bolqolamın mənə olan kini nəticəsində yazılmışdı. Mən and içdikdən sonra həmin saat zəncirlərimi açıdilar və mən tamamilə azad oldum.

İmperator o qədər lütfkar idi ki, mənim azad olmağında şəxsən özü iştirak etdi. Minnətdarlıq əlaməti olaraq, əlahəzərətin hüzurunda diz çöküb səcdə etdim, ancaq imператор buyurdu ki, ayağa qalxım. O, yüksək mərhəmət ifadə edən bir niş ilə mənə müraciət edib, nəticədə belə bir ümidi izhar etdi ki, mən ona faydalı bir xidmətkar olacaq, onun mənə göstərmış olduğu və gələcəkdə də göstərə biləcəyi lütfələrə tamamilə layiq olduğunu sübut edəcəyəm.

Oxucu bu cəhətə diqqət yetirsin ki, şərtlərin axırıncı maddəsində imператор mənə 1728 liliputu yedirib-icdirməyə kifayət edəcək qədər yemək-içmək verməyi vəd etmişdi. Mən belə dəqiq bir rəqəmin nə cür müəyyən edildiyi məsələsi ilə maraqlandım və bir dəfə dostum olan bir saray xidmətçisindən bunu soruştum. O cavab verdi ki, əlahəzərətin riyaziyyatçıları kvadrantin¹ köməyiylə mənim boyumu ölçüb, liliputdan on iki dəfə uca olduğumu təyin edib hesablaşmışdır ki, bədənimin həcmi 1728 liliputun bədəninin həcmində bərabərdir və bu bədən bu qədər artıq qida tələb edir. Bu misal həm liliputların zəkalarını, həm də onların padşahlarının nə dərəcədə ağıllı və haqq-hesab bilən bir adam olduğunu göstərir.

¹ Kvadrant – söyolların (başlıca olaraq günəşin) uzaklığını təyin etmək üçün astronomiya aləti

DÖRDÜNCÜ FƏSİL

Liliputstanın paytaxtı Mildendonun və imparatorun sarayının təsviri. Müəllifin birinci katiblə dövlət işləri barəsində söhbəti. Müəllifin müharibə zamanı imperatora öz xidmətini təklif etməsi.

Mən azadlıq alar-almaz, hər şeydən əvvəl ölkənin paytaxtı olan Mildendonu gözdən keçirməyə icazə istədim. İmperator asanlıqla icazə verdi, ancaq ciddi surətdə əmr etdi ki, nə əhaliyə, nə də onların ev-eşiyinə bir zərərim toxunmasına. Mənim şəhəri gəzmək arzusunda olduğumu xüsusi elanlırla əhaliyə xəbər verdilər. Şəhər iki yarım fut ucalıqda və təxminən on bir düym qalınlığında bir divar ilə əhatə edilmişdi. Həmin divarın üstü ilə iki at qoşulmuş bir kareta tamamilə sərbəst gedə bilər. Bir-birindən on fut aralı olan möhkəm, uca bürcələr şəhərə giriş yollarını qoruyur.

Mən böyük Qərb darvazaları üstündən aşib, yan-yanaya və ağır-ağır iki baş küçədən keçdim. Kaftanımın ətəklərinin evlərin damlarını və çıxıntılarını zədələyəcəyindən ehtiyat edib, əvvəlcədən onu əynimdən çıxarmışdım. Əhalinin evlərinə çekilmələri və bayırı çıxmamaqları barədə ciddi əmr verildiyinə baxmayaq, küçələrə laqeyd halda xeyli adam gəzişirdi. Buna görə də mən son dərəcə ehtiyatla hərəkət edir, çalışırdım ki, onlardan heç birini basıb əzməyim. Yuxarı mərtəbələrin pəncərələrində və evlərin damlarında hədsiz-

hesabsız tamaşaçılar görünürdü. Mənə elə gəlir ki, ömrümədə bu qədər çox adam görməmişdim.

Şəhər düzgün bir dördbucaq şəklində, onun divarlarının hər tərəfi beş yüz futdur. Hərəsi beş fut enində olan iki baş küçə düzbucaq şəklində bir-birini kəsib, şəhəri dörd məhəlləyə bölür.

Yan küçələrə və döngölərə gedə bilmədim, onları yalnız yuxarıdan gördüm, onların eni on ikidən on səkkiz düymə qədərdir.

Şəhərdə beş yüz minə qədər əhali yerləşə bilər. Evlər üç və beşmərtəbəlidir. Dükənlər və bazarlar mal ilə doludur.

İmperatorun sarayı şəhərin mərkəzində, iki baş küçənin birləşdiyi yerdədir. İki-üç həyəti olan baş bina dövrəsinə iki fut ucuqlıda hasar çökəilmiş geniş bir meydanın ortasındadır. Meydan o qədər böyükdür ki, əlahəzərətin icazəsilə mən sərbəst surətdə ora aşdim və sarayı hər tərəfdən gözdən keçirdim. İmperatorun yaşadığı evlər ikinci iç həyətdədir. Mən oranı çox görmək istəydirdim. Ancaq bu arzumu yerinə yetirmək çox çatın idi: çünkü bir həyəti o biri ilə birləşdirən baş darvazanın hündürlüyü ancaq on səkkiz düym, eni isə yeddi düym idi.

Bayır həyətin binası o biri tərəfdən beş fut hündürlükdə olardı. Buna görə də mən onların üstündən aşa bilməzdim; çünkü divarlar dörd düym enində yonulmuş daşdan möhkəm tikilmiş olsa da, hər halda onları xeyli zədələmiş olardım. Eyni zamanda imperator özü də gözəl sarayını mənə göstərməyi çox arzu edirdi.

Ancaq mən bizim bu müştərək arzumuzu yalnız üç gün sonra yerinə yetirə bildim, bu üç günü isə hazırlıq işlərinə sərf etdim.

Şəhərin yüz yardlığında olan padşahlıq parkından mən cib biçağımla ən iri ağaclarдан bir neçəsini kəsib, bunlardan ağırlığımı davam gətirə biləcək dərəcədə möhkəm və hərəsi üç fut qədər hündürlükdə olan iki kətil hazırladım. Sonra

əhalini yenidən xəbərdar etdilər və mən şəhərin içi ilə keçib, sarayı yanına çatdım, iki kətil də əlimdə aparırdım. Meydança tərəfdən saraya yaxınlaşıb, kətillərdən birinin üstünə çıxdım, o birini isə damın üstündən qaldırıb ehtiyatla, səkkiz fut enində olan birincini iç həyətə qoydum. Sonra ayağımın birini kətilin üstünə qoyub, o birini sərbəstcə binanın üstündən aşırıb, o biri kətili qoydum və birinci katılı, ucunda qarmaq olan uzun bir ağaclı qaldırıb, bu tərəfə qoydum. Bu sayaqla da mən ikinci həyətə yetişdim.

Orada mən yerə uzanıb, üzümü ikinci mərtəbənin pəncərələrinə yaxınlaşdırırdım. Beləliklə, mən xəyalə gətirilən ən gözəl otaqları gözdən keçirə bildim. Mən əyanlarla əhatə olunmuş imperatriçəni və cavan şahzadələri gördüm. İmperatriçə həsratları lütf edib gülümsündü və zərif bir əda ilə pəncərədən əlini mənə uzatdı; mən onun əlini öpdüm.

Mən saraya tamaşa etdikdən sonra yenə həmin kürsülərin köməyilə saray meydanına çıxdım və sağ-salamat evimə qayıtdım.

Mən azad olduqdan iki həftə sonra bir dəfə gizli işlər üzrə baş katib olan (burada onun mənsəbini belə adlandırdılar) Reldresel mənim yanına gəldi. O, öz sürücüsünü kənara sürüb gözləməyi əmr etdikdən sonra onu qəbul etməyimi xahiş etdi. Mən buna şadlıqla razı oldum, çünkü rütbəsinə və şəxsi ləyaqətlərinə görə, ona hörmətim vardi. Bundan başqa o, sarayda dəfələrlə mənə yaxşılıq etmişdi. Mən yerə uzañmağa hazır olduğumu bildirdim. Ancaq xahiş etdim ki, söhbətimiz zamanı mən onu öz əlimdə tutum.

O, hər şeydən əvvəl məni azad olmayım münasibəti olsabılıq etdi; bu işdə əlbəttə, onun köməyi olmuşdu. Ancaq onun sözlərinə görə, mənə azadlıq verilməsi vəziyyətin xüsusi bir şəkil alması nəticəsində mümkün olmuşdu. O, mənə söylədi:

«Bizim ölkəmizdə işlərin ümumi vəziyyəti kənardan gələn adama çox gözəl görünə bilər. Ancaq bu, yanlış bir təsirdir.

Bizim vətənin üstünü iki qorxunc təhlükə alıb. Yetmiş ay bundan əvvəl imperatorluqda Tremeksenlər və Slemeksenlər adı ilə məşhur olan iki düşmən partiya əmələ gəlib. Birincilər hündürdəban, ikincilər isə alçaqdəban tərəfdarıdırılar¹.

Tremeksenlər iddia edirlər ki, hündürdəban bizim qədim dövlət quruluşumuza daha çox uyğundur; ancaq əlahəzrət alçaqdəban tərəfdarıdır. Qərara alınıb ki, dövlət və saray iradələrində işləyən bütün xidmətçilər alçaqdəbanlı ayaqqabılardır. Yəqin ki, siz də buna diqqət yetirmisiniz. Şübhəsiz ki, siz əlahəzrətin öz ayaqqabılaların dabanlarının başqa saray xadimlərinin dabanlarından bir drerr alçaq olduğunu da görmüsünüz (bir drerr bir düymün on dörddə bir hissəsinə bərabərdir).

Bu iki partiya arasında ədavət o dərəcəyə çatıb ki, bir partiyanın üzvləri o biri partiyanın üzvlərinin evində yeyib-icməzdir, onları dindirməzdilər. Biz bu fikirdəydik ki, Tremeksenlər və ya hündürdəbanlılar sayca bizdən artıqdırlar, ancaq dövlət hakimiyyəti bütünlükde bizim əlimizdədir. Bizi qorxudan budur ki, taxt-tacın varisi olacaq şahzadə həzrətlərinin bir dərəcəyə qədər hündürdəbanlara hüsn-rəğbatı vardır. Onun çöküşünün bir tayının dabanı hündürdür. Buna görə də o, bir az axsayır².

İndi budur, belə bir ədavət bizim dövlətimizi taqədən saldıığı bir zamanda, demək olar ki, əlahəzrətin imperatorluğu kimi böyük və qüdrətli bir imperatorluq olan Blefusku

¹ Swift Tremeksenlər və Slemeksenlər partiyası deyirklən, bir-birilə düşmən olan torular və viqlər partiyasını nəzərdə tutur. Müəllif bu partiyalar arasında gedən mübarizənin mahiyyətə hündür və ya alçaqdəbanlar uğrunda gedən mübarizədən ibarət olduğunu qeyd etməklə, göstərir ki, bu partiyalar arasındaki münaqışlar və fikir ayrılığı o qədər də əhəmiyyətli olmayıb, dövlət hayatının əsas məsələlərinə aid deyildir. Liliputlular imperatorunun alçaqdəbanlardan xoş golması, I Georgun taxta çıxıqdan sonra, bütün toruları hökumət idarələrindən qovmuş olan, viqlər partiyasına mənsub olmasına işarədir.

² Burada Uels şahzadəsinə işara edilir; sonralar (1727-1760) kral II Georg adı ilə məşhur olmuş bu adam hansı partiyani üstün tutmağı uzun müddət qədər bil-məniş və öz sarayına gəh viqləri, gəh da toruları dəvət etmişdir.

imператорluğunə bizi istila etməklə hədələyir. Doğrudur, siz söyləyirsiniz ki, dünyada başqa krallıqlar və elə dövlətlər var ki, orada sizin kimi nəhəng adamlar yaşayır. Ancaq bizim filosoflar buna çox şübhə edirlər. Onlar daha artıq buna inanırlar ki, siz ya aydan, ya da başqa bir ulduzdan düşübünüz. Axi heç bir şübhə yoxdur ki, yüz nəfər sizin boyda adam, an qisa bir müddət içərisində əlahəzrətin ölkəsində olan bütün meyvaları və heyvanları yeyib qurtarar. Bundan başqa bizim salnamələrimiz var. Onlarda altı min aydan bəri baş verən bütün hadisələr təsvir edilib, ancaq iki böyük imperatorluq olan Liliputstan ilə Blefuskudan başqa ölkələrin mövcud olduğu barədə heç bir şey yazılmayıb.

Budur indi otuz altı aydan bəri, bu iki qüdrətli dövlət bir-birilə ən amansız bir suradə müharibə edir. Bu müharibənin səbəbi bundan ibarətdir: hamiya molumdur ki, ən qədim zamanlardan bəri, bişmiş yumurtanı alt tərəfdən sindirilərlər. İndiki imperatorun babası hələ uşaq ikən, bir dəfə ona nahar vaxtı bişmiş bir yumurta veriblərmiş. Uşaq yumurtanı qədim ümumi qayda ilə sindiranda, barmağını kəşibmiş. Onda uşaqın atası, imperator bir fərman verib; bütün təbəələrini ən ağır cəza ilə hədələyərək, yumurtanı iti ucundan sindirməyi əmr edibmiş¹.

Fərman əhalini o qədər qəzəbləndiribmiş ki, bizim salnamələrdə yazıldıguna görə, bu, altı üsyana səbəb olubmuş; bu

¹ Yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları partiyaları xristian dininin katolik və protestant məzhablarına ayrılmış olan, dini təfriqənin satirik təsviridir. XVI əsrda protestant və ya reformasiya harakatı birinci dəfa meydana gələn zaman din məsələləri atrafında protestantlarla katoliklər arasında mübariza, haqqıqtan dövlət və təsərrüfat hayatının bütün sahalarında Roma papasının və katolik kilsəsinin qarşılaşmış cəhdilərinə qarşı yönəldilən bir mübariza idi. Sonralar protestantların fitvəsi ilə meydana gəlmiş olan dini müharibələr qurtardıqda və demək olar ki, bütün ölkələrdən işitildi və ictimai islahatlar yaradıldıqda, katoliklər protestantlar arasında mübahisələr dərçivəli dini münaqışlara çevrildi; Swift'in fikrincə, bu mübahisələr də yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları arasındaki fikir ayrılığı qədər əhəmiyyətsiz idi. (Swift dini məsələyə öz münasibətini "Çəllək nağılı" adlı kitabda daha müfəssəl ifadə edir).

üşyanlar zamanı bir imperator hayatından, biri də taxt-tacın-dan məhrum edilibmiş. Blefusku padşahları daim bu üşyan-ları qızışdırır, üşyan iştirakçılarını öz ölkələrində gizlədiblər¹. Hesab edildiyinə görə, on bir min nəfərə qədər mövhumatçını yumurtanı iti ucundan sindirməqdan imtina etdikləri üçün edam cəzasına məhkum ediblər. Bu məsələ bərədə yüz cildlərlə böyük kitablar yazılıb. Ancaq yumurtanı altından sindirməq tərəfdarlarının kitabları daha çoxdan qadağan edilib və onların partiyası dövlət vəzifələrində işləmək hüququndan məhrum ediliblər.

Blefusku hökmədarları öz elçiləri vasitəsilə biza neçə dəfə xəbərdarlıq ediblər. Onlar bizi təqsirləndirirlər ki, biz daim araya nifaq salıraq və böyük peyğəmbərimiz Lyüstroqun müqəddəs Blundekralının (məlum olduğuna görə, bu kitab liliplitlərin "Quran"ıdır) əlli dördüncü fəsildə yazılmış ehka-mını pozmuşuq. Amma bu ittiham heç də düz deyildir. Eh-kamin əsl mətni belədir: "Bütün həqiqi etiqad sahibləri yumurtanı rahat sindirilsə bilən ucundan sindirmalıdlar". Yumurtanın hansı ucunun – iti ucunun və ya alt tərəfinin rahat olub-olmadığını təyin etmək mənə, etiqad sahibinin öz şəxsi işidir². Nəhayət, bu məsələnin həll edilməsini imperatorluğun baş hakiminə tapşırmaq olar.

Müxtəsər ki, buradan qovulmuş yumurtanın altıcu tərəfdarları özlərinə Blefusku imperatorluğunda möhkəm bir sığınacaq tapıblar. Bu qəçqınlar oranın imperatorunu tədricən öz təsirləri altına alıb, onu bizim dövlətə müharibə elan etmək

dərəcəsində qızışdırırlar. İndi otuz altı aydır, müharibə davam edir, ancaq vuruşan tərəflərdən heç biri qəti qələbə qazanmaqla iftixar edə bilməz. Bu müddət ərzində biz otuz hərb gəmisi, saysız-hesabsız xırda gəmilər və otuz min ən yaxşı dənizçi və əsgər itirmişik. Güman edirlər ki, düşmən yeni bir donanma düzəldib, bizim torpağa qoşun çıxarmağa hazırlaşır. Buna görə də sizin qüvvət və cürətinizə tamamilə inanın imperator həsratları mənə tapşırıb ki, ölkəmizin həqiqi vəziyyətini sizə təsvir edim".

Mən katibdən xahiş etdim ki, acizanə hörmətimi imperato-ra yetirib, ona bildirsin ki, mən xarici təbəəsi olduğuma görə, yerli partiyalar arasındaki ədavətə qarışmamaliyam, amma imperatora xilas və azad edildiyim üçün borclu olduğuma görə, canımı əsirgəmədən onun ölkəsini düşmən hücumundan qorumağa hazırlam.

¹ Həyatdan məhrum olan monarch deyirkən, kral I Karl nəzərdə tutulur; o, vətənə xayənat etməya görə ingilis burjuva inqilabı zamanı (1649-cu il) xüsusi tribunalın hökmü ilə edam edilmişdi. Tacını itirmiş monarch – kral II Yakovdur; o, 1688-ci ilin "Şanlı inqilabi" adlanan dövlət çevrilişi nöticəsində Fransaya qaçmışdı. Bir çox cəhətdən Blefusku padşahına bənzəyən Fransa kralı XIV Lüdövik (1643-1715) Ingiltərəyə qarşı müharibəyə hazırlaşarkən həqiqətanın siyasi mühacirlərinə, xüsusun yakobinlərə himayəçilik etmişdi; çünki o, II Yakovu Ingiltərənin qanunu kralı hesab edirdi.

² Bu sözlərlə Sviſtin dini münaqışılərə öz münasibəti ifadə edilmişdir.

BEŞİNCİ FƏSİL

Müəllifin son dərəcə ağılli bir tədbir sayəsində düşmən hücumunun qarşısını alması. Ona yüksək rütbdə verilməsi. Blefusku imperatoru elçilərinin galib sülh bağlamaq istəmələri.

Blefusku imperatorluğu Liliputstanın şimal-şərqində olan bir adadır. Bu iki dövləti bir-birindən sakız yüz yard enində dayaz bir boğaz ayırrı.

Mən həmin bu adanın göründüyü sahilə heç bir vaxt getməmişdim. İndi isə bu yerlərdə görünmək məncə, heç də ağılli bir hərəkət olmazdı.

Mühərribə elan edildiyi vaxtdan bəri, hər iki imperatorluq arasında gediş-goliş ölüm cəzası ilə qadağan edilib. Bizim imperator bununla kifayətlənməyib, heç bir gəminin Liliputstan limanlarından çıxmasına icazə vermirdi. Buna görə də blefuskulular mənim Liliputlara arasında olmağımdan xəbərdar deyildilər. Bu, mənim düşmən donanmasını tamamilə gözlənləmədən ola keçirmək barədə planlarımı uyğun idi. Buna görə də mən boğaz tərəfdəki sahildə gözə görünməməyə çalışdım. Çünkü düşmənər də məni görə bilərdilər.

Kəşfiyyatçılar biza xəbər gətirdilər ki, Blefusku donanması boğazlardan birində hazır durub, yelkənlərini qaldırmış üçün səmt küləyinin əsməsini gözləyir. Mən imperator ilə məsləhətləşib, öz məqsədimi taxırsız yerinə yetirməyi qərara aldım.

Mən hər şeydən əvvəl dənizçilərdən boğazın dərinliyini soruşub öyrəndim. Onlar mənə söylədilər ki, onun dərinliyi, hətta qabarma zamanı da yetmiş qlyuqleffdən (altı Avropa futu qədər) artıq olmur. Sonra mən Blefusku ilə qarşı-qarşıya olan şimal-şərq sahilinə ehtiyatlı gəlib, bir təpənin dalında uzandım. Limanda lövbar salıb duran düşmən donanmasını durbılınə nəzərdən keçirdim. Donanmanın əlliye qədər hərbi gəmi və çox miqdarda nəqliyyat gəmisindən ibarət olduğunu gördüm.

Eva qayıdır, əmr verdim ki, mənə ən yoğun kəndirlərlə çoxlu dəmir çubuq gətirsinlər. Onların kəndirləri bizim ciyə kimi, dəmir çubuqları isə corab mili boyda idi. Kəndirləri davamlı etmək üçün üç qat hördüm, dəmir çubuqları da üç-üç burub, uclarını qarماq kimi aydım. Bu cür əlli qarماq həmin miqdarda kəndirin ucunu bağlayıb, şimal-şərq sahilinə qayıtdım, kaftanımı, ayaqqabıları, corablarımı çıxarıb, əynimdə bircə meşin yarımkürk olduğu halda, qabarsına yarım saat qalmış suya girdim. Əvvəlcə ayaqla getdim, sonra otuz yard qədər üzdüm, axırdı ayağım dənizin dibinə çatdı. Büttün bunları mən çox sürətlə etdim və yarım saatdan da az bir müddətdə düşmən donanmasının durdugu limana çatdım.

Düşmənər məni gəren kimi, elə qorxuya düşdülər ki, özlərini gəmilərdən suya atıb, sahila doğru üzməyə başladılar. Orada otuz minə qədər adam yiğmişmişdi. Mən hazırladığım kəndirləri çıxarıb, hər gəminin burnuna bir qarماq taxdım və hamisinin ucunu bir yerə yığıb düyünlədim. Bu əməliyyat zamanı düşmən mənim üzərimə bulud kimi ox yağırdı, onlardan bir çoxu mənim əllərimə və üzümə sancılırdı. Onlar məni yaman incidir və işləməyimə mane olurdu. Hər şeydən çox mən gözlərim üçün qorxurdum. Gözlərimi qorumaq üçün tədbir görməsə idim, yaqın ki, kor olardım. Mənə lazıim olan xırda şeylər arasında gözlüyüüm də vardi ki, bunu gizlin cibimdə saxlamışdım. Mən gözlüyüümü taxıb möhkəm bağladım. İndi ciddi əngəl olma-

dan işimi görə bilərdim. Oxlar tez-tez gözlüyümün şüşələrinə dəyir, ancaq mənə zərər yetirmirdi.

Bütün qarmaqları taxıl qurtardıqdan sonra bir-birinə düyündəliyim kəndiri əlimə alıb, gəmiləri çökdim, ancaq birçə gəmi də yerindən torpanmadı. Gəmilər hamisi lövbərlərində möhkəm durmuşdu. Mən çox təhlükəli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini bıçaqla kəsdim. Bu zaman iki yüze qədər ox mənim üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış olduğum kəndirləri yenidən əlimə yiğib, düşmənin ən iri, əlli hərbi gəmisini asanlıqla çəkib apardım.

Özlərini itirmiş blefuskuların mənim nə etmək istədiyimi xeyli müddət anlaya bilməmişdilər. Onlar mənim lövbər kəndirlərini kəsdiyimi görüb, elə güman etmişdilər ki, mən gəmiləri külək və dalğaların ixtiyarına buraxmaq, ya da onları bir-biri ilə toqquşdurmaq istəyirəm. Ancaq bütün donanmanın arxamca çəkib apardığımı gördükdə, onlar yaman təşvişə düşüb, ucadan acı-acı fəryad qopardılar. Onlarda ox mənzili uzaqlaşdıqda, mən durub, üzümə və əllərimə sancılmış oxları ehtiyatla çıxardıv və yerlərinə malhamələ ovdum. Sonra gözlüyümü çıxardıv, suyun çökilməsini bir saat qədər gözlədim və boğazın ortasından ayaqla keçib, gəmilərlə birləikdə sağ-salamat Liliputstanın imperatorluq limanına gəldim.

İmperator və bütün saray adamları sahildə durub, bu böyük işin nəticəsini gözləyirdilər. Boğazın ortasında su xırtdayıma qədər çıxırı. Odur ki, onlar məni görə bilmirdilər. Onlar yalnız böyük bir yarımdairə halında bizim sahila gəlməkdə olan donanmanı görürdülər. Imperator bu fikrə gəlməşdi ki, yəqin mən batmışam və düşmən donanması müharibə məqsədilə ora yaxınlaşır. Ancaq onun bu qorxusu tezliklə yox oldu. Boğaz getdikcə dayazlaşır və mən suda daha aydın görünürdüm. Səsim sahildə eşidilə biləcək bir məsafəyə çatdıqda, mən gəmilərə bağlığım kəndirləri yuxarı qaldırıb, ucadan

çığıldım: "Yaşasın Liliputstanın qüdrətli imperatoru!". Mən sahilə çıxdıqda böyük padşah mənə hər cür təriflər yağdırıb, oradaca mən ölkənin ən yüksək rütbəsi olan nardak rütbəsi ilə təltif etdi.

Ancaq padşahların şöhrətpərəstliklərinin hədd-hüdudu yoxdur. Əlahəzərət padşah çox istəyirdi ki, mən düşmənin bütün qalan gəmilerini də qəsb edəm. Görünür, o, bütün Blefuskku imperatorluğununu fəth etmək niyyətində idi. Blefuskunu öz naibi vasitəsilə idarə edərək, orada öz istədiyi qanun-qaydanı qura bilərdi, orada gizlənmiş olan bütün yumurtanı altdan sindirmaq tərəfdarlarını qırıdırər və bütün blefuskuluları yumurtanı iti ucundan sindirmağa məcbur edərdi. Belə olduqda, o, bütün kainatın yegana hökmərdə olacaqdı¹. Ancaq mən hər cür çalışırdım ki, imperatoru bu fikirdən daşındırıbm. Mən ona həm siyasi məqsədlərlə, həm də ədalət duyğusuna ilə ağlıma gələn bir çox dəlillər göttirdim. Nəticədə qəti olaraq bilirdim ki, heç bir zaman cürətlə və azad bir xalqın qul edilməsinə alət olmağa razılıq verə bilməram.

Mənim bu cürətlə və açıq bəyanatım imperator həzərlərinin şöhrətpərəstlik xəyallarına tamamilə zidd idi. Onun planlarının yerinə yetirilməsinə boyun qaçırmağımı mənə əsla bağışlaya bilməzdəm. Imperator dövlət şurasının iclasında bunu çox nəzakətlə mənə eşitdirdi. Şurənin ən ağıllı üzvləri görünürlər ki, mənim tərafimdə idilər, lakin onlar bunu yalnız sükütlə ifadə edirdilər. Mənim gizlin düşmənlərim isə əllərinə düşən bu fürsətdən istifadə etməyə tələsib, əleyhimə bir çox

¹ İspaniya irsi uğrunda müharibədə İngiltərənin baş komandani herşəq Malboro (Çörçil) Fransada bir sira qəti qələblər qazanmışdı; tarixçilərin fikrincə, təzyiq davam etdirilsəydi, bu qələblər Fransanın tamamilə itaat altına alınmasına səbəb olardı. Lakin uzun süran müharibənin tərtədiyi sıxıntılar o qədar dözlülməz idi və xalq kütlələrinin hiddət və qazabı o doracaya çatmışdı ki, müharibənin davam etdirilməsinə tərəfdər olan viqlər nazirliyi 1710-cu ildə istəfa verməyə məcbur oldu. Lord Bolinbrookun başçılığı etdiyi torilərin yeni nazirliyi Malboronu Fransadan geri çağırıb və tez sülh müqaviləsi bağladı. Quilliver burada və sonra da bir çox cəhətdən Bolinbroka bənzəyir.

mülahizələr söyleyirdilər. O vaxtlar padşah həzrətləri və mənə düşmən olan nazirlər əleyhimə amansız bir fitnəyə başladılar. Heç iki ay keçməmiş, onlar öz fəsadları ilə məni az qala məhv edəcəkdilər. Beləliklə, padşahlara göstərilən ən böyük xidmətlər də, onların nəzərində, tamahkarlıqlarına alət olmaqdan imtiна etdiķdə puç olurmuş.

Mənim təsvir edilən şücaətimdən üç həftə sonra Blefusku imperatorundan sülh təklifi ilə təntənəli bir elçi heyəti gəldi. Elçilər hər cəhətdən güzəştə getdiłər və bir neçə gün sonra bizim imperator üçün çox əlverişli sülh müqaviləsi imzalandı.

Bu heyət altı nəfər elçi və beş yüz nəfərə qədər məyyətən ibarət idi. Bu dəstə çox dəbdəbəli olub, padşahın əzəmatinə və onların vəzifələrinə tamamilə uyğun idi. Sülh danışçılarında mən də bir dərəcəyə qədər iştirak etdim. Sarayda olan həqiqi və ya yalnız zahiri nüfuzum sayısındə mən elçilərə xeyli yardım etdim. Danışqlar qurtardıqdan sonra elçilər onlara rəğbət bəslədiyimi görüb, cüratim və alicənəblığım haqqında bir çox xoş sözər söylədilər, imperatorun adından mən onların ölkəsini ziyrət etməyə çağırıldilar. Nəhayət, onlar mənim insani heyrətə gətirən gücüm barədə çox sözər eşitdiķlarını söyleyib, xahiş etdiķ ki, onlara öz gücümü nümayış etdirim. Mən onların arzularını yerinə yetirməyə şadlıqla razı olub, bir neçə qəribə oyun göstərdim və onlar buna çox heyrət etdiķər.

Onlardan ayrıldıqda xahiş etdim ki, öz şücaəti ilə haqlı olaraq bütün dünyani heyran etmiş əlahəzərət hökmdarlarla mənim dərin hörmətimi bildirsənlər və öz vətənimə qayıdarkən, hər necə olsa, şəxsən onun hüzuruna gedib, özümü ona təqdim edəcəyimi söyləsinlər.

Bundan sonra öz imperatorumuzla ilk görüşimdə hörmətlə xahiş etdim ki, mənə Blefusku padşahını ziyrət etməyə icaza versin. Imperator razılıq verdi; ancaq mənimlə çox soyuq rəftar etdi. Mən bu soyuqluğun səbəbini xeyli müddət anlaya bilmədim. Axırda əyanlardan biri işin nə yerdə olduğunu

ğunu mənə söylədi. Məlum oldu ki, Filmnap və Bolqolam elçilərlə görüşümü imperatora manim üçün ən namənəsib bir şəkildə tasvir ediblərmiş. Öz-özümə aydındır ki, onların bütün söylədiķları yalan idi. İmperatorun hüzurunda mənim vicdanım tərtəmiz idi¹. Bu zaman mən ilk dəfə hələ tutqun bir şəkildə olsa da, nazirlərin necə adamlar və saray həyatının nə demək olduğunu anlamağa başladım.

Bunu qeyd etmək lazımdır ki, elçilər mənimlə tərcüməci vasitəsilə danışırdılar. Blefuskuluların dili ilə Liliputlərin dili arasında iki Avropa xalqının dilləri arasında olduğu kimi bir fərq var. Həm də bu millətlərdən hər biri öz dilinin qədimliyi, gözəlliyi və ifadəli olması ilə öyürür, öz qoşularının dilinə açıq-ashkar həqarətə baxırlar. İmperatorumuz düşmən donanmasını ələ keçirərk, üstün bir vəziyyətdə olağanımızdan istifadə edib, Blefusku elçilərini öz etimadnamələrini Liliput dilində təqdim etməyə və müzakirələri də bu dildə aparmağa məcbur etmişdi.

Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, iki dövlət arasında olan geniş ticarət münasibətləri, qonşu dövlətdən qaçıb gələn adamlara həm Liliputstan, həm də Blefusku tərəfindən göstərilən qonaqpərvəstlik, eləcə də asılzadə cavanları dünyunu görmək, insanlara həyat və adətləri ilə tanış olmaq üçün xaricə göndərmək adəti nəticəsində, burada hər iki dildə danışmayan təhsil görmüş bir asılzadəyə, dənizçiyyə və dəniz kənarı şəhərlərdə yaşayan tacirə az-az rast gəlmək olar. Bir neçə həftədən sonra Blefusku imperatoruna öz hörmətimi izhar etmək üçün getdiyim zaman mən də bunun şahidi oldum.

Bir qədər keçdiķdən sonra məlum oldu ki, oraya getməyimin mənə xeyri olub. Düşmənlərim kin və qəzəblərindən mənim üçün böyük bir fəlakət hazırlayıblarmış. Ancaq bu barədə sonra danışacağam.

Burada Bolinbrook Fransa hökuməti ilə gizli danışq aparmaqdə Uolpol tərəfindən ittiham edilməsinə işara edilib; o zaman Ingiltərə hələ Fransa ilə müharibə vəziyyətində idi. Bolinbrook təqibdə canını qurtarmaq üçün fransaya qaçmış və bir çox illər qırbdə yaşamağa məcbur olmuşdur.

ALTINCI FƏSİL

Liliputstan əhalisi; onlarda elm, qanunlar və adatlar; uşaqların tərbiyə sistemi. Müəllifin bu ölkədəki yaşayış tərzi. Onun bir əyan xanımının şərəfini qoruması.

Mən Liliputstanın ətraflı təsvirinə xüsusi bir tədqiqat məsəli həsr etmək fikrindəyəm. Ancaq bununla belə, bir ölkə və onun əhalisi barədə indidən bir qədər məlumat verməyi lazımlı bilirəm.

Yerlilərin orta boyu altı düymdən azacıq uzundur. Bütün heyvan və bitkilərin də boyu buna tamamilə uyğundur: məsləhən, orada at və öküzlərin boyu dörd və ya beş düymdən, qoyunlarındakı isə bir yarımdüymdən uca olmaz. Qazları bizim sərçə boydadır. Xırda heyvanları, quşları və həşəratları isə mən, demək olar ki, gözlə seçə bilmirdim. Ancaq təbiət liliputların gözlərini ətrafındakı şeylərə uyğun yaratmış və onlar ancaq yaxın məsafləni çox yaxşı görürələr. Onların gözlərinin itiliyinə bir misal göstərim: mən, bizim milçəkdən böyük olmayan bir torağın tüklərini ütən bir aşpaza və gözəgörünməyən iynənin gözüne ipək sap keçirən bir qızı tamaşa etməkdən böyük ləzzət alardım. Lilipustanda ən böyük ağac yeddi futdan hündür deyildir; mən böyük padşahlıq parkında olan ağacları nəzərdə tuturam. Mənim alım bu ağacların təpəsinə güclə çatırdı. Bütün başqa bitkilər də buna

uyğun ölçüdədir, ancaq mən bunu hesablamağı oxucunun öz öhdəsinə buraxıram.

İndi mən xalqın içərisində çoxdan bəri hər sahədə inkişaf etməkdə olan elm və fənn haqqında yalnız qisaca məlumat verməklə kifayətlənəcəyəm. Ancaq diqqəti onların çox orijinal yazı yazmaq tərzinə calb edirəm; liliputlar avropalılar kimi bu sayaq soldan sağa yazmırlar;

Innumablement, Incomparablement

Ərəblər kimi bu sayaq - sağdan sola yazmırlar;

وَسِلْمٌ الَّذِينَ كَفَرُوا حِنْدٌ لَا يَكْفُونَ عَنْ وَجْهِهِمُ الظَّارِفُ وَلَا هُنْ
لَهُوَ رَبُّهُمْ وَلَا هُمْ بِعَصْرَوْنَ

Çinlilər kimi bu sayaq - üstdən aşağı yazmırlar;

西城司文志

Onlar ingilis xanımları kimi səhifəboyu köndələninə, səhifənin bir küncündən o biri küncünə yazırlar.

Liliputlar ölülerini qəbirə başısağlı qoyub dəfn edirlər. Onlar inanırlar ki, ölülər on bir min aydan sonra diriləcəklər.

O vaxta qədər isə yer (liliputlar yerin yastı olduğunu güman edirlər) başı aşağı çevriləcək, ölürlər də dirildikdə düz ayaq üstə durmuş olacaqdır. Alımlar bu etiqadın mənəsiz olduğunu təsdiq edirlər. Ancaq qara camaat arasında bu adət indiyə qədər də davam edir.

Bu imperatorluqda çox qəribə qanun və adətlər var. Bu qanun və adətlər mənim əziz vətənimin qanun və qaydalarına tamamilə zidd olmasayı, mən onları müdafiə edərdim. Ancaq arzu edərdim ki, bu qanun-qaydalara işdə də ciddi surətdə əməl edilsin. Hər şeydən əvvəl xəbərçilər barədəki qanunu göstərdim. Bütün dövlət cinayatlərinə görə burada adamları çox ağır cəzalandırırlar. Ancaq müttəhîm məhkəmədə müqəssir olmadığını sübut edərsə, ona şər atmış adam təxirsiz olaraq rüsvayçılıqla edam edilir və safə çıxmış adamın xeyrinə vaxtını itirməsi, məruz qaldığı təhlükə, həbsxanada qaldığı müddətdə çəkdiyi məhrumiyyətlər üçün və müdafiəyə sərf etdiyi məxaric böhtənəndən cərimə kimi alınır. Bu cərimə həqiqi miqdardan dörd qat artıq olur. Şər atan adamın əmlakı cəriməyə kifayət etmədikdə çatışmayan məbləğ dövlət xəzinəsindən verilir. Bundan əlavə, imperator azad edilmiş adamı öz lütfünün əlaməti olan bir ictimai nişanla mükafatlandırır. Onun günahsız olduğu bütün ölkədə edilir.

Liliputlar firildaqlılığı uğurluqdan da ağır bir cinayət saylırlar. Buna görə də yalnız tək-tək hallarda ola bilər ki, firildaqcını ölümlə cəzalandırmaların. Onlar bu fikirdədirler ki, adam müəyyən dərəcədə ehtiyatlı, saylıq və bir qədər də sağlam düşüncə sahibi olsa, öz malını oğrudan qoruya bilər; ancaq mahir firildaqcıdan qorunmaq mümkün deyildir. Onlarda bütün ticarət alver edənlərin bir-birinə qarşılıqlı surətdə etibar etməsi əsasında qurulub. Buna görə də qanun ticarət işlərində hər cür adamaldatma və hiylə işlətməyi ciddi surətdə təqib

etməlidir. Bələ olmasa, sədaqətli tacir həmişə zərərlə çıxar, fırıldaqçı və hiyləgər adamlar isə bütün qazanca sahib olarlar.

Bir dəfə mən padşahın hüzurunda bir cani üçün minnətçi olmuşdım. Onun təqsiri bundan ibarət idi ki, öz ağasının etibarnaməsi üzrə çoxlu miqdarda pul alıb, mənimsəmiş və qəçməq istəmişdi. Mən onun cazasının yüngülləşdirilməsini xahiş edəndə, imperatora demişdim ki, burada yalnız etibar-dan pis istifadə məsəlesi vardır. Müqəssiri müdafiə etmək üçün məhz onun cinayətini aşğılaşdırın bir cəhəti, yəni etibar-a xəyanət etməyi mənim dəlil göstərməyim imperatoru son dərəcə təaccübündürdü. Boynuma alıram ki, buna mən heç bir cavab verə bilmədim: sadəcə, belə bir müləhizə söylədim ki, müxtəlif xalqların adətləri də müxtəlifdir. Bu zaman mən yanman pərt olmuşdım.

Biz adətən mükafat və cəzanı dövlət maşınını hərəkətə gətirən başlıca yaylor hesab ediriksə də, ancaq bu qayda yalnız Liliputstanda ciddi bir surətdə yerinə yetirilir. Yeddi ay ərzində ölkənin adətlərinə doğru-dürüst əməl etdiyini sübut edən hər bir adam özü də orada müəyyən imtiyazlar almağa haqq qazanır. Dövlət vəsaitindən ona müəyyən pul mükafati verilir. Bundan başqa, o, snilpel, yəni qanunlara əməl edən adam rütbəsi qazanır. Bu rütbə onun familyasına əlavə olunursa da, övladlarına keçmir. Mən liliputlara bizim ölkədə vətəndaşların qanunu gözləməsinin yalnız cəza qorxusu ilə təmin edildiyini, qanunları doğru-dürüst gözləmək üçün heç bir mükafat verilmədiyini danışdıqda, liliputlar bunu bizim idarə üsulumuz üçün ən böyük bir nöqsanı saydıqlarını söylədilər. Buna görə də buradakı məhkəmə müəssisələrinə ədalət altı gözlü bir qadın surətdə təsvir olunur. Bu qadının ikisi qabaqda, ikisi arxada və hər yanında bir gözü var ki, bu da saylıq timsalıdır. Onun sağ əlində qızıl ilə dolu ağızı açıq bir

kisə, sol əlində isə qın içində bir qılınc var; bunun mənası belədir: o, cəzalandırmaqdan artıq mükafatlandırmağa həzirdir¹.

Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni istedadından artıq əxlaqi sıfırlarınə fikir verilir. Liliputlar belə bir fikirdəirlər ki, orta dərcədə zehni inkişafa malik olan hər bir adam, bu və ya digər vəzifəyə qabildir. Axi, tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sirrə çəvirməyi nəzərdə tutmamışdır ki, bu sırrı yalnız bir əsrər üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar bu fikirdəirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə, xoş sıfırlar təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifalardan başqa, hər bir vəzifəni tutu bilər. Onların rayına görə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti onuz edə bilmez. Onlar deyirlər: "Mühüm vəzifələri belə istedildə adamlara tapşırmaqdan töhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir adamın cəhalətindən əmələ gələn səhvi həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik olan bədnisiyyət bir adamın fəaliyyəti ictimai mənafə üçün çox böyük bir töhlükədir".

Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi demək olar ki, unudulub. Bir çox başqa ölkələrdə olduğu kimi, indi Liliputstanda da əxlaq kökündən pozulub. Bu da xalqın əslini itirməkdə olmasının bir əlamətidir. Məsələn; yüksək dövlət vəzifələrinə mahir kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zirəkliliklə hoppanan, ya da onun altından sü-

¹ İngilterənin bir çox mahkəmə müəssisələndə yunanların ədalət ilahəsi olan Femidən şökilləri vardır. Adətən Femidəni gözləri bağlı bir əlinde yalan qılınc, o biri əlinde isə ədalət tərəzisi tutmuş şəkildə təsvir edirlər. Liliputların sayıq və gözüəcəq ədalət timsali, istehza təriqəti, gözübağılı Femidaya qarşı qoyulur.

rünüb keçən adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk dəfə hökmənlilik edən imperatorun babası tərəfindən tətbiq edilmişdi.

Liliputlarda yaxşılıq bilməmək cinayət sayılır. Liliputlar deyirlər: "Hətta yaxşılığını gördüyü bir adama da pislik etməyi bacaran şəxs, yoxın ki, heç bir yaxşılıq görmədiyi bütün başqa adamları özünə düşmən bilir. Buna görə də belə adam ölümə layiqdir".

Onların ailəyə, uşaqlara, ata-ana arasındaki münasibətlərə baxışları da bizimkindən xeyli fərqlidir. Liliputlar belə hesab edirlər ki, uşaqların tərbiyəsini comiyət və hökumət öz üzərinə götürməlidir. Odur ki, hər bir şəhərdə xüsusi tərbiyə müəssisələri təşkil edilib ki, hamı iyirmi aylığa çatmış uşaqlarını ora verməyə məcburdur.

Bu məktəblərdə şagirdlərin təlim və tərbiyəsi, onların tərkibindən asılı olaraq müxtəlidir. Oğlan və qızlar üçün adlı-sənli adamların və varlıkların, peşəkarların və yoxsulların uşaqları üçün ayrı-ayrı məktəblər var. Məktəbləri təhsil görmüş təcrübəli müəllimlər idarə edirlər. Bunlar uşaqları ata-analarının ictimai vəziyyətinə və onların öz qabiliyyət və meyillərinə uyğun olan işlərə hazırlayırlar.

Man əvvəlcə oğlan uşaqları, sonra da qızlar üçün olan tərbiyə müəssisələri haqqında bir neçə söz deyəcəyəm.

Nəcabətli və əyan uşaqlarına məxsus tərbiyə müəssisələri nüfuzlu və təhsilli müəllimlərin idarəsi altındadır. Uşaqların geyimləri və yeməkləri sadə, adidir. Onlar namuslu ədalətli və cürətli olmaq ruhunda tərbiyə edilməklə, onlarda təvəzükkarlıq, məhribənlilik, dini hissələr, vətənə məhəbbət də inkişaf etdirilir. Onlar həmişə məşğuldurlar. Yeməyə və yatmağa çox az vaxt verilir. İstirahət və bədən tərbiyəsinə gündə iki saat ayrıılır. Qalan vaxt isə təlim və tədrisə sərf olunur. Uşaqları dörd yaşına qədər xidmətçilər geyindirib-soyundururlar. Ancaq dörd yaşından başlayaraq, bunu onlar özləri edirlər. Uşaqlara heç bir

vaxt xidmətçilərlə danışmağa icazə verilmir. İstirahət zamanı onlar həmişə mürəbbinin və ya köməkçinin nəzarəti altında olurlar. Beləliklə, onlar hər cür dedi-qodu, axmaq cəfəngiyat və pis təsirlərdən qorunmuş olurlar. Ata və analara ilə yalnız iki dəfə uşaqları ilə görüşməyə icazə verilir. Hər görüş bir saatdan artıq davam etmir. Onlar uşaqlarını bir görüşəndə, bir də ayrılanda öpə bilərlər. Görüş zamanı mürəbbi həmişə onların yanında olur. O nəzarət edir ki, ata-analar uşaqlarla piçıl-dاشmasınlar, onlara cürbəcür nəvazişli sözlər söyləməsinlər, oyuncaq, şirniyyat və saira bu kimi şeylər getirib verməsinlər.

Orta mülködarların, tacirlərin və peşəkarların uşaqları üçün olan tərbiyə müəssisələri də belə qurulub. Bütün fərq bundan ibarətdir ki, peşəkar olacaq uşaqlara on bir yaşından başlayaraq, peşə öyrədirilir. Əyan uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşılı məktəblilər üçün məktəb rejimi bir qədər yumşaldır.

Qızlar üçün olan tərbiyə müəssisələrində adlı-sanh ailələrin qızları demək olar ki, oğlanlar kimi tərbiyə edilirlər. Ancaq xidmətçi kişilər əvvəzində onları əxlaqlı dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya mürəbbiya, ya da köməkçi onların yanında olur. Dayələrə qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına nağıllar danışmaq, sarsaq oyunları çıxarmaq çox ciddi surətdə qadağan edilir. Bu qaydanı pozmaqdə müqəssir olan dayə camaat arasında üç dəfə qamçı ilə döyüür, bir il həbsə alınır, sonra isə həmişəlik ölkənin ən uzaq bir guşəsinə sürgün edilir. Belə bir tərbiyə sistemi sayəsində Liliputstanda cavan xanımlar da kişilər kimi qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və səliqədən başqa hər cür bəzək-düzəyə nifrat edirlər. Mən qızlarla oğlanların tərbiyəsi arasında heç bir mühüm fərq görmədim. Yalnız qızlar üçün bədən tərbiyəsi bir qədər yüngüldür və fənn kursları çox geniş deyil; bunun müqabilində qızlara evdarlıq öyrədirlər;

çünki Liliputstanda belə hesab edirlər ki, yüksək siniflərdə də arvad kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on iki yaşa, yəni oranın adətinə görə əra getmək yaşına çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vidalaşması çox az-az halarda ağalaşmasız keçir.

Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəssisələrində onlara cürbəcür işləri öyrədirirlər. Peşə ilə məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına, başqları isə on bir yaşına qədər qalırlar.

Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində tərbiyə edirlər. Onlar əkinçiliklə məşğul olduqlarından, hökumət onların təhsili işinə xüsusi əhəmiyyət vermir. Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır. İmperatorluqda diləncilik deyilən şey yoxdur.

Ancəq ola bilər ki, maraqlanan oxular mənim bu ölkədə necə yaşadığımı və nə ilə məşğul olduğumu bilmək istəyirlər. Axi, mən doqquz ay on üç gün orada qalmışam.

Mən el işini həmişə xoşlamışam. Odur ki, burada dülgərlik sənətindəki vərdişlərim monim xeyli işimə yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm üçün xeyli rahat bir stol və stul hazırlamışdım.

İki yüz dərzi qadına monim üçün köynək, yorğan-döşək və süfrə tikmək əmri verilmişdi. Bunlar ölkədə olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq bu kətan bizim ən zərif kiseyimizdən də nazik idi. Buna görə dərzi qadınlar parçanın davamlı olması üçün bir neçə qat parçanı üst-üstə sırmalı olmuşdular. Onların ən iri kətan parçasının uzunluğu üç fut, eni isə üç düym idi. Mən yerə uzandım ki, dərzi qadınlar ölçünü götürə bilsinlər. Bir tikici qadın mənim boğazımın, o birisi isə dizimin yanında dardu. Onların hərəsi ipin bir ucundan tutub çəkdilər, üçüncüsü isə bir düym uzunlığında olan xatkeşə ipin uzunluğunu ölçüdü. Sonra onlar mənim sağ əlimin baş

barmağını ölçüdüler. Onlara daha bir şey lazım deyildi. Onlar bilisin dairəsinin baş barmağım dairəsindən iki qat, boyun dairəsinin isə bilisin dairəsindən iki qat artıq olduğunu bildiklərindən, mənim üçün əynimə yaxşı gələn alt paltarı tikidilər. Onlar üçün nümunə olaraq, mən köhnə köynəyimi səliqə ilə yerə sərmişdim.

Ela həmin vaxtda üç yüz dərziyə mənim üçün kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə oturdum. Dərzilər çiyinimə nərdivan qoydular. Onlardan biri bu nərdivanla çiyinimə çıxıb, boğazlığımızdan aşağı şaquli bir ip salladı, beləliklə, o, kaftanın uzunluğunu təyin etdi. Qollarımı və belimi özüm ölçüdüm. Şəhərdə heç bir elə ev tapılmadı ki, mənim kostyuminə hissələrini orada yerə sərə bilsinlər. Buna görə, dərzilər mənim qaldığım qəsrə işləməli oldular. Kostyum zahiri cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan tikidikləri qurama yorğanlara bənzəyirdi. Ancaq buradakı parçalar hamısı bir rəngdə idi.

Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik və rahat bəraklarda yaşayırdılar. Mənən hərəsi iki cür yeməkdən ibarət səhər, günorta və axşam yeməyi bişirməyə məcbur idilər. Mən iyirmi xidmətçini götürüb, stolun üstünə qoyurdum. Onların yüz nəfər yoldaşı aşağıda döşəmə üzərində işləyirdi. Bozılırları yemək daşıyır, bəziləri çiyinlərinə şərab və sair içki ilə dolu çalləklər gətirdilər. Stol üstündəki xidmətçilər Avropa da quyudan su ilə dolu vedrədən çəkdikləri kimi, təkərləri qarqaralarla onları məharətlə stolun üstünə qaldırdılar. Onların gətirdikləri hər dolu boşqabı bir dəfəyə ağzımı boşaldıb, hər şərab çollayıni bir uduma içirdim. Buradakı qoyun əti bizimkindən dadsızdır. Amma mal əti çox ləzzətlidir. Bir dəfə mənən elə bir qabırğa rast gəldi ki, onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir hal idi. Bizdə torağayı yedikləri kimi, mal ətini sümükqarışlıq yedyimə baxan xidmətçilər

heyrət edirdilər. Bünələrin qaz və hinduşkalarını mən adətən, birdəfəyə ağızma qoyub yeyirdim. Düzünü söylemək lazımdır ki, burañın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşların iyirmisini-otuzunu birdəfəyə bıçağın ucuna keçirib yeyirdim.

Əlahəzrət imperator yaşayış tərzim barədə cürbəcür rəvayətlər eşitdiyindən bir dəfə bildirmişdi ki (o, belə buyurmaq lütfündə olmuşdu), sövkətli arvadı və gənc şahzadə qız və oğlanları ilə birlikdə mənimlə birlikdə nahar etməyi özü üçün saadət hesab edir. Onlar gəldikdə, mən onları da qarşımıdakı stolda, bəzəkli qoltuq kürsülərində yerləşdirdim. Onların dörd bir tərəfində şəxsi keşikçilər durmuşdu. Qonaqlar arasında əlində ağ dövlət əsası tutmuş dövlət xəzinəsinin baş müdürü lord¹ Flimnap da var idi. O, mənən acıqli-acıqlı baxırdı, ancaq mən özümü elə göstərirdim ki, guya onun baxışlarını seçmirəm və öz azzız vətənimin şərafına buradakı saray əhlinin heyrətini daha da artırmaq üçün həmişəkindən də çox yeyirdim. Mənim belə güman etməyə haqqım var ki, əlahəzrətin bu ziyarəti məni onun gözündən salmaq üçün Flimnapın əlində bir vasitə olmuşdu. Flimnap mənən bu qaraqabaq adamdan gözlənə biləcəyindən xeyli artıq bir nozakət göstərirdi də, əslində o, həmişə mənən düşmən olub. O, imperatorluq xəzinəsinin pis vəziyyətdə olduğunu imperatorun nəzərinə çatdırıldı. O dedi: "Biz yüksək faizlə borc almaq məcburiyyətindəyik. Bizim pullar qiymətdən düşür. Halbuki, Dağ boyda Adamın saxlanılması əlahəzrətə indiyədək bir milyon yarım spruqdan da yuxarı oturub (spruq liliputların ən iri qızıl pullarıdır; bu, ən xırda balıq pulu boydadır)." Axırda əlavə etdi ki, ilk fırsat düşən kimi imperator məni ölkədən kənar edərsə, çox ağıllı bir iş görmüş olar.

Günahsız ola-ola, mənim üstündə əziyyət çəkmiş hörmətli bir xanımın adını təmizə çıxarmağı özümə borc bilirəm.

¹ Xəzinənin baş müdürü lord – maliyyə naziri deməkdir.

Xəzinənin baş müdürü qəlbiqaralığından öz arvadını mənə qışqanırdı. Dedi-qoduçular ona çatdırmışdilar ki, onun hörmətli arvadı guya coşqın bir məhbəbtələ mənə bənd olub. Söz çıxarıblarmış ki, guya o, xəlvətə mənim yanımı gəlirmiş. Bu dedi-qodu sarayda böyük hay-küyə səbəb olmuşdu. Mən təntənəli bir surətdə bəyan edirəm ki, bütün bunlar ən həyasız iftira və böhtəndir. Doğrudan da həmin hörmətli xanım mənə dostcasına münasibət bəsləyirdi və dəfələrlə mənim yanımı gəlməmişdi. Ancaq bunu həmisi açıq-aşkar etmişdi. Həm də karətada onurla üç nəfər: bacısı, qızı və rəfiqəsi olardı. Mənim yanımı başqa saray xanımları da golib-gedirdilər. Mən öz xidmətçilərimi buna şahid çağırıram; qoy onlardan bircəsi söyləsin görək, heç mənim qapımda elə bir kareta görüblərmi ki, içindəkinin kim olduğunu bilməsinlər? Mənim evimə bir kareta yaxınlaşdıqda xidmətçim həmisi kimin gəldiyini mənə xəbər verərdi. Mən həmin saat qapıya çıxdım. Gələn adamla hörmətlə salamlaşıb, karetəni iki atı ilə birlikdə götürüb, (ögər altı at qoşulmuş olardısa, sürücü həmisi dördünü açardı) stolun üstüna qoyardım. Bir bədbəxtlik üz verməsin deyə, mən əvvəlcədən stolun kənarına beş düymə hündürlüyündə bir taxma məhəccor taxardım. Çok vaxt mənim stolumun üstündə dörd kareta olardı ki, bunların içərisində gözəl xanımlar əyləşərdilər. Özüm isə stulumda oturub, onlara sari əyilərdim. Mən bir karetədəki xanımlarla söhbət etdikdə, o biri karetalar stolun üstündə aram-aram dövrə vurardı. Yeməkdən sonrakı saatlarının çoxunu mən beləcə, söhbətlərlə çox xoş keçirərdim. Nə Flimnap, nə də onun casusları olan Krestril və Drenlo (əllərindən nə gəlirsə etsinlər, mən onların adlarını çəkəcəyəm) heç bir zaman, heç bir kəsin mənim yanımı xəlvət gəldiyini sübut edə bilməzlər. Yalnız birçə dəfə dövlət katibi Reldresel yanımı gizlinə galmışdı. Ancaq əvvəldən dediyim

kimi o da əlahəzrət imperatorun xüsusi əmri lə belə hərəkət etmişdi.

Bəlkə də bu mənəsiz hadisə haqqında uzun-uzadı daniş-mağə dəyməz. Amma işin içində bir əyan xanımın namus məsələsi var. Bundan başqa öz adının təmiz qalması da mənim üçün çox qiymətlidir. Axi mən nardak adı qazanmaq şərəfinə nail olmuşam ki, xəzinənin baş müdürü Flimnapın özünün də belə bir adı yoxdur. Hamiya məlumdur ki, o, yalnız qlümqlümdür; bu ad isə mənim rütbəmdən, bizdə markız dərəcəsi hersoqdan aşağı olduğu qədər aşağıdır. Ancaq mən etiraf etməyə razıyam ki, o, tutduğu vəzifəyə görə məndən yüksəkdə durur. Hər nə isə, bu dedi-qodular gedib, Flimnapın qulağına çatmış, bir müddət arvadı ilə onun arasını vurub, mənə qarşı olan kin və qəzabını bir qat daha artırıbmış. Ancaq o, belə dedi-qodunun yalan olduğuna inanıb, bir az sonra arvadı ilə barışmışdı, mən isə həmisişlik onun gözündən düşmüştüm. Bir az sonra mən hiss etməyə başladım ki, imperatorun da mənə olan münasibəti çox dəyişib, xarablaşıb. Bunda təəccübü heç bir şey yox idi; cüntki əlahəzrət imperator öz sevimlisinin tasiri altında idi.

YEDDİNCİ FƏSİL

Müəllifin, onu dövlətə xəyanətdə təqsirləndirmək istadıklarından xəbor tutması. Blefuskuya qaçmaq tədbiri. Orada qəbul edilməsi.

İndi mən bu ölkəni necə tərk etdiyimi danışmalıyam. Lakin əvvələcə son iki ay ərzində mənə qarşı törədilən gizlin fitnə-fəsaddan oxucunu xəbərdar etməyi lazımlı bilirəm.

Mən sakit və yoxsul bir adam olduğumdan, Liliputstanə gəlib çıxmamışdan əvvəl kral sarayını görməmişdim. Doğrudur, böyük padşahların adətləri barədə çox eşitmış və oxumuşdum. Bununla bərabər, heç güman etməzdim ki, bu uzaq ölkədə də hökmardarların adət və xasiyyətləri dövlət işlərinin gedişinə bu dərəcədə dəhşətli təsir edə bilər. Mənə elo golirdi ki, burada Avropanadakı idarə üsullarından tamamilə başqa üsullar hakimdir.

Mən Blefusku imperatorunun yanına getməyə hazırlaşdım. Birdən axşam vaxtı sarayda mühüm mövqə tutan bir nəfər yanımı gəldi. Vaxtilə imperatorun hüzurunda mən onu müdafiə etməklə, ona böyük bir yaxşılıq etmişdim. O, örtülü portşezdə¹ gizlincə golmiş və kim olduğunu bildirmədən qəbul olunmasını xahiş etmişdi. Mən onu gətirən adamları kənara göndərdim, o möhtərəm zati portşəzi ilə bərabər kafanımın cibinə qoyub, on etibarlı xidmətçimə əmr etdim ki, kim gəlsə, mənim xəstə olduğumu söyləsin. Sonra qapıları

möhkəmcə bağlayıb portşəzi stolun üstünə qoydum və onuna üz-üzə stulda oturdum. O möhtərəm zati portşəzi açdı, biz salamlaşdıq. Bu zaman gördüm ki, qonaqmış çox təşvişdədir. Mən bunun səbəbini bilmək istədikdə, o möhtərəm zati xahiş etdi ki, səbirlə olub, onun söyləyəcəyi bütün sözləri diqqətlə dinləyim. Onun sözlərinə görə, səhəbat mənim şərəf və həyatım barədə idi. Aydırındır ki, mən onun dediklərindən birçə kəlmə də buraxmadım və o, çıxıb gedən kimi, bunları öz qeyd dəftərimə köçürdüm. Onun danışdıqları bundan ibarət idi.

"Sizə söyləməliyəm ki,- deyə, o sözə başladı, - son zamanlar şurun xüsusi komissiyalarının bir çox tamamilə gizlin iclaslanı¹ olmuş və orada sizin taleyiniz müzakirə edilmişdir. İki gün bundan əvvəl əlahəzərət bu barədə qəti qərar qəbul etmişdir. Əlbəttə, siza məlumduñ ki, buraya gəldiyiniz ilk günlərdən bəri qalbert Skayreş Bolqolam sizin an qəddar düşməninizdir. Bu adavatın necə və nə səbəbə əmələ gəldiyindən mənim xəbərim yoxdur. Ancaq bunu bilirəm ki, sizin Blefusku üzərindəki böyük qələbənizdən sonra onun kin və qəzəbi xüsusi silahçılarından məsələnmişdir. Siz öz şücaətinizlə admiralin söhrətini kölgədə qoymuşsunuz. Bu əyan, öz arvadının üstündə sizə adavət bəsləyən baş xəzinə müdürü Flimnapla, general Limtokla, baş saray naziri Lelkenlə və baş hakim Belmafla birlikdə sizi dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə töhmətləndirən bir məruzə tərtib etmişdir..."

Bu mütəxəssis məni çox həyəcanlandırdı. Mən özümən tamamilə günahsız olduğumu və ölkəyə necə xidmətlər göstərdiyimi çox yaxşı bilirdim. Az qalmışdı ki, qazəbdən cosub, natiqin sözünü kəsəm. Ancaq o, mənim sükütlə durub, gözləməyimi görüb, xahişlə sözünə davam etdi:

Burada 1715-ci il aprelin 15-də Uolpolun sədrliyi ilə yaradılan məxfi komitə nəzərdə tutulur; bu komitə "sūlhün (Utrecht sülhünün) bağlanmasına aid məsələləri və kralicənin keçmiş nazırlığının faaliyətini tədqiq etmək üçün" təşkil edilmişdir. Həmin komitə dövlətə xəyanət etməkdə nazir Bolinbroka və nazir Oksford qrafına qarşı irəli sürünlən ittihamı təsdiq etmişdir.

¹ Portşez – içərisində adlı-sanlı adamlar gəzən örtülü kəcavə

"Siz mənə o qədər yaxşılıq edibsiniz ki, canımdan keçib, bu ittihannaməni surətini bir təhər aldə etməyi özümə borc bildim. Onu sizə təqdim edirəm"

Kuinbus Flestrin,
Dağ boyda Adam
əleyhinə
İTTİHAMNAMƏ
M.1

Yuxarıda adı çəkilən Kuinbus Flestrin, Blefusku imperatorunun donanmasını əsir alıb, imperator limanına götürdikdən sonra imperator həzrətlərindən əmr almışdı ki, Blefusku imperatorluğunun qalan gəmilərini də tutub gətirsin. Bu əmrde son dərəcə əhəmiyyətli olan dövlət mənafeyi nəzərdə tutulmuşdu; belə ki, bu imperatorluq bizim canişinin idarəsi altında bir əyalətə çevriləməli, orada gizlənmiş yumurtanı aldan sindirməq tərəfdarlarının başçıları edam edilməli və ümumiyyətə, bütün mürtədlərin kökü kasılmalı idi. Lakin məzκur Flestrin mərhəmatlı və müqəddəs imperator həzrətlərindən xainəsinə xahiş etmişdi ki, onu, yəni Flestrini bu tapşırığın icrasından azad etsin; onun söylədiyinə görə, guya vicedanı işlərdə zor işlətmək və təqsiri olmayan bir xalqı azadlıqlandan məhrum etmək istəmirmiş.

M.2

Blefusku sarayından əlahəzrətin sarayına sülh üçün elçilər gəldikdə, həmin Flestrin elçilərin imperator həzrətlərinə açıq düşmən olub, əlahəzrət ilə açıqdan-açıq müharibə edən bir padşahın xadimləri olduqlarını bildiyi halda, qəddar bir xain kimi onlara havadar olub kömək etmiş, ruhlandırmış və əyləndirmişdir.

M.3

İndi isə, həmin Kuinbus Flestrin sadiq təbəəlik vəzifəsinin əksinə olaraq Blefusku sarayına və imperatorluğuna səyahətə getməyə hazırlaşır. Bu səyahət üçün o, imperator həzrətlərinin yalnız şifahi icazəsini almışdır. Halbuki, Flestrin bu mübarək icazəyə əsaslanaraq təxirəsiz surətdə yola düşmək niyyətindədir. Onun məqsədi hələ bu yaxında əlahəzrətin düşməni olub, onunla açıq-aşkar müharibə edən Blefusku imperatoruna yardım etmək, onu ruhlandırmıq və həvəsləndirməklə bizim dövlətə qarşı qəddarcasına xəyanət etməkdən ibarətdir.

Men ittihannamənin yalnız ən mühüm maddələrini misal gətirdim. Orada əhəmiyyəti nisbətən az olan bir çox başqa şeylər də var id¹.

Əyan sözünə davam edib dedi:

"...Etiraf etmək lazımdır ki, bu ittihannamə ətrafında gedən uzun-uzadı müzakirə zamanı əlahəzrət imperator sizə xeyli güzəştə getdi. O, dəfələrlə sizin xidmətlərinizi yad edib, cinayətinizi mümkün qədər yumşatmağa cəhd etdi. Xəzinənin müdürü və admiral təkid edirdilər ki, sizi ən işgəncəli və rüsvayçı ölümə məhkum etsinlər. Onlar təklif etdilər ki, gecə sizin eviniz yandırılsın və qoşun komandanına əmr verilsin ki, evinizi iyirmi min nəfərlik bir ordu ilə mühəsiraya alıb, sizin üzünüzü və əllərinizi zəhərli oxlar yağıdırınsınlar. Başqa bir təklif də irəli sürülmüşdü: xidmətçilərinizə əmr verilməli idi ki, sizin köynəyinizi və döşəkağınızı zəhərləsinlər. Bu zəhərin təsirilə siz öz bədəninizi didəcək və ən ağır iztirabla ölücəksiniz.

Qoşun komandanı da bu fikrə şərik idi.

Uzun müddət şuranın əksəriyyəti sizin əleyhinizə oldu. Ancaq əlahəzrət sizin həyatınızı mümkün qədər qorumaq istəyirdi. Axır ki, o, baş saray nazirini öz tərəfinə çəkə bildi.

¹ İttihannamədə hüquq sənədlərinin tərib edilməsi üslubuna, habelə Bolinbroku xəyanətdə təqsirləndirən ittihəmi, Svitfin fikrincə, əsassız olmasına istehza edilir.

Bu mübahisələrin ən qızgın bir vaxtında özünü həmişə sizin dostunuz kimi tanmış olan məxfi işlər üzrə baş katib Reldreselə əlahəzrat imperator əmr etdi ki, o da öz fikrini söyləsin. Reldresel bu əmra tabe olub, sizin onun haqqında olan müsbət fikirlərinizi doğruldu. O etiraf etdi ki, sizin işlədiyiniz cinayətlər doğrudan da böyükdür. Ancaq bu hal padşahların ən böyük məziyyəti, o cümlədən əlahəzətin həqiqətən zinəti olan mərhəməti aradan qaldıra bilməz. O dedi: "Mənimlə Flestrin arasında olan dostluq hamiya məlumdur. Buna görə də mənim rəyimi möhtərəm şura üzvləri bəlkə də tərəfərgilik hesab edəcəklər. Ancaq mən əlahəzətin əmrinə itaat edərək, rəyimi açıq söyləməyi özümə borc biliyəm. Əgər əlahəzərət lütf edib, razi olarsa, Kuinbus Flestrini göstərdiyi xidmətləri nəzərə alıb, özünəməxsus olan bir məhrəbənləqlə onun həyatını qoruyaraq, yalnız gözlərini çıxarmaq əmrini verməklə kifayətlənər; güman edirəm ki, bu tədbir müəyyən bir dərəcəyə qədər ədaləti də təmin edər. Eyni zamanda belə bir qərara bütün dünya heyran qalar. Həm böyük bir heyranlıqla həm padşahın müləyimliyini, həm də onun müşaviri şərafinə nail olmuş şəxslərin alicənəblığını tarif edər". Bunu da nazərə almaq lazımdır ki, gözdən məhrum olmanız sizin fikizi qüvvənizə heç bir zərər yetirməyəcək və bunun sayəsində siz əlahəzərət imperatora yena fayda verə biləcəksiniz. Korluq sizin təhlükəni görmənizə mane olub, cüratınızı daha da artıracaqdır. Düşmən donanmasını əsir etdiyiniz zaman sizə ən çox mane olan şey gözlərinizi itirmək qorxusu idi. Halbuki, hətta böyük padşahlar da nazirlərin məsləhətləri ilə kifayətləndikləri üçün, sizin də hər bir şeyi nazirlərin gözləri ilə görməniz kifayətdir.

Ali şura bu təklifi son dərəcə narazılıqla qarşılıdı. Admiral Bolqolam öz soyuqqanlığını mühafizə edə bilmədi. O, yaman qəzəblənmış halda yerində sıçrayıb söylədi ki, bir cinayətkarın həyatını qorumaq lehinə katibin söz söyləməsinə

təəccüb edir, guya sizin göstərdiyiniz xidmətlər cinayətlərinizi daha da qorxunc və təhlükəli bir hala salır. Çünkü özünüüz incidilmiş və ya təhqir edilmiş sandıqda siz düşmən donanmasını əsir alıdığınız həmin o qüvvə ilə o donanmanı geri apara bilərsiniz. Bundan başqa, guya, sizin ürkədən yumurtanı altdan sindirməq tərəfdarı olduğunuzu göstərən möhkəm dəlillər varmış. Xayanət isə həyata keçirilməmişdən əvvəl insanın qəlbində doğulduğundan, Bolqolam sizi xəyanətkarlıqda ittihamla edam olunmanızı tələb edirdi.

Baş xəzinə müdürü də bu fikirdə idi. O, sizin saxlanmanızın xəzinə üçün nə qədər ağır bir yük olduğu barədə iclasa məlumat verib söylədi ki, bir az sonra xəzinə tamamilə yoxsullaşacaq. Həm də sizin gözlərinizi çıxarmaq barədə katibin təklifi əlahəzərəti nəinki bu bələdan qurtarmayacaq, çox ehtimal ki, məxarici daha da artıracaqdı. Təcrübə göstərir ki, bəzi ev quşları kor edildikdə daha çox yeyir və tezliklə köklərilər.

Buna görə də əgər əlahəzərət və şura üzvləri sizin müqəssir olduğunuza vicdanla və möhkəm inanmışdırsa, bu, sizi ölümə məhkum etmək üçün kifayətdir: daha qanunun tələb etdiyi rəsmi dölliət axtarmaya ehtiyac yoxdur.

Ancaq əlahəzərət ölüm cəzasına qəti surətdə etiraz etdi. O lütf edib belə buyurdu ki, əgər gözlərinizi çıxarmaq şurənin rəyinə görə, çox yumşaq bir cəzadırısa, daha ağır bir hökm çıxarmaq üçün həmişə vaxt tapılar. Bunu eşitdikdə, sizin dostunuz olan katib sizin saxlanmanız, guya, hədsiz məxaric lazımlı gəldiyi barədə baş xəzinə müdürünin sözlərinə cavab vermək üçün icaza istədi. O söylədi ki, əlahəzətin bütün gəlirləri tamamilə baş xəzinə müdürüni öz ixtiyarındadır. Buna görə də o, sizin yeyib-icmənizə sərf edilən məxarici tədricən azaltmaq üçün lazımı tədbirlər görə bilər. Lazımında yeyib-icmədikdə, siz zəiflər, ariqlər, iştahadan qalar və bir neçə ayda taqədən düşərsiniz. Bu cür hərəkətin bir faydası da budur ki, sizin cəsədinizin çürüməsi təhlükəsi də azalar,

çünkü bədəninizin həcmi yaribayarı kiçilir. Beləliklə, siz ölen kimi, əlahəzrətin beş-altı min təbəsi iki-üç günün içində ətinizi sümüyünüzdən ayırb, arabaya yüksək və yoluxucu xəstəliklərə səbəb olmamaq üçün şəhərdən uzaq bir yerdə basdırırlar, skeletinizi isə gələcək nəsillərə maraqlı bir yadiğar kimi mühafizə edərlər.

Bələliklə, katibin sizə qarşı olan dostcasına münasibətinə siz o cəhətdən minnətdar olmalısınız ki, onun sayasında hər iki tərəfi razı salan bir qərara gəlmək mümkün oldu. Sizi tədricən acıdan öldürmək planını gizlin saxlamaq əmr olundu, gözlərinizin çıxarılması barədəki hökm isə kitablara qeyd edildi. Qərar bir səsla çıxarıldı. Yalnız imperatriçənin nümayəndəsi olan admiral Bolqolam öz rəyində qaldı. O, əlahəzrət imperatriçənin təkidli təşviqlərinin təsirilə sizin ölümünüüz tələb edirdi. Imperatriçə cürbəcür saray dedi-qodularına görə siza kin bəsləyir. Saray xanımlarından bəziləri onlara qarşı lazımcı diqqətli olmadığınızı güman edib, sizi onun nəzərində ləkələməyə müvəffəq olmuşlar.

Üç gün sonra dostunuz katib əlahəzrətin amırla ittihəmnəməni oxumaq üçün sizin yanınıza gələcək. O, əlahəzrətin və dövlət şurasının mərhəmət və lütfkarlığının nə qədər böyük olduğunu sizə izah edəcək. Axi, bu qərara görə, sizin yalnız gözləriniz çıxarılaceq. Buna görə də əlahəzrət şübhə etmir ki, siz bu hökmə itaət və minnətdarlıqla tabe olacaqsınız. Bu əməliyyatın lazımcı yerinə yetirilməsindən ötrü əlahəzrətin iyirmi cərrahi nəzarət üçün təyin edilib. Siz yerə uzanacaqsınız və on təcrübəli oxatarınlar, on zərif oxalarla sizin göz almaçılarını nişan alıb oxlayacaqlar.

Bununla, mən verəcəyim məlumatı qurtarıram. Nə cür hərəkət etmək lazıim gəldiyini öz öhdənizə buraxıram. Mən isə şübhə oyatmamaq üçün, təxirsiz çıxıb getməliyəm”

Bu sözlərdən sonra həmin möhtərəm zat məni tərk edib getdi; mən əzablı şübhə və tərəddüdlər içində tək qaldım.

İndiki imperator və onun nazirləri, liliptular arasında elə qaydalar qoymuşdular ki, deyilənlərə görə, əvvəllərdə bunların heç biri yox imiş. Hər dəfə kinli padşahın kefinə və ya onun dostunun kin və qəzəbəna görə, bir adam məhkəmə amansız cəzaya məhkum etdikdə, imperator dövlət şurası iclasında bir nitq söyləyir. Bu nitqdə onun şəfqət və mərhəməti nümayiş etdirilir. Nitqi o saat bütün ölkəyə yayırlar. Ölkəni, heç bir şey imperatorun mərhəmətini tərifləyən bu nitqlər qədər qorxuya salmur; çünkü hamiya məlumdur ki, bu nitqlər nə qədər geniş və dəbdəbəli olursa, caza da bir o qədər vəhşicəsinə, buna düşər olan qurban isə bir o qədər günahsız olur¹. Ancaq etiraf edirəm ki, belə işlərdən mənim çox da başım çıxmaz. Nə doğuluşum, nə də tərbiyə etibarılə saray adamı olmaq manim qismətimə yazılmışdır. Buna görə də mən öz barəmdə çıxarılan hökmədə nə şəfqət, nə də mərhəmət əlamətləri görə bilmədim. Əksinə, mən (kim bilir, bəlkə də haqsız olaraq) bu hökmü yumşaq olmaqdan artıq, sərt hesab edirəm. Bəzən ağılma galırdı ki, şəxson məhkəməyə gedib, özümü müdafiə edim. Doğrudur, mən ittihənmədə göstərilən dəlilləri inkar edə bilməzdim, amma hər halda ümid edirəm ki, bunları öz xeyrimə izah edə bilərdim. Ancaq mən siyasi mühakimələr baradə çox şəyər oxumuşdum və bilirdim ki, bunlar həmişə hakimlərin istədikləri kimi qurtarır. Buna görə də mən öz taleyiimi belə qüvvətli düşmənlərin əlinə verə bilməzdim. Bəzən müqavimət göstərmək fikrinə qapılırdım. Mən çox yaxşı bilirdim, nə qədər ki, azadam, bu imperatorluğun bütün qüvvələri mənə üstün gələ bilməyəcəkdir. Mən bütün paytaxtı daşa basıb, xarabazara çevirə bilərdim. Ancaq imperatora

¹ Yixilan Stüartlar sülaləsinin tərəfdarları 1715-ci ilde taxt-tac iddiyasında olan III Yakovun xeyrinə Üşyan qaldırmışdır. Üşyan yatırıldıqdan və onun ardınca bir çox adamlar edam edildikdən sonra hökumət, kralın mərhəmətli olmasını xüsusü intibahnamədə elan etmişdi.

and içdiyimi, onun mənə lütfkarlıq göstərib verdiyi yüksək nardak rütbəsini yada salib, bu fikirdən nifrətlə əl çəkdim. Sarayın minnətdarlıq barədəki nöqtəyi-nəzəri mənə yad idı və heç cürə inana bilmirdim ki, əlahəzərətin indi mənə qarşı olan sortliyi məni onun hüzurunda öhdəmə götürdüyüm öhdəliklərdən azad edir.

Axırda belə bir qərara gəldim; çoxları bəlkə də bu qərarımı görə məni danlayacaqlar. Bunu açıqca söyləyim ki, gözlərimin salamat qalması və həm də azad olmağım mənim ehtiyatsızlıq və təcrübəsi ziyyətində mümkün olmuşdur. Doğrudan da, əgər mən padşah və nazirlərin xasiyyətini, sonralar başqa dövlətlərlərə saray hayatını müşahidə etmək naticəsində bildiyim qədər onda bilmış olsaydım, belə bir yüngül cəzaya böyük məmənnüyyətə razi olardım. Ancaq mən cavan və coşqun idim. Blefuscu imperatorunu ziyarət etmək üçün əlahəzərətən icazə var idi. Buna görə də üçgünlük möhəlatın başa çatmasını gözləmədən dostum katibə bir məktub göndərib, onu xəbərdar etdim ki, imperatorun icazəsi ilə mən Blefuscu ölkəsinə gedirəm.

Mən cavab gözləmədən həmin günün səhəri dəniz sahilərinə getdim; bizim donanımız burada lövbər salib durmuşdu. Orada mən böyük bir hərbi gəmini əl keçirib, onun burnuna bir kəndir bağladım və lövbəri qaldırdım. Sonra soyunub, palтарımı, özümlə bərabər götürdüyüm yorğanı həmin gəmiyə qoydum və gəminin dalımcı çəkə-çəkə yola düşdüm. Yolun bir qismini ayaqla yeridim, bir qismini üzə-üzə gəlib, Blefuscunun padşahlıq limanına çatdım; burada əhali məni çıxdan gözləyirdi¹. Mənə iki nəfər bələdçi qoşub, Blefuscu ölkəsinin həmin bu adda olan paytaxtına göndərdilər. Bələdçiləri mən ovcumun içində aparırdım. Şəhər darvaza-

larına iki yüz yard qalmış, onları yerə qoyub, xahiş etdim ki, geldiyimi dövlət katiblərindən birinə xəbər versinlər və əlahəzərətin əmrlərini gözlədiyimi bildirsinlər.

Bir saat sonra mənə cavab gəldi ki, əlahəzərə özü, şövkətlə ailəsi və yüksək rütbəli saray adamları ilə borabər məni qarşılamığa çıxıblar. Mən yüz yard da yaxınlaşdım. İmperator və onu müşayiət edənlər atlarından düşdülər, imperatriçə və saray xanımları karetalarından çıxdılar və mən onların üzlərində azacıq da olsun qorxu və ya narahatlıq əlaməti görmədəm. Mən imperator və imperatriçənin əllərini öpmək üçün yerə uzandım. Əlahəzərə bildirdim ki, öz vədime əməl edib, hökmərdəm olan imperatorun icazəsil qüdrəti padşahın mübarək üzünü görməyə və ona öz xidmətimi təklif etməyə gəlmİŞəm; əlbəttə, bu xidmət mənim Liliputstanın sadıq bir təbəəsi olaraq, üzərimə götürdüyüm öhdəliklərə zidd olmamalıdır. Mən Liliputstan padşahının qazabına düçər olduğum barədə birçə kəlmə də söyləmədəm. Şuranın qərarı baradə rəsmi məlumat almadiğim üçün mənim əleyhimə olan tədbirlərdən xəbərdar olmaya bilərdim. O biri tərəfdən, mən güman edirdim ki, Liliputstan imperatoru öz hökmü altında ki ölkədən kənarda olduğunu bildikdə, haqqında olan coza tədbirlərini gizlin saxlayar. Ancaq tezliklə məlum oldu ki, mən öz təxminimdə çox böyük səhv etmişəm.

Blefusu imperatorunun sarayında mənə göstərilən qəbul mərasimini ətraflı təsvir edib, oxucunun diqqətini yormayaçağam. Bu qəbul mərasimi buranın qüdrəti padşahının səxavətinə tamamilə uyğun idi. Münasib bina və yataq olmağından, çəkdiyim narahatlıqdan da danişmayacağam. Mən quru yerdə öz yorğanıma bürünüb yatmalı oldum.

¹ Burada yeno Bolinbroka və onun Fransaya çatmasının (1715-ci ildə) qabaqcadan hazırlanmış olmasına işarə edilir; Qulliver kimi Bolinbrok da Fransaya çatmasını sonralar eyni sabablarda doğrultmağa çalışmışdı, onun İngilterədə qalması, edamı könüllü olaraq gözləməyə bərabər idi.

SƏKKİZİNCİ FƏSİL

Xoşbəxt bir tasadüf nəticəsində müəllifin Blefuscunu tərk edə bilməsi və bəzi çətinliklərdən sonra sağ salamat öz vətənə qayıtması.

Blefuskuya gəldikdən üç gün sonra mən bu adanın şimal-sərq sahilini seyr etməyə getdim. Dənizin dayaz yerlərində gəzərkən yarımlıq¹ məsafədə üzü üstə çevrilmiş qayığa bənzər bir şey gördüm. Ayaqqabımı və corabımı çıxarıb, suyun içi ilə iki və ya üç yüz yarda qədər getdikdən sonra gördüm ki, qabarmanın şəyi sahilə doğru gətirir. Bir neçə dəqiqə sonra yəqin etdim ki, bu şey firtinanın bir gəmidən qoparıb dənizə atıldığı böyük bir qayıqdır.

Həmin saat şəhərə qayıdın, imperator həsratlarından xahiş etdim ki, mənim ixtiyarıma iyirmi böyük gəmi, üç min nəfər dənizçi və çox miqdarda kəndir versin, bu kəndirləri möhkəm olmaq üçün üç qat hördüm. Donanma adanı hərlənərək getdi. Mənsə tələsik qayığı gördüyüm yerə qayıtdım.

Qabarmanın sahili daha da yaxınlaşdırılmışdı. Gəmilər göləb çatdıqda mən soyunub qayıga sarı getdim. Əvvəlcə ayaqla gedirdim, ancaq ona yüz yard qalmış üzməyə məcbur oldum. Gəmilərdən birinin dənizçiləri mənə kəndir atdlar. Mən kəndiri qayığın burnunda olan halqaya bağladım. Kəndirin o biri ucu gəminin arxasına bənd edilmişdi və gəmi

onu sahilə çəkirdi. Ancaq bundan bir şey çıxmadı. Mən qayığın arxasına üzüb, bir əlimlə onu irəli itələməyə başladım. Qabarmanın mənə kömək edirdi. Əldən düşdüm, nəhayət qayığı ayığımın dəniz dibinə çatdığını bir yerə gətirib çıxara bildim. Su mənim çənəmdən idi. Bir neçə dəqiqə yorğunluğumu alıqdan sonra yenidən qayığı itələməyə başladım, nəhayət, su qoltuğumdan oldu.

İşin ən çətinini qurtardı. Mən gəmilərdən birinə yiğilmiş olan o biri kəndirləri də götürdüm, qayığın burnuna bağlayaraq, yanumla golən doqquz gəmiyiə bənd etdim. Səmt küləyi əsirdi. Dənizçilər qayığı gəminin yedəyinə çəkirdilər, mən də axadan itələyirdim. Bir az sonra biz sahilo qırx yard yaxınlaşdıq. Burada mən durub suyun çəkilməsini gözlədim. Su çəkildikdə qayıq dayaz yerdə qaldı. İki min nəfərin köməyiilə mən qayığı çevirib, onun alt hissəsini yoxladım. Zədə çox da böyük deyildi.

Mənim birinci işim avar hazırlamaq oldu. Bu iş on günə başa gəldi. Avar çəkərək, xeyli əziyyətdən sonra qayığı Blefuscun padşahlıq limanına gətirdim. Burada saysız-hesabsız camaat bu əcaib və yekə gəminin tamaşasına yiğilmişdi. Mən imperatora söylədim ki, bu qayığı mənə bəxt ulduzum vətonimə qayıda bilmək üçün göndərmişdi. Əlahəzərat imperatordan xahiş etdim ki, gəmini qaydaya salmaq üçün mənə zəruri olan ləvazimat və getmək üçün icazə versin. Əvvəlcə, imperator məni dila tutub saxlamaq istədi. Lakin bu təşəbbüsün boşça çıxdığını görüb, razi oldu.

Mənə məlum olduğuna görə, bütün bu müddətdə bizim imperatorun mənim barəmdə Blefusku sarayına müraciət etməməyi məni təəccübləndirirdi. Ancaq bunun nə üçün belə olduğunu mənə sonradan izah etdilər. Bizim imperator həsratları mənim haqqımdakı niyyətlərindən xəbərdar olduğumu heç ağlna da gətirməmişdi, buna görə də mənim Blefuskuya getməyimə, sadəcə olaraq, elçilərə verdiyim vədi

¹ Lıqa – 4,83 kilometrə bərabər olan uzunluq ölçüsüdür.

yerinə yetirmək kimi baxırmış. O, arxayın imiş ki, qəbul mərasimi qurtardıqdan sonra mən ora qayıtacağam. Ancaq mənim uzun müddət qayıtmamağım onu narahat etməyə başlamışdı. O, xəzinənin baş müdürü və mənə düşmən olan başqa əyanlarla məsləhətləşib, bir məmuru ittihənmənin surəti ilə birlikdə Blefusku sarayına göndərmişdi. Bu elçiye tapşırılmışdı ki, Blefusku padşahına öz hökmərinin mərhəmətli olduğunu və bu qədər ağır cinayətlər müqabilində məni belə yüngül bir cəzaya məhkum etdiyini söyləsin. Bundan başqa, o söyləməliydi ki, mən ədalət məhkəməsindən qaçmışam və əgər iki saat ərzində qayıtmasam, nardak rütbəsindən məhrum və xain elan ediləcəyəm. Elçi əlavə etmişdi: "Əlahəzrət inanır ki, onun qardaşı olan Blefusku imperatoru etdiyim cinayətin cazasına çatmaq üçün mənim əl-qolum bağlı halda, Liliputstan göndərilməmi əmr edəcəkdir".

Blefusku imperatoru üç günlük müşavirədən sonra ona bir çox üzrxaqliq dolu məhribən bir cavab göndərdi. O yazdı ki, qardaşı mənim əl-qolum bağlı halda Liliputstana göndərilməyimin əsla mümkün olmadığını başa düşər. Bundan başqa, sülh müzakirələri zamanı mən ona xeyli kömək etmişəm. Bir də o əlavə etmişdi ki, hər iki padşah bu yaxında asudə nəfəs ala biləcəklər; çünkü mən sahildən yekə bir gəmi tapmışam və bu gəmidə dənizə çıxa biləcəyəm. O öz təbəələrinə əmr etmişdi ki, gəmini hazırlamaqda mənə kömək etsinlər və ümid edir ki, bir neçə həftədən sonra hər iki imperatorluq, nəhayət, belə dözləməz bir yıldan qurtarmış olacaqdır¹.

Elçi bu cavabla Liliputstana qayıtdı və Blefusku padşahu bütün ohvalatdan məni xəbərdar etdi. Onun yanında xidmət etmək üçün qalmağa razı olsam, məni məhribancasına

¹ Fransada siyasi intriqalar və Bolinbrokun fəaliyyəti yalnız İngiltərə nazirliyini narahat etmirdi. XIV Lüdoviki və onun sarayını da çox narahat edirdi. Çünkü hər iki hökumət arasındaki münasibətdə artıq gərginliyə baxı olurdu.

himaya edəcəyini gizlincə bildirdi. İmperatorun bu təklifini çox səmimi hesab edirdimsə də, padşahsız keçinmək mümkün olduğu üçün bir də onlara etibar etməməyi qərara aldı. Buna görə də mənə göstərdiyi mərhəmətli diqqətinə görə ona minnətdarlığımı bildirib xahiş etdim ki, məni bağışlasın. Əlavə etdim ki, taleyimin bu gəmini mənə xoşbəxtliyimdənmi, yoxsa bədbəxtliyimdənmi göndərdiyini bilmirəm, ancaq mən bu qədər quđrətli olan iki padşahın arasında ixtilafa bailsa olmaqdansa, özümü okeanın ixtiyarına verməyi qərara almışam. Mənə elə gəldi ki, imperator mənim cavabından məyus olmadı, aksinə, təsadüfən öyrəndim ki, nazirlərin bir çoxu və elə o özü də mənim qərarımdan çox razi qalmışdı.

Bu vəziyyət məni getmək üçün tələsməyə məcbur etdi. Saray adamları onları ölkəsinə tezliklə tərk etməni istədikləri üçün qayıdın təmirində mənə hər cəhətdən kömək edirdilər. Beş yüz nəfər adam mənim nəzarətim altında ən möhkəm kətanları on üç qat sırrıyı, qayığım üçün iki yelkən hazırladı. Kəndir və burazları mən özüm düzəldirdim. Mən oranın ən qalın və davamlı kəndirlərini on, iyirmi və otuz qat edirdim. Sahilde tapdıığım iri bir daşı özüma lövbar hazırladım. Qayığı yağlamaq və sair ehtiyaclar üçün mənə üç yüz inayin piyini verdilər. Mən böyük bir çatınılıkla inşaatda işlənən bir neçə ən uca ağacı kəsib dor hazırladım, bu işdə əlahəzrətin ustaları mənə xeyli kömək etdilər, mənim hazırladığım kobud dor ağaclarını onlar yonub hamarlayırdılar.

Bir aya hər şey hazır oldu. Mən əlahəzrətin əmrlərini almaq və onunla vidalaşmaq üçün paytaxta getdim. İmperator şövkəti ailəsi ilə birlikdə saraydan çıxdı. Mən onun böyük bir məhribanlıqla uzatdığı əlini öpmək üçün yerə uzandım. İmperatriça də, padşah nəslindən olan bütün şahzadələr də onun kimi etdilər. Əlahəzrət mənə hərəsində iki yüz spruq pul olan əlli kisə və özünün ayaq üstündə çəkilmiş şəklini bağışladı, şəkil yaxşı qalsın deyə, onu həmin saat əlcəyimin içində qoydum.

Mən qayığa yüz öküz və üç yüz qoyun cəmdəyi yükledim, müvəffəq miqdarda çörək, içki və dörd yüz aşpazın hazırlaya bildiyi miqdarda qızarmış ət, bundan başqa altı diri inək, iki öküz və eyni miqdarda qoç və qoyun götürdüm ki, bunları öz vətənimdə bəsləyib tərədim. Bu heyvanları yolda yediritmək üçün, qayığa iri bir dərz quru ot və bir kisə taxıl yükledim. Mən çox istayırdım ki, özümlə yerlilərdən bir on nəfər aparım, ancaq əlahəzərət buna heç bir vəchlə razi olmadı. Əlahəzərət ciblərimi diqqətlə yoxlamaqla kifayətlənməyib, məndən vicdan naminə söz aldı ki, onun təbəələrindən bircə nəfərini də, hətta onların öz arzu və razılığı olsa belə, özümlə aparmayım.

Bələliklə, səfərə hazırlaşdıqdan sonra mən 1701-ci il sentyabrın 24-də səhər saatında yelkənləri qaldırdım. Cənub-şərqdən əsən küləklə şimala doğru dörd liq qədər yol getdiyikdən sonra axşam saatında şimal-qərb tərəfdə yarım liq məsafədə kiçik bir ada gördüm. Mən adaya yaxınlaşıb, üzü küləyə lövbər saldım. Görünür, bu adda kimsə yaşamırıldı. Bir az yeyib-icdiyikdən sonra dincəlmək üçün uzandım. Mən yaxşıca yatmışdım, yuxum təxminən altı saat qədər davam etmişdi. Çünkü oyananda səhərin açılmasına iki saat qalmışdı. Gecə aydınlıq idi. Qəlyanaltı etdiyikdən sonra gün doğmamış lövbəri qaldırdım və cib kompasının köməyiylə yənə həmin istiqamətdə yol aldım. Səmt küləyi əsirdi. Məqsədim təxminimə görə, Vandimen Torpağından şimal-şərqdə olan adalardan birinə çatmaq idi. Həmin gün nəzəri cəlb edən heç bir hadisə olmadı. Ancaq ertəsi gün, günortadan üç saat sonra cənub-şərqə doğru hərəkat edən bir yelkən gördüm, mən özüm isə düz şərqə doğru gedirdim və hesabımı görə, Ble-fuskudan iyirmi dörd millik bir məsafədə idim. Mən gəmini səslədim, ancaq cavab almadım. Bir az sonra külək yatdı və gördüm ki, gəmiyə yetişə biləcəyəm. Bütün yelkənləri açdım, yarım saat sonra gəmidən məni gördülər, bayraq qaldırıb top atdlilar.

Gözlənilmədən məndə əziz vətənimi və burada qoyub gəldiyim sevimli adamları yenidən görmək ümidi oyanğıncı, qəlbimi bürüyən sevinci təsəvvür etmək çətinidir. Gəmi yelkənlərini yığıdı və sentyabrın 26-da axşam saatında mən ona yan aldım. İngilis bayrağını gördükdə, həyacandan ürəyim çırındı. Mən inək və qoyunları ciblərimə doldurub, bütün azacıq yükümlə bərabər gəminin göyərtəsinə çıxdım.

Bu, ingilis ticarət gəmisi idi, həmin gəmi Yaponiyadan gəldirdi. Gəminin kapitanı deptfordlu Con Bidl idi. O, son dərəcə mehriban bir adam və çox gözəl bir dənizçi idi. Biz bu zaman 30^ü cənub en dairəsində idik. Gəminin işçiləri əlli nəfərdən ibarət idi. Onların içində mən köhnə yoldaşım Piter Vilyamsa rast gəldim. O, mənim barəmdə kapitana çox gözəl bir məlumat verdi. Kapitan məni mehribanlıqla qəbul etdi və xahiş elədi ki, haradan gəlib, hara getdiyimi danışım. Mən başıma gələn macəranı qisaca ona nağıl edərkən, o, mənim sayıqladığımı və çəkdiyim əziyyətlərdən ağlımun çəşidini güman etdi. Bu vaxt mən cibimdən inək və qoyunları çıxartdım. Bunları gördükdə o, heyran qalıb, sözlərimin doğruluğuna inandı. Sonra mən Blefusku imperatorundan aldığı qızılları, olahəzrotin şəklini və sair qəriba şeyləri ona göstərdim. Mən kapitana hərosində iki yüz spruq olan iki pul kisəsi verərək, İngiltərəyə çatdıqda, bir südlü inəklə bir qoyun verəcəyimi vəd etdim.

Mən sağ-salamat keçən bu səfəri ətraflı surətdə təsvir etməklə oxucunu yormayacağam. Biz 1702-ci il aprelin 13-də Duansa çatdıq. Yolda yalnız birə xoşagəlməz hadisə baş verdi ki, bu da gəmi siçovullarının bir qoyunu uğurlayıb aparması idi. Mən bir dəlikdən onun gəmirilmiş sür-sümüyüünü tapdım. Bütün qalan mal-qaranı sağ-salamat sahilə çıxarddım. Qırınıçda onları əməndə oynasına buraxdım. Burada olan zərif, təzə otlar onlara mənim gözəldiyimdən gözəl yem oldu. Əgər kapitan özünün ən yaxşı suxarılarını verməsəydi, mən bu uzun səfər müddətində onları doydurub, saxlaya bilməzdim.

Mən bu suxarları narin ovub, suda isladır və heyvanlarımı onunla bəsləyirdim. İngiltərədə qaldığım qısa müddətdə mən bu heyvanları adlı-sanlı şəxslərə göstərib, xeyli pul yığıdim. İkinci səyahətə çıxmazdan əvvəl mən onları altı yüz funta satdim. Axırıncı səyahətdən İngiltərəyə qayıtdıqda, mən xeyli böyük bir sürüyo rast gəldim. Qoyunlar, xüsusilə çox artmışdı və mən ümidi edirdim ki, onlar son dərəcə zərif yunları ilə¹ mahud sənayesində xeyli faydalı olacaqdır.

Mən arvad-uşağımın yanında iki aydan artıq qalmadım. Evdə çox qərərim gəlmədi. Başqa ölkələri görməyə olan böyük həvəsim məni rahat qoymurdu. Arvadıma min beş yüz funt verib, onun üçün Redrifdə yaxşı bir ev tutdum. Sərvətimi artırmaq niyyatılı qalan əmlakımı qismən satıb, pula çevirdim, qismən də mal halında özümlə apardım. Böyük əmim Con Uoppinq yaxınlığında olan və ildə otuz funta qədər galır gətişən mülküün mənə çatmasını vəsiyyət etmişdi, bir bu qədər də Fetter-Leyndə uzun müddətə icarə etdiyim "Qara Öküz" meyxanasından gələrim vardi. Beləliklə, ailəmin pis günü düşməsindən qorxum yox idi. Öz əmisi Coninon adını daşıyan oğlum sərf-nahv məktəbinə gedir və yaxşı oxuyurdur. Qızım Betti (indi ərə gedib, uşaqları da var) dərzilik öyrənirdi. Mən arvadım, qızım və oğlumla vidalaşdım; albəttə, hər iki tərəfdən göz yaşları töküldü. "Advençer" adlı üç yüz tonluq bir ticarət gəmisi mindim, gəminin səfəri Surata, kapitanı isə liverpullu Con Nikoles idi. Bu səyahət barədəki məlumatı xatirələrimin ikinci hissəsində verəcəyəm.

İkinci hissə

BROBDİNQNEQƏ SƏYAHƏT



¹ İngiltərinin yun sənayesini hər vasitə ilə himaya altına alan və İrlandiya yununun daşınmasına mane olan Ingiltərə qanununa istehza ilə işarə olunur; bu qanun əslinde İrlandiyada yun istehsalını isəğv etmiş ölkənin iqtisadiyyatı və əhalinin rifahını bərabər etmişdi. Swift özünün bir sıra əsərlərində bu siyasetə etiraz edir.

BİRİNCİ FƏSİL

Şiddətli firtinanın təsviri. İçmali su üçün barkas gəndəriləməsi. Müəllifin həmin barkasda ölkəni tədqiq etmək üçün getməsi. Onun sahildə qalması; bir nəfər yerlinin onu tapıb fermerin yanına aparması. Müəllifin fermada qəbul edilməsi və orada başına gələn cürbəcür şhvalat.

ƏHALİNİN TƏSVİRİ

Bəli, təbiət və tale özü məni fəal və narahat bir həyat keçirməyə məhkum etdiyindən, mən yenidən vətənimi tərk edib dənizə çıxdım.

Ümid (Dobraя nadejda) burnuna qədər səmt küləyi ilə getdik. Burada biz təzə su götürmək üçün lövbər saldıq. Ancaq gəmi su buraxmağa başladı. Biz malları boşaldıb, gəminin dəlik-deşiyini tutmalı olduq. Nəticədə kapitan titrətmə-qızdırma azarına düşdü. Biz Ümid burnunda qışlamalı olduq. Yalnız martin sonlarında yelkən açıb, Madaqaskar boğazını sağ-salamat keçdi¹. Şimal səmtinə gedirdik, toxminən 5° cənub en dairəsinə qədər mülayim şimal və qərb küləkləri əsirdi; bunlar bu yerlərdə dekabrin əvvəllerindən, mayın əvvəllərinədək çox əsan küləklərdir. Ancaq aprelin 19-da

hava dəyişdi. Qərbdən son dərəcə şiddətli külək, demək olar ki, firtına qopub, iyirmi gün ara vermədən əsdi. Bu müddət içərisində bizi çəkib, Molukk adalarından şərq və ekvator-dan üç dərəcə şimala apardı. Hər halda mayın 2-də kapitanın apardığı hesablama belə göstərirdi. O gün külək yatdı və sakitlik oldu ki, bu da məni çox sevindirdi. Lakin bu dənizlərdə safar etmək təcrübəsi olan kapitan hamının firtinaya hazır olmasına əmr etdi. Doğrudan da, elə ertəsi gün "musson" adı ilə məşhur olan şiddətli cənub küləyi qopdu. Külək tədricən tutfana çevrildi.

Biz küləyin getdikcə daha da qüvvətləndiyini görüb, iri yelkənləri yiğaraq, xırda yelkənləri açmağa hazırlaşdıq. Ancaq hava getdikcə daha da xarablaşdı. Topların möhkəm sarılıb-sarılmadığını yoxladıqdan sonra biz arxa dordakı yelkəni də yiğdiq. Gəmi düz arxası küləyə gedirdi və biz bu qərara gəldik ki, bütün yelkənləri yığmaqdansa, küləyin səmti ilə axına uyub getmək daha yaxşıdır. Ön dordakı kiçik yelkəni açıb, ipini gəminin arxasına bənd etdik. Sükəni küləyin əsidiyin səmtə çevirmişdik. Gəmi sükançıya tabe olaraq gedirdi. Biz qabaq dorun dirəklərini boşaltdıqsa da, yelkən yenə də parçalandı. Onda biz yelkən dirayını endirib, yelkəni ondan açdıq və bütün kəndirlərini çıxartdıq. Firtina doğrudan da, dəhşətli idi. Dalğalar dağ kimi ucalındı. Biz sükançının işini yüngülləşdirmək üçün sükan dəstəyini möhkəm bağladıq. Dora bağlı olan yelkən dirəklərini endirməyib, qalan bütün yelkənləri öz yerinə qoyduq, çünki gəmi arxası küləyə gedir, qarşımız isə açıq dəniz idи. Firtina yatmağa başlıdıqda, orta və ön yelkənlər də qaldırıldı və gəmi axına uyub getməyə başladı. Bir az sonra biz arxa dordakı və altdakı iri və kiçik yelkənləri də açdıq. Biz şimal-şərq istiqamətində gedirdik. Külək isə cənub-qərbəndə əsirdi. Biz küləyin oks törfindəki yelkənçəkən kəndirləri boşaldıb, külək əson törfdən bərkidik. Gəmini arxa yelkənin köməyi ilə idarə edirdik. Biz da-

¹ Madaqaskar boğazı – Madaqaskar adasını Afrikanın cənub-şərqindən ayıran Mozambik boğazı

ima küləyin istiqamətilə getməyə, gəmi dorlarını gücü yetdiyi dərəcədə yelkənləri açıq saxlamağa çalışırdıq¹.

Bu firtına müddətində külək bizi, mənim hesabımı görə, heç olmasa, beş yüz liq şərqə aparmışdı. Ən qoca və təcrübəli dənizçilər da bizim dünyanın hansı qıtəsində olduğumuzu söyləyə bilməzdilər. Yeməyimiz bol, gəmimiz saz, gəmi heyəti sapsağlam idi. Ancaq içməli suyun çatışmamağı bizi narahət edirdi. Biz əvvəlki yolumuza davam etməyi üstün tutur və şimala sarı getmək istəmirdik. Çünkü belə olsa, külək bizi Böyük Tatarstanın² şimal-qərb sahillərinə və Buzlu okeana apara bilərdi.

1703-cü il iyunun 16-da dorda növbə çəkən gənc dənizçi torpaq gördü. Ayın 17-də biz böyük bir adaya və ya qıtəyə yanaşdıq. Buranın hara olduğunu bilmirdik. Cənub tərəfdə dənizə uzanmış bir burun və körfəz görünürdü. Ancaq ora o qədər dayaz idi ki, yüz tondan artıq su tutumu olan bir gəmi bu körfəzə girə bilməzdi. Biz bu körfəzdən bir liq konarda lövbər saldıq və kapitan yaxşı silahlansmış on dənizçini bar-kasla sahilə göndərdi. Onlar özləri ilə çəlləklər götürdürlər. İçməli su tapıłarsa, bu çəlləkləri doldurmaq ümidiində idilər. Mən onlara qoşulmaq üçün kapitandan icazə istədim. Bu vaxta qədər məlum olmayan bu yeri mümkün qədər tədqiq etmək istəyirdim.

Sahilə çıxdığımız yerin yaxınlığında nə çay, nə də bulaq gördük. Bura sanki bomboş bir yer idi, əhali yaşadığını göstərən heç bir əlamət yox idi. Dənizçilər içməli su axtarmaq üçün sahil boyu dağlışmışdır. Mən isə təkbaşına əks tərəfa getdim. Bir mil qədər yol gedib, maraqlı heç bir şey görmədim. Ətraf yenə də qeyri-münbit və daşlıq səhradan ibarət idi.

¹ Swift firtınanı bu şəkildə təsvir etməklə zəmanəsinin dəniz sayılışti kitablarında və macəra romanlarında xüsusü dəniz istihlahlarında sui-istifadə edilməsinə istehza edir.

² Böyük Tatarstan – Asiya qıtəsində Mongolustan və Çin hissəsinin qədim adıdır.

Mən yorulduğumu hiss edərək, ağır-agır körfəzə sarı gəldim. Qarşısında dənizin böyük bir mənzərəsi açılmışdı. Bir də gördüm ki, bizim dənizçilər arṭq qayığa doluşub, avarları var güclərlə çəkə-çəkə gəmiyə doğru üzürlər. Mən onları səsləmək istayırdım ki, birdən onların ardına nəhəng bir adamın yüyüdüyü gördüm. Su onun dizlərinə zorla çatırdı. O, çox yekə addımlar atırdı. Ancaq qayıq ondan taxminən, yarımlıqa qədər uzaqlaşmışdı. Bundan başqa, dəniz, iti qaya larla dolu idi və nəhəng adam qayıga çata bilməzdi. Bütün bunları mənə sonra danışmışdım. Mən özüm isə bu qəcidi tutdunun axırını gözləməyə cürət edə bilmədim. Körfəzə sarı gəldiyim həmin yolla var gücmələ geri qaçmağa başladım. Tövşüyü-tövşüyü dik bir təpəyə çıxdım, buradan ətrafi görmək mümkün idi. Ətrafdə torpaq çox yaxşı becərilmişdi. Ancaq otların hündürlüyü məni heyrətə saldı. Onların boyu iyirmi futa qədər olardı.

Mən çox böyük görünən bir yola çatdım. Ancaq bura yerlilər üçün arpa zəmisi içindən keçən dar bir ciğir idi. Bir müddət ətrafimdə heç bir şey görə bilmədim, çünkü biçin zamanı çatmışdı, arpanın hündürlüyü isə qırx fut olardı. Yalnız bir saat sonra bu zəminin qurtaracağına çata bildim. Zəminin dövrəsinə 120 fut hündürlükdə çəpər çəkilmişdi. Ağacalar o qədər yekə idi ki, mən onların hündürlüyünü təyin edə bilmədim. Bu zəmidən qonşu zəmiyə keçmək üçün 4 pillə çıxbı, bir də böyük bir daşın üstündən adlamaq lazımlı galırdı. Bu pilləni çıxməq mənim işim deyildi. Hər pillənin hündürlüyü 6 fut, yuxarıdakı daşın hündürlüyü isə iyirmi futdan artıq idi.

Mən çəpərdən keçməyə bir dəlik axtarırdım ki, birdən qonşu zəmidən bir nəhəngin pilləyə yaxınlaşdığını gördüm. O da bizim qayığın dalınca düşən həmin nəhəng kimi idi. Onun boyu kilsə qülləsi hündürlüğündə, hər addımı isə mənim

təxminimə görə, on yard olardı¹. Mən heyrət və dəhşət içində bir kənara qaçıb, arpa zəmisində gizləndim. Gizləndiyim yerdən baxıb gördüm ki, həmin nəhəng adam pillələri çıxıb, yuxarıdağı daşın üstündə durdu və ətrafa boyulanın kimisə səslədi, onun səsi bizim seypurların səsindən qat-qat güclü idi. Bu səs o qədər ucadan galırdı ki, mən əvvəlcə onu gőy gurultusu zənn etdim. Onun səsinə həmin saat yeddi naşer özü kimi nəhəng adam gəldi. Onların əllərində hər biri bizim altı dəryaz boyda olan oraqlar var idi. Bu gələn adamlar əvvəlki nənisbətən yoxsul geyinmişdilər. Görünür, bunlar onun nökərləri və ya muzdurları idilər. Ağaları nə isə dedi və onlar mənim gizləndiyim zəmini biçməyə başladılar.

Mən mümkün qədər onlardan uzaq qaçmağa çalışırdım. Ancaq çox böyük çatınlılıkla hərəkət edə bilirdim. Arpa o qədər six bitmişdi ki, bəzi yerlərdə mən onun bəndəmləri arasından zorla keçirdim. Bununla bərabər, bir təhər zəminin elə bir yerinə gəlib çıxa bildim ki, burada yağış və külək arpanı yero yartıtmışdı. Burada mən dayanmamalı oldum: bəndəmlər bir-birinə elə ilişib, sarılmışdı ki, onların arasından keçmək əsla mümkün deyildi, yera yatmış sünbüllərin qılıçıları isə elə bərk və iti idi ki, paltarımı dəlib bədənimə batırdı.

Taqatdən düşüb, tamam məyus halda xışın buraxıldığı izə uzanıb, ürökdən ölümü arzu edirdim. Dul arvadım və yetim uşaqlarımın halına acıyırdım. Mən dost-əqrəbanın məsləhətlərinə baxmayaraq, məni ikinci dəfə səyahətə çıxmaga sövq edən torslıyımə nifrat edirdim.

Ürəyimi qəm-qüssə bürüdü. Mən qeyri-ixtiyari Liliptustanı yadına saldım. O ölkənin əhalisi mənə dünyada

ən qəribə bir möcüzə kimi baxırdı. Orada mən tək əlimlə bir imperatorluq donanmanı çəkib apara bilmədim. Çox-çox başqa şücaətlər də göstərə bilərdim. Mənim fəaliyyətim həmin ölkənin salnamələrinə düşə bilərdi. Həmin saat bu xalqın içərisində mənə edilə biləcək təhqirləri gözümün önünə gatirdim. Axi, burada mən, bizi bir liliputun göründüyü qədər miskin və ciliz görünəcəyəm. Şübə etmirdim ki, indiki halim burada mənim başıma gələ biləcək falakətlərin ən dəhşətli deyil. Müşahidə göstərir ki, insanın sərtlik və qabaklılığı boyuna uyğun olur. Mən bu nəhəng vəhşilərdən nə gözləyə bilərdim. Yəqin ilk əvvəl məni kim tapmış olsa, həmin saat yeyəcəkdi. Filosoflar böyük və kiçik anlayışının nisbi olduğunu iddia etməkdə şübhəsiz ki, haqlıdırular. Bəlkə taleyin gərdisi ilə liliputlar da mənə nisbətən kiçik olduqları kimi, özlərinə nisbətən kiçik olan adamlara rast gələ biləcəklər. Kim bilir, bəlkə dünyadan uzaq bir guşəsində elə bir insan növü var ki, bu nəhənglərdən də yekədir.

Mən bu düşüncələrdə iken biçinçilər mənə yaxınlaşmaqdə idilər. Birdən onlardan biri mənim uzandığım cuxura on yard yaxınlaşdı. O, bircə addım atsa və ya orağını hərləsə idi, ya məni tapdalayıb əzəcək, ya da iki parça edəcəkdi. Mən dəhşətə gəlib, var gücümlə fəryad etdim. Nəhəng adam durdu, ayıldı, xeyli müddət ayağının altındaki yeri nəzərdən keçirdi, axırda məni gördü.

Biz naməlum bir kiçik heyvanı əlimizə almaq istəyərkən onun bizi dişləyəcəyindən çəkindiyimiz zaman etdiyimiz kimi o, bir daqiqəyə qədər üzündə mütarəddid bir ifadə ilə məni gözdən keçirdi. Nəhayət, nəhəng adam cürətlənib, məni baş və şəhadət barmaqları arasında belimdən yapışıp götürdü. O, məni yaxşıca görmək üçün gözlərinə yaxınlaşdırıldı. Mənim sürüşüb əlindən düşməyimdən qorxub, qabırğalarımı bərk-bərk sıxıdı. Xoşbəxtlikdən mən onun məqsədini həmin saat anladım və o məni yerdən almış fut ucada tutmuş olduğu halda, ağılli hərəkət edib, ona əsla müqavimət göstərmədəm.

¹ Nəhənglər ölkəsilə tanış olmağa başlarkən nəhənglərin boyunun hündürlüyü və ətraflarındaki şeklärin böyükülüyü haqqında nəticə çıxarmaq olur; burada yerlərinin hər birinin bir addımı 10 yarda bərabərdir (döqquz metrden artıqdır). Qulliver lilipturlardan nə qədər böyükdürsə, nəhənglər da Qulliverdən bir o qədər, yani 12 dəfə, böyükdür. Nəhənglərin və Qulliverin Brobdingnəqdə olduğu zaman təsadüf etdiyi bütün şeklärı təsvir edirkən, bu nisbat gözlənilir.

Mən yalnız gözlərimi günəşə sarı döndərib, əllərimi yalvarıcı bir halda qaldırdım, sakit və kədərlə səslə bir neçə söz dedim.

Mən hər an gözləyirdim ki, biz ayaqlayıb əzmək istədiyimiz xirdaca, iyrənc bir heyvanı tullayan kimi, o nəhəng də məni yerə tullayaqacaq. Ancaq mənim bəxt ulduzuma eşq olsun! Görünür, mənim səsim və hərəkətlərim nəhəngin xoşuna gəlmışdı. O, mənim sözlərimin mənəsinə anlaşmasa da, danışdığını görüb, heyran qaldı və diqqətlə mənə baxmağa başla-di. Ancaq onun barmaqları məni elə bərk ağırdırdı ki, zarımaq və göz yaşları tökməkdən özümü saxlaya bilmədim. Cürbəcür işarələrlə onu başa salmağa çalışırdım ki, qabırğalarımı çox bərk sıxır. Görünür, o, mənim fikrimi başa düşdü, çünki paltarının ətəyini qaldırıb, məni ehtiyatla ora qoydu və qaça-qaça öz ağasının – mənim çöldə ilk rast gəldiyim həmin fermerin yanına getdi.

Fermer öz muzdurundan məni haradan tapdığını ətraflı soruşub, əlağacı yoğunluğunda bir saman çöpü götürdü və onunla mənim kaftanımın ətəklərini qaldırmağa başla-di. Görünür, o, elə güman edirdi ki, paltarım təbiətin mənə bəxş etdiyi dəri kimi bir şeydir. Sonra üzümü yaxşı görmək üçün mənim saçlarını üfürürə qaldırdı. O, öz muzdurlarını səsləyib, (sonra öyrəndiyimə görə) onlardan zəmilərdə mənə bənzər başqa kiçik heyvanlar tapıb-tapmadıqlarını soruşdu. Sonra o, məni əllərim və ayaqlarım üstə ehmalca yera qoydu. Mən həmin saat ayağa qalxıb, o baş-bu başa gedib-galdım və bununla göstərmək istədim ki, qaćmaq niyyətində deyiləm.

Onlar mənim hərəkətlərimi yaxşı görmək üçün dövrə vu-rub oturdular. Mən şlyapamı çıxarıb, fermerə təzim etdim. Sonra diz çöküb, gözlərimi və əllərimi göyə qaldıraraq, müm-kün qədər ucadan bir neçə söz söyledim. Cibimdən qızıl ilə dolu pul kisəmi çıxarıb, tam itaətkar bir əda ilə ağaya təqdim etdim. O, pul kisəsini ovcunun içinə qoyub, gözlərinin qaba-ğına gətirdi. Sonra bir sancaq çıxarıb, bir neçə dəfə pul kisəmə

batırdı. Ancaq bundan heç bir şey çıxmadı: o, bunun nə olduğunu başa düşə bilmədi. Bunu gördükdə mən ona işərə etdim ki, elini yerə qoysun, mən kisəni açıb, bütün qızılları onun ovcunu boşaltdım. Orada hərəsi dörd pistol olmaq üzrə, altı İspaniya qızılı, iyirmi və ya otuz xırda pul vardı. O, çəçələ bar-mağının ucunu yaş edib, əvvəlcə iri qızillardan birini, sonra da ikincisini qaldırdı, ancaq yena bunların nə olduğunu başa düşə bilmədi. O, işərə ilə məni başa saldı ki, bu pulları kisəyə yiğib, cibimə qoyum. Bir neçə dəfə onu başa salmaq istədim ki, bu pul kisəsini məndən hədiyyə olaraq qəbul etsin, ancaq bir şey çıxmadı və mən onun əmrinə təbe oldum.

Fermer yavaş-yavaş başa düşdü ki, qarışındakı şüurlu bir məlxuqdur. O, tez-tez mənimlə danışındı. Onun sözləri kifayət qədər aydın olsa da, səsi qulaqlarımızda su dəyirmanının gu-rultusunu xatırladırdı. Mən mümkün qədər ucadan, cürbəcür dillərdə cavab verirdim və o, tez-tez qulagını məna iki yard qədər yaxınlaşdırırdı. Ancaq heç bir nəticə çıxmırıldı: biz bir-birimizin dediyini əsla başa düşə bilmirdik. Nəhayət, fermer muzdurlara əmr etdi ki, işə başlasınlar. Özü isə çömbəlib, sol əlini ovucu yuxarı yera qoydu, cib yaylığını iki qat bükbük orə sərdi və mənə işərə etdi ki, yaylığın üstüne çıxım. Bu, o qədər də çətin deyildi; çünki əlinin qalınlığı bir futdan ar-tıq olmazdı. Mən onun əmrinə təbe olmağı ağılli bir hərəkət bildim və yixilməməq üçün yaylığın üstüne uzandım. Mənim təhlükəsizliyim üçün fermer məni, yorğana bürüyən kimi yaylı-ğə büründü və bu vəziyyətdə evinə apardı. Oraya çatdıqda o, ar-vadını çığırıb, məni ona göstərdi. O, eynən ingilis xanumları qurbağa və ya hörmümcək görəndə etdikləri kimi çığırıb, geri çokıldı. Ancaq özümü nümunəvi bir surətdə aparmağım və örənin bütün işarələrinə tamamən əməl etməyim tezliklə onu sakitləşdirdi və o, mənimlə çox mehriban rəftər etməyə başladı.

Günorta idi; xidmətçi sadə bir nahar götürdi; nahar, diamet-ri dörd futa qədər olan bir nimçə içində böyük bir mal əti par-

çasından ibarət idi. Fermer, arvadı, üç uşağı, bir də qoca nənə süfrəyə oturdular. Fermer məni yerdən otuz fut hündürlükdə olan stol üzərində, öz qabağında əyləşirdi. Belə hündür bir yerdən yixılmaqdan qorxub, mən stolun kənarından ortasına çəkildim. Fermerin arvadı bir parça mal atı çəkdi, boşqaba bir qədər çörək doğrayıb tökdü və mənim qabağıma qoydu. Mən ona hörmətlə baş əyib çəngəl-bıçağımı çıxarddım və yeməyə başladım. Bu isə onlara böyük bir ləzzət verdi. Xanım qulluqçuya əmr etdi ki, likör qədəhini versin, bu qədəh təxminən iki qallon¹ maye tutardı, xanım bu qədəhə bir cür içki tökdü. Mən qədəh iki əlimlə güclə qaldırıb, böyük bir hörmətlə xanımın sağlığına içdim. Bu, orada olanları elə güldürdü ki, az qaldı qəhəqəhələrindən qulağım bata. Bu içki yüngül sidr ikisinə bənzəyirdi və dadı xeyli xoş idi.

Eh sahibi məni işarə ilə öz boşqabının yanına çağırıldı. Stolun üstü ilə gedərkən, ayağım çörək qabına ilişdi və mən yerə sərildim. Xoşbəxtlikdən bir yerim əzilmədi. Mən həmin saat ayağa qalxdım. Bu mehriban adamların yixılmağımdan çox narahat olduqlarını görüb, şlyapamı çıxarddım (yxası təriyə görmüş bir adama yaraşan kimi, onu qoltuğumda tutmuşdum), üç dəfə başımın üstündə yellədim və salamat qurtardığımı bildirmək üçün üç dəfə "Ura!" ciğirdim. Ancaq mən ev sahibinə (fermeri bundan sonra belə adlandıracığam) yaxınlaşdıqda onun yanında oturmuş on yaşı dəcəl oğlu ayaqlarından yapışış məni elə hündüre qaldırdı ki, üreyim qopdu. Xoşbəxtlikdən atası məni oğlunun əlindən aldı və ona elə bir sillə vurdu ki, bu, yəqin, Avropa atlı qoşunlarının tam bir eskadronunu atdan salardı. O, çox qəzəbləndi və oğluna həmin saat süfrədən durub getməsini əmr etdi. Ancaq mən istəmirdim ki, uşaq məndən incisin və onun qalbində mənə qarşı kin əmələ gəlsin. Həm də mən bizim uşaqların çox zaman sərçələrlə, dovşanlarla, pişik balaları ilə və küçəklərlə

necə sərt rəftar etdiklərini yadına saldım. Mən diz çöküb, barmağımı oğlani göstərərək, var gücümə ağamı başa salmağa çalışdım ki, oğlunu bağışlaması üçün ona yalvarıram. Ata yumşaldı və oğlan yenə öz yerinə oturdu. Mən ona yaxınlaşıb, əlini öpdüm. Ev sahibi gülümsündü və oğlunun əlindən tutub, onun əliyle məni zərif-zərif oxşadı.

Yemək zamanı xanımın sevimli pişiyi onun dizinin üstünə atıldı. Mən arxanda sıddətli bir gurultu eşitdim, sanki, on nəfər toxucu dəzgahda işləyirdi. Dönüb baxanda gördüm ki, bu, xanımın yedirtdiyi və tumarladığı pişiyin xorultusudur. Başından və pəncələrindən görünürdü ki, bu pişik bizim öküzdən üç dəfə böyük olardı. Mən stolun o biri başında, pişikdən əlli fut uzaqda idim. Xanım pişiyin mənim üzərimə atılacağından qorxub, öz sevimli heyvanını bərk-bərk tutmuşdu. Bununla bərabər, mən bu amansız yırtıcı heyvanı gördükdə, qorxudan özümü itirdim. Ancaq mənim qorxum yersizmiş, ev sahibi məni əlinə alıb, pişiyə üç yard qədər yaxınlaşdırıldı. Pişik isə mənə əsla etinə etmədi. Səyahətlərim zamanı mən bu ümumi fikri dəfələrlə yoxlamışdım: yırtıcı heyvandır qorxsan və onun qabağından qaçsan, elbəttə, sənə hückum edəcəkdir. Buna görə mən bu qorara gəldim ki, qorxumu əsla bürüze verməymə. Mən beş-altı dəfə sürətlə pişiyin lap sıfatına qədər yaxınlaşdım və o, məndən daha çox qorxmuş kimi geriləməyə başladı. Naharın qurtarmasına azca qalmış, üç-dörd köpək qaça-qaça otağa girdi. Ancaq bunlar məni daha az qorxutdular. Onlardan biri dörd fil boyda bir mastif¹, o biri isə mastidən daha uca, amma ondan zərif bir tazi idi.

Sonra qucağında körpə olan dayə içəri girdi. Körpə məni görər-görməz uşaqlara xas olan natiqlik məhərəti qaydalarına uyğun, elə bir fəryad qopardı ki, ağər o, Çelsidə çığırılmış ol-sayıdı, yəqin, səsini London körpüsündə eşidərdilər. O, məni bir oyunaq zənn etmişdi. Xanım analıq hissini qapılaraq,

¹ Qallon – 4,5 litre bərabərdir.

¹ Mastif – keşik və ov tulularının bir cinsidir.

məni götürüb, körpənin qabağına qoydu. Uşaq həmin saat belimdən yapışıb, başımı ağızına soxdu. Mən elə dəhşətlə çığır-dım ki, uşaq qorxub məni əlindən yerə saldı. Xoşbəxtlikdən, xanım öz önlüyünü mənim qabağıma tutmağa macal tapdı. Yoxsa, yerə yixilib, orada öldərdim.

Daya uşağı sakit etmək üçün ona şaxşax calmağa başladı. Bu şaxşax içi daşla dolu bir çəlləyə bənzəyirdi və yoğun bir kəndirdilə uşağıın belindən almışdı. Daya uşağı sakit edərkən, alçaq bir kürsü üstündə mənə o qədər yaxın oturdu ki, mən onun üzünü yaxşıca görə bilirdim. Etiraf etməliyəm ki, bu çox xoşagalmaz bir mənəzərə idi. Üzünün bütün dərisi cürbəcür təpələr, dərələr, ləkələr və yekə-yekə tüklərlə dolu idi. Ancaq onun siması uzaqdan xeyli qəşəng görünürdü. Bunu gördükdə, mən bizim ingilis xanımlarının dəriləri, zəriflik və gözəllikləri baradə bəzi şeylər fikirləşdim. Onlar bizə yalnız ona görə belə gözəl görünürülər ki, bizimlə bir boydadırlar. Biz onların üzlərindəki xırda kələ-kötürləri görmürük. Ən zərif və ən ağ bir dərinin əslindən nə qədər qaba qalın və rənginin nə qədər pis olduğunu bizə ancaq zərrəbin göstərib bilsən.

Yadımdadır, Liliputstanda olduğum zaman, mənə elə gəlirdi ki, dünyada bu xirdəcə məxlulqlara təbiətin bəxş etdiyi qədər gözəl dəriyə malik olan insanlar yoxdur. Mən yaxın dostum olan bir liliput alimi ilə bu baradə səhbat edərkən, o deməşdi ki, mən uzaqdan ona daha xoşsima görünürəm. O, açıqca etiraf etmişdi ki, onu ilk dəfə alıb, özümə yaxınlaşdırıldıqım zaman yaman qorxubmuş. Onun sözlerinə görə, mənim dərimin üzərində böyük kələ-kötürlər görünür, üzümün rəngi isə cürbəcür rənglərin yaraşıqsız qarışığından əməla gəlmış bir rəngdir. Saqqalının tükləri də qaban tükündən on qat qalındır. Bunu qeyd etməyi lazımlı bilirəm ki, mən öz həmvətənlərimin çoxundan heç də kifir deyiləm və uzun zaman səyahət etdiyimə baxmayaraq, üzümün dərisi çox da yanıb qaralmayıb. Digər tərəfdən, həmin alim mənimlə sa-

ray xanımları baradə danışarkən, tez-tez deyirdi ki, birinin üzündə cil var, birinin ağızı, o birinin burnu çox yekədir, ancaq mən bunların heç birisini sezməmişdim. Aydın şeydir ki, bu sözlərdə yeni bir şey yoxdur. Mən bunu ona göra söyləyirəm ki, oxucular aralarına düşdürüüm nəhəng adamların çox kifir olduqlarını güman etməsinlər. Əksinə, mən onlar haqqında düzünü söyləməliyəm. Onlar çox gözəl bir irqdirlər.

Yeməkdən sonra ev sahibi səsindən və işarələrindən anladığım görə, arvadına mənimlə yaxşı rəftar etmələri baradə əmrlər verib, öz muzdurlarının yanına getdi. Mən çox yorulmuşdum və yatmaq istayırdim. Xanım bunu duyub, məni öz yatağına uzatdı və üstümə təmiz və ağ bir cib yaylığı saldı ki, bu yaylıq hərbə gəmilərin yelkənindən iri və qalın idi.

Mən iki saat qədər yatdım, yuxuda gördüm ki, öz evimdə, ailəmin yanındayam. Ancaq oyandığım zaman özümə yenİ iki və ya üç yüz fut, hündürlüyü isə iki yüz futdan artıq olan yekə bir otaqda və eni iyirmi yard olan bir çarpayıda uzanmış gördükdə, dərdim daha da artdı. Xanım öz işinə getmiş, qapını üzümə bağlayıb, məni otaqda tək qoymuşdu. Çarpanının yerdə hündürlüyü səkkiz yard idi. Halbuki bəzi többi ehtiyaclarla görə, mən aşağı düşməli idim. Köməyə bir adam çağırmağa cürət etmirdim. Bir də ki, bunun bir xeyri olmazdı; ev adamları hamısı mətbəxdə olduqlarından, mənim zaif səsimi eşidə bilməzdilər. Mən nə edəcəyimi fikirləşməkdə ikən, iki sıçkul çarpayıa dırmaşıb, yatağı qoxulamağa başladı. Sıçuvullardan biri mənim üzümə yaxınlaşdı. Mən dəhşətlə yerimdə sıçrayıb, qısa qılincimi çəkdirim. Bu murdar heyvanlar iki tərəfdən mənə həyəsizcasına hücum etdilər. Sıçuvullardan biri qabaq pəncələri ilə mənim boğazından yapışmışdı. Xoşbəxtlikdən, o mənə zərər yetirməyə macal tapmamış, mən xəncərlə onun qarunu yırtdım. O mənim ayağım altına yixildi, o biri isə yoldaşının pis aqibətini görüb qaçıdı. O qaçanda mən onun belinə bir qılinc vurdum, onun ardınca qanlı bir

iz qaldı. Bu şücaətdən sonra mən nəfəsimi dərmək və özümə gəlmək üçün çarpayıda o baş-bu başa gəzişməyə başladım. Bu sıçovulların hərəsi bir köpək boyda, amma daha zirək və daha qəzəblə idi. Əgər mən yatanda qılincımı açmış olsaydım, onlar yəqin ki, məni parçalayıb yeyəcəklər. Mən ölü sıçovulun quyrığunu ölçüb gördüm ki, iki yarddan bir düym əskikdir. Ancaq mən sıçovulu çarpayıdan aşağı atmağa cürət edə bilmirdim.

Bu əhvalatdan bir az sonra xanım içəri girdi. Üstündə qan ləkələri görüb tələsik yanına gəldi və məni əlinə götürdü. Mən öldürdüyüm sıçovulu göstərib, gülümsəyə-gülümsəyə işarə ilə ona başa saldım ki, özüm yaralanmamışam. Xanım buna çox şad oldu. O, qulluqunu çağırıb tapşırı ki, sıçovulu maşa ilə götürüb, pəncəradan eşiə atsın, özü isə məni stolun üstünə qoydu. Onda mən qanlı qılincımı ona göstərdim, qılinci atayımə sildim və qızına qoydum. Ancaq mənim elə bir şeyə ehtiyacım vardi ki, onu mənim əvəzimə kimsə edə bilməzdə. Buna görə də var qüvvəmlə xanımı başa saldım ki, aşağı düşmək istəyirəm. Bu arzum yerinə yetdiyikdən sonra utandığımdan, daha ayani bir surətdə onu başa sala bilmədim, ancaq bunu etdim ki, barmağımıla qapını göstərib, ona bir neçə dəfə baş aydim. Mehriban qadın, nəhayət, çox böyük çətinliklə işin nə yerdə olduğunu bildi. O, məni əlinə alıb, bağçaya apardı və orada yerə qoydu. Mən iki yüz yard qədər uzaqlaşıb, işarə etdim ki, o, mənə baxmasın və bir ot yarpağının dalında gizlənib, ehtiyacımı yerinə yetirdim.

Ümid edirəm ki, mərhəmətlə oxucum onun vaxtını bu cür təfsilatlarla aldığım üçün məni bağışlayar. Bayağı və səthi düşüncəyə malik olanlar isə, şübhəsiz ki, bunu mənasız və yersiz hesab edəcəklər. Ancaq həqiqi filosof mənim bu sözlərimdə cəmiyyətin xeyrinə olaraq, düşünmək üçün əsas tapa bilər. Mənim həm bu, həm də başqa səyahətnamələri nəşr etdirməkdə yeganə məqsədim cəmiyyətin xeyrini düşünmək

olmuşdur. Mən, əsla, öz biliyimi və ya ıslubumu qələmə verməyə deyil, həqiqətin aşkarə çıxmasına cəhd etmişəm. Bu sayahət zamanı başıma gələn bütün işlər mənə o qədər dərin təsir edib və yadimdə elə möhkəm qalıb ki, indi bunları kağızda yazarkən əhəmiyyətli olan hadisələrdən heç birinin üstündə keçə bilmədim. Bundan başqa, əl yazılarımı bir də diqqətlə yoxladıqdan sonra səyahətnamənin cansıxıcı və xırda-xuruşla dolu olmamağı üçün bəzi əhəmiyyətsiz şəyləri pozдум; cüntki haqlı olaraq, bir çox səyyahları bu cəhətdən təqsirləndirirlər.

İKİNCİ FƏSİL

Fermerin qızı. Müəllifin qonşu şəhərə, sonra isə paytaxta aparılması. Səyahətin təfsilatı.

Bizim xanumin doqquz yaşında bir qızı vardi. Qız çox gözəl tikiş tikirdi. Gəlinciyini çox yaxşı geyindirirdi və ümumiyyətla, öz yaşına nisbətən çox yaxşı inkişaf etmişdi. O, anası ilə birlikdə öz gəlinciyinin beşiyində gecə yatmaq üçün mənə bir yataq düzəltdi. Bu beşiyi bir kiçik qutuya qoydular və qutunu tavandan asılmış bir taxtanın üstüne yerləşdirildilər ki, məni sıçovullardan qorusunlar. Mən fermerin evində yaşıdığım bütün müddətdə bu qutunun içində yatdım. Onların dillərini öyrənməyə başlayıb, mənə nə lazımlığını başa sala bildikcə yatağım gün-gündən daha da rahat olurdur. Qız o qədər zirək idi ki, bir neçə dəfə mənim necə soyunduğumu gördükdən sonra özü məni soyundurub-geyindirdə bilirdi. Ancaq mən heç bir zaman onun xidmətlərindən həddindən artıq istifadə etməyib, özümə geyinib-soyunmağa icazə verməsini istəyirdim. O, tapılması mümkün olan ən zərif və nəzik kətandan mənə yeddi köynək və alt paltarı tikmişdi, ancaq mübaliğəsiz deyə bilərəm ki, bu kətan bizim girdən də qat-qat qalın idi. Həmişə mənim paltarımı özü yuyurdu. Qız eyni zamanda mənim müəllimim olub, öz dillərini öyrədirdi. Barmağımla bir şeyi göstərirdim, o da bu şeyin adını deyirdi. Bir neçə gündən sonra mən daha özümə lazımlı olan hər

bir şeyi istəyə bildirdim. Qızın xasiyyəti çox gözəl idi və yaşına görə boyu çox uca deyildi, cəmi qırx fut olardı. O, mənə Qrıldırıq adı qoymuşdu və mənim adım da belə qalmışdı. Bu sözün mənası – "adamçıq", "cirtdan" demək idi.

Bu ölkədə başıma gələn bütün macəralardan sağ-salamat qurtarmağım üçün bu qızı minnətdaram. Mən orada olduğum bütün müddətdə biz əsla bir-birimizdən ayrılmadıq. Mən ona Qlyumdałkılıçım, yəni mənim dayəm adı qoymuşdum ki, əgər burada Qlyumdałkılıçım mənə göstərdiyi qayğı və xoş rəftarını qeyd etməsəm, özümü naşükür adlanmağa layiq hesab edərdim. Mən bütün varlığımıla onun xəcalatindən çıxmışı arzu edirdim. Bunun əvəzində isə görünür ki, qeyri-ixtiyari olaraq, kralın ona qazəblənməsinə bails olmuşam.

Mən orada göründükdən bir az sonra qonşular arasında belə bir şeyi yayılmışdı ki, mənim ağam çöldən təxminən spleknok (oralarda olan altı fut üzunluğunda xirdaca, qəşəng bir heyvandır) boyda, ancaq zahirən tamamilə insana bənzəyən xirdaca bir heyvan tapıb. Deyirdilər ki, bu heyvan insanın bütün hərəkətlərini təqlid edir. Hətta özünəməxsus bir şivə ilə danışır və yerli dilda bir neçə söz söyləməyi də öyrənib. Deyirlər ki, o, iki ayağı üstə durub, dik gəzir. Əl heyvanıdır, itaətkardır, çağıranda gəlir və əmr edilən hər şeyi yerinə yetirir, bədəninin quruluşu çox zərifdir, üzü isə üç yaşı bir mülkədar qızının üzündən də ağıdır.

Mənim ağamın yaxın qonşusu və yaxşı dostu olan bir fermer bu deyilənlərin doğru olub-olmadığını yoxlamağa gəlmışdı. Məni həmin saat gətirib, stolun üstüna qoydular. Mən o baş-bu başa gedib-gəlir, komanda ilə qılincimi qınından çəkir, yenə yerinə qoyur, ağamın qonağına təzim edir, onun əhvalını soruştur, onu görməkdən şad olduğumu söyləyirdim; müxtəsər, dayəmin mənə öyrətdiyi bütün işləri edirdim.

Yaşılı və gözləri zaifləmiş bir adam olan bu fermer məni yaxşı görmək üçün gözlüyünü taxdı. Mən ona baxanda gülməkdən

özümü saxlaya bilmədim; çünkü onun gözləri gözlüğün arxasından iki pəncərə ardından otağa işiq salan, bədirlənmiş aya bənzəyirdi. Evdəkilər mənim gülməyimin sabəbinə başa düşüb gülüşdülər. Qoca o qədər axmaq idi ki, küsüb, özünü təhqir edilmiş hesab etdi.

O, xəsislikdə şöhrət qazanmışdı. Bədbəxtliyimdən, onun haqqında yayılan bu şöhrət doğru çıxdı. O, həmin saat mənim ağama doğrudan da, əcaib bir məsləhət görüb söylədi ki, məni qərib bir şey kimi yaxın şəhərdə camaata göstərsin. Bizim ev ilə həmin şəhər arasında yarım saatlıq, yəni iyirmi iki mil qədər bir məsafə var idi. Qoca arabir məni göstərərək, ağanın qulığına nə isə pişildəməgə başlayanda mən həmin saat duydum ki, nə isə iş xarabdır. Qorxudan mənə elə gəldi ki, deyəsən, bir neçə söz eşidib, başa da düşdüm. Mənim dayacıyım Qlyumdarkılıcť bütün əhvalatı məhərətlə anasından öyrənib, ertəsi gün sahər işin na yerdə olduğunu mənə danışdı. Yazıq qız məni bağırna basıb, xəcalətindən və dərdindən ağlayırdı. O qorxurdu ki, mənə əllərinə götürsələr, yəqin ki, boğacaq və şikast edacəkdilər. O biri tarəfdən, qız mənim, əslən, təvazökar və şəraf məsələsində həssas olduğumu bildiyindən qorxurdu ki, mən pul ilə camaati ayləndirmək üçün tamaşaşa qoymalarını özümə böyük bir həqarət sayaram.

Qız deyirdi ki, "atam və anam Qırıldıqi mənə bağışlamağa söz vermişdilər. Ancaq görürəm ki, indi keçən ilk kimi etmək istəyirlər. Keçən il mənə bir quzu bağışlamışdılardı. Yekəlib köklən kimi, onu qəssaba satdılardı".

Açıqca etiraf edirəm ki, bu xəbər məni, dayəm qədər narahat etmirdi. Mən möhkəm inanmışdım ki, - bu inam heç bir zaman məni tərk etmirdi - bir gün azad olacağam. Əlbəttə, xalqa tamaşaşa qoyulan bir əcaib məxlüq rolunu oynamaq həqarətli bir şey idi. Ancaq mən özümü bu ölkədə tamamilə yad bir adam hesab edirdim və bu fikirdə idim ki, İngiltərəyə qayıdacaq olsam, heç kəsin məni məzəmmət etməyə haqqı ola-

bilməz. Hətta, Böyük Britaniya kralı özü də mənim yerimdə olmayıdı, belə bir həqarətə dözməyə məcbur olardı.

Ağam öz dostunun məsləhətinə qulaq asıb, an yaxın bazar günü məni bir qutunun içində qonşu şəhərə apardı. O, dayacıyımı də tərkina oturdub, özü ilə bərabər götürdü. Qutu hər tərəfdən bağlı idi, manim girib-çixmağım üçün kiçik bir qapısı və hava girmək üçün bir neçə dəliyi vardı. Qız o qədər qayğıkeş idi ki, öz gəlinciyinin çarpayısının sarınma yorğanını qutuya qoymuşdu. Mən bu yorğan üstündə uzana biliirdim. Bununla bərabər, yol cəmisi yarım saatlıq olsa da, məni yanman silkələyib yormuşdu. Atın hər addımı təxminən qırx futa bərabər idi. O, iri addımlar ilə yortur və onun hərəkəti firtına zamanı gəminin yırgalanmasını, onun gah dalğanın təpəsinə qalxıb, gah da sonsuz bir uçuruma enməsini xatırladırdı, yalnız atın hərəkətləri gəmiyə nisbətən daha sürətli idi. Bizim getdiyimiz yol təxminən London ilə Sent-Olbans arasındaki məsafəyə bərabərdir. Ağam həmişə qaldığı mehmanxananın qapısında atdan düşdü. Mehmanxana sahibi ilə məsləhətləşib, bir qurultruda, yəni carçı tutdu. Bu carçı mehmanxanada tamaşa qoyulan əcaib bir məxlüq olduğunu şəhər əhalisinə elan etməli və deməli idi: "Bu spleknok insana çox bənzəyir, bir neçə söz söyləyə bilir və cürbacür ayləncəli hərəkətlər edir".

Məni mehmanxananın ehtimal ki, üç yüz kvadrat fut yekəliyində olan ən böyük bir otağında stolun üstündə qoyular. Dayacıyım stolun lap yanında bir kürsünün üstündə durub, məni qorunmalı və mənə göstərişlər verməli idi. Basırıq olmasın deyə, ağam otağa hər dəfə otuz nəfərdən artıq adam buraxmırıldı. Qızın komandası ilə mən stolun üstündə o baş-bu başa gedib-gəlirdim, o, mənə suallar verir, mən isə ona ucadan cavab verirdim. Bir neçə dəfə mən tamaşaçılara müraciətlə gah onlara hörmətimi izhar edir, gah da onları təkrar burada görmək istədiyimi söyləyirdim. Qlyumdarkılıcť qədəh əvəzinə verdiyi oymağı şərabla doldurub, tama-

şəçərlərin sağlığına içirdim. Qılıncımı çəkib, İngiltərədə qılınc təlimi verən müəllimlər kimi havada oynadırdım. Dayəciyim mənə bir saman çöpü verirdi və mən onunla nizə ilə oynayan kimi hərəkatlər göstərirdim. Bu sənəti mənə gəncliyimdə öyrətmışdım. Bir günün içində mənə on iki dəstə tamaşaçı baxdı və hər dəstə eyni hərəkatları təkrar etməli oldum. Axırda bütün bunlar zəhləmi apararaq, məni çox yordu və əldən saldı. Məni görənlər haqqında elə qəribə şeylər danışındılar ki, camaat mehmanxanaya axışmağa başlamışdı. Ağam öz mənfəətini güdərək, qızından başqa kimse ni mənə el vurmağa qoymurdu. Ehtiyat üçün tamaşaçıların skamyalarını stoldan uzaqda qoyulmuşdu. Bununla bərabər, bir məktəblə uşaq mənə findiq atdı. Findiq bizim qabaq boyda olardı. Xoşbəxtlikdən findiq mənə dəymədi, yoxsa, yəqin ki, başımı yaradı. O dəcəli döyüb, salondan qovdular və bu, mənə çox ləzzət verdi.

Ağam şəhərə elan verdi ki, ən yaxın bazar günü məni yenə göstərəcəkdir. Bu müddətdə isə mənim üçün daha rahat bir səyyar evcik hazırladı. Mənim buna çox ehtiyacım var idi. Birinci sayahat və sakız saathəq fasılısız tamaşa məni lap əldən salmışdı. Zorla ayaq üstə dururdum, dilim söz tutmurdum. Dincəlib, özüümə galəməyim tam üç gün çəkdi; çünkü evdə də rahatlığım yox idi. Mənim barəmdə eșitmiş olan qonşu mülkədarlar ara vermədən bu əcaib şeyi görmək üçün ağamın yanına gelirdilər. Hər gün otuza qədər adam öz arvad-uşağı ilə galib mənə tamaşa edirdi. Ağam bu işdən böyük pullar qazanırdı; çünkü məni evdə göstərəndə, hər ailədən bütün bir salonun tamaşa pulunu alırdı. Beləliklə, bir neçə həftə ərzində məni şəhərə aparmadıqlarına baxmayaraq, heç dincələ bilmədim. Yalnız çərsənbə günləri, onların istirahət günü olduğundan dincəlirdim.

Ağam ona çox mənfəət verdiyimi görüb, mənimlə krallığın bütün böyük şəhərlərini gəzməyi qərara aldı. Uzun sürəcək

səyahət üçün bütün lazımlı şeyləri toplayıb, təsərrüfat barədə tapşırıqlarını verib, öz arvadı ilə xudahafifləşdi və 1703-cü il avqustun 17-də, yani mənim oraya gəlməyimdən iki ay keçəndən sonra biz bu ölkəni demək olar ki, mərkəzindən və bizim evdən üç min mil masafədə olan paytaxta yola düşdük. Ağam qızı Qlyumdarklıçı da tərkında oturtmuşdu. Qız məni öz kəmərinə bənd olmuş bir qutunun içində dizi üstündə tutmuşdu. O, qutunun divarlarına orada təpiləsi mümkün olan ən yumşaq parça çəkmiş, yerinə keçə döşəmiş, gəlinciyinin çarpayısını mənim üçün qoymuş, mənim üçün alt palṭar və sair lazımlı şeylər hazırlamış və ümumiyyətlə, rahatlığını mümkün qədər təmin etməyə çalışmışdı. Yüklərimizi gətirən bir işçi də ardımızca gəlirdi.

Ağam yolumuzun üstündə olan bütün şəhərlərdə məni nümayiş etdirdi. Bəzən o, yoldan əlli, hətta yüz mil qədər kənarə çıxb, yaxşı pul qazanmaq ümidiində olduğu bir qəsəbəyə və ya adlı-sanlı adının malikanəsinə gedirdi. Biz gündə yüz qırx və ya yüz əlli mildən artıq yol getmirdik; çünkü Qlyumdarklıçı mənim qayğıma qalaraq, atüstündə getməkdən yorulduğumu söyləyib şikayətlənirdi. Mənim istayımla o, məni təmiz hava almaq və atrafa tamaşa etmək üçün tez-tez qutudan çıxarırdı. Belə hallarda o, məni bərk-bərk tutdurdu ki, yixilmayım. Biz Nil və Qanq çayından qat-qat enli və dərin olan beş-altı çaydan keçdiq. Yolumuzun üstünlə London körpüsü yanındaki Temza kimi kiçik birco çaya da rast galəmdik. On həftə yolda olduq. Bu müddətdə bir xeyli kəndləri və xüsusi evləri nəzərə almışaq, məni on səkkiz böyük şəhərdə nümayiş etdirdilər.

Oktyabrın 25-də biz Lorbrulqrud və ya Kainatın Fəxri adlanan paytaxta gəldik. Ağam kral sarayının yaxınlığında olan baş küçədə düşüb, mənim özümü və məharətlərimi təsvir edən elanlar buraxdı. O, eni üç və ya dörd yüz fut olan böyük bir salon kirayələyib, ora altmış fut diametri olan bir stol qoydurdu. Bu stolun dövrəsinə üç fut hündürlüyündə barmaq-

ləq çəkdirmişdi ki, yixılmayım. Mən bu stol üzərində öz oyun və hərəkətlərimi ifa etməliydim. Məni gündə on dəfə nümayış etdirir və hamı buna heyran olub, çox məmənun qalırdı. Bu zaman artıq yerli dildə babat danışır və verilən sualları çox gözəl başa düşürdüm. Bundan başqa hərfləri öyrənmiş və sadə cümlələri oxuya bilirdim. Bunu mənə Qlyumdałkılıç evdə və yolda dərs verməklə öyrətmüşdi. O, özü ilə bərabər qızlar üçün qisaca ədəb-ərkan dərsliyi olan kiçik bir kitabça götürmüdü. Bu kitabdan mənə əlifba və qiraəti öyrətmüşdi.

ÜÇÜNCÜ FƏSİL

Müəllifin saraya tələb edilməsi. Kraliçanın onu fermerdən satın alıb, krala təqdim etması. Müəllif əlahızərat kralın böyük alımları ilə mübahisəyə girişir. Ona sarayda bina tikirlər. Kraliçanın ona böyük lütfü. O, öz vətəninin şərəfini müdafiə edir. Onun kraliçanın cirtdəni ilə höcətləşməsi.

Bir neçə həftə davam edən gündəlik tamaşalar məni tamam təqədən salmışdı. Ağam nə qədər çox pul qazanırdısa, iştahası bir o qadər artırdı. Mən tamam iştahadan düşdürüm üçün dərim sümüyümə yapmışdım. Fermer bunu görüb, güman etdi ki, mən tezliklə ölücəyəm. Buna görə də mənim vəsitənlə mümkün qədər çox pul qazanmaq qərarına gəldi. Ancaq elə bu zaman slardral, yəni kralın yavəri onun yanına gəlib, kraliçanı və saray xanımlarını əyləndirmək üçün mənim saraya aparılmamı tələb etdi. Bu xanımlardan bəziləri artıq məni görmüş və gözalliyim, ədəb-ərkanım və əql-kamalım baradə qəribə şayiələr yaymışdalar. Hərzət kraliça və yanındakı xanımlar məni görəndə təsvire dərəcədə vəcdə goldular. Mən diz çöküb, ülyahəzərat kraliçanın ayğını öpməyə icaza istədim, ancaq kraliçan lütf edib, çəçələ barmağıni mənə uzatdı və mən onu iki əlimlə qucaqlayıb, böyük bir hörmətlə dodaqlarına gətirdim. O, vətənim və səyahətlərim baradə mənə bir neçə sual verdi. Mən bu suallara qısa və ay-

din cavab verdim. Sonra məni sarayda saxlasalar, məmənun olub-olmayacağımı soruşdu. Kraliçaya iki qat təzim etdim və təvazökarlıqla cavab verdim ki, mən öz ağamın quluyam. Əgər ixtiyarım öz elimdə olsayıd, bütün həyatımı məmənuniyyətlə ülyahəzrət kraliçanın xidmətinə həsr edərdim. Onda kraliça ağamdan məni yaxşı qiymətə satmağa razı olub-olmadığını soruşdu. Ağam məni başından rədd etmək fürsətinə çox şad oldu, çünkü mənim bircə ay da ömür edə bilməyəcəyimdən qorxurdu. O, min qızıl tələb etdi və bu pulu həmin saat ona verdilər. İngilis puluna çevirdikdə, bu, təxminən min qney edər. Sövdələşmə qurtardıqda sonra mən kraliçaya müraciətlə xahiş etdim:

“İndi mən siz ülyahəzrətin ən sadıq bir təbəəsi olmaq etibarılı xüsusi lütfünüzü dini ləməyə casarət edirəm. Mənim dayacıym Qlyumdarklıq mənimlə həmişə çox məhrəban və diqqətli rəftar etmişdi. O, mənim vərdişlərimi çox gözəl bilir və mənə çox yaxşı baxır. Buna görə, siz ülyahəzrətən xahiş edirəm ki, onu xidmətə götürürsiniz və o, yenə də əvvəlkı kimi mənim dayacıym və mürəbbiyəm olaraq qalsın.”

Kraliça mənim xahişimi qəbul etdi. Onun atası öz qızının sarayda işə düzəlməsinə çox şad oldu. Qlyumdarklıq özü isə şadlığını gizlədə bilmirdi. Keçmiş ağam mənə sağlam diləyib getdi. O əlavə etdi ki, məni çox gözəl bir qulluqda qoyub gedir. Mən ona heç bir cavab verməyib, yalnız yüngülə təzim etdim.

Kraliça mənim bu soyuq raftarımı duydu və fermer getdikdən sonra bunun səbəbini soruşdu. Mən ülyahəzrət kraliçaya ətraflı cavab verməyə cürət edib dedim:

“Bu adama yalnız ona görə minnətdəram ki, mən yazıçı onun zəmisində təsadüfən tapdıqları zaman başımı ayaqlayıb əzmədi. Ancaq fermer özünün bu lütfkarlığı müqabilində qat-qat artıq mükafat alib. Mənim sayəmdə o qədər pul qazanıb ki, varlı bir adam olub. Halbuki, mən onun evində çox

pis güzəran keçirirdim. Onun mənim üçün yaratdığı güzəran şərtlərinə heç heyvan da dözə bilməzdi. O, məni səhərdən axşama qədər avara adamları ayləndirməyə məcbur edirdi. Bu, məni elə taqətdən salmışdı ki, fermer ölcəcəyimdən qorxurdu. Yalnız buna görə, o, məni belə ucuz satdı. Ancaq ümidi edirəm ki, o, nəhaq yera nigaran olurdu. Təbiətin zinəti, kainatın sevimliyi, öz təbəələrinin səadət mənbəyi, xalqın qüdrəti olan böyük lütfkar məlikənin himayəsində mənimlə pis rəftar ediləcəyindən əsla qorxum ola bilməz və şübhə etmirəm ki, tezliklə sağalacağam. Bircə ülyahəzrət kraliçanın hüzurunda olmayışım sayəsində artıq özümü xeyli yaxşı və gümrah hiss edirəm”.

Mənim nitqimin ümumi əsas mənəsi bundan ibarət idi. Bu nitq çox nöqsanlı idi və mən bunu çox çətinliklə söyləyirdim. Nitqin axırında mən burada padşah ailəsi haqqında işlədilən bəzi ifadələri də işə saldım. Bunları mənə Qlyumdarklıq öyrətməmişdi.

Kraliça mənim dili kifayət qədər yaxşı bilmədiyimə çox mülayim bir münasibət göstərirdi. O, mənim kimi kiçik bir məsluqun bu dərəcə zəka və ağıl sahibi olmasına son dərəcə heyvət etdi. O məni əlinə alıb kralın kabinetinə apardı. Təkəbbürlü və sərt bir adam olan əlahəzərət padşah mənə ötəri bir nəzar salıb, kraliçadan soyuq əda ilə soruşdu ki, nə vaxtdan bəri o, spleknoklara rəğbat göstərməyə başlayıb. Mən kraliçanın sağlam əlinin içində üzüqyolu uzanmışdım və görünür ki, padşah məni spleknok bilməşdi. Zərif bir ağla, şən bir səciyyəyə malik olan kraliça məni ehtiyatla yazı stolunun üstünə qoyub, öz sərgütəştimi əlahəzərət krala danışmağımı əmr etdi. Mən bütün başıma gələnləri qısaca danışdım. İçəri girməyə icazə almış olan Qlyumdarklıq mənim sözlərimi təsdiq etdi.

Kral bütün ölkədə ən alim adamlardan biri olub, gözəl fəlsəfə və xüsusən riyaziyyat təhsili almışdı. O, məni diqqətlə

nəzərdən keçirdi. Mənim dik gəzdiyimi görüb, əvvəlcə məni ixtiraçı bir usta tərəfindən hazırlanmış və içərisində saat mexanizmi olan bir oyuncaq hesab etdi. Ancaq səsimi eşidib, rəbitlə və düşüncəli danışdığını görüb, heyrətini gizləyə bilmədi. O, danışığım sözlərin birçə kəlməsinə də inanmadı. Yəqin elə güman edirdi ki, bütün bunları mənə Qlyumdalkılıc və onun atası əzberlətmışdır ki, məni baha qiymətə satınlar. Buna görə mənə bir neçə başqa sual verdi və hamisəna tamamilə ağıllı cavablar aldı. Mənim yeganə nöqsanım tələffüzümün pis olması və bəzi ifadələrin yönəldəmsizliyi idi ki, bu da dili yaxşı bilmədiyimi göstərirdi. Bundan başqa mən saraya uyğun olmayan bir neçə sadə xalq ifadəsi işlətmışdım ki, bunları da tez-tez fermerin ailəsindən eşitmışdım. Bütün bunlar əcnəbi bir adam üçün tamamilə üzrülü sayla bilən şeylər idi.

Bu ölkədə olan qaydalara görə, sarayda daim alimlər növbə çökür və hər həftə dəyişirdilər. Əlahəzərət kral həmin saat onları çağırılmasını əmr etdi.

Bu cənablar mənim zahirimi xeyli və diqqətlə tədqiq edib, bir-birinə zidd qərara gəldilər. Yalnız bir cəhətdən onların fikri bir idi ki, mənim kimə bir məxlulq tabiatın normal qaydaları üzrə dünyaya gələ bilməz; çünki mən özünüqoruma qabiliyyətinə malik deyiləm: sürətlə qaça bilmirəm, ağaca dırmaşmağı bacarmırıam, yerdə yuva qaza bilmirəm. Alimlər mənim dişlərimi diqqətlə yoxlayıb, qərara gəldilər ki, mən qidani necə oldə edirəm; çünki dördayaqlı heyvanların coxu məndən güclüdür, çöl sıçanları və sair xırda heyvanlar isə cox zirək və coldidirlər. Əvvəlcə bu fikrə gəldilər ki, mən ilbiz və cürbəcür həşərat yeyib dolanıram, ancaq bir çox elmi müzakirə və mübahisələrdən sonra fikir rədd edildi.

Bu alimlərdən biri bu fikro gəldi ki, mən yalnız rüşeym halında qalmışam və vaxtından əvvəl doğulmuşam. Ancaq iki nəfər başqa alim bu fikri rədd edib, göstərdilər ki, bədənimin bütün üzvləri yaxşı inkişaf edib və xeyli yaşım var. Zərrəbirlə yaxşıca görə bildikləri saqqalımlı bunu sübut edir. Onlar məni sadəcə ola-

raq, boyca inkişaf etməmiş bir cırdan da hesab edə bilmirdilər; çünki mən çox kiçik idim. Ölkədən on kiçik boylu və kralıçanın sevimi cırdanı olan adamın boyu otuz fut idi.

Xeyli mübahisədən sonra onlar yekdilliklə bu qərara gəldilər ki, mən rəpliyumskolkatsdan başqa bir şey deyiləm, bunun hərfi tərcüməsi lusus naturae, yəni təbiətin əyləncəsi deməkdir. Bu qərar tamamilə müasir Avropa fəlsəfəsi ruhundadır. Malum olduğu kimi, bizim filosoflar təbiəti tədqiq edərkən, rast gəldikləri bütün çatınlıklar bu əcaib, lakin az anlaşılan hadisə ilə izah edirlər, şübhəsiz ki, bəşəriyyət zəkasının böyük tərəqqisi bununla izah edilir¹.

Mən bu ağıllı qərarı dinlədikdən sonra bir neçə söz söyleməyə icazə istədim. Krala müraciətlə əlahəzərəti inandırmağa çalışdım ki, mənim gəldiyim ölkədə mən boyda olan milyonlarla insan yaşayır. Orada bütün heyvanlar, ağaclar, evlər buradakı heyvanlara, ağaclara, evlərə görə eyni nisbətdə kiçikdirlər. Buna görə də öz ölkəmdə mən əlahəzərətin hər bir təbəəsi kimi özümü qorumağı və özümə qida tapmağı bacarıram. Buna görə də cənab alimlərin bütün dəlliilləri əsassızdır.

Bunun müqabilində onlar istehzali bir tabəssümələ cavab verdilər ki, fermer mənə çox yaxşı dərs verib. Bütün bu alimlərdən xeyli ağıllı bir adam olan kral alimləri buraxıb, fermerin dalınca adam göndərdi. Xoşbəxtlikdən o, hələ şəhərdən çıxb getməmişdi. Əlahəzərət əvvəlcə fermeri tak dindirib, sonra onu manimla və qız ilə üzlaşdırırək, bu fikro golməyə başladı ki, dediklərimin hamısı həqiqətə yaxındır. O, öz arzusunu bildirib, kraliçaya tapşırı ki, məndən yaxşı muğayat olsun. Qlyumdalkılıcın mənim yanımıda qalmasına razı oldu; çünki ilk baxışdan bizim bir-birimizə isinmiş olduğumuzu gördü.

Qız üçün sarayda otaq ayrılmışdı, onun tərbiyəsi ilə məşğul olmaq üçün mürəbbi, geyindirib-soyundurmaq üçün qaravaş

¹ Swift bununla da öz zəmanasının alimlərini istehza edir; onlar təbiətin lazıminca tədqiq edilməmiş hadisələrini öyrənmək əvəzinə, çox zaman səmərasız, məzmunluq mühəkimələrə uyurdular.

və başqa işlərlə məşğul olmaq üçün iki qulluqçu vermişdilər. Ancaq mənə baxmaq isə tamamilə Qlyumdałkılıç təşəvvülmüşdi.

Kraliça saray dülğərinə əmr etdi ki, mənə yataqxana ola biləcək bir qutu hazırlasın. Bu dülger gözəl bir usta idi, o, mənim göstərişimlə, üç həftənin içində uzunu və eni on altı fut, hündürlüyü on iki fut olan bir taxta otaq hazırladı. Londonda qurulan bütün adı yataq otaqları kimi bu otağın da pəncərə və qapıları açılıb-örtülürdü və içərisində iki dolab vardi. Tavanı elə hazırlanmışdı ki, onu da açıb-örtmək mümkün idi. Beləliklə, Qlyumdałkılıç hər gün otağın havasını dəyişir və silib-süpürürdü.

Kraliçanın mebel uстası mənə gözəl bir çarpayı hazırlamışdı. Dayaciyim hər sohər onu havaya çıxırı, öz əliylə səliqəyə salır və axşam gətirib, yerinə qoyurdu. Zərif oyuncاقlar hazırlayan başqa bir usta fil dişinə bənzər xüsusi bir materialdan mənə söykənəcəyi və dırşəklərimi qoymaq üçün yeri olan iki kürsü, iki stol və kamod hazırladı. Otağın bütün divarlarına, döşəməsinə və səqfinə keçə vurulmuşdu ki, mənzilimi bir yerdən başqa yero aparanda bədbəxtlik üz verməsin və araba-da aparanda az silkələnsin.

Otağımı sıçovul və sıçanlardan qorumaq üçün qapıları maqflı hazırlanmasını xahiş etdim. Xeyli çalışıldıqdan sonra çilingər nəhayət, bu ölkədə misli görünməmiş ən kiçik bir qifil hazırladı ki, mən bundan böyüyüünü yalnız bircə dəfə İngiltərədə, bir varlı evinin darvazasında görmüşdüm. Açıarı Qlyumdałkılıçın itirə biləcəyindən qorxub, həmişə öz cibimdə gəzdirirdim.

Kraliça mənə tapılması mümkün olan ən zərif ipəkdən palтар tikilməsini əmr etdi. Amma bu parça ingilis yorğanlarından qalın idi və mən buna öyrəşənə qədər xeyli əziyyət çəkdim. Paltar bir az İran, bir az Çin modasına bənzəyən yerli modada tikilmişdi, çox sadə və abırlı idi.

Kraliça yanında olmayı o qədər xoşayırı ki, mənsiz heç vaxt nahar etmirdi. Mənim balaca stolumu və stulumu ülyahəzrət kraliçanın stolunun üstünə, onun sol dirsəyinin yanına qoyurdular. Qlyumdałkılıç bir kürsünün üstündə, yanında durdu. O, mənə nəzarət yetirir və kömək edirdi.

Mənim gümüşdən hazırlanmış nimçə, boşqab və sair qab-qacaqdan ibarət tamam bir servizim var idi. Kraliçanın qab-qacağına nisbətən bunlar Londonun oyuncaq mağazalarında gördüyüüm oyuncaq servislərinə bənzəyirdi. Dayaciyim bu qab-qacağı gümüş qutunun içində cibinda gəzdirirdi. Yemək zamanı lazımlı olan şeyləri mənim stolunum üstünə qoyur, yeməkdən sonra isə yuyub təmizləyirdi.

Kraliçadan başqa, onunla bir süfrədə yalnız iki şahzadə qızı yemək yeyirdi. Böyüyüün on altı yaşı vardi, kiçiyi isə on üç yaş bir aylıq idi. Ülyahəzrət kraliça adəti üzrə özü mənim nimçəmə bir parça mal əti qoyardı və onu özüm doğrayardım. Mənim yeməyimə və azəciq payıma tamaşa etmək ona böyük ləzzət verirdi. Kraliça özü isə birdəfəyə ağzına elə iri ot parçası qoyurdu ki, bunun bircəsi bir düjün ingilis fermerini doydurdarı.

Əvvellər mən onun yeməyinə iyrənmədən baxa bilməzdim. Bизim hind toyuğunun qanadından on dəfə böyük olan torağay qanadını sümüklərlə çeynəyib yeyir və hər dəfə bizim on iki penin ağırlığında olan iki qalac boyda çörək dişliyirdi. Birdəfəyə tutumu bizim çəllək qədər olan bir qızıl qədəhə şərab içirdi. Onun yemək biçaqları bizim döryazımızdan iki dəfə böyük idi. Qaşiq və çəngəllor da eyni nisbətdə idi. Bir dəfə Qlyumdałkılıç bir yera yiğilmiş on-on iki dənə belə yekə biçaq və çəngəli göstərmək üçün məni yemək otağına apardı. Mənə elə golir ki, belə dəhşətli bir mənzərəni heç bir zaman görməmişəm.

Hər çərşənbə günü (çərşənbə burada bayram günü hesab olunur) kral, kraliça və uşaqları əlahəzrət kralın otağında bir

yerdə yemək yeyirdilər. Belə hallarda mənim stol və stulumu əlahəzər kralın sol tərəfində qoyurdular, o da məni çox xoşlayır və ezizləyirdi.

Padşah mənimlə məmmuniyyətlə səhbət edirdi. O, Avropana, oradakı adətlər, din, qanunlar və maarif barədə məndən ətraflı soruşur və mən də ona bacardığım qədər müfəssəl məlumat verirdim. Kral aydın fikir və düzgün mühakimə sahibi idi. Ona verdiyim məlumat barədə çox dərin və inca müləhizələr söyləyirdi. Ancaq bir dəfə kral dözə bilmədi. Mən ona öz vətənim barədə; bizim ticarət, quru və dəniz müharibələri, dini nüfəq və siyasi partiyalar haqqında uzun və şövqlə danişirdim. Kral diqqətlə dinləyirdi, ancaq axırda ondakı mövhumatçılıq dilə gəldi. O, məni sağ əlinə alıb, sol əliylə tumarlayaraq, ucadan gülə-gülə mənim kim: viqlərdən ya torilərdən olduğumu soruşdu. Sonra kral oradaca əlində "Monarx" adlı ingilis gəmisinin on uca doru boyda, ağ bir əsa tutub durmuş bininci vəzirinə müraciətlə, mənim kimi xirdəca həşəratın da insanlıq iddiasına düşdüyündən insan əzəmətinin nə qədər kiçildiyini söylədi. O əlavə etdi: "Mərc tuturam ki, bu maxluqların rütbə və ordenləri də vardır, onlar xirdəca yuvalar düzəldib, adlarını da ev və şəhər qoyurlar, onlar bəzənib-düzənib seyrə çixır, sevişir, vuruşur, mübahisə, hiyləgərlik və xəyanət edirlər".

Bu barədə o, xeyli danışdı, qəzəbimdən rəng alıb-rəng vərirdim. Mənim elm və incəsənət mənbəyi, vuruşmalarda qalib golən, Fransanın qənimi, Avropanın ədalət məhkəməsi, xeyrxiqliq və dindarlıq məkanı, kainatın fəxri və qıbtə etdiyi bir diyar olan əziz vətənim barədə bu istehzali sözləri eşidərkən, qəzəbdən qanım beynimə vururdu.

Ancaq dərindən düşünüb, özümün təhqir edilib-edilmədiyimə şübhələnməyə başladım, həm də elə bir vəziyyət idi ki, təhqirə təhqirələ cavab verə bilməzdim. Bəlkə də, burada olduğum bir neçə ay ərzində yerli əhalinin zahiri görkəminə

və danışıqlarına alısmışdım. Bundan əlavə ətrafdə olan bütün şeylər bu adamların nəhəng boylarına uyğun idi. Yavaş-yavaş daha onlardan qorxmurdum. Mənə elə gəlirdi ki, əyinlərinə bəzək-düzəkli bayram paltarı geyinib, vüqarla gəzisiş, bir-birinə təzim edən və boş-boş danışan ingilis lordları və xanimlari arasındayam. Sözün düzü, kral və əyanların mənə baxıb güldükələri kimi, mən özüm də onlara gülmək ehtiyacı duyurdum. Bir dəfə kralıça məni bədənnüma güzgünlən qabağına apardıqdə və hər ikimizin şəkli boy-a-boy aynaya düşdükdə öz-özümə baxıb, gülümsəməkdən özümü saxlaya bilmədim. Bu ziddiyətdən daha gülünc bir şey ola bilməzdi. Hərdən mənə elə gəlir ki, guya onlar nəhəng deyil, mən özüm bir neçə qat kiçilmişəm.

Məni hamidan artıq kralıcanın cırdanı açıqlandırır və təhqir edirdi. Onun boyu otuz futdan uca deyildi və mən gəlməmişdən əvvəl bu ölkədə ən kiçik boylu bir adam sayılırdı. Təcəccüblü deyil ki, özündən bir neçə qat kiçik boylu bir adam gördüyündən o lovgalanmışdı və kralıcanın giriş otığında rastlaşdıqdə məni təkbərbər və həyasızlıqla süzürdü.

Mən stol üzərində durub əyanlarla səhbət etdiqdə o, mənim boyum və görünüşüm barədə zəhərli sözlər atmaq fürsətini əlindən vermirdi. Bunun müqabılində mən onu öz qardaşım adlandırıb və ya təkbətək vuruşmağa çağırıb, müxtəsər, saray xidmətçiləri arasında qəbul edilmiş bütün hiylələri işə salırdım.

Bir dəfə bu kinli küçük yemək vaxtı mənim bir sözümdən elə qəzəbləndi ki, ülyahəzər kralıcanın stulunun dirsək qoyulan yerinə dırmaşıb, mənim belimdən yapışdı və gümüş qaymaq qabının içinə atdı. Mən başı üstə qaymağın içinə düşdüm. Xoşbəxtlikdən, yaxşı üzə bilirdim. Yoxsa, halim pis olacaqdı. Bu zaman Qlyumdalkılıc otağın o biri başında idi. Kralıça isə özünü elə itirmişdi ki, mənə kömək edə bilmədi. Axırda, dayaciyim qaçaraq gəldi və məni qabdan çıxartdı. Ancaq qar-

nıma iki pint qədər qaymaq getmişdi. Məni yatağa uzatdılar. Xoşbəxtlikdən, axırı yaxşılıqla qurtardı. Ancaq palitarım xarab olduğundan, onu tullamalı olduq. Cırdanı isə bərk döydülər, məni içmə yuxarıq qabdakı qaymağı içməyə məcbur etdilər. O vaxtdan, cırdan həmişəlik kraliçanın gözündən düşdü. Bir müddət sonra kraliça onu bir ayan xanımına bağışladı və onu bir daha görmədi. Mən buna çox şad oldum. Bu kinli eybəcarın başına daha nolər gətirə biləcəyini söyləmək çətindir.

Hələ əvvellər də o, mənimlə qaba zarafat etmişdi. Bir dəfə yemək zamanı kraliça buluddan bir ilikli sümük götürüb boşqaba qoyaraq, içindən iliyini çıxarmış və onu yena yerinə qoymuşdu. Cırdan Qlyumdarkılıçın bufetə getməsindən istifadə edib, dayəmin yemək zamanı həmişə üstündə durub, mənə nəzarət etdiyi kürsüyə sıçramış, iki ali ilə məni götürürək, ayaqlarımı bir-birinə sixmiş və qurşaqdan yuxarıya qoşdır boş sümüyün içinə soxmuşdu. Köməyə çəğirmaq mənə həqarətli görünmüüş və aradan bir dəqiqəyə qədər keçəndən sonra bu dəcəlliyyi görüb, məni sümüyün içindən çıxarmışdılar. Görünür, mən çox gülməli görünürümüşəm. Sarayda isti xörök nadir hallarda veriliirdi. Yalnız buna görədir ki, ayaqlarım yanmamış, ancaq corablarımla şalvarım pis kökə düşmüşdü. Kraliça məni bu kökdə gördükdə cırdana bərk açıq tutmuşdu. Mənim ona tərəfdar çıxmığım onu qovulmaqdan qurtarmışdı.

Kraliça tez-tez mənim qorxaqlığımı gülür və həmvətənlərimin də belə qorxaq olub-olmadıqlarını soruşturdu. Kraliçanın belə istehzasına aşağıdakı vəziyyət səbəb olmuşdu. Yəda burada yaman çox milçək olur. Hərəsi iri torağay boyda olan bu murdar həşərat yemək vaxtı məni bir dəqiqə də rahat qoymurdur. Onlar bəzən yeməyimin üstüne qonur, öz iyrinc nəcislərini və ya yumurtalarını tökürdülər ki, bunları məni adicə gözlə aydın görürdüm. Bəzən milçəklər alnıma və ya burnuma qonub, elə dişləyirdilər ki, qan çıxırı. Onlar yaman

pis qoxuyurdur. Mən onların ayaqlarında bir növ yapışqan kimi maye gördüm ki, bizim təbiət alımlarının sözlərinə görə, milçəklər bunun sayasında tavanda da sərbəstcə gəzirlər. Bu murdar həşəratdan qorunmaq mənim üçün xeyli əziyyətli bir iş idi. Cırdanın on çox sevdiyi ayləncə bə idi ki, bizim məktəblilər kimi o da, ovçuna bir neçə milçək dolurub, kraliçanı güldürmək və məni qorxutmaq üçün onları gözlənilmədən mənim üzümə atıldı. Mənim milçəklərdən qorunmaq üçün yegənə müdafiə silahım kiçik xəncərim id; onlar mənə yaxın uşduqları zaman mən xəncərimlə vurub, onları parçalayırdı. Mənim bu əvvəlki hamı heyran qalırdı.

Hava yaxşı olanda, Qlyumdarkılıç hər səhər təmiz hava almaq üçün mənim qutumu pəncərənin içino qoyardı. Yeri gəlmışkən, bunu da deyim ki, bizim İngiltərədə quş qoşalarını pəncərədən bayırda asdıqları kimi mənim qutumun da bayırda asılmasına əsla razi olmurđum. Yadimdadır ki, bir səhər dayacıym qutumu pəncərəyə qoyub, harasa getmişdi. Mən pəncərəni açdım. Stol arxasına oturub, bir parça şirin qoşaldan ibarət olan səhər yeməyinə başladım. Birdən şirin qoxu duymuş iyirmiyə qədər arı otağıma doluşdu. Otağa elə bir vizilti düşdü ki, elə bil, iyirmi tütkə birdən çalındı. Arıldardan bir qismi qoşalının üstüne qonub, onu parçalayıır, bir qismi isə başımın üstündə hərlənib, viziltiləri ilə qulağımı batırır, neştlərə ilə canıma yaman qorxu salırı. Bununla bərabər, mən xəncərimi çəkib, cürrətlə onlara hücum etdim. Dördünü öldürdüm, qalanları isə uçub getdilər və mən həmin saat pəncərəni örtdüm. Bu arıldardan hər biri kəkklik boyda idi. Mən öldürdüğüm arıların neştlərini çıxarddım, bunlar bir yarım düymə uzunluğunda olub, iynə kimi iti idi. Bütün dörd neşteri diqqətlə qoruyurdum, sonra bunları başqa nadir şeylərlə bərabər Avropada camaata göstərdim. İngiltərəyə qayıtdıqdan sonra mən bunlardan üçünü Qreşəm kollecə verdim. Dördüncüünü isə özüm üçün saxladım.

DÖRDÜNCÜ FƏSİL

Ölkənin təsviri. Müəllifin coğrafiya xəritələrini düzəltmək təklifi. Paytaxt haqqında bir neçəsöz. Müəllifin səyahətə çıxmazı. Baş ibadətgahın təsviri.

İndi mən ölkəni, daha doğrusu, onun səyahətlərim zamanı gördüğüm hissəsini - krallığın paytaxtı olan Lorburqlrudun taxminən, iki min mil qədər ətrafinı təsvir etmək istiyəram. Bu səyahətlərə man kralıçaya yol yoldaşlığı etdiyim zaman çıxmışam. O isə heq bir zaman paytaxtdan, bundan artıq uzaga getməz, hətta kralı müşayiət edərkən də, bundan o yana ayaq basmaz, durub, əlahəzəratın qayıtmasına gözlədi. Bu padşahın ölkəsinin uzunu altı min, eni isə üç mindən beş min milə qədərdir. Buradan bu nəticəyə gəlirəm ki, bizim Avropa coğrafiyasıնnasları Yaponiya ilə Kaliforniya arasında başdan-başa okean olduğunu güman edərkən, çox böyük səhv edirlər¹. Mən həmişə bu fikirdə olmuşam ki, burada Böyük Tatarıstan qitəsinə eks olan, mütləq, bir qitə mövcud olmalıdır. Məncə, onlar öz xəritələrini düzəltməli və bu böyük ölkəni oraya daxil etməlidirlər. Mən onlara hər cəhətdən həvəslə kömək edəram.

Təsvir etdiyim krallıq şimal-şərq tərəfində otuz mil qədər uzaqlıqda dağ silsiləsi olan bir yarımadadır. Bu dağ silsiləsi

¹ Yaponianın Amerikaya qurudan bitişik olması ve ya Amerika ilə Yaponianın bir-birindən su sahəsini ayırması barəsində XVIII əsrin coğrafiyasıնnasları arasında fikir ayrılığı var idi.

tamamilə keçilməzdür; çünkü bu dağların təpələri fəaliyyətdə olan vulkanlardan ibarətdir. Ən böyük alımlar dağların o təyində kimlər yaşadığını və orada yaşamaq mümkün olub-olmadığını bilmirlər. Qalan üç tərəfdən yarımadanı okean əhatə edir. Ancaq bütün krallıqdə bircə rahat liman da yoxdur. Dənizə tökülen çayların sahilləri başdan-başa iti qayalıqdır. Qayaların arasında həmişə coşqun dalğalar hökm sürür. Müxtəsər, sahilə hətta ən kiçik qayıqlar da yan aña bilməz. Ancaq geniş çaylar gəmilərlə və gözəl baliqlarla doludur. Dəniz baliğini isə onlara tək-tək hallarda tuturlar, çünkü bu baliqlar da Avropada olduğu böyüklükdedir.

Oxucu görür ki, tabiat belə fəvqələdə böyüklükdə heyvan və bitkilər yaradarkən, onları yalnız bu qıtaya yayır. Bu hadisənin səbəblərinin axtarıb tapmağı bizim filosofların öhdəsinə buraxdıq. Ancaq bəzən firtına balinaları sahil qayalarının üstüne atır, yerilər bunları tutur və iştahla ilə yeyirlər. Mən bir dəfə iri bir balina gördüm, bunu bir adam çynində zorla aparırdı. Bəzən onları qəribə bir şey kimi səbətə qoyub Lorbrulgruda gotirirlər. Bir dəfə mən kralın süfrəsində nəhəng bir balina gördüm, onu nadir bir yemək kimi süfraya qoymuşdular. Ancaq man bu yeməkin krala xoş gəlmədiyini sezdim. Mənə elə gəlir ki, o, balina cinsindən olan bu nəhəngdən iyrənirdi.

Ölkədə əhalı sixdır. Burada əlli bir şəhər, dövrəsi hasarlı yaza qədər qala və çoxlu kənd var. Oxuların marağını təmin etmək üçün Lorbrulgrudu təsvir etmək kifayətdir. Şəhər çayın hər iki sahilində salınıb ki, bu çay onu bir-birinə bərabər iki hissəyə bölür. Bu şəhərdə səksən mindən çox ev və altı yüz minə qədər əhalı var idi. Şəhərin uzunu üç qlyunqlıq (taxminən əlli dörd ingilis mili), eni isə iki yarım qlyunqlıqndır. Mən özüm bunu kralın əmri ilə tərtib edilmiş və qəsdən mənim üçün yero sərilmüş yüz kvadrat fut ölçüdə olan bir plan üzrə ölçüdüm. Çəkmələrimi soyunub, planın üstünü

çıxaraq, onun diametрini və dövrəsini bir neçə dəfə addımmışla ölçüdüm. Bundan sonra miqyas üzrə şəhərin ölçüsünü asanlıqla təyin etdim.

Kral sarayı yeddi mil sahə tutan qarماqarışq binalardan ibarətdir. Mərasim salonlarının çoxunun hündürlüyü iki yüz qırıq fut olub, eni və uzunu da bu nisbətdədir.

Mənə və dayacıyımı bir kareta verilmişdi. Qyuldalklıç mürəbbiyası ilə birlikdə tez-tez şəhərə tamaşa və ya bazarlıq etməyə gedərdi. Mən da həmişə öz qutumun içində oturub, bu gəzintilərdə iştirak edərdim. Öz xahişimlə məni qız tez-tez qutudan çıxarıb, əlində tutardı ki, küçələrdən keçdiyimiz zaman evləri və adamları rahat-rahat tamaşa edə bilim. Mənə elə gəlin ki, bizim kareta Vestminster-Holldan¹ kiçik deyildi, ancaq ondan alçaq idi. Bir dəfə mürəbbiya sürücüyə əmr etdi ki, düknaların qarşısında dursun. Bu fürstədən istifadə edərək, diləncilər karetanın ətrafına toplaşdırılar. Bir avropalı olmaq etibarilə, bu mənim üçün görünməmiş bir mənzərə idi. Diləncilər arasında olan bir qadının döşündə elə yaralar vardı ki, mən asanlıqla onların içini girib, bir mağarada olduğu kimi gizlənə bilərdim. Başqa bir diləncinin boynunda beş tay yun yekəliyində bir şış var idi. Üçüncüünün ayaqları taxtadan idi, bunların hər birinin ucalığı iyirmi fut olardı. Ancaq hamidən iyrənc şey onların palтарlarında gəzisən bitlər idi. Mən adı gözlə bu tüfeylilərin ayaqlarını, mikroskopda Avropa bitlərinin ayaqlarını gördüyüümüzən daha yaxşı gördürdüm, xortumları da aydın gördürdüm. Bitlər xortumları ilə həmin bədbəxtlərin dərilərində donuz kimi eşənlirdi. Mən belə heyvanlara ömründə ilk dəfə idi ki, rast galirdim. Bu bitlərin görkəmi ürəyimi bulandırırdısa da, onların birni böyük bir maraqla yarib tədqiq edərdim. Amma cərrahlıq alətlərim yox idi, bədbəxtlikdən onlar gəmidi qalmışdı.

İçində yaşadığım böyük qutu səyahət üçün çox narahat idi. O, Qlyumdarklıçın dizi üstüne zorla yerləşir və karetada da xeyli yer tuturdu. Buna görə kralıça, bir qədər kiçiyini, yəni uzunu on iki futa qədər olan bir yol qutusu hazırlamağı sifariş etdi. Bu ikinci qutunu mənim göstərişimlə yenə həmin usta hazırladı. Qutu kvadrat şəklində olub, üç divardan pəncərə açılmışdı. Yolda hər cür xoşagalmaz təsədülflərdən qorunmaq üçün pəncərələrin önündə bayırdañ dəmir məftillər çəkilmişdi. Büttöv olan dördüncü divara bayırdañ iki möhkəm halqa vurulmuşdu. Mən at üstə gəzmək istədiyim zaman atlı qayışını bu halqlara keçirib, qutunu öz belinə bənd edərdi. Bu vəzifəni həmişə etibar etdiyim sadıq və tacrübəli bir xidmətçi yerinə yetirərdi. Mən belə gəzintilərə tez-tez çıxardıñ. Bəzən mən kral və kralıcanı səyahətləri zamanı müşayiət edər, bəzən də parklarda və bağlarda tamaşaya gedər, çox vaxt isə saray xanumlarının və nazırların ziyarətində olardım. Qeyd etmək lazımdır ki, çox qısa bir müddətdə mən an böyük rütbəli ayanlarla tanış oldum. Onlar hamısı mənə çox böyük hörmət edirdilər, əlbəttə, bu, mənim şəxsi ləyaqətimdən çox, əlahəzər kral və kralıcanın lütfünə nail olduğum üçün idi.

Uzaq səyahətlərə çıxdığımız zaman kareta məni yorduqda at üstündə gedən xidmətçi mənim qutumu kəmərinə bənd edib, onu qarşısında bir yastiğın üstüne qoyardı. Beləliklə, mən pəncərədən ətrafa tamaşa edə bilirdim. Qutunun içində mənim sefər yatacığım, tavandan asılmış yellənciyim, at və ya kareta hərəkət etdiyi zaman aşmamış üçün yerə bənd edilmiş bir stol və iki stulum var idi. Köhnə bir dənizçi olduğum üçün yoldakı silkələnmə - bəzən çox siddətli olsa da, - məni bir o qədər də narahat etmirdi.

Hər dəfə şəhərə tamaşa etmək istədikdə, mən öz yol kabinetə girərdim. Qylumdarklıç onu öz dizi üstə qoyub, açıq taxt-rəvəna oturardı və ölkədəki adət üzrə taxt-rəvəni dörd adam kralıcanın iki nökrənin müşayiəti ilə aparardı. Mənim barəmdə kifayət qədər eşitmiş camaat həmişə taxt-rəvənin

¹ Vestminster-Holl - Londonda ali möhkəmənin iclas salonudur.

ətrafına yiğışardı. Onda qız bizi aparanları dayandırıb, mənə əlində yuxarı qaldırdı ki, maraqlananlar rahat görə bilsinlər.

Mən baş ibadətgahı və xüsusən onun üstündə ucalan və bütün krallıqda ən hündür sayılan qülləni çox görmək istəyirdim. Nəhayət, bir dəfə dayəciyim mənimlə birlikdə onun lap təpəsinə çıxdı. Ancaq açıqca etiraf edirəm ki, mən evə məyus qayıtdım. Qüllənin özülündən təpəsinə qədər hündürlüyü üç min futdan artıq deyildi. Avropalı ilə yerli adamin boyu arasındakı forqi nəzərə alıqdə, bu ucalıq çox da təccübli bir şey deyildi. Əlbəttə, ciddi desək, hər iki qülləni tikən adamların boyuna nisbətən bu qüllə Solsberi kilsəsinin zəng qülləsindən xeyli alçaqdır¹. Lakin bu qədər minnətdər ol-duğum bir millətin istedadını əsla kiçitmək istəmirəm. Buna görə məmənnuniyyətlə söyləyirəm ki, bu qüllə nisbətən alçaq olsa da, onun müstəsna gözəlliyi və möhkəmliyi diqqətşayandır. Onun toxminan, yüz fut qalınlığında olan divarları yonulmuş daşdan tikilib. Bu daşlardan hər biri qırx kub futa bərabərdir. Divarlardakı tağların içində Allahların və imperatorların təbii böyüklükdən artıq olan mərmər heykəlləri ucalır. Qüllənin yanında olan zibilliyyə heykəllərdən birinin sınmış çəçələ bar-mağı düşmüşdü. Mən onu ölçüb gördüm ki, uzunluğu dörd fut bir düymmdir. Qlyumdalaklıq bu qırıntıni el yaylığna bükbüb, cibinə qoydu. Bütün başqa uşaqlar kimi, o da əyləncəli şəyərə xoşlayır və böyük həvəslə toplayırdı.

Kralın mətbəxi altı yüz fut ucalıqda tağları olan doğrudan da, əzəmətli bir binadır. Onun baş ocağının eni müqəddəs Pavel kilsəsinin günbəzindən² yalnız onca addım azdır; bu günbəzi man İngiltərəyə qayıtdıqdan sonra qasdən ölçüdüm. Ancaq elə biliram ki, bu mətbəxdəki raşperləri³, hədsiz dəracadə yekə

olan güvəcləri, qazanları və sair nəhəng qab-qacağı təsvir etsəm, heç kəs sözlərimə inanmaz. Amansız tənqidçilər yəqin, güman edəcəklər ki, bütün səyyahlar kimi mən də bir qadər mübaliğə edirəm. Ancaq eyni zamanda qorxuram ki, mübaliğə töhmətindən çəkinməyə çalışarkən, başqa bir ifratə varım. Ehtimal ki, bu qeydlərim bir zaman Brobdininqeq dilinə (Brobdininqeq bu krallığın adıdır) tərcümə ediləcəkdir. Mən heç istəməzdəm ki, kral və onun təbəələri onların ölkəsi haqqında yanlış və kiçildilmiş şəkildə məlumat verdiyim üçün məndən inciməyə haqları olsun.

Əlahəzrət kralın tövlələrindəki atların sayı altı yüzdən artıq olmur. Onların boyu əlli dörddən almış futa qoşdır. Tətənəli mərasim zamanı kralı beş yüz atlidan ibarət qvardiya müşayiət edir. Uzun zaman mənə elə gəlirdi ki, bundan daha dəbdəbəli və əzəmətli mənzəra ola bilməz. Ancaq kral ordusunu tam hərbi nizam halında gördüyüm zaman bu fikrimi dəyişməli oldum.

¹ Solsberidəki kilsənin zəng qülliəsi yüz iyirmi iki metr hündürlüyündədir. Nəhənglər ölkəsində qüllənin də yerli əhaliyə böyük təsir bağışlaya bilməsi üçün, qüllənin yüksəkliyi 1464 metrə (122x12) çətməlidir.

² Londondakı müqəddəs Pavel kilsəsinin günbəzinin diametri otuz metrdən artıqdır.

³ Raşper - ət qovrulan qab

BEŞİNCİ FƏSİL

Müəllifin başına gələn müxtəlif macəralar. Onun dənizçilik məharətini nümayiş etdirməsi.

Əgər boyuma görə başıma cürbəcür gülməli və kədərlı macəralar gəlməsəydi, mənim buradakı həyatım çox xoşbəxt sayıla bilərdi. Bu macəralardan bəzilərini oxuculara nəqəl etməyi münasib bilərəm.

Qyuldalklıç məni tez-tez səfər qutusunun içində sarayın bağçasına çıxarırdı. Bəzən o, məni qutudan götürüb, əlinə tutur və ya yera qoyurdu. Bir dəfə halə kraliçanın cırdanı sarayda yaşadığı zamanlarda o da bizim ardımızca bağçaya gəldi. Dayəciyim kiçik alma ağacları yanında məni yərə düşürtdü. Cırdan da orada durmuşdu. Bunu görəndə özümü saxlaya bilməyib, zarafatla dedim ki, ağaclar da cırdanla bir boydadır. Ona əvvəlcə mən özüm sataşğımdan bağışlanması üçün çalışdım.

Bir dəfə də Qlyumdarklıç öz mürəbbiyası ilə harasa gedib, məni bağın çəmənliyində tək qoymuşdu. Birdən dəhşətli dolu yağmağa başladı. Həmin saat yera sərildim və hərəsi tennis topu boyda olan dolular məni o ki var döyüclədi. Büyük bir çətinliklə iməkləyə-iməkləyə kolların dibinə gəlib gizləndim. Ancaq dolu məni elə əzisidilmişdi ki, on gün yatmalı oldum. Burada təccübli heç bir şey yoxdur; çünki buradakı dolu bizim Avropada olan dolulardan min səkkiz yüz dəfə böyükdür.

Mən bunu təcrübə əsasında təsdiq edə bilərəm; çünki maraq-landığımdan oradakı dolu dənələrini ölçmüüs və çəkmidiim.

Həmin o bağçada mənim başıma daha təhlükəli başqa bir iş gəlmmişdi. Mən çox zaman öz düşünca və xatirələrimə dalmaq üçün tək qalmaq istəyirdim. Belə hallarda dayəmdən bağçanın sakit və təhlükəsiz bir guşəsində məni tək buraxmasını xahiş edardım. Bir dəfə də Qlyumdarklıç məni bağçaya aparmışdı, orada məni tam sərbəst buraxıb, mürəbbiyəsi və başqa tanış xanımlarla bağın başqa bir guşəsinə getmişdi, oradan mənim səsimi eşidə bilməzdi. Dayəm yanımıda olmadığı zaman bağbanlardan birinin ov tulası tasadüfən bağa girib, gəlib üzəndigim yerin yanından keçirdi. Tula mənim iyimi duydü. Üstümə yüyürdü. Məni dişinə alıb, sahibinin yanına apardı və qoyruğunu bulaya-bulaya məni yavaşça yərə qoydu. Xoşbəxtlikdən, tula yaxşı öyrədilmiş olduğundan, məni elə ehtiyatla apardı ki, nə bədnimə yaraladı, nə də paltarımı cirdi. Yaxıq bağban məni çox yaxşı tanıydı və yaman qorxuya düşmüdü. O, məni ehmalca iki oli ilə qaldırıb, özümü necə hiss etdiyimi soruşdu. Bu gözənlənməz hadisədən özümü elə itirmişdim ki, dilim tutulmuşdu, buna görə bircə kəlmə də cavab verə bilmədim. Bir neçə dəqiqədən sonra özümə goldikdə, bağban məni sağ-salamat öz dayaciyimin yanına apardı. O da artıq qayıdır gəlmisi və böyük bir həyacanla məni axtarıb səsləyirdi. Dayəm tulanın üstündə bağbanı danladı. Ancaq biz bu hadisəni kimsəyə bildirmədiik. Qlyumdarklıç kraliçanın qəzəbindən qorxurdum. Mən isə, açığı, bu əhvalatda rolum çox da yaxşı olmadığından, bu söhbəti sarayda açmaq istəmirdim.

Bu hadisədən sonra Qlyumdarklıç gəzinti zamanı məni bir dəqiqə də gözdən qoymamağı möhkəm qərara aldı. Mən belə bir qərardan çıxdan qorxdığum üçün o, yanımıda olmayan zaman başıma gələn xırda işləri ondan gizlədirdim. Bir dəfə bağçanın üzərində süzən bir çalağan üstümə şığımişdi. O, yəqin ki, məni caynağına alıb aparacaqdı. Ancaq mən cürətlə xəncərimi çəkib, qoruna-qoruna qalın bir kolun altına qaçıdım.

Bir dəfə də mən yenicə eşilmiş bir kor siyan yuvasının üstünə çıxb, boğazima qədər yuvanın içinə düşməsdüm. Paltarımın xarab olmasının sobəbini izah etmək üçün qəribə bir əhvalat uydurmuşdum ki, bunu da danışmağa dəyməz. Bir dəfə bağçanın xiyabanında təkbaşına gəzə-gəzə, öz zavallı vətənim İngiltərəni yad edərkən bir ilbiz qabıqına ilişib yixılaraq, sağ ayağımı sindirmişdim.

Bağda tək gəzdiyim zamanlarda ləzzət aldığımı və ya həqarət duyduğumu söyləməyə çətinlik çəkirəm. Hətta ən kiçik quşlar da məni gördükdə ürküdürlər. Onlar məndən bircə yard atılıb-düşür və xirdaca qurdları, kapənəkləri elə bir asudoliklə tuturdular ki, guya yaxınlarda heç bir kəs yox idi. Bir dəfə bir qaratoyuq quşu həyasızlıq edib, Qlyumdarklıçının monə yeməyə verdiyi bir qoğal parçasını əlimdən qapmışdı. Mən xirdaca quşlardan birini tutmaq istədikdə o, cürətlə monə səri dönüb, barmağımı dimdikləmək istəyir, sonra da heç bir şey olmamış kimi, yena xirdaca qurdları və ilbizləri ovlamaga başlayırırdı. Ancaq bir dəfə mən yoğun bir ağac parçası götürüb var gücümlə xirdaca bir kətanquşuna atdım. Zərbənən elə məharətlə endirdim ki, quş ölü kimi yera sərildi. Mən ikiollu onun boğazından yapışib, sevinclə dayəmin yanına yüyürdüm. Sən demə quş huşunu itiribmiş, birdən o, özüne gəldi və şiddətlə əlimdə çapalamaga başladı. O, qanadları ilə mənim başıma və bədənimə elə zərbələr endirirdi ki, az qala onu əlimdən buraxacaqdım. Xidmətçilərdən biri mənə köməyə gəlib, quşun boğazını üzdü. Kralicanın əmri ilə ertəsi günü həmin quşu mənim üçün nahara bişirdilər. Yadimdə qaldığına görə, həmin quş bizim ququsundan yekə idi.

Kralica mənim öz vətənimçün çox darıxacağımdan narahat olub, məni aylandırmak üçün hər bir fürsətdən istifadə edirdi. O, mənim dəniz soyahətlərim haqqındakı söhbatərimi çox eşitmış olduğundan, bir dəfə məndən yelkənli və avarlı qayıq sürə bilib-bilmədiyimi və avar çəkməklə məşğul olarsam,

səhhətim üçün bunun daha da yaxşı olub-olmayacağını soruşdu. Mən cavab verdim ki, həm yelkənli, həm də avarla sürülən qayıqları çox gözəl idarə edə bilirəm, sənətim həkimlik olsa da, gəmidə təhlükəli zamanlarda dəfələrlə, sadəcə, bir dənizçi kimi işləməli olmuşam. Ancaq əslə başa düşə bilmirdim ki, kralicanın arzusu necə yerinə yetirilə bilərdi. Bu ölkədə ən balaca qayıq bizim birinci dərəcəli hərbi gəmidən kiçik deyildi. Mənim sürə biləcəyim boyda gəmini isə buradakı ən kiçik çay axıdib, apara bilərdi. Onda əlahəzərət kralica dedi ki, kralın dülğəri mənim rəhbərliyim ilə mənə yarayan bir qayıq hazırlaya bilər və qayıqla üzmək üçün xüsusi bir hovuz hazırlatdırırdı. Çox mahir bir usta olan dülğər mənim göstərişimlə on günün içinde bütün ləvazimatı olan oyuncaq bir gəmi hazırlayırdı. Bu qayıq səkkiz nəfər avropalya rahatca davam gətiro bilərdi. Qayıq hazır olanda, kralica o qədər sevindi ki, həmin saat onu krala göstərməyə apardı. Kral onu yoxlamaq üçün su ilə dolu bir ləyənə buraxmayı əmr etdi. Ancaq ləyən çox dar olduğunda mən kürək çəkə bilmədim. Kralicanın fikrində başqa şey var idi. O, dülğərə əmr etdi ki, uzunu üç yüz, eni əlli və dərinliyi səkkiz fut olan taxta təknə hazırlasın. Sizmamaq üçün bu qutunu yaxşıca qatranaqlıdar və sarayı otaqlarından birində divarın dibinə qoydular. Köhnəlmış suyu açıb buraxmaq üçün təknənin dibində bir deşik var idi və iki nəfər xidmətçi onu yarım saatə asanca doldura bilərdi. Mən bu hovuzun içinde həm özüm ləzzət almaq, həm də kralicanı və onun yanındakı xanımları əyləndirmək üçün tez-tez avar çəkərdim, onlar da mənim bu məharət və zirəkliliyəm baxmaqdan çox xoşlanardılar. Bəzən mən yelkənləri qaldırardım, xanımlar da öz yelpikləri ilə külək əmələ gətiirdilər. Onlar yorulanda xidmətçi oğlanlar yelkənlərə üfürərlər və mən əsl bir gəmiçi kimi məharətlə ya küləyə qarşı, ya da yanıküləyə gəmini sürərdim. Gəzintidən sonra Qlyumdarklıç qayıçı öz otağına aparıb, qurutmaq üçün mixdan asardı. Bir dəfə bu

gəzinti zamanı elə bir hadisə baş verdi ki, az qala mən həlak olacaqdım. Xidmətçi oğlan qayığı təknəyə buraxdıqdan sonra Qlyumdalklıçın mürəbbiyəsi məni nəvazişlə qaldırıcı ki, qayığa oturtsun. Necə oldusa, onun barmaqları arasından sürüşərək, az qaldı qırx fut hündürlükdən yerə yixilm, ancaq xoşbəxt bir təsədűf nəticəsində xilas oldum. Yıxlarkən mən bu mehriban xanımın korsajına sancılmış iri bir sancağa ilişdim. Sancağın başı mənim köynəyimlə şalvarımın kəməri arsına keçdi və mən havadan asılı qaldım. Həmin bu dəqiqədə Qlyumdalklıç mənə köməyə yetişdi.

Bir dəfə də təknənin suyunu hər üç gündən bir dəyişməli olan xidmətçi vedrənin içində su ilə bərabər iri bir qurbağa düşdüyüni görməyibmiş. Qurbağa təknənin dibində gizlənmişdi. Ancaq mən qayığın içində suyun ortasına çatdığını zaman o, sudan çıxıb, qayığa dırmanmaq istədi və qayığı şiddetlə bir yani üstə aydı. Qayığın çevrilənməyi üçün mən bütün ağırlığımı qayığın o biri kənarını basdım. Qurbağa başımın üstündə skamyadan skamyaya atılaraq, üzümü və paltarımı üfunatlı, yaşışan kimi bir maddəyə buladı. O, mənə insanın təsəvvür edə biləcəyi ən kifir və iyrancı heyvan kimi görünürdü. Bununla bərabər Qlyumdalklıçdən xahiş etdim ki, qurbağanın öhdəsindən gəlməyi mənim ixтиyarıma versin. Nəhayət, ona bir neçə şiddetlə avar zərbəsi vurdुqdan sonra qurbağa qayıqdan suya atılmağa məcbur oldu.

Ancaq bu krallıqda mənim başıma gələn macəralardan ən qorxuluşlu kralın mətbəxində işləyən bir qulluqçunun meymunu ilə olan əhvalat idi. Qlyumdalklıç harasa işə və ya qonaqlığa gedərək, məni öz otağında tək qoyub, qapını bağlamışdı. Hava isti olduğundan, həm otağın, həm də mənim qutumun pəncərələri və qapısı açıq idi. Mən sakitcə stolumun arkasında oturub, fikrə getmişdim. Birdən kiminsə pəncərədən Qlyumdalklıçın otağına atıldığın gördüm. Mən çox qorxdum, lakin bununla belə, başımı pəncərədən çıxarıb, baxmağa cürət etdim.

Mən bir meymun gördüm. O, otağın içində atılıb-düşür, oynayırırdı. Meymun mənim qutuma rast gələn kimi böyük bir maraqla onun bütün pəncərə və qapılara baxmağa başladı. Bu qorxunc heyvanı gördükdə, mən otağımın ən uzaq bir bucağına çəkildim. Özümü elə itirmişdim ki, çarpayının altına girib, gizlənmək ağlıma da gəlməmişdi. Meymun tezliklə məni gördü. Ağız-burnunu oyib, qışqıra-qışqıra pəncəsinə qapıdan uzadaraq, məni tutmağa çalışdı. Mən onun əlinə keçməmək üçün nə qədər o künkc-bu künca qaćmağa çalışdım da, bir şey çıxmadı. O, əcəvik bir hərəkətlə möhkəm ipək parçadan tikilmiş kaftanımın ətəyinə yapışib, məni bayıra çəkdi. Sağ əlinin pəncəsi ilə məni tutub, daya usağı tutan kimi, bağırına basdı. Mən özüm vətənimdə meymunların pişik balalarını belə tutduqlarını görmüşdüm. Müqavimət göstərmək istəyəndə o, məni elə bərk sıxdı ki, ona tabe olmayı daha ağıllı bir hərəkət hesab etdim. Çox ehtimal ki, o, məni öz cinsinə mənsub bir meymun balası hesab edirdi. Hər halda məni sol pəncəsi ilə zərif-zərif tumarlamağa başladı. Açılan qapının gurultusunu onun bu nəvazişinə mane oldu. Meymun həmin saat pəncərəyə atıldı və orada su boruları vasitəsilə qonşu binanın damına dırmaşdı. Meymun məni götürüb qaçlığı zaman mən Qlyumdalklıçın çığirtısını eşitmidi. Yazlıq qız az qalmışdı ki, dəli olsun; saraydakılar hamı bir-birinə döydü; xidmətçilər nördən gətirməyə yürüşdülər. Yüzlərə adam həyətə yiğişib, gözlərini damın lap dik yerində oturmış meymuna zilləmişdi. O, bir pəncəsili məni körpa kimi tutub, o biri pəncəsili çənəsi altındakı kisəcikdən çıxartdığı yeməli şeyləri ağzımı tixayırdı. Bunları yemək istəmadıkdə, o, məni yumruqlayırırdı. Aşağıda yiğmiş həyət adamları bu mənzərəyə tamaşa edərək, qəhəqəhə ilə gülüşürdülər. Mənə elə golir ki, bunun üçün o adamları çox da məzəmmət etmək olmaz. Bu mənzərə şübhəsiz ki, məndən başqa hamı üçün əyləncəli idi. Yiğişənlərdən bəziləri meymunu qovmağa çalışaraq, ona daş

atmağa başladı. Ancaq saray polisi daşlardan birinin mənə dəyə biləcəyindən ehtiyat edib, bunu qəti surətdə qadağan etdi.

Nördivanlar qoyuldu və bir neçə adam dama çıxdı. Meymun özünü hər tərəfdən əhatə edilmiş görək, məni damın ən dik yerində qoyub qaçıdı. Mən yerdən üç yüz yard hündürlükə qalmışdım, hər dəqiqə gözləyirdim ki, ya külək vurub salacaq, ya da özüm buradan aşağı diyirlənəcəyəm.

Xoşbəxtlikdən, dayəmin xidmətçisi olan qoçaq bir oğlan dama çıxdı, məni şalvarının cibinə qoyub, sağ-salamat aşağı düşdü.

Mən meymunun ağızına tixadığı zir-zibildən boğulurdum. Mehriban dayacıyım iynə ilə ağızımı tozlaşdırıldı. Mən quşdum və sonra özümü xeyli yüngülləmiş hiss etdim. Ancaq o murdar heyvan məni elə əzişdirmişdi ki, azarlayıb on beş gün yataqda yatdım.

Kral, kraliça və bütün saray adamları hər gün mənim səhəhatimdən xəbər tuturdular. Xəstəliyim zamanı əlahəzərət kraliça bir neçə dəfə mənə baş çəkməyə gəldi. Meymunu öldürdüler və qəti surətdə əmr edildi ki, belə heyvanlar saraya saxlanılmasın.

Sağaldıqdan sonra mən göstərdiyi mehribanlığa görə, töşəkkür etmək üçün kralın hüzuruna getdim. Əlahəzərət kral mənim başına gələn macəra münasibətilə xeyli zarafat etmək lütfündə oldu. O, mənim meymunun pəncəsində olduğum zaman ağlıma nə kimisi fikirlər gəldiyini, onun verdiyi yeməklərin və bunu necə bir ədə ilə verdiyinin xoşuma gəlib-gəlmədiyini, damdakı təmiz havanın iştahama necə təsir etdiyini soruşdu. Əlahəzərət kral soruşdu ki, belə hal vətənimdə başına gəlsəydi, nə edərdim. Əlahəzərət krala cavab verdim ki, Avropada meymun yoxdur. Onları Avropaya başqa ölkələrdən qəribə bir şey kimi gətirirlər və onlar o qədər xirdadırlar ki, bir düzünü də üstümdə düşsə, onlara bacararam. Yəqin ki, mən qorxudan və qəflətən baş verən bu hadisədən özümü itirməmiş olsaydım,

bu nəhəng ilə də (meymun fildən kiçik deyildi) bacardım. O, pəncəsini otağıma uzatdığı zaman, qılıncımla onu vurub, elə yaralardım ki, qaçıb qurtarmağına özü də şad olardı. Bu sözləri söyləyərkən, öz cürətindən şübhələnməyə yol verməyən bir adam kimi mən döyüş vəziyyəti alıb, əlimi qılcımcınlı dəstəsinə atdım. Lakin sarayda olanlar əlahəzərət krala göstərdikləri bütün hörmətə baxmayıraq qəhəqəhə çəkib, mənim bu sözlərimə gilməkdən özlərinə saxlaya bilmədilər. Bundan mən belə kədərlə bir nəticə çıxarddım ki, bizdən xeyli uca olan adamların hörmətinə nail olmağa çalışmaq əbəsdir. Sözarası deyim ki, İngiltərəyə qayıtdığım zaman rəftarları zahirən mənim nəhənglər ölkəsindəki rəftarımı çox bənzəyən adamlara dəfələrlə rast gəldim. Görürsən ki, heç bir ləyaqət və qabiliyyəti olmayan sarsaqlı biri, bəzən özünü çökir və dövlətin ən böyük adamları ilə bərabərəşməyə can atır.

Mən hər gün sarayda şəhər gülüşlərə səbəb olurdum. Qlyumdaqlıçın mənə ince bir məhəbbət bəslədiyinə baxmayıraq, ülyahəzərət kralıcanı aylandıracayı güman etdiyi hərəkətlərim barədə ona danışmaq fürsətinə əldən verməzdə. Bir dəfə qız xəstələndi və mürəbbiyəsi onu tozlu hava almaq üçün sarayda otuz mil qədər kənara apardı. Kreta bir tarlanın ortasından keçən cığırın kənarında Qlyumdaqlıç mənim səfər qutumu yerə qoydu və mən gəzməyə çıxdım. Yolda bir mal təzəyi vardi. Mən öz çevikliyimi yoxlamaq üçün onun üstündən hoppanmaq istədim. Mən yürüdüm, ancaq bədbəxtlikdən uzun məsafləyə tullana bilməyib, düz təzəyin ortasına düşdüm və dizimə qədər onun içini batdım. Çox çətinliklə kənara çıxa bildim. Nökrəldən biri cib yaylığı ilə mənim bulaşmış paltarımı silib təmizlədi. Qyuldalkılıq işə dəha ev qayıdana qədər məni qutudan bayırə buraxmadı.

Bu hadisəni həmin saat kraliçaya danışdırılar, nökrələr isə bunu bütün saraya yaydılar, belə ki, bir neçə gün mən hamının gülüş hədəfi oldum.

ALTINCI FƏSİL

Kral və kralıçanı qızlındırmak üçün müəllifin cürbəcür vasitələr düşünməsi. Onun öz musiqi qabiliyyətini nümayiş etdirməsi. Kralın Avropadakı ictimai quruluşla maraqlanması. Müəllifin danişdiyi şeylər barədə kralın mülahizələri.

Adət üzrə, mən həftədə bir-iki dəfə kralın səhər tualetində iştirak edər və bərbərin onun üzünü necə qırxdığını görərdim. Əvvəlcə bu, məni qorxuya salırdı; çünkü onun ülgücü bizim dəryazdan, demək olar ki, iki dəfə böyük idi. Əlahəzərət kral ölkənin adətlərinə görə, həftədə yalnız iki dəfə üzünü qırxdırdı. Bir dəfə bərbərdən xahiş etdim ki, sabun köpüklerini mənim üçün yiğsin, mən köpüyün içindən qırx-olliyo qodər on yoğun tükü çökib çıxarddım. Sonra ən nazik bir talaşa tapıb, onu daraq beli kimi yondum və Qlyum-dalklıçın iynələrinin ən naziyi ilə taxtada bir cərgə dəlik açdım. Tülüklərin ucunu cib biçağımla kəsib yonaraq, bu dəliklərə keçirdim. Xeyli yararlı bir daraq düzəlddim. Bu təzə daraq çox yerinə düşdü; çünkü darağımın dişləri sınmışdı. Buradakı us-talardan heç biri mənim üçün daraq hazırlaa bilmirdi.

Bununla əlaqədar, mənim ağlıma çox qəribə bir fikir gəldi. Bunu həyata keçirmək üçün xeyli vaxt və zəhmət sərf etməli oldum. Kralıçanın otaq xidmətçisindən xahiş etdim ki, ülyahəzərət kralıçanın başını daradığı zaman tökülen saçları-

ni yiğib, mənim üçün saxlasın. Tədricən məndə xeyli saç top-landı. Bütün bu xırda sıfarişlərimi yerinə yetirmək əmri almış dostum dülgərə tapşırdım ki, yataq otağımdakı stullar boyunda iki stul hazırlaib, oturacağı və söykənəcəyinin dövrəsində ən nazik bizlə dəliklər açısn. Mən ən möhkəm saçları bu dəliklərdən keçirib, bizdə qanımdan hörmə stullar hazırlanmış kimi, onları hördüm. İşimi qurtardıqdan sonra stulları kralıçaya bağışladım. O, həmin stulları öz qəbul otağına qo-yub, nadir bir şey kimi hamiya göstərirdi. Kralıçanın manim bu stullardan birinə oturmağımı arzu etdişə də, mən qəti surətdə razi olmadım və dedim ki, vaxtilə ülyahəzərət kralıçanın başını bəzəmiş bu qiymətli saçların üstündə qötürmaqdansa, ölməyə razıyam. Həmin bu saçlardan mən beş fut qədər uzunluğu olan kiçik və zarif pul kisəsi toxudum və ülyahəzərət kralıçanın adının baş hərflərini zərdən bu kisənin üstüna naqş etdim. Kralıçanın razılığı ilə bu kisəni Qlyum-dalklıç bağışladı. Doğrusu, bu kisə yalnız tamaşa üçün toxunmuşdu. Ondan istifadə etmək olmazdı; çünkü o, buranın iri pullarının ağırlığında davam gətirməzdə. Buna görə də Qlyum-dalklıç oraya yalnız qızların çox xoşlaşıqları oyuncaqları qoyardı.

Kral musiqini xoşlayırdı, odur ki, sarayda tez-tez konsertlər verilərdi. Bəzən mən bu konsertlərə gedərdim. Qutunu konser salonuna gətirib, stolun üstünə qoyardılar. Ancaq orkestr elə gurultu ilə çalardı ki, mən havaları zorla seçə bilərdim. Əminəm ki, ingilis ordusunun bütün şeypur və təbilçilərinin hamısı birdən çalsayırlar da, belə bir gurultu qopara bilməzdi. Konser təməlindən mən çalanlardan mümkün qədər uzaq olmağa çalışıb, qutumun bütün pəncərə və qapılarını örtər, pərdələrini salardım.

Gəncliyimdə mən spinet çalmağı öyrənmişdim. Qlyum-dalklıçın otağında belə bir musiqi aləti var idi. Həftədə iki dəfə müəllim ona dərs verməyə gələrdi. Mən bu aləti hər seydən əvvəl ona görə spinet adlandırıram ki, onu da spinet

kimi çalırlar. Başında belə bir fikir geldi ki, həmin bu aləti ingilis havaları çalmaqla kral və kralıçanı əyləndirim. Ancaq bu çox çətin və mürəkkəb bir iş idi. Alətin uzunluğu altmış futa yaxın olub, hər dilinin eni bir fut idi. Hər iki qolumu açdıqda mənim əlim ancaq beş dilə çatırkı, hər dili çalmaq üçün isə mən var gücümələ yumruq vurmali idim. Məlum şeydir ki, iş belə olduqda, mən bərk yorgunluqdan başqa heç bir nəticə əldə edə bilməzdim. Bir qədər fikirləşib, iki dəyirmi ağac hazırladım, bunların bir ucu o birindən nazik idi. Yoğun uclarına sıçan dərisi çəkdim ki, korlanmasın və zərbələrinin səsi batsın. Spinetin qarşısına dillərdən dörd fut qədər alçaq olan uzun bir skamyaya qoydular. Mən bu skamyanın üstündə o baş-bu başa qaçıb, ağaclarla dilləri çalırdım. Beləliklə, mən ciqa¹ havasını çala bildim və bu, əlahəzərətin çox xoşuna gəldi. Ancaq bu, mənim üçün ən yorucu bir bədən hərəkəti idi. Bunuyla bərabər, nə qədər cidd-cəhd etdiməs də, havanı spinetin yalnız on altı dilində çala bildim. Eyni bir vaxtda açarda – həm bass, həm də diskantda – çalmaq mənim üçün mümkün deyildi və aydınındır ki, bu, çalmağıma xeyli zarar verirdi.

Xatırlatdığım kimi, kral çox ağıllı və hər şəxslə maraqlanan bir adam idi. O, tez-tez məni qutunun içində öz kabinetinə apartdırırı. Sonra o, qutudan stul götürməni təklif edib, məni özündən üç yard aralı olan kamodun üstündə demək olar ki, öz üzü ilə bir ucalıqla qoyub mənimlə uzun-uzadı söhbət edərdi. Bir dəfə mən cürətlənib, ona söylədim ki, Avropanaya və qalan bütün aləmə həqarətli bir münasibət göstərməsi, nəcib ağlinin yüksək keyfiyyətlərinə uyğun deyildir. Axi, zehni qabiliyyət bədənə münasib olaraq artmir. Əksinə, bizim ölkədə ən ucaböylü adamlar çox zaman zehni inkişaf cəhətdən başqalarından geri qalmış olurlar. Sözüma davam edərək dedim ki, bu da diqqətləyiqdır ki, heyvanlar arasında arılar və qarışqalar ən fərasatlı, məharətli və ağıllı həşəratlar

¹ Ciqa – İngiltərədə dənizçilərin rəqsidir.

kimi şöhrət qazanıblar. Amma onlar heç də məxlüqatın ən iriləri deyildirlər. Mənə gəlincə, kralın nəzərində nə qədər heç yerində olmasa da, ümid edirəm ki, gec və ya tez ona böyük xidmət göstərməyə müvəffəq olacağam. Kral mənim sözlərimi böyük bir diqqətlə dinlədi. Ümumiyyətlə, bu söhbətdən sonra kralın mənim baramdakı fikri yaxşılığı doğru xeyli dəyişdi. Bir dəfə o, məndən xahiş etdi ki, İngiltərənin necə və hansı qanunlar əsasında idarə olunduğunu ona mümkün qədər ətraflı və dürüst nəgil edim. O əlavə etdi: "Zira padşahlar öz ölkələrinin adətlərinə həmişə nə qədər çox möhkəm əməl etsələr də, mən başqa məmləkətlərdə təqlidəlayiq bir şey görsəm, çox şad olaram".

Ah, o zaman mən öz vətənimin əzəmət, qüdrət və nailiyətlərini ona layiq sözlərlə şöhrətləndirə bilmək üçün Demosfen və ya Sisseron¹ kimi gözəl bir natiq olmayı ən qədər böyük bir həvəsə arzu edirdim.

Hər şeydən əvvəl, mən əlahəzərət krala söylədim ki, bizim dövlət iki adadan ibarət bir padşahın hakimiyyəti altında birləşmiş üç qüdrətli krallığıdır. Bunlara bizim Amerikada olan müstəmləkələri də əlavə etmək lazımdır. Mən bizim torpağın bərəkətli və iqlimimizin mülayim olması barədə xeyli ətraflı danışdım. Sonra bizim iki palatadan ibarət parlamenti-mizin quruluşunu təfsilatı ilə nağıl etdim.

Şərəflə perlər palatasına² ən maşhur nəsildən olan, ən qədim və böyük torpaq sahibləri toplaşırılar. Mən kralın və kralıçanın anadangəlmə müşavirələri olan, qanunvericilik işlərində iştirak edən və hökmətləri qəti olan ali məhkəmə üzvləri kimi

¹ Demosfen – Eramızdan əvvəl IV əsrda yaşamış qədim yunan natiqidir. Siseron – qədim Romanın dövlət xadımı və natiqidir. Eramızdan əvvəl I əsrda yaşamışdır.

² İngiltərə, Şotlandiya və İrlandiya

³ İngiltərə parlamenti iki palatadan, yəni yuxarı və aşağı palatadan ibarət olan ali qanunverici müəssisəsidir. Yuxarı palata per və ya lord laqabı daşıyan yüksək yənə nümayəndlərindən irsi olaraq təşkil edilir və buna görə də bu palata perlər və ya lordlar palatası da adlanır. Aşağı palata (və ya nümayəndlər palatası) seçilən nümayəndlərdən təşkil edilir.

gələcək perlərin təlim-təriyəsi işinə necə böyük bir qayğı göstərildiyini ona təsvir etdim. Bunlar həmisi öz padşah və vətənlərinin müdafiəsinə hamidən əvvəl hazır olan küber, nəcib və sədaqətli əsgərləridir.

Mən sözümə davam edib dedim ki, bu adamlar krallığın zinəti və istinadgahıdırlar. Onlar öz məşhur dədə-babalarının ləyaqətli varisləri olub, onların öz şəxsi şücaətləri sayəsində qazandıqları bütün hörmətlərdən istifadə edirdilər. Bu yüksək məclisin tərkibinə, həmcinin, yepiskop rütbəsində olan müəyyən miqdarda ruhanilər də daxildirlər. Onların vəzifəsi dini geniş yaymağın qayğısına qalmaq və dini həqiqətləri xalqa təlqin edənlərə nəzarət etməkdir. Kral və onun müşavirləri yepiskopluga şəxsi həyatlarında qüdsiyyətə ən çox riayət edən və dərin məlumat sahibi olan ruhaniləri seçirlər. Buna görə onlar, doğrudan da, bütün ruhanilərin və xalqın mürəbbiləri və mənəvi atalarıdır.

Mən davam edib, dedim ki, parlamentin o biri hissəsi nümayəndələr palatası adlanan məclisden ibarətdir. Bu məclis birinci dərəcəli centimənlərdən təşkil olunur. Onları xalq özü nüfuzlu və varlı təbəqənin üzvlərindən azad bir surətdə seçilir.

Tamamilə məlum bir şeydir ki, xalq onları yalnız böyük qabiliyyət və doğma vətənə olan məhəbbətlərinə görə, bütün millətin zəkasını təmsil etmək üçün seçilir, buna görə də hər iki palata Avropada ən əzəmətli bir məclis sayılır. Bütün qanun-vericilik işləri kral ilə birlikdə onlara tapşırılıb.

Bundan sonra mən bizim həqiqi zəka sahibləri olan və qanunu şərh edən möhtərəm hakimlərimiz tərəfindən idarə olunan məhkəmə palatalarının təsvirinə keçdim ki, mübahisəli məsələlərin hall edilməsi, pis hərəkatlərin cəzalanması və güñahsızların qorunması bu zatlara tapşırılıb. Maliyyə işlərinin səliqə ilə idarə olunmasından və ordumuzun həm quruda, həm də dənizdə göstərdiyi qəhrəmanlıqlarından danışdım. Ölkəmizin əhalisinin ümumi miqdarını göstərib, bunlardan

hər bir dini təriqətə və hər bir siyasi partiyaya neçə milyon adamın mənsub olduğunu dedim. Həmcinin, ingilislərin oyun və aylancılardan də danışdım və ümumiyyətlə, öz mülahizəmə görə, vətənimin əzəmətini göstər biləcək heç bir şeyi yaddan çıxarmadım. Verdiyim məlumatı İngiltərənin son yüksəllik tarixinin qısaca icmali ilə tamamladım.

Olahazırkı kral etdiyim bu maruzə, hərəsi bir neçə saat davam edən beş görüşdə başa gəldi. Kral mənimi sözlərimi çox böyük bir diqqətlə dinləyir, bir çox şeyləri qeyd edir və mənə verəcəyi sualları hazırlayırdı.

Mən öz uzun səhbətimi qurtardıqdan sonra, altıncı görüşda əlahəzərət kral danışdığını hər məsələ haqqında bir çox şübhələri olduğunu söylədi və mənə xeyli suallar verdi. O soruşdu ki, əyan təbəqəsinə mənsub olan gənclərin bədəni və zehni inkişafı üçün nə edilir və onlar insan üçün təsir və təlqinə ən çox əlverişli olan məktəb illərini nə kimi məşğələrlə keçirirlər? Kral bu məsələ ilə maraqlandı ki, məşhur bir nəslin son nümayəndəsi oldukdə lordlar palatasında onun yerini kim tutur, kimə və hansı xidmətlərinə görə lord adı verilir? Elə bir hal olurmu ki, bu təyinlərdə kralın şəxsi arzusu və ya saraşa mənsub bir xanımı, yaxud bir vəzirə yerində və məhərətlə təklif edilmiş pul, ya da ki, nəhayət, ümumi dövlət mənfəətinə zidd olaraq, bir partiyani qüvvətləndirmək meyli baş rol oynamış olsun? Bu lordlar, doğrudan da, öz ölkələrinin qanunlarını yaxşı bilirlər və ən mühüm dövlət işlərinin müqəddərətini həll edəcək dərəcədə qabiliyyətlidirlər? Onlar hamısı, doğrudan da, elə müstəqil qərəzsiz adamlardır ki, şəxsi mənafelərindən uzaq olub satılmaqdan, yaltaqlıq etməkdən və məhdud partiya mülahizələrindən özlərini saxlaya bilsinlər? Lord-yepiskop olanlar bu adı həmişə dini ehkamı dərindən bilmək və ruhani hayat keçirməyi sayəsindəmi qazanırlar? Görəsan, onlardan heç biri adı ruhani olduğu zaman bu dünya ilə kifayatlısan adlı-sanlı adamların məisət tələblərinə xidmət etməyibmi? Bu

yüksək məclisdə ayanlardan birinin evində keşişlik edib, indi də öz hamisinin itaətkar bir qulu olaraq qalan bircə nəfərdəməyi yoxdur?

Sonra kral mənim nümayəndələr palatası dediyim məclis nümayəndələrinin seçiləsində nə kimə bir sistem olduğunu bilmək istədi. Məgər yerli mənafeyə tamamilə laqeyd olan kənardangolma bir adam seçiciləri dopdolu pul kisasi sayəsində yerli əhali içərisində göstərilmiş daha layaqatlı bir namizəd əvəzində özüna səs verməyə qane edə bilməzmi? Nəhayət, parlament üzvü olmaq insanı tamam sınaq çıxaracaq məsrəflər tələb etdiyi və onlara heç bir mükafat, maaş və ya təqaüd verilmədiyi halda, bu adamlar parlament üzvü olmağa nə üçün belə ehtirasla can atırlar. Belə bir fədakarlıq insandan çox böyük bir vətəndaşlıq şücaeti tələb etdiyindən əlahəzərət kral onun səmimi olduğuna şübhələndi. Kral aydınlaşdırmaq istəyirdi ki, xalq nümayəndəsi olmağa belə canfəşənliq edən adamların keçirdikləri həyəcan və etdikləri məsrof müqabılında ictimai mənafeyin zərərinə, zəif günahkar padşahın və onun əxlaqsız nazirlərinin arzularına əməl etməklə mükafat almağa ümidi etmirlərmi? Kral mənə bu sualları verəndə, yeri gəldikcə, elə mülahizələr söyləyirdi ki, bunları təkrar etməyi namünasib və naqabil hesab edirəm.¹

Daha sonra əlahəzərət kral bizim məhkəmələrin fəaliyyəti barədə bəzi məlumat almaq arzusunda idi. Bu məsələdə onun marağını tamamilə təmin etmək çətin deyildi. Vaxtilə özüm ali məhkəmədə uzun-uzadı davam edən bir iş nəticəsində az qala müqəssir olacaqdım. Özü də elə bir şəraitdə ki, işi mən qazanmışdım və müqəssir məhkəməyə etdiyim məsrəfi mənə verməli idi. Kral soruşdu ki, məhkəmədə kimin haqlı, kimin haqsız olduğunu aşkara çıxarmaq üçün nə qədər vaxt, nə

qədər məxaric lazımdır. Ədalətsiz və qeyri-qanuni olduğu əvvəlcədən məlum olan bir işin vəkillər və məhkəmə işçiləri tərəfindən müdafiə edilməsinə icaza veriliirmi? Məhkəməyə işi düşən adamların dini təriqətlərə və ya siyasi partiyaya mənsub olmaları hakimlərin qarər çıxarmasına təsir edirimi? Vəkillər möhkəm hüquq təhsili almağa məcburdurlarımı, yoxsa onların yerli, məhəlli və milli adət və ənənələrlə tanış olmaları kifayətdir. Həmin bu vəkillər və ya hakimlər şərh və izah etməli olduqları qanunların tərtibində iştirak edirlərmi? Heç elə hallar olurmu ki, bir işdə əvvəlcə ittihəmci sıfətilə iştirak edən eyni şəxslər, sonra müdafiəçi kimi çıxış etsinlər. Bu adamlar məhkəmədə öz məsləhətləri və iş aparmaları üçün nə qədər pul alırlar? Bu adamlar aşağı palataya üzv ola bilərlərmi?

Bundan sonra kral bizim maliyyə işlərinə keçdi. O, bu fikirdə idi ki, mən dövlətin mədaxil və məxariclərinə aid rəqəmləri söylədikdə yanılmışam; çünkü mənim sözlərimə görə, dövlətin mədaxili ildə beş və ya altı milyon, məxarici isə həmin rəqəmdən çox zaman iki dəfə artıq olurmuş. Kral sözlərindən məlum olduğu kimi, maliyyə işlərimiz barədə mənim söylədiklərimi xüsusi bir diqqətlə qeyd etmişdi; çünkü o, ümidi edirdi ki, bizim maliyyə sistemimizlə tanış olduğda özü üçün faydalı bir nəticə çıxara bilər. Ona görə də, öz qeydlərinin yanlış olmasına yol verə bilməzdi. Lakin mənim söylədiyim rəqəmlər doğru isə, onda kral başa düşə bilmirdi ki, dövlət tek bir şəxs kimi bu cür israflara necə yol verə bilər. O, soruşdu ki, dövlət əlavə vəsaitləri haradan alır və borcları ödəmək üçün pulu haradan tapır. O, mənim ardi-arası kəsilməyən və çox baha başa gələn müharibələr haqqındaki sözlərimi dinləyərkən heyrətə düşmüşdü. O, yəqin etmişdi ki, ya biz özümüz çox dalaşqan xalqıq, ya da dövrəmizdəki qonşular pis adamlardır. O qeyd etdi ki, yəqin bizim generallar krallardan dövlətlidirlər. Kral soruşdu ki, bi-

¹ Nəhənglərə kralının qeydlərində İngiltərin ictimai quruluşunun nöqsanları nəzərə çatdırılır. Swift, bu nöqsanları özünün siyasi həcvlərində də amansızca tənqid etmişdir.

zim sahillərimizi donanmanın köməyi ilə qorumaqdan başqa nə işimiz ola bilər? Bizim – azad bir xalqın – sülh zamanında məvacibə saxlanan müntəzəm orduya ehtiyacı olmasına o, xüsusilə təccüb edirdi. Kral heyrətlə soruşdu ki, əgər siz özünüñ idarə edirsinizsə, onda sizin kimdən qorxunuz ola bilər və kiminlə müharibə etməlisiniz. Kral məndən soruşdu ki, məgər ev sahibi uşaqları və öz ev adamları ilə birlikdə evini, tosadüfən küçədən tutulmuş nadirüst adamlardan daha pismi qoruya bilər?

Mən öz ölkəmizdə yaşayış əhalinin miqdarını, mövcud dini təriqətlərin və siyasi partiyalara mənsub adamların miqdarını cəmləyib təyin edərkən, kral mənim bu qəribə hesabımı (o, bunu hesab adlandırmaq lütfündə olmuşdu) xeyli güldü.

Kral buna çox təccüb etdi ki, bizim adlı-sanlı adamlarımızın və mülkədarlarımızın arasında mən qumar oyunlarının da adını çökdüm. O, bilmək istəyirdi ki, qumarı hansı yaşdan başlayaraq oynayırlar və bu məşğələ hansı yaşa qədər davam edir? Bəzən bu qumar oyunlarına qapılmaq insanların varyoxlarının allərindən çıxmışına səbəb olurmu? Ona elə gəlir ki, oyunun bütün incəliklərini öyrənib, bunun sayəsində böyük var-dövlət qazanır və cinayətlə böyük nüfuz sahibi olurlar. Eyni zamanda adlı-sanlı və hörmətli adamlar qumarbazlarla oturub-durduduqda, tədricon onların da əxlaqi pozulur və uduzuqlarını qaytarmaq, yaxud udmaq üçün cürbəcür firuldaqlara ol atmağa başlayırlar.

Ölkəmizin son yüz il içərisindəki tarixi haqqında verdiyim qısa məlumat kralı son dərəcə heyrətləndirdi. Söylədi ki, onun fikrino görə, bu tarix acgözlük, riyakarlıq, xəyanət, amansızlıq, quduzluq, azığlıq, nifrat, həsəd, kin və şöhrətpərəstlikdən doğan yiğin-yiğin sui-qəsdərlər, şüluqluqlar, qətlər və dava-dalaşdan başqa bir şey deyildir.

Söhbətimizin nöticəsində əlahəzrət kral mənim bütün söylədiklərimi xülasə etmək zəhmətinə öz öhdəsinə götürdü.

Sonra məni ovcunun içina alıb, yavaşça oxşayaraq, heç bir zaman unuda bilməyəcəyim aşağıdakı sözləri söylədi:

"Mənim balaca dostum, Qreldriq, siz öz vətonınız baradə heyrənedici bir tərif söylədiniz. Siz aydın bir surətdə sübut etdiniz ki, cahalat, tənbəllik və cürbəcür nöqsənlər çox zaman qanunvericilər üçün on faydalı sıfırlar sayılır, qanunları çox zaman hamidən yaxşı elə adamlar izah, şorh və təcrübədə tətbiq edir ki, həmin qanunların təhrif edilməsindən, dolaşdırılmasından və onlara əməl edilməsindən hər kəsdən çox mənəfət güdürlər. Sizin adət və qanunlarda bəzi şeyləri ağıllı və faydalı hesab etmək olardı, ancaq bütün bunlar sonradan insani qəzəbləndirən izahlar və uydurmalarla o qədər təhrif edilmiş, murdarlanmış və kirlənmüşdir ki, bu yaxşı cəhətlərdən, demək olar ki, heç bir iz qalmamışdır. Bütün söylədiklərimizdən belə məlum olur ki, sizin ölkənizdə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olması lazım deyil. İnsanlara yüksək adlar onlara öz qabiliyyət və şücaətləri sayəsində verilmir. Ruhanilər yüksək rütbəyə dindarlıqları və ya elmləri, hərbi adamlar öz qəhrəmanlıq və ya nəcabətli rəftarları, hakimlər öz yenilməzlilikləri, senatorlar vətənənə olan məhəbbətləri, dövlət müşavirləri isə ağıl və zəkələri sayəsində yüksək rütbə qazanımlar. Kral sözlərinə davam edib dedi: "Sizin özünüzə gəlinə, həyatınızın çoxunu səyahətlərdə keçirmişsiniz. Mənə elə gəlir ki, siz bu vaxta qədər ölkənizin bir çox nöqsənlə cəhətlərindən öz yaxanızı qurtarmışınız. Ancaq sizin sözlərinizdən, eləcə də, sizdən çox böyük çətinliklə qopara bildiyim cavablardan mən bu nəticəyə gəlirəm ki, sizin həmvətənlərin çoxu bu vaxta qədər dünya üzündə sürünen bütün murdar heyvanların en murdarı və en zəhərlisi olan xırda-xuruş heyvanlardan ibarətdir".

YEDDİNCİ FƏSİL

Müəllifin öz vətənində məhabbatı. Onun krala çox faydalı bir təklif etməsi və kralın bundan imtina etməsi. Kralın siyaset işlərindən asla baş çıxarmaması. Bu ölkədə maarif məsələsi. Ölkənin qanunları, hərbi işi və partiyaları.

Mənim başıma gələn macəraların bu hissəsini yalnız haqqında olan coşqun məhabbatıma görə gizlətmədim. Mənim qəzəblənməyim və coşmağım bir xeyir verə bilməzdə; qəzəbim gülüşdən başqa heç bir şəyə səbəb olmazdı. Buna görə də nəcib və çox sevimli vətənim barədə söylənən bu təhqiqimiz sözləri sakit və səbirlə dinləməyə məcbur oldum. Çox təsəssüf edirəm ki, belə bir rolu ifa etmək mənim öhdəmə düşməsdür. Ancaq bu padşah hər şəyə o qədər məraqlanır və məndən bizim dövlətin hayatı barədə elə xırda təfərrüatları soruşurdu ki, nə mənim minnətdarlığım, nə də yaxşı bir torbiya görmüş adam olmağım onun bu marağını yerinə yetirməkdən boyun qaçırmaga mənə icazə vermirdi. Özümü doğrultmaq üçün bunu da qeyd etməliyəm ki, kralın bir çox suallarını böyük bir məharətlə cavabsız qoymağı bacardım və ona cavab verəkən çalışırdım ki, hər bir şəyi, əsl həqiqətin tələbatına uyğun olmadığı halda, ölkəmiz üçün daha faydalı bir surətdə göstərim. Həmişə öz vətənimin ən yaxşı cəhətlərini coşqun bir məhabbatla təsvir edirdim. Öz

vətənimizin həyatından olan mənfi və pis cəhətləri gizlətməyə can ataraq, onun gözəlliklərinin də yaxşı cəhətlərini parlaq surətdə nümayiş etdirməyə çalışırdım. Qüdrətli padşah ilə dəfələrlə etdiyim səhbətlərdə dönmədən və böyük bir ehtirasla yalnız bu məqsədi güdürdüm. Əgər mənim bu cidd-cəhdim müvaffaqiyətli bir nəticə verməmişə, bunun təqsiri məndə deyildir.

Lakin bütün dünyadan əlaqəsi kəsilmiş, başqa xalqların ənənə və adətləri haqqında heç bir təsəvvürü olmayan bir kraldan nə tələb etmək olardı?! Belə bir xəbərsizlik həmişə təfəkkürün darlığına səbəb olub, bir çox yanlış fikirlər doğurur ki, biz məlumatlı avropalılara bu, tamamilə yaddır. Bu da aydınlaşdır ki, geridə qalmış belə bir kralın yaxşı və pis haqqında fikrini bütün bəşəriyyətə nümunə göstərmək mənasız bir iş olardı.

Söylediklərimi sübut etmək və kifayət qədər təhsil sahibi olmamağın nə kimisi nəticələr verdiyini göstərmək üçün burada qəribə bir hadisəni yada salmaq istəyirəm. Mən xüsusi minnətdarlıq əlaməti olaraq, krala bir xidmət göstərmək ümidi ilə ona üç və ya dörd yüz il bundan əvvəl icad olunmuş qəribə bir toz haqqında məlumat verdim. Mən krala izah etdim ki, həmin bu toz ən kiçik bir qığılıcmışdan bir anda alovlanmaq və bu zaman şimşək kimi dəhşətli bir sarsıntı və gurultu qoparmaq qüdrətinə malikdir. Əgər bir dəmir və ya mis lülə götürürüb, onun içini müəyyən miqdarda həmin toz ilə doldursan, o alışıqda həmin lülənin içindən mis və ya dəmir bir kürəni uzağa tullaya bilər. Bu kürə, lülədən elə bir sürət və qüvvətlə çıxar ki, onun zərbəsinə heç bir şey dözə bilməz. Bu kürələrin ən böyükləri, nəinki, cərgə-cərgə əsgərləri məhv edir, həm də ən möhkəm divarları uçurur, içərisində minlərlə adam olan ən yekə gəmiləri batırır, bu kürələr zəncirlə bir-birinə bənd edildikdə isə gəmilərin dorlarını, bütün yelkən və kəndirlərini qırıb tökürlər, yüzlərlə insanı parça-parça edir və ətrafında olan

hər bir şeyi puça çıxardır. Bəzən biz içərisi boş olan yekə dəmir kürələri bu tozla doldururuq, xüsusi alətlər vasitəsilə mühəsirə olunmuş şəhərlərin içini atırıq. Bu kürələr həmin şəhərdə dəhşətli dağıntılar əmələ gətirir, küçələri partladır, evləri darmadağın edir, yandırır və partlayarkən, atrafa saçılıq qalpələrlə yaxında olan bütün adamların kəlləsini dağıdır. Bunlara əlavə olaraq, mən söylədim ki, bu tozun tərkibini çox gözəl bilirom və onu hazırlamaq üçün lazım olan bütün maddələr ucuz başa gelir. Onları hər yerdə tapmaq olar. Mən təklif etdim ki, əlahəzərət kralın ustalarına bu kürələri atmaq üçün metaldan lazımı lüslələr hazırlamağı öyrədim. Onun ölkəsində olan ən böyük şəhərin qala bürclərini uçurmaq və əgər əhali padşahın sonsuz hakimiyətinə müqavimət göstərərsə, bütün paytaxtı bir neçə saat ərzində xarabaza-ra çevirmək üçün iyirmi və ya otuz lüla kifayət edər. Mənə göstərdiyi bu qədər lütf və himayə müqabilində təşəkkür əlaməti olaraq, mən təvazökarlıqla əlahəzərət krala bu kiçik xidməti göstərməyə hazır olduğumu bildirdim.

Kral mənim sözlərimi eşidəndə dəhşətə gəldi. O, çox heyvət etdi ki, mənim kimi zəif və heç yerində olan bir həşərat (bu onun şəxsi ifadəsidir) nəinki belə qeyri-insani fikirlərə malikdir, həm də bunları tamamilə ağıllı və təbii bir şey hesab edir. Mənim bu təxribədici maşınların törətdikləri dəhşətli qantökəmə və xarabazarlıq mənzərələrini bu qədər laqeydiliklə təsvir etməyim onu son dərəcə qəzəbləndirdi. Kral söylədi ki, bu cür şeyləri yalnız kinli və insan nəslinin düşməni olan bir düha düzəldə bilər. Kralın sözlərinə görə, o, elmi ixtiralar-dan son dərəcə böyük bir ləzzət alır, ancaq bu cür ixtiraların sırınlı vaqif olmaqdansa, öz ölkəsinin yarısından əl çəkməyə razı olar. Nəticədə, kral mənə məsləhət gördü ki, əgər həyatım mənim üçün qiymətlidirsə, bundan sonra heç bir zaman bu şeylər barədə bir kəlmə də danışmayım.

Dar bir görüş, məhdud bir təhsil sahibi olmanın nəticəsində belə olur. Bu padşah təbəələrinin məhəbbət və hörmətini qazanmaq üçün bütün sıfətlərə malikdir. O, böyük bir zəkaya, dərin məlumatə və ölkəni idarə etmək üçün müstəsnə bir qabiliyyətə malikdir. Ancaq bununla bərabər, biz avropalı-lara əsla anlaşılmayan hədsiz vasvasılıq sayasında bu ağıllı padşah öz xalqının həyat, azadlıq və əmlakının tam sahibi olmaq kimi bir imkanı əlindən buraxır. Mən bu sözlərlə bu gözəl kralın yaxşı cəhətlərini əsla azaltmaq istəmirəm. Ancaq çox yaxşı bilirom ki, mənim sözlərim onu ingilis oxucuları-min nəzərindən xeyli salacaqdır. Yalnız burasını qeyd edirəm ki, bu cür zəiflik, bu xalqın cəhalətinin nəticəsidir. Bunları-n içərisində siyaset bu vaxta qədər bizdə olduğu kimi elm dərəcəsinə yüksəlməyib.

Bir dəfə kralla söhbat vaxtı qeyd etdim ki, bizdə hökuməti idarə etmək barədə minlər kitab yazılıb. Gözlədiyimin əksinə olaraq, bu sözlərim kralda bizim zəkamız barədə ən pis tosır əmələ gətirdi. O, bizim siyaset adamlarının bütün incəlik və hiylələrinə həqarət nəzərələ baxıb, dövlət işlərində hər cür əsrarəngizlik və intriqalara qarşı nifrat duyduğunu bildirdi. O, heç cür başa düşə bilmirdi ki, mən dövlət sırrı dedikdə, düşməni və ya düşmən olan bir milləti nəzərdə tuturam. Onun fikrinə görə, dövləti yaxşı idarə etmək üçün yalnız sağlam, dərin zəka, ədalət, qərəqsızlıq və mehribanlıq kifayətdir. O, bu fikirdə idi ki, eyni tarlada bir sünbüл və ya bir ot əvəzinə ikisini yetirə bilən hər bir adam, öz ölkəsinə bütün siyaset adamlarının birlilikdə verdiyi mənfiətdən daha artıq xeyir vermiş olur.

Bu xalqın zehni inkişafı çox məhduddur. Burada yalnız əxlaq, tarix, şeir və riyaziyyat öyrənirlər. Lakin onlara haqq verərək, həmin sahələrdə böyük nailiyyətlər əldə etdiklərini demək lazımdır. Burada riyaziyyat yalnız əməli işlərdə tətbiq olunur. Onun əsas vəzifəsi əkinçiliyi və texnikanın müxtəlif

sahələrini təkmilləşdirməkdən ibarətdir. Tamamilə aydındır ki, riyaziyyatın bu cür tətbiq edilməsi bizdə yüksək qiymət qazanmazdı. Mütərrəd ideyalara və hər cür fəlsəfi incəliklərə galincə, mən onlara bu barədə ən kiçik bir məlumat verməyə çalışırdı, bir şey çıxmadı.

Bu ölkədə heç bir qanun sözləri əlifbada olan hərfərin miqdardından artıq deyildi. Əlifbada isə cəmi iyirmi iki hərf vardır. Ancaq bu qanunların da az bir hissəsi bu qədər uzun sözlə ifadə olunur. Bütün qanunlar ən aydın və ən sadə ifadələrlə tərtib olunub. Bir də əlavə etmək lazımdır ki, bu insanlar qanunda bir neçə mənə tapmaq dərəcəsində zəkali deyildirlər. Qanunlara şərh və izah yazmaq isə onlarda böyük bir cinayət hesab olunurdu.

Burada kitab çap etmək, çinlilərdə olduğu kimi, lap qədim zamanlardan bəri mövcuddur. Ancaq onların kitabxanaları çox da böyük deyildir. Məsələn, ölkənin ən böyük kitabxanası olan kral kitabxanasında min cilddən artıq kitab yoxdur. Bunlar da yüz iyirmi fut uzunluğu olan bir dəhlizdə düzülüb. Mənə bu kitabxananın kitablarından sərbəst surətdə istifadə etməyə icaza verilmişdi. Kraliçanın dülgəri Qlyumdarklıçının otaqlarından birində iyirmi beş fut hündürlüyündə olan taxta dəzgah hazırlamışdı. Zahiri cəhətdən bu dəzgah hər pilləsi əlli fut uzunlığında olan bir nərdivana bənzəyirdi. Bu dəzgah elə bir vəziyyətdə qoyulurdu ki, onun aşağı pilləsi otağın divarından on fut aralı olurdu. Oxumaq istədiyim kitabı divara söykəyirdilər. Mən nərdivanın ən yuxarı pilləsinə çıxıb, üzümü kitaba çevirir və səhifənin başından oxumağa başlayıb, pillə uzunu soldan sağa hərəkət edirdim. Gözlərimin səviyyəsindən aşağıda olan sətrə yetişdikdə, aşağı pilləyə enirdim, beləliklə, bütün səhifəni oxuyub qurtarırdım. Sonra yənə yuxarı pilləyə qalxıb bu sayaqla o biri səhifəni də oxuyurdum. Kitabın səhifələrini ikiəlli tutub çevirirdim. Bu çox çotin bir iş deyildi; cüntki kitabın kağızı bizim kartondan qalın

olmadı. Ən böyük kitabın isə uzunluğu cəmisi on səkkizdən iyirmi futa qədər olardı.

Bu adamların əsləbu aydın, cəsarətli, sadə idi. Onlar hər şeydən artıq lüzumsuz sözlər və cürbəcür bəzək-düzək işlətməkdən çəkinirlər. Mən onların aksariyyətə tarixi və əxlaqi mahiyyətdə olan xeyli kitablarını oxudum. Mənə kiçik və qədim bir elmi əsər xüsuson çox ləzzət verdi. Bu kitab Qlyumdarklıçının yataq otağında olub, onun mürəbbisi, əxlaqi-dini mövzularда çox-çox kitab oxumuş hörmətli və yaşılı xanıma məxsus idi. Alımlər bu əsərə çox da böyük qiymət vermirlər. Ancaq insan nəsinin naqışlıyində danışan bu kitab qadınlar və qara camaat arasında böyük bir hörmət qazanıb. Mən yerli yazılığın bu mövzuda nələr söyleyə biləcəyilə də çox maraqlanırdım. Avropa moralistləri kimi bu kitab da insanın öz təbiəti etibarilə nə qədər zəif, həqiqi və aciz bir məxlüq olduğunu adı sözlər göstərir. Amansız iqlimin təsirlərindən və yırıcı heyvanların qəzəbindən insanların özünü qorumaq üçün nə qədər aciz olduğunu; bu heyvanların bəzilərinin öz gücү, bəzilərinin öz sürəti, bəzilərinin ehtiyatlılığı, bəzilərinin zəhmətsevərliyi ilə insandan nə qədər üstün olduğunu sübut edir. Bu kitab sübut edir ki, son yüz il içərisində təbiət qədim zamanlarda yaşamış insanlara nisbətən, yalnız alayarmışqı insanlar yaradır. Müəllifin fikrina görə, qədim zamanlarda nəhəng insanların mövcud olduğunu düşünmək üçün mühüm dəlillər mövcuddur. Bunu həm tarix, həm də xalq nəğylləri sübut edir. Krallığın cürbəcür yerlərində tapılan yekə sümükler və insan kəllələri də bunun belə olduğunu göstərir. Bu sümük və kəllələr həcm etibarilə indiki xirdalaşmış insanların xeyli böyükdür. Bu mühakimələrdən müəllif gündəlik həyat üçün faydalı olan bir neçə əxlaqi qayda çıxarıb ki, buları burada təkrar etməyə dəyməz.

Mən bu kitabı oxuyanda qeyri-ixtiyari bu məsələ haqqında insanlar arasında əxlaqi mövzularda nəsihətnamələr

yazmayı, eləcə də özünün təbiətlə mübarizədə zəifliyindən şikayətlənməyə nə üçün insanların bu qədər böyük bir həvəsi olduğu haqqında düşünürüm. Mənə elə gəlir ki, bu məsələnin diqqətlə tədqiq olunması, bu cür şikayətlərin həm bizdə, həm də bu xalq içorisində tamamilə səhv olduğunu göstərə bilər.

Buradakı yerlilər, kralın yüz yetmiş altı min piyada və otuz iki min atlıdan ibarət olan ordusunu ilə övünürlər. Ancaq bilmirəm ki, şəhərlərdə tacirlərdən, kəndlərdə isə fermerlərdən ibarət olan bu qəribə köməkçi dəstələrinə ordu demək olarmı? Bu dəstələrə əyanlar və ya xırda zadəganlar komandanlıq edirlər. Onlara heç bir maaş verilmir. Ancaq bu ordu kifayət dərəcədə yaxşı təlim görmüş və gözəl intizama malikdir. Bunda təcəbbülü heç bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, heç bir fermer öz mülkədəninin və hər bir şəhəri şəhərin adlısanlı adamlarının komandası altındadır. Bir də ki, bütün bu başçılardan Venesiyada olduğu kimi səsvermə üsulu ilə seçilirlər.

Mən tez-tez şəhərin yaxınlığında olan iyirmi kvadrat mil böyüklüyündəki meydanda paytaxt qoşunlarının hərbi təlimlərini gördürüm. Bu meydanda olan piyadanın sayı iyirmi beş mindən və atlaların sayı altı mindən artıq olnurdusada, ancaq mən bunları heç bir vəchlə saya bilmirdim; çünkü ordunun tutduğu sahə çox böyük idi. At üstündə oturmuş hər bir atlı yüz fut hündürlüyündə olan bir qülləyə bənzəyirdi. Mən bir dəfə bütün bu atlaların komanda ilə birdən-birə qılınclarını çəkib, havada oynatdıqlarını gördüm. Heç bir xəyal bundan daha əzəmətli və daha heyranedici bir mənzərə təsəvvür edə bilməz. Elə bil ki, göyün üfüqlərində birdən-birə on min şimşək parladı.

Mən çox maraqlanırdım ki, bu padşah necə olub ki, ordu yaratmaq və öz xalqını hərbi intizama öyrətmək fikrina düşüb. Axi, onun torpaqları heç bir yerdə başqa bir dövlət ilə həmsərhəd deyildi. Bu barədə həm deyilənlərdən, həm də tərixi əsərləri oxuyaraq, aşağıdakı şeyləri öyrəndim.

Bir neçə yüz il müddətində həmin bu ölkə də, bir çox başqa dövlətlər kimi bir azara tutulubmuş. Zadəganlar hakimiyyəti öz əllərinə almayı çalışır, xalq öz azadlığını qoruyur, kral isə tam ağılıq uğrunda mübarizə edirdi. Bu səbəbdən əmələ gələn nüfəq, vətəndaş mühərabələrinə səbəb olubmuş. Bu mühərabələrdən axırıncı, hazırlıda hökmranlıq edən padşahın babası zamanında müvəffaqiyyətlə qurtarılıb, bütün partiyaları öz aralarında razılışmağa və bir-birinə güzəştə getməyə məcbur edilmiş. O zaman hamının razılığı ilə bir ordu yaradılmış ki, o da həmişə nizam-intizamın keşiyində durur.

SƏKKİZİNCİ FƏSİL

Kral və kralıcanın ölkənin sərhadlarına sayahətə çıxməsi. Müəllifin onlara birlikdə getməsi. Müəllifin bu ölkəni tərk etməsi barədə atraflı məlumat, onun İngiltərəyə qayitması.

Mən həmişə bu fikirdə idim ki, gec və ya tez azad olacağam. Ancaq bunun nə cür baş verəcəyini qabaqdan bilmədiyim kimi, hər hansı bir plan tərtib etməyi də əlbəttə ki, bacara bilməzdim. Məni buraya gətirən gəmi bu sahillərdə görünən ilk gəmi idi və kral ciddi suratda əmr vermişdi ki, yeni bir gəmi də gəlib çıxarsa, onu mütləq tutub, bütün minikləri ilə birlikdə arabaya qoyub, Lorbrulqrudə gətirsinlər. Kral mənim üçün münasib bir arvad tapmağı çox arzu edirdi. O, istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq bizim sarı bülbülləri qəfəsdə saxladığımız kimi, mənim balalarım da qəfəsdə saxlanılacağına və vaxtilə nəvə-nəticəmin qaribə heyvanlar kimi əyanları ayləndirmək üçün satılıcaqlarını düşündükçə, dəhşətə golirdim. Doğrudur, mənimlə çox mehriban rəftar edirdilər; çünki mən qüdrətli kral və kralıcanın sevimliyi idim. Bütün sarayın diqqəti məndə idi. Ancaq mənimlə olan bu rəftarda da insanlıq ləyaqatımı təhqir edən bir əlamət var idi. Vətənimdə qoyub gəldiyim ailəmi heç bir vaxt yadından çıxara bilmirdim. Mən özüümə bərabər olan insanlar arasında olmayıçıx arzu edirdim. Bir qurbanğa və ya

küçük kimi ayaq altında qalıb, əzilmək qorxusu duymadan küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum.

Nəhayət, mən gözlədiyimdən daha tez və qaribə bir şəkildə azadlığa qovuşdum. Bu qaribə hadisənin necə əmələ gəldiğini bu saat nağıl edəcəyəm.

Mənim bu ölkəyə gəldiyimdən artıq iki il keçirdi. Üçüncü ilin əvvəllerində mən Qlyumdarkılıqla birlikdə kral və kralıcanı krallığın cənub sərhədlərinə olan səyahətlərində müşayiət etməli olduğum. Məni adət üzrə yol qutusunda aparırıdlar. Bu qutu, eni on iki fut olan çox rahat bir otaq idi. Mənim tapşırıqlımla onun içərisində ipək iplərlə möhkəm və böyük bir yelləncək asmışdır. Bu yelləncək məni yoldakı silkintilərdən qoruyur və mən çox vaxt səyahət zamanı onun içində yuxulayırdım. Qutunun damında, düz mənim yelləncayımin üstündə dülər arzuma görə bir qapaq hazırlayıb. Bir kvadrat fut böyüklükdə olan bu qapaq isti olan vaxtlarda temiz hava gəlmək üçün idi. Mən istədiyim zaman bu qapağı siyirmə taxta vasitəsilə açıb-örtə bilərdim.

Biz səyahət etdiyimiz yerə çatdığınız vaxt, kral dəniz sahilindən on səkkiz ingilis mili məsafədə olan Flenflasnik şəhəri yaxınlığındakı qasrində bir neçə gün qalmaq qorarına gəldi. Qlyumdarkılıq və mən bu uzun səyahətdən çox yorulmuşdum. Mən azaciq zökəm olmuşdum. Yazıq qız isə elə azarlamışdı ki, öz otığında qalmalı olmuşdu. Mən okeani çox görmək istəyirdim. Əgər mənə bir zaman azadlıq qismət olacaqdısa, bu, yalnız okean sayəsində mümkün ola bilərdi. Mən özümü həqiqətdə olduğundan daha bərk xəstələnmış kimi göstərdim və xahiş etdim ki, çox sevdiyim cavan saray xidmətçisi ilə birlikdə mənə təmiz dəniz havası almağa icazə versinlər. Bu oğlan ilə birlikdə məni bir neçə dəfə gəzməyə buraxmışdır. Qlyumdarkılıçın buna necə həvəssiz razılıq verdiyini heç bir zaman unuda bilmərəm. Elə bil ki, o, başıma

nə gələcəyini bilərək, ağlaya-ağlaya məni göz bəbəyi kimi qo-rumağı həmin xidmətçiye döna-döna təşərirdi.

Həmin xidmətçi içərisində yelləncəkdə uzanmış olduğum qutunu götürdü və yarım saat piyada yol getdikdən sonra biz qayalıq dəniz sahilinə çatdıq. Burada mən ona buyurdum ki, qutunu yera qoysın. Mən pəncərəni açıb, həsratla okeanın sularına baxdım. Özümü yaxşı hiss etmədiyimdən xidmətçiye söylədim ki, yatmaq istəyirəm. Ümid edirdim ki, yatsam, bir qədər yüngülləşərəm. Mən uzandım və xidmətçi soyuq dəyməsin deyə, pəncərələri möhkəm bağladı. Bir az sonra yuxuya getdim. Sonra nələr olduğunu bilmirəm. Ancaq güm-an edirəm ki, xidmətçi uzun zaman oturub, mənim keşiyimi çəkməmişdi. Yəqin ki, o, yuxu zamanı mənim başıma heç bir təhlükəli iş gəlməyəcəyini fikirləşib, qayaların arasında quş yuvası axtarmağa getmişdi. Mən dəfələrlə öz pəncərəmdən görmüşdüm ki, o, qayaların arasında belə yuvalar təpib oradan yumurta götürür. Hər nə isə, mən siddətli təkandan ayıldım. Ela bil, kim isə qutumun üstünə vurulmuş halqanı siddətla çəkdi. Mən qutumun havaya qalxdığını sonra böyük bir süratdə getdiyini hiss etdim. Birinci təkan vurulduğuda, az qalmışdı ki, yelləncəkdən yixılam, ancaq sonra hərəkət daha müvazinətlə oldu. Mən bir neçə dəfə var gücümə bərkədən çıçırdım, amma heç bir şey çıxmadı. Mən pəncərədən baxaraq, yalnız buludları və səmanı gördüm. Başının üzərində qanad səslərinə bənzəyən bir xışlı eşidib, yavaş-yavaş öz vəziyyətimin nə qədər təhlükeli olduğunu anlamağa başladım. Yəqin ki, bir qara quş dimdiyilə mənim qutumun halqasından yapışib, havaya qaldırmışdı ki, ordan məni daşların üstüne salınsın və qutunun qırıntıları altından bədənimini çıxarıb yesin. Bu ağıllı quşlar canaqlı bağaların canağını qırıb, ətlərinin yemək istəyəndə də belə edirlər.

Bir neçə dəqiqə keçdikdən sonra hiss etdim ki, xışlı artdı və qanadların hərəkəti sürətləndi. Mənim qutum küləkli

bir gündə dirəkdən asılmış lövhə kimi o yan-bu yana yırga-lanırdı. Başının üstündə qəzəbli bir çığırtı və zərbə səsləri eşitdim. Birdən-birə elə sürətlə dik aşağı düşdüyüm hiss etdim ki, nəfəsim tutulan kimi oldu. Dəhşətli bir su şappılıtı eşidildi. Bu səs qulaqlarında Niaqara şəlalasının gurulusundan daha bərk səslandı. Bir an man qatı bir qaranlığa batdım, sonra qutum yuxarı qalxmağa başladı və pəncərələrin üst tərəfindən işıq gördüm. İndi bildim ki, dənizə düşmüşəm. Görünür, məni havaya qaldıran qara quşun üzərinə iki-üç rəqib hücum edib, onun qənimətini əlindən almaq istəyibmiş. Onlarla vuruşan zaman qara quş məni dimdiyindən buraxıbmış. Qutunun altında olan ağır dəmir təbəqələr havadan enən zaman onun müvazinətini saxlamasına və suya düşərkən parçalanmamağına kömək edibmiş. Qutunun divarları bir-birinə möhkəm bitişmiş, qapıları isə rəzə ilə bağlanmayıb, siyirmə pəncərə kimi aşağı-yuxarı açılırdı. Bir sözla, mənim otağım çox kip bağlandıqdan içərisinə su az keçmişdi. Mən böyük bir çətinliklə yelləncəkdən düşüb, damda olan qapını açmağa cürət etdim ki, içəri bir qədər təmiz hava gəlsin; çünki havasızlıqdan az qala boğulurdum. Bu dəqiqələrdə mən dəfələrlə öz əziz Qlyumdalkılıçının yanında olmayı nə qədər arzu etmişdim. Mənim ondan ayrıldığımdan yalnız bircə saat keçməsinə baxmayaraq, aramızda sənki böyük bir uğurum əmələ gəlmişdi. Ən qorxunc təhlükələr hər tərəfdən mənə üz verib, bütün diqqətimi cəlb etmişdi. Bununla bərabər, öz ya-zıq dayacıımı yadına saldıqdə, mənim itməyimin ona necə ağır gələcəyini, bütün ümidişlərinin boşça çıxdığını və kralıcanın ondan narazı qalacağını düşündükə ağlamaqdan özümü saxlaya bilmədim. Yəqin ki, çox az səyyahlar mənim düşdüyüm bu çətin və təhlükəli vəziyyətə düşmüşdülər. Mən qutumun parçalanacağını və ya küləyin vurub, onu çevirəcəyini hər an gözləyə bilsərdim. Tək bircə pəncərə şüəsi simmiş ol-sayıdı, mən yəqin hələk olacaqdım. Bu şüəni nazik bir dəmir

barmaqlıq qoruyurdu. Mən kiçik dəlmə-deşikdən içəri su dolmağa başladığını gördükdə, bacardığım kimi bunları tutmağa çalışdım. Qutumun qapağını açmağa qüvvəm çatmadı; yoxsa, mütləq lunu edib, yuxarı çıxardım. Orada mən hər tərəfi bağlı olan (əgər belə demək mümkünsə) bu anbarda qalıb boğulmaqdansa, bir neçə saat artıq yaşaya bilərdim. Ancaq bu qutu suyun üzərində, hətta bir neçə gün sağ-salamat qala bilsaydı, mən yenə də mütləq acıdan və soyuqdan ölürdüm. Beləliklə, hər dəqiqə ölümümü gözləyə-gözləyə, hətta bunu arzu edə-edə dörd saata qədər vaxt keçirdim.

Söylədiyim kimi, qutumun yan divarlarında iki möhkəm qulp var idi. Məni at üstündə aparan xidmətçi qayış kamərinin bu qulpdan keçirib, onu belinə bənd edərdi. Birdən-birdə bilmirəm mənəməi elə gəldi, yoxsa doğrudanım həmin bu qulplara bir şeyin toxunduğuñu hiss etdim. Bundan sonra mənə elə qoldı ki, qutumu çəkir və ya yedəkləyib aparırlar. Bəzən mən qutumun dərtildiğini hiss edirdim. Qutum dənizə veyli batmış və otağım qaranlıqlaşmışdı. Bütün bunlar məndə köməyimə kimin gələ biləcəyini bilmədiyim halda, xilas olmağa zoif bir ümidi doğururdum. Mən döşəməyə bənd edilmiş stillardan birini açmağı qorara aldım və onu yuxarı qapağın düz altında böyük bir çətinliklə yenə yera bənd etdim. Bir az əvvəl həmin qapağı açmışdım. Stulun üstünə çıxıb, ucadan köməyə çağırmağa başladım. Sonra yaylığımı bir ağaca bağlayıb, onu qapaqdan bayır çıxardım və yelləməyə başladım ki, əgər həqiqətən yaxınlıqda gəmi və ya qayıq varsa, bununla onların diqqətini cəlb edim və dənizçiləri başa salım ki, bu qutunun içində bədbəxt bir insan var.

Ancaq bütün bu işarələrə heç bir cavab almadım. Bununla bərabər, qutumun daim irəliyə doğru hərəkət etdiyini duyurdum. Təqribən bir saat keçdi. Birdən qutumun qulplu tərəfi bərk bir şeyə toxundu. Mən qorxdum. Bunun qaya olduğunu zənn etdim. Qutumun əvvəlkindən daha bərk yırğalandığını

duydum. Otağının damında, aşağı salınan və sanki halqaya keçirilən bir buraz səsi – zəif bir cirili eşitdim. Bundan sonra qutumun yuxarı qaldırıldığını duydum. Mən yenidən ucunda yaylıq olan ağacı dəlikdən çıxarıb, səsim tutulana qədər bağırdım. Bunun cavabında üç dəfa təkrar olunan uca çığrıtlar eşitdim. Mənim duydugüm həyacanı yalnız başlarına belə ağır fəlakətlər gələn adamlar başa düşə bilsərlər. Başımın üstündə ayaq tappılıtları eşitdim. Kim isə ucadan ingiliscə bu sözləri çıçırdı: "Əgər içəridə bir adam varsa, səsini çıxarsın!" Cavab verdim ki, mən bədbəxtliyimdən dünyada ağılli bir məxluqa üz verə biləcək ən ağır fəlakətlərə düşər olmuş bir ingilisəm və onlara and verdim ki, məni bu zindandan qurtarsınlar. Bunun cavabında həmin səs söylədi ki, artıq təhlükədən qurtarmışam; cünki qutumu gəmiyə bağlayıblar. Bu saat dülər gəlib, qutumun damında, məni çıxarmaq üçün lazımı genişlikdə bir deşik açacaq. Mən cavab verdim ki, nə-haş yerə vaxt itirməsinər. Qoy gəminin əmələlərindən biri barmağını qutunun halqasına keçirib onu sudan çıxartıvə və kapitanın otağına aparsın. Bu sözlərimdən bəziləri elə güman etdi ki, mən dəliyəm, bəziləri isə qəhhəhə ilə gülüməyə başladı. Doğrudan da mən tamamilə yaddan çıxarmışdım ki, indi özüm boyda və mənimlə bir qüvvədə olan adamlar arasındaydım. Dülər gəldi və bir neçə dəqiqənin içində dörd kvadrat fut enliyində bir deşik açdı. Sonra içəri kiçik bir nərdivan salladılar və mən yuxarı çıxdım. Bu vaxt özümü o qədər zoif hiss etdim ki, bu adamlar məni qucaqlarına alıb, gəminin göyərtəsinə çıxardılar.

Heyrət içində qalmış dənizçilər mənə suallar yağıdırırlılar. Ancaq bunlara cavab verməyə məndə taqət yox idi. Mən bu cirtdanları görüb, özümü itirmişdim. Nəhəng adamlar və nəhəng şeylər arasında yaşamağa o qədər alışmışdım ki, bu kiçikboylu adamlar mənə çox miskin və eybacır görünürdürlər.

Nəhayət, ləyaqətli və hörmətli bir şöpsirli olan kapitan mister Tomas Vilkoks huşumu itirməkdə olduğumu görüb, məni öz otağına apardı. Orada mənə qüvvə dərmanı verdi və bir qədər dincəlməyi məsləhət görüb, yatağa uzandı. Bu, doğrudan da mənim üçün son dərəcə zəruri idi. Yuxuya getməmişdən avval mən kapitana söylədim ki, qutumun içində çox qiymətli mebel var, onları itirmək heyifdir. Orada gözəl bir yelləncək, səfər yatağı, iki stul, bir stol və kamod var. Otağın bütün divarlarına ipək və pambıqdan toxunmuş parçalar çökülmüşdi. Kapitandan xahiş etdim ki, dənizçilərdən birinə mənim qutumu onun otağına gətirməsini əmr etsin. Burada mən qutumu açıb, bütün sərvətimi ona göstərmək istəyirdim. Kapitan bu sərsəmləməni eşidib, elə güman etdi ki, sayıqlayıram. Ancaq məni sakit etmək üçün söz verdi ki, arzumu yerinə yetirəcəkdir. Sonra o, göyərtəyə çıxıb, bir neçə dənizçiye əmr etmişdi ki, mənim qutumun içinə gərsinlər. Onlar mənim şeylərimi çıxarımış, divarlar çəkilmış parçaları qoparmışdır. Təəssüf ki, stullar, kamod və yataq xeyli xərab olmuşdu. Dənizçilər şeylərin döşəməyə bərkidilmiş olduğunu bilmədiklərindən zorla çəkib qoparmışdır. Onlar qutunun içərisində maraqlı sayidləri bütün şeyləri və gəmidə işə yaraya biləcək bir neçə taxtanı çıxarıb gətirmişdir. Qutu isə dənizdə qalmışdı. Onun içi az zamanda su ilə dolmuş və batmışdı. Mən çox şad oldum ki, bu zaman özüm orada deyildim. Yəqin ki, bu mənzərə axı illərdə başıma gələn bütün fəlakətləri yadına salıb, məni kədərləndirəcəkdi.

Mən bir neçə saat yatdım. Ancaq rahat yata bilmədim. Yaxın zamanda başıma gəlmış hadisə və fəlakətləri hey yuxumda gördüm. Hər halda mən bir qədər dincələrək, özümü xeyli yaxşı hiss edirdim. Axşam saat səkkiz olardsı. Kapitan mənim çoxdan bəri ac olduğumu bilib, əmr etdi ki, tez axşam yeməyi gətirsinlər. O, gözümdə dəlilik əlamətləri görünmədiyinə əmin olub, tamamilə rəbitlə bir surətdə danışdığını gördükdə

məni nəşə ilə qonaq etməyə başladı. Biz tək qaldıqda xahiş etdi ki, başıma gələn macəraları danışım və bu qəribə qutunun içində necə düşdüyümüz izah edim. O söylədi ki, günortaya yaxın müşahidə borusu ilə mənim qutumu görmüş; əvvəlcə bunun bir yelkənlü gəmi olduğunu güman edib, öz gəmisinin yolu üstündə olduğu üçün ona yanaşıb, bir qədər suxarı almaq istəmişdir; cümlə gəmidə suxarı qurtarmaq üzrə imiş. Yaxına galib, sahv etdiyini gördükdə, bu şeyin nə olduğunu bilmək üçün bir qayiq göndərib. Dənizçilər qorxmış halda geri qayıdır, and içiblər ki, üzən bir evə rast gəliblər. Kapitan onlara gülüb, özü qayığa oturub və dənizçilərə əmr edib ki, özlərilə iki möhkəm kəndir götürsünlər.

Dəniz sakit olduğu üçün kapitan bir neçə dəfə qutumun ətrafinə hərəkət etdi, bu qutunun dəmir barmaqlı pəncərələri olduğunu görüb. Qutunun qapı-pəncərəsiz divarında o, iki möhkəm qulp görüb, əmr etdi ki, kəndiri bunlardan birinə keçirsinlər, sandığımı (o, buna belə ad verirdi) yedəkləyib gəmiyə aparsınlar. Bunu qurtardıqdan sonra kapitan əmr etdi ki, o biri kəndiri qutunun damında olan halqaya keçirib, sandığımı gəminin göyərtəsinə qaldırmağa çalışınlardı. Ancaq bu sandıq o qədər ağır imiş ki, gəminin bütün əmələləri nə qədər çalışıblarda da, onu iki və ya üç futdan artıq qaldıra bilməyiblər. Kapitan söyləyib ki, onlar mənim qutumun desiyindən uzatdıığım ucuna yaylıq bağlanmış ağacı görüb, bu nəticəyə gəliblər ki, sandığın içində bədbəxt bir adam vardır.

Kapitandan soruşdum ki, mənim qutuma rast goldıkları yerdə gəminin yaxınlığında nəhəng quşlar görüblərmi? Bunu cavabında kapitan söylədi ki, dənizçilərdən biri şimala doğru uçan üç qara quş görmüşdür. Ancaq bunlar ona adı quşlar boyda görünmüdü. Bu, yəqin ki, quşların xeyli uca-da uçduqları ilə izah oluna bilər. Kapitan mənim bu sualı niyə verdiyimi başa düşə bilmədi. Sonra ondan soruşdum ki, biz qurudan çoxmu uzaqdayıq? Bu suala o, cavab verdi ki,

tam dürüst hesaba görə, ən yaxın sahil bizzən yüz liq qədər uzaqdadır. Mən onu inandırmağa çalışdım ki, çox səhv edir; çünkü mən yaşadığım ölkəni cəmisi dənizə düşdüyümdən təqribən iki saat əvvəl tərk etmişdim.

Bu zaman kapitan gizli bir görkəm alıb, məsləhət gördü ki, mənim üçün ayırdıqları kayuta gedib, doyuncu yatım. O, işarə etdi ki, çakdiyim iztirablardan, yəqin ki, husum bir qədər pozulmuşdur. Mən onu inandırdım ki, onun mehbəbanca qonaqpərvərliyi sayesində özümü çox gözəl hiss edirəm.

Onda o, mənimlə tamamilə açıq danışmağa icazə istədi. Əlbəttə, mən buna razılıq verdim. Kapitan bir qədər süküdən sonra məndən soruşdu ki, bəlkə mən müdhiş bir cinayət işlətmışəm və buna görə də caza olaraq məni bu sandığa salıb, dənizə buraxıblar; bəlkə, bunun nəticəsində mənim ağlılm bir qədər çəşmişdir. O dedi ki, bəzi ölkələrdə ən dəhşətli caniləri sıniq-salxaq bir qayığa oturdub, dənizə buraxmaq adəti ona məlumatdır. Kapitan əlavə etdi ki, mən heç bir şeyi gizlətmədən, onunla açıq danışa bilmərəm. Əlbəttə, belə bir canını öz gəmisinə aldığı üçün o heç bir zaman özünü əfv etməyəcəkdir. Ancaq iş-işdən keçdiyi üçün söz verir ki, məni sağ-salamat ən yaxın limana aparacaqdır.

Mən də kapitanın xahiş etdim ki, bir qədər səbərlı olub, bütün danışqlarımı diqqətlə dinləsin. Mən İngiltəradən çıxdığım gündən ta o, mənim qutumu göründəyə qədər başıma gələn bütün macəranı tamam-kamal ona danışdım. Həqiqət həmişə ağıllı və düşüncəli adamın qəlbini yol tapar. Tamamilə təbiidir ki, dərin ağıl sahibi və təhsil görmüş bir adam olan bu möhtərəm cənab mənim sözlərimin doğruluğuna və səmimiliyinə tezliklə inandı. Onun axırıncı şübhələrini dağlımaq üçün kapitandan xahiş etdim ki, kamodumu bura gətirmələrini əmr etsin. Kamodun açarı cibimdə id. Kamodu açıb, belə qəribə bir surətdə tərk etdiyim ölkədə topladığım nadir şeylərdən ibarət kiçik kolleksiyani kapitana göstərdim.

Bu şəhərin içərisində kralın saqqalının tüklərindən hazırladı-ğım daraqdan başqa, kralicanın böyük barmağının dırnağının qırıntılarından düzəldiyim daraq da var idi. Bu kolleksiya hər biri bir futdan yarım yarda qədər olan iynə və sancaqlardan, kralicanın başı darandığı zaman yiğdiğim saçlardan, onun çəçələ barmağından çıxarıb, boyunbağı kimi boğazına taxdı-ğ qızıl üzükdən ibarət idi. Kapitandan xahiş etdim ki, mənə göstərdiyi xidmətin müqabilində minnətdarlıq əlaməti olaraq, bu üzüyü qəbul etsin; ancaq o, qəti surətdə imtina etdi. Mən öz əlimlə bir xanımın ayaq barmağından kəsdiyim döyənəyi də göstərdim. Bu döyənək iri alma boyda idi, özü də o qədər bərk idi ki, İngiltərəyə qayıtdıqdan sonra ondan bir qədəh hazırladı və onu gümüş haşiyə içinə aldım. Nəhayət, kapitana siçan dərisindən olan şalvarımı göstərdim.

Kapitanı çox çatınlıkla razi edə bildim ki, bir saray nökərinin dişini məndən hədiyyə olaraq qəbul etsin. O, həmin bu dişi böyük bir maraqla nəzərdə keçirirdi. Kapitan bu hədiyyəni belə boş bir şeyi layiq olmadığı dərəcədə böyük bir təşəkkürlə qəbul etdi. Təcrübəsiz bir həkim Qlyumdalkılıçın nökarlarından birinin dişi ağırdığı zaman sohvən onun sağlam dişini çəkmışdı. Mən həmin bu dişi təmizləyib, qəribə bir şey kimi öz kamodumda saxlamışdım. Bu dişin uzunluğu bir fut, diametri isə dörd düym olardı.

Kapitan mənim bu səmimi söhbətimdən çox razi qaldı. O ümidi edirdi ki, mən İngiltərəyə qayıtdıqdan sonra bütün bunları yazıb, kitab halında çap etdirəcəyəm. Onun fikrinə, beləliklə, mən insanlığa böyük bir xidmət etmiş olaram. Kapitana söylədim ki, mənim bu macəramın diqqəti cəlb edə biləcəyinə gümanım azdır. Dədim ki, hazırda oxucuları heç bir şəylə heyrətləndirmək olmaz. Bir çox müəlliflər həqiqətdən çox, öz şöhrətpərəstlik və mənfaətlərini tomin etməyə çalışıb, avam oxucuları ən qəribə uydurmalarla cəlb etməyə can atırlar. Onların hekayələrinə nisbatən mənim kitabım yəqin ki,

solğun və darıxdırıcı olacaq və heç bir kəsin diqqətini cəlb etməyəcəkdir. Hər halda, haqqında söylədiyi xoş sözlər və verdiyi məsləhət üçün kapitana təşəkkür etdim.

Kapitan mənim belə ucadan danışdıǵıma təccüb etdi və yaşıdığım həmin ölkənin kral və kralığının kar olub-olmadıqlarını soruşdu. Mən ona izah etdim ki, uzun müddət nəhənglər arasında yaşıdığımın nəticəsidir. Onlarla mən elə ucadan səhbət edirdim ki, elə bil qüllənin başında duran bir adamlı danışdım.

Boynuma aldım ki, onu diniyəndə mənə elə gəlir ki, guya o, piçılı ilə danışır. Aldığım başqa bir təsiri də ona söylədim; gəmiyə çıxıb, ətrafimdə dənizçilər toplandığı zaman onlar mənə rast gəldiyim boyca ən kiçik məxlular kimi göründülər. Doğrudan da, gözlərim nəhəng şeylərə o qədər alışmışdı ki, mən güzgüdə özümü baxa bilmirdim; çünkü bu, özümün nə qədər kiçik olduğum barədə məndə xoşa gəlməyən duyğular oyadırdı.

Kapitan mənə söylədi ki, yemək zamanı mənim hər bir şeyə diqqətlə baxdığını və çox zaman özümü gülməkdən zorla saxladığımı sezib. Mənim belə qəribə raftarımın səbabını başa düşmədiyindən elə zənn etmişdi ki, ağlım bir qədər çəşib.

Ona cavab verdim ki, müsahidəsi tamamilə doğrudur, qoy özü düşünsün: üç pens boyda bir boşqab, bir uduma yeyilə bilən bir donuz budu, fındıq qabığı boyda fincan və sair bu kimi şeyləri gördükdə, gülməyə bilərəmmi?

Kapitan bu zarafatımı yaxşıca başa düşüb, gülə-gülə mənə qədim bir ingilis məsəli ilə cavab verib dedi ki, mənim gözlərim mədəmdən böyükdür. Çünkü bütün günü heç bir şey yemədiyimə baxmayaraq, iştahamın olmadığını görmüşdə. O, gülə-gülə dedi ki, qara quşun mənim qutumu dimdiyində aparlığıni və çox yüksəklərdən necə dənizə düşdüyümü özü görüb zövq almaq üçün yüz funt verərdi; çünkü bu, gələcək nəsillərə yadigar olmaq üçün təsvir edilə biləcək bir mənzərə idi.

Kapitan Tonkindən¹ imiş və İngiltərəyə geri qayıdanda külək onu şimal-şərqə, 44° şimal en dairəsinə və 143° şərq uzunluq dairəsinə qədər kənara aparıbmış. Lakin onlar məni gəmiyə çıxartdıqdan sonra passat küləyi əsməyə başlayıb, biz uzun müddət cənuba doğru getdik. Yeni Hollandiyani keçdikdən sonra biz qərbə və cənub-qərbə doğru yönəldik, sonra cənuba və cənub-qərbə doğru getdik və nəhayət, Ümid burnunu döndük. Bizim bu səfərimiz çox yaxşı keçdi və mən onu təsvir etməklə oxucunu yormayacağam. Kapitan yolda bir-iki dəfə yemək və təzə su götürmək üçün limanlara yan aldı. Ancaq mən Daunsa çatana qədər gəmidən bir dəfə də olsun çıxmadım. Bura isə xilas olduqdan doqquz ay sonra 1706-ci il iyünün 3-də gəlib çatdıq. Mən gəmidə getmək haqqı olaraq, bütün var-yoxumu kapitana təklif etdim. Ancaq o, bircə fartinq də almadı. Biz bir-birimizdən dost kimi ayrıldıq və kapitan mənə söz verdi ki, Redrifo - mənim yanına gələcək. Kapitandan borc aldığım beş şillinqə bir at və boladçı tutdum.

Yolda mən xırda ağacları, evləri, adamları və ev heyvanlarını seyr edərkən, çox zaman elə bilirdim ki, yenə Liliput-təndayam. Yolda qabağıma çıxan adamları basıb ozməkdən qorxaraq, çox zaman bərkdən çığırırdım ki, kənara çökilsinlər. Az qalmışdı ki, bu qabalığım mənə çox baha tamam olsun. Bir-iki dəfə az qaldı ki, vurub, başımı yarsınlar. Ətrafdakı yerləri çox böyük çətinliklə tanıya bilirdim. Evimin yolunu başqalarından soruşmali oldum. Xidmətçi qapını açdı, mən içəri girində başım qapının yuxarısına dəyməsin deyə (darvaza altında keçən qaz kimi) başımı aşağı əyildim. Arvad yürüüb, məni qucaqlamaq istədi, ancaq onun boyunun üzümə çatması üçün mən onun dizindən də aşağı əyildim.

Qızım xeyir-duamı gözləyərək, diz çökdü. Lakin mən nəhəng adamlarla danışdıǵı zamanda həmişə başımı yuxarı qaldırmağa öyrəşdiyimdən onu heç görmədim. Xidmətçilərə

¹ Tonkin – Hind-Çinə bir şəhər adıdır.

Üçüncü hissə

LAPUTAYA, BALNİBARBİYƏ, LAQQNEQQƏ, QLABDOBDRİBƏ VƏ YAPONİYAYA SƏYAHƏT



və evdə olan bir-iki tanış adama isə nəhənglərin cırtdanlara baxdığı kimi, yuxarıdan aşağı baxırdım. Mən ürəyimdə arvadımı danlayırdım ki, yəqin, həddindən artıq qonaqt etmişdir; çünki həm özü, həm də qızım mənə çox xirdaca görünürdü. Müxtəsər, mən özümü o qədər qəribə aparırdım ki, yaxın adamlarım mənim dəli olduğumdan şübhələnməyə başladılar. Bunları ona görə qeyd edirəm ki, vordış və yanlış duyğuların nə qədər böyük bir qüvvəyə malik olduğunu göstərim.

Mənimla ailəm və dostlarım arasında əmələ gələn bu anlaşılmazlıq tezliklə aradan qalxdı: ancaq arvadım təntənəli surətdə elan etdi ki, mən bir də dəniz üzü görməyəcəyəm. Buna baxmayaraq, məşum tale öz hökmünü başqa cür verdi və oxucunun tezliklə görəcəyi kimi, hətta arvadım da məni vətəndə saxlaya bilmədi. Bununla məşum səyahətlərimin əhvalatının ikinci hissəsini qurtarıram.

BİRİNCİ FƏSİL

Müəllifin üçüncü səyahətə çıxması. Dəniz qul-durları tərəfindən tutulması. Qəddar hollandiyalı. Müəllifin boş bir adaya çıxması. Laputaya qəbul edilməsi.

Mən evə qayıtdıqdan on gün sonra üç yüz tonluq "Xoş Ümid" gəmisinin kapitanı kornuelsli kapitan Vilyam Robinson yanına gəldi. Keçmişlərdə onun komandası altın-da Levanta işləyən bir gəmidi corrahlıq edərdim. O, mənimlə qardaş kimi dolanar, heç bir zaman məni özüna tabe bir adam hesab etməzdı. Görünür ki, köhnə bir dost kimi görüşümə gəlmışdı. Hər halda birinci görüşdə bizim aramızda uzun zaman bir-birilə görüşməyən dostlar arasında gedən adı danışqlardan artıq bir səhbət olmadı. Sonra o, tez-tez yanına gəlməyə başlıdı və məni sağ-salamat gördüyü üçün dəfələrlə öz şadlığını bildirib, İngiltərədən ayrılmamağı qəti surətdə qorara alıb-almadığımı soruşdu və özünün iki aydan sonra Şərqi Hindistana getmək niyyətində olduğunu söylədi. Axırda bir çox üzrxahlıq və müqəddimədən sonra məni öz gəmisində corrahlıq vəzifəsinə dəvət etdi. Kapitan dedi ki, mənim bir corrah köməkçim də olacaqdır və mənə ikiqat artıq maaş verəcək. Nəticədə, əlavə etdi ki, gəmini idarə etmək işində mənim məsləhətlərimlə hesablaşmağı öhdəsinə alır;

çünki mən gəmiçilik işini ondan az bilmirəm və onunla bir dərəcədə gəmi idarə edə bilərəm.

Kapitan mənə xeyli tarifli sözlər söylədi. Mən onu yaxşı bir adam kimi tanıdığımdan təklifində boyun qaçıra bilmədim. Başında gələn bütün fəlakətlərə baxmayaraq, dünyani görmək həvəsi məni əvvəlcə qüvvəsi ilə cəlb edirdi. Arada bircə çətinlik qalmışdı ki, o da arvadımı razi etməkdən ibarət idi. Nəhayət, mən bu səyahətdən uşaqlarımız üçün hasil olacaq faydalari sayıb, onu razi saldım.

Biz 1706-ci il avqustun 5-də lövbər qaldırıb, 1707-ci il aprelin 11-də Sen-Jorj fortuna çatdıq. Orada üç həftə qaldıq. Biz gəminin əmələlərini artırımlı idik; çünki dənizçilər arasında xəstələnənlər çox idi. Oradan Tonkinə yola düşdük. Tonkında kapitan çox qalmağı qət etdi; çünki ona lazıim olan mallar bir neçə aydan tez hazırlanıb, gəmiyə təhvil verilə bilməzdi. Burada dayanarkən, əmələ gələn masrofi qismən ödəmək üçün kapitan kiçik bir gəmi satın alıb, onu işə gedən mallarla doldurdu və mənim komandam altında qonşu adalarə göndərdi. O, Tonkında öz işlərini gördüyü müddətdə bu malları satmayı mənə tapşırımdı.

Gəmida məndan başqa on dörd nəfər əmələ var idi. Bunlardan üçü yerli idi. Biş sahildən ayrıldıqdan üç gün keçməmiş şiddətli külək bizi əvvəlcə şimal-şərqə, sonra isə şərqə tərəf apardı. Bundan sonra şiddətli qərb küləyinin sakitləşmədiyinə baxmayaraq, hava sakitləşdi. Onuncu gün dalımızca iki quldur gəmisi dündü. Bizim çox yüklənmiş olan gəmimiz sürətlə gedə bilmirdi. Buna görə də bir az sonra onlar bizə çatıldılar.

Gəmilər bizim gəmiyə yan aldı və hər iki quldur gəmisinin kapitanı demək olar ki, eyni zamanda öz adamları ilə birlikdə bizim gəmiyə doluşdu. Hər cür müqavimət mənasız olduğundan, mən əvvəlcədən komandaya əmr verdim ki, üzü üstə yərə uzansınlar. Bunun sayəsində nahaq qan tökülmədi. Qul-

durlar bizim el-ayağımızı möhkəm sarıyıb, üstümüzə keşikçi qoymaqla kifayətləndilər və gəmini axtarmağa başladılar.

Mən quldurların arasında bir holländiyalı olduğunu gördüm. Görünür ki, o, gəmi komandırı olmasa da, quldurların arasında nüfuz sahibi idi. O, həmin saat bizim ingilis olduğumuzu bildi və hamımızı söyə-söyə and içdi ki, bizi dal-dala bağlayıb dənizə atacaq¹. Mən ona müraciətlə xahiş etdim ki, bizim xristian və protestant, həm də onun ölkəsinə dost bir dövlətin təbəələri olduğumuzu nəzərə alsin. Ona görə o, bizi hədələməyib, əksinə komandirin hüzurunda müdafiə etməlidir. O, öz təhdidlərini ara verməyib, yoldaşlarına müraciətlə qızışın bir surətdə, yaqın ki, yapon dilində na isə söyləyərək, tez-tez "xristianus" sözünü təkrar edirdi.

Bu iri gəminin kapitanı yapon idi, Holländiya dilində azca danışa bilirdi. O, mənə yanaşib, bir neçə sual verdi. Mən bu suallara çox hörmətlə cavab verdim və o, söz verdi ki, bizi öldürməyəcəklər. Mən ikiqat əyilib, kapitana təzim etdim və holländiyalıya müraciətlə dedim ki, bir büt pərəstən qardaşım olan bu xristiandan daha mərhəmətli olduğunu görmək mənim üçün çox kədərlidir. Düşünmədən söylədiyim bu sözlərimin tezliklə peşmanlılığını çəkdim. Həmin yaramaz holländiyalı dəfələrlə kapitana müraciət edib, məni dənizə atmağı xahiş etdi, nəhayət, işi o yerə yetirdi ki, mənə ölümən də ağır olan bir cəza təyin etdirdi. Mənim adamlarımı bərabər surətdə bölbüb iki quldur qayığına oturdular. Bizim gəmiyə isə yeni komanda təyin etdirər. Məni kiçik bir yelkənlə qayığa oturtmağı və dörd günlük azuqə ilə küləyin və dalğaların ixitiyarına buraxmağı qərara aldılar. Yaponiyalı kapitan o qədər mərhəmətli bir adam idi ki, mənim üçün təyin edilən ərzəq miqdarnı öz ehtiyati hesabına ikiqat artırıb, məni axtarma-

ğı qadağan etdi. Mən qayığa minərkən, holländiyalı gəminin göyərtəsində durub, məni ağızına gələn hər cür söyüşlərə səybə lənət yağıdırırdı.

Biz quldur gəmilərinə rast gəlməzdən təxminən bir saat əvvəl hesablaşdıb, 46° şimal en və 183° şərq uzunluq dairəsində olduğumuzu təyin etmişdim. Quldurlar gözdən itdikdən sonra mən cibimdə gəzdirdiyim müşahidə borusunu çıxarıb, üfükü diqqətlə gözdən keçirməyə başladım. Cənub-şərq tərəfdə bir neçə ada gördüm. Yelkəni qaldırıb, onlara tərəf getdim. Səmt küləyi əsdiyi üçün üç saatdan sonra bu adalarдан ən yaxında olanına çatdım. Qayaların üstündə xeyli quş yuvası görünürdü və mən heç bir əziyyət çəkmədən xeyli yumurta yığdım. Yanında caxmaq, daş və qov var idi. Ondan yandırıb, quru dəniz otu və çirpişlardan tonqal qalayaraq, külləmə yumurta bişirdim. Axşam yeməyim bundan ibarət oldu. Çünkü ərzəğimi mümkin qədər saxlamaq istayırdım. Bir qayanın altında yerə quru ot sərib, gecəni çox yaxşı yaddım.

Ertəsi gün o biri adaya, oradan isə üçüncü və dördüncü adaya getdim. Bu darixdirici və yorucu səyahətimin yalnız beşinci günü, nəhayət, bu adaların ən şərqdə olmasına çatdım. Bu ada dənizin çox uzaq bir guşosində idi. Bu adaya yetişmək üçün beş saatdan artıq yol getməli oldum. Adanın sahilərinə yan almaq mümkün deyildi. Yalnız uzun müddət axtarışdan sonra adaya çıxmək üçün əlverişli bir yer tapa bildim. Bura kiçik bir körfəzdən ibarət idi, mənim qayığım kimi iki-üç qayıq zorla yerləşə bilərdi. Ada daşlıq olub, torpağı münbət deyildi. Yalnız orada-burada qayaların arasında xirdəcə ətirlə kollar bitmişdi.

Mən ərzəğimi çıxarıb, bir qədər yeyib qarnımı doydurdum. Bütün qalan ərzəği böyük bir diqqətlə sahildəki qayalar arasındakı mağarada gizlədirdim və gecəni burada keçirməyi qərara aldım. Qayaların arasından xeyli yumurta yığış, sonra da mağaraya bir-iki qucaq dəniz otu gətirdim. Fikrim bu idi

¹ Şərqdə holländiyalıların ingilislərə bəslədikləri ədavət dənizlərdə və mütəmələklərdə İngiltərə ilə Holländiya arasındaki rəqabətlə izah edilir; bunu həmin dövrün sayyahları da çox zaman nağıl edirlər.

ki, səhər qəlyanaltıya özümə yumurta bişirim. Mənim yatağım da həmin bu quru dəniz otlarından ibarət idi. Gecəni çox pis yatdım. Yorğunluğuma baxmayaraq, qorxunc fikirlər məni yatmağa qoymurdı. Fikirləşirdim ki, buradan xilas olmaq üçün ümidişin çox azdır və başıma gələcək fəlakəti gözümüzün öünüə gətirdim. Bu qara fikirlər məni o dərəcədə taqətdən salmışdı ki, ayaga qalxmağa əsla cürət etmirdim.

Mən mağaradan çıxdığım zaman, hava artıq xeyli işıqlanmışdı. Bir qədər qayaların arasında gəzdim. Göyün üzü tamamilə açıq idi. Günəş adamı yaman bərk yandırırdı. Birdən-birə hava qaraldı, ancaq bu, əsla günəşin üzərini bulud aldığı zaman olan qaranlığa bənzəmirdi. Mən gözlərimi qaldırıb, havada yerdən təxminən, iki mil qədər ucalıqda böyük, qara bir cisim gördüm ki, bu cisim adaya tərəf hərəkət edirdi. Bir neçə dəqiqəlikdən sonra qabağını tutan şey həmin bu cisim imiş. Ancaq hava qaralan zaman mən bir soyuqluq hiss etmədim. Elə bir təsir hasil oldu ki, guya mən bir qayanın kölgəsində durmuşdum. Bu cisim yaxınlaşdıqca, gördüm ki, o, bir növ, bərk maddədən ibarətdir. Onun yerə baxan tarifi yasti və hamar idi. Bu cisim par-par parıldayırlar, günəş işığına qərq olmuş dənizi eks etdirirdi. Mən sahildən iki yüz yard aralı olan uca bir qayanın üstünə çıxb gördüm ki, bu yekə cisim demək olar ki, dimdik aşağı enir. Bizim aramızda bir ingilis mili qədər məsafə olardı. Mən müşahidə borusunu götürüb, həmin cismin eniş tərəfində aşağı düşən və yuxarı qalxan adamları görə bildim. Ancaq bu adamların nə iş gördüklerini seça bilmədim.

Şadlıqdan ürəyim çarpındı. Mən ümid edirdim ki, bu hadisə nəticəsində hər halda buradan xilas olacağam. Ancaq eyni zamanda (oxucu bunu yaxşı başa düşər), təsvir edilməz bir heyrottə havada süzən bu adaya baxırdım. Bunun üzəri adamlarla dolu idi və bunlar, mənə elə gəlirdi ki, öz arzulamına görə həmin adanı istədikləri tərəfə sürə bilirdilər. Ancaq

bu dəqiqədə mənim bu barədə fəlsəfi düşüncələrə dalmışa macalıymox idi. Məni hər şeydən artıq maraqlandıran bu adanın hansı tərəfə getməsi məsələsi idi; çünki o, deyəsan havada durmuşdu. Lakin bir neçə dəqiqədən sonra o, yenə hərəkətə gəldi və mənə o qədər yaxınlaşdı ki, onu xeyli aydın göra bildim.

Adanın kənarları pillə halında bir neçə qat eyvan kimi üstüstü düzülmüşdü. Bu eyvanları dikiñə qoymuş pillələr həm bir-birilə, həm də adanın təpəsilə birləşdirirdi. Ən aşağı eyvanda bir neçə adam durmuş və oturmuşdu. Onlardan bəziləri uzun tilovlarla balıq tutur, bəziləri isə onlara tamaşa edirdi. Mən keçə papağı çıxarıb, yelləməyə başladım (şlyapam çıxdan köhnəlid işdən çıxmışdı); ada üzərində dardığum qayaya bir qədər də yaxınlaşdıqdan sonra mən var gücümə çığırmağa başladım. Bir neçə dəqiqədən sonra adanın mənə sarı çevrilmiş tərəfində camaatın yiğisidən gördüm. Adamlar barmaqları ilə məni göstərir, həyəcanla əl-qollarını yelləyirdilər. Başa düşdüm ki, onlar səsimə səs verməsələr də, məni görüb'lər. Birdən-birə camaatın içindən dörd-beş nəfər ayrılib, pillələrlə adanın təpəsinə doğru yürürməyə başladı. Orada mən onları gözdən itirdim. Başa düşdüm ki, bu adamlar böyük bir adamın yanına əmr almaq üçün gedirlər. Camaat get-gedə çıxırlırdı. Yarım saat çökmədi ki, ada mənim dardığum qayaya tamamilə yaxınlaşdı, onun aşağı eyvanı mənimlə bir səviyyədə, qayanın təpəsindən yüz yard qədər aralı idi. Mən yalvarıcı bir vəziyyət alıb, şikayətli səslə imdadə çağırmağa başladım. Ancaq bütün yalvarışlarım cavabsız qaldı. Mənə hamidan yaxın duranlar paltalarından göründüyüne görə, adlı-sanlı adamlar idilər. Onlar daim mənə sarı baxaraq, nə barədə isə ciddi surətdə məşvərət edirdilər.

Nəhayət, onlardan biri səs cəhatindən italyancaya bənzəyən təmiz, zərif və ahəngdar bir dil ilə nə isə çığrırdı. Mən italyanca cavab verdim. Güman edirdim ki, onlar sözlərimi başa

düşməsələr də, italyan dili onlara hər bir başqa dildən daha artıq xoş gələr. Ancaq mənim nə demək istədiyimi sözsüz də başa düşmək çatın deyildi.

Mənə qayadan sahilə enməyi işaret etdilər. Həmin saat onların dəvətinə əməl etdim. Uçan ada düz basım üstündə aşağı enməkdə idi. Yuxarıdan tez zəncirə bənd olmuş bir oturacaq salladılar. Mən onun üstündə oturdum və onlar məni qarqaraların köməyilə yuxarı qaldırdılar.

İKİNCİ FƏSİL

Laputalıların xasiyyət və adətləri. Laputada elm. Kral və onun sarayı. Müəllifin sarayda qəbul edilməsi. Laputalıların arvadları. Laputalıların qorxu və həyəcanları.

Adaya çıxan kimi, camaat məni araya aldı. Mənə yaxın duran adamlar, görünür, yüksək sinfə mənsub idilər. Onlar hamısı böyük bir heyrətlə məni süzürdülər. Ancaq mən özüm də onlara borclu qalmırdım: hələ ömrümüzdə görkəmləri, paltarları və üzlərinin ifadəsi cəhətdən insanı bu qədər heyrətə gətirən məxluq görməmişdim. Onların hamısının başı sağa və ya sola əyilmişdi. Gözlərinin biri içəriyə doğru çəp olub, o biri isə düz yuxarı baxındı. Üst paltarları günəş, ay, ulduz şəkilləri və bunların arasında skripka, fleyta, arfa, şeypur, gitara, klavikord və bir çox başqa – Avropada məlum olmayan musiqi alətləri şəkilləri ilə bəzənmişdi. Uzaqda əyinlərində nökər paltarı olan bir neçə adam gördüm. Onların əllərində qısa ağaclar var idi. Bu ağacların ucuna içi hava ilə dolu qovuqlar bağlanmışdı.

Mənə sonra söylədilər ki, bu qovuqların içində bir qədər quru noxud və ya xırda daş tökübləmiş. Nökərlər arabir həmin bu qovuqları öz yanlarında durmuş adamların dodaqlarına və qulaqlarına toxundururdular.

Mən xeyli müddət bunu nə üçün etdiklərini başa düşə bilmədim. Görünür, bu adamlar o qədər dərin mənəli düşüncələrə dalmışdır ki, nə həmsöhbətlərinin sözlərini eşitməyə, nə də onlara cavab verməyə təqətləri yox idi. Bu dalğınlıqdan ayılmaq üçün onların danışmaq və eşitmək üzvlərinə sirf fiziki, xarici bir təsir etmək zəruri idi. Buna görə də varlı adamlar öz qulluqquları ilə bərabər, bir də qovuqvrانلار saxlayırlar (yerli dildə buna klaymenole deyirlər) və onlar heç bir zaman yanlarında qovuqvrən xidmətçi olmadan evdən bayır çıxmazlar. Qovuqvrənin vəzifəsi bundan ibarədir ki, bir neçə adam bir-birinə rast gəldikdə, qovuqları yavaşcadan danışmalı olanın ağzına və eşitməli olan adamın sağ qulağına toxundursun. Gəzinti zamanı qovuqvrən arabır qovuğu öz ağasının gözlərinə toxundurmalıdır; çünkü belə etməsə, ağısı hər bir addimda ya çalaya düşər, ya başını diryo toxundurár, ya da yoldan ötən adamlarla töpinqşar.

Mən bu təfsiliatı oxucuya bildirməliyəm. Çünkü belə olmasa, bu adamların məni pillələrlə adanın təpəsinə, oradan da kralın sarayına apararkən etdikləri hərəkat və ədalərini başa düşə bilməzlər. Onlar pillələri çıxarkən, tez-tez nə etməli olduqlarını yadlarından çıxarırlar və məndən geridə qalırdılar. Bu zaman qovuqvrənlər öz ağalarını dalğınlıqdan ayırdırlar. Görünür, nə mənim zahiri görkəmim, nə paltarım, nə də ki dərin düşüncələrdən tamamilə uzaq olan qara camaatın heyratlı çıçırları onlara heç təsir etmirdi.

Nəhayət, biz saraya çatıb, görüş salonuna girdik. Burada kral, otrafında ən möşhur əyanlar olduğu halda taxtda oturmuşdu. Taxtin qabağında üstü qlobuslar, planet dairələri və cürbəcür riyaziyyat alətləri dölu olan bir stol qoyulmuşdu. Bizim gəlişimiz saray xidmətçilərinin böyük səs-küy qoparasına səbəb olmuşdu da, əlahəzərət kral biza əsla etinə etmədi. Kral çatın bir məsələnin həlli üçün xəyalə getmişdi və o, mənim məsələni həll edincəyədək biz, heç olmazsa, bir saat

gözləməli olduq. Kralın hər iki tərəfində əllərində qovuq olan iki xidmətçi oğlan durmuşdu. Onlardan biri kralın məsələni həll etdiyini görüb, ehtiramla qovuğunu onun dodağına, o biri isə sağ qulağına toxundurdu. Kral diksinib, nəzərlərini mənə və məni müşayiət edən adamlara dikdi. O, bir neçə söz söylədi. Bundan sonra əlində qovuq olan cavan oğlan həmin saat mənə yaxınlaşdı və qovuğunu yavaşcadan mənim sağ qulağıma toxundurdu. Mən işarə ilə onu başa saldım ki, buna ehtiyacım yoxdur. Sonradan öyrəndiyimə görə, bu hərəkətin əlahəzərət kral və bütün saray adamlarında mənim zehni qabiliyyətlərim barədə çox alçaq bir təsəvvür yaranmasına səbəb olmuşdu.

Kral mənə bir neçə sual verdi. Mən bildiyim bütün dil-lərdə ona cavab verdim. Bizim bir-birimizin dilini başa düşmədiyimiz aydın olduqda kral əmr etdi ki, məni sarayın otaqlarından birinə aparsınlar. Orada yanımıda iki xidmətçi qoysular. Bu kral, əvvəllər rast gəldiyim bütün krallara nisbatən xaricilərə qarşı tamamilə mehriban idi. Bizo yemək gətirdilər və mənim taxt-tac salonunda kralın yanında gördüyü dörd əyan böyük bir iltifat göstərib, mənimlə bir süfrəyə oturdu. Biza hər dəfəsində üç cür xörəkdən ibarət, iki dəfə yemək verdilər. Birinci dəfədə tərəfləri bərabər olan üçbucaq şəklində qoyun kürayı, romboid şəklində bir parça mal əti və sikloid şəklində puding verdi. İkinci dəfə skripka şəklində hazırlanmış iki ördək, fleyta və qaboy şəklində sosiska və kol-basa, arfa şəklində dana döşü gətirdilər. Xidmətçilər bizim üçün konus, silindr, paraleloqram və başqa həndəsi cisimlər şəklində çörək doğradılar.

Yemək zamanı mən buranın dilində cürbəcür cisimlərə nə ad verildiyini soruşmağa cəsarət etdim. Qovuqvrənlərin köməyiylə bu əyanlar mənə xeyli mehribanlıqla cavab verdilər. Yəqin, onlar elə güman edirdilər ki, mən onlara sərbəst danışmaq imkanı qazansam, onların qabiliyyətlərinə olan hey-

ranlığım bir qədər də artmış olar. Bir az sonra mən artıq çörək, su və özümə lazımlı olan başqa şeyləri onlardan istəyə bilirdim.

Nahardan sonra mənim yemək yoldaşlarım çıxıb getdilər və kralın əmrilə qovuqquranlarla birlikdə yanımı yeni bir adam gəldi. Bu adam özü ilə qələm, mürəkkəb, kağız və üç-dörd kitab gətirib, işarə ilə məni başa saldı ki, ona yerli dili mənə öyrətmək əmr olunub. Biz dörd saat məşğul olduğum. Bu müddətdə mən bir neçə cərgə söz yazıb, bir neçə xırda cümlə öyrəndim. Müəllimin tez-tez xidmətçilərdən birinə bir şey gətirib, gölmək və ya dönmək, əyilmək, oturmaq, qalxmaq, yerimək və sair bu kimi əmrlər verir və mən onun söylədiyi hər cümləni təkrar edib yazdım. O, kitabdan mənə həmçinin, günəşin, ayın, ilduzların, zodiak, tropik və qütb dairələrinin şəkillərini göstərib, bir çox yastı və stereometrik cisimlərin adlarını söyləyirdi. O, bütün musiqi alətlərinin adlarını söyləyib, təsvir edir və mən bunların hər birini şalıqlıqda işlədildən texniki istilahlarla tanış edirdi. O, getdikdən sonra mən bu sözləri mənaları ilə birlikdə olıfba tərtibatı ilə yazdım. Yaddaşım yaxşı olduğundan, bir neçə gün orzında Laputa dilində xeyli söz öyrəndim.

Mən, Laputa sözünün haradan əmələ gəldiyini heç vəchlə öyrənə bilmədim. Bu sözün mənası mənca uçan və üzən ada deməkdir. "Lap" sözü indi işlədilməyən qədim bir söz olub, "uca" mənasına gəlir. "Untu" sözü isə "hökmdar" deməkdir. Alımların söylədiyinə görə, təhrif edilmiş "Lapuntu" sözü olan "Laputa" kəlməsi də buradan əmələ gəlmüşdi. Ancaq mən bu sözün belə izah edilməsinə razı deyiləm. Çünkü bu mənə bir qədər uydurma kimi görünür. Mən cürət edib, oranın alımlarına bu sözün əmələ galməsi barəsində öz rəyimi söylədim. Mənim fikrimcə, "Laputa" sözü "lapauted" sözündən başqa bir şey deyildir: "lap" sözü "günəş şüalarının dənizin səthində oyanması", "auted" sözü isə "qanad" deməkdir. Ancaq mən öz rəyiminin dürüst olduğunu

axşayın deyiləm və bunu yalnız dərin düşüncəli oxucuların mühakiməsinə buraxıram¹.

Kralın mənə baxmaq üçün təyin etdiyi saray xidmətçiləri paltarının çırklənmiş və köhnəlmış olduğunu görüb, mənə təzə kostyum tikmək üçün dərzi çağırtdırb, ölçü götürməsini əmr etdi. Usta bu tapşırığı yerinə yetirəkən, öz avropalı həmkarlarına nisbatən tamamilə başqa cür hərəkat edirdi. Hər şeydən əvvəl o, kvadrat vasitəsilə boyunu ölçüdü. Sonra əlinə pərgar və cadval taxası alıb, kağızda mənənin bədənimin ölçü və şəklini hesablayıb, təyin etdi. Altı gündən sonra paltar həzir oldu. Bu paltar əsala bədənimə görə tikilməmişdi, əynimdə çox pis dururdu. Usta məni başa saldı ki, o, hesablayanda bir sahə buraxıb. Ancaq buna mənim çox da acığım tutmadı. Ətrafimdə olan saray adamlarının paltarlarına baxdıqda məlum olmuşdu ki, belə səhvələr çox tez-tez buraxılır.

Başına galan işlərdən sonra özümü çox yorğun hiss edirdim. Bundan başqa layiqli bir paltarım da yox idi. Ona görə mən bir neçə gün evdən eşiye çıxmayıb, bu müddətdə buranın dilini daha atraflı öyrənə bildim. Mən bir də saraya getdiyim zaman kralın bir çox suallarına kifayət dərəcədə cavab verə biledim. Əlahəzrət kral əmr etdi ki, adanı bütün krallığını paytaxtı olan və aşağıda yer üzərində yerləşmiş Laqadu şəhərinə, şimal-şərqi doğru sürsünlər. Bunun üçün doxsan liq yol getmək lazımdı və bizim səyahətimiz dörd gün yarımla sürdü. Maraqlıdır ki, mən adanın havada hərəkətinə əsla hiss etmirdim. O biri gün saat on bir radalərində kral, əyanlar, saray xadimləri və məmurlar musiqi alətlərini götürüb, konsert verdilər. Bu konsert ara vermədən üç saat davam etdi. Qu-laqlarım tutuldu və bunun nə üçün edildiyini heç cür anlaya bilmədim. Ancaq müəllimin məni başa saldı ki, bu uçan adada yaşayış əhalisi fəza musiqisini dərk etmək qabiliyyətinə ma-

¹ Swift bununla ayrı-ayrı sözlərin mənşəyi haqqında, o dövrün məşhur alımlarının yudurmalarına istehza edir.

likdir. Bu musiqi yalnız müəyyən vaxtlarda eşidilir. Bu vaxta artıq az qaldığından hər bir saray xadimi ən yaxşı çaldığı musiqi aləti bə bu dünya konsertində iştirak etməyə hazırlaşır.

Biz Laqadoya doğru uğduğumuz zaman əlahəzərət kral öz təbəələrindən ərizə qəbul etmək üçün adanı bəzi şəhər və kəndlərin üzərində saxlamağı əmr etdi. Bu məqsədla ucuna kiçik bir şey bağlanmış nazik iplər aşağı salladıldı. Əhalı öz ərizələrini bu iplərin uclarına bağlayır və onları məktəblilərin öz badbanlarının quyuqlarına bağladıqları kağız parçaları kimi çəkib, yuxarı qaldırırdılar. Bəzən biz aşağıdan şorab və yeməli şeylər də alırıq. Bütün bunları qarqaralarla yuxarı çəkirdilər.

Onların dənisiq dillərini öyrənəndə riyaziyyat sahəsində olan məlumatım mənəm işimə xeyli yaradı. Bunların dilində riyaziyyat və musiqidən alınmış ifadələr çıxdı. Bu adamların başları həndəsi certyo və fiqurlarla doludur. Məsələn, onlar qadın və ya hər hansı bir heyvanın gözəlliyini təsvir etmək istəyəndə mütləq romb, dairə, paraleloqram, ellips kimi terminlər işlədir və yaxud musiqidən müqayisələr alırlar. Mən kralın mətbəxində bir çox riyaziyyat və musiqi alətləri gördüm ki, aşpazlar əlahəzərətin süfrasına veriləcək qızarmış ətləri bu şəkildə doğrayırlar.

Laputalıların evləri çox pis tikilib. Divarlar, demək olar ki, həmişə öyridir; heç bir otaqda düz künca rast gəlmək olmaz. İş buradadır ki, onlar tövbicili həndəsəyə dərin nifrat edirlər. Onların fikrincə, bu, son dərəcə qaba bir elmdir və bununla yalnız qaba peşkarlar məşğul ola bilər. Onlar yalnız yüksək mütərrəd məsələlərlə məşğul olurlar və onların fəhlələrə verdikləri bütün göstərişlər o qədər mürəkkəb və qeyri-həyatı olur ki, bu səbəbdən tez-tez ən qəribə səhvlər əmələ gəlir. Onlar kağız üzərində cədvəl taxtası, karandaş və pərgar işlətməkdə çox mahirdirlər. Ancaq mən adı həyatda bunlar kimi kobud, yöndəmsiz və qeyri-mütəhərrik, riyaziyyat və musiqidən başqa hər bir şeyi bunlar qədər gec başa düşən adamlara

heç vaxt rast gəlməmişəm. Onlar çox pis mütəfəkkirdirlər. Mühabimələrini rədd etmək çox asandır. Əlbəttə ki, həqiqət onların tərəfində olduğu zaman bu mümkün deyil. Ancaq belə hallar çox az olur. Bu adamlar təsəvvür, xəyal və ixtiraçılıqdan tamamilə məhrumdurular. Onların dilində, hətta bu anlayışları ifadə edən sözlər də yoxdur. Riyaziyyat və musiqidən başqa onlar heç bir şey bilmir və bilmək də istəmirlər.

Laputalılardan çoxu, xüsusən astronomiya ilə məşğul olanlar, aqç söyləməkdən utansalar da, astrologiyaya¹ inanırlar. Ancaq onların yeniliklərə və siyasetə olan düşkünlükleri məni hər seydən artıq təaccübündürdir. Onlar həmişə son yenilikləri bir-birindən soruşur və dövlət işləri barəsində saatlarla çənə döyüb, mənasız partiya ixtilaflarına aid qızığın mübahisələrə girişirlər. Riyaziyyat ilə siyaset arasında heç bir ümumi cəhət görməsəm də, həmin meyli mən Avropa riyaziyyatçılarının da çoxunda müşahidə etmişəm. Mənə elə gəlir ki, bu meyl insanlar arasında bizi mahiyyətə heç bir münasibətimiz olmayan şeylərlə maraqlanmağa sövq edən bir zəiflikdən irəli gəlir.

Laputalılar daim təşviş içindəirlər. Onlar heç bir zaman mənəvi rahatlıqdan zövq almırlar. Ən qoribəsi budur ki, onlar başqlarını əsla həyəcanlandırmayan şeylər üçün təşviş düşürlər. Onları hər seydən artıq soma cisimlərində dəyişkənlilik əmələ gələ biləcəyi fikri qorxudur. Onlar qorxurlar ki, Yer daim Günəşə yaxınlaşlığı üçün, nəhayət, Günəş onu udacaqdır. Onlar bir zaman, guya, Günəşin üzünü möhkəm bir qabiq tutacağı və onun işiq verməyəcəyi fikrindən dəhşətə gəlirlər. Onlar belə güman edirlər ki, Yer axırıcı quyuqlu ulduzun quyuğuna toxunmaqdən zorla qurtarib və onların hesablarına görə, otuz bir ildən sonra gələcək yeni bir quyuqlu ulduz, yaqın ki, Yer kürəsini möhv edəcək. Ancaq məsələ bununla bitmir. Laputalıların fikrinə görə, günəş hər gün heç bir əvəz almadan öz hərarətini sərf etdiyindən, nəhayət, ya-

¹ Astrologiya – qədimdə yayılmış saxta bir elm olub, guya ulduzların vəziyyətinə görə, insanların taleyini xəbər verirmiş.

nib, məhv olacaq. Bu isə Yerin və Gündən işiq alan bütün planetlərin labüd məhvini sabəb olacaq¹.

Laputalılar bütün bu fəlakətləri daim gözlədiklərindən elə bir qorxuya düşüblər ki, öz yataqlarında rahat yata bilmirlər. Həyatın adı lozzət və sevincini duymurlar. Səhər-səhər bir laputali öz tanışına rast gəldikdə hər şeydən əvvəl soruşur ki, Gunaşın vəziyyəti necədir? O, doğan və batan zaman na vəziyyətdə idi, yaxınlaşan quyruqlu ulduzla toqquşmaqdan qurtarmağa ümid varmı? Onlar bu cür söhbatları uşaqların cinlər və divlər barədə qorxulu nəğilləri dirlədikləri kimi saatlarla davam etdirə bilərlər. Onlar bu söhbatları acgözlükla dinləyiş, sonra isə qorxudan yata bilmirlər. Bu adadakı qadınlar kışılərə əsla bənzəmirlər. Onlar bu dünyadakı həyəti sevən və öz ərlərinə nifrat edən diribaş, gümrah insanlardır. Onlar adadakı tənha həyatlarından həmişə şikayətlənlərlər. Ancaq, fikrimcə, bu ada dünyasının an gözəl bir guşəsidir. Adada yaşayış qadınlar paytaxt ayləncələri üçün həsrat çəkirlər. Adada ixtiyarlarında olan bütün bəzək-düzək və bolluq onları əsla tömən etmir. Ancaq dərd buradadır ki, yerə ancaq kralın xüsusi icazəsilə enmək olar. Bu icazəni isə çox çatınılıklə almaq mümkündür. İş buradadır ki, sarayda olan nüfuzlu adamlar öz uzun təcrübələri əsasında inanıblar ki, qadınları yerdən adaya qaytarmaq çox çətindir. Buna görə də onların paytaxta getmələrinə hər cür əngəl törədirlər.

Bir aydan sonra mən Laputa dilini xeyli yaxşı öyrəndim. İndi kralın mənənə verdiyi sualların çoxuna sərbəst cavab verə bilirdim. Əlahəzərat kral mənim gördüyüüm ölkələrin qanunları, idarə üsulu, tarixi, dini adət və ənənələrilə əsla maraqlanmirdi. O, yalnız riyaziyyatın vəziyyəti barədə suallar verir və qovuqvuranlar onun diqqətini cəlb etmək üçün nə qədər çalışırdılar da, mənim cavablarımı böyük bir laqeydilik və saymazlıqla dinnəyişdirdi.

¹ Dünyanın sonunun (axırının) yaxınlaşması haqqındaki nəzəriyyələr o dövrdə çox yayılmışdı.

ÜÇÜNCÜ FƏSİL

Müasir fəlsəfa və astronomiyanın hall etdiyi məsələ. Laputalıların astronomiya sahəsindəki böyük nailiyətləri. Kralın üşyancıları yatırmaq üslubi.

Əlahəzərat kral lütf edib, adanın görməli yerlərini gəzməyə mənənə icazo verdi. Müəllimə tapşırılmışdı ki, yanında getsin. Adanı hərəkətə gotirən mexanizm və ya tabii qüvvələrin nədən ibarət olduğunu bilmək moni hər şeydən artıq maraqlandırırdı. Bu barədə bu saat nəql edəcəyəm.

Uçan və ya üzən ada düzgün dairə halında olub, diametri yeddi min səkkiz yüz otuz yeddi yard və ya dörd yarım mil qədərdir. Beləliklə, onun sahəsi on min akra bərabərdir. Adanın hündürlüyü yüz yarddır. Onun bünövrəsi iki yüz yard qalınlığında almaz laydan ibarətdir. Aşağı səthi yera doğru çevrilib. Bu layın üzərində müxtəlif dağ-mədən təbəqələri olub, onların da üstü on və ya on iki fut dərinlikdə möhsuldar qara torpaqla örtülüdür.

Adanın mərkəzində, diametri əlli yard qədər bir uçurum var ki, buradan astronomlar böyük bir mağaraya enirlər. Bu mağara günbəz şəklində olduğuna görə də Flandonla Qaqnone və ya Astronomiya mağarası adlanır. Bu mağara almaz təbəqəsinin yüz yard dərinliyindədir. Bu mağarada həmişə iyirmi çırqı yanır və bunlar almaz divarlarında əks edib, hər bir guşəni parlaq surətdə işiqləndirir. Bütün mağara cürbəcür

sekstantlar, kvadrantlar, teleskoplar, astrolyabiylar və sair astronomik cihazlarla doludur. Bu mağaranın içərisindən on görkəmli şey toxucu məkiyinə bənzər iri bir maqnitdir ki, adanın taleyi bundan asılıdır. Bu maqnitin uzunu altı, eni isə on qalın yerdə üç yard qədərdir. Maqnitin lap mərkəzində bir deşik açılıb ki, buradan çox möhkəm bir almaz ox keçir. Bu ox öz yerinə o qədər kip keçirilibdir ki, ona bir balaca toxunduqda maqnit hərlənməyə başlayır. Maqnit içi ovulmuş bir almaz silindrin içərisində asılıb. Silindrin divarlarının qalınlığı dörd, hündürlüyü də dörd futa bərabərdir. Silindrin diametri on iki futa çatır. Silindr şəkli etibarılı nəhəng almaz üzüyə bənzəyir. Silindr hər biri altı yard hündürlüyündə səkkiz almaz paya üzərinə üfüqi vəziyyətdə möhkəm bərkidilib. Onun divarlarının iç üzündə ortada hərosi on iki düymə dərinlikdə iki yuva düzəldilib. Üzərində maqnitin hərləndiyi oxun ucları bu yulvalara qoyulub.

Bizim təsvir etdiyimiz maqnitin heç bir qüvvə yerindən tərpədə bilməz, çünki silindr və onun ayaqları nəhəng almaz lay ilə bitişikdir ki, bu da adanın özülünü təşkil edir. Ada bu maqnitin köməyiylə yuxarı qalxıb, aşağı enir və bir yerdən başqa yero hərəkət edə bilir. Çünki padşahın hökmü altında olan yer səthində nisbətən maqnitin bir ucunda çökici, o biri ucunda isə itələyici müsbət qütbü yero doğru çevrilmiş olur, bu zaman ada aşağı enir. Maqnitin mənfi qütbü aşağı çevrildiyi zaman ada yuxarı qalxır. Maqnit çəp vəziyyətdə olduqda ada da çəp istiqamətdə hərəkət edir; çünki bu maqnitin qüvvəti həmişə müsbət ucun çevrildiyi istiqamətə yönəlir.

Adanın necə hərəkət etdiyini başa düşmək üçün təsəvvür edək ki, "AB" xətti Balnibarbi ölkəsindən keçir. "VQ" xətti maqnit özüdür. "V" nöqtəsi onun mənfi "Q" nöqtəsi isə müsbət qütbüdür. Tutaq ki, ada "V" nöqtəsi üzərindədir. Qey maqnit "VQ" vəziyyətinə çevrilmiş olsun. Bu zaman onun mənfi qütbü çəpinə olaraq, yero doğru çevrilmiş olur. Belə

olduqda ada "Q" istiqamətində hərəkət etməyə başlayacaq. O, bu nöqtəyə çatdıqda maqnit elə çevirək ki, onun müsbət qütbü "D" istiqamətinə dönmüş olsun. Bu zaman ada da çəp istiqamətdə "D" nöqtəsinə sari hərəkət edəcək. Əgər indi maqnitin mənfi qütbünün "E" yə sari aşağı çevirmiş olsaq, ada çəpinə olaraq, "E" nöqtəsinə doğru, oradan da müsbət qütbü "J" nöqtəsinə çevirək, adanı "J" nöqtəsinə doğru sövq etmək mümkün olar. Beləliklə, maqnitin vəziyyətini dəyişdirərək, adanı çəpəki xətlər ilə qaldırmaq və endirmək olar və belə qalxıb-ermeye sayəsində onu ölkənin bir hissəsindən o biri hissəsinə hərəkət etdirmək mümkündür.

Ancaq qeyd etmək lazımdır ki, uçan ada yalnız Laputa padşahının məmələkəti üzərində hərəkət edə bilər. İş buradadır ki, böyük maqnitə təsir edən mədənələr yalnız bu krallığın torpaqlarındadır. Eyni zamanda ada yer üzərində dörd mildən yuxarı qalxa bilməz, çünki çox yüksəyə qalxdıqda maqnitin təsiri kəsilir. Maqnit düz üfüqi vəziyyətə çevirdikdə ada dayanır. Bu hadisəni izah etmək çotin deyil. Maqnitin qütbləri yerdən eyni məsafədə olduqlarından hər ikisi eyni qüvvətlə - biri adanı aşağı doğru çəkir, digəri isə yuxarı qaldırır. Beləliklə, ada yerindən hərəkət edə bilmir.

Maqnit təcrübəli astronomların sərəncamındadır. Onlar maqnitin vəziyyətini kralın əmri ilə dəyişirler. Bu alımlar ömrülrəinin çox hissəsini səma cisimlərinin hərəkətini müşahidə etməkdə keçirirlər. Buradakı teleskoplar keyfiyyətə bizimkilərden xeyli üstündür. Onların on böyüyü üç futdan uzun deyildir. Ancaq onlar bizim yüz futluq teleskoplarımdan xeyli qüvvəlidir. Bu üstünlük sayəsində laputalılar bizim Avropa astronomlarını öz kəşfiyyatları ilə xeyli geridə qoyublar. Belə ki, onlar iki yüz min sabit ulduzun kataloqunu tərtib ediblər. Halbuki, bizim kataloqların on mükəmməlində bunun üçdə birindən artıq ulduz yoxdur. Bundan başqa, onlar Mars ətrafında hərəkət edən iki ulduz və ya iki peyk də

kəşf edib. Bunlardan ən yaxında olan həmin planetdən onun diametrinin üç mislinə bərabər bir məsafədə, ikincisi isə beş mislinə bərabər məsafədədir.

Laputalılar söyləyirlər ki, onlar doxsan üç müxtəlif quyuqlu ulduzu müşahidə edib, onların qayıtma dövrünü böyük bir dürüstlüklə təyin ediblər. Əgər bu doğru isə onların müşahidələrinin nəticəsini hamiya çatdırmaq çox yaxşı olardı. Bu, quyuqlu ulduzlara aid indiki geridə qalmış nəzəriyyənin mükəmməlləşməsinə kömək etmiş olardı¹.

Başa düşmək çətin deyil ki, uçan adaya malik olmaq Laputa kralına yerdəki bütün başqa padşahlara nisbətən çox böyük üstünlükler verir. Əgər o, öz nazirlərini onun istədiyi kimi iş görməyə məcbur edə bilsəydi, dünyada an hökmərən bir padşah ola bilirdi. Ancaq nazirlər çox yaxşı başa düşürlər ki, hakim – mütləq bir padşahın nadimi olmağa çox da bel bağlamaq olmaz. Bundan başqa, onlardan hər birinin yerdə çox böyük mülk və torpaqları var. Buna görə də ölkənin boyunduruq altına salınması onlar üçün əlverişli deyil və onlar buna razı olmurlar.

Aşağıda hər hansı bir şəhərdə üsyancılar qalxdıqda və bu şəhər əhalisi vergi verməkdən boyun qaçırıldıqda kral onları itaət altına almaq üçün iki vasitəyə əl atır. Bunlardan birincisi və bir qədər yumşağı bundan ibarətdir: kral adanı üsyancı etmiş şəhərin və onun ətrafindakı yerlərin üzərində saxlamağı emr edir. Beləliklə, bu üsyankar camaati günəşin və yağışın bərəkatlı təsirindən məhrum edir, onların ölkəsində acliq və xəstəlik başlanır. Əgər kralın fikrinca, həmin şəhərin əhalisi böyük bir cinayət işləyibse, bu, cəzanı qüvvətləndirə bilər. Onun əmrilə şəhərin üzərinə böyük daşlar yağıdırmağa başla-

yırlar ki, əhali yalnız anbara və zirzəmılərə girib, gizlənməklə bundan özlərini qurtara bilər, çünki evlər tamamilə uçulub dağılır. Əgər üsyankarlar öz inadlarında davam edirərsə, kral başqa və daha qəti vasitəni işə salır: ada aşağıya, üsyankarların düz başının üstünə enir və onları evləri ilə bərabər sıxış ezişdirir. Lakin bu son tədbirə kral çox az-az hallarda əl atır. Nazirlər də belə bir tədbiri ona çox tez-tez məsləhət görmürlər. Bir tərafından onlar xalqın nifrat və intiqamından qorxur, digər tərəfdən bununla öz mülklərinin də zərər görə biləcəyindən ehtiyat edirlər. Yaddan çıxarmamaq lazımdır ki, ada kralın yalnız öz şəxsi mülküdür. Əyanların bütün torpaqları, evləri və köşkləri aşağıda - yer üzərindədir. Bu ölkənin krallarının belə dəhşətli tədbirə yalnız ən zəruri hallarda və istəmədən əl atmalarının başqa və daha mühüm bir səbəbi də var.

Əgər məhv edilməli olan şəhər yüksək qayalar arasında dırırsa (buradakı şəhərlərin çoxu qəsdən belə salınıb) və belə bir şəhərdə qüllə və ya daş qalalar coxdursa, bu zaman ada sərətlə aşağı enərkən, onun almaz bünövrəsi zədələnə bilər. Doğrudur, bu bünövrə söylədiyim kimi, iki yüz yard qalılığında bütöv bir almaç laydan ibarətdir, ancaq yenə siddətli təkandan o, parçalanar və ya şəhərin dağılmış zamanı əməlo gələ bilən yığınlardan çatlaya bilər. Bu vəziyyət əhaliyə məlumdur. Buna görə də əhali öz azadlıq və əmlakına təcavüz edilməsinə qarşı müqavimət təşkil edərkən, bunu çox gözəl hesaba alır.

Kral da üsyankar bir şəhəri yer üzündən yox etmək istədikdə, adanı mümkün qədər yavaş və ehtiyatla aşağı endirməyi əmr edir. Bu zaman o, öz mərhəmət və şəfqətindən dəm vurur. Əslində isə öz almaz dairəsinin yerin səthinə toxunub, sinmasından qorxur.

Mən laputalılar arasına gəlməmişdən üç il əvvəl qəribə bir hadisə baş veribmiş ki, bu hadisə az qala həmin padşahlıq üçün məşum bir nəticəyə səbəb olacaqmış. Kral öz torpaqları

¹ Kometlərin (quyuqlu ulduzların) əmələ gəlməsinə, onların fəzadə həkətinə, yərə gənəsə yaxınlaşmalarına və sair bu kimi masalolara dair müxtəlif nəzəriyyələr Swiftin zamanında alımlar arasında böyük mübahisələrə səbəb olurdu. London kral camiyyəti (Elmlər Akademiyası) bu məslələrlə çox məşğul olurdu; Swift romanın üçüncü hissəsinin müxtəlif fəsilələrində buna dəfələrlə işarə edir.

üzərindən uşub keçirmiş. Onun gəldiyi birinci şəhər krallığın ən böyük şəhərlərdən biri olan Lindalino imiş. Şəhərin əhalisi valinin zülmündən krala xeyli şikayət edibmiş. Əvvəllərdə olduğu kimi, bu şikayətlər yenə də nəticəsiz qalıbmış. Kralın getməsindən üç gün keçməmiş, əhali şəhərin darvazalarını bağlayıb, valini həbs etmiş və qısa bir müddətdə şəhərin dörd bucağında dörd nəhəng qüllə tikibmiş. Bu qüllənin hər biri düz şəhərin mərkəzində olan itiuclu qranit qaya hündürlüyündə imiş. Onlar qüllələrin və qayanın üzərində iri maqnitlər qoyublarmış. Bu maqnitlər adanın idarə olunmasına təsir etməzsə, bunu nəzərə alıb, böyük miqdarda tez alışan yanacaq hazırlayıblarmış. Onlar od və sətəsilə adanın almaz bünövrəsini zədələmək istayırlarmış.

Lindalino şəhərində baş verən üsyanın xəbəri krala yalnız səkkiz aydan sonra çatır. O, adanı Lindalinoya sarı sürmək əmr verir. Bir neçə gündən sonra ada düz şəhərin üzərində durub, əhalini gün işığından və yağışdan məhrum edir. Bu tədbir kifayət etmir; cünki şəhərin ortasından böyük bir çay axırmış. Şəhər əhalisi özlərinə azuqə tədarük etməyə fürsət tapıblarmış və mühəsirədən qorxuları yoxmuş. Onlar axıra qədər müqavimət etməyə qəti qərar veriblərmiş. Kral əmr veribmiş ki, adaya çox miqdarda kəndir sallaşınlar. Ancaq itaətkarənə ərizələr əvəzinə aşağıdan adaya cürətli tələblər göndərilibmiş. Onlar vurulan zərərlərin ödənilməsini, şəhər imtiyazlarının qüvvəyə mindirilməsini, şəhər əhalisinə vali seçməyə ixtiyar verilməsini və sair bu kimi ağlaşılmaz şəyər tələb ediblərmiş. Bunun cavabında əlahəzərət kral adadan şəhər üzərinə iri daşlar yağıdırılmasını əmr edibmiş. Ancaq şəhər əhalisi öz var-yoxunu qüllələrin və anbarların içinə yiğib, özləri də bu amansız cəzadan qaçıb, oralarda gizlənləblərmiş.

Onda kral bu məğrur adamları öz itaəti altına almağı qədər edib və əmr verib ki, adanı qüllələrə və qaynın təpəsinə qırx yard qədər yaxınlaşdırıb, aşağı endirsinlər. Kralın əmri yerinə

yetirilib, ancaq məmurlar görüb ki, maqnitı çevirərkən, ada həmisiəkindən xeyli sürətlə aşağı enir. Onlar maqnit üfüqi vəziyyətə çevirməklə aşağı enməsinin qabağını almışlar. Ancaq bu zaman malum olub ki, adanı nə isə qüvvətlə aşağı çəkir və ada, beləliklə, yera düşə bilər. Onları bunu həmin saat əlahəzərət krala xəbər verib, adanı dərhal yuxarı qaldırmaq üçün icazə istayıblər. Kral həmin saat öz razılığını verib. Adanı xeyli yuxarı qaldırıblar. Bundan sonra böyük bir şura çağırılıb və maqnitı idarə edən məmurlar həmin şuraya dəvət ediliblər. Bunların içərisində ən təcrübəli və bilik sahibi olan adam, bir tacrübə etməyə icazə istəyib. O, möhkəm və uzun bir ip götürüb, bunun ucuna (adanın bünövrəsini təşkil edən almadan kimi) içərisində azca dəmir külçəsi olan bir almaz parçası bağlayaraq, onu aşağı eyvandan düz qüllələrdən birinin üzərinə salmağa başlayıb. Ancaq almaz bir neçə yard aşağı endikdən sonra memur hiss edib ki, daşı böyük bir qüvvətlə aşağı doğru çəkirlər və o, kəndiri zorla əlində saxlaya bilir. Bu vaxt bir neçə almadır parçasını aşağı atıb, görüb ki, qüllələr həmin almazı özlərinə doğru çəkdilər. Bu cür təcrübə, qalan qüllələr üzərində də edilib və nəticə hər yerdə eyni olub.

Qorxuya düşmüş kral şəhəri dağıtmadan el çəkib, ona toxunmayıb.

Nazirlərdən biri məni başa saldı ki, əgər ada şəhər üzərində çox aşağı enmiş olsayıd, daha yuxarı qalxa bilməzdı və şəhər əhalisi onu hərəkət etmək qabiliyyətindən həmisiəlik məhrum edərək, kralı və onun tərəfdarlarını öldürüb, idarə üsulunu tamamilə dəyişəcəkdir.

Bu ölkənin əsas qanunu kralı və onun iki böyük oğlunu adadan ayırmığı qadağan edir. Bu, eyni zamanda kralıçaya də aiddir.

ağlılı cavablar ala bilirdim. Ancaq buna görə təhsilli laputalar mənə daha artıq həqarətlə baxmağa başladılar.

Göstərdiyim ciddi-cəhd sayəsində mən yerli dili yaxşı öyrənmişdim. Adada mən yaman darixirdim. Burada məni lap az etina edirlər. Odur ki, ilk fürsət düşən kimi, buradan çıxıb getmək qərarına gəlməmişdim.

Saraya mən bir əyanla həmisiə görüşürdüm. O, kralın yaxın qohumlarından idi. Bu səbəbdən də saray adamları onunla hörmətlə rəftar edirdilər. Əslində, onlar bu adamı son dərəcə axımaq və cahil hesab edirdilər. O, dövlətə xeyli mühüm xidmətlər göstərmişdi. Büyük fitri qəbuliyyət sahibi olub, ürəyi düz və sadıq bir adam idi. Ancaq təəssüf ki, qulağı musiqiyə əsla həssas deyildi və düşmənlarının söylədiyinə görə, çox zaman ahəngi tuta bilmirdi. Riyaziyyat cəhətdən də işi yaxşı deyildi. Müəllimləri çox böyük bir çətinliklə ona ən sada riyaziyyat teoremini sübut etməyi öyrədə bilmışdılər. Bu əyan mənə böyük rəğbat və hörmət bəsləyirdi. Tez-tez yanına gəlir, Avropa barədə və getdiyim ölkələrin qanunları, adətləri, əxlaq və elmi nailiyyətləri barədə məlumat almaq istəyirdi. Məni böyük bir diqqətlə dinləyir, söylədiyim sözlər barədə çox ağlılı mülahizələr deyirdi. Onun yanında da iki qovuqvruran vardı. Ancaq o, heç bir zaman onların yardımına müraciət etmir, yalnız mərasim və rəsmi qəbul zamanı onlardan istifadə edirdi. İkimiz təklikdə qaldıqda həmisiə onları azad buraxırdı.

Man bu hörmətli zatdan xahiş etdim ki, adanı tərk etmək üçün əlahəzərət kraldan icaza almaq işində mənə kömək etsin. Lütf edib, söylədiyinə görə, bu əyan mənim xahişimi təəssüfla yerinə yetirdi. O, məni adada saxlamaq üçün bir çox xoş təkliflər etdi, ancaq mən dərin minnətdarlığımı izah edib, bunları qəbul etmədim.

Fevralın 16-da mən əlahəzərət kral və saray xadimlərilə virdalasdım. Kral mənə iki yüz ingilis funtu qiymətində olan

DÖRDÜNCÜ FƏSİL

Müəllifin Laputanı tərk etməsi. Onun Balnibarbiə endiriləsi. Müəllifin paytaxta gəlməsi. Paytaxtın və ətraflıki yerlərin təsviri. Bir əyanın müəllifi qonaqpərvərliklə qəbul etməsi. Onun bu əyanla səhbəti.

A dada mənə göstərlən qonaqpərvərlikdən şikayətim ol- etmirdilər. Bundan əlavə, laputalar mənə bir qədər həqarətlə baxırdılar. Kralın və əhalinin riyaziyyat və musiqidən başqa heç bir şəyə maraqlanmadıqlarını nəzərə alıqdə bu, tamamilə aydın olar. Bu sahədə isə mənim məlumatim onlardan xeyli az idi. Ona görə də mən burada çox hörmət qazana bilməzdim.

Digər tərəfdən mən adanın bütün görməli yerlərini gözdən keçirdikdən sonra özüm orani tərk etmək istiyirdim. Bu adamlar mənim lap zəhləmi aparmışdır. Onlar doğrudan riyaziyyati və musiqini çox yaxşı bilirlər. Lakin təhsilli laputalar o qədər dərin düşüncələrə daliş və huşsuz olubluk, mən ömründə bunlar qədər xoşagəlməz və darixdinci həmsəhəbətlər görməmişəm. Buna görə də mən orada olduğum zaman onlarla səhbət etməkdən mümkün qədər çokinir, başlıca olaraq qadınlar, tacirlər, qovuqvrulanlar və xidmətçilərlə səhbət edirdim. Mən verdiyim suallara yalnız bu adamlardan

hədiyyələr verdi. Kralın qohumu olan öz havadarından da eyni miqdarda bəxşişlər aldım. Bundan başqa, o, mənə krallığın paytaxtı olan Laqadu şəhərində yaşayan bir dostuna tövsiyə məktubu da verdi. Bu zaman ada paytaxtdan iki mil məsafədə uçurdu və məni iki ay bundan əvvəl adaya qaldırırkən, istifadə etdikləri həmin zəncirə bağlanmış stul ilə aşağı eyvandan yerə endirdilər.

Uçan ada padşahının yerdəki mülkləri Balnibarbi adı ilə məşhur olub, paytaxtı söylədiyim kimi Laqadu adlanır. Mən ayağımın yerə toxunduğu hiss etdikdə xeyli sevindim. Əynimdə yerli paltar olduğundan, yerli əhali ilə danışa bilmək üçün dili kifayat dərəcədə bildiyimdən heç bir çatırılıq çəkmədən gəlib, paytaxta çıxdım. Havadarımın məni yanına göndərdiyi şəxsin evini tezliklə tapıb, tövsiyə məktubunu ona verdim və çox mehribanlıqla qəbul edildim. Adı Myunodi olan bu əyan evində mənim üçün bir otaq hazırlanmasını əmətədi və mən paytaxtda olduğum bütün müddətdə orada yaşıdım.

Gəldiyim günün sabahı ev sahibi məni bir minik arabasına oturdub, paytaxti gəzməyə apardı. Bu şəhər Londondan iki dəfə kiçikdir. Buradakı evlər çox qəribə tikilib. Bunnaların bir çoxu yarımxaraba halında idi. Adamlar çox əcaib bir vəziyyətdə idilər. Demək olar ki, hamısı cir-cindir içində idilər. Onlar gözlərini bərəldərək, intizamsız halda şəhərin küçələrində o tərəf-bu tərəf yürüşürdülər. Biz şəhər darvazalarından çıxb, çölə getdik. Burada ən müxtəlif alətlərlə işləyən bir çox kəndli gördüm. Lakin onların nə işlə məşğul olduqlarını heç cür başa düşə bilmədim; cüntki torpaq zahirən çox bərəkatlı idisə də, heç bir yerdə nə ot, nə də taxıldan bir əlamət görünürdü. Gördüyüm şeylərdən son dərəcə heyrətə düşüb, bunların barəsində izahat almaq üçün yoldaşımı müraciət etməyi qərara aldım. Rast gəldiyimiz adamların hamisinin üzündə bir qayğı vardı. Hamısı hara isə tələsirdi. Həm

şəhərdə, həm də çöllərdə hamı nəyləsə məşğul idi. Amma bununla bərabər, bütün bu qızığın fəaliyyətin heç bir nəticəsi görünmürdü. Əksinə, mən heç bir yerdə bu cür pis becərilmiş tarlalar, bu cür pis tikilmiş evlər və bu cür taqətdən düşmüş və dilənçi kimi cir-cindir içində olan adamlar görməmişdim.

Cənab Myunodi çox məşhur bir zat idi. O, bir neçə il Laqadu şəhərinin valisi olmuşdu. Ancaq nazirlərin fitnələri nəticəsində guya bacarıqsızlığına görə vəzifəsində konar edilmişdi. Lakin bununla bərabər, o, kralın iltifatından möhrum olmamışdı. Kral onu çox ağılli olmasa da, etibarlı və sağlam düşüncəli bir adam hesab edirdi.

Myunodi mənə çox təmkinlə və qısa-qısa cavablar verirdi. O, yalnız bunu söylədi ki, mən bu ölkə və onun əhalisi barədə düzgün bir fikrə gələ bilmərəm, cüntki hələ burada çox az qalmışam, hər xalqın isə öz adat və qaydaları var. Bu sözlərdən sonra o, səhbətin mövzusunu dəyişdi. Ancaq biz evə qayıtdığımız zaman o, məndən öz evinin xoşuma golib-gəlmədiyini, evin tikilişində bir nöqsan görüb-görmədiyimi və onun xidmətçilərinin paltarları və zahiri görkəmləri barədə röyimi soruşdu. O, belə sualları çəkinmədən verə bilərdi; cüntki onun evində hər bir şey öz səliqə və qaydası ilə olub, xeyli zərif və gözəl idi. Mən cavab verdim ki, o conabin zəkası, səhrəti və sərvəti onu həmvətənlərinin cəhalət və ya son dərəcə yoxsulluqları nəticəsində əmələ gələn bütün uyğunsuzluqlardan qoruyub. Bunun cavabında Myunodi söylədi ki, bu cür səhbətləri biz onu şəhərdən iyirmi mil qədər kənarda olan köşkündə etsək, daha yaxşı olar. O cənab sabah həmin yerə getməyi təklif etdi və mən buna böyük bir şadlıqla razılıq verdim.

Yolda Myunodi mənim diqqətimi kəndlilərin torpağı becərəkən işlətdikləri müxtəlif üsullara colb etdi. Bunlar hamısı mənim üçün naməlum və tamamilə anlaşılmaz idi; cüntki bəzi müstəsna hallardan başqa, mən tarlalarda nə bir sünbüll, nə də

ot görə bilmədim. Lakin üç saat yol getdikdən sonra mənzərə tamamilə dəyişdi. Fermerlərin gözəl evləri, dövrəsinə çəpar çəkilmiş tarlalar, üzümlükler, sıx taxıl bitmiş zəmərilər və yaşılı çəmənlər görünməyə başladı. Mən qoxdan bəri belə gözəl mənzərə görməmişdim. Həmin cənab fərəhliyimi görüüb söylədi ki, buradan onun torpaqları başlanır. Bu zaman o, dərindən köksünü ötürüb əlavə etdi ki, öz təsərrüfatını guya pis apardığı və başqalarına pis nümunə olduğu üçün həmvətənliləri ona nifrat edirlər.

Nəhayət, biz evə çatdıq. Bu, gözəl və qədim memarlıq əsərlə ilə tikilmiş möhtəşəm bir bina idi. Fəvvarələr, bağlar, xiyanətbanlar, kiçik meşələr – hər şey çox ağlılı və böyük bir səliqə ilə tikilmişdi. Mən gördüyüüm şəyələr baradə bol-bol tərif söyləməkdən çokinmədim. Ancaq həmin cənab sözlərimə əsla etinə etmədi. Axşam yeməyindən sonra biz tək qaldıqda ev sahibi məyus bir halda mənə söylədi ki, o, tez-tez öz evlərinin son modanın tələblərinə görə yenidən tikmək və öz torpaqlarını yeni üsulla becmək fikrinə düşür. Ancaq onu lovğalıqda, orijinal, hoqqabaz, cahil və yekəbaş olmaqdə təqsirləndirib, bəlkə də, Allah göstərməsin, kralın qəzəbinə düşər edəcəklərindən qorxur. Əlahəzrat kral isə onszuz da ona çox etibar etmir. O, qorxurdu ki, sarayda eşitmədiyim bəzi təfərrüat baradə mənə məlumat verərsə, mənim heyvətim xeyli azalmış olacaq. Axi orada, yuxarıda adamlar həddindən artıq yüksək düşüncələrə dəlib, yerdə olan hadisələrə əsla diqqət yetirmirlər.

Onun söylədiyi sözlərin əsl mənəsi bundan ibarət idi. Təxminən qırıq il bundan əvvəl paytaxt əhalisindən bir neçə nəfər, bəziləri iş, bəziləri isə əylənmək üçün Laputaya qalxıblarmış. Orada beş ay qaldıqdan sonra həmin hava diyarından riyaziyyatdan tamamilə səthi bir məlumatla, lakin bolluca hoqqabazlıqlar öyrənib, aşağı eniblər. Bu adamlar adada qaldıqları müddətdə bizim bütün işlərimizə qarşı dərin bir həqarət və nifrat hissi bəsləməyi öyrənib, elmin, incəsənətin,

dilin və texnikanın yeni qayda üzrə təzədən qurulması üçün layihələr tərtib etməyə başlayıblar. Bu məqsədlə onlar kraldan Laqadu şəhərində Layihəçilər Akademiyası təsis etməyə imtiyaz alıblar. Bu məsələ çox böyük müvəffaqiyət qazanıb. İndi krallığın elə bir böyük və ya kiçik şəhəri tapılmaz ki, orada belə akademiyalar olmasın. Bu akademiyalarda professorlar torpağı bacərmək və binalar tikmək üçün yeni üsullar, hər cür sənətlər üçün yeni alət və maşınlar ixtira edirlər. Onlar söyləyirlər ki, bu maşınlar və alatlərin köməyiə bir adam on adamın işini görə biləcək. Onların sözlərinə görə, ixtira etdikləri vəsitələrdən istifadə yolu ilə bir həftə ərzində bu möhkəm materialdan elə saray tikmək olar ki, o, heç bir təmizə ehtiyac olmadan əbədi yaşayar. Bütün yerdəki meyvələr ilin hər bir fəslində yetişəcək və bunlar indiki meyvələrdən guya yüz qat iri olacaq. Sözün qisası, onların başçılığı sədədə qovuşdurmaq üçün yaratdıqları bütün layihələri sayımaqla qurtarmaq olmaz, ancaq təsəssüf ki, bu layihələrdən hələ heç biri başa çatdırılmayıb. Hələlik ölkə gələcək sədədə intizarı ilə xarabazaşa çevrilib, evlər uşulub dağılır, əhali acıdan ölü və cir-cindir içində¹ gəzir.

Lakin bu vəziyyət layihəçilərin coşqunuqlarını əsلا soyutmur, əksinə, ümidi və məyusluqdan eyni dərəcədə ruhlanmış olan bu adamlar öz layihələrini həyata keçirmək üçün daha da təkidlə çalışırlar.

Ancaq Myunodinin özüne golincə, o, çox da toşabbıskar bir adam deyildi və buna görə də köhnə qaydalara əməl edirdi. Babaları zamanından tikilmiş evlərdən yaşayır və heç

¹ Bu fasılda 1719, 1720 və 1721-ci illərdəki qızığın firuldaçılığla istehza edilir. O zaman İngiltərədə bir çox akşioner şirkətləri və ticarət cəmiyyətləri meydana gəlirdi; onları taşkil edən məbir hiyləşər və firuldaççılar, təzliklə varlanmaq baradə onlarda planları sadadıl camaati tovflayırlardı. "Sabun köpüyü" adı ilə məşhur olan bu şirkətlər necə meydana gəlmİŞdilərə, eləcə də gözənləniləndən dağılırdı və çox zaman bunun noticasında həmin şirkətlərin payçıları tamamilə var-yoxdan çıxırlar. Svit "İngilis sabun köpükleri haqqında təcrübə" satirasını da bu mərvzdə yazmışdır.

bir yenilik yaratmadan hər cəhətdən onları təqlid edirdi. Zadəganlar arasında hələ bir neçə əyan da bu sayaq yaşayır, lakin onlara həqarət və pis nəzərlə baxırlar; çünki onlara cahil, elm düşmənləri və ölkənin müvəffaqiyətlərini öz rahatlıq və tənbəlliliklərinə qurban edən zərərli cəmiyyət üzvləri kimi baxırlar.

Nəticədə, həmin cənab mənə söylədi ki, mənə bundan daha ətraflı məlumat verməyəcək; çünki məni aparmaq istədiyi Böyük akademiyani nəzərdən keçirərkən, ala biləcəyim zövqdən məhrum etmək istəmir. Yalnız məndən xahiş etdi ki, bizdən üç mil qədər məsaфədə olan bir dağın atəyində görünən xarabala rəqəqt yetirim.

Bir zamanlar onun mülkünün yaxınlığında, böyük bir çayın kənarında qurulmuş gözəl bir su dəyirmanı var imiş. Bu dəyirman onun öz təsərrüfatı ilə bərabər bütün icarədarların təsərrüfatlarına da gözəl xidmət edirmiş. Təxminən yeddi il bundan əvvəl, bir layihəçilik şirkəti gəlib, bu dəyirmani sökmək və əvəzinə dağ atəyində yenisini qurmaq təklif edibmiş. Onlar dağın təpəsində uzun bir arx qazmaq istayırlarmış, burada su yiğilməli imiş. Onlar həmin arxa suyu xüsusi nəsoslarla vurmaq niyyətində imişlər. Onların fikrinə görə, dağın təpəsində külək və tamız havanın tasırılə su yerin düzgün səthilə axan çaydakı suya nisbətən daha sürətlə hərəkət edəcəkmiş. Bundan başqa, su yuxarıdan aşağı axlığı üçün qüvvəti iki dəfə artıq olacaq, buna görə də dəyirman əvvəlkindən ikiqat artıq sürətlə işləyəcəkmiş. Elə bu zamanlar onun sarayla olan münasibəti bir qədər pozulubmuş. O, sarayla münasibətini yaxşılaşdırmaq üçün dostlarının təhrikilə həmin şirkətin təklifini qəbul edibmiş. İki il ərzində yüz nəfərdən artıq adamın işləməsinə baxmayaraq, məsələ baş tutmayıbmış. Layihəçilər qaçıb gizlənmiş və bütün günahı onun boynuna qoyublarmiş. O vaxtdan bəri layihəçilər daim onu istehzaya qoyub, başqlarını da bu cür təcrübələr etməyə

təşviq edərək, onlara da bu cür müvəffəqiyyət üçün zəmanət verirlərmiş.

Bir neçə gündən sonra biz şəhərə qayıtdıq.

Həmin cənab akademiyada pis ad qazanmışdı. Ona görə də mənimlə bərabər ora getməyi münasib bilməyib, bu işi öz dostlarından birinə təpsirdi. Ev sahibi, məni layihələrlə çox maraqlanan, onlara vurğun və hər şeyə inanan bir adam kimi qələmə verdi ki, bu, həqiqətdən çox da uzaq deyildi, çünki gənclikdə mən özüm də layihə ilə maraqlanırdım.

BEŞİNCİ FƏSİL

*Müəllifin Laqado şəhərində Böyük akademiyani nəzərdən keçirməsi. Akademiyanın ətraflı təsviri.
Professorlarmışşəqul olduqları elmlər və incəsanət.*

Akademiya küçənin hər iki tərəfində tərk edilmiş və satın alınıb, onun işləri üçün uyğunlaşdırılmış bir neçə evdə yerləşmişdi.

Prezident məni gülər üzlə qəbul etdi və mən bir çox günlərimi akademiyada keçirdim. Hər otaqda bir və ya bir neçə xəyalbaz otururdu; yadında qaldığına görə, beş yüzə qədər otaq gəzdim.

Yanına getdiyim ilk alim üzünü və əllərini his basmış arıq bir adam idi. Onun paltarı, köynəyi və dörüsü də belə idi, pırtlaşıq uzun saçlarını və saqqalını alov qarsalamışdı. Bu alim səkkiz il idi ki, xiyyardan günəş şüaları almaq layihəsini hazırlayırdı. Bu şüaları o, ağızı kip bağlanan qablarla yiğmaq istəyirdi ki, yay soyuq və yağışlı olduqda bunların vasitəsilə havanı qızdırırsın. O, bu fikirdə idi ki, səkkiz ildən sonra valinin bağları üçün çox ucuz qiymətə günəş işığı vera bilər. Ancaq o, maddi imkanın çox az olduğundan şikayət edib, məndən xahiş etdi ki, ixtiraçılığını təşviq etmək üçün ona bir şey bağışlayım, cünki ilin bu fəslində xiyar çox baha idi. Ev sahibinin ehtiyat üçün cibimə qoyduğu pulların bir qədərini ona bağışladım.

Mənim ev sahibim olan cənab alımların akademiyaya gələn hər bir adamdan sədəqə diləndiklərini çox yaxşı bilirmiş.

Orada mən başqa bir alimə də rast gəldim, o, buzu şiddetlili odda qızdırmaqla, barita çevirməyə çalışırıdı. O, mənə çap etdirmək üzrə olduğu bir əsərini də göstərdi ki, bu, alovun zindanda döyüla biləcəyinə aid bir tədqiqatdan ibarət idi.

Orada ev tikmək üçün yeni üsul icad etmiş ixtiraçı bir memar da var idi. Onun fikrinə görə, ev damından tikilməyə başlanıb, özüндə qurtarmalı idi. O, ən ağıllı həşərat olan ari və hörümçayın yuva tikmə üsulunu göstərib, özünün haqlı olduğunu sübut edirdi.

Orada anadangalmə bir kor da var idi. Bir neçə kor şagird onun rəhbərliyi altında rəssamlar üçün röngləri qarışdırmaqla məşşəqul idilər. Professor onlara röngləri qoxu və toxunma hissi ilə tanımağı öyrədirdi. Ancaq təəssüf olsun ki, onlar bu vəzifəni çox da yaxşı yerinə yetirmirdilər. Professor özü də daim səhv edirdi. Bu alim yoldaşları arasında böyük hörmət qazanmışdı.

Başqa bir otaqda torpağı donuzların köməyilə şumlamaq üsulunu icad etmiş olan bir alim mənən çox ləzzət verdi. Bu üsul əkinçiləri kotan almaq, heyvan saxlamaq və əmələlərə pul vermək məsrəfindən qurtarmalı idi. Onun ixtirasi bundan ibarət idi: şumlanacaq olan bir akr torpağa bir-birindən altı düym aralı olaraq, səkkiz düym dörənlidə qoza, xurma, şabalıd və sair bu kimi meyvə və göyərti basdırırsınız ki, bunları da donuzlar çox xoşlaysıv. Sonra həmin tarlaya altı yüz və ya daha artıq donuz buraxırsınız. Bir neçə gün ərzində bu donuzlar basdırılmış meyvələri axtarış tapmaq üçün torpağı eşib, əkin üçün əverişli bir hala gətirirlər. Eyni zamanda onlar öz peyinlərlə tarlanı gübrələyirlər. Doğrudur, edilən təcrübə torpağın bu üsulla becərilməsinin çox böyük zəhmət və məxariclə başa gəldiyini, məhsulun isə az olduğunu

göstərirdi. Ancaq hamı bu fikirdə idi ki, bu ixtira bir qədər təkmilləşdirildikdən sonra çox böyük faydalara verəcək.

Mən başqa otağa girdim. Buranın divarları və tavanı başdan-başa hörmətli toru ilə örtülü idi. Ortada ixtiraçı üçün yalnız dar bir keçid qalmışdı. Mən qapıda görünər-görünməz, alım bərkdən çıçırdı ki, ehtiyatlı olum və onun hörmətli torularını yırtmayım. O, insanların qədim zamanlardan bəri yanlış bir yola düşdüklərindən şikayət edirdi. Bu vaxta qədər insanlar yalnız ipəkqurdunun ipəyindən istifadə ediblər. Halbuki, bizim ixtiyarımızda öz qabiliyyətlərinə görə bu qurdlardan xeyli üstün olan bir çox başqa həşəratlar da vardır: ipəkqurdur yalnız barama höyrür, o biri həşərat isə həm höyrür, həm də toxuyur. O, sözlərinə davam edib dedi ki, ipəyi hörmətli toru ilə əvəz etdikdə biz parçaları boyamaq üçün sərf etdiyimiz bütün məxəricdən də yaxamızı qurtarmış olarıq. Mən onunla razılaşmali oldum, cüki o, mənə hörmətliklər bəsləmək üçün onlara yedirtdiyi bir çox gözəl və rəngbərəng milçəklər göstərdi. Onun sözlərinə görə, bu milçəklərin rəngləri hörməcəyin hazırlayacağı torun rənginə keçməlidir. Alimin hər rəngdə milçəkləri olduğundan, ümidi edirdi ki, hər cür istehlakçının arzusunu yerinə yetirə biləcək. O, yalnız milçəklər üçün taxta yapışqanı və sair bu kimi maddələr tapıb, onlara yedirtməlidir ki, torun telləri daha qalın və möhkəm olsun¹.

Orada şəhər idarəsinin böyük qülliəsi üstünə günəş saatı taxmaq fikrlə məşğul olan bir astronom da var idi. Bunun üçün o, yerin bir gecə-gündüzdə və bir ildəki hərəkəti arasında nə kimi bir tənasüb olduğunu və küləyin istiqamətinin dəyişməsinin buna necə təsir etdiyini dürüst bir surətdə hesablamalı idi.

Mən bir çox başqa otaqları da gəzdim. Ancaq orada gördüm bütün qəribə şeyləri təsvir etməklə oxucunu yormaq

¹ 1910-cu ildə Bon adlı bir zirək fransız naşır etdirdiyi kitabçada hörmətli torundan corab və əlcək hazırlamaq üsulunu təklif etdi. Həç bir nəticə verməyən belə təcrübələr sonralar da edilmişdi.

istəmirəm. Yalnız "universal dahi" ləqəbi qazanmış bir alimin fəaliyyəti üzərində bir qədər duracağam. Onun sözlərinə görə, otuz ildir ki, bütün fikrini insan həyatının yaxşılaşdırılmasına həsr etməkdədir.

Onun ixtiyarında içərisi ən qəribə şeylərlə dolu olan iki böyük otaq var idi. Onun rəhbərliyi altında əlli köməkçi işləyirdi. Onlardan bəziləri havanı qatılışdırıb, bərk və möhkəm bir cism halına salıb, ondan selitra istehsal edir və sulu hissələrini süzürdü¹. Bəziləri balışlar və iyinə taxılan kiçik yastiqlar üçün mərmər döyüb ovurdu; bəziləri isə diri atın dirnaqlarını ayılib sinnmamaq üçün daş kimi möhkəm etməyə çalışırdı. Alimin özüne galinca, bu zaman o, iki böyük ixtira üzərində işləyirdi. Bunlardan biri tarlaları köpək vasitəsilə toxumlamaq layihəsindən ibarət idi. Onun fikrina görə, bütün bəhrə verən qüvvət köpəkdə imiş. O, öz fikrinin doğruluğunu mənə saysız təcrübələrlə sübut etdi; ancaq mən cəhalatimdən bunlardan heç bir şey anlaya bilmədim. Onun həll etməyə çalışdığı ikinci məsələ mürəkkəb bir yağ ixtira etməkdən ibarət idi. Bu yağın köməyilə quzuların tüklərinin artmasını dayandırmaq olardı. Bu alim ümidi edirdi ki, o, yaxın bir galəcəkdə krallıqda dəriləri çıl-çılpaq olan qoyunlar yetişdirəcək.

Küçənin o biri tərafındə olan evlərdə də akademianın başqa səbəbələri var idi ki, burada layihəçilər mücərrəd elmlərin tədqiqi ilə məşğul idilər.

Mənim burada rast gəldiyim ilk professor qırx şagirdi ilə birlikdə yekə bir otaqda işləyirdi. Bir-birimizlə salamlaslaşdıq və mən otağı nəzərdən keçirməyə başladım. Otağın içərisində, onun böyük bir hissəsini tutmuş olan nəhəng bir çərçivə həmin saat məni heyran etdi. Professor bunu görüb, məni başa saldı ki, o, mücərrəd həqiqətlərə həsr edilmiş xüsusi mexaniki cihazlar ixtira etmək üzərində işləyir. Ona görə bəli fikir əvvəlcə məni heyrətə sala bilər. Ancaq o, əsla şübhə

¹ Sifitin vaxtında havanın tərkibi məlum deyildi.

etmir ki, yaxın bir zamanda bütün dünya onun layihəsini yüksək qiymətləndirəcək. Hələ heç bir zaman heç kəsin bəşinə belə möhtəşəm və yüksək bir ideya gəlməyib. Elm və incəsənətin ümumi qayda üzrə öyrənilməsinin nə qədər çatin olduğunu hamı bilir. Halbuki onun ixtirası sayesində hər bir ən qabiliyyətsiz və cahil adam da azaciq vəsait və fiziki qüvvə sərf etməklə fəlsəfə, şeir, siyaset, hüquq, riyaziyyat və ilahiyyatdan kitablar yaza bilər. Bu sözləri söyləyib, o, məni çərçivənin yanına apardı. Bu çərçivənin yanlarında onun şagirdləri cərgə ilə durmuşdular. İyirmi kvadrat fut olan bu çərçivə otağı ortasında qoyulmuşdu. Onun səthi çoxlu taxta lövhəciklərdən ibarətdir, bunların hər biri bir-birindən böyük-kicik olmaqla bərabər, təxminən oyun zəri boyda idi. Bütün bunlar nazik məftillə bir-birinə bənd edilmişdi. Bu lövhəciklərə yapışdırılmış xırda kağızların üstüna Balnibarbi dilində olan bütün sözlər müxtəlif formalarda, zamanlarda və hallarda işlədilən şəkillərdə yazılmış və tamamilə intizamızın bir tərzdə düzülmüşdü. Professor öz maşının işə salmaq istədiyindən diqqətli olmayı xahiş etdi. Onun komandası üzrə şagirdlər çərçivənin kənarlarında olan dəstəklərdən yığışıb, onları sürətlə çöndərdilər. Bütün lövhəciklər çevrildi və sözlərin tərtibi tamamilə dayıdı. Professor otuz altı şagirdindən əmr etdi ki, əmələ gələn sözləri çərçivədə düzüldükləri qayda üzrə ağır-ağır oxusunlar. Üç və ya dörd söz mənali bir cümlə təşkil etdikdə bu cümlələri katib vəzifəsini ifa edən dörd şagirdə diqə edirdilər. Bu hərəkət üç və ya dörd dəfə təkrar olundu. Maşın elə qurulmuşdu ki, hər dəfə hərləndikdən sonra lövhəciklər çevrilir və yerlərini dəyişirdi. Bu sürətlə əmələ gələn sözlər də yeni bir tərtib üzrə düzüldürdülər.

Şagirdlər bu işlə gündə altı saat məşğul olurdular. Professor bu cür qırıq cümlələrlə yazılmış olan bir çox foliantları mənə göstərdi. O, bu zəngin material osasında bütün elm və incəsənətin mükəmməl xülasəsini tərtib etmək fikrində idi.

Tamamilə aydınlaşdır ki, o, Laqado şəhərində beş yüz belə dəzgah qura bilmək üçün kifayət qədər pul yiğə bilsəydi və rəhbərləri onun əmələ gətirdiyi cümlə yığınlarını birləşdirməyə məcbur edə bilsəydi, vəzifəsi xeyli yüngülləmiş olardı. O mənə söylədi ki, bu ixtira, gənc yaşlarından bəri onun bütün fikri ni cəlb edib. İndi onun maşınının lövhəciklərində Balnibarbi dilində olan bütün sözlər cəm edilib. Bundan başqa o, kitablarla işlədilən isim, fel və başqa sözlərin tənasübünü tamamilə dürüst olaraq hesablayıb.

Mən öz böyük ixtirasının sərrini bildirən bu möhtərəm zata dərindən təşəkkür edib, söz verdim ki, oğur bir zaman öz vətənimə qayitmış olsam, onu bu qəribə maşının yegənə ixtiraçı kimi şöhrətləndirəcəyəm. Mən maşının şəklini çökmək üçün ondan icazə istədim. Ona söylədim ki, Avropada alımlar arasında bir-birinin ixtirasını oğurlamaq adəti varsa da, mən söz verirəm ki, bu ixtiranın şərəfinin ona aid olub qalması və heç kimin bu xüsusda ona şərık çıxmamağı üçün bütün tədbirləri görəcəyəm.

Bundan sonra biz dilşunaslıq məktəbinə getdik. Orada üç professor ana dilini təkmilləşdirmək üçün cürbəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif edilirdi ki, bütün çox-heçalı sözlər birhecal edilsin. Felləri və feli sıfotları atmaqla danışq dili sadələşdirilsin. Müəllif göstərirdi ki, yalnız isimlər həqiqətən mövcud cisimlərə uyğundur.

İkinci layihədə tələb olunurdu ki, bütün sözlər tamamilə atılsın. Layihənin müəllifinə görə, bu işin başlıca olaraq sağlamlışa və vaxta qənaat etmək üçün xeyri çıxdur. Axi tamamilə aydınlaşdır ki, söz söyləmək insanın boğazını və ciyərlərini yorur və beləliklə bizim ömrümüzü qısalıdır. Sözlər yalnız cisimlərin adlarından ibarət olduğuna görə, öz fikir və arzularımızı ifadə etmək üçün lazım gələn cisimləri yanımızda gəzdirmək xeyli əlverişlidir.

Sağlamlıq üçün çox faydalı olan bu ixtira yəqin ki, çox gəniş yayılma bilərdi. Ancaq qadınlar avam qara camaatla birləşib, alımları üşyan qaldıracaqları ilə hədələmişdilər. Onların dillərinin tamamilə azad qalmasını qati surətdə tələb ediblər. Doğrudan da qara camaat elmin barışmaz düşmənidir! Bununla bərabər, bir çox tamamilə alım və ağıllı adamlar öz fikirlərini cismilər vasitəsilə ifadə etməkdən ibarət olan bu yeni üsuldan istifadə edirlər. Onun yeganə nöqsanı bundan ibarətdir ki, bir-birilə danişanlar səhbət zamanı lazımlı olacaq müxtəlif şeyrlər dolu iri bağlamaları dallarında gəzdirməli olurlar. Ağır yükün altında bizim hamballar kimi ikiqat olmuş belə alımlar tez-tez rast gəlirdim. Bunlar küçədə bir-birini gördükdə öz kisələrini ciyinlərindən yərə qoyub açır və oradan lazımlı şeyləri çıxarıb, bu surətdə də bir-birilə səhbət edirdilər. Sonra öz şeylərini yena kisəyə yiğib, yüksü ciyinlərinə qaldırmaq üçün bir-birinə kömək edir və xudahafizlaşdırırlardılar.

Ancaq qısa və sadə səhbətlər üçün lazımlı gələn bütün şeyləri cibda və ya qoltuqda gəzdirmək mümkün idi. Ev şəraitində səhbət etdikdə isə bütün bu çətinliklər asanlıqla aradan qaldırılıb. Ancaq bu dilin tərəfdarlarının yiğişdiqları otaqlar ən müxtəlif şeyrlər dolu olmalı idi.

Bu dilin ən böyük üstünlüyü onun beynəlxalq mahiyyətdə olmasına dair. Bütün mədəni xalqların mebel və ev şeyləri təxminən, bir-birinə bənzəyir. Bunun sayasında elçilər xariçi krallarla və ya nazirlərlə onların dillərini əsla bilmədikləri halda, şeylər vasitəsilə asanlıqla danışa bilirlər.

Mən həmçinin, riyaziyyat məktəbinə gedəm. Burada dərs bizim Avropada əsla tətbiq oluna bilməyəcək bir üsulla aparılır. Hər teorem sübutu ilə birlikdə nazik bir təbəqəyə yazılır. Mürəkkəb yerinə başqası dərmanı işlədir. Şagird bu həbi acqarına udur və bundan sonra üç gün ərzində cœurək və sudan başqa yeyib-içmir. Hər həzm olunduqdan sonra dərman

onun beyninə yeriir və özü ilə birlikdə teoremi də ora aparır. Ancaq bu vaxta qədər bu üsulu müvəffəqiyyəti cüzi olub. Bunun bir səbəbi budur ki, dərmanın miqdarı və ya tərtibində səhvə yol verilir; ikinci səbəbi isə uşaqların dəcəlliyyidir, çünki onlar bu həbləri xoşlamırlar. Onlar çox vaxt kənarə çəkilir və həbi tüpürüb atırlar. Bunlardan başqa dərmanın təsiri üçün zəruri olan üçgünlük pəhəriz saxlamağı bu vaxta qədər onlara qəbul etdirmək mümkün olmayıb.

ALTINCI FƏSİL

Akademiyanın təsvirinin davamı. Müəllifin bəzi təkmilləşdirmələr təklif etməsi və bunların təşəkkürlə qəbul edilməsi.

Siyasi xəyalbazlar məktəbində məni çox da mehribanlıqla qəbul etmədir. Bir də bu məktəbdə olan professor-lar mənim fikrimcə, tamamilə dəli idilər. Belə bir mənzərə issə məni həmişə kədərləndirir. Bu bədbəxtlər elə üsullar axtarırlar ki, padşahları öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların arasından seçməyə, nazirləri ümumun mənafeyin qayğısına qalmağa, yalnız cəmiyyətə böyük xidmət göstərən adamları mükafatlandırmağa məcbur etsinlər. Onlar padşahları inandırmaq istəyirdilər ki, onların həqiqi mənafeyi xalqın mənafeyi ilə birdir və mənsəbi yalnız ləyaqətli adamlara vermək lazımdır. Bu dəlilərin başlarında¹ düzgün düşünən insanlara tamamilə yad olan bir çox belə qəribə, qeyri-mümkün xəyallar əmələ gəlirdi. Mən onlara baxdıqda bir daha inandım ki, qədim hikməti söz olan: - dünyada heç bir elə axmaq fikir olmaz ki, filosoflar arasında onların tərəfdarları tapılmasın - sözü tamamilə doğrudur.

Ancaq akademianın bu şöbəsinə haqq verib, etiraf etməliyəm ki, oradakı alımların hamısı belə xəyalpərəst deyildirlər.

¹ Asanlıqla başa düşmək olar ki, burada Swiftin özünün müsbət görüşləri istehza ilə pərdələnmişdir. (Bu xüsusda söz ardına bax!)

Mən çox hazırlıcabab bir doktorla tanış oldum. Bu adam görünürlük, dövlət idarəsi mexanizmini və onun mahiyətini mükəmməl bir surətdə tədqiq etmişdi. Bu maşhur xadim hökumət adamlarının tutduqları bütün cismanı və əxlaqi xəstəliklərin dərmanını tapmaq üzərində tam bir müvəffəqiyyətlə çalışırdı. O, insan organizmi ilə dövlət quruluşu arasında tam bir bənzərlik olduğu fikrinə əsaslanaraq, iddia edirdi ki, dövlət quruluşunun əmələ gətirdiyi xəstəliklər; hakimlərin nöqsanları və idarə olunanların əxlaqsızlığı fiziki səbəblərdən əmələ gələn xəstəliklər kimi, eyni vəsitələrlə müalicə olunmalıdır. Hamiya məlumatdır ki, senatorlar və yüksək məclis üzvləri çox tez-tez çərənçilik, əsəbilik və sair pis meyllərə tutulmuş olurlar. Onlarda müxtəlif beyin və xüsusən ürək xəstəliklərinə; əsəblərin, hər iki qolun - sağ qolun əzələrinin şiddətli ağrıları qıç olub əsməsi¹, ödün bədənə yayılması, başgicəllənmə, sayıqlama, sıracə işşləri, hədsiz iştaha, yediyini həzm etməmək və bir çox başqa xəstəliklərə düşər olurlar ki, bunların hamısını burada saymağa ehtiyac yoxdur. Buna görə də alim doktor təklif edirdi ki, hər dəfə senat toplantıda birinci üç iclasa bir neçə təcrübəli həkim göndərilməlidir. Müzakirələr qurtardıqdan sonra bu həkimlər bütün senatorların nəbzələrini yoxlayıb, onları müayinə etməlidirlər. Diqqətli müayinədən sonra onların hər birinin xəstəliyini təyin edib, həkimlər dördüncü gün iclas salonuna onlardan qabaq galib, iclas başlamazdan əvvəl hər bir senatora xəstəliyinin növüնə görə sakitləşdirici dərman, işlətmə, təmizləyici dərman, yeyici dərman, bağlayıcı dərman, zəiflədici dərman, başağrısı dərmanı, öd saxlayan dərman, qulaq dərmanı verilməlidirlər. Bu dərmanların təsirini yoxladıqdan sonra həkimlər gələcək iclasda bu dərmanları ya təkrar verməli, ya dəyişdirməli, ya da kəsməlidirlər.

¹ Burada rüşvətxorluğa işarə edilir.

Bu layihənin həyata keçirilməsi böyük məxaric tələb etmir və mənim acizanə fikrincə bu, qanunvericilikdə senatın iştirak etdiyi bütün ölkələrə daha çox xeyir verə bilər: yekdillik əmələ gətirər, müzakirələri qısalardar, indi bağlı olan bir neçə ağızı açar və sayı xeyli artıq olan açıq ağızları yumar, cavanlıq alovunu azaldar, qocalıq sərtliyini yumşaldar, kütlələri hərəkətə gətirər, coşqunları soyudar.

Bu dərin düşüncəli alimin ikinci layihəsi bundan ibarət idi: hamı şikayətlərin ki, padşahların nədimplərinin hafızəsi çox küt və zəifdir. Buna görə həkim bircinci nazirlə görüşə gedən hər adama təklif edir ki, öz işinin mahiyyətini ən qısa və aydın sözlərlə ifadə edib, xudahafızlaşdırır, ya nazırın burnundan tutub çöksün, ya onun qarınına bir təpik vursun, ya ayağındaki döyənəyi tapdalasın, ya qulaqlarını çöksün, ya ona sancaq batırsın, ya da göyərinçəyi qədər çımdıklısan; beləliklə, nazırın yaddasını möhkəmləndirsün. Xahiş yerinə yetirilməyinca və ya qotı rədd cavabı alınmayıncı, hər dəfə görüşə getdikdə bu əməliyyat təkrar olunmalıdır. Bir də o, təklif edir ki, hər bir senator öz rəyini söylədikdən sonra səsini tamamilə zidd təraf versin. Doktor söz verir ki, bu qaydaya əməl edildikdə səsvermənin nəticəsi həmişə cəmiyyət üçün xeyirli olar.

Partiya çəkışmələri çox kəskin bir mahiyyət alıqdə həmin həkim intizamı bərpa etmək üçün aşağıdakı gözəl vasitəni təklif edir: hər partiyadan yüz nəfər başçını alıb, cüt-cüt elə ayırmalı lazımdır ki, hər cüt də olan adamların başları təxminən bir böyüklükdə olsun. Sonra iki cərrah eyni zamanda hər cüt də olan iki nəfərin peysərlərini müşarayıb birinin peysərini o birinin başına bitişdirməlidir. Bu əməliyyat son dərəcə diqqətli olmayı tələb edir. Ancaq professor bizi inandırıcı ki, əgər bu əməliyyat məharətlə edilmiş olsa, onlar mütləq sağalacaqlar. Mənsub olduqları partiya cəhətindən bir-birinin qəddar düşməni olan adamların başlarından alınmış beyin yarası o birinin başına bitişdikdən sonra onlar bir-birinə uyuşub sa-

ğalacaqlar. Bu zaman, üzərlərində bu əməliyyat edilmiş olan başçıların başlarında həmin mülayim uyğunluq əmələ gələr, bu da özlərini dünyani idarə etməyə yaranmış hesab edən adamlar üçün tamamilə zəruridir. Doğrudur, burada belə bir qorxu var ki, axmaq adamın beynini ağıllı adamın beyninə caladıqda biz onu da axmaq etmiş olarıq. Ancaq həkim bizi inandırıcı ki, ağıl və qabiliyyətləri cəhətindən partiya başçıları bir-birindən az seçilirlər. Belə ki, bu məsələyə əsla əhəmiyyət vermək lazımdır deyil.

Mən bir-birilə qızığın mübahisə edən iki professor gördüm. Bunnar verginin ağırlığını əhalinin həddən artıq hiss etməməyi üçün asan və rahat bir yol tapmaq üstündə mübahisə edirdilər. Birinci professor iddia edirdi ki, ən ədalətli yol ancaq naqış və düşüncəsiz olan adamlardan vergi yiğməqdan ibarətdir. Kimdən nə qədər vergi almaq lazımlı gəldiyi məsələsi isə yerli əhalidən ibarət bir komitəyə tapşırılmalıdır. Bu komita, əlbəttə, öz qonşularının nöqsanlarını qorəzsiz təyin edə bilər. İkinci professor isə buna tamamilə zidd bir fikir söyleyirdi. O, deyirdi ki, insanların özlərindən ən çox qiymətləndirdikləri mənəvi və cismani sıfətlər üçün vergi almaq lazımdır. Bu verginin miqdarı vergi verənin özü haqqında fikrinə uyğun olaraq təyin edilməlidir. Hazır cavablıq, mərdlik və ədəblilik üçün ən yüksək vergi alınmalıdır. Ancaq səadət, ədalət, zəka və bilik üçün vergi alınmamalıdır; çünki bunları qiymətləndirmək o qədər subyektivdir ki, bu sıfətlərin öz yaxın adamında olduğunu təsdiq edər və ya bunları özündə düzgün qiymətləndirən adamlara rast gəlmək olduqca çətdir.

Başqa bir professor mənə sui-qasdların üstünü açmaq barəsində böyük bir əsər göstərdi. O, dövlət ədamlarına məsləhət görür ki, şübhəli şəxslərin nə etdiklərini, nə zaman süfrəyə oturduqlarını, hansı böyürləri üstündə yatdıqlarını öyrənib, onların adı məişətləri barədə sair buna bənzər məlumat toplasınlar.

Bütün bu mühakimələr böyük bir diqqətlə yazılmışdı və onların içərisində siyasətçilər üçün maraqlı və faydalı olan bir çox müşahidələr vardı. Ancaq bu müşahidələr mənə kifayət qədər mükəmməl görünmədi. Mən cürət edib, bu barədə fikrimi mülliəfə söylədim və əgər arzu edərsə, bəzi əlavələr etməyi təklif etdim. O, manım təklifimini böyük bir məmənnuniyyətlə qəbul etdi ki, buna yazılıclar, xüsusilə layihə tərtib edənlər arasında az rast gəlmək olar. O, əlavə etdi ki, mənim mülahizələrimi mütləq nəzərə alacaq.

Bələ olduqda, mən ona söylədim ki, səyahətlərimizin birində getmiş olduğum Tribnia və ya yerlilərin adlandırdıqları kimi Lanqden¹ krallığında əhalinin çoxu məlumat verənlərdən, şahidlərdən, çugulçularдан, ittihamçılarından, iddiaçılarından, müşahidəçilərdən, vəkillərdən və onların saysız-hesabsız əlaltı və xidmətçilərindən ibarətdir; bu adamlar da nazirlərdən və onların müavinlərindən maaş alırlar. Bu krallıqda sui-qəsdlər adəton dorin bılıklı bir siyasetçi kimi irəli çəkilmək, çürümüş hökumət orqanlarına yeni qüvvət vermək, ictimai narazılığı boğmaq və ya yayındırmaq, öz sandıqlarını müsadirə edilmiş mallarla doldurmaq, öz mənfaətlərinə uyğun olaraq, dövlətin gücündə inamı artırmaq və ya inamsızlıq törətmək istəyən adamların törətdikləri bir işdir. Onlar hər şeydən əvvəl şübhəli şoxslərdən hansını sui-qəsddə töhmətləndirmək lazımlıydı. Barədə öz aralarında sözleşirlər. Sonra bu şəxslərin məktublarını və kağızlarını ala keçirmək, özlərinin isə buxovlamaq üçün bütün vasaiti işə salırlar. Əla keçirilmiş məktub və kağızlar söz, heca və hərflərin əstarəngiz mənalarını kəşf etməkdə mahir usta olan mütəxəssislər verilir. Məsələn: onlar çox asanlıqla təyin edirlər ki, qaz sürüsü – senat; axsaq it – müddəi; sar – birinci nazir; şis – arxiyepiskop; dar ağacı – dövlət katibi; süpürgə – inqilab; siçan tələsi – dövlət xidməti;

dibsiz quyu – xəzinədarlıq; çirkab çuxuru – saray; bir axmanın papağı – nədəm; qırıq qamış – məhkəmə palatası; boş çəllək – general; irinli yara – idarə sistemi deməkdir.

Bu məlumatı verdiyim üçün professor mənə hərarətlə təşəkkür etdi və söz verdi ki, öz elmi əsərində mənim adımı hörmətlə qeyd edəcək.

Bu ölkədə mənim diqqətimi daha heç bir şey colb etmirdi. Odur ki, İngiltərəyə qayıtmaq üçün tədbirlər axtarmağa başladım.

¹ Tribnia və Lanqden – anogrammalardır (hərfərin yerlərinin dəyişdirilməsi). Burada Britaniya və England (İngiltərə) nəzərdə tutulur.

YEDDİNÇİ FƏSİL

Müəllifin Laqadonu tərk etməsi. Maldonadaya gələməsi. Limanda Laqqneqqə gedən heç bir gəminin olmaması. Müəllifin Qlabbdobdribə kiçik bir səyahəti. Bu ada hakiminin onu qonaqsevərliliklə qəbul etməsi.

Bu krallığın yerləşdiyi qitə mənim fikrimcə, Amerikanın Kaliforniyadan qərbe uzanan tədqiq olunmuş sahələrindən şərqqdədir. Bu krallığın şimalında Sakit okean dağlıqlarıdır. Laqadodan yüz əlli mil məsafədə gözəl Maldonada limanı var. Burada yaşayanlar ondan 29° şimal en dairəsi və 140° qərb uzunluq dairəsindən şimal-qarbdə olan Laqqneqq adası ilə qızışın ticarət edirlər. Laqqneqq adası Yaponiyanın cənub-şərqində olub, təqribən yüz mil uzaqdır. Yapon imperatoru ilə Laqqneqq kralı öz aralarında ittifaq bağlayıb və bu adalar arasında daimi əlaqə vardır. Buna görə də mən Laqqneqqə getməyi qərara aldım ki, Yaponiya vasitəsilə oradan Avropaya qaydım.

Mən Maldonadaya getmək üçün iki qatırla bir bələdçi kiraya etdim. Oradan issa gəmi ilə Laqqneqqə getməli idim. Sonra havadərim Myunodi ilə bir dost kimi vidalaşdım. O, mənə yol üçün xeyli hədiyyə verdi və yola düşdüm.

Bu səyahətim zamanı qeyd oluna biləcək heç bir macəra baş vermedi. Mən Maldonadaya çatdıqda orada Laqqneqqə gedən bir gəmi də tapmadım. Limanda mənə söylədilər ki, adaya gəmi yalnız bir aydan sonra gedəcək. Mən gözləməli

oldum. Şəhər mehmanxanasında yerləşdim. Çox çəkmədən bəzi adamlarla tanış oldum. Adlı-sanlı bir cənab mənə söylədi ki, burada bir aya qədər qalacağımdan bəlkə beş liq cənub-qarbdə olan Qlabbdobdrib adasına kiçik bir səyahətə gedəm. O, öz dostu ilə bərabər mənə yoldaşlıq etməyi və bu səyahət üçün münasib olan kiçik bir gəmi tapmağı vəd etdi.

"Qlabbdobdrib" sözü mənim anladığımı görə, "sehrbazlar" və ya "cadugərlər adası" deməkdir. Uayt adasından üç dəfə kiçik olan bu adanın çox möhsuldar torpağı vardır. Oranı başdan-başa sehrbazlardan ibarət olan bir qəbilənin raisi idarə edir. Bu adanın əhalisi yalnız öz aralarında qız verib-alarlar. Qəbilənin içərisində ən yaşlı adam adanın hakimi və ya padşahı sayılır. Onun möhtəşəm bir sarayı var. Bu sarayın üç min akr böyüklükdə yekə bir parkı var, bunun ətrafına iyirmi fut hündürlükdə daş hasar çəkilib. Parkın gözəl çəpərlənmış xüsusi sahələri maldarlıq, əkinçilik və bağçılıq üçün ayrılib.

Hökmədarın xidmətçilərinin və onun ailə üzvlərinin qəribə bir görkəmi var. Nekromantiyalı¹ sahəsində dərin bilikləri olduğundan, hökmədar öz arzusuna görə ölüleri çağırmaq və özünə xidmət etdirmək qüdrətinə malikdir. Ancaq onun dəvət etdiyi ölüler üzərində hakimiyəti yalnız iyirmi dörd saat davam edir. Bundan başqa, o, bir şəxsi üç ayda bir dəfədən tez çağırıa bilməz.

Biz adaya gəldiyimiz zaman səhər saat on bir olardı. Yolداşlarımdan biri alahazrotin hüzurunda olmaq şərəfinə çatmaq ümidi ilə buraya gəlmış bir xaricinin hökmədar tərəfindən qəbul edilməsini xahiş etmək üçün onun yanına getdi. Hökmədar həmin saat öz razılığını verdi.

Sarayın darvazası ağzında, hər iki tərəfdə tamamilə qədim dəbdə geyinmiş silahlı keşikçilər durmuşdular. Onların zahiri görkəmində elə bir şey var idi ki, bu, mənim qəlbimə şiddətli

¹ Nekromantiya (yunan sözüdür) – gələcək haqqında xəbər tutmaq üçün ölülərin kölgəsinin çağırılması. Qədim dünyada və orta əsrlərdə bu mövhumat çox yayılmışdı.

qorxu saldı. Biz bir neçə otaqdandan keçdik. Bu otaqlarda da həmin o xidmətçilərdən iki cərgə durmuşdu. Nəhayət, görüş salonuna çatdıq. Burada biz mərasimə əmal edərək, üç dəfə ikiqat yerə ayıldıq. Bizə bir neçə əhəmiyyətsiz sual verdikdən sonra əlahəzrətin taxtının aşağı pilləsi üzündə üç kürsü təklif etdilər. Hökmədar Balnibarbi dilini biliirdi və məndən xahiş etdi ki, öz soyahətlərim barədə ona danışım. O mənim özüm sərbəst hiss etməyimi arzuladığından ətrafdakılara çıxb getmələrini əmr etdi. Onlar biz yuxudan birdən-birə ayıldıqda gördüyüümüz röya yox olduğu kimi, bir anda yox oldular. Mən heyrat və qorxudan donub qaldım. Hökmədar bunu görüb, məni inandırmağa çalışdı ki, burada mən tamamilə təhlükəsizəm. Mən bu cür mənzərələrə alışmış olan iki yoldaşının üzündə tamamilə sakitlik əlaməti görüb, bir qədər özümü gəldim və öz macəralarından bəzilərinə əlahəzrətə təsvir etdim. Ancaq tamamilə sakit ola bilmədiyimdən tez-tez yox olan xidmətçi xəyallarının durduqları yerlərə baxırdım.

Mən hökmədar ilə bir yerdə nahar etmək şərəfinə nail oldum. Süfrədə bizi yenir bir xəyallar dəstəsi xidmət edir və yemək götürirdi. Ancaq indi bunları məni sahərki kimi qorxut-murdu. Gün batana qədər sarayda qaldım. Hökmədar məni öz sarayında gecələməyə dəvət etdi. Lakin əlahəzrətdən ehitiramlı xahiş etdim ki, məni bağışlasın və söylədim ki, gecəni buradan getmək istərdim. Mən gecəni öz dostlarımıla birlikdə bu adanın paytaxtı olan şəhərdə xüsusi bir mənzildə keçirdim. Ertəsi günü sahər yenidən hökmədarın yanına gedib, ona öz hörmətimizi və onun ixtiyarında olduğumuzu izhar etdik.

Biz adada on gün qaldıq. Gündüzün çox hissəsini sarayda, hökmədarın hüzurunda keçirir, gecələr isə şəhərdəki mənzildə qalırdıq. Mən tezliklə bu xəyallar və ruhlar arasında olmağa o qədər öyrəşdim ki, artıq üçüncü gün onlardan nə qorxurdum, nə heyrat edirdim. Bəlkə də mən hələ onlardan bir az qorxurdum, ancaq maraq bu qorxuma üstün gəlirdi. Əlahəzrət bunu

görüb, mənə təklif etdi ki, keçmişdə və yaxın zamanda ölmüş adamlardan kimi görmək istədiyimi ona söyləyim. O, mənə vad etdi ki, onları çağırıb, mənə onlarla səhbat etməyə imkan verər. Əlbəttə, onlar yalnız öz həyatları zamanı baş vermiş hadisələrdən danışa bilərdilər. Hökmədar əlavə etdi ki, hər halda mən yalnız doğru sözlər eşidəcəyəm, çünki yalan o dünyada əsla faydası olmayan bir məharətdir.

Bu yüksək lütfünə görə əlahəzrət hökmədər hörmətlə təşəkkür etdim. Bu zaman bizim olduğumuz otağın pəncərəsindən parkın gözəl mənzərəsi görünürdü. Tamamilə aydınlaşdır ki, mən əvvəlcə dəbdəbəli və əzəmətli səhnələri görmək istədim. Xahiş etdim ki, mənə Büyök İsgəndər¹ Arbela müharibəsində azaçıq sonra öz qoşununun başında göstərsin. Budur, hökmədarın barmağının bir işarəsilə həmin saat İsgəndər darduğumuz pəncərənin önündəki böyük meydanda zahir oldu. Hökmədar onu otağa dəvət etdi. Mən onun qədim yunan dilini çox çötinliklə başa düşə biliirdim. O da mənim söylədiklərimi yaxşı anlamırdı. İsgəndər and içib, mənə söylədi ki, o zəhərlənməyib, həddindən artıq sərənşılıqdan əmələ gəlmış isitmədən ölüb.

Sonra mən Hannibalı², Alplardan keçərkən gördüm. Hannibal mənə söylədi ki, onun düşərgəsində birçə damcı da sirkə yoxmuş.

Mən Sezari və Pompeyi³ döyüşə hazır olan qoşunları-nın başında gördüm. Sezari son zofəri vaxtında da gördüm. Sonra xahiş etdim ki, saray salonlarından birinə Roma sena-

¹ Büyök İsgəndər – Makedoniya hökmədarı (eramızdan əvvəl IV əsr), qədim dövrün görkəmlisi sərkərdəsi və dövlət xadimidir. O, Arbela yaxınlığında baş verən vuruşmalarda (eramızdan əvvəl 331-ci il) İran üzərində qotləpə qalmışdır.

² Hannibal – Karfageniya sərkərdəsidir (eramızdan əvvəl III-II əsr). Romalılarla müharibə etmişdir. Əfsanəyə görə Hannibal Alp dağlarından keçən zaman ordusunun yolunu böyük bir qaya kasmışdır; Hannibal əmr etmişdi ki, qayani yumşaltmaq üçün tonqallar qalayıb onu qızdırınsın və sonra üstüntü sırka töksünələr. Yalnız bundan sonra qayani qymaq mümkün olub.

³ Qay Yuli Sezar – (eramızdan əvvəl I əsr) – təkbaşına diktatorluq hakimiyyəti qurmuş, qədim Roma sərkərdəsi və siyasi xadimi. Qney Pompey – Sezarlə rəqabət edən Roma sərkərdəsi idi.

ti, o birində isə indiki parlament toplansın. Birincisi mənə qəhrəmanlar və yarımallahalar yığıncağı, ikincisi isə oğrular, cibgirlər, qarətkarlar və azğınlar yığıncağı kimi göründü.

Mənim xahişimlə hökmər, Sezar ilə Bruta¹ bizi yaxınlaşmalarını əmr etdi. Brutu görərkən, mən dərin bir hörmət hissi duyurdum. Onun üzünün hər bir cizgisində dərin bir xeyirxahlıq, böyük bir soyuqqanlıq və mənəvi qüvvə, vətənə coşqun möhəbbət və insanlara yaxşılıq etmək əlamətləri görünürdü. Mən böyük sevincə arxayı oldum ki, bu iki adam bir-birinə çox gözəl münasibət bəsləyir. Sezar gizlətməyib, mənə etiraf etdi ki, bütün ömründə göstərdiyi ən böyük şücaatlər hayatına qıyan adamın şərəfli əsla müqayiso edilə bilməz. Mən Brut ilə xeyli səhbət etmək şərəfinə nail oldum.

Sözəsə o, mənə söylədi ki, babası Yuni, Sokrat, Epaminond, Kiçik Katon, ser Tomas Mor² və o özü heç bir zaman bir-birlərindən ayrılmırlar. Bu elə bir sekstumviratdır³ ki, buna bəşəriyyət tarixi yedinci bir üzv əlavə etmək qüdrətinə malik deyildir.

Mən dünyani qədim tarixinin bütün dövrlərində görmək barədə sonsuz arzularımı yerinə yetirmək üçün hökmədarın çağırduğu bütün məşhur adamları saysam, oxucunu yormuş olardım. Mən hamidən artıq zalim padşahları və qəddar hakimləri məhv etmiş və azadlığı, məhkum xalqların tapdanmış haqlarını bərpa etmiş adamların üzünü görməkdən ləzzət alırdım. Ancaq məni coşdururan duyğuları oxucunu maraqlandıracaq bir surətdə ifadə etməyə qüdrətim yoxdur.

¹ Kay Yuni Brut – Roma senatının üzvü, Sezarın qatili olmusdur.

² Mark Yuni Brut – Kay Yuni Brutun atasıdır. Sokrat – böyük yunan filosofudur (eramızdan əvvəl V-VI əsr). Epaminond – yunan (fivan) sərkərdəsidir (eramızdan əvvəl V-IV əsr). Kiçik Katon – Roma dövlət xadimidir. Sezarın aqalığına qarşı mübarizə etmiş olan aristokratiya respublikalar partiyasına başlıqlı etmişdir. Tomar Mor (1480-1535) – məşhur ingilis filosofu və dövlət xadimidir. O “Utopiya” adlı kitab yazmış, burada goləcəyin ideal dövləti haqqında öz fikirlərini ifadə etmişdir.

³ Altılar ittifaqi

SƏKKİZİNCİ FƏSİL

*Qlabbəbdərbin təsvirinin davamı.
Qədim və yeni tarixin düzəlişi.*

Mən bütün bir günümü qədim zamanın ən böyük mütəffəkkiləri olan Homer və Aristotello¹ səhbətə sərf etdim. Bu məşhur zatları onların əsərlərinə şərhnamələr yanan bütün adamlarla birlikdə görmək istədim. Bu şərhnamə yananların sayı o qədər çox idi ki, onlardan bir neçə yüzü həyətdə və sarayın başqa otaqlarında gözləmlənilər. Mən ilk baxışda bu dəstənin içində iki böyük dahini seçdim. Homer Aristoteldən həm gözəl, həm də uca idi, yaşına nisbəton xeyli sax dururdu. Gözləri son dərəcə canlı və nüfuzedici idi. Aristotelin beli bükülmüşdü, o, əl ağacına söykənmişdi. Üzü ariq, saçları düz və seyrək, səsi isə batıq idi. Mən tezliklə bu qənaətə gəldim ki, bu hər iki böyük zat öz əsərlərini şərh edən adamları heç bir zaman görməmiş və onlar barədə heç bir şey eşitməmişlər. Xeyallardan biri qulağıma piçildi ki, şərhnamo yanan adamlar o dünyada məşhur mütəffəkkirlərdən daim kənar gazırlar. Onlar başa düşürlər ki, öz şərhnamələrində bu müəlliflərin dərin fikirlərini eybəcər bir surətdə təhrif etmişlər; buna görə də onlardan utanıb, yaxın düşmülər.

¹ Homer – əfsanəvi, qədim yunan şairidir; yunanların “İlliada” və “Odisseya” adlı qəhrəmanlıq poemalarını (eramızdan əvvəl IX-VIII əsr) ona isnad verirlər. Aristotel – böyük yunan filosofu və alimdir (eramızdan əvvəl IV əsr).

Mən istəyirdim ki, Aristoteli Skot və Ramusla¹ tanış edim. Ancaq həmin filosofa burların nəzəriyyələrini izah etməyə başlayanda, o, özündən çıxı və məndən soruşdu ki, görəsan, onların əsərlərinə şərhnamə yayan bütün o biri adamlar da bunlar kimi yelbeyindirlərmi?

Sonra hökmdardan xahiş etdim ki, Dekart ilə Qassendini² çağırınsın. Bnlara təklif etdim ki, öz sistemlərini Aristotelə bildirsinlər. Bu böyük filosof təbiət haqqında nəzəriyyəsində olan səhvlərini açıq surətdə boyynuna aldı; çünki bir çox hallarda onun müəhkimaları təxminlərə esaslanır. O, həmçinin, belə bir fikir söylədi ki, öz qüvvəsinə görə Epikürün³ nəzəriyyəsini yeniləşdirmiş olan Qassendi və Dekart öz firtınalar nəzəriyyəsilə sonrakı nəsillər tərəfindən eyni dərəcədə rədd ediləcəklər. O, müasir alımların belə coşqunluqla müdafiə etdikləri cazibə nəzəriyyəsinin taleyi barəsində də eyni fikri söylədi. Bu zaman, o, qeyd etdi ki, təbiət fəlsəfəsinə aid yeni sistemlər də, yeni modalar kimi nəsildən-nəslə dəyişməkdədir. Hətta öz nəzəriyyələrinin riyaziyyat vasitəsilə sübut edib, asaslandırmağa çalışan filosoflar da, uzun müddət səhrət qazanmayıb, taleyin təyin etdiyi müddətlərdə dəbdən düşürlər.

Mən beş gün müddətində qədim dünyanın bir çox başqa alımlarılə də səhbət etdim. Qədim Roma imperatorlarının çoxunu gördüm. Hökmdardan xahiş etdim ki, Qelioqabalanı⁴ aşpzalarını çağırınsın, bizim üçün yemək hazırlasınlar; ancaq cürbəcür adviyyələr çatışmadığından, onlar öz məharətlərini layiqincə göstərə bilmədilər. Agesilayın⁵ qulu bizə sparta şorbası bişirdi. Mən ondan bir qasıq alıb, dadına baxdım, daha ikincisini uda bilmədim.

¹ Duns Skot və Pyotr Ramus – orta əsr filosoflarıdır. Aristotelin əsərlərinə şəhərə yazmışlar.

² Rene Dekart və Per Qassendii – XVII əsrin məşhur fransız filosoflarıdır.

³ Epikür – böyük yunan filosofudur (eramızdan əvvəl IV-III əsr).

⁴ Qelioqabala – Roma imperatorudur (eramızdan əvvəl III əsr).

⁵ Agesilay – yunan (Sparta) hökmdarıdır (eramızdan əvvəl III əsr).

Mənimlə bərabər adaya gəlmış o biri iki cənab işləri olduğu üçün üçgünülüyə öz evlərinə getməli oldular. Əlimdə olan bu vaxtı son iki və ya üç əsrda mənim vətənimdə və ya başqa Avropa ölkələrində səhrət qazanmış böyük adamların görüşünə sərf etdim. Mən həmisi qədim və məşhur nəsillərə hörmətkar olmuşam. Buna görə də hökmdardan xahiş etdim ki, bir-iki düjün kralı onların bir neçə nəsillik əcdadı ilə birlikdə dəvət etsin. Ancaq gözlənilməz bir surətdə və son dərəcədə bərk əzab çəkərək məyus oldum. Mən əzəmətli tacidər zatlar əvəzinə bir nəsildə iki skripkada çalan, üç hiyləgər saray xidmətçisi və bir italyan prelatı, o biri nəsildən isə bir bərbər, bir abbat və iki kardinal gördüm. Ancaq tacidər başlıra çox böyük hörmət bəslədiyimdən, bu qıçıqlayıcı məsələ üzərində çox durmuram. Qraflarla, markizlərə, hersoqlara və bnlara bərabər adamlara gelinçə, onlarla çox da nəzakətlə rəftər etmədim. Etiraf edirəm ki, bizim məşhur nəsillərin zahirində olan bir çox səciyyəvi xüsusiyyətlərin haradan əmələ gəldiyini aydınlaşdırmaqdən böyük ləzzət alırdım. Mən bir nəsildə uzun çənənin haradan əmələ gəldiyini; digər bir nəsildə bir-birinin ardınca, iki əvvəl nəsildə nadirüstürlər, iki sonraki nəsildə isə axmaqlar; digər bir nəsildə başdan-başa dəlilər, bir başqasında isə bədəzatlar əmələ gəlməsinin səbəbini asanlıqla aydınlaşdırırdım. Bir çox nəsillərdə amansızlıq, yalanlılıq və qorxaqlıq, öz nökərlərinin pal-palatarlarına və karetalarının qapılarına nəqs etdikləri ailə gerbi kimi səciyyəvi bir əlamət halını alıb.

Mən yeni tarixə xüsusən böyük bir nifrat duydum. Keçən əsr müddətində kralların saraylarında böyük səhrət qazanmış adamlarla yaxşı tanış oldum. Satqın cizma-qaraçılardın qorxaqlarla - ən böyük hərbi şücaət, axmaqlara - ən ağıllı məsləhət, yalıqlaqlara - səmimiyyət, xainlərə - romalılara məxsus hünar, alılahsızlara - dindarlıq, cuğulçulara - haqpərəstlik isnad edərək, dünyanı necə aldatdıqları məni son dərəcə təaccübənləndirdi. Qüdrətli nazirlərin fitnələri sayəsində nə qədər məsum və

gözəl insanların ölümə məhkum edildiklərini və ya sürgünə göndərildiklərini öyrəndim. Nə qədər alçaq adamlar yüksək mənsəblərə qaldırılmış, onlara etimad edilmiş, hakimiyyət verilmiş, hörmət qazandırmış və başlarına maddi nemətlər yağıdırılmışdır. Mən hadisələrin və əvvəlşələrin səbəblərlə onları hərəkətə gətirən qüvvələr, bunların müvəffəqiyətinə imkan yaratmış əhəmiyyətsiz təsadüflər haqqında düzgün məlumat aldıqda, insan zəkası və sədəqəti haqqında çox pis bir rəyə gəldim. Bir general mənə etiraf etdi ki, qabiliyyəti o, yalnız öz qorxaqlığı və pis komanda etməsi sayəsində qazanıb. Onun yanında duran bir admiral isə bildirdi ki, düşmən onun qüvvələri haqqında pis məlumat aldığı üçün o, qalib gəlib. O, özü isə donanmına təslim etməyə hazırlaşmış. Üç kral mənə bildirdi ki, onlar taxtda olduqları bütün müddətdə dövlət vəzifəsinə bir dəfə də olsun ləyaqətli adam təyin etməyiblər. Əgər təsadüfən ləyaqətli bir adam yüksək vəzifəyə təyin edilibsə, bu, yalnız səhvən, yaxud da hər hansı bir nazirin xəyanəti sayasində olub. Ancaq onlar söz verirlər ki, bir də taxta çıxmış olsalar, əsla belə səhvi yol verməzərlər. Onlar böyük bir inandırıcılıqla mənə sübut edirdilər ki, taxtda yalnız əxlaqi son dərəcə pozğun olan adam qala bilər; cünki müsbət, cürətli və inadlı xasiyyəti olan adam hökuməti idarə etmək işinə yalnız əngəl törədə bilər.

Mən yüksək rütbələrin və böyük sərvətin necə qazanılması məsələsilə çox maraqlanırdım. Öz tədqiqimdə bu vaxta qədər heç olmazsa, xaricilərin xətrinə dəyməmək üçün bu məsələyə toxunmamışdım (ümid edirəm ki, bu söylədiklərimin heç birisinin zərrə qədər vətənimə aid olmadığını oxucuya söyləməyə ehtiyac yoxdur). Mənim xahişimlə maraqlandığım bir çox adam çağırıldı. Ancaq bu zaman ən səthi suallardan sonra qarışında elə bir namussuzluq mənzərəsi açıldı ki, bunu sakit xatırlaya bilmirəm. Xəyanət, təzyiq, satqınlıq, yalan və saira bu kimi zəifliklər burada işlədilən vasitələrə nisbətən, əf-

edilməyə layiq olan şeylərdir. Lakin onlardan biri etiraf etdi ki, o, özü böyüklik və sərvətin vətənə xayanat sayasında, bir başqası birini zəhərləmək sayasında, əksəriyyəti isə güñahsız bir adamı məhv etmək məqsədilə qanunları pozmaq sayasında qazanıb. (Ümid edirəm ki, oxucu bunu mənə bağışlar.) Büttün bunlar mənim kiçik bir adam ola-ola böyükərə bəslədiyim ehtiramı bir dərəcəyə qədər zəifləşdirdi.

Mən tez-tez padşahlar və vətənə böyük xidmətlər göstərmiş adamlar barədə əsərlər oxuduğum üçün onları görməyi çox istayırdım. Ancaq söylədilər ki, o dünyadan arxivlərində bu adamların adlarını tapmaq mümkün deyil. Doğrudur, siyahılarda öz vətəninin həqiqi xeyirxahları olmuş bir neçə adamın adı varsa da, tarix bunları ən qəddar, rəzil və xain adamlar kimi təsvir edib. Mən onları görmək istədim. Onlar hamısı mənim qarşımı çox pis kökdə və cir-cindir içində göldilər. Onlardan çoxu mənə söylidi ki, həyatlarını dilincilik içində, gözdən düşmüş bir halda, bəzən isə eşafotda başa vurublar.

O dünyadan çağırılan bütün adamlar həyatda malik oldugu-ları zahiri görkəmi bütün təfərrüati ilə mühafizə etmişdilər. Onların zahiri görkəmlərini öz müasirlərimin zahiri görkəmilə müqayisə etdikdə, mən insan nəslinin son əsr içərisində cir-laşlığı haqqında son dərəcə acı və kədərli nəticəyə gəldim.

Nəhayət, köhnə qayda ilə yaşayın bir neçə ingiliskəndlisinin çağırılmasını xahiş etdim. Bu adamlar vaxtıla əxlaqlarının sadəliyi, ədalət və həqiqi azadlıq tərəfdarları olmaları, mərdlikləri və vətənə məhəbbətləri ilə şöhrət qazanmışdilar. Mən dirilərlə ölürlər müqayisə etdikdə, babaların yüksək insani sıfətlərinin nəvelər tərəfindən nə dərəcədə pozğun bir hala salındığını görüüb, bu məsaləyə laqeyd qala bilmədim. Bu miskin adamlar parlament seçkilərində öz soslərini cüzi pul sadəqələrinə satmaqla sarayda öyrənilə bilən bütün sıfətləri qazanmışdilar¹.

¹ Sviſtin vaxtında seçicilərin rəyini pul ilə satın almaq geniş yayılmışdır ki, bu da Sviſtin satırları üçün dəfələrlə mövzu olmuşdur.

DOQQUZUNCU FƏSİL

Müəllifin Maldondaya qayıtması və Laqqneqq kralığına sofr etması. Həbs olunması. Saraya çəqiriləməsi. Sarayda ona göstərilən qonaqsevərlik. Kralın öz təbaələrinə mehriban münasibəti.

Nəhayət, buradan getmək vaxtı galib çatdı. Mən Qlabb-dobdrinin əlahəzərət hökmədəri ilə birlikdə Maldonada qayıtdım. Orada bir gəmi artıq Laqqneqqə yola düşməyə hazır idi. Dostlarım o qədər mehriban idilər ki, lazm olan ərzəyi verib, məni gəmiyə qədər yola saldılar. Bir ay yol getdim. Biz siddətli firtinaya düşüb, altmış liq qədər bir sahədə əsməkdə olan passat külkləkləri zolağına çatmaq üçün qərəb istiqamət almış olduq. 1708-ci il aprelin 21-də Laqqneqqin cənub-şərqi sahillərində olan Klyumeqniq çayına girdik. Bu çayın sahilində böyük bir dəniz limanı vardı. Biz şəhərdən bir liq qədər məsafədə lövbər salıb, bəladçı losman tələb etdik. Yarım saat çökmədi ki, iki losman bizim gəmiyə galib, bizi qayalar, iri daşlarla dolu olan qorxulu bir keçiddən keçirərək, hər tərəfi örtülü olan bir limana gətirdi. Burada gəmilər şəhər bürclərindən bir kabelət məsafədə lövbər salıb, arxayıñ dura bilərdi.

Bizim dənizçilərdən kim isə, bəlkə də, pis bir niyyətlə, gəmidi məşhur bir xarici səyyah olduğunu losmanlara söylədi. Losmanlar bunu gömrük məmuruna xəbər verdilər, o da sahil çıxdığım zaman məni çox diqqətlə yoxladı. Gömrük məməru

mənimlə Balnibarbi dilində danışındı. Bu ölkələr arasında qızgrün ticarət olduğundan, bu dil burada xüsusən dənizçilər və gömrük xidmətçiləri arasında geniş yayılmışdı. Mən öz macəralarından bəzisini müxtəsər nəql edib, sözlərimə mümkün qədər həqiqi və rabitəli bir ahəng verməyə çalışdım. Ancaq öz milliyyətimi gizlətməyi lazımlı biliyim, özümü hollandiyalı kimi qələmə verdim. Mən Yaponiyaya getmək niyyətində idim. Ora isə məlum olduğu kimi, bütün avropalılardan yalnız hollandiyalıları buraxırlar¹. Ona görə də mən gömrük məmuruna söylədim ki, Balnibarbi sahillərində gəmimiz firtinaya düşüb batlığından, məni Laputaya və ya Uçan adaya qaldırmışdır (gömrükxana məməru bu barədə çox tez-tez eşitmışdı), indi Yaponiyaya getməyə çalışıram, oradan isə öz vətənimə qayıtməq ümidiñdəyəm. Məmər mənə cavab verdi ki, saraydan binaguzarlıq alıncaya qədər məni nəzarət altında saxlamalıdır. Bu barədə saraya yazacağını vəd edərək, inandırdı ki, cavabın gəlməsi iki həftədən çox çəkməz. Mənə rahat bir bina verdilər, ancaq qapının ağzında keşikçi qoyulmuşdu. Amma mən böyük bir bağçanın içərisində azad surətdə gəzə bilərdim. Mənim yemək-içmək xərcim kralın hesabına idi və özümə də xeyli yaxşı roftar edirdilər. Hər gün görüşümə xeyli adam gəlirdi; çünki çox uzaq ölkələrdən bir səyyahın gəlməsi xəbəri tezliklə bütün şohərə yayılmışdı.

Bu gələn adamlarla dənizə bilmək üçün mənimlə gəmidə gəlmış cavan bir oğlanı tərcüməçi kimi öz yanımı çağırmışdım. O, əslində laqqneqqli idi, bir neçə il Maldonadada yaşadığı üçün hər iki dili mükəmməl bilirdi. Lakin mənim yanımı gələn adamlarla etdiyim səhbətlər maraqlı deyildi. Mən yalnız onların suallarına cavab verirdim.

Mənim haqqımda yazılın məlumatın cavabı vaxtında gəldi. Bu əmirlənmədə göstərilirdi ki, məni on nəfərdən ibarət

¹ 1637-ci ildə xristianların işyanı yatırıldıqdan sonra hollandiyalılardan başqa avropalıların heç biri Yaponiyaya buraxılmırıldı.

bir keşikçi dəstəsilə birlikdə Traldreqdaba və ya Trildroqdrıbə göndərsinlər (yadimdə qaldığına görə bu şəhərin iki adı vardı). Məni yalnız cavan tərcüməçi müşayiət edirdi. Onu yanımda qulluq etməyə razi salmışdım. Mənim hörmətlə etdiyim xahişimə görə, bizim hərəmizə bir qatr vermişdilər. Mənim tezliklə galəcəyimi xəbərə vermək üçün qabaqcə bir çapar göndərilmişdi ki, kral məni öz taxtının ayağı altındakı tozu yalamaq şərfinə nail edəcəyi günü və saatı lütfən təyin etsin. Buradakı sarayın ədəb-ərkan qaydası belədir və təcrübədə qane oldum ki, bu, mənasız bir cümlə deyil. Doğrudan da mon ora çatıldıqdan iki gün sonra padşahla görüşməyə icazə alındıqda, əmr etdiyər ki, qarın üstə taxta sari sürüñüb, yeri yalayım¹. Ancaq mən xarici olduğum üçün xüsusi bir hörmət göstərib, döşəməni elo təmiz süpürməsdür ki, orada azacıq toz qalmışdı. Bu, böyük bir iltifat sayılırdı. Buna yalnız on yüksək rütbəli oyanlar nail olurdular. Ancaq padşah ilə görüşməyə icazə alan şəxsin sarayda düşmənleri çox olduqda, bəzən döşəməyə qəsdən toz səpirlər. Bir dəfə mən böyük rütbəli bir oyan gördüm; onun ağızı tozla o qədər dolmuşdu ki, nəhayət, sürüñə-sürüñə taxtin ayağına çatlığı zaman birçə kolma də danışa bilmədi. Bu tozu udmaq lazıim gəldi; çünkü əlahəzrotin hüzurunda tüpürmək və ya ağızını silmək ən ağır bir cinayət sayılır.

Burada başqa bir adət də var ki, bunu əsla bəyənə bilmədim. Kral oyanlardan birini yüngül və lütfkar bir cəzaya məhkum etdiyər, onun əmrilə döşəməyə qəhvəyi rəngdə zəhərli bir toz səpirlər. Məhkum edilmiş şəxs bu tozu yalayıb, iyirmi dörd saatdan sonra ölürlər.

Ancaq bu padşahın böyük lütfkarlığını və öz təbəələrinə olan qayğısını ayrıca qeyd etmək lazımdır (bu cəhətdən Av-

ropa padşahları ondan çox şey öyrənməlidirlər). Hər dəfə belə bir edamdan sonra qəti surətdə əmr edilir ki, görüş sonun döşəməsi tərtəmiz yuyulsun. Bu əmr lazımı diqqətlə yerinə yetirilmədiyər, xidmətçilər padşahın qəzəbinə düzər olmaq təhlükəsi qarşısında qalırlar. Mən özüm eştidim ki, bir dəfə xidmətçilərdən biri öz növbəsi zamanı edamdan sonra döşəmənin təmizlənməsinə qəsdən layiqincə diqqət yetirmədiyindən, əlahəzrət kral onun qamçı ilə döyülməsini əmr etmişdi. Xidmətçinin bu səliqəsizliyi nəticəsində göləcək üçün böyük ümidi verən cavan bir oyan zəhərlənib olmuşdu. Halbuki, o zaman kralın əsla onu həyatdan məhrum etmək niyyəti yox imiş. Ancaq ürəyi yumşaq olan padşah o qədər lütfkarlıq göstərmədi ki, padşah tərəfindən xüsusi əmr verilməyince, xidmətçinin bir də belə etməyəcəyi barədə söz verilməsə kifayətənib, onu kötkə cəzasından azad etmişdi.

Öz rəvayətimizə qayıdaq. Mən sürüñə-sürüñə taxta dörd yard yaxınlaşdıqda, yavaşça diz üstü çöküb, alnımı yeddi dəfə yerə döydüm və əvvəldən mənə öyrədilmiş olan bu sözləri söylədim: “İkplinq qloffzsrob skvutseromn bliop mlyasnalt zvin tnod bokefsliofed qerdleb ast!” Bu təbrik sözləri kralın hüzuruna buraxılan bütün şəxslər üçün ölkənin qanunu ilə müəyyən edilib. Bu sözləri belə tərcümə etmək olar: “Görüm ki, əlahəzrət, səmavi vücudunuz günəşdən on bir ay yarımda artıq ömür eləsin!” Kral bu təbrikimi dinləyib, mənə bir neçə sual verdi. Mən bunları başa düşə bilmədim. Ancaq mənə əvvəlcədən öyrətdikləri bu sözlərlə ona cavab verdim: “Flyuft drinyalerik duoldam prastredimirpuş”. Bu sözlərin mənası belədir: “Mənim dilim dostumunun ağızındadır”. Bu sözlərlə mən “tərcüməcimə müraciət etmənizi xahiş edirəm” demək istəyirdim. Mən bunları söylədikdən sonra həmin cavan oğlanı içəri gətirdilər. Onun köməyiilə əlahəzrotin məndən soruşmaq lütfündə olduğu bütün suallara cavab verdim. Mən Bal-

¹ Swift bu epizodla kralın və onun istədiyi adamların qarşısında yaltaqlıq, işinə yaramaq və sadə etmək hallarına istehza edir; belə hallar I Georgun və başqa Avropanın hökmətlərinin saraylarında çox yayılmışdır.

nibarbi dilində danışrdım, tərcüməçi mənim söylədiklərimi Laqqneqq dilinə çevirirdi.

Kralın məndən çox xoşu gəlmışdı. O, öz blifflarkubuna, yəni öz eşikağasına əmr verdi ki, mənimlə tərcüməcim üçün sarayda bina ayırib, yemək-içməyimizin qeydində qalsın. Bundañ əlavə, əlahəzrət özü mənə xırda xərclər üçün qızılı dolu bir kisə verdi.

Bu ölkədə üç ay qaldım. Kral mənə yüksək iłtifatlar etdi. O, mənə olduqca xoşa golən təkliflər edib, dila tutdu ki, həmişəlik burada qalın. Ancaq mən hayatımın son günlərini öz arvadımın və uşaqlarımın yanında keçirməyi daha düzgün və münasib hesab etdim.

ONUNCU FƏSİL

Laqqneqqilərin tarifi. Struldbruqların ətraftı təsviri. Müəllifin bəzi görkəmli adamlarla struldbruq barada səhbəti.

Laqqneqqilər xoşrəftar və alicənab bir xalqdır. Bütün əşər qalqları kimi bunlar da bir qədər lovğadırlar, ancaq hər halda xaricilərlə, xüsusən sarayın xoşuna golən şoxslorla çox mehribancasına rəftar edirlər. Mən ən yüksək təbəqədən xeyli adamla tanış oldum və tərcüməçi vasitəsilə onlarla xoş səhbətlər etdim.

Bir dəfə kübarlar məclisində idim. Səhbət arasında kim isə təsadüfən məndən struldbruqları və ya ölməzləri görüb-görmədiyimi soruşdu. Bu suala mənfi cavab verib, xahiş etdim ki, bu qəribə sözün nə demək olduğunu mənə izah etsinlər.

Həmsəhbətim indiyə kimi bu qəribə məxluqlar barədə heç bir şey eşitmədiyimə çox təccüb etdi və həmin saat onlar barədə danışmağa başladı. Bu qəribə əhvalatın başlıca mahiyəti bundan ibarətdir. Laqqneqqililər arasında çox az-az hallarda olsa da, hərdən elə uşaq doğulur ki, bunun alnında, düz sol qışının üstündə qırımlı bir ləkə olur. Bu ləkə uşağın heç bir zaman ölməyəcəyini göstərən əlamətdir. Bu ləkə əvvəlcə üç penslik gümüş pul boyda olur, ancaq tədricon böyüyüb öz rəngini dəyişir. Uşaq on iki yaşına çatdıqda, bu ləkə yaşillanır və iyirmi beş yaşına qədər bu halda qalır. Sonra rəngi

dəyişib, tünd göy olur. Struldbruqlar qırx beş yaşa çatdıqda, bu ləkə kömür kimi qaralıq və bir ingilis şillinqi boyda olub, həmişəlik bu cür qalır. Belə ləkəli uşaqlar çox az-az doğulduğularından, bütün krallıqda hər iki cinsdən struldbruqların sayı min yüz nəfərdən artıq olmaz. Bunlardan təxminən əlli nəfəri paytaxtda yaşayır və bunların arasında təxminən üç il bundan əvvəl doğulmuş bir qız var. Struldbruq hər bir ailədə doğula bilər. Belə uşaqların doğulması bir təsadüfdür. Struldbruqların uşaqları da bütün insanlar kimi müyyəyen müddət ömr edib, sonra ölürlər.

Açıqca etiraf etməliyəm ki, bu əhvalat məni təsvir edilməz dərəcədə sevindirdi. Bunlar nə xoşbaxt bir millətdirlər. Burada doğulan hər bir uşaq ölməzlik xoşbəxtliyinə nail ola bilər. Öz xeyirxah babalarının canlı nümunələrinin görə bilən bir xalq nə qədər xoşbəxtidir. Bu xalq üçün nə qədər böyük bir nemətdir ki, onların nəhayətsiz, nəsillər boyunca qazanılmış zəkaya malik tərbiyəçiləri var. Lakin nəcib struldbruqlar özlori yüz qat daha xoşbaxtdırlar. Təbiət onları hər bir insanın başına gələn müdhiş aqibətdən azad edib. Onlar iztirablı ölüm qorxusunun nə olduğunu bilmirlər. Bu qorxu onların fikirlərini daim məşğul etmir və onlar heç bir əngəl bilmədən, azad surətdə inkişaf edirlər.

Mən sarayda bu şərəfli ölməzlərdən bir nəfərinə də rast gəlmədiyim üçün heyvətimi bildirdim. Alında qara ləkə o qədər gözə çarpan bir əlamətdir ki, belə bir adam görmüş ol-sayıdım, dərhal diqqətimi cəlb edərdi. Ancaq eyni zamanda buna da inanmaq olmazdı ki, ən ağıllı padşahlardan biri sayılan əlahozrot öz ətrafına belə alım və təcrübəli məsləhatçılar yığmasın. Amma ola bilər ki, bu mütfakkirlərin xeyirxahlığı həddindən artıq sərtdir və sarayda hakim olan əxlaq pozğunluğuna o qədər də uyğun gəlmir. Axi biz təcrübədən bilirik ki, cavanlər böyük bir tərslik və yüngüllüklə böyüklərin ağıllı məsləhatlərinə qulaq asmaq istəmirlər. Ancaq əlahəzərət kral

mənim sərbəst surətdə onun yanına gəlib-getməyimə icazə vermişdi və mən ilk fürsətdən istifadə edərək, bu barədə öz fikrimi ətraflı surətdə ona söyləyəcəyəm.

Hər halda, əgər struldbruqlar məni öz aralarına qəbul etmək lütfündə olsalar, əlahəzərətin mehribanlıqla etdiyi təklifi qəbul edib, həmişəlik onun ölkəsində qalmağa və bütün ömrümü bu yüksək məxlüqlərlə səhbətdə keçirməyə razı olaram.

Mən bu sözləri coşqun bir surətdə söyləyərkən (bizim səhbətimiz yaxşı bildiyim Balnibarbi dilində gedirdi), müsahibim gülümsəyə-gülümsəyə mənə baxırdı. Onun bu gülümsəməsindən sadədir bir adama rəhmi gəldiyi hiss olundu. Sözlərimi qurtardıqda o, mehribanlıqla söylədi ki, məni öz ölkəsində saxlamağa çox məmənun olar və xahiş etdi ki, sözlərimi orada olanlara tərcümə etməyə razılıq verim. Mən cavab verdim ki, bunun üçün ona çox minnətdər olaram. Onun sözləri hamının diqqətini cəlb etdi, sonra qızığın bir danışq başlandı. Təəssüf ki, mən yerli dili bilmirdim. Üzlərinin ifadəsindən də mənim sözlərimin onlara necə təsir etdiyini başa düşmürdüm. Nəhayət, müsahibim yenidən mənə müraciət etdi. O dedi ki, mənim və onun dostları ölməzliyin böyük bir xoşbəxtlik və üstünlük olduğu barədəki ince müləhizələrimə heyran olublar. Ancaq bilmək istəyirlər ki, əgər taleyin iradəsilə mən özüm struldbruq doğulmuş olsaydım, nə edərdim?

Mən cavab verdim ki, onların marağını tömin etmək çox asandır. Mən ölməzlik barədə tez-tez xəyallara dalaraq, həmişəlik yaşayacağımı yəqin bilsəm, özümü necə idarə edəcəyim haqqında çox düşünmüşəm.

Bələklə, ölməzliyə nail olduğunu yəqin etsəydim, hər şeydən əvvəl varlanmağa çalışardım. Bir dərəcəyə qədər qonaqt edib, az xərcləsəydim, iki yüz il sonra bütün krallıqda birinci varlı adam olacağıma möhkəm inana bilərdim. Eyni zamanda lap cavan yaşlarınıdan elm və incəsənəti öyrənməyə

başlar və nəhayət, alimliyim ilə hamını kölgədə qoyardım. Nəhayət, bütün baş verən görkəmli ictimai hadisələrin müfəssəl tarixini yazardım. Adətlərdə, dildə, geyimdə, yeməkdə və əyləncələrdə baş verən bütün dəyişiklikləri səliqə ilə öz dəftərimə yazardım. Öz bilik və müşahidələrim sayəsində tədricən həqiqi bir alim və öz xalqım üçün bütün biliklərin qaynağı olardım.

Altmış yaşından sonra mən evlənmək xəyalından el çəkdirdim. Qonaətkar olmaqla bərabər, əliaq və qonaqsevar bir adam olardım. Ümid verən bütün gəncləri ətrafımı toplayıb, öz təcrübəmə, müşahidələrimə və xatirələrimə əsaslanaraq, ictimai və şəxsi həyatda xeyirxahiğin nə qədər faydalı bir şey olduğunu onlara inandırardım.

Lakin mənim ən yaxşı, daimi dostlarım və həmsöhbətlərim də ölməzəldən ibarət olardı. Onların arasında özüm üçün ən yaşı qocalardan tutub, öz yaşlılarındanmadək on iki dost seçərdim. Əgor onların içərisində ehtiyacı olan tapılardisa, öz mülkü-mün ətrafında onlara rahat ev verirdim. Mənim süfrəmə həmişə dostlarım olan struldbruqlar və seçilmiş ölməzərlər yiğışardılar. Zaman keçdiğcə, öz dostlarının ölümüne alışar və onların nəsillərinə sevə-sevə baxardım. Biz keçən payızda solmuş çıçaklıların əsla həsrətini çəkmədən, bağçamızda açılan mixək və zanbaq çıçaklırinə bu sayaq baxıb, ləzzət alardıq.

Bizim səhbətlərimiz nə qədər mənali və maraqlı olardı. Biz struldbruqlar bir-birimizə uzun əslər boyu topladığımız xatirələr və müşahidələrimizdən danişardıq. Biz insanlar arasında artmaqda olan nöqsanlarla mübarizə üçün tədbirlər görürdük. Özümüz nümunə göstərməklə, başəriyyətin getdikcə pozulub xarab olmasına yol vermozdık.

Hələ bundan başqa dövlət və imperatorluqlarda əmələgələn böyük çevrilişləri, cəmiyyətin yuxarı təbəqələrindən tutmuş aşağı təbəqələrinə qədər, bütün təbəqələrdə baş verən dərin dəyişikləri görmək ləzzətini də bura əlavə edin. Sizin gözünü-

zün qabağında qədim şəhərlər xarabazara, adsız-sansız kiçik kəndlər isə izdihamlı paytaxtlara çevirilir. Siz göllərin suyu bol olan çaylara çevrildiyini, okeanın tədricon bir sahildən çökilib, o biri sahili basdığını öz gözlerinizlə görürsünüz. Siz dünən əsla məlum olmayan ölkələrin xəritələrə daxil edildiyinin şahidi olursunuz. Siz ən mədəni xalqların vohşılışdiyini, vohşi xalqların isə tədricən mədəniyyətin yüksək pilləsinə qalxdığını müşahidə edirsınız. Siz yəqin ki, bir çox böyük ixtilaların perpetuum mobile¹-nin, bütün xəstəliklərin dərmanının və ya ömrü uzatmaq dərmanının keşf edildiyini görürsünüz.

Mən ölməzliyin insana bəxş edə biləcəyi səadət və ləzzətləri təsvir edərkən, çox gözəl sözlər təpib söyləyirdim. Sözlərimi qurtardıqdan və nitqimin məzmunu orada olanlara tərcümə edildikdə, laqqeqqlilər arabir istehza ilə mənə sari baxaraq, öz aralarında qızığınlıqla səhəb etməyə başladılar.

Nəhayət, aramızda tərcüməçi rolunu oynayan cənab söylədi:

- Hamı ondan xahiş edir, məni başa salsın ki, görüşlərim tamamilə yanlışdır.

Mənim səhvimin səbəbləri qismən, ümumiyyətlə, bütün başarı nəslinə aid olan axmaqlıdan, qismən isə struldbruq nəslinin yalnız bu ölkəyə aid olmasından irəli gəldirdi. Bu cür qəribə məxluqlara nə Balnibarbidə, nə də Yaponiyada rast gəlmək olardı. Bu, tərcüməciyə yaxşı məlum idi; çünkü o, Yaponiyada əlahəzərət kralın elçisi vəzifəsini ifa etmək şorəfinə nail olmuşdu və onun struldbruqlar barədəki səhbətlərinə əsla inanmaq istəməmişdilər. Elə özümüz də ölməzərlər barəsindəki ilk sözü eşidərkən, heyrətə düşməyim bu cür insanların varlığının mənim üçün nə qədər inanılmaz bir şey olduğunu göstərirdi.

¹Əbədi hərəkət. Hərəkət üçün hər hansı bir kənar mənbədən qıvvə almadan, daim və dayanmadan iş gərə bilən əbədi mühərrik – maşın hazırlamaq üçün çox illər boyunca çalışmışlar, lakin bu işdən heç bir nəticə çıxmamışdı.

Həmin adam adları çökilən krallıqlarda olarkən, yerlilərlə xelyi söhbət edib görmüşdü ki, uzun ömür etmək arzusu bütün insanların ən böyük ümumi bir arzusudur. Bir ayağı qəbirdə olan hər bir insan o biri ayağını yerdə mümkün qədər möhkəmləndirməyə çalışır. Tamamilə taqətdən düşmüş qocalar da ömürlərinin hər günü üçün əsir və ölüma ən böyük bir fəlakət kimi baxırlar. Yalnız burada, Laqqneqq adasında həyata belə bir coşqun həvəs yoxdur; çünki onların gözü qabağında uzun ömrün nümunəsi olan struldbruqlar var.

Ölməzlər üçün mənim təsəvvür etdiyim həyat əsla mümkün deyildir. Belə bir həyat daim cavan, sağlam və qüvvətli olmağı, tələb edir. Ancaq arzuları sonsuz olan heç bir insan da belə bir həyata malik olmaq ümidiñə düşə bilməz. Deməli, burada iş əsla əbədi gənc qalmaq və onun nemətlərindən istifadə etməkdən ibarət olmayıb, qocalıqla əlaqədar olan bütün iztirablırlar dolu, sonsuz bir həyati necə keçirmək məsələsindədir. Əlbəttə, belə ağır şərtlər altında ölməzliyi arzulanınlar o qədər də çox olmaz. Lakin müsahibim əlavə etdi ki, Balnibarbi və Yaponiyada, hətta qocalığın bütün iztirablarını çəkən qocalar da ölümü özlərindən uzaqlaşdırmağa çalışırlar. O, belə bir həlin mənən öz vətənimdə və səyahətlərim zamanı gördüğüm ölkələrdə olub-olmadığını soruşdu.

Bu müqəddimədən sonra o, öz aralarında yaşayan struldbruqların həyatını mənə ətraflı surətdə təsvir etdi. O söylədi ki, onlar otuz yaşına qədər adı insanlardan əsla fərqlənmirlər. Sonra isə yavaş-yavaş qaraqabaq və qaradınmaz olurlar.

Onlar burada insan ömrünün son həddi hesab olunan səksən yaşına çatdıqda, adı insanlar kimi taqətdən düşmüş qocalarən çevrilirlər. Ancaq, ümumiyyətlə, qocalığa məxsus olan bütün əziyyət və zəifliklərdən başqa, onların daha böyük bir dərdi olur ki, bu da belə miskin bir həyati əbədi sürmək məcburiyyətini dərk etmələrindən ibarətdir.

Struldbruqlar yalnız tərs, deyingən, xəsis, qaraqabaq, şöhrətpərəstlik və naqqal olmaqla qalmayıb, həm də dostluq və məhəbbət duygularından məhrumdurlar. İnsanın öz aqrəbasına olan təbii bağlılıq duygusu onlarda nəvələrdən o yana keçmir. Paxilliş və arzularının yerinə yetməməyindən əmələ gələn iztirab onlara daim azab verir. Onlar hər şeydən əvvəl gənclərin dəcəlliklərinə və qocaların ölümüna həsrət çəkirlər. Onlar gənclərin şadlığına baxarkən, böyük bir kədərlə başa düşürlər ki, onlar üçün həyatdan zövq almaq tamamilə qeyri-mükündür. Qocaların dəfn edildiyini gördükdə deyinir və şikayətlənlər ki, başqları kimi sakit bir guşəyə basdırılıb, dincəlmək ümidi onlar üçün yoxdur. O bədbəxtlərin arasında huşunu itirib, körpə vəziyyətinə düşənlər xoşbəxt sayılırlar. Onlara qarşı hamı mərhəmət və şəfqət hissi duyar: çünki onlar başqa ölməzlərə aid olan bir çox nöqsan və kasırlardan məhrumdurlar.

Bir struldbruq özü kimi ölməzliyə məhkum bir qadınla evləndikdə, onlardan kiçik olanı səksən yaşına çatanda bu evlilik pozulur.

Struldbruqların yaşı səksənə çatar-çatmaz, onlar vətəndaşlıq baxımından olmuş hesab edilirlər. Onların əmlakı həmin saat varislərinə çatır. Bu əmlakdan yalnız bir məbləğ onların güzərəni üçün ayrılır. Kasıblar isə comiyyətin hesabına saxlanılırlar. Struldbruqlar bu yaşa çatdıqda, heç bir vəzifə sahibi olmağa layiq görülmürlər. Onlar nə torpaq ala bilər, nə də icarə edə bilər. Onlara məhkəmədə şahidlik etməyə də icazə verilmir.

Doxsan yaşında struldbruqların dişləri və saçları tökürlər. Bu yaşda onlar yediklärlə xörəyin dadını bilmir və qabaqlarına nə golırsa, ağız ləzzəti bilmədən, iştahasız yeyib-içirlər. Qocalığ iztirabları nə artmadan, nə də azalmadan onları incitməkdə davam edir. Get-gedə yaddaşlarını itirirlər. Söhbət zamanı on adı şeylərin, ən yaxın dost və əqrəbalarının adlarını yaddan

çixarırlar. Oxumaqdan da ləzzət ala bilmirlər. Cümənlərin axırına çatmamış, əvvəlini yaddan çıxarırlar. Beləliklə, özləri üçün mümkün olan bu yegana əyləncədən də məhrum olurlar.

Bu ölkənin dili tədricən dayışır. Bir əsrərə doğulmuş olan struldbruqlar sonrakı əsrərə doğulmuş adamların dilini çətinliklə başa düşürərlər. Onlar iki yüz il yaşadıqdan sonra böyük bir çətinliklə yalnız bir neçə ən sadə cümlə söyleyə bilirlər. Bu vaxtdan sonra onlar özlərini öz vətənlərində xaricilər kimi hiss etmək məcburiyyətində qalırlar.

Söhbət etdiyim adamdan struldbruqların təsvirinə aid eşitdiyim şeylər bundan ibarətdir. Sonralar öz gözümle müxtəlif yaşlıarda olan beşaltı struldbruq gördüm. Onlardan ən cavının yaşı iki yüzə yaxın idi. Onları mənim yanına gətirmiş olan dostlar onları başa salmağa çalışırdılar ki, mən böyük səyyaham və bütün dünyani görmüşüm. Ancaq bu sözlər struldbruqlara əsla təsir etmədi. Onlar gördüklerim və başıma gələnlər barədə mənə bircə sual da vermadılar. Yalnız bircə şeylə maraqlanırdılar. Mən onlara Slomekudask, yəni yadiğar olmaq üçün bir hədiyyə verəcəyəm, ya yox. Bu, sədəqə istəmək üçün bir növ ədəbli üsul idi. Onlara diləngilik qəti surətdə qadağan edilmişdi. Ancaq etiraf etmək lazımdır ki, onlara verilən pay çox azdır və onlar hər vasitə ilə qanundan kənara çıxmaga çalışırlar.

Camaatin struldbruqlardan zəhləsi gedir və onlara həqarətlə baxırlar. Onlardan hər birinin anadan doğulması pis bir əlamət sayılır və anadan olduqları gün səliqə ilə xüsusi bir kitaba qeyd olunur, belə ki, hər bir struldbruqun yaşıni dövlət arxivlərindən soruşub öyrənmək olar. Lakin arxivlərdəki ya-zılar min ildən çox olmur. Bundan başqa, bir çox kitablar zaman keçdikcə çürüyüb, tələf olub və xalq üsyənləri zamanı itib-batıb.

Struldbruqların yaşıni təyin etmək üçün ən yaxşı üsul hansı kralın və məşhur adamların yadlarında qaldığını soruşturmaqdır.

Struldbruqların yadlarında yalnız onlar səksən yaşa çatmaz- dan əvvəl taxta çıxmış kralların adları qalır. Sonra salnamələri yoxlayaraq, struldbruqun yaşıni təxminini surətdə təyin etmək çox çətin deyil.

Mən ömründə bunlar qədər iyrənc insanlar görməmişəm. Qadınlar kişilərdən daha da iyrəncidirlər. Hədsiz qocalığa məxsus olan adı kifirlikdən başqa, onlar il keçdikcə, bir kölgə şəklini alırlar. Onları görərkən, insanın duyduğu dəhşəti təsvir etmək əsla mümkün deyil.

Oxucu asanlıqla inanır ki, struldbruqlarla yaxından tanış olduğunudan sonra mənim olməzliyə olan coşqun həvəsim xeyli zəiflədi.

İndi mən bir az əvvəl xəyalında canlandırdığım cazibəli mənzərələrdən utanırdım. Düşünürdüm ki, struldbruq kimi olmaqdansa, ən dəhşətli edamı üstün tutardım.

Kral dostlarımı etdiyim səhəbəti eşidib, şən-şən güldü. O, mənə təklif etdi ki, öz həmvətənlərimi ölüm qorxusundan müalicə etmək üçün struldbruqlardan bir-ikisini özümlə aparım. Əgər krallığın əsas qanunu struldbruqlara vətənlərini tərk etməyi qadağan etməsəydi, mən onları aparmaq xərcini və zəhmətini həvəslə öz öhdəmə götürərdim.

Etiraf etmək lazımdır ki, struldbruqlar haqqındaki yeri qanunlar çox ağıllı qurulub. Əgər bu qanunlar olmasaydı, struldbruqlar qocalara xas olan ac gözlükla bütün ölkəni tədricən özlərinə mal edib, bütün mülki hakimiyəti əllərinə alardılar. Onlar hökuməti idarə etməyə əsla qabil olmadıqlarından, bu hal yəqin ki, bütün ölkənin fəlakətinə səbəb olardı.

ON BİRİNCİ FƏSİL

Müəllifin Laqqneqqi tərk edib, Yaponiyaya getməsi.
Buradan bir Hollandiya gəmisində Amsterdama,
oradan da İngiltərəyə qayıtması.

Ümid edirəm ki, struldbruqlar barədə hekayətim yəniliklərinə görə oxucunu bir qədər əyləndirmiş olar. Hər halda, sayahətə aid olıma keçmiş bütün kitablarda belə şeyə rast gəldiyimi xatırlamuram.

Laqqneqq krallığı ilə böyük Yaponiya imperatorluğu arasında daimi ticarət əlaqələri var. Yapon yazıçıları yəqin ki, struldbruqlar barədə bir şey yazımış olalar. Ancaq mən Yaponiyada çox az qaldım. Yapon dilində danışmağı əsla bacarmadığım üçün bu məsələ barədə heç bir şey öyrənə bilmədim. Ancaq ümid edirəm ki, hollandiyalılar danışdığını əhvalati oxuyub, bu ölməzlərlə maraqlanar və verdiyim məlumatı tamamlayarlar.

Əlahəzrət kral təkdid edirdi ki, mən sarayda bir vəzifə tutub, orada qalıb. Ancaq vətənimə qayıtmaq qərarımın qəti olduğunu gördükdə, o, məni buraxmağa razı oldu, hətta yapon imperatoruna bir tövsiyə məktubu yazmaq iltifatını da göstərdi. O, mənə dörd yüz qırıq dörd iri qızıl pul və qırmızı bir almaz bağışladı ki, mən bunu İngiltərədə min yüz funta satdım.

1709-cu il mayın 6-da mən əlahəzrət kral və bütün dostlamlı təntənəli surətdə vidalaşdım. Kral o qədər mərhəmətlili

idi ki, öz qvardiyasından olan bir dəstəyə məni adanın cənub-qərb sahillərindəki Qlanqvenstald adlı padşahlıq limanına qədər ötürməyi əmr etdi.

Altı gündən sonra Yaponiyaya gedən bir gəmiyə minib, on beş gün yol getdim.

Biz Yaponianın cənub-şərq hissəsində olan kiçik Ksamoşı limanında lövər saldıq. Bu şəhər uzun bir burun üzərində yerləşib. Buradan dar bir boğaz şimala doğru gedib, uzun bir körfəzlə birləşir. Bunun şimal qərb tərəfində imperatorluğun paytaxtı olan İeddo şəhəri yerləşib. Mən sahilə çıxıb, Laqqneqq kralının əlahəzrət imperatora yazdığı məktubu görürək məmurlarına göstərdim. Gömrükda kralın ovcumun içi boyda olan möhürünxox yaxşı tanıyırırdılar. Bu möhürün üzərində asxaq bir diləncəyi ayağa qalxmaga kömək edən kralın şəkli çəkilmişdi. Şəhər idarəsi bu məktub barədə eşidib, məni dost bir ölkənin elçisi kimi qəbul etdi. Şəhər idarəsi mənə minik və xidmətçilər verib, İeddoya getmək üçün bütün yol məxaricini öz üzərinə götürdü. Mən ora çatıldıqda, imperatorla görüşüb, məktubu ona verdim. Bu məktub böyük bir təntənə ilə açılıb, tərcüməçi tərəfindən imperatora oxundu. Əlahəzrət imperatorun əmrilə ondan bir şey xahiş edib, istəməyi mənə taklif etdilər. Bu xahiş imperatorun öz hökmədar qardaşı Laqqneqq kralına bəslədiyi hörmət xatirinə həmin saat yerinə yetiriləcəkdi. Tərcüməçiye hollandiyalılarla iş aparmaq vəzifəsi də tapşırılmışdı. Buna görə o, zəhiri görkəmindən mənim avropalı olduğumu tezliklə bildi və əlahəzrətin sözlərini çox mükəmməl bildiyi Hollanda dilində mənə takrар etdi. Mən əvvəlcədən qəbul etdiyim qərara görə, hollandiyalı tacir olduğumu və gəmimizin uzaq bir ölkənin sahillərində falakətə düşür olduğunu söylədim. Oradan mən Laqqneqq, oradan da gəmi ilə Yaponiyaya gəlib çıxmışam, mənə məlum olduğuna görə, həmvətənlərim bu

ölkə ilə ticarət edirlər. Ümid edirəm ki, onlardan biri ilə öz vətənimə qayıtmaya imkan tapa bilərəm. Mən əlahəzərət imperatordan hörmətlə xahiş edirəm ki, Avropa gəmilərinin daxil olmasına icazə verilən yeganə liman olan Naqasakiyə keşikçilərin nəzarəti altında getməyimə icazə versin. Orada Avropaya getmək üçün münasib bir fürsət gözləyəcəyəm. Axırda əlahəzərət imperatordan xahiş etdim ki, himayəçim olan Laqqneqq kralının xatirinə məni həmvətənlərim üçün məcbur olan xaçı tapdalamqa mərasimindən azad etsin¹, çünki mən bu ölkəyə bir fəlakət nəticəsində golib çıxmışam və ticarət etmək niyyətim yoxdur.

Tərcüməçi mənim bu xahişimi imperatora söylədikdə, əlahəzərət bir qədər heyrat etdi, o söylədi ki, öz həmvətənlərim içərisində mən belə vasvəsil qostərən birinci adamam. O, istər-istəməz mənim doğrudan da hollandiyali olmadığımından şübhələnir. Mənim sözlərimdən yalnız bu məlum olur ki, əsl xristianam. Bununla bərabər, o, Laqqneqq kralına xüsusi bir hörmət əlaməti olaraq, mənim bu qəribə arzumu yerinə yetirməyə razı olur. Ancaq məni xəbərdar edir ki, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. O, öz məmurlarına əmr edəcəkdir ki, onlar guya məni bu mərasimdən təsadüfən, yadlarından çıxardıqları üçün azad ediblər. Çünkü həmvətənlərim olan hollandiyalılar mənim bu mərasimi yerinə yetirməkdən azad edildiyimi bilmış olsalar, imperatorun sözlərinə görə, yolda mənim başımı kəsəcəklər. Tərcüməçinin vasitəsilə mən belə bir müstəsna mehibanlıq üçün öz dərin təşəkkürümü izhar etdim. Elə bu zaman Naqasakiyə bir dəstə əsgər göndərilməli idi. Mənə bu dəstəyə qoşulmağı təklif etdilər və dəstənin başçısına məni yolda qorumaq əmr edilib, xaç barədə xüsusi tapşırıq verildi.

¹ Səyahətlər naql edirlər ki, XVII və XVIII əsrlərdə Yaponiyada xristian olduğunu şübhə edən adamları xaçı tapdalamaya məcbur edirdilər. Xristian olmadığını bu yol ilə sübut etməkdən boyun qaçırınlara işğəncə verir və onları edam edirdilər. Yaponiyada xristianlığın taqib edilmiş 1873-cü ilədək davam etmişdir.

Xeyli uzun və əziziyətli bir səyahətdən sonra 1709-cu il iyunun 9-da Naqasakiyə çatdım. Burada Amsterdama gedən dörd yüz əlli tonluq "Amboina" adlı gəmidə xidmət edən bir dəstə Hollandiya dənizçisi ilə tanış oldum. Mən Hollandiyada xeyli yaşayıb, Leydəndə təhsil almış olduğumdan, hollandca yaxşı danışirdim. Dənizçilər tezliklə mənim haradan gəldiyimi bilib, böyük bir maraqla səyahətlərim və hayatım barədə məni sorğu-sualı tutdular. Mən başıma gələn hadisələrin çox hissəsini gizlədərək, qısa, amma həqiqətə bənzər bir əhvalat uydurdum. Mənim Hollandiyada xeyli tanışlaşım vardi. Buna görə də çətinlik çəkmədən, ata-anam üçün familiyalar uydurdum və onların Gelderland qəzasında yaşayan təvazökar kəndlilər olduqlarını söylədim. Gəminin kapitanına (Teodor Vanqrult adlı birisinə) təklif etdim ki, məni Hollandiyaya aparmaq üçün nə qədər istəyirsə verim. Lakin o, cərrah olduğumu bilib, yol xərcinin yarısını almaqla kifayətləndi, bu şərtlə ki, onun gəmisində həkim vəzifəsində işləyim. Yola çıxmazdan əvvəl, dənizçilər yuxarıda söylədiyim xaç mərasimini yerinə yetirib-yetirmədiyi bir neçə dəfə soruşdular. Ancaq mən onlara qeyri-müəyyən cavab verdim. Buna baxmayaraq, qəzəblə bir cavan olan sükançı məni yapon zabitinə göstərib söylədi ki, hələ xaçı tapdalamamışam. Lakin mənim barəmdə xüsusi göstəriş almış olan zabit həmin bu yaramazın çiyinlərinə bambuk ilə iyirmi zərbə vurdu. Bundan sonra daha heç bir kəs mənə bu barədə sual vermadı.

Səyahət zamanı qeyd olunmağa layiq heç bir hadisə baş vermedi. Ümid burnuna qədər səmt küləyi əsirdi. Biz içməli su götürmək üçün bir neçə gün orada qaldıq. 1710-cu il aprelin 10-da sağ-salamat golib, Amsterdama çatdıq. Yalnız yolda dörd adımız - üçü xəstəlikdən, biri isə Qvineya sahilərində

dorun başından dənizə yığılıb öldü. Amsterdamdan mən bu şəhərə məxsus kiçik bir gömi ilə İngiltərəyə yola düşdüm.

Aprelin 16-da Daunsda lövbər saldıq. Ertəsi gün səhər sahilə çıxıb, beş il yarımlıq ayrıldıdan sonra yenidən öz vətənimizi gördüm. Mən birbaşa Redrifə yola düşüb, həmin gün günortaüstü, saat ikidə ora çatdim və arvad-uşağımı sağ-salamat gördüm.

Dördüncü hissə

QUIQNQNMLAR ÖLKƏSİNƏ SƏYAHƏT



BİRİNCİ FƏSİL

Müəllifin gəmi kapitanı vəzifəsində sayahətə çıxmasisi. Gəmi komandasının müəllifi qarşı sui-qəsd həzirlaması. Onun uzun müddət nəzarət altında kuyutda saxlanması. Sonra naməlum bir ölkədə sahilə çıxarılması. Müəllifin ölkənin içərişlərinə getməsi. Yexu adlanan xüsusi heyvanları növünün təsviri. Müəllifin iki quiqənən rast gəlməsi.

Mən beş aya qədər arvad-uşağımıla bərabər evdə qaldım və nəhayət, sakit, dinc həyatın qədrini bilib, ona öyrəmiş olsaydım, özümü çox xoşbəxt adlandıra bilərdim. Ancaq soyahətlərə olan coşqun həvəsim məni rahat qoymurdu. Mənə çox alverişli şorṭtlərlə üç yüz allı tonluq "Advençyurer" adlı yaxşı bir gəmidə kapitan vəzifəsində işləməyi taklif etdilər və çox da torəddiüd etmədən bu təklifi qəbul etdim. Gəmiçilik işini mən çox yaxşı bilirdim, cərrahlıq isə zəhləmi tökmüşdə. Buna görə də yeri göldikdə, bu işlə məşğul olmaqdan ol çökəmkələ bərabər, biliqliki bir cavan olan Robert Pyurefov adlı bir adamı gəmi həkimi vəzifəsinə dəvət etdim. Biz 1710-cu il sentyabrın 7-də Portsmutdan yola düşdük. Ayın 14-də Tenerif yaxınlığında bristollu kapitan Pokokka rast gəldik ki, o, səndəl ağacı gətirmək üçün Kampeziya gedirdi. Ancaq, ayın 16-da başlayan firtına bizi bir-birimizdən ayrı saldı. Mən İngiltərəyə qayıtdıqdan sonra xəbar tutdum ki, onun gəmisi

batıb. Bütün gəmi xidmətçilərindən yalnız bir gənc dənizçi xilas olmuşdu. O kapitan çox yaxşı bir adam və gözəl bir dənizçi idi. Ancaq çox tərs idi. Mən heç şübhə etmirəm ki, həmin bu nöqsan onun fəlakətinə səbəb olmuşdu.

Dənizdə səyahət zamanı mənim gəmimdə tropik qızdırmadan bir neçə dənizçi öldü. Gəminin xidmətçilərini tamamlaşdırmaq üçün Barbadosda və başqa Antil adalarında bir neçə adam işə götürdüm. Bu adalara gəmi sahiblərinin tapşırığı ilə getmişdim. Lakin tezliklə, bu adamları işə götürməyin acı peşmanlığını çekməli oldum. İşə götürdüyüm əmalələrin çoxu tamamilə şübhəli adamlar və sonradan malum olduğunu görə, dəniz quldurları imiş. Gəmimdə əlli nəfər adam var idi. Mənə tapşırılmışdı ki, Carub okean hindliləri ilə ticarət münasibətinə girişim və bu en dairələrində az tanınmış olan sahələri tədqiq edim.

İşə götürdüyüm bu yaramazlar tezliklə qalan dənizçiləri də öz tərəflərinə çəkməyə müvəffəq oldular. Onlar məni höbs edib, gəmiyə yiylənənməyi qarara almışdilar. Bu sui-qəsdi təcili olaraq yerinə yetirənən idilər. Bir dəfə sahər sui-qəsdcilər mənim kayutama girib əl-qolumu bağladılar və müqavimət göstərsəm, məni dənizə atacaqları ilə hədələdilər. Mənim yalnız öz taleyimə tabe olmaq və özümü asır bilməkdən başqa çarəm yox idi. Quldurlar məni and içməyə məcbur etdilər ki, daha onlara müqavimət göstərməyəcəyəm. Mən onların tələblərini yerinə yetirdikdən sonra əllərimi açıdlar, ancaq ayağımı zəncirlə çarpayıya bənd edərək, kayutamın ağızında əli silahlı keşikçi qoyaraq, ona əmr etdilər ki, xilas olmağa kiçik bir təşəbbüs etsəm, məni güllə ilə vursun. Kayutaya mənim üçün yemək-içmək göndərdilər, gəminin idarəsini isə öz əllerinə almışdilar.

Quldurlar dənizdə İspaniya gəmilərini güdüb, qarət etmək qərarına gəlmışdilar. Ancaq belə bir iş görmək üçün onların sayı az idi. Buna görə də bu qərara gəlmışdılər ki, gəmidə olan malları

satıldıqdan sonra adamlarının sayını tamamlamaq üçün Madaqaskar adasına getsinlər. Quldurlar bir neçə həftə okeanda üzərək, hindlilərlə alış-veriş edirdilər. Ancaq gəminin istiqamətindən xəbərim yox idi; cünki həmişə ciddi həbs şəraitində öz kayutunda qalmışdım və onların məni tez-tez hadələyib qorxutduqları amansız edəmə hər dəqiqa gözləyirdim.

1711-ci il mayın 9-da Cems Uelç adlı birisi mənim kayutuma gəlib söylədi ki, kapitan məni sahilə çıxarmağı əmr edib. Mən onu rəhəmət etirməyə çalışımsa da, heç bir şey çıxmadı. O, həftə yeni kapitanın kim olduğunu da mənə söyləməkdən boyun qaçırdı. Quldurlar mənə ən yaxşı, demək olar ki, təzə paltarımı geyinməyə və özümlə kiçik bir bağlama alt paltarı götürməyə icazə verdilər. Silahlarından mənə yalnız kiçik bir xəncər verdilər. Onların mehribanlıqları o qədər artıq idi ki, ciblərimi axtamadılar. Ciblərimdə isə pul və bəzi xırımxırda şeylər var idi. Sonra məni bir qayığa oturdub, taxminən gəmidən bir liq məsafədə görünən sahilə yönəldilər. Burada quldurlar məni dənizin dayaz yerinə çıxardıb, özləri gəmiyə qayıtlardılar, xahiş etdik ki, heç olmasa, buranın hansı ölkə olduğunu mənə söyləsinlər, ancaq and iğdilər ki, onlar bu barədə məndən artıq bilmirlər və söylədilər ki, kapitan adlandırdıqları adam çoxdan yaxasını məndən qurtarmaq istəyirdi. Gəmidəki yükler satılıb qurtaran kimi, onlar Madaqaskara gedəcəklər. Bu sözləri söylədikdən sonra qayiq məndən ayrıldı. Vidalaşarkən onlar mənə müvəffəqiyət dilədilər və məsləhət gördülər ki, hələ qabarma başlamamış sahilə çıxmağa tələsim.

Bu ağıllı məsləhət idi və mən dənizin dayaz yerindən sahilə doğru yönəldim. Sahilə çatdıqda, bir qədər dincəlmək və nə edəcəyimi fikirləşmək üçün bir təpənin üstündə oturdum. Mənim heç bir azuqə ehtiyatım və azuqə əldə etmək üçün heç bir vəsitəm yox idi. Tək və silahsız idim. Mənim edə biləcəyim yegənə sey bundan ibarət idi ki, özümü rast göldiyim ilk vəhşi adəmin ixtiyarına verim və bir neçə qolbaq, muncuq

və sair xırımxırda şeylər bağışlamaqla onların rəğbətini qazanı. Dənizçilər vəhşi ölkələrə getdikdə, həmişə belə şeylər götürürər. Mən də öz kayutamı tərk edərək, belə şeylərdən bir neçəsini ciblərimə doldurmuşdum. Bu qərara göldikdən sonra ayağa qalxb, ölkənin içərilərinə doğru yönəldim.

Qarşısında geniş bir düzən var idi. Onun ortasında cərgə ilə düzülmüş uzun ağaclar görünürdü, lakin bu ağaclar insan əli ilə əkilməmişdi. Ağacların arasında yaşıl çəmənlər və çovdar əkilmış tarlalar görünürdü. Mən ətrafıma göz gəzdirdə-gəzdirdə ehtiyatla irəliliyirdim. Kiminsə mənə gözlənilmədən hücum edəcəyindən və ya arxadan, ya da yandan məni oxla vuracaqndan qorxurdum.

Bir qədərdən sonra işlək bir yola çıxdım. Yolda xeyli adam, bir neçə inək və hər şeydən çox at ləpəri görünürdü. Nohayət, çöldə bir növ heyvanlar gördüm. Belə heyvanlardan bir neçəsi də ağaclarda oturmuşdu. Onların qoriba və əcaib görkəmi məni çasdırdı. Onlar yaxşı görə bilmək üçün bir kolun dalında yera uzandı. Onlardan bir neçəsi uzandığım yero yaxınlaşdı və mən onları çox yaxşı görə bildim. Onların başları və sinələri qalın tüklərlə örtülü idi. Bəzilərinin tükləri qırvıcıq, bəzilərininki isə hamar idi. Bir çoxunun keçi saqqalına bənzər saqqalları var idi. Bellərinin və pəncələrinin qabaq hissələri boyunca zolaq-zolaq tük uzanmışdı. Ancaq bədənləri tüksüz idi. Belə ki, onların tünd qəhvəyi rəngdə olan dərilərini görə bilirdim. Quyruqları yox idi. Dişilərin erkəklərindən bir qədər kiçik idi. Dişilərin başlarında uzun hamar tükləri var idi; üzləri isə tüksüz idi, bütün bədənləri yalnız nazik və yumşaq tüklərlə örtülü idi. Erkəklərin və dişilərin tükləri cürbəcür rənglərdə - xurmayı, qara, kürən rəngdə idi. Onlar çox az-az sakit dururdular. Qalan bütün vaxtı yüzüür, atılır, heyratlı bir əvvəcliliklə hoppanırdılar. Qabaq və dal pəncələrində olan möhkəm və iti dırnaqları sayəsində onlar dələ əvvəcliyi ilə ət hündür ağaclarla dırmaşa bilirdilər. Ümumiyyətlə, mən bütün səyahətlərim

zamanı heç bir yerde bunlar kimi kifir və murdar heyvanlara rast gəlməmişdim. Buna görə də onlara çox baxmadım, onlara qarşı dərin nifrat hiss edib, iyri nərək gizləndiyim yerdən çıxdım və yoluma davam etdim, ümidi edirdim ki, bu yol məni aparıb bir hindlinin daxmasına çıxarıcaq.

Ancaq bir neçə addım atmamışdım ki, bu iyri nərək heyvanlardan birinə rast gəldim. Bu heyvan mənə səri yüyüürdü. O, məni görən kimi durdu və gözlerini bərəldərək, dəhşətlə ağız-burnunu sıymaya başladı. Sonra mənə yaxınlaşmış maraqdanmı, yoxsa pis bir niyyətləmi qabaq pöncəsini qaldırdı. Bunu nə üçün etdiyini başa düşmədim. Xəncərimi çəkib, yastısına onun pəncasına şiddətla bir zərbə vurdum. Xəncərin tiyasiını ona görə işə saldım ki, yerlilərin heyvanlarından birini öldürmək və ya zədələmək, onları özümdən incitmək istəmirdim. Bu heyvan zərbənin ağrısını duyub, qaçmağa başladı. Ancaq elə bərkədən çıçırdı ki, buna bənzər qırxa qodər heyvan qonşu tərəfdən ullaşa-ullaşa və dəhşətli suradə üz-gözələrini oynada-oynadı məni dövraya aldı. Mən bir ağacın yanına qəcib arxamı onun gövdəsinə söykəyərək, xəncərimi oynada-oynada onları yaxın buraxmamağı qalısdırm. Ancaq vəziyyətim çox da yaxşı deyildi. Bir neçə heyvan ağaca çıxbı, yuxarıdan mənə hücum etməyə həzırlışdırdı. Qalanları isə məni daha six dövrayə alırdılar.

Mən daha xilas olmaqdan ümidiimi kasib, həyatımı mümkin qodər baha satmağa hazırlısdırdım ki, birdən düşmənlərimin arasına cəxnaşma düşdüyünü gördüm. Bir dəqiqə də keçəndən sonra onlar tələsik qaçmağa başladılar. Mən bir qodər gözlüyib, ağacdən ayrılmaga və yoluma davam etməyə cürat etdim. Onlarda bu qorxunun nədən əmələ gəldiyini əsla bilmirdim. Sola baxdıqda, çöldən bir atın sakit-sakit keçməkdə olduğunu gördüm. Yəqin ki, mənim düşmənlərim bu atı məndən əvvəl görmüş və qaçmalarına da bu səbəb olmuşdu. At mənə yaxınlaşdıqda, azacıq diksinən kimi oldu. Lakin tezliklə özünə gəlib, son dərəcə heyrətlə düz üzümə baxmağa başladı. O, mənim əllərimə, ayaqlarımı baxa-baxa

bir neçə dəfə dövrəmə firlandı. Mən yoluma davam etmək istayırdım ki, at yolumu kəsdi və çəkinə-çəkinə mənə baxmağa davam edirdi, məni incitmək qəsdində olduğuna dair heç bir əlamət göstərmədi. Biz bir müddət beləcə bir-birimizə baxa-baxa durduq.

Nəhayət, mən cürətlənilə, atı tumarlamaq məqsədilə olımı onun boyununa uzadıdım. Ancaq heyvan mənim bu hərəkətimə həqarətli bir münasibət göstərib, başını buladı, qışlarını çatdı və sağ ayağını qaldırib, yavaşça əlimi kənərə itələdi. Sonra at elə bir ifadə ilə kişnədi ki, onun öz dilində mənimlə danışmaq istədiyini zənn etdim.

Bir az sonra biza başqa bir at da yaxınlaşdı. Hər iki at bir-birlərə tamtəraqla salamlılaşdı. Onlar sağ qabaq dırnaqlarını yavaşça bir-birinə vurub tiqqildəttilər və növbə ilə səslərini ən müxtəlif ahənglərlə dəyişərək kişnədilər. Sanki onlar aydın anlaşılan sözlərlə bir-birlərə danışıldılar. Sonra onlar məndən bir neçə addım aralınlı, mühüm bir məsələ həll edən insanlar kimi yan-yanə gəzisməyə başladılar. Bu zaman onlar qaçacağımı göz yetirirmişlər kimi, arabır mənə baxırdılar. Mən bu düşüncəsiz heyvanların belə rəftarına baxdıqda, qeyri-ixtiyari düşündüm ki, dördəyəqli heyvanları belə olan ölkənin, görəsən, ikiyayaqlı sakınları necə olar? Onlar yəqin ki, dünyənin ən ağılli insanlardır. Bu fikir məni xeyli cürətləndirdi və mən bir evə və ya yerlilərdən birinə rast gəlincəyə qodər yoluma davam etməyi qərara aldım. Lakin xallı və boz rəngdə olan birinci at getməkdə olduğumu görüb, ardumca elə ifadəli tərzdə kişnədi ki, mən onun na demək istədiyini anlayan kimi oldum. Mən həmin saat geri dönüb, sonrakı əmrlərinin dinləmək üçün onun yanına getdim. Açıqca etiraf etməliyəm ki, artıq bu macəranın nəticəsindən qorxmağa başlamışdım. Amma qorxumu bacardıqca gizlətməyə çalışırdım. Oxucu əsanlıqla təsəvvür edər ki, vəziyyətim çox da xoşagələn deyil.

Hər iki at mənə yaxınlaşıb, böyük bir diqqətlə üzümü və əllərimi nəzərdən keçirməyə başladı. Boz at qabaq ayağının

sağdırnağı ilə mənim şlyapamı hər tərəfdən əlləşdirdi. Bunuñ nəticəsində şlyapam o qədər əzildi ki, man onu başımdan çıxartmali oldum. Onu səliqəyə salıb, yənə başına qoydum. Mənim hərəkətlərim görünür ki, onun yoldaşı olan kəhəri çox heyrətə salmışdı. İkinci at mənim kaftanımın ətəklərinə toxundu və ətəklərimin yellənməsi hər iki atı son dərəcə heyrətləndirdi. Kəhər at görünür ki, əlimin yumşaqlığını və rənginə heyrət edib, sağ əlimi tumarlaşı. Ancaq o, mənim əlimidırnağı ilə buxovlu oynağı arasında elə bərk sıxdı ki, ağrının şiddətdindən çıçırdım. At həmin saat əlimi buraxdı və bundan sonra ikisi də mənə böyük bir ehtiyatla toxunmağa başladı. Mənim çəkmələrim və corablarımları onları tamamilə çəsdirmişdi. Onlar xeyli müddət bunları nəzərdən keçirib, dirnaqları ilə yoxlayıb və kişnayərək işarələrlə son dərəcə heyrətə düşdüklərini bildirdilər. Ümumiyyətlə, bu heyvanların bütün rəftarlarında ardıcılıq və düşüncə əlamətləri var idi. Nəhayət, başıma belə bir fikir gəldi ki, bəlkə, bunlar hər hansı bir səbəbə görə müvəqqəti olaraq at şəklini almış sehrbazlardır. Onlar yolda bir xariciyə rast geldiklərindən, bəlkə, onunla aylanmək və onu qorxutmaq fikrinə düşmüşdülər. Bəlkə, onlar doğrudan da öz paltarı, üzünün cizgiləri və bədəninin quruluşuna görə bu uzaq ölkədə yaşayan insanlara əslə bənzəməyən bir adamın görkəmindən həqiqətən heyrətə düşmüşdülər. Mən belə bir nəticəyə gəldikdən sonra cürətlənib, aşağıdakı sözlərlə onlara müraciət etdim: "Cənablar, agar siz doğrudan da mənim zənn etdiyim kimi sehrbazsinizsa, onda, yəqin ki, bütün dilləri bilirsiniz. Buna görə, mən siz cənablara bildirməyə cürət edirəm ki, mən fağır bir ingilisəm. Məşum tale məni sizin ölkənin sahilinə atmışdı. Xahiş edirəm, icazə verəsiniz sizdən birinizin əsl bir at kimi belinizə minim. Yaxın bir obaya və ya kəndə qədər gedib, orada azca dincəlim və özümə bir sığınacaq tapım. Bu xidmətinizin müqabilində mən sizə bu biçağı və ya qolbağı bağışlayaram". Bunu deyib mən hər iki şeyi cibimdən çıxarddım.

Mən danışdıqda, hər iki at ela bir vəziyyətdə durmuşdu ki, sanki mənim nitqimi böyük bir diqqətlə dinləyirdilər. Mən sözlərimi qurtardıqda, onlar bir-birinə müraciatlı bir neçə dəfə kişnədilər. Sanki öz aralarında ciddi söhbat edirdilər. Bu vaxt mən başa düşdüm ki, onların dili duyğularını çox gözəl ifadə edir və ehtimal ki, Çin dilinə nisbətən daha asan bir surətdə hecalara və ayrı-ayrı səslərə bölünə bilər.

Mən hər iki atın bir neçə dəfə tökrək etdikləri yexu sözünü aydın eşittim. Mən bu sözün mənasını başa düşə bilmədiimsə də, hər halda, onların danışdıqları müddət bu sözü mənimsəməyə çalışdım. Atlar susan kimi mən ucadan "yexu", "yexu" deyət kişnəməsini təqlid etməyə çalışaraq, ucadan çıçırdı. Bu, yəqin ki, onları çox heyrətləndirdi və boz at bu sözü iki dəfə tökrək etdi. Sanki beləliklə, o, mənə sözü düzgün söyləməyi öyrətmək istədi. Mən onun ardınca həmin bu sözü mümkün qədər eynən tökrət etməyə çalışdım və gördüm ki, bu sözü tamam-kamal deməkdən çox uzaq olsam da, müvəffəqiyyət qazanıram. Bundan sonra kəhər at mənə daha çətin olan başqa bir sözü: quiqnqnm sözünü öyrətməyi sinadı. Bu sözü ifadə etmək əvvəlkina nisbətən son dərəcə çətin idi, ancaq iki-üç dəfə sınadıqdan sonra bu sözü xeyli aydın bir surətdə söyləyə bildim. Hər iki at görünür ki, mənim fərasatıma heyran qalmışdı.

Dostlar bir qədər də söhbat etdikdən sonra görüşdükлəri zaman etdikləri kimi, yənə də dirnaqlarını bir-birinə toxundurub ayrıldılar. Sonra boz at mənə irəlidə getməyi işarə etdi. Mən daha yaxşı bir bələdçi tapıncaya qədər onun davatınə tabe olmayıağlabatan bir hərəkət hesab etdim. Mən yerişimi yavaştıqda at: "qquun, qquun" – edib kişnəməyə başlayırdı. Mən bu kişnəmənin nə demək olduğunu başa düşüb, var qüvvəmlə ona başa salmağa çalışdım ki, yorulmuşam və iti gedə bilmirəm. At dincəlmək üçün mənə imkan vermək məqsədilə bir qədər dayandı.

İKİNCİ FƏSİL

Quiqñqnmun müəllifi öz evinə gətirməsi. Bu evin təsviri. Müəllifa göstərilən qonaqsevərlik. Quiqñqnmaların yeməyi. Müəllifin bu ölkədə nə yeyacayı baradı narahat olması. Çətin vəziyyətdən çıxış yolu. Müəllif bu ölkədə nə yeyib dolanır.

Üç mil qədər yol getdikdən sonra yasti və uzun bir binaya çatdıq. Bu evin divarları yerə basdırılıb, araları çubuqlarla hörülülmüş dirəklərdən, damı isə küləşdən idi. Mən bu evi gördükdə, azad nəfəs aldım və cibimdan bəzək-düzək şəyleri çıxarddım. Ümid edirdim ki, ev sahibləri bunların sayəsində mənə daha mehribanlıqla qəbul edərlər. At işarə ilə mənə əvvəlcə içəri girməyi təklif etdi və mən yeri palçıqdan olan geniş bir otağa girdim. Evin bir divarı boyunca quru ot üçün şəbakalı axurlar vurulmuşdu. Orada üç yabı və iki madyan var idi. Bunlar nə axurların qabığında durmuş, nə də ot yeyirdilər. İtsayağı yerdə oturmuşdular. Bu, mənə son dərəcə heyrətləndirdi. Ancaq o biri atların ev işlərilə maşğul olduqlarını gördükdə, heyrətim daha da artdı. Bütün bunlar mənim bu fikrimi daha da möhkəmləndirirdi: şüursuz heyvanları bədarəcədə tərbiyə etməyi bacaran bir xalq, şübhəsiz ki, ağılca dünyadan bütün başqa xalqlarından üstün olmalıdır. Boz at mənim ardımıca içəri girib, o biri atlar tərəfindən mənim piş

qəbul edilməmin qabağını aldı. O, ev sahibi kimi bir neçə dəfə elə amiranə kişnədi ki, başqa atlar dərhal itaətlə ona səs verdi.

Evdə bu otaqdan başqa, binanın uzununa bir-birinin ardına düzülmüş üç otaq da vardı. Hər otağa geniş bir qapı açıldı. Qapılar divarlarında bir-birilə üz-üzə olduğundan, birlinci otaqdan axırincisine düz bir yol var idi. Biz ikinci otağa keçdim. Burada boz at mənə gözləməyimi işarə etdi, özü isə üçüncü otağa keçdi. Mən ikinci otaqda qalıb, ev sahibinə və onun arvadına verəcəyim hədiyyələri hazırladım. Bunlar: iki bıçaqdan, saxta mirvaridən düzəldilmiş üç qolbaqdan, kiçik bir güzgü və muncuq boyunbağıdan ibarətdir. At üç-dörd dəfə kişnədi və mən onun cavabında insan səsi eşidəcəyimi gözləyib hazır durdum. Ancaq mən yenə də kişinəmə səsi eşitdim. Fərqi bu idi ki, bu səs daha zərif və nazik idi. Qeyri-ixtiyari güman etdim ki, mənə ev sahibinin yanına buraxmaq üçün bu qədər mərasim lazımlı gəlirsa, demək, bu, çox böyük bir adamın evidir. Ancaq, görəsən, bu böyük adamın atlardan başqa digər qulluqquları yoxdurmu? Bunu mən heç cür anlaya bilmirdim. Mən qorxuya düşdüm və elə güman etdim ki, başıma gələn fəlakətlərdən ağlım çəşib. Özümü zorlayıb, diqqətlə ətrafıma göz gəzdirdim. İçərisində olduğum otaq da birlinci kimi idi; ancaq bura dəha səliqəli idi. Mən gözlərimi bir neçə dəfə sildim, çünki bəzən, mənə elə gəlirdi ki, bunların hamisini yuxuda görürəm. Ancaq özümü çımdıkłoməkdən də heç bir şey çıxmadı. Mən yenə də həmin otağı, həmin torpaq döşəməni və həmin axurları gördüm. Mən qəti olaraq bu fikrə gəldim ki, yəqin bütün bunlar adu və sehrbazlıqdır. Elə bu dəqiqədə qapıda boz at görünüb, işarə ilə mən öz ardınca üçüncü otağa çağırıldı. Burada mən yanında iki dayça olan çox gözəl bir madyanı gördüm. Onlar dal ayaqlarını altlarına yiğib, gözəl toxunmuş, çox səliqəli və təmiz həsirlər üstündə oturmuşdular.

Mən içəri girdikdə, madyan həmin saat həsirin üstündən durub, mənə yaxınlaşdı. O, diqqətlə üzüm və əllərimə baxıb, böyük bir həqarət ifadəsilə üzünü yana çevirdi. Sonra boz ata müraciət etdi və mən onların danışqlarında "yexu" sözünün tez-tez təkrar olunduğunu eşitdim. Bu sözün mənasını isə mən hələ bilmirdim. Heyhat! Mən, tezliklə bu sözün nə demək olduğunu bilib, özümü çox təhqir olunmuş hiss etdim.

Boz at başı ilə mənə işaret edib, "qquun", "qquun" - sözlərini təkrar etdi. Bu sözləri yolda mən ondan tez-tez eşidib, mənasının - ardımca gəl, - demək olduğunu bildiyimdən, onun ardına getdim və o, məni içəri həyatə apardı. Burada evdən bir qədər aralı çox iri bir anbar vardı. Biz anbara girdikdə, orada üç iyrənc heyvan gördüm. Bunlar ağac altında durub, özümü onlardan qorudüğüm həmin heyvanlardan idi. Onlar acgözlükli bitki kökləri, zahirən çox pis görünən ciyi et yeyirdilər. Sonralar mən öyrəndim ki, bunların yediyi olmuş itlərin, eşşəklərin və inəklərin atı imiş. Hər üç heyvan möhkəm söyüd qabığından hörülmüş kəndirlə boyunlarından yoğun bir dirəyə bağlanmışdı. Onlar yedikləri şeyləri qabaq pəncələrinin dirnaqları arasında tutub, dişləri ilə gəmirirdilər.

Ev sahibi öz qulluqçusunun səmənd bir yabıya əmr etdi ki, bu heyvanlardan ən irisini açıb, həyatə gatırsın. Ev sahibi və onun nökrəi bizi yan-yana qoyub, diqqətlə müqayisə etməyə başladılar və sonra bir neçə dəfə "yexu" sözünü təkrar etdilər. Mən bu iyrənc heyvanın zahirdən eynən insana bənzədiyini gördükdə, duydugum dəhşət və nifrəti ifadə etmək mümkün deyildir. Doğrudur, onun üzü yasti və enli, burnu batıq, do-daqları qalın və ağızı yekə idi, ancaq bu xüsusiyyətlərə vəhşi insanlarda da çox tez-tez rast gəlmək mümkündür; çünkü anaları uşaqlarını üzü üstə yerə qoyur və dallarında gəzdirirlər, buna görə uşağın üzü daim anasının çıynına sürtünür. Yexuların qabaq pəncələri mənim əllərimdən yalnız bu cəhətdən fərqlənirdi ki, onların dirnaqları daha uzun, dəriləri qabaq və

qəhvəyi rəngdə idi. Bir də pəncələrinin arxa tərəfi tüklü idi. Eynən bunun kimi yexuların dal pəncələri də mənim ayaqlarından o qədər farqli deyildi. Ayaqlarımızda çəkmə və corab olduğundan, atlar bunu başa düşə bilmədilərsə də, mən bunun belə olduğunu həmin saat anladım.

Görünür, atların ikisini də hər şeydən artıq, mənim paltramı heyvətə salmışdı. Bunun nə olduğunu onlar əsla anlaya bilmirdilər və bunun sayəsində mənim bədənim yexuların bədənindən kəskin surətdə fərqlənirdi.

Səmənd yabi, dırnağı ilə oynağının arasında tutduğlu bitki kökünü mənə uzadı. Mən kökü alıb iyələdim və ən nəzakətli bir surətdə ona qaytardım. Onda o, mənə yexuların anbarından bir parça eşşək atı gətirdi. Ancaq o atdən elə pis qoxu gəlirdi ki, mən iyrənib, özümü yana çevirdim. At həmin atı yexuya tulladı, heyvan atı dərhal yedi. Sonra at mənə bir qucaq ot və bir çanaq çövdər göstərdi. Ancaq mən başımı yırğalayıb, ona bildirdim ki, bunların heç birini yeyə bilmərəm. Bu zaman mən doğrudan da, qorxuya düşdüm. Birinci dəfə olaraq, başıma belə bir fikir gəldi ki, əgər burada özümə bənzər insanlar tapmasam, yəqin ki, acıdan ölücəyəm. Aydın bir məsələ idi ki, bu cəhətdən yexuları əsla hesaba qatmaq olmazdı. Bu murdar heyvanların insanla müqayisə olunması fikri o zaman məni şiddətlə qızəbləndirir və həyəcanlandırdı. Ömrümüzdə onlar qədər murdar və iyrənc heyvanları görməmişəm. Mən bu ölkədə olduğum müddətdə bu heyvanları daha yaxından tanidiq, onlara olan nifrətim daha da artırdı. Sonra yexu mənə müraciətlə qabaq dırnağını ağızına apardı və bir neçə başqa işarələr edərək, mənim nə yeyəcəyimi öyrənmək istədi. Ancaq mən onun anlaya biləcəyi bir cavab verə bilmədim. Onu da söyləyim ki, fikrimi başa düşmüş olsaydı da, yəqin ki, mənə əsla kömək edə bilməyəcəkdi. Doğrudan da, o, mənim üçün yararlı bir yeməyi haradan tapacaqdı!?

Bu zaman bizim yanımızdan bir inək keçdi. Mən barmağımla inəyi göstərib, ona yanaşmaq və sağmaq istədiyimi bildirdim. Atlar fikrimi başa düşdülər, çünkü boz at məni qaytarıb, evə apardı və qulluqçu madyana bir otağın qapısını açmasının əmri etdi. Bu otaqda içi südlə dolu xeyli saxsı və taxta qab vardi. Madyan mənə südlə dolu böyük bir sərnic verdi və mən südü ləzzətlə içdim. Bundan sonra özümü xeyli çevik və qüvvətli hiss etdim.

Günorataya yaxın evin yanında kirşəyə bənzər bir araba dayandı; onu dörd yexu çəkirdi. Kirşənin içində, - görünürlər, adlı-sanlı bir zat idi, - qoca at oturmuşdu. At dal ayaqları üstündə yeriyo-yeriyo oradan çıxdı; çünkü onun qabaq sol ayağı şikast idi. Bu at mənim ev sahibimin yanına nahar etməyə gəlmışdı. Ev sahibi onu son dərəcə mehribanlıqla qarşıladı. Onlar an yaxşı otaqda nahar etdilər. Ət əvəzinə onlara südlə bişmiş çovdar gotirdilər. Qonaq bu xörayi isti-isti, qalan atları isə soyuq halda yedilər. Axur otağın ortasında bir dairə halında qoyulmuşdu və orada yemək yeyənlərin sayına görə gözərlər ayrılmışdı. Atlar isə yerə döşənmiş küləşin üstündə ədəb və nəzakətə oturmuşdular. Axurun üstündə otla dolu və gözlərə ayrılmış böyük bir barmaqlıq vardi. Hər erkək at və hər madyan öz ot payını və südlü çovdar aşını ayrıca yeyirdi. Hər şey çox ədəbli və səliqəli keçirdi. Dayçalar özlərini çox ədəbli aparırıdlar. Ev sahibləri isə qonaqlarına çox hörmətkar olub, onunla mehriban rəftər edirdilər. Boz at məni yanına çığırıb, öz dostu ilə mənim barəmdə uzun-uzadı söhbət etdi. Bunu ondan başa düşdüm ki, onlar söhbət edərkən tez-tez mənə baxır və danışqlarında dəfələrlə "yexu" sözü eşidilirdi. Mən olımı cibimə salıb, əlcəklərimi yoxladım. Ağlıma gəldi ki, onları əllərimə geyim. Ev sahibi boz at bunu görüb, çox heyrətə düşdü və işarə ilə məndən soruşdu ki, qabaq ayaqlarına na olub. At öz dırnaqlarını bir neçə dəfə mənim əllərimə

toxundurub, məni başa salmağa çalışdı ki, əllərimi əvvəlki həlinə gətirim. Mən itaş edib, əlcəklərimi çıxarddım və cibimə qoymurdum.

Bu hadisə qızığın söhbətə səbəb oldu və mən hiss etdim ki, bu rəftarım onların hamisinin xoşuna gəlib. Mənə əmr etdilər ki, öyrəndiyim sözləri söyləyim. Yemək zamanı ev sahibi mənə çovdar, süd, od, su və bəzi başqa şeylərin adını öyrətmüşdi. Bu sözləri öyrənmək mənim üçün çox da çatın deyildi; çünkü cavallıqdan dil öyrənməyə çox qabiliyyətli idim.

Yeməkdən sonra ev sahibi at məni bir kənarə çəkib, işarələr və sözlərlə mənim üçün yeməyə bir şey tapılmadığından narahat olduğunu bildirdi. Bu vaxta qədər mən çovdar yeməkdən imtina edirdim, ancaq indi ağlıma gəldi ki, ondan çörəyə bənzər bir şey bişirmək olar. Çörək ilə süd isə mənə özüm kimi insanların yaşadığı başqa bir ölkəyə gedib çıxməq imkəni tapincaya qədər, bir sayaq dolanmağa imkan verərdi. Quiqnqnmların dilində çovdara "qlunq" deyilir. Mən bu sözü bir neçə dəfə təkrar etdim. Ev sahibi həmin saat qulluqçu ağ madyana əmri etdi ki, taxta boşqabın içində çovdar gətirsin. Mən bu çovdari odda bir təhər qovurduğandan sonra qabıqları tökülcüyə qədər ovuşturdum. Sonra sovurub, dəni ayırdım və onu iki daşın arasında üyütdüm. Bir qədər su götürüb, xəmir yoğundur. Onu odda bişirdim və isti-isti yeyib, üstündən süd içdim.

Bir çox Avropa ölkələrində çox yayılmış olan bu yemək əvvəlcə mənə son dərəcə dədsiz gəldi. Ancaq zaman keçdikcə, buna öyrəsdim. Bundan başqa, səyahətlərim zamanı dəfələrlə ən qaba yeməklərlə kifayətlənməli olmuşdum. Burada mən bir dəha inandım ki, doğrudan da, insana yaşamaq üçün nə qədər az şey lazım imiş.

Doğrudur, mən arabir yexu tüklərindən qurduğum cələ ilə dovşan və ya quş tuta bilirdim, bəzi yeməli otlar təpib suda

bişirir və öz qoğalıma qatıb yeyirdim. Arabır südü çalxalayıb,
yağ hazırlayır və ayranını içirdim.

Əvvəller duzun olmamağınu çox şiddətlə hiss edirdim, an-
caq tədriclə onsuz keçinməyə öyrəsdim.

Qədimlərdə duzu yalnız qonaqlıqda, susuzluq törətmək
fürsət işlədərləmiş, sonralar isə bütün insanlar buna
öyrəşmişlər. Axı biz duzu xoşlayan heç bir heyvan tanımı-
rıq. Hər halda, söyləməliyəm ki, duzun əsla olmadığına,
yeməyimin az və qaba olmasına baxmayaraq, bu adada qaldı-
ğım bütün müddətdə mən birca dəfə də xəstələnmədim.

Axşam olduqda, ev sahibinin əmrilə məni evdən altı yard
masafədə və yexuların tövləsindən ayrı olan bir binaya apar-
dilar. Mən orada bir qədər küləş tapdım və paltarımı üstümə
çəkərək, şirin yuxuya getdim. Ancaq tezliklə, özüm üçün
daha rahat bir güzəran qurdum ki, bunu oxucu bu adadakı
hayatı min atraflı təsvirini veracəyim sonrası hekayələrimdən
biləcəkdir.

ÜÇUNCÜ FƏSİL

Müəllifin cidd-cəhdə yerli dili öyrənməkdən ibarət idi.
Ev sahibi olan quiqnunun öz məşğələlərində ona kömək
etməsi. Quiqnunların dili. Bir çox məşhur qui-
qnunların müəlliflə tamaşaşa galması. Onun ev
sahibinə öz səyahətləri barədə qısa məlumat verəməsi.

Mənim başlıca məşğələm dil öyrənməkdən ibarət idi.
Ev sahibindən (bundan sonra mən boz atı belə ad-
landıracağam) və onun uşaqlarından tutmuş, ta xidmətçiye
qədər, evdə olanların hamısı bu cəhətdən mənə ürkəkə kömək
edirdilər. Qaba bir heyvanın şüür əlamətləri göstərməsi on-
lara möcüza kimi görünürdü. Mən barmağımla bu və ya
başqa şeyləri göstərib, onların adlarını soruşurdum. Bu adı
mən əzbərləməyə çalışır, sonra ilk fürsət düşən kimi bunu öz
gündəliyimə yazirdim. Mən tələffüzümü yaxşılaşdırmaq üçün
ailə üzvlərindən xahiş edirdim ki, bu sözləri tez-tez təkrar
etsinlər. Bu məşğələrimdə hamidən artıq mənə kömək edən
ev sahibinin qulluqcusu somənd tabi idi.

Quiqnunlar sözü burunlarında və böğazlarında təloffüz
edirdilər. Mənə məlum olan bütün Avropa dillərində qui-
qnunların dilinə ən çox bənzəyən yuxarı Hollandiya və
ya alman dilidir. Amma quiqnunların dili bunlardan daha
zərif, daha ifadəlidir.

Onların dilini tezliklə öyrənib, öz macəramı nağıl edə bilməm ev sahibi çox arzu edirdi. O, hər gün bir neçə saatını mənə dəl öyrətməyə sərf edirdi. O, yəqin etmişdi ki, mən yexuyam (o, bunu mənə sonralar söylemişdi). Ancaq mənim qanacaqlı, ədəbli və təmizkar olmağım onu heyvətə salmışdı. Çünkü bu sıfatların biri də həmin heyvanlarda yox idi.

Ev sahibi mənim haradan gəldiyimi və öz rəftarında göstərdiyim bəzi şürə əlamətlərini haradan qazandığımı öyrənməyi sabırsızlıklə gözləyirdi. O, başıma gələn macəraları, mənim ağızından mümkün qadər tez eşitmək istəyirdi. Ümid edirdi ki, bunu çox gözlməli olmayaçaqdır; çünkü mən quiqnqnmaların dilini öyrənməkdə xeyli müvaffəqiyət qazanırdım. Sözləri yaxşı yadda saxlamaq üçün mən onları ingilis əlifbası tərtibilə yazar və qabaqlarında mənasını qeyd edirdim. Bir müddət keçdikdən sonra mən ev sahibinin yanında yazı yazmağa başladım. Mən nə etdiyimi ona böyük bir çətinliklə anlaşıda bildim; çünkü quiqnqnmala kitab, ədəbiyyat barəsində heç bir şey malum deyil.

Təxminən on həftədən sonra mən ev sahibinin suallarının çoxunu başa düşürdüm, üç aydan sonra isə xeyli sərbəst onlara cavab verə bilirdim. Ev sahibi mənim hansı ölkədən bura gəldiyimlə və bu düşüncəli məxluqları təqlid etməyi nəcər öyrəndiyimlə çox maraqlanırdı; çünkü yexular (ev sahibinin fikrinə, mən bu heyvanlara çox bənzəyirdim) nə qadər hiyləgər olsalar da, təlimi bütün başqa heyvanlardan pis qəbul edirlər.

Mən cavab verdim ki, çox uzaq bir ölkədən və özüma bənzər bir başqa məxluqlarla bir yerdə gəlmışam. Biz ağac gövdələrindən düzəldilmiş böyük bir yastı qabın içində, uzun müddət dənizlə yol getməli olmuşuq. Nəhayət, yoldaşlarım məni bu sahildə çıxarıb, taleyin ixtiyarına buraxıblar. Mən sözlərimin ev sahibi tərəfindən anlaşılması üçün bir çox ən müxtəlif işarə və hərəkətlər etməyə məcbur olurdum.

Ev sahibi bir qədər fikirləşdikdən sonra cavab verdi ki, mən, yəqin, səhv edirəm və ya olmayan bir şeyi söyləyirəm (quiqnqnmaların dilində yalan və aldatmaq anlayışlarını ifadə edən sözlər əsla yoxdur). O, əsla inana bilmirdi ki, dənizin o tayında başqa yerlər vardır və bir yığın vəhbi heyvan taxta bir gəmini suyun üzərində istədiyi tərafə sürə bilar. O, arxayı idi ki, quiqnqnmalar arasında heç bir kəs belə bir gəmi hazırlayıb, xüsusən bunun idarə edilməsini yexularla tapşırı bilməz. Yerli dildə "quiqnqm" sözü "yaranışın tacı" deməkdir. Bu ölkədə ən şüurlu bir xalq olan atlar özlərini belə adlandırırlar.

Mən ev sahibinə söylədim ki, hələ onların dilini çox yaxşı bilmirəm. Odur ki, onun suallarına cavab vermək mənim üçün çətindir. Ümid edirom ki, tezliklə ona çox maraqlı şəyler danışa biləcəyəm.

Quiqnqnmalar kimi danışan, öz sözləri və hərəkətlərində şürə əlamətləri göstərən qaribə bir yexunun peyda olması xəbəri tezliklə bütün ətrafə yayıldı. Adlı-sanlı atlar və madyanlar mənə tamaşa etmək üçün tez-tez ev sahibinin yanına gəlirdilər. Mənimlə danışmaq onlara böyük ləzzət verirdi. Onlar mənə suallar verir, mən də bacardığım kimi cavab verirdim. Bunun sayəsində mən yerli dili öyrənməkdə elə böyük müvaffəqiyətlər göstərdim ki, ora goldikdən beş ay sonra mən söylənən hər bir şeyi anlaysır və onlara xeyli sərbəst danışa bilirdim.

Məni görmək və mənimlə danışmaq üçün ev sahibimin yanına qonaq gələn quiqnqnmalar mənim əsl yexu olduğuma çox çətinliklə inanırdılar. Onları hər seydən artıq mənim paltarım çəşdirirdi. Heç cürə başa düşə bilmirdilər ki, bu paltar mənim bədənimin hissəsidir, ya yox. Mən isə onların bu heyrotini aradan qaldırmağa heç də tələsmirdim; çünkü onlar məni paltarsız görəsə idilər, yəqin ki, əsl yexu hesab edəcəklər. Bunu isə mən əsla istəmirdim. Ancaq mən öz sərrimi çox uzun zaman gizlin saxlaya bilməzim. Adət üzrə mən paltarımı yalnız evdə

hamı yatdıqdan sonra, yatanda çıxardır və səhər sübhədən, hələ onlar yuxudan durmamış geyinərdim.

Ancaq bir dəfə səhər tezdən ev sahibi öz nökəri olan səmənd yabını məni çağırmağă göndərməşdi. O, mənim yatdığını binaya girdikdə, mən paltarımı çıxarıb yatmışdım. O, içəri girəndə mən ayıldım və yabının çəşib qalmış olduğunu gördüm. O, verilən tapşırığı birtəhər yerinə yetirib, tələsik öz ağasının yanına qaçıdı. Ev sahibi mənimlə salamlasdıqdan sonra həmin saat soruşdu ki, bu nökər nə danışır; guya mən yatdıqım zaman osla həmişə olduğum kimi deyilmisəm.

Mən başa düşdüm ki, sırrimi bundan sonra gizlətməyin heç bir mənəsi yoxdur; çünki paltarım və ayaqqabıları tamamilə köhnəlmüşdi və yaxın bir zamanda onları yexu və ya digər heyvan dörlülərindən tikilən başqa bir şeylə əvəz etməli olacağam. Buna görə də ev sahibinə söylədim ki, mənim gəldiyim ölkədə bədəni bəzə heyvanların yunlarından toxunmuş parça ilə örtmək adətdir. Bu, başlıca olaraq bədəni isti və soyuqdan qorumaq, qismən də adəb üçün edilir. Öz sözlərimi təsdiq məqsədilə mən ev sahibinin gözü qabağında soyundum. Əynimdə yalnız köynəyim qaldı.

Ev sahibim mənim bütün hərəkətlərimə böyük bir maraq və heyrotla tamaşa edirdi. O, mənim bütün paltarlarımı dırnağı ilə oynağının arasında tutub, qaldırıb və böyük bir diqqətlə gözdən keçirirdi. Sonra mənə hər tərəfdən nəzər salıb söylədi ki, şübhəsiz, mən osl yexuyam və öz cinsimdən olanlardan yalnız dərimin yumşağılığı, ağılığı və hamarlığı, dal və qabaq ayaqlarımın dırnaqlarımın şəkli və uzunuğu cəhətindən seçilirəm. Bir də mən özümü elə göstərirəm ki, guya həmişə dal ayaqlarım üstündə gəzirəm. Ev sahibi mənim soyuqdan titrətiyimi görüb, yenidən geyinməyimi təklif etdi.

Mən geyinə-geyinə ev sahibinə söylədim ki, onun məni belə tez-tez yexu adlandırması osla xoşuma gəlmir; çünki mən bu murdar heyvanlara nifrat edir və onlardan iyrənirəm. Yal-

varib xahiş etdim ki, məni belə adlandırmasın və bunu öz ailə üzvlərinə də qadağan etsin.

Bundan başqa ondan xahiş etdim ki, bədənimin süni üst qabığına aid bu sırrı gizlin saxlasın və öz nökəri yabya əmr etsin ki, gördüyüünü heç bir kəsə danışmasın.

Ev sahibi mənim xahişimi yerinə yetirməyi vəd etdi və özü də məndən xahiş etdi ki, onların dillərini mümkün qədər tez öyrənməyə çalışıb.

Onun sözlərinə görə, mənim zahiri görkəmimdən qat-qat artıq ağlıma və anlaşılan bir dildə danışa bilməyimə heyran olmuşdu. O, böyük bir səbirsizliklə mənim vəd etdiyim qəribə şeylər barədə mümkün qədər tez danışmağımı gözlöyirdi.

Bu gündən ev sahibi mənim tamamilə iki qat artıq ciddəcəhdən maşğıl olmağa başladı. O, tez-tez məni qonaq aparırırdı. Bütün qonşularından xahiş etmişdi ki, mənimlə mümkün qədər nəzakətə rəftar etsinlər; çünki bu mənim çox xoşuma gəlir və danışmaq üçün məni daha da çox həvəsləndirir.

Mənim quiqnqnmların dilini öyrənməkdə qazandığım müvəffəqiyyətləri bir-bir təsvir etməyim darixdirci bir şey olardı. Yalnız bunu söyləməliyim ki, ev sahibinin qayğısı və özümün yaxşı istedəda malik olmağım sayosində, ev sahibinin şiddətlili marağını qismən tomin etməyə və kim olduğunu, bura necə galib çıxdığımı, vətonimin necə bir ölkə olduğunu az-çox ətraflı surətdə danışmağa müvəffəq oldum. Hər seydən əvvəl mən əvvəller ona izah etməyə çalışıdığım bütün şeyləri təkrar etdim.

Mən öz hekayəmi belə başladım ki, bura çox uzaq bir ölkədən və özüm kimi əlli nəfər məxluqla birlikdə gəlmisəm. Biz ev sahibinin mənzilindən xeyli böyük olan, iri taxta bir qabın içində dənizlərdə üzürdük. Burada mən ev sahibinə gəmini təsvir etdim. Mən cib yaylığımı çıxarıb, yelkənin nə demək olduğunu və onun gamini necə hərəkətə götirdiyini ev sahibinə anlatmağa çalışdım. Sözlərimə davam edib dedim

ki, mənimlə yoldaşlarım arasındaki mübahisədən sonra onlar məni bu sahilə çıxartdırılar. Mən nə edəcəyimi bilmədiyimdən, ölkənin içərisinə yönəldim və tezliklə, bu murdar yexuların hücumuna düşər oldum. Burada ev sahibi sözümüz kəsib soruşdu ki, bu gəmini kim hazırlayıb və necə olub ki, mənim ölkəmdə yaşayan quiqənqlər bu gəmini vəhşi heyvanların ixtiyarına veriblər. Cavab verdim ki, əgər məndən eşidəcəyi sözlərdən inciməyəcəyinə sədaqətlə söz verərsə, hekayəmin dalışını danışaram. O, razı oldu. Onda mən ona söylədim ki, həmin gəmini mənim kimi məxluqlar hazırlayıblar. Bu məxluqlar həm mənim vətənimdə, həm də gördüyüüm bütün ölkələrdə ən şüurlu məxluqlardır və buna görə də bütün başqa heyvanlara hakimdirlər. Həmsöhbətimə etiraf etdim ki, onun və dostlarının yexu adlandırdıqları məxluqlarda şüur əlamətləri gördükdə heyrətə göldikləri kimi, mən də quiqənqlərin şüurlu hərəkat etdiklərinə təaccübənlərdim. Ona söylədim ki, öz bədənimin həmin bu heyvanların bədənlərinə tamamilə bənzədiyini etiraf edirəm. Ancaq mən bu heyvanların bu qədər vəhşiləşib, kifirləşməlorının səbəbini anlaya bilmirəm. Sonra əlavə etdim ki, tale mənə bir zaman öz vətonimə qayıtmagı qismət edərsə, orada mən bu səyahətimi danışsam, heç kəs mənə inanmaz, hamı elə güman edər ki, olmayan şeyləri danışram və öz macəralarımı əvvəldən axıra qədər uydurmuşam. Ondan xahiş edirəm ki, verdiyi vədi yadına salsın və məndən inciməsin. Ancaq ev sahibinə, onun ailəsinə və dostlarına olan bütün hörmətimə baxmayaraq, söyləməliyəm ki, mənim həmvətənlərim əslə inanmazlar ki, dünyanın hər hansı bir yerində quiqənqlər ağa, yexular isə qaba heyvan vəziyyətindədirlər.

DÖRDÜNCÜ FƏSİL

Quiqənqlərin həqiqət və yalan haqqında anlayışları. Müəllifin sözlərinin ev sahibini qəzəbləndirməsi. Müəllifin özü və səyahətləri barədə daha ətraflı məlumat verməsi.

E v sahibi sözlərimi üzündə böyük bir narahatlıq əlaməti olduğu halda dinləyirdi. Bu ölkəyə şübhə və inamsızlıq o dərəcədə yaddır ki, quiqənqlər belə hallarda özlərini necə aparmağı bilmirlər. Yadimdadır ki, mən ev sahibiylə insanların özləri, onların əlaqə və adətləri barədə səhəbat edərkən, yalan və aldatmaqdan danışanda o, çox ağıllı olmasına baxmayaraq, mənim nə demək istədiyimi böyük bir çətinliklə başa düşə bilirdi. O, belə düşünürdü: danışmaq qabiliyyəti biza bir-birimizin fikrini anlamaq, bir-birimizə cürbəcür şeylər barədə faydalı məlumat vermek üçün lütf edilib. Buna görə də olmayan bir şeyi təsdiq etməyə çalışan bir kəs, bizim nitqimizin vəzifəsini tamamilə təhrif etmiş olur. Belə olduqda, buları dinləyən təraf öz həmsöhbətinin dediklərindən heç bir şey anlamaz. O, nəinki heç bir yeni məlumat olda etməz, həm də daha pis bir vəziyyətə düşmüş olar; cünki onu inandırmağa çalışırlar ki, ağ qaradır, uzun isə qısa. Ev sahibinin insanlar arasında geniş yayılmış olan aldatmaq qabiliyyəti barədəki anlayış yalnız bundan ibarət idi.

Ancaq öz hekayəmizə qayıdaq. Ev sahibi mənim vətənimdə yexuların hakim vəziyyətdə olduqlarını eşitdikdə, bizi də qu-iqnqnmların olub-olmadığını və bunların nə iş gördüklerini bilmək istədi. Cavab verdim ki, bizim ölkədə quiqnqnmlar çoxdur. Yaxda onlar çəmənlərdə otlayırlar, qışda isə onları xüsusi binalarda saxlayıb quru ot və çövdarla bəsləyirlər. Onları qaşovlayır, yallarını darayır, ayaqlarını yuyur, onlara yemək verir və onlar üçün yataq hazırlayırlar.

Ev sahibi mənə dedi: "İndi sizin dediklərinizi başa düş-düm. Sizin sözlərinizdən belə məlum olur ki, sizin yexular özlərini ən ağıllı məxluq hesab edirlərsə də, hər halda sizin ölkədə hakim olanlar quiqnqnmlardır".

Söz bura çatanda, hekayəni davam etdirməyə icazə istədim və onu xəbərdar etdim ki, bilmək istədiyi təfərrüat əsla xoşuna gəlməyəcəkdir. Lakin o, təkid edib söylədi ki, yaxşı-yaman nə varsa, hamisini öyrənmək istəyir. Mənim itaət etməkdən başqa bir çərəm qalmadı.

Hər şeydən əvvəl bu barədə danışdım ki, bizim at adlan-dırdığımız quiqnqnmlar ən gözəl, ən nəcib və bütün heyvanlardan ağıllıdır. Onlar çox qüvvətli olmaqları və qaçaqanlıqları ilə fərqlənirlər. Sahibləri əyanlar və varlı adamlar olduqda, atlarla çox mehriban və qayğılı rəftar edir, onları qoruyurlar. Az işlədirlər. Cidira buraxır, minik arabalarına qoşur və səyahət zamanı onlardan istifadə edirlər. Ancaq, atlar qocalıb zəiflədikdə, onları başqa adamlara satırlar. Orada bu atlara hər cür ağır və çətin işlər gördürürlər; yalnız tamam taqətdən düşdükdən sonra onlardan el çəkirlər. Atlar öldükdə, onların dərisini soyub, heç-puça satır, leşlərini isə tullayırlar ki, onları da köpəklər və yırtıcı quşlar parçalayıb yeyir. Adı cinsdən olan atların taleyi daha da pisdir. Bu atların çoxu fermerlərin, arabaçlarının və sairələrin altında olur; onları ağır işlərdə işlədib, daha pis yeməklər verirlər. Bizim at minməmizi, yüyüñ, yəhər,

mahmız, qamçı, qoşqu vasitələri və təkərlər işlətməyimizin üsullarını ətraflı təsvir etdim.

Əlavə etdim ki, biz atlarımızın dırnaqlarına dəmir adlanan bərk bir maddədən təbəqə vururuq ki, daşlı yollarda gedəndə, dırnaqları əzilməsin.

Ev sahibi qəzəbli nidalarla bir-iki dəfə mənim sözümü kəsdi. Hamidən artıq onu heyrətləndirən bu idi ki, biz quiqnqnmların dalına minməyə cürət edirik. O, şübhə etmirdi ki, onun nökərlərinin ən zəif olanı ən qüvvətli yexunu yərə çırpa bilər və ya onunla birlikdə yərə yixilib, arxası üstündə ağnayaraq, onu əzişdirər. Bunun cavabında mən bizim atlارın üç yaşından başlayaraq, necə öyrədildiklərini, onları ram etmək üçün necə qamçı ilə döyüb, əziyyət verildiyini ətraflı təsvir etdim. Onları mükafata şirnikləndirir, cəzadan qorxmaga öyrətdiyimi də söylədim. Siz cənablar nəzərə alməlidir ki, - deyə mən əlavə etdim, - buradakı yexular kimi bizim quiqnqnmlarda da zərrə qədər şüur yoxdur.

Mənim vətənimdə quiqnqnmlara edilən vəhi rəftar barədəki sözlərimin ev sahibinə necə təsir etdiyini və onun nəcib qəzəbinə bais olduğunu təsvir etmək mümkün deyil. O, bu fikirlə razılışdı ki, bizim ölkədə yalnız yexular şüura malikdirlərsə, yəqin ki, tamamilə haqlı olaraq, başqa heyvanlar üzərində də onlar hakim olmalıdır; çünki qaba qüvvəyə hər zaman qalib gəlir. Yalnız bu cəhət qəribədir ki, heç bir heyvan öz bədəninin quruluşuna görə, öz şüurundan istifadə etmək və gündəlik yaşayış ehtiyacını ödəmək üçün mənim kimi zəif yaranmayıb. Bu cəhətdən buradakı yexular məndən qat-qat üstündür'lər.

Doğrudan da, mənim dırnaqlarımın mənə heç bir faydası yoxdur. Qabaq ayaqlarım sözün asıl mənasında ayaq adlandırmış olmaz; çünki yeriyərkən əsla bunları işlətmirəm. Gözlərim elə qurulub ki, başımı döndərmədən yan tərəfləri görə bilmirəm. Dərim həddən artıq zərifidir, isti və soyuqdan

tamamilə müdafiəsizdir və mən hər gün geyinib-soyunmaq kimi yorucu və darixidinci bir işi görməyə məcburam. Lakin o, bu saat bu məsələni darindən müzakiro etmək niyyətində deyil. Onun üçün mənim həyatımın tarixini, harada doğuldugu-mu və bura gəlməzdən əvvəl nə iş gördüyüüm eşidib bilmək daha çox maraqlıdır.

Mən onu inandırdım ki, marağını böyük bir həvəslə təmin edərəm. Ancaq söyləyəcəyim sözləri ev sahibinin tamamilə başa düşə biləcəyinə çox şübhə edirdim; cünki danışmalı olduğum şəyər haqqında onun heç bir təsəvvür yox idi. Buna görə, ev sahibindən xahiş etdim ki, məndən inciməsin və hər dəfə söylədiyim şeyi başa düşmədikdə soruşsun.

Mən ona söylədim ki, İngiltərə adlanan bir adada hörmətli bir ailədə doğulmuşam. Həmin ada buradan o qədər uzaq-dır ki, ev sahibinin ən qüvvətli nökəri günəşin bir illik dövrü müddətində çapsa da, ora çatın yetişə bilər. Həmin bu adanı mənim cinsimdən olan bir diş idarə edir. Biz onu kralıça adlandırıraq. Cavan yaşlırmada mən corrahlıq, yani yaraları və tasadüfi, yaxud kanar bir adamın yetirdiyi zədələri müalica etmək fənnini öyrənmişəm. Lakin bu işdə mənim qazancım az olduğundan, varlanmaq və qayıdıl, öz ailəmlə birlükde firanın yaşamaq məqsədilə yad ölkələrə getdim. Aixirinci səyahət zamanı gəmi kapitanı idim və ixtiyarımda əlliya qədər yexu var idi. Onların bir çoxu yolda ölmüşdü və mən onları müxtəlif xalqlar arasından yiğilmiş başqları ilə əvəz etməyə məcbur oldum. Səyahət zamanı bizim gəmimiz iki dəfə az qaldı ki, batsın. Birinci dəfə qüvvətli bir firtinaya düşdük, ikinci dəfə isə gəmimiz qayaya toxundu.

Bu zaman ev sahibi sözümüz kəsib soruşdu ki, başıma gələn bu qədər fəlakətlərdən və çəkdiyim azablardan sonra mən necə cürət edib, yad adamları özümlə barabər götürərək, dənizə çıxmışam? Ona izah etdim ki, onlar hər cür iş görməyə hazır olan, qorxmaz adamlar idi. Yoxsulluq və etdikləri cinayətlər onları

öz vətənlərindən qaçmağa məcbur etmişdi. Onların bəziləri ardi-arası kəsilməyən çəkışmələrdən müflisləşmiş, bəziləri içki, ayyaşlıq və qumarbazlıq nəticəsində var-yoxdan çıxmışdır. Bir çoxları xəyanət, adam öldürmək, oğurluq, adam zəhərləmək, soyğunçuluq, andi pozmaq, qəlp pul kəsmək, ordudan qaçmaq kimi cinayətlərə təqsirləndirilirdilər. Onların çoxu həbsxanadan qaçmış canıllar idи. Heç biri asılmaq və ya həbsxanada çürümək qorxusundan öz vətənlərinə qayıtmaga cürət etmirdi. Buna görə də onlar güzəranlarını yad ölkələrdə keçirməyə məcbur idilər.

Bu söhbət zamanı ev sahibi bir neçə dəfə sualları ilə mənim sözümüz kəsdi. Mən dənizçilərimin nə iş gördüklorunu, nə üçün öz vətənlərini tərk etməli olduqlarını ona başa salmaq üçün cürbəcür müqayisələr və misallar göstirməli oldum. Bunların nə olduğunu ona yalnız bir neçə gün müddətində başa sala bildim. Ancaq burunla barabər o, bu insanları belə pis işlər görməyə nəyin məcbur etdiyini heç cür təsəvvür edə bilmirdi. Mən bizim hamımız xas olan hakimiyyət və varlanmaq ehtirası, acgözlük, kin və paxilliğin dəhşətli nəticələri barədə onda bəzi təsəvvürler yaratmağa çalışdım. Bütün bunları misallar və müqayisələrlə ona təsvir edib, başa salmali olurdum. Qu-iqnqmlər dilində hakimiyyət, dövlət, mühərabə, qanun, cəza və minlərlə bu kimi anlayışları ifadə edən söz yoxdur. Buna görə də mən danışdıqlarım ev sahibinə başa salmaq üçün xeyli zəhmət çəkməli olurdum. Ancaq, əslində, böyük bir zəka və iradəyə malik olduğundan, o, nəhayət, bizim ölkələrdə insan təbiətinin nələrə qadir olduğu barədə az-çox aydın təsəvvür əldə edə bildi və arzu etdi ki, bizim Avropa adlandırdığımız yer barədə xüsusən mənim öz vətənim haqqında ona mümkün qədər ətraflı məlumat verim.

BESİNCİ FƏSİL

Ev sahibinin amrinə görə müəllifin onu İngiltərənin vəziyyət ilə tanış etməsi. Avropa dövlətləri arasında mühəribələrin səbəbləri. Müəllifin ingilis konstitusiyasını izah etməyə başlaması.

Möhərəm oxocular lütf edib, nəzərə alınsın ki, bundan sonraki hissədə mən ev sahibi ilə aramızda gedən uzun söhbətlər zamanı müzakirə olunan məsələlərin ən əhəmiyyətli lərini lap qısa bir şəkildə nəql edirəm. Bundan başqa, onu da qeyd etməliyəm ki, ev sahibinin şəkilcə sadə, məzmunca çox dərin olan müləhizə və qeydlərinin öz qaba dilimizdə kifayət qədər dürüst və qüvvətli ifadələrlə nəql edə biləcəyimə özüm də şübhələnirdim. Mən nəcib quinqnqmlar xalqının nümayəndəsi ilə olan söhbətlərimi yalnız bir qeydə izaha cürət edirəm.

Beləliklə, mən ev sahibinin arzusunu yerinə yetirərkən, ona şahzadə Oranskinin hakimiyyəti zamanı baş verən axırıncı ingilis inqilabı haqqında, həmin şahzadə tərəfindən başlanıb, uzun illər boyu davam edən və ondan sonra taxta çıxıb, indi hakimiyyət başında olan kraliçanın davam etdiridiyi Fransa mühəribəsi haqqında məlumat verdim və dedim ki, ən gözəl xristian dövlətlərin qoşulduğu bu mühəribə indi də davam edir. Ev sahibinin xahişi ilə mən bu mühəribə zamanı ən azı bir milyondan artıq yexunun öldüyüünü, yüzə qədər şəhərin alındığını və üç yüzdən artıq gəminin yandırılıb və ya batırıldığını bildirdim.

Ev sahibi soruşdu ki, bir dövlət ilə başqa bir dövlətin mühəribə etməsinin səbəbi nədir? Cavab verdim ki, belə səbəblərin sayı-hesabı yoxdur, ancaq burlardan yalnız ən əhəmiyyətli olan az bir qismini sayımaqla kifayətlənəcəyəm. Bu mühəribələrin səbəblərindən biri, padşahların şöhrətparəstliyi və aqçozlüyüdür. Heç bir zaman gözləri doymayan bu padşahlar həmişə öz torpaqlarını genişləndirməyə və öz təbəələrinin sayını artırmağa çalışırlar. Bəzən mühəribələr nəzirlərin azğınlıqları səbəb olur, onlar əhalinin dövlətin pis idarə olunmasından şikayətlərini ört-basdır edir və diqqəti başqa tərəfə çəkmək üçün padşahları mühəribə etməyə qızışdırırlar. Görüşlərindəki fərqlər görə də çox qanlar tökülliüb. Məsalən: cisim çörək və ya çörək cisimdirmi; bir parça ağacı öpməkmi, yoxsa oda atmaqmı yaxşıdır; üst paltar nə rəngdə - qaramı, ağmı, qırmızımı və ya bozmu olmalıdır? Başqa bu kimi mübahisələr milyonlarla insanın həyatının tələfinə səbəb olub!

Bəzən iki hökmər arasındakı mübahisə heç bir əsas olmadan, üçüncü bir hökmər hansının yixmali olduğu məsələsindən meydana çıxır. Bəzən bir padşah o birina qorxudan hücum edir ki, əvvəlcə o buna hücum etməsin. Bəzən mühəribə ona görə başlanır ki, düşmən tərəf həddindən artıq qüvvətlidir, bəzən isə əksinə, ona görə başlanır ki, düşmən tərəf çox zaifdir. Çox zaman elə olur ki, bizdə olan şey qonşumuzda olmur və ya bizdə olmayan şey qonşumuzda olur. O zaman mühəribə başlanıb, bizimkini əlimizdən alana qədər və ya özlərininkini bizi verənə qədər davam edir. Bir ölkənin əhalisi acıdan taqtdən düşdükdə, taundan qırıldıqda və ya daxili çöküşmələrə düşər olduqda, ona hücum etmək tamamilə üzrülü hesab edilir. Eynilə bunun kimi, ən yaxın müttəfiqlərimizdən birinin bir şəhəri bizim üçün mü-

¹ Burada bəzi dini ayin və osarlı mərasimlərdən bəhs edilir; bunların ətrafında başlanan mübahisə, dini təfriqənin bünövrəsini qoymuş və katoliklər protestantlar arasında qanlı dini mühəribələrin əməlsə galmaşının zahir səbəbi olmuşdur.

nasib bir vaziyetde yerleşikde ve ya onun torpaqlarının bir qismi ülkemizi genişlendirmek için bizə əlverişli olduqda, onun üzərinə hücum etmək ədaləti mühərribə sayılır. Əgər padşah öz qoşunlarını əhalisi yoxsun və cahil olan bir ölkəyə göndərirsə, onun əhalisinin yarısını qanuni bir surətdə qırıb, qalan yarısını özünə qul edə bilər. Bu, həmin xalqı vəhşilikdən qurtarıb, modəniyyətin nemətlərinə qovuşdurmaq deməkdir. Həmçinin, aşağıdakı şəhərə və nəcib hərəkat tarzı da geniş yayılıb: öz torpaqlarına soxulmuş düşməni qovmaq üçün bir padşah başqa bir padşahi köməyə çağırıldıqda, köməyə gələn padşah düşməni oradan qovduqdan sonra öz müttəfiqinin torpaqlarını qəsb edir, onun özünü isə ya öldürür, ya zindana salır, ya da öz yurdundan qovur. Qan qohumluğunu və ya evlənmək vasitəsilə müttəfiq olmaq da çox zaman padşahlar arasında mühərribələrə səbab olur və bu qohumluq nə qədər yaxın olursa, padşahlar da bir-birinə o qədər çox nifrat edirlər. Yoxsun millətlər acgöz, varlılar isə lovğ olurlar. Lovğalıq ilə acgözlük isə həmişə bir-birinə düşməndir. Buna görə də bizdə mühərribələrin arası əsla kəsilmir və əsgərlik peşəsi ən hörmətli bir peşə hesab olunur. Eynilə özləri kimi olub, ona heç bir pislik etməyən başqa məxluqları soyuqqanlılıqla mümkün qədər çox qırmaq üçün muzdla tutulan yexulara biz əsgər deyirik.

Bundan başqa Avropada bir çox xırda hökmədarlar da var: onlar yoxsun olduqlarından, müstəqil mühərribə edə bilmirlər. Bu yoxsun padşahlar öz qoşunlarını varlı qonşularına müyyəyen muzdla kirayə verirlər. Bu surətdə də alınan pulun dördə üçünü onlar özləri üçün götürüb, həmin mədaxıl hesabına yaşayırlar¹.

¹ Goliraldo etməyin burada təsvir edilən üsulu XVIII asrdə xırda dövlətlərə parçalanmış olan Almaniyada xüsusilənmiş yayılmışdı. İngilis kralı I Georg da Hannover mülklərini qorumaq üçün muzdla almanın qoşunlarının köməyindən istifadə etmişdi. Xarici ordulara əsgər satmaq XVIII əsrin başqa təraqqiparvar yazılıcların əsərlərində da, məslən, F.Sillerin "Məkr və məhbəbat" dramasında cybəcər bir cinayət kimi damğalanmışdır.

Ev sahibi fikirli-fikirli dilləndi:

"Sizin mühərribələr barədə söylədikləriniz göstərir ki, sizin fəxr etdiyiniz bu şüur necə bir şüurdur. Ancaq xosbəxtlikdən siz bir-birinə çox da böyük zərər yetirə bilməzsiniz. Təbiət sizi bütün başqa heyvanlardan zəif yaratmaqla, özü qeydinizə qalmışdı.

Doğrudan da, sizin üzünüz çox yastıdır və çənəniz əsla irəliyə çıxmayıb. Buna görə də siz çətin ki, bir-birinizi dişləyib gəmirə biləsiniz. Sizin qabaq və dal ayaqlarınızdakı dırnaqlarınız qısa və zəifdir. Bizim yexulardan hər biri sizin bir döyü-nünüzün öhdəsindən gələr. Məndən incimayın, - deyib, axırdı ev sahibi əlavə etdi, - ancaq mənə elə gəlir ki, siz döyünlərdə ölenlərin sayını söyləyərkən, olmayan şəyərə danışırınız".

O, bu sözləri söyləyərkən, mən özümü gülməseməkdən saxlaya bilmədim. Mən mühərribə işlərini yaxşı biliirdim, ona görə də top, mortir, mina, muşket, karabın, tapança, güllə, barit, qılınc və süngünün nə demək olduğunu ona anlada bildim. Mən döyüşün, mühasirənin, geri çəkilmənin, hücumun, bombardmanın, dəniz vuruşmalarının, gamiların bütün miniklərlə bərabər batırılmasının nə demək olduğunu ona təsvir etməyə çalışdım: tüstü, hay-küy, çaxnaşma, önlərin fəryadı, atların ayaqları altında tapdalanıb ölmək, qaçanların taqib olunması. Cəsədlərlə dolu olan meydani, köpəklər, qurdalar və yırtıcı quşlar tərəfindən cəsədlərin yeyilməsini, dinc əhalinin qırılıb, talan edilməsini, zorlanmasını, zəmilərin məhv ediləbilə, şəhərlərin yandırılmasını ona danışdım. Onun qarşısında öz əziz həmvətənlərimin şücaṭlarını təsvir edib, öyünmək məqsədilə məhəsirə zamanı partlayış vasitəsilə yüzlərə düşmən əsgərinin göyə sovrulduğunu və tamaşa edənlərin göydən yağan insan bədəni parçalarına baxıb, zövq aldıqlarını öz gözümlə gördüyümü söylədim.

Mən təfsilat davam etdirmək istəyirdim ki, ev sahibi susmağı əmr etdi və söylədi ki, yexuları tanıyanlar asanlıqla inanırlar ki, bu murdar heyvanlar, gücləri çatarsa, mənim nəql etdiyim bütün bu şəyələri etməyə qadirdirlər. Ancaq mənim sözlərim onu bu vaxta qədər əsla duymadığı bir təşvişə salmışdı. O, öz ölkəsində olan yexulardan həmisi iyərəmişsə də, ancaq yexuları nöqsanlarına görə heç vaxt qnneyxi (yirtici quş) amansızlığına görə və ya iti bir daşıdırınagını zədələdiyinə görə müqəssir tutduğundan artıq təqsirləndirməyiib. Amma mənim söylədiyim on dəhşətli cinayətləri, görünür ki, böyük zəkaya malik məxluqlar edirlər. Bunlardan o, belə bir nəticə çıxarıb ki, pozulmuş şürur, yirtici heyvan kütülyündən daha pisdir. Onun fikrinə görə, bu artıq şürur olmayıb, bizim təbii nöqsanlarımızın inkişafına kömək edən xüsusi bir qüvvədir.

Nəhayət, o, mənə söylədi ki, mühabibələr barədə eşitmək onu kifayət qədər yorub. İndi onu başqa bir şey maraqlandırır. Mən öz söhbətimdə demişdim ki, gəmidəki dənizçilərimdən bəziləri qanun üzündən müflis düşdükləri üçün vətənlərini tərk etmişdilər. Bu söz ev sahibini çox təəccübləndirmişdi. O, başa düşə bilmirdi ki, qanun nəyə əsasən bir adamı mənim söylədiyim kimi müflis sala bilər. Axi qanunun bütün mənəsi hər bir vətəndaşın mənəfeyini qorumaqdan ibarətdir. Buna görə də xahiş edirdi ki, bu qanunun nə demək olduğunu və ona xidmət edənlərin kimlər olduğunu izah edim. Onun fikrinə, bizim kimi qanacaqlı məxluqlar üçün - ki, biz özümüzü belə hesab edirik, - təbiət və şürur rəhbərliyi kifayət edər.

Cavab verdim ki, qanun və hüquq mənim çox az bildiyim şəyələr olsa da, onun arzusunu bacardığım qədər yerinə yetirməyə çalışacağam.

Onu başa saldım ki, bizim ölkəmizdə sayı çox olan elə bir insan təbəqəsi var ki, onlar gönc yaşlarından aqın qara, qarın isə ağ olduğunu sübut etməyi öyrənir və hansı torəf çox pul verərsə, işi onun xeyrinə həll edirlər. Bu təbəqə bütün xalqı öz əsəratı altında saxlayır.

Məsələn, mənim inəyim qonşumun xoşuna gəlirsə, inəyimi alimdən almağa haqqı olduğunu qanuni olaraq sübut etmək üçün pul ilə bir vəkil tutur. Onda mən da inəyin mənim olduğunu sübut etmək üçün ikinci bir vəkil tutmalı oluram; çünki qanun heç bir kəsə möhkəmədə özünü müdafiə etməyə icazə vermir. Hələ bundan başqa, mən inəyin qanuni və haqqı sahibi olduğumdan, möhkəmədə xüsusiətə çətin bir vəziyyətə düşürəm. İş buradadır ki, hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən, haqsızlığı müdafiə etməyə öyrəşib. Buna görə də o, haqq işi müdafiəyə girişidikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir. Bundan başqa, o, son dərəcə ehtiyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin. Belə olarsa, o, möhkəmə hakimləri tarofindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar.

Ciddi desək, öz inəyimi saxlamaq üçün mənim yalnız iki yolum var. Bunlardan biri müqabil torəfin vəkilini pul ilə tovallaqdır ki, o, möhkəmədə özünü, guya haqq işi müdafiə edən kimi göstərsin; ikincisi isə mənim müdafiəcimi inandırmaq lazımdır ki, inəyə olan sahiblik haqqını tamamilə haqsız bir iş kimi göstərməyə çalışib, inəyin əslində mənim düşmənimin olduğunu desin. Hər iki halda, istər möhkəmə haqqın düşmən tarofində olduğunu təsdiq etsin, istərsə mənim tələblərimin qeyri-qanuni olduğunu qorara alsin, hər halda mənim üçün işi udmaq ehtimalı vardır.

Siz bilməlisiniz ki, - mən dəvəm etdim, - bizdə məhkəmə hakimi mülkiyyət barədə olan mübahisələri həll edən, canilərə cəza verən adamlara deyirlər. Onları qocalmış və tənbəllaşmış olan ən mahir vəkillərdən seçirlər. Bunlar hələ hakim təyin olunmadan əvvəl vəkil sıfətilə çıxış etdiklərindən, yalana, əhdi pozmağa və zorakılığa göz yummağa öyrəmiş adamlardır. Mən bir çox hörmətli məhkəmə hakimləri tanıyıram ki, onlar haqqın qoləbəsini əskiltmək üçün haqlı tərəfin təklif etdiyi böyük rüşvətlərdən imtina ediblər.

Onlar cürbəcür şikayətləri müzakirə etdikdə, işin mahiyətini bilməkdən diqqətlə çəkinirlər. Bunun avazında isə əslində işə dəxli olmayan məsələlər barədə çığır-bağır salır, coşur və taqədən düşüncəyə qədər naqqallıq edirlər. Məsələn, yuxarıda gətirdiyim misalda onlar mənim düşmənimin inəyə nə qədər haqqı olduğu barədə heç soruştmayıb, inəyin sarımı, yoxsa qaramı, buynuzunun uzununu, yoxsa qısamı olduğunu barədə, evdəmi və ya otlaqdamı sağıldıqı barədə, nə kimi xəstəliklərə tutulması və sair bu kimi məsələlər barədə ard-arası kəsilməyən izahlara girişirlər.

Bunu da nəzərə almaq lazımdır ki, bu adamlar danışarkən, o qədər xüsusi sözlər və ifadələr işlədirirlər ki, onların nitqini adı insanlar, demək olar ki, heç başa düzə bilmirlər. Bütün qanunlar da eynilə bu cür tərtib edilib. Bu qanunlar o qədər çox, o qədər anlaşılmaz və o qədər ziddiyyətlidir ki, onlara əsasən hansı hərəkətin qanuni, hansının qeyri-qanuni, kimin haqlı, kimin haqsız, nəyin doğru, nəyin yalan olduğunu təyin etmək tamamilə qeyri-mümkündür. Buna görə də təəccübüldür deyildir ki, bu cür qanunlar və bu cür hakimlər üçün altı nəsil dədəbabadan qalmış torpağın mənimmi və ya üç yüz mil məndən uzaqda yaşayan yad bir adamını olduğunu aydınlaşdırmaq üçün otuz-qırx il vaxt lazımdır.

Dövlət cinayətlərində təqsirləndirilən şəxslərin işinə isə xeyli sürətlə baxılır. Hakimlər sadəcə olaraq, hökumət başında onlardan soruşub, müqəssirin məhkum edilməli və ya bəraət qazandırılmalı olduğunu öyrənirlər.

Sonra isə aldıqları göstərişə görə, onu ya asılmağa məhkum edir, ya da bəraət qazandırırlar. Ancaq ayndır ki, hər iki halda onlar qanunu ciddi surətdə rəhbər tuturlar¹.

— İndi isə siz cənablar, albəttə, "qanun üzündən müflis olmaq" sözünün nə demək olduğunu başa düşdünüz, — deyib, mən öz hekayəni bitirdim.

¹ Swift, məhkəmə süründürməciliyinin bu mahir təsvirində ingilis məhkəmə orqanlarının işindəki nöqsanları amansızcasına təqnid edir. Romanın ikinci hissəsində də bu nöqsanlara çox yer verilmişdir.

ALTINCI FƏSİL

İngiltərənin təsvirinin davamı. Avropa saraylarının birinci və ya baş nazırın rolu.

Ancaq bu zaman yeni bir çətinlik meydana çıxdı. Ev sahibi bütün bu hakimlərin nə səbəbə görə öz yaxın adamlarına pislik göstərmək üçün bu qədər zəhmət sərf etdiklərini başa düşə bilmirdi. Başlıcası isə o, "pul ilə satın alma" ifadəsinin nə demək olduğunu anlaya bilmirdi.

Onun heyrətlə dolu suallarına cavab olaraq, mən pulun nə olduğunu, onun necə hazırlanlığını və nəcib metalların qiymətini izah etdim. Söylədim ki, bu qiymətli maddələrdən daha çoxuna malik olan yexu arzu etdiyi hər bir şeyi – gözəl paltaları, möhtəşəm evləri, geniş torpaqları, qəşəng avadanlığı, ən qiymətli yemək və içkiləri ala bilər. Bütün bunları yalnız pul sayəsində əldə etmək mümkün olduğundan, bizim yexular pulu dünyada hər şeydən yüksək tutur və mümkün qədər çox pul sahibi olmağa çalışırlar. Pul böyük bir əhəmiyyətə malik olduğu üçün varlıklar yoxsulları özlərinə tabe edir və onların zəhmətlərinin səmərəsindən istifadə edirlər. Hər varlıya mindən artıq yoxsul düşür. Açıqca söyləmək olar ki, bizim xalqın çox hissəsi yoxsul yaşayıb, ən ağır işlərdə çalışdıqlarından, taqədən düşür və bunun müqabilində cüzi miqdarda pul qazanırlar ki, azlıqda qalan hissə gen-bol yaşaya bilsin. Ev sahibi bütün bu şeyləri başa düşə bilir və belə gürman edir-

di ki, bütün heyvanlar, xüsusən başqalarına hakim olan heyvanlar dünyadan nemətlərinə malik olmaq cəhətindən eyni hüquqdadırlar.

Ö, məndən bizdəki varlı yexuların nə cür yaşıdlılarını soruşaraq, bizim yeməklərimizlə maraqlandı və bu qədər məxəric tələb edən bol yeməklərin necə olduğunu bilmək istədi. Mən yada sala bildiyim ən gözəl yeməkləri bir-bir ona saydım və onları hazırlamağın cürbəcür üssüllərini təsvir etdim. Söylədim ki, bu yeməkləri dadlı elemək və cürbəcür içkilər, cürbəcür şirniyyat götirmək üçün dənizin o tayında olan bütün ölkələrə gəmilər göndərmək lazımlı gəlir. Məsələn, bizim yexuların adlı-sənlər bi ailaşının qalyanaltı üçün lazım olan ərzağı və qab-qacağı götirmək üçün dünyadan dövrəsinə ən azı üç dəfə hərlənmək lazımdır.

Həmsöhbətim dedi:

"Öz əhalisini doydura bilməyən bir ölkə, əlbəttə, yoxsul bir ölkədir!"

Onu ən çox bu təccübəldirdi ki, bizim ölkələrdə içməli su yoxdur və əhali içki götirmək üçün dənizin o tayından olan ölkələrə gəmilər göndərməyə məcburdur.

Mən onu başa saldım ki, biz yad ölkələrdən içkini suyumuz çatışmadığına görə götirmirik. Xüsusi meyvələrin şirəsindən hazırlanmış olan bu içkiləri biz şənlənmək, məst olmaq, dərdimizi dağlıtmak, həyatımızın dolu olduğu bütün qayğı və iztirabları unutmaq üçün içirik. Doğrudur, bu içkilərdən bizim iradəmiz zəifləyir, özümüz süst və xəstə kimi olur, ancaq bunlar bizə mane olmur. Biz qisa bir müddətdə özümüzü şon və qayğısız hiss etmək üçün hər şeyə razıyıq.

Mən söylədim ki: "Ən adı hesablamaya görə, mənim əziz vətənim olan İngiltərə əhalisi işlədə biləcəyindən üç dəfə artıq cürbəcür qiymətli meyvələri, torəvəzi, cürbəcür ədviiyyələri və sair şeyləri dənizin o tayında olan ölkələrdən götirir ki, öz tələbkar zövqlərini təmin etsinlər. Bunların əvəzində

isə biz dənizin o tayında olan ölkələrə oradakıların həyatı üçün zəruri olan azuqə və məməlat göndəririk. Buna görə təcəübüllü deyildir ki, mənim həmvətənlərimin çoxu özü üçün yeməyi diləncilik, soyğunqlıq, oğurluq, fırıldaqlılıq, əhdi pozmaq, yaltaqlıq, nökrilik, lovğalıq, seki səslərini satmaq, cızma-qaraçılıq, münəccimlik, falçılıq, iftiraçılıq və sair bu kimi vasitələrlə qazanmağa məcburdurlar".

Bu sözlərdən hər birinin quiqnqurma anlatmaq üçün nə qədər zəhmət çəkməli olduğumu oxucu təsəvvür edə bilər.

Ev sahibi dedi:

"Vəziyyət belə olduqda, sizin ölkədə yaşayış adamlar varlıları təmin etmək üçün gərək səhərdən gecə yarısına qədər zəhmət çəksinlər".

"Siz tamamilə haqlısınız, - deyə cavab verdim, - məsələn, mən öz evimdə olub, lazımı səliqə ilə geyindiyməm zaman öz üzöründə yüzlərlə xırda sənətkarın zəhmətinin məhsulunu gözdirirəm. Evimin tikilməsi və avadanlığı daha çox fəhlənin zəhmətinə tələb edir. Arvadımı geyindirmək üçün isə bu rəqəmi beş dəfə də artırmaq lazımdır".

Mən ona maaşlarını xəstəliləri müalicə etməklə qazanan adamları baradə danışmaq istədim. Ancaq məlum oldu ki, bu sözləri ev sahibi, demək olar ki, başa düşə bilmir. O, cənab belə güman edirdi ki, hər bir quiqnqnmən ölməmişdən bir neçə gün qabaq zəifləməsi və ya təsədüfən bir yerini yaralamaşı tamamilə təbiidir. Ancaq əsla başa düşə bilmirdi ki, bütün işləri şüurlu olan təbiət bizim bədənimizə xəstəliklər daxıl edə bilər. O, məndən bu fəlakətin səbəblərini soruşmağa başladı. Cavab verdim ki, bizim xəstəliklər çoxu qarınqululuqdan və sərxişliyedən əmələ gəlir. Biz ac olmadığımız halda yeyir və əsla susamadığımız halda içirik. Bəzən bütün gecəni məstedici içkilərlə keçiririk. Bu, bizi tənbəlləşdirir, daxili üzvlərimizi iltihablaşdırır, mədəmizi pozur. Bir çox başqa xəstəliklər ölkəmizdə yayılmış olan saysız-hesabsız pis işlərdən əmələ

gəlir. İnsanların düçər olduqları bütün xəstəlikləri müalicə etmək üçün mövcud cürbəcür üsullar baradə, onların firldaqları və mənfaətpərəstlikləri baradə xeyli danışdım.

Həkim tayfası, xüsusən xəstəliyin nəticəsini söyləməkdə çox mahirdir. Bu məsələdə onlar çox az-az sohv edirlər. Onlar insanın ciddi surətdə xəstələndiyini gördükdə, adətən əvvəlcədən xəber verirlər ki, o, əlcəkdir. Axi xəstəni sağlamaq onlardan asılı olmadığı üçün hər zaman xəstəni taqətdən salıb, öldürməyi bacararlar. Ancaq onların müalicəsinə baxmayaraq, işdir, xəstədə yaxşılaşmaq əlaməti görünürsa, onlar xəstənin əqrəbəsini asanlıqla inandırırlar ki, bu, onların ağıllı himyəkarlıqları sayəsində olub.

Bunu əlavə etmək lazımdır ki, onlar bir-birinin zəhləsini tökmüs olan ər-arvad üçün, ırs gözləyən böyük öğullar, təhlükəli rəqibləri olan nazirlər üçün və çox zaman yaxalarını öz nazirlərinin əlinindən qurtarmaq istəyən padşah üçün çox faydalı olurlar¹. Mən bu sözləri söylədikdə, görünür ki, həkimlər təbəqəsi baradə danışdıqlarımından zəhləsi getmiş olan ev sahibi sözümüz kəsərək soruşdu:

"Siz nazirlərdən bir neçə dəfə danışmışınız. Mən çox bilmək istərdim ki, siz yexuların hansı növünü nazır adlandırırsınız?"

Cavabında söylədim ki, baş və ya birinci nazir şadlıq və kədər, məhəbbət və nifrat, rəhm və qəzəb hisslerindən tamamilə məhrum olan bir məxluqdur. Hər halda onun dəlicəsinə varlanmaq, hakimiyət və rütbələr qazanmaq ehtirasından başqa, heç bir ehtirası yoxdur. O, sözlərindən öz fikirlərini ifadə etmək üçün deyil, cürbəcür başqa məqsədlər üçün istifadə edir. Nazir yalnız o zaman doğru danışır ki, bunu başqalarına yalan kimi qəbul etdirmək istəyir və yalnız o zaman yalan söyləyir ki, bu yalanı doğru yerinə işə vermək

¹ Sviştin həkimlərə istehza etməsinin səbəbi o vaxtin tibb elminin aşağı səviyyədə olması ilə izah edilir. Bir çox firldaqlı və doloduzların həkim donuna girmalrı da bu elmi nüfuzdan salmışdır.

isteyir. Onun dallarınca pisliklərindən danışlığı adamlar arxayın ola bilerlər ki, hörmət-izzət qazanacaqlar. Onun tərifləməyə başladığı adamlar isə özlərini məhv olmuş hesab edə bilərlər. Əgər o, xahişinizi yerinə yetirməyə söz vermiş və and içmişdirsa, özünüüz gözləyin. Bundan sonra arzunuza çatmaq üçün artıq heç bir ümidiñiz yoxdur və yaxşı olar ki, gözə görünməyəsiniz.

Davam edib dedim ki: "Baş nazir olmaq üçün cürbəcür üsullar vardır. Bunlardan ən sadəsi məharətlə böhtan atmaq, bacarıqla çügülçülüq etmək və xəyanətdir. Bunlar bəzən sarayı açıqdan-açıqa pozğunluqda və sair nöqsanlarda coşqun tənqid etmək şəklində zühura çıxır. Ağılı bir padşah adətən, bu üssülla hərəkatın edənləri üstün tutur; cünti belə tənqidçilər həmisi öz ağalarının arzularına qul kimi əməl edib, onların ehtiraslarını yaltaqlıqla təmin edəcəklər.

Nazir hakimiyət başına keçdikdən sonra senatorların və ya şura üzvlərinin çoxunu pul ilə öz tərəfina çekməkla vəziyyətini möhkəmləndirir. Nəticədə rüşvət, dövlət vəsaiti ilə mahiranə hoqqabazlıq və doğrudan-doğruya oğurluq yolu ilə hədsiz-hesabsız var-dövlət qazandıqdan sonra onlar ictimai fəaliyyətdən kənara çəkilirlər.

Birinci nazirin sarayı özü kimi insanlar yetiştirmək üçün bir məktəbdər. Xidmətçilər, nökərlər, qapıcılar öz ağalarını təqlid edib, onun kimi öz sahələrində nazir olur və bu sənətin üç başlıca bünövrəsi olan həyəsizliq, yalançılıq və satınalma məharətini öyrənirlər. Bunun nəticəsində onlardan hər birinin yüksək cəmiyyətə mənsub adamlardan ibarət kiçik bir sarayı vardır. Çox zaman onlar öz məharətləri sayəsində pillə-pillə qalxmaga və ağalarının yerini tutmağa müvəffəq olurlar".

Bir dəfə ev sahibi bizim ölkənin əyanları haqqındaki sözlərimi dinləyib, məni layiq olmadığım dərəcədə təriflədi. O söylədi ki, mən, yəqin, nəcib bir ailədə doğulmuşam; cünki bədənimin quruluşu, dərimin rəngi və təmizlik cəhətdən

mən onun vətənində olan yexulardan xeyli üstünəm. Bundan başqa, məndə nəinki yalnız danışq qabiliyyəti, həm də şürə əlamətləri vardır ki, bunu onun bütün tanışları bir möcüzə heb sab edirlər.

Mən haqqımda belə xoş bir rəydə olduğu üçün o cənaba hörmətlə təşəkkürümü bildirdim. Ancaq eyni zamanda onu inandırdım ki, mən heç də yüksək bir ailəyə mənsub deyiləm, cünti ata-anam mənə az-çox təhsil verməyə zorla gücləri çatan təvazökar və namuslu adamlardır. Söylədim ki, bizim əyanlar asla onun təsəvvür etdiyi kimi deyil. Bizim adlı-sanlı cavənlər hələ uşaqlıqdan işsizliyə alışdırırlar. Naz-nemət içində bəslənilərlər. Bu cavənlər məktəbi birtəhər qurtardıqdan sonra həyatlarını kef məclislərində, qumarbazlıq və sair əyləncələrlə keçirirlər. Onlar var-yoxlarının böyük bir hissəsini israf etdikdən sonra yalnız pul xətrinə, aşağı təbəqədən, gözləllik və sağlamlıqları ilə heç də seçilməyən qadınlarla evlənir və onlara nifrat edir, həqir baxırlar. Belə evlənmələr nəticəsində xəstə, zəif və ciliz uşaqların doğulması heç də təəccübəli deyildir. Hər halda bizim ölkədə bədənin zəif və xəstə olması, ariqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmanın doğru əlamətləridir. İnsanın sağlam və bədənin möhkəm olması əyanlar üçün bir növ ədəbsizlik sayılır. Bu adamların mənəvi nöqsanları da bədən nöqsanlarına tamamilə uyğun olub, qaraqabaqlıq, kütlük, nadanlıq, yekəbaşlıq və lovgalığın xoşagelməz qarışığından ibarətdir.

YEDDİNÇİ FƏSİL

Müəllifin öz vətəninə məhabbatı. Ev sahibinin ingilis üsul-idarəsi haqqında mülahizələri. İnsan təbiəti üzərində ev sahibinin müşahidələri.

Ola bilər ki, oxucu məni yexulara bənzədən bir məxlügen qarşısında öz cinsimizin nöqsanlarını belə açıq-aşkar göstərməyimə təəccüb edər; çünki o, bunsuz da ümumiyyətlə, insan naslı barədə çox pis bir təsəvvürə malik idi. Ancaq səmimi olaraq boynuma almaliyam ki, bu nəcib dördayaqlı heyvanların saysız-hesabsız yaxşılıqlarını insanların pozğunluğu ilə müqayisə etdikdə, insan təbiətinə olan baxışım kökündən dəyişdi. Mən bu nəticəyə gəldim ki, öz cinsimin şərəfini müdafiə etməyə əsla ehtiyac yoxdur. Bundan başqa, ev sahibinə və onun yaxın dostlarına baxdıqda, yalan və aldatmağa qarşı böyük bir nifrat hiss etdim. İndi də həmvətənlərim haqqında söylədiyim bütün sözləri xatırladıqda, böyük məmənniyyətlə görürəm ki, onların hayat və əxlaqlarını gözəl bir surətdə təkidlə təsvir etməyə çalışarkən, həmvətənlərimin nöqsanlarını nə qədər müdafiə etmişəm. Ancaq bunu özümçün fəxr hesab etmirəm. Çünki öz doğduğum yerə məhabbat bəsləməyən, ona laqeyd olan heç bir məxlük tapılmaz.

Mən burada ev sahibi ilə olan saysız-hesabsız söhbətlərimin yalnız ən mühümülrəni qeyd edirəm. Nəhayət, həmin cənabın

marağı müəyyən dərəcədə təmin edilmiş oldu. Bir gün səhər o, məni yanına çağırıb, oturmağa yer göstərdi (mən heç bir zaman bu şərəfə nail olmamışdım) və mənə uzun bir nitq söylədi. O dedi ki, mənim öz barəmdə və vətənim haqqında bütün söylədiklərimi çox götür-qoy etdikdən sonra pis bir nəticəyə gəlib.

"Siz azacıq şürə sahibi olan bir heyvan növüsünüz, - deyə, ev sahibi davam etdi. - Ancaq siz bu şüurdan öz təbii nöqsanlarını artırmaq və yeni nöqsanlar qazanmaq üçün istifadə edirsiniz. Siz öz daxiliinizdə təbiətin bəxş etdiyi qabiliyyətləri böğaraq, həyatınızın yeganə qayəsini ehtiyaclarınızı artırmaqdə və onları təmin etmək üçün ən qəribə üssüllər uydurmaqdə görürsünüz. Lakin şəxsən siza baxdıqda, bədən cəhətindən sizin xalqın bizim yexulardan çox-çox geridə qaldığı görünür. Siz dal ayaqlarınız üzərində çox möhkəm durmusunuz. Sizin dirnaqlarınız tamamilə faydasız olub, nə müdafiə, nə də hücum etməyə yaramaz. Siz sürətlə qaça bilmir və qardaşlarınız olan (o, yexuları həmişə belə adlandırırdı) buradakı yexular kimi ağaca dırmaşa bilmirsiniz.

Sizin hökumət və qanunlarınızın olması şüurunuzun və nəticə etibarilə xeyirxahlığınızın mükəmməl olmadığını sübut edir. Doğrudan da, qanacaqlı olanları idarə etmək üçün yalnız şüur kifayətdir. Bir də ki, aranızda olan bütün işlər aydın göstərir ki, siz özünüz şüura heç də malik olmaq iddiasında deyilsiniz".

Ev sahibi sözlərinə davam edib dedi:

"Bu nəticələri yoxlamaq üçün mən sizin həyat tərzinizi, adət və ənənələrinizi bizim yexuların həyat tərzilə müqayisə etdim. Bu, məni qotı surətdə inandırıcı ki, sizin xalq ilə yexular arasında ağıl cəhətindən da heyratlı bir bənzərlik vardır.

Yexular başqa heyvanlara nisbəton bir-birinə daha çox nifrat edirlər. Adətən bunun səbəbini onların kifirliyində görürərlər; hər bir yexu digər bir yexunun kifirliyini görür, öz

kifirliyini isə hiss etmir. Ancaq indi mənə elə gəlir ki, bu cür izah yanlışdır. Bu heyvanların arasındaki nifaqın səbəbləri sizin qəbılə arasındaki nifaqın səbəbləri ilə eynidir. Doğrudan da siz beş yexuya əlli nəfərlik yemək vermiş olsanız, onlar bunu rahatca yemək əvəzinə, vuruşmağa başlayacaqlar. Buna görə də çöldə yexularla yemək verəkən, adətən onların yanına bir xidmətçi qoyurlar. Tövlədə isə onları bir-birindən xeyli aralı bağlı saxlayırlar. Bəzən biz çöldən bir inək leşini yexularımız üçün götirməyə vaxt tapmırıq. O zaman atrafda olan vəhşi yexular sürü-sürü axışib gəlir və bu leşin üstüne tökülüşürlər. Burada onların arasında sizin təsvir etdiyiniz döyüşlərə bənzeyən böyük vuruşmalar baş verir. Onlar dirnaqları ilə bir-birinə dəhşətli yaralar vururlar. Ancaq ölüm hadisəsi az-az baş verir. Axi onların sizin ixtira etdiyiniz kimi ölüm saçan silahları yoxdur. Bu vəhşi heyvanlar arasında bu cür vuruşmalar bazan heç bir zahirli səbəb olmadan baş verir. Bir meşədə və ya cəngallikkədə yaşayan yexular öz qonşularının üstüne hücum edib, nə qadər mümkünşa, qəfildən başlarının üstünü almağa çalışırlar. Buna müvəffəq olmadıqda, evlərinə qayıdır və acılarını tökmək üçün bir-biriləri ilə vuruşmağa başlayırlar ki, siz bunu daxili müharibə adlandırırsınız.

Bizim ölkəmizdə bəzən orada-burada parıldayan rəngbərəng daşlara rast gəlmək olur. Yexular bu daşları çox sevirlər. Daş yera dərin batmışsa, bu daşı qazib çıxarmaq üçün bütün günü işləməyə hazırlırlar. Onlar tapdıqları bu daşı öz yuvalarına aparıb, torpağa basdırırlar. Bu zaman onlar böyük bir ehtiyat göstərib, daim atraflarına şübhə ilə göz gəzdirir və gizlənlərlər. Sözün qisası, onların öz xəzinələrini gizlətdikləri yeri qonşularının görməsindən çox qorxurlar.

Ev sahibi əlavə etdi: "Mən bu parıldayan daşlara olan ehtirasın səbəbini əsla başa düşə bilmirdim. Ancaq indi belə güman edirəm ki, bunun səbəbi sizin insan nəslinə isnad etdiyiniz o sonsuz acgözlükdən irəli gəlir.

Bir dəfə mən təcrübə üçün bir yexunun qazib basdırıldığı daşlardan bir yiğinim gizlincə çıxarıb apardım. Acgöz heyvan öz xəzinəsinin yox olduğunu görçək, elə bir fəryad qopardı ki, bütün bir sürü yexu onun başına yiğişdi. Xəzinəsi oğurlanmış yexu qəzəbə öz yoldaşlarının üstünə düşüb, onları dişləməyə və cırmaqlamağa başladı. Əhvalatdan bir neçə gün keçdi, ancaq o, öz itkisini yaddan çıxarmayıb, nə yemək, nə yatmaq, nə də işləmək istəmirdi. Nəhayət, xidmətçimə əmr etdim ki, daşları gizlincə aparıb, əvvəlki yerinə qoysun. Yexu öz xəzinəsini tapdıqdan sonra yenə də canlanıb enləndi. O, həmin daşları qayğı ilə yeni və daha da möhkəm bir yerda basdırıb və o vaxtdan bəri itaṭkar və işlək bir heyvan oldu".

Ev sahibi söyləyirdi ki, yexular arasında ən qızığın vuruşmaları bu parlaq daşların olduğu cöllərdə baş verir. Mən özüm də bunu müşahidə etmişdim.

Ev sahibi sözlərinə davam edib dedi:

"İki yexu çöldə belə bir daş tapıb, bunun üstündə vuruşmağa başlayanda, çox zaman həmin daş üçüncü bir yexuya qismət olur. Həmin yexu onların başlarının vuruşmaya qarışdığını görərək, daşı götürüb qaçıր". Ev sahibi bu vəziyyətin bir dərəcəyə qədər bizim çəkişmələrə bənzədiyini söylədi. Mən onu bu fikrindən daşındırmaq isəmədim. Bu, bizim yaxşı adımızi batırardı. Axi belə olsayıd, mən gərək etiraf edəydim ki, mübahisinin dava-dalaşla həll ediləməsi bizim bir çox məhkəmə qərarlarından daha ədalətlətidir. Doğrudan da burada çəkişən tərəflər, onların vuruşmasına səbəb olan daşdan başqa, heç bir şey itirmirlər. Halbuki, bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayıncı, məhkəmədə iş qurtarır.

Sonra ev sahibi qeyd etdi ki, yexularda onların qarınquuluqlarından daha iyrənc bir şey yoxdur. Onlar gözlərinə görünən hər bir şeyin üstünə böyük bir acgözlükələ düşüb, yaxşı-yamanına baxmadan ot, kök, meyvə, iylənmiş ət, nə

rast gəlsə, yeyirlər. Onlar oğurladıqları və ya qarət etdikləri yeməyi evdə hazırlanmış ən yaxşı yeməkdən üstün tuturlar.

Burada, doğrudur, az-az olsa da şirəli bir kökə rast gəlmək olur. Yexular bu kökü böyük bir cidd-cəhdələx axtarır tapır və böyük bir ləzzətlə sormağə başlayırlar. Bu şirə onlara şərabın biza təsir etdiyi kimi təsir edir. Bunun təsiri altında onlar gah öpüşür, gah vuruşur, ağız-burunlarını əyib, nə isə mırıldanır, büdrayırlar, palçığın içində yixılıb yatırlar.

Elm, idarə əsulu, incəsənət və sənayeyə gəldikdə, ev sahibi etiraf etdi ki, bu cəhətdən bizimlə onların ölkəsində olan yexular arasında heç bir bənzəyiş görmür. Doğrudur, o, hər şeyə maraqlanan bəzi quiqnqnmardan eşidib ki, yexu sürürlərinin çoxunda bir növ başçı olur və bu başçı süründə olan bütün yexulardan ən kifiri və ən qəddarıdır. Hər bir başçının adətən bir nədimi olur. Bu nədimmən həmişə öz ağasına çox bənzəyir. Onun vəzifəsi öz ağasının ayaqlarını yalamaqdan və onun rahatlığı üçün can yandırmaqdan ibarətdir. Bunun əvəzində mükafat olaraq, ona arabir bir parça eşşək atı verirlər. Büttün sürünlərin bu nədimi görməyə gözü yoxdur. Buna görə də o, özünü qorumaq üçün həmişə öz ağasının yanında gözir. Adətən, ağası onu da hiss olan bir başçısını tapincaya qədər saxlayır. Həmin yexu vəzifəsindən kənar edilən kimi, bütün ətrafda olan cavən və qoca yexular, başda yeni nədim olmaqla, onun üstüne tökülib, yaxşıca əzisdirirlər. Büttün bunların bizim saraylar, nədimlər və nazirlərlə nə qədər müqayisə edilə biləcəyini ev sahibi mənim öz öhdəmə buraxdı.

Ev sahibi mənə söylədi ki, yexuların daha bir çox başqa xüsusiyyətləri var ki, bunları mən insan qabiləsi haqqında danışarkən ya heç söyləməmişəm, ya da bunların üstündən ötəri keçmişəm. Hər şeydən əvvəl, yexuların çirkilik və natəmizliyə olan düşgünlükleri görə çarpır. Halbuki, bütün başqa heyvanlar öz tabiatlarına görə təmizkardır.

Əgər quiqnqnmalar ölkəsində donuz olsayı, yalnız mənim həmçəbilələrimin natəmiz olmadıqları haqqındaki ittihamı rədd etmək mənim üçün çətin olmazdı. Ancaq mənim bədbəxtliyimdən, bu ölkədə donuz yox idi. Hər nə qədər bu dördayaqlı heyvanlar yexulara nisbətən gözəl idilərsə də, lakin təmizkarlıqları ilə çox da öyüne bilməzdilər. Əgər ev sahibi donuzların necə iyrənc bir surətdə yemək yediklərini görmüş olsayı, yəqin ki, mənim fikrimlə razılaşdırı.

Ev sahibinin xidmətçilərinin bəzi yexularda gördüklləri başqa bir xüsusiyyəti izah etmək daha çətindir. Bəzən bir yexunun başına belə bir fikir, - bir bucağa çəkilib yera uzanmaq, zarımağa və ufuldamaga başlayaraq, bütün yanına gələnləri qovlamaq fikri gəlir. Adətən cavən, sağlam və bədənləri möhkəm olan heyvanlar belə edirlər. Onlar yemək, içmək istəmər və deyəsən, heç bir ağrı da hiss etmirlər. Onların başına nə gəldiyini anlamaq mümkün deyildir. Bu xəstəliyin yeganə dərəmanı ağır işlərdə işləməkdən ibarətdir ki, bu, həmin xəstəliyə tutulmuş yexunu yenə də adı vəziyyətinə gətirir.

Man ev sahibinə bu mülahizəsinin cavabında heç bir şey söyləmədim. Öz həmvətənlərimə hörmət bəslədiyimdən ev sahibini başa salmaq istəmədim ki, yexuların bu xəstəliyi bizim ölkəmizdə varlı və işi-gücü olmayan adamların arasında tez-tez təsadüf edilən qəmənginlik və darıxma hallarına çox bənzəyir. Ancaq bu xəstəliyin müalicə üssülları barədə mən ev sahibinin fikrinə tamamilə şərık idim.

SƏKKİZİNCİ FƏSİL

Yexuların bəzi xüsusiyyətlərini müəllifin təsvir etməsi. Quiqnqnların böyük xeyirxahlıqları. Yeni nəslin təbəyi. Quiqnqnların baş şurası.

Mən, albəttə, insan töbiətini ev sahibindən daha yaxşı bilirdim. Buna görə də onun yexuların xasiyyətləri haqqında dediklərini özümə və öz həmvətənlərimə tətbiq etmək mənim üçün çətin deyildi. Ancaq inanurdim ki, öz müşahidələrim məni daha müstəqil və maraqlı nəticələrə gətirib çıxara bilər. Buna görə, cənab ev sahibindən xahiş etdim ki, gedib, qonşuluqda olan yexu sürülərinə tamaşa etməyə mənə icazə versin. O, mehribanlıqla razılıq verdi; çünki bu heyvanlara qarşı olan hədsiz nüfratımın məni onların pis təsirindən qoruyacağına arxayın idi. O cənab öz xidmətçisi, güclü və çox mehriban olan səmənd yabiya əmr etdi ki, mənimlə bərabər getsin. Onun köməyi olmadan mən belə bir səyahətə çıxmaga cürət edə bilməzdəm. Bu ölkəyə gəldiyim zaman bu murdar heyvanların məni necə pis qarşılıqlarını oxuculara artıq nəql etmişəm. Hələ sonralar da bir neçə dəfə az qalmışdı ki, onların pəncələrinə keçim.

Mən heç təxmin edə bilmərəm ki, bu heyvanlar məni özlərinə bənzər bir heyvan gümən edirdilər. Onlar tez-tez mənə mümkün qədər yaxın gəlməyə çalışıb, hərəkətlərimi meymun kimi taqlid edirdilər. Ancaq həmişə mənə çox

şiddətli nifrət edirdilər. Əldə böyümüş, başına kiçik papaq qoyularaq, ayaqlarına xirdəca corablar geyindirilmiş bir dolaş da təsadüfən vohşidolaşalar rast gəldikdə, onunla belə raftar edirlər.

Yexular uşaqdan heyrətli dərəcədə çevik olurlar, ancaq bununla belə, bir dəfə üçyasar bir erkək yexu tuta bilmədim. Onu tumarlaya-tumarlaya sakit etməyə çalışırdısa da, ancaq şeytan balası elə bərkədən çıçırib, məni cırmaqladı və dişlədi ki, buraxmağa məcbur oldum. Həm də yaxşı ki, belə etdim; çünki onun səsinə bütün sürü qaçıb gəlmədi. Onlar hamısı yaman qızəblənmədi, ancaq uşağın sağ-salamat və səmənd atın yanında durduğunu görüb, mənə yaxınlaşmağa cürət etmadılar.

Müəşəhidə etdiyimə görə, yexular təlim və tərbiyəni bütün başqa heyvanlardan daha çotin qəbul edirlər. Onların öyrənə bildikləri yeganə şey ağır yük'ləri daşımaqdən ibarətdir. Fikrimcə, bunun başlıca səbəbi bu heyvanların tərsliyi və şübhəli olmalarıdır; çünki onların anlaqlı və hiyləgər olduqlarını dənmaq olmaz. Ancaq onlar kinli, xain və intiqam alındırlar, güclü və cürətlidirlər, ancaq bununla bərabər, qorxaqdırlar. Bu isə onları daha həyazış, alçaq və amansız edir.

Quiqnqnlar yexuları öz evlərindən azacıq aralı olan tövlələrdə saxlayıb, ev işlöründə işlədirlər. Qalan yexuları isə çöllə qovurlar ki, orada burlar kökləri qazıyb çıxarıb, müxtəlif otlar yeyir, heyvan leşləri axtarır tapır, bəzən isə porsuq və çöl siçovulları tuturlar. Hər yexu bir təponin döşündə özü üçün dərin yuva qazı'yıb, orada tək yaşayır. Dişilərin yuvası bir az böyük olur, çünki orada heyvanın özündən başqa iki-üç balası da yaşayır.

Yexular çox yaxşı üzgüçüdürlər, uzun müddət suyun altında qala bilirlər. Balıq tutmayı çox xoşlayırlar. Bu balıqları dişlər öz balaları üçün aparırlar.

Mən bu ölkədə tam üç il yaşadığımından, yəqin oxucu gözləyir ki, mən də başqa səyyahlar kimi, yerlilərin əxlaq və adatlarını oträflü surətdə təsvir edəcəyəm.

Nacib quiqnqlar təbiətlərinə görə bütün xeyir işlərə meyl edib, şərin nə olduğunu əsla bilmirdilər. Onlar üçün həyatın əsas qanunu öz rəftərini şurun rəhbərliyinə tam mənəsi ilə tabe etməkdən ibarətdir. Onlar öz ağilları və hissələrlə nəyin ağlauygún olub-olmadığını heyrətli bir surətdə bilməklə fərqlənirlər. Bunu bildikdən sonra isə onlar əsla tərəddüb etmədən, ağlauygún olan şeyi qəbul, ağlauygún olmayanı rədd edirlər. Buna görə də quiqnqlar uzun mübahisələr, amansız çoxışmalar, yalan və ya şübhəli fikirləri inadla müdafiə etmək kimi nöqsanların nə olduğunu bilmirlər.

Dostluqda sədaqət və xeyixaqli quiqnqların iki başlıca yaxşı cəhətləridir. Onlar yalnız öz əqrəbə və tanışlarına deyil, ümumiyətə, öz qobilələrindən gəlmış qərib bir quiqnqm burada on yaxşı qonşu kimi xoş sıfətə qəbul olunur. Hara getmiş olsa, özünü öz evindəki kimi hiss edir. Quiqnqlar ədəb və nəzakətə çox ciddiyətlə əməl edirlərsə də, bizim ədəb-örkan dediyimiz şeyin nə olduğunu əsla bilmirlər. Onlar öz dayçalarını orkoyün öyrətmirlər, ancaq onların qayğısına qalır və şüurlu tərbiyə nöqtəyi-nəzorindən lazımlı gələn hər bir şeylə onları tömin edirlər. Mən gördüm ki, bizim ev sahibi qonşuların balaları ilə də öz balaları kimi mehriban rəftar edir. Quiqnqlar elə hesab edirlər ki, ağıl və təbiət bütün özlərinə bənzəyənləri eyni dərəcədə sevməyi onlara öyrədir.

Onların gəncləri tərbiyə etmək sistemi, doğrudan da, heyrətvericidir və tamamilə təqlid olunmağa layiqdir. On səkkiz yaşına çatmamış cavan quiqnqlara yalnız az miqdarda çovdar verilir, ancaq bunu da hər gün vermirlər. Onlara yalnız tək-tək hallarda süd içməyə icazə verilir. Onların yemi evə götürülür və yeməklərini işdən azad olduqları zaman yeyirlər.

Hər iki cinsdən olan heyvanlar üçün mülayimlik, zəhmətə qatlanmaq, bədən tərbiyəsi və təmizkarlıq məcburidir. Quiqnqlar cavanlarda qüvvət, yeyin qaçmaq və şücaət tərbiyə edirlər. Dayçaları uzun müddət dik təpələrə dirməşməgə və daşlı çöllərdə qaçmağa, onlar yorulub, qan-tərə batdıqda isə gölə və ya çaya baş vurmağa məcbur edirlər. İldə dörd dəfə hər mahalda cavanların cidarı olur. Cavanlar qaçmaqdə, həppanmaqdə, qüvvət və zirəklik tələb edən başqa yarışlarda öz məharətlərini göstərirlər. Qalib gələn cavan at üçün mükafat olaraq onun şərəfinə təntənəli nəğmə oxunur. Belə bayram günlərində xidmətçilər bir sürü yexunu qova-qova meydana gətirirlər. Yexular quiqnqların qonaqlığı üçün öz dallarında quru ot, çovdar və süd daşıyırlar. Ancaq bundan sonra öz görkəmləri ilə meydana yığışanları iyrondirməmək üçün bu heyvanları qovub uzaqlaşdırırlar.

Hər dörd ildə bir dəfə, yaz girdəndə burada bütün millətin nümayəndələrinin şurası çağırılır. Yiğincəq mənim ev sahibimin evindən iyirmi mil məsafədə yerləşən bir düzənlikdə olur. Şura beşaltı gün davam edir. Bu şurada müxtəlif mahalların vəziyyəti – bu yerlərdə quru ot, çovdar, inak və yexuların kifayat qədər olub-olmadığı müzakirə olunur. Bir mahalda bir şey çatışmırsa, şura başqa mahallardan ora lazımlı olan şeyi verir. Bu barədə olan qərarlar həmişə bir səsən qəbul olunur.

DOQQUZUNCU FƏSİL

Quiqñqnmlar şurasında böyük mübahisələr. Quiqñqnmların məşğalası. Onların tikintiləri. Dəfn mərasimi. Onların dillərinin nöqsanları.

Bu böyük şuralardan biri mənim həmin ölkəni tərk etdiyimdən üç ay əvvəl toplanmışdı. Olduğu evin sahibi bu şurada bizim mahalın nümayəndəsi kimi iştirak edirdi. Bu şurada çox mühüm bir məsələ müzakirə olunurdu. Bu məsələ ümumi iclaslarda bir neçə dəfə müzakirə olunmuşdu və quiqñqnmlar arasında mübahisələrə səbəb olan yeganə məsələ idi. Olduğu evin sahibi evə qayıtdıqda, orada baş verən hadisələri mənə ətraflı danışdı.

Məsələ yexuları tamamilə yer üzündən yox edib-etməmək-dən ibarət idi.

İclasda iştirak edənlərdən biri yexuların yox edilməsini zəruri bilib, öz fikrini müdafiə üçün bir çox əsaslı dəlillər göstirmişdi. O, iddiya edirmiş ki, yexular yer üzündə ən murdar, ən çirkin və ən kifir heyvanlar olmaqla bərabər, eyni zamanda son dərəcə tərs, sözəbaxmayan, kinli və intiqam alındırlar. Hami bilir ki, yexuları möhkəm nəzarət altında saxlamaq lazımdır. Belə olmazsa, quiqñqnmların inəklərini əmər, pişiklərini tutub yeyər, çovdarlarını və otlarını tapdar, minlərlə başqa rozalotlər tövədərlər.

O, yexuların mənşəyi barədə qədim bir rəvayəti iclasdakılara yadına salmışdı. Ancaq bir çox illər bundan əvvəl bu heyvanlardan bir cütü bir dağın başında görünüb. Onların haradan gəldiyini heç kəs bilmir. Günəş şüalarının təsirilə çürüyən mamurla palçıqdanmı əmalə gəlmışdır, yoxsa gil ilə dəniz köpüyünün qarşısından damla törəmişdir, bu vaxta qədər bu məlum deyil¹. Bu bir cüt heyvan artmağa başlamış və onların nəslə tezliklə o qədər çoxalmışdı ki, bütün ölkəni basıb murdarlamışdı. Bu fəlakətdən qurtarmaq üçün quiqñqnmlar böyük bir cəhdə onları araya alıb tutmaq istəmişlər. Onlar buna nail olmuşlar. Quiqñqnmlar bu heyvanların böyükərini tələf edib, balalarından hərəsi ikisini götürərək, öz tövlələrində saxlamış, ağır yükərək daşımayı öyrətmışlər.

Görünür, bu rəvayətdə xeyli həqiqət vardır.

Yalnız quiqñqnmların deyil, ümumiyyətlə bütün başqa heyvanların da yexulara qarşı nifratları o qədər böyükdür ki, onların ilqiniamışı (bu ölkənin yerliləri) olduğunu güman etmək çatındır. Əlbəttə, yexular bu nifratə tamamilə layiqdirlər. Lakin onlar həmişə burada yaşaması olsayırlar, onlara qarşı olan düşməncilik heç bir zaman bu dərəcədə sıddəti olmazdı. Yoxsa onları çıxdan tələf edib qurtardılar.

Həmin natiq axırdı söyləmişdi ki, quiqñqnmlar yexuları ələ öyrədib, eşşəkləri gözden salmaqla, son dərəcə böyük bir səhv etmişlər; gözəl və daha az tələbkar olan eşşəklər daha itaətli və yexulara nisbətən daha xoşrəftar heyvanlardır. Dogrudur, yexular eşşəklərdən zırəkdir, ancaq hər halda eşşəklər yük daşımaq üçün kifayət qədər qüvvətli və düzümlüdürərlər. Onların səsi xoş deyilsə də, yenə yexuların dəhşətli ulamasından xeyli yaxşıdır.

Mənim ev sahibim bu natiqdən sonra çıxış edərək, onun verdiyi məlumatı tamamlamağı lazımlı bilməşdi. O, burada

¹ Yer üzündə həyatın öz-özündən törəməsi haqqında XVIII əsrdə geniş yayılan fərziyyələr nəzərdə tutulur.

çıxış edən hörmətli şura üzvünün söylədiyi rəvayətin doğru olduğunu şübhə etməmişə də, ancaq iddia etmişdi ki, ilk dəfə onların ölkəsində zahir olan iki yexu bura dənizin o tayından golibmiş.

Yəqin ki, onları bura yoldaşları atıbmış və onlar sahilə çıxıb, dağlıarda gizləmişlər. Onların nəsilləri get-gedə əsillərini itirib vəhşiləşmişlər.

Nohayat, onlar tamamilə vəhşiləşib, öz ulu babalarına və onların gəldikləri ölkədə yaşayan bütün başqa bu növ heyvanlara məxsus olan azacıq şiir əlamətlərini də itirmişlər. Ev sahibi öz fikrini sübut etmək üçün xeyli müddətdən bəri onun evində yaşayan qoribəbir yexunu misal gətirib (o, mən niyazerdə tuturmuş). İclasdaşlarının çoxu yəqin ki, o yexu barəsində eşidib, bir çoxları isə hətta görübler. Burları söylərkən, ev sahibi mənə necə tapdıığını danışıb. Deyib ki, mənim bütün bədənim başqa heyvanların dəri və yunundan ibarət sünə bir qabılıqla örtülüdür. Mən danışmaq qabiliyyətinə malikəm və quiqnqnmaların dilini mükəmməl surətdə öyrənmişim. Mənim buraya galib çıxmığımı səbəb olan bütün hadisələri ona danışmışam, o, məni çıpaq halda görüb və bu fikra galib ki, mən eynən yexuyum. Yalnız mənim dərim daha aq, tüküm az, dırnaqlarım isə qıсадır.

Sonra o, iclasdaşılara deyib ki, mən onu öz vətənimdə və bütün başqa ölkələrdə yexuların hakim, şüurlu heyvanlar olub, quiqnqnmalar qul halında saxladıqlarına inandırmağa çalışmışam. O, məndə yexuların bütün sıfətlərinin olduğunu müşahidə etmişə də, lakin şübhəsiz ki, mənim malik oldugum cüzi şiir sayəsində onlardan xeyli üstünəm.

Bununla bərabər, bu cəhətdən mən yerli yexulardan nə qədər üstünəməsə də, quiqnqnlardan bir o qədər geridəyəm.

Ev sahibimin Böyük şurada baş verən mübahisələr barədə mənə danışmağı münasib bildiyi bütün şəyələr bundan ibarətdir. O, şəxsən mənə aid olan bəzi təfsilati gizlin

saxlamağı lazımlı bilməmişdi. Yəqin ki, o, məni kədərləndirmək istəməmişdi. Hər halda, oxucu tezliklə başa düşəcəkdir ki, mən bu günü nədən ötrü həyatının bütün goləcək fəlakətləri üçün bir başlangıç günü hesab edirəm.

Quiqnqnmaların yazısı yoxdur. Buna görə də onların bütün bilikləri ağızdan-ağıza keçmək yolu ilə mühafizə olunur. Ancaq təbiətlərinə görə dinc, xeyirxah, yalnız şüra tabe olan və bütün başqa xalqlarla heç bir əlaqəsi olmayan bu xalqın həyatında böyük hadisələr o qədər az baş verir ki, onun tarixi asanlıqla yadda qala bilər.

Mən artıq söyləmişdim ki, quiqnqnmalar əsلا xəstələnmirlər, buna görə də həkimlərə ehtiyacları yoxdur. Ancaq onların otlardan qayrılmış çox gözəl dərmanları var ki, bununla onlar təsadüfən əməla gələn zədə və yaraları müalicə edirlər.

Onlar illəri, ayları, günəş və ayın dövr etməsinə görə habablayırlar. Bu iki planetin hərəkətini çox yaxşı bilir, günün və ayın tutulmalarının səbələrini anlayırlar. Bu, onların astronomiya elmində əldə etdikləri ən yüksək nailiyyotlardır.

Ancaq etmək lazımdır ki, şeirdə onlar bütün başqa heyvanlardan üstünürlər. Heç kos onlar kimi sərrast müqayisə, onlar kimi müfəssal və dürüst təsvir etmək qabiliyyətinə malik deyildir. Onların şeirlərinin mövzusu adətən dostluğun təsvirindən, cidir və ya yarışlarda qalib gələnlərin tərifindən ibarətdir.

Onların binaları qaba və sadə olsa da, rahatdır və onları həm istidən, həm də soyuqdan qorumaq üçün çox olverişlidir. Orada elə bir ağac bitir ki, bu ağac qırq yaşa çatıldıqdan sonra kökündən çürüyüb, ilk bərk tufan qopduqda yinxılır. Quiqnqnmalar bu ağacın dümdüz olan gövdəsini iti daşlarla yonub (dəmirin işlənilməsindən onlar bixəbərdirlər), bu ağacları bir-birindən on düym aralı yerə sancır və aralarını çovdar küləşti və ya xırda budaqlarla höriürlər. Evin damını küləşlə örtürülər.

Quiqñqnmlar qabaq ayaqlarının dırnaqları ile oynaqları arasında olan çuxurdan biz əlimizdən istifadə etdiyimiz kimi istifadə edirlər. Bu zaman onlar elo bir maharət göstərirlər ki, əvvəlcə mən buna əsla inana bilmirdim. Mən bizim evdə olan ağ madyanın iyənə saplaşdığını görmüşdüm (bu tacrübəni etmək üçün iyənə özüm ona vermişdim). Onlar inək sağır, çovdar biçir və bizim əl ilə gördüyüümüz bütün işləri görürərlər. Onlar möhkəm çaxmaq daşı vasitəsilə başqa daşları yonur, paz, balta və çəkic hazırlayırlar. Bu çaxmaq daşından qayrlan alətlərlə onlar ot və çovdar biçirlər. Bu bitki burada ot kimi çöllərdə bitir. Quiqñqnmlar dərzləri arabalarda çöllərdən daşıyb gətirir, xidmətçilər isə çovdarı xüsusi örtülü binalarda ayaqları ilə döyürdülər. Hasıl olan dəni anbarda saxlayırlar. Onlar kobud saxsı qablar hazırlayaraq, bunları gündə bisirib bərkidirlər.

Quiqñqnmlar adəton yetmiş-yetmiş beş yaşına qədər yaşayırlar. Ölümündən bir neçə həftə əvvəl onlar qüvvətlərinin tədricən azaldığını hiss edir, lakin heç bir əziyyət çəkmirlər. Bu zaman dostları onların yanına tez-tez gəlir; cünki onlar özləri evdən çıxmaga çətinlik çəkirler. Ancaq ölümərinə on gün qalmış - bu müddəti təyin etməkdə onlar ancaq tək-tək hallarda yaniırlar - quiqñqnmlar vidalaşmaq üçün görüşə gedirlər. Bu məqsəd üçün onlara yexu qoşulmuş rahat kirşə verilir.

Quiqñqnmlar bu surətdə dostları ilə vidalaşır, evə qayıdır və ölüncəyə qədər daha evdən çıxmırlar. Quiqñqnmları ən uzaq və əl-ayaqdən kənar yerlərdə dəfn edirlər. Ölənin dostları ilə qohumları nə padşahlıq edir, nə də yas tuturlar. Ölən özü də bu dünyadan gedərkən, heç tössüf etmir, elə bil ki, qonaqlıqdan evə qayıdır. Yadıma golir ki, bir dəfə olduğum evin sahibi bir dostunu ailəsilə birlikdə mühüm bir iş üçün öz evinə çağırılmışdı. Təyin edilən gün, axşam vaxtı dostunun yalnız arvadı ilə iki uşağı gəldi. Arvad hər şeydən əvvəl ərinin

əvəzina üzr istədi. Onun sözlərinə görə, əri bu gün sənəvnx. Bu söz onların dilində çox mənalıdır və çətinliklə tərcümə oluna biler. Burun hərfi mənası: "öz ulu nənəsinin yanına qayıtməq" deməkdir. Sonra o, öz əvəzindən də üzr istəyib söylədi ki, əri bu gün səhər ölüb və onun casadını hara qoymaq barədə xidmətçilərlə xeyli məsləhətləşməli olub. Mən həmin madyanın başqları kimi şan olduğunu gördüm, üç aydan sonra o da öldü, sənki ömürlerinin qalan hissəsini keçirmək üçün uzaq bir ölkəyə getdilər.

Bilmirəm, quiqñqnmların dilində yexuların nöqsan və kifirliklərini göstərən sözlərdən başqa çirkin və pis şeyləri ifadə edən sözlərin olmadığını qeyd etməyə dəyərmi? Buna görə də onlar danışq zamanı xoşa gəlməz bir şeyi ifadə etmək istədikdə "yexu" sözünün başqa sözlərə bitişdirib işlədirlər. Məsələn, onlar xidmətçinin huşsuzluğunu və ya tənbəlliyini, bir usağın pis iş tutduğunu, ayağı yaralanayan bir daşı, pis heyvanı və sair bu kimi şeyləri ifadə etmək istədikdə, həmin bu sözlərin yanına yexu sözünü sıfat kimi əlavə edirlər. Məsələn: "qnxm yexu", "qvnaqlım yexu", "inlxmndvixlma yexu", pis tikilmiş evə isə "inqulqmqmroqlıv yexu" deyirlər.

Mən bu gözəl xalqın əxlaq və xeyirxah işlərini böyük bir məmənnuniyyətlə ətraflı surətdə təsvir edərdim. Ancaq yaxın bir zamanda məhz bu məsələyə aid ayrı bir kitab çap etmək niyyətindəyəm və xahiş edirəm ki, oxucu həmin kitabın müraciət etsin.

İndi isə başıma gələn qəmli bir fəlakətin təsvirinə keçirəm.

ONUNCU FƏSİL

Müallifin ev təsərrüfatı və onun quiqnqnların arasında xoşbəxt yaşaması. Xeyirxahlıda təkamül etməsi. Ev sahibinin müallifin ölkəni tərk etməli olması barədə məlumat verməsi. Bu xəbərdən müallifin mayus olması. Xidmətçinin köməyiylə müallifin özünə qayış hazırlaması. Onun bəxtə-bəxt dənizə çıxmazı.

Mən öz kiçik təsərrüfatımı zövqümə görə qurmuşdum. Ev sahibi oradakı evlər kimi mənim üçün öz evindən altı yard bir bina qurmayı əmr etmişdi. Mən otağımın divarlarını, döşəməsini malalayıb, yera qamışdan hördüyüm həsir döşəməsidim. Çöldə özbaşına bitən kənafdan toplayıb, tellərindən qumaşa oxşar bir şey toxumuşdum. Bu qumaşdan özümə birtəhər döşək üzü tikmişdim. Döşəkçənin içini yexuların tüklərindən hazırladığım çələ ilə tutduğum quşların tükləri ilə doldurmuşdum. Quşların ətlərindən isə özüm üçün yaxşıca qızartma bişirirdim. Yabı ən ağır işləri görürdü. Paltarım köhnəldikdən sonra özümə dovşan və təxminən, o boyda olub, "nnunox" adlanan kiçik və gözəl heyvanların dərisindən təzə paltar tikdim. Həmin bu cür dərilərdən özümə yararlı corablar da düzəltdim. Ayaqqabılarımın altına taxtadan alt vurmuşdum. Onların üzü cırıldılqdan sonra isə yenisini tikdim.

Çox zaman ağacların kötüklərindəki oyuqlardan bal tapırımdı və bu bali suda əridib, qovdar cörəyi ilə yeyirdim. Aşağıdakı iki hikmətli sözün mənasını heç bir kəs mənim qədər yaxşı və düzgün bilməz: "Təbiət aza qane olur" və "Ehtiyac insana hər şeyi öyrədir".

Mən bədənimin sağlamlığından və tam mənəvi rahatlıqdan zövq alırdım. Dostumun xəyanət edəcəyindən və ya dönük çıxacağından, aşkar və ya gizli bir düşmənin mənə zərər verəcəyindən heç bir qorxum yox idi. Dünyadakı böyük adamların və onların nədimmərinin mərhəmətini qazanmaq üçün man satılmaq, yaltaqlanmaq kimi şeylərdən uzaq idim. Özümü yalan və zoraklıqlıdan qorumağa ehtiyacım yox idi. Burada həkimlər yox idi ki, bədənimə zərər yetiriyilər, vəkillər yox idi ki, məni müflis edəyilər, çuğulcular yox idi ki, pul alıb məni yalandan təqsirləndiriyilər. Burada diş qıçayanlar, böhtançılar, cibgırlar, ev yaranlar, məhkəmə məmurları, naqqallar, mübahisəçilər, qatillər və firildaqcılar yox idi. Nə siyasi partiyalar, nə də onların başçıları və üzvləri, nə dərnəklər, nə həbsxanalar, nə baltalar, nə dar ağacları, nə ilməklər, nə də rüsvaylıq diraklıları var idi. Nə adamaldadan tacirlər, nə də firildaqcı peşəkarlar var idi. Nə lovgalıq, nə də şöhrətpərəstlik var idi. Nə özlərinə bəzək-düzək verənlər, nə azınlar, nə əyyaşlar, nə də adamın zəhləsini tökən, yekəyekə danışan, hay-küy qoparan, içləri boş olan dostlar var idi. Burada nə öz firildaqları sayəsində cırkabın içindən çıxıb yüksələn yaramazlar, nə də öz xeyir işləri sayəsində cırkaba atılmış nəcib insanlar var idi. Burada nə əyanlar, nə məhkəmə hakimləri, nə skripka çalanlar, nə də rəqs müəllimləri var idi.

Mən quiqnqnların arasında yaşamaq şərəfinə nail olmuşdum. Mənim ev sahibimin yanına qonaqlar gələndə, o cənab onların oturduğu otağa gəlib, söhbətlərinə qulaq asmağıma böyük mehribanlıqla icazə verirdi. Həm o, həm də qonaqları mənə çox vaxt suallar verir və cavablarımı mehribanlıqla

dinləyirdilər. Ev sahibi qonaq getdikdə, çox zaman məni də özü ilə aparırdı. Mən heç bir zaman onların söhbətlərinə qarışmazdım. Yalnız məndən sorulan suallara cavab verməkla kifayətlənərdim. Lakin onların söhbətlərini sakitcə dinləmək mənə hədsiz ləzzət verərdi. Onların söhbəti yalnız iş barədə olar, fikirlərini qısa və aydın sözlərlə ifadə edərdilər. Buradakı hömsöhbətlər bir-birinin sözünü kəsməzdilər, bir-birini darıxdırmazdılardı, qızışmazdılardı, qızığın mübahisələrə girişməzdilər. Quiqnqnlar bu fikirdə idilər ki, məclisdə söhbətə qısa fasılırlarla ara vermek lazımdır. Mənçə, onlar tamamilə haqlıdırlar; çünkü bu süküt daqiqolardan onların başlarında yeni fikirlər doğur və bu, söhbəti xeyli canlandırır. Onların söhbətlərinin əsas mövzusu dostluq, xeyirxahlıq, intizam və abadlıq barədə olardı. Bəzən təbiətin qoribə hadisələrdən və ya qədim rəvayətlərdən də danışdırlar. Onlar çox tez-tez xeyirxahlığın mahiyyətindən və aqlın qanunlarından danışar və ya yaxın gələcəkdə böyük məclisdə qəbul ediləcək qərarları müzakirə edərdilər. Çox zaman onlar şeir barədə danışdırlar.

Mənim orada olmağım da onların söhbətlərinə xeyli yeni mövzular artırırı. Ev sahibim öz dostlarına mənim hayatmdan danışar və vətonımı təsvir edərdi. Onlar ev sahibinin sözlərini dinləyib, insan təbiəti haqqında çox da xoşa gəlməyən müləhizələr söyləyirdilər. Buna görə də mən burada həmin müləhizələrdən misal gotirmirəm. Yalnız bunu qeyd etməyi lazımlı bilirəm ki, mənim ev sahibim olan cənabın bütün ölkələrdə yaşayan yexuların təbiətini məndən də xeyli yaxşı başa düşməsi məni heyrətə salırdı. O, bizim bütün kəsirlərimizi və şüursuzluqlarımızı sayıb elə nöqsanlar göstərirdi ki, mən bunlar barədə heç bir zaman ona danışmamışdım. Yerli yexular azəciq şüura sahib olsayırlar, onların nə işlər görə biləcəklərini düşünüb, bu nəticələri o, özü çıxart-

mışdı. Ancaq o, heç də əsəssiz olmayaraq, elə güman edirdi ki, bu cür heyvanlar həqir və misgin olmalıdırıdlar.

Əsla mübaliğə etmədən deyə bilerəm ki, bildiyim doğrudan da bütün faydalı şeyləri ev sahibinin və onun dostlarının ağıllı söhbətlərindən öyrənmişəm. Əgər mən iki işdən birini seçməli olsaydım, Avropanın ən böyük və ən ağıllı parlamentində mötəbər bir natiq olmaqdansa, həmişə bu ağıllı heyvanların söhbətlərinin təvəzükər bir dinləyicisi kimi qalmağı üstün tutardım.

Mən bu ölkənin sakinlərindəki qüvvətə, güzelliyə və sürətə heyran olmuşdum. Bu nəcib məxluqlarda gördüyüüm cürbəcür yaxşılıqların heyrət verici ahongdarlığı qəlbimi dərin bir hörmətlə doldurmuşdu. Doğrudur, əvvəller də mən buradakı yexu və bütün başqa heyvanlar kimi onlara qarşı qorxulu bir hörmət hissə duymurdum, amma tədricən bu hissə mənim də qəlbimə hakim oldu.

Mən daim quiqnqnların arasında olub, onlara pərəstiş etdiyimdən, onların yerişlərini və bədən hərəkətlərini təqlid etməyə başlamışdım. Tədricən bu hal məndə vərdişi çevrildi. Hələ indi də dostlarım nəzakətsiz bir suradə mənə söyləyirdilər ki, mən at kimi qaçıram. Bu sözləri özüm üçün ən xoş bir tərif kimi qəbul edirom. Bunu da inkar etmirəm ki, mən danışdıqda, quiqnqnların ahəng və ədalarını hələ də təqlid edirəm və dostlarım bu barədəki istehzalarını əsla incimədən qəbul edirom.

Beləliklə, mənim həyatım çox xoşbəxt və sakit keçirdi. Bircə arzum var idi, o da ömrümün sonuna qədər bu gözəl ölkədə qalmaqdan ibarət idi. Bir gün səhər ev sahibi məni həmişəkindən bir az tez öz yanına çağırıldı. Onun üzündə mən həmin saat duydum ki, bir qədər tutulmuşdur və söhbəti nədən başlamağı fikirləşir, bir qədər sükutdan sonra nəhayət, qərara galib, mənə söylədi ki, axırıncı şurada yexular məsələsi müzakirə olunanda, şura üzvləri onun öz evində bir yexu

saxlamasını və onunla bir quiqnqnm kimi rəftar etməsini öz cinsləri üçün həqarət sayırlar. Onlara məlumdur ki, o, tez-tez mənimlə səhbət edir və görünür ki, mənimlə bir yerdə olmaqdan zövq alır. Belə bir rəftar ağıla və təbiatə tamamilə ziddir. Buna görə də yiğincəq onu xəber dar edir ki, ya mənimlə adı bir yexu kimi rəftar etsin, ya da mənə əmr etsin ki, gəldiyim yərə qayıdım. Ancaq quiqnqnlardan məni görüb, mənimlə danışanlar birinci fikri qəti surətdə rədd etmişlər. Onlar qorxmuşular ki, mən bir dərəcəyə qədər şüura və bu heyvanlara xas olan fitri ziyanəvərlilərə malik olduğumdan yerli yexuları başına yiğib, ölkənin meşəlik və dağlıq hissəsinə çəkilərəm və gecələr onlar ilə birlikdə quiqnqnların ev heyvanlarına hücum edərəm.

Ev sahibim əlavə etdi ki, ətrafda yaşayan quiqnqnlar hər gün ona tokid edirlər ki, yiğincəgın xəbərdarlığını yerinə yetirsin və o, bu işi daha longida bilməz. Ancaq mənim üzüza başqa bir ölkəyə gedib çıxmaga gücüm çatmayacağını bildiyindən, arzu edir ki, özümə vaxtilə ona təsvir etdiyim kimi dənizdə üzmək üçün bir minik hazırlayım. Bu işdə həm onun öz xidmətçiləri həm də qonşularının xidmətçiləri mənə kömək edərlər. Axırda ev sahibi söylədi ki, bütün ömrüm boyu mən öz yanında bir xidmətçi kimi saxlamağa hazırlırdı; çünkü onun fikrinə mən quiqnqnları taqlid edə-edə, bütün yexulara xas olan bir çox pis vərdiş və meyillərdən müəlica olunmuşam.

Bu cənabın nitqi məni tamamilə məyus etdi. Bu təsir o qədər şiddətli idi ki, mən huşumu itirib, ev sahibinin ayağı altına yixildim. Quiqnqnlarda bu zəiflik olmadığından, ev sahibi elə güman etmişdi ki, mən ölmüşəm. Bunu mən özümə göldikdən sonra söylədi. Mən güclə eşidiləcək bir səslə ona söylədim ki, ölümü özüm üçün bir xoşbəxtlik bilərdim. Əlbəttə, mən yiğincəgi bu xəbərdarlıq üçün əsla təqsirləndirmirəm. Ancaq hər halda mənə elə gəlir ki, bu

qərar bir dərəcəyə qədər yumşaq da ola bilərdi. Ən yaxında olan qıtə, ya ada yəqin ki, buradan ən azı yüz liü uzaqqadır. Minib gedə biləcəyim kiçik bir gəmi hazırlamaq üçün lazım gələn bir çox materiallar ölkədə əsla yoxdur. Buna görə də mən bu işi tamamilə ümidsiz hesab edirəm və özümü ölümə məhküm edilmiş bir insan sayıram. Ölüm mənim üçün ən xoş bir çıxış yoludur. Doğrudan da, tutaq ki, birtəhər öz həyatımı xilas etmiş də olsam, ömrümü yexular arasında keçirmək və yenidən öz köhnə nöqsan və eyiblərimin təsirinə düşmək fikrini necə qəbul edə bilərəm. Bununla bərabər, mən yiğincəgin qərarına tabe oluram; çünkü belə bir qərar çıxarmaq üçün onların tutarlı və ciddi əsasları olduğunu inanıram. Sonra qayıq hazırlamaq işində mənə kömək vəd etdiyinə görə ev sahibinə təşəkkür edib söylədim ki, ağar Ingiltərəyə qayida bilsəm, ümidi edirəm ki, möhtərəm quiqnqnları tərif etmək və onların xeyirxahlıqlarını insan nəsilinə təqlid etməsinə layiq bir nümunə kimi nümayiş etdirməklə öz həmvətənlərimə böyük bir fayda verə bilərəm.

Cənab ev sahibi mənə çox məhribənləqla cavab verib, qayığı hazırlamaq üçün iki ay möhlət verdi. O, səmənd yabıya əmr etdi ki, mənə kömək etsin və bütün tapşırıqlarımı yerinə yetirsin. Mən bilirdim ki, səmənd at çox gözəl bir işçidir və mənimlə rəftarı yaxşıdır.

Mən hər şeydən əvvəl onunla birlikdə, vaxtilə dənizçilərin məni çıxardıqları sahili getdim. Orada bir topəyə çıxıb, dənizi gözdən keçirməyə başladım. Mənə elə goldi ki, şimal-şərq tərəfdə kiçik bir ada görünür. Müşahida borusunu çıxarıb baxdım və adamı ayndıca gördüm. Mənim fikrimcə, homin ada beş liq qədər bir məsafədə idi. Ancaq səmənd at üçün bu ada görüntülə buludlardan başqa bir şey deyildi. Onun başqa ölkələrin olması barədə heç bir təsəvvürü yox idi və dənizdə olan uzaq şəyləri, dənizə çıxdan öyrəşmiş olan biz insanlar kimi məharətlə seçə bilməzdi.

Mən adanı kəş etdikdən sonra bununla tamamilə kifayətlənib, oranı öz yolumda birinci düşərgə seçməyi qərara aldim. Bundan sonra isə bütün ümidiimi taleyin iradəsinə bağladım.

Evə qayıdır, səmənd yabı ilə məsləhətləşdikdən sonra onunla birlikdə yaxında olan meşəyə getdim. Orada mən bığaqla, yabı isə çox məharətlə taxta bir dəstəyə bənd olmuş iti çaxmaqdaşı ilə adı əl ağacı qalılığında bir çox palid budağı və bir neçə iri ağaç kəsdik. Gördüyüm işləri ətraflı surətdə təsvir etməklə oxucunu yormayaçağam. Yalnız bunu söyləmək kifayət edər ki, altı həftə içində ən ağır işləri görən səmənd yabinin köməyilə mən özüm üçün hindililərin içi ovulmuş qayıqlarına bənzər, lakin xeyli böyük bir qayıq hazırladım, onun üzərinə dəri çökədim və bunları özüm hazırladığım kəndirlərlə bir-birinə möhkəm tikdim. Həmin bu materiallardan yelkən də hazırladım. Ancaq yelkən üçün ən cavan heyvanların dərilərini seçdim; çünkü qoca yexuların dəriləri çox qaba və qalın idi. Mən kürək də hazırladım, özüm üçün bişmiş dovsan və ev quşlarının otindən xeyli tədarük görüb, biri süd, digəri isə içməli su ilə dolu iki küp də götürdüm.

Mən öz qayığımı ev sahibinin manzilinin yaxınlığında olan böyük bir göldə sınaqdan keçirdim və gözaçarpan bütün dəlik-deşiyi yağ ilə tutdum. Sonra qayığımı bir arabaya yüklayıb səmənd yabinin və başqa bir xidmətçinin nəzarəti altında yexular onu böyük bir ehtiyatla dəniz sahilinə çəkib apardılar.

Hər şey hazır olub, yola düşmək günü yetişdikdə, ev sahib, onun arvadı və bütün ailəsilə vidalaşdım. Gözlərim yaşla dolmuş və dördən ürəyim sizildiyirdi. Ancaq möhtərəm ev sahibi qismən maraqdan və belkə də mənim halima yanğındından (bilmirəm, bunu söyləməyə haqqım varmı), qayıqda necə üzəcəyimi görməyi arzu edib, qonşulardan da bir neçəsinə töklif etdi ki, onunla bərabər gəlsinlər. Təxminən bir

saat dənizin qabarmasını gözləməli oldum. Bir azdan sonra yumşaq səmt küləyi əsməyə başladı. Bunu görüb, həmin saat yola düşməyi qərara aldım və ev sahiblə ikinci dəfə tələsik vidalaşdım. Mən diz çöküb, onun dırnağını öpmək istayırdım. Ancaq o, lütf edib, öz dırnağını ehtiyatla qaldıraraq, dodaqlarına yaxınlaşdırıldı. Sonralar bu təfsilat üçün mənə edilən hücumları xatırlayıram. Mənə iftira edənlər bu fikirdədirler ki, belə maşhur bir zətin mənim kimi miskin bir məxluqa belə lütf göstərməsi inanılmaz şeydir (bəzi səyyahların özlərinə göstərilən hədsiz hörmətlə lovğalanmaları da yadimdardır). Lakin əgar bu tənqidçilər quiqnqların nəcabət və hörmətkarlıqları ilə yaxından tanış olsaydilar, öz fikirlərini dəyişərdilər.

Məni yola salmağa gələn başqa quiqnqlarla da öz hörmətimi izhar edib, qayığa oturdum və sahildən ayrıldım.

ON BİRİNCİ FƏSİL

Təhlükəli səyahət. Müəllifin Yeni Hollandiyaya galib, orada yaşamaq fikrinə düşməsi. Yerlilərdən birinin onu oxla yaralaması. Onun tutulub, zorla Portuqal gəmisinə aparılması. Kapitanın onunla məhrəban rəftəri. Müəllifin İngiltərəyə qayıtməsi.

Mən bu qorxulu səyahətə 1714-cü il fevralın 15-də saat 9-da başladım. Səmt küləyi əsirdi. Bununla bərabər, qayığı avarla süründürüm. Ancaq avar çəkməyin məni tezliklə yoracağını və küləyin dəyişə biləcəyini nəzərə alıb, kiçik yelkəni qaldırmağa cürə etdim. Beləliklə, dənizin çökilməsinin tasılıla mən öz taxminimə görə saatda bir yarımlıq sürətlə gedirdim. Tamamilə gözdən itincəyə qədər ev sahibi ilə onun dostları sahildə durmuşdular. Səmənd yabının səsini tez-tez eşidirdim (o, həmişə məni sevərdi). O, belə deyiridi: "Quuy illanixameycax yexu" (özünü yaxşı qoru, ey əziz yexu).

Mən hələ sahildən müşahidə borusu ilə gördüyüüm adaya sari gedirdim. Ümid edirdim ki, orada öz zəhmətimlə yaşamaq üçün vəsait tapa bilərəm. Yexular arasına qayıdım, onların hakimiyəti altında yaşamağı düşündükdə, dəhşətə golirdim. Çünkü arzu etdiyim kimi tək qala bilsəydim heç olmazsa, məsilsiz quiqnqnmaların xeyirxahlılarını düşünər və yenidən öz qəbiləmən nöqsanları ilə ləkələnmək təhlükəsindən qurtarmış olardım.

Oxular yəqin ki, dənizçilərin mənə qarşı hazırladıqları sui-qəsd və məni kapitan kayutasında həbs etdikləri barədə söylədiklərimi xatırlayırlar. Mənim bu dustaqlığım əvvəlcə söylədiyim kimi, bir neçə hafta davam etmişdi və gəminin hansı istiqamətdə getdiyini bilmirdim.

Məni sahilə çıxmış olan dənizçilər səmimi və ya saxtakarlıqla and işib söyləmişdilər ki, onlar özləri də dünyanın hansı hissəsində olduğunu bilmirlər. Ancaq el güman edirdim ki, biz Ümid burnundan 10° cənubda və ya 45° cənub en dairəsi yaxınlığındaydıq. Ona görə bu nəticəyə gəlməmişdim ki, dənizçilərin öz kapitanlarının Madaqaskara getmək istədiyi barədə və bizim həmin adadan cənub-qərb tərəfdə olduğunu barədə danışdıqlarını eșitməmişdim. Hərçənd bütün bunnar təxmini idi, ancaq mən Yeni Hollandiyanın¹ cənub-qərb sahillərinə çatmaq ümidiilə şərqə doğru getməyi qərara almışdım. Ümid edirdim ki, bu sahillərin yaxınlığında özüm üçün əlverişli bir ada tapacağam.

Külək həmişə qərbədə əsirdi və axşam saat altıda öz hesabına görə, şərqə doğru on azı on səkkiz liq getdikdən sonra yarımlıq mil məsafədə kiçik bir ada gördüm.

Bu, çılpaq bir qaya idi; dəniz suları qayanı yuyub, kiçik bir körfəz əməla gətirmişi. Qayığı həmin bu körfəzə çəkib, qayanın üstündə çıxdım və şərq tərəfdə cənubdan şimala doğru uzanan torpağı aydınca gördüm. Gecəni qayığın içində keçirtdim, sahər tezən isə yena yola düşüb, saat yeddiidən Yeni Hollandiyanın cənub-şərq sahilinə çatdım.

Mənim çıxdığım sahil tamamilə boş və insan yaşamayan bir yer idi. Ancaq yanımıda silah olmadığından, bu qıtənin içərilərinə doğru getməyə cəsarət etmədim. Sahildə bir neçə ilbiz tapıb, onları ciy-ciy yedim. Yerlilərin diqqətini cəlb etməkdən qorxaraq, od qalamadım. Üç gün ilbiz və sair balıqlarıqlar yeməkla dolandım ki, az olan azuqəmi bir qədər

¹ Yeni Hollandiya – Avstraliya deməkdir.

qoruyum. Xoşbəxtlikdən içməli suyu olan bulağa rast gəlib, doyunca içdim ki, bu məni xeyli möhkəmləndirdi.

Dördüncü gün qıtının içərisinə doğru bir qədər uzaqlara getməyə çırót etdim. Birdən-birə özümdən beş yez yard uzaqda, kiçik bir təpənin üstündə bir dəstə yerli adam gördüm. Onlar hamisi – kişilər, arvadlar və uşaqlar – tamamilə çılpaq idi, bir tonqalın dövrüsində oturmuşduşdalar. Onlardan biri məni görüb, o birilərinə də göstərdi. Beş kişi yerlərində qalxıb, arvadları və uşaqları tonqalın yanından qoyaraq, mənə səri gəldi. Mən var gücümə sahila doğru qərib, özümü qayığa atdim və sahildən ayrıldım. Vəhşilər qaçıdığını görüb dəlimcə yüyürdülər və mən kifayat qədər uzaqlaşmağa macəl tapmamış, ardımca ox atmığa başladılar. Oxlardan biri sol dizimə dəyiib, xeyli içəri batdı. Mən bu oxun zəhərli olmasından qorxdum. Onların ox mənzilindən uzaqlaşar-uzaqlaşmaz (o gün hava çox sakit idi), tələsik yaramı sordum, sonra isə birtəhər sarıdım. Nə edəcəyini əsla bilmirdim. Yan aldığım əvvəlki sahili qayıtmaya qorxurdum. Buna görə də şimal istiqamətində hərəkət etməyə başladım. Özüm də qayığı avarla surməyə məcbur oldum. Yan almağa əlvərşli bir yer axtarra-axtara ətrafa göz gəzdirdikdə, şimal-şərq tərəfdə getdikcə yaxınlaşmaqdə və daha aydın görünməkdə olan bir yelkən gördüm. Həmin gəmini gözləyib-gözləməməyi qərara ala bilmədən, bir müddət dayandım. Nahayət, yexu nəslinə olan nifratım bütün başqa təsəvvürlərə üstün gəldi. Mən qayığı döndərib, cənuba qayıtdım və səhər çıxdığım həmin körfəzə gəldim. Avropa yexuları arasında yaşamaqdansa, vəhşilərin əlinə düşməyi münasib gördürüm. Qayığımı sahilə çəkdim, özüm isə bulağın yaxınlığında, bir daşın arxasında gizləndim.

Gəmi həmin bu körfəzə yaxınlaşıb, yarım liq məsafədə durdu və içində çelləklər olan kiçik bir qayığı içməli su üçün sahili göndərdi. Görünür, gəmidəkilər bu yera yaxşı bələd idilər. Mən daşların arasında uzandığımı görə qayığı yalnız

sahilə tamamilə yaxınlaşdıqı zaman görə bildim və buradan çıxb, başqa yerdə gizlənməyə daha macəl qalmadı. Dənizçilər sahilə çıxan kimi, mənim qayığımı gördülər. Onlar qayığı diqqətlə nəzərdən keçirib, həmin saat başa düşdülər ki, onun sahibi haradasa, bu yaxınlarda olmalıdır. Onlardan dörd nəfəri künç-bucağı və hər bir kolun dibini axtarib, nahayət, məni gizləndiyim daşın arxasından tapdılar. Onlar bir müddət dövşan dərisindən tikilmiş qəribə və qaba geyimimə - paltrama, taxta başmaqlarına və dəri corablarına heyrətlə baxdılar. Lakin paltarından başa düşdülər ki, mən yerlilərdən deyiləm, çünki bütün yerlilər çılpaq gəzirdilər. Dənizçilərdən biri portuqal dilində mənə əmr etdi ki, ayağa qalxım və kim olduğunu söyleyim. Mən onun sözlərini çox yaxşı başa düşdüm (çünki bu dili biliyəm) və ayağa qalxıb dedim ki, mən quiqnqnmələrin ölkəsindən qovulmuş bədbəxt bir yexuyam və onlardan xahiş edirəm ki, mənə çıxb getməyə icazə versinlər. Dənizçilər mənim portuqal dilində danışdığını eşidib, təaccüb etdilər. Üzümün dərisinin rəngindən mənim avropalı olduğunu bildilər, ancaq onlar "yexu" və "quiqnqnm" sözlərilə nə demək istədiyimi başa düşə bilmədilər. Eyni zamanda danışığımın at kişi nəməsinə bənzəməsi onları güldürdü. Mən qorxudan və qəzəbdən əsa-əsa yenidən xahiş etdim ki, çıxb getməyimə icazə versinlər və yavaşça öz qayığımı sarı geri çəkilməyə başladım. Ancaq məni saxladılar, hansı ölkədən gəldiyimi, haralı olduğumu öyrənmək istədilər. Cavab verdim ki, əslim ingilisdir. İngiltərədən beş il bundan əvvəl çıxmışam, o zaman isə mənim ölkəmə onların ölkəsi bir-birilə sülh halında idi. Ona görə də ümidi edirəm ki, mənimlə düşmən kimi rəftar etməyəcəklər; çünki mən da onlara heç bir pişlik etmək niyyətində deyiləm. Sadəcə, yaşıq bir yexuyam və özüm üçün ömrümün qalan günlərini keçirməyə boş bir yer axtarıram.

Onlar danışmağa başlayanda, mənə elə gəldi ki, ömrümüzə bu qədər qeyri-təbbi bir şey nə görmüş, nə də eşitmışəm. Bu,

mənim üçün o qədər qəribə bir şeydi ki, məsələn, İngiltərədə köpəklərin və ya inəklərin danışması və yaxud quiqnqnların ölkəsində yexuların danışması belə qəribə görünə bilər. Hörmətli portuqallar mənim qəribə paltarından və qeyri-adi danışq tərzimən xeyli heyratə düşmüşdülərsə də, ancaq söylədiyim sözləri çox gözəl anlayırdılar. Mənimlə çox məhrəban rəftar edib söylədilər ki, onların kapitanı yaqın, məni Lissabona aparmağa razı olar, oradan da öz vətənimə qayıda bilarəm.

Dənizçilərdən ikisi gəmiyə qayıdır, gördükleri şeyi kapitana verməyi və ondan lazımı əmrlər almağı qət etdi. Mənə isə dedilər ki, əgər and içib qaçmayacağımı söz verməsəm, məni zorla tutub saxlayacaqlar. Onların təklifinə razı olmağı daha uyğun gördüm. Onlar başıma gələn macəraları öyrənməyi çox arzu edirdilər. Ancaq mən özümü möhkəm saxlayıb, heç bir şey danışmirdim. Onda bu qərara göldilər ki, başıma gələn fəlakətlər şüurumu pozub.

İcməli su ilə dolu çalləkləri aparan qayıq iki saatdan sonra qayıdır gəldi və kapitanın məni gəmiyə aparmaq barəsində əmrini gotirdi. Diz çöküb yalvarmağa başladım ki, məni azad buraxınsınlar. Ancaq bundan heç bir şey çıxmadı. Dənizçilər mənim ol-qolumu sariyb qayığa atdılar, oradan gəmiyə çıxarıb, kapitanın otağına apardılar.

Kapitanın adı Pedro de Mendes idi. Bu, çox hörməticil və nəcib bir adam idi. O, xahiş etdi ki, ona öz barəmdə bir qədər məlumat verim və söz verdi ki, gəmidə mənimlə onun özü ilə rəftar edən kimi rəftar edəcəklər. Mənə xeyli məhrəbanlıq etdi; yexular arasında belə bir xoş rəftar gördüyüümə təəccüb etdim. Lakin mən qaradınmaz və qaraqabaq bir halda durmuşdum, amma kapitan dan və onun dənizçilərindən gələn pis qoxunun təsiriləz qalmışdı ki, özündən gedəm. Nəhayət, xahiş etdim ki, mənə öz qayığında olan yemək ehtiyatından yeməli bir şey götərsinlər. Ancaq kapitan əmr etdi ki, mənə qızarmış cüçə

və elə şərab versinlər, tapşırı ki, mənə ən təmiz bir otaqda yataq hazırlasınlar. Mən soyunmaq istəməyib, əyniadəki paltarlarla yatağa uzandım. Yarım saatdan sonra, taxminimə görə, gəminin işçiləri yemək yedikləri zaman mən gizlincə öz otağımdan çıxb, gəminin konarına yanaşdım və dənizə atılıb, üzə-üzə buradan xilas olmaq istədim. Nə olursa-olsun, təki yexuların arasında qalmayım. Ancaq dənizçilərdən biri mənə mane olub, fikrimi kapitana xəbər verdi, o isə əmr etdi ki, məni öz otağıma salıb, qapını üzümə bağlaşınlar.

Yeməkdən sonra don Pedro yanuma gəlib, məni belə məyus bir hərəkətə məcbur edən səbəblərin nə olduğunu bilmək istədi. O, məni inandırdı ki, yeganə arzusu mənə əlindən gəldiyi qədər yaxşılıq etməkdən ibarətdir. O qədər təsirli və inandırıcı danışındı ki, yavaş-yavaş mən onunla azaciq şüur sahibi olan bir heyvan kimi rəftar etməyə razılaşdım. Bir neçə sözə ona səyahətimdən, gəmidəki əmələlərin üşyan qaldırımlarından, onların məni sahilinə çıxarıqları ölkədən və həmin ölkədə üç il qaldığımdan danışdım. Kapitan bu sözlərimi sayıqlama və ya seyrəkləmə kimi başa düşdü ki, bu da məni son dərəcə təhqir etdi. Mən bütün yexulara xas olan yalançılıqdan tamamilə əl çəkmış və onların bir-birinin sözlərinə inanmazlıq kimi həmişəki rəftarımı tamamılı yaddan çıxartmışdım.

Ondan sorusḍum ki, məgər onun ölkəsində olmayan şeyi söyləmək adətdirmi? Onu inandırdım ki, mən yalan sözlərinə mənasını demək olar ki, tamamilə unutmuşam və quiqnqnlar arasında min il də yaşamış olsaydım, orada ən axırıncı xidmətçidən də əsla yalan eşitməzdim. Həm də ki, onun sözlərimə inanıb-inanmamasının mənim üçün əslə fərqi yoxdur. Yalnız mənə etdiyi yaxlılığın əvəzində mən onun təbii nöqsanlarını əfv etməyə, onun mənə vərəcəyi sualları və edəcəyi etirazları qəbul etməyə hazırlam.

Çox ağıllı bir adam olan kapitan mənim danışqlarımın bir-birinə zidd olan cəhətlər axtarmağa xeyli çalışdıqdan sonra

sözlərimin doğru olduğu barədə yaxşı bir nəticəyə gəldi. Ancaq dedi: madam ki, mən həqiqətə bu qədər bağlıyam, onda gərək sədaqətlə söz verəm ki, səyahət zamanı bir də öz canuma qəsd etməyəcəyəm, yoxsa o məni Lissabona qədər otağa salıb, qapını üzümə bağlamağa məcbur olacaq. Mən onun tələb etdiyi vədi verdim, lakin bildirdim ki, bir də yexular arasına düşməmək üçün ən ağır fəlakətlərə qatlaşmağa raziyam.

Bizim səyahətimiz zamanı qeyd olunmalı heç bir hadisə baş vermedi. Kapitana təşəkkür əlaməti olaraq, bəzi onun təkidi xahişlərinə güzəştə gedib, onunla bir yerdə oturmağa razılaşır və bu zaman insanlara olan nifratimi gizlətməyə çalışırdım. Ancaq bu nifrat tez-tez özünü büruza verirdi və, kapitan bunları görməzliyə vururdı. Gündümün çox hissəsini öz otağında keçirirdim ki, dənizçilərdən birinə rast galmayım. Kapitan dəfələrlə məni dilə tutmuşdu ki, bu vəhşi paltarını əynimdən çıxarıbm. O, özünün ən yaxşı paltarını mənə təklif edirdi. Ancaq mən yexuların bədənənə toxunmuş bir şeyi əynimə geyməkdən qəti boyun qaçırdırdım. Mən ondan yalnız iki tamiz alt köynəyi istədim. Bunlar çox təmiz yuyulmuşdu və mənim bədənimi çox da murdarlaya bilməzdi. Mən bu köynəkləri hər gün dəyişib, özüm yuyurdum.

Biz 1715-ci il noyabrın 15-də Lissabona çatdıq. Sahilə çıxmazdan əvvəl, öz pləşini ciyinmə saldı ki, kükədə camaat başımıza yiğişmasın. O, məni öz evinə apardı və təkidi xahişimə görə mənə evin ən üst mərtəbəsində pəncərələri həyətə açılan bir otaq verdi. Kapitan məni dilə tutdu ki, özümə yeni paltar tikdirim. Ancaq heç cür razi ola bilmirdim ki, dərzi gəlib, ölçümü götürüsün. Don Pedro mənimlə bir boyda olduğundan, onun əyninə tikilmiş paltarlar mənə çox yaxşı gəlirdi. O, mənə lazımlı olan başqa şeylər də verdi. Bütün bu şeylər tamamilə təzə idi, ancaq bununla bərabər, mən bunları əynimə geyməzdən əvvəl bir sutka havaya verdim.

Kapitan evli deyildi. Onun üç qulluqçusu var idi. O, qulluqlarla yemək zamanı süfrədə biza xidmət etməyi qadağan etmişdi. Ümumiyyətlə, onun mənimlə rəftarı o qədər hörmətli idi və mənə o dərəcədə həqiqi insanlıq və qayğı göstərirdi ki, tədricin onurla bir yerdə olmağa razılaşdım. Nəhayət, məni dilə tutub evin arxa tərəfindəki küçəyə açılan pəncərədən baxmağa razı etdi. Sonra mən o biri otağa keçməyə başladım. Hər dəfə mən pəncərədən küçəyə baxdım, ancaq həmin saat qorxub, geri çəkildim. Bir həftədən sonra kapitan məni aşağı düşüb, qapının ağızında oturmağa razı edə bildi. Mənim qorxum yavaş-yavaş azalırdısa da, ancaq insanlara olan kin və nifratim sanki daha da artırdı. Nəhayət, mən cürətlənib, kapitanla bərabər küçəyə çıxmaga razı oldum.

Don Pedroya mən öz ailəm və ev işlərim barədə bəzi şeylər danışmışdım. Bizim gəldiyimizdən on gün sonra kapitan dedi ki, vətənimə qayıtmək, evdə öz arvadım və uşarlarımla yaşamaq mənim borcumdur. O söylədi ki, limana getməyə hazır olan bir ingilis gəmisi durub. O, mənə yolda lazım ola biləcək hər bir şeyi verməyə hazır olduğunu bildirdi. Onun dəlillərini və mənim etirazlarını təkrar etmək darixdırıcı olardı. O söyləyirdi ki, mənim arzuladığım kimi bomboş bir ada tapmaq əsla mümkün deyildir. Öz evimdə isə mən öz istədiyim kimi edib, dünyadan tamamilə əl çəkmiş bir halda yaşıya bilərəm.

Nəhayət, bundan daha yaxşı bir iş etmək mümkün olmadığını bili, onun fikrili razılaşdım. Noyabrın 24-də bir ingilis ticarət gəmisində Lissabondan çıxdım. Ancaq gəmi sahibinin kim olduğunu əsلا soruşmadım. Don Pedro məni gəmiyə qədər ötürüb, mənə iyirmi funt borc verdi. Vidalışarkən məni məhrəbənliliklə qucaqladı, bu isə mənim əlsa xoşuma gəlmədi. Yolda mən nə kapitanla, nə də dənizçilərlə bircə kəlmə danışmadım. Özümü xəstəliyə vurub, otağında oturdum. 1715-ci il dekabrın 5-də, səhər saat doqquz radələrində biz Daunseda

lövbər saldıq və gündüz saat üçdə mən sağ-salamat Redrfidəki evimə çatdım.

Arvadım və uşaqlarım məni böyük bir heyrat və sevinclə qarşılıdar. Onlar məni çoxdan ölmüş bilirdilər. Ancaq açıqca etiraf etməliyim ki, onları görərkən, yalnız nifrat, ikrəh və həqarət hiss etdim.

Mən evo giren kimi arvadım üstümə atılıb, məni qucaqladı və öpdü. Onun bu hərəkətindən mən özümdən getdim və bir saatdan artıq bu vəziyyətdə qaldım. Mən bu sətirləri yazdığını zaman İngiltərəyə qayıtdığımdan beş il keçmişdi. Birinci ilin ərzində mən öz arvadımı və uşaqlarımı əsla görmək istəmirdim. Ancaq hələ bu vaxta qədər də onlar mənim çörəyimə əl vurmağa və ya mənim fincanımdan içməyə cürət edə bilməzdilər. Hələ bu vaxta qədər mən onlara əlimdən tutmağa icazə verə bilmirəm.

Mən ilk əlimə düşən artıq pulumu verib, iki dayça aldım və indi bunları çox gözəl bir tövlədə saxlayıram. Onlardan sonra mənim ən çox sevdiyim adam mehtərdir; çünkü ondan tövlə qoxusu gəlir. Atlar mənim dilimi çox yaxşı anlayırlar. Mən onlarla hər gün, aži dörd saat səhəbat edirəm. Onlar yütən və ya yəhərin nə olduğunu əsla bilmir, mənimlə çox mehbəbandırlar və özləri də bir-birilə gözəl rəftar edirlər.

ON İKİNCİ FƏSİL

Müəllifin doğruluğunu. Bu əzəri çap etdirməkdə məqsədi. Doğruluğundan kənara çıxan səyyahları pişləməsi. Müəllifin bu kitabı yaradarkən pis niyyəti olmadığını sübut etməsi. Bir etiraza cavab. Müstəmləkələr qurmaq üsulu. Vatanın tərifi. Müəllifin təsvir etdiyi ölkələr üzərində ingilis tacının şəksiz ixtiyarı malik olmasının işgəl etməyin çatınlığı. Müəllifin oxucularından tamamilə ayrılmaması. Onun goləcəkdə öz yaşayış tərzi haqqında planlarının izahı. Xoş məsləhətləri və kitabı qurtarması.

Bəli, möhtərəm oxucu, beləliklə, mən sənə on altı il yeddi aydan artıq davam edən səyahətlərimin doğru təsvirini verdim. Bu təsvirlərdə mən bəzək-düzəkdən artıq, doğruluğña fikir verirdim. Bəlkə, mən də başqa səyyahlar kimi qəribə, inanılmaz hekayələrlə sənə heyrətə sala bilərdim. Ancaq mən ən sadə bir dildə, yalnız olan hadisələri ifadə etməyə çalışdım. Məqsədim heç də sənə əyləndirmək deyil, sənə bir çox yeni məlumat verməkdir.

İngilislər və başqa avropanıların az getdikləri uzaq ölkələrə gedən biz səyyahlar üçün qəribə dəniz və quru heyvanları təsvir etmək əsla çatın deyildir. Ancaq səyyahın başlıca məqsədi camata məlumat vermək, onlarda xeyirxahlıq tərbiyə etmək, yad ölkələrinin hayatından yaxşı və pis misallar gətirmək vasitəsilə onların ağıllarını təkmilləşdirməkdən ibarət olmalıdır.

Mən ürəkdən arzu edirəm ki, qanun üzrə hər bir səyyah öz səyahətnaməsini çap etdirməmişdən əvvəl, baş konsler lordan hüzurunda and içə idi ki, onun çap etdirmək istədiyi əsər tamamilə həqiqətə uyğundur. O zaman heç bir kəs bəzi yazıçıların etdiyi kimi, sadəlil camaatı aldatmağa cürət etməzdı. Onlar öz əsərlərini daha artıq əyləndirici etmək üçün ən qaba uydurmalar təqdim edirlər¹.

Gəncliyimdə mən böyük bir ləzzətələr bir çox səyahətnamələr oxumuşdum. Ancaq o vaxtdan bəri mən, demək olar ki, bütün yer kürəsini gözib, öz müşahidələrim əsasında inanmışam ki, bu kitablarda nə qədər boş və mənasız cəfəngiyat varmış. Buna görə də mən bu cür kitabları oxumaqdan son dərəcə nifrat edirəm.

Mən çox gözəl bilirəm ki, yaxşı bir hafizə və ya müntəzəm bir surətdə gündəlik yazmaqdan başqa heç bir istedad, heç bir bilik və ümiyətlə, heç bir qabiliyyət tələb etməyən əsərlər müəllifin şöhrətinə çox da artıra bilməz. Tamamilə mümkündür ki, bu kitabda təsvir etdiyim ölkələrə məndən sonra gedən soyyahalar mənim səhvərimi meydana çıxarıb, bir çox yeni kaşflər etməklə, məni ikinci plana ataraq, özləri mənim yeri-mi tuta bilərlər. Belə ki, bütün dünya bir zaman mənim kimi bir yazıçının olduğunu yaddan çıxara bilər. Əgər mən əsərimi şöhrət üçün yazmış olsaydım, bu, məni çox kədərləndirdə bilərdi. Ancaq mənim yeganə məqsədim cəmiyyətə xeyir vermək olduğundan, kədərlənməyimə heç bir səbəb yoxdur.

Etraf edirəm, bəziləri mənə piçildəməşlər ki, bir ingilis tövəsi olduğundan, vəzifəm vətənə qayıdan kimi, kəş etdiyim ölkələr barədə nazirlərdən birinə yazılı məlumat

verməkdən ibarət idi; çünki hər bir ölkənin təbəəsinin kəş etdiyi torpaqlar həmin ölkənin kralına tabe olmalıdır.

Ancaq man bəhs etdiyim ölkələrin müdafiəsiz Amerikanın Ferdinand Kortes¹ tərəfindən işğal edilməsi kimi, asanlıqla işğal edilə biləcəyinə şübhə edirəm. Mənim fikrimcə, liliçlular ölkəsi elə bir ölkədir ki, oranı işğal etmək üçün ordu və donanma hazırlamağa dəyməz. Eyni zamanda mən bu fikirdəyəm ki, brobdinqneqlərin ölkəsinə hücum etmək ağlaugğun və ya təhlükəsiz deyildir. Yaxud Uçan ada ingilis ordusunun başının üstünü alanda, güman etmirəm ki, o, özünü çox da yaxşı hiss etsin. Doğrudur, quiqnqnlar, deyəsən, mühasirəyə çox da yaxşı hazırlanmış deyillər, ancaq mən nazir olsaydım, heç bir zaman onların üzərinə hücum etməyi məsləhət görməzdim. Onların zəkası, həmrəyliyi, qorxmazlığı və vətənə olan məhəbbətləri onların müharibə fənnindəki çatışmazlıqlarını artıqlaması ilə əvəz edə bilər. Təsəvvür edin ki, iyirmi min quiqnqnlı Avropa ordusunun içərisinə soxulub, onların cərgələrini pozmuş, arabalarını yixib dağıtmış, dirnaqlarının dəhşətli zərbələriə asgarlərin sir-sifətini tapdayıb əzmişdir.

Cox yaxşı olardı ki, biz bu nəcib xalqın üzərinə hücum etməkdənsə, onlardan xahiş edəydik ki, bizi öz vətəndaşlarından kifayət qədər göndərsinlər və onlar Avropanın mədəniyyətini yüksəldib, bizi namus, ədalət, həqiqət, müləyimlik, həmrəylik, mərdlik, dostluq, xeyirxahlıq və sədaqət qaydalarını öyrətsinlər. Bu xeyrli sıfətlərin adları hələ ki, Avropa dillərinin bir çoxunda qalıb. Bu sözlərə həm müasir, həm də qədim yazıçıların əsərlərində rast gəlmək olar. Mən hər nə qədər peşəkar alım olmasam da, bunu tösdig edə bilərəm.

Ancaq əlahəzərət kralın mənim kəş etdiyim ölkələrə yiälənməsinə mane olan başqa bir səbəb də vardır. Doğrusu, belə hallarda padşahların ədalətli hərəkət etdiklərinə mən bir qədər şübhə edirəm. Məsələn, firtına bir dəstə dəniz quldurunu on-

¹ Ferdinand Kortes (1485-1547) – Meksikanı İspaniya torpaqlarına bitişdirən ispaniyalı fətəh (konquistador).

¹ XVIII əsrə İngiltərədə, doğrudan da, bir çox səyahətnamələr çap edildi: onların müəllifləri camaatin diqqətini cəlb etmək üçün öz kitablarında uzaq və az tanınan ölkələr haqqında doğru məlumat verməklə yanaşı, əsərlərini olmasına rəvayət və uydurmalarla doldurdurlar. Görünür, Swift ilk növbədə öz adəbi düşməni olan Daniel Defonu nazara tutur ki, onun da romanlarında hətta geniş şöhrət qazanmış “Robinson Kruzonun macəraları” əsərində də bir çox faktik səhvərə və yanlışlıqlara rast gəlmək olur.

lara məlum olmayan istiqamətdə çəkib aparır. Nəhayət, gənc dənizçi dorun başından quru görür. Dəniz quzdurları qarət və soyğunçuluq üçün sahilə çıxırlar. Onlar özlərini xoş sıfatla qəbul edən müləyim bir əhaliyə rast gəlirlər. Həmin ölkəyə təzə bir ad qoyub, kralın adından oraya yiyələnlərlər. Xatirə əlaməti olaraq, ora çürük bir taxt və ya bir daş basdırırlar. Yerlilərdən iki və ya üç dütüünü öldürüb, bir qədərini girov sıfatla gəmiyə aparır və öz vətənlərinə qaydırıb, əvvəl edilirlər. Beləliklə, Allahın mərhəmətilə yeni bir müstəmləkə əmələ gəlmış olur. İlk fürsət düşən kimi, ora gəmilər göndərirlər. Yerli əhali yurdundan ya qovulur, ya da tələf edilir. Onların başçılarına, öz qızıllarını verməyə məcbur etmək üçün işgəncə edirlər. Hamiya insanlıqdan uzaq hər cür hərəkət etməyə tam sərbəstlik verilir. Torpaq öz övladlarının qanına bulanır və belə xeyirxah işlərlə məşğəl olun bir dəstə qəssab müasir müstəmləkə yaradır ki, beləliklə, onlar bütövərəst vəhşilər arasında mədəniyyət yayır və onları xristianlaşdırırlar.

Lakin ayındır ki, bu təsvirin Britaniya millətinə heç bir dəxli yoxdur. Bu millət öz ağılı, qayğısı və müstəmləkələr təşkilindəki ədaləti ilə bütün dünya üçün bir nümunə ola bilər. Bu millət dinin və maarifin yayılmasına daim kömək edir. Xristianlıq yaymaq üçün ən qabiliyyətli ruhanilər seçilir. Bu millət çox ehtiyatlı olub, öz müstəmləkələrinə əsl vətəndəki əhalidən loyqatlı və dili qısa adamlar köçürür. Bu millət ədalət hörmort etməyin ən yaxşı nümunəsini göstərir. Bütün müstəmləkələrində inzibati vəzifələrə böyük istedadə malik, hər cür nöqsandan və pula satılmaqdan uzaq olan məməurlar təyin edir və bütün bunlardan əlavə, bu millət həmin yerlərə sayıq və xeyirxah valilər göndərir ki, onlar idarəələri altına verilmiş əhalinin qayğısına qalıb, onların xeyrinə çalışır və öz padşahlarının şorfini ciddiyətlə ucaldırlar.

Ancaq mənim təsvir etdiyim ölkələrin əhalisi görünür qəsb olunmaq, qul halına düşmək, tələf olmaq və ya müstəmləkicər torəfindən öz yurdlarından qovulmayı əsla arzu etmədikləri

üçün və bu ölkələrdə nə qızıl, nə gümüş, nə şəkər, nə də tüttün bol olmadığı üçün mənim aciz fikrimcə, onlara öz şücaət və cidd-cəhdimizi göstərməyə dəyməz. Ancaq bu məsələ ilə daha yaxındır əlaqədar olanlar başqa fikirdirlərə, and içib, onlara söz verə bilərəm ki, məndən əvvəl bu ölkələrə birçə nəfər də avropalı getməyiib. Yalnız rəvayətə görə, quiqnqnmalar ölkəsində bir çox əsrlər bundan əvvəl, bir dağın təpəsində görünmüş iki yexuya şübhə ola bilər ki, həmin rəvayətə görə, bu murdar heyvanların bütün nəslι bunlardan əmələ gəlib. Bu iki yexu yəqin ki, ingilis imiş; çünki onların nəslİ nə qədər kifirleşmiş olsa da, üzlərindəki cizgilərə görə mən bu nəticəyə gəldim. Ancaq bu hadisənin nə dərəcəyə qədər təsdiq edilə biləcəyini mən müstəmləkə qanunlarına bələd olan adamların öhdəsinə buraxıram.

Kəş etdiyim ölkələrə öz padşahım adından rəsmi surətdə yiyeəlmək məsələsinə galincə, bu fikir heç bir zaman mənim ağlıma gəlməyiib. Ancaq mən bu barədə fikirləşmiş olsaydım da, o zamankı vəziyyətimi nəzərə alıqdə, bu rəsmiyyyəti daha müvafiq bir zamana təxirə salmaqla, yəqin ki, ağılli bir iş görmüşəm.

Beləliklə, bir səyyah kimi mənə ediləcək yeganə töhmətə cavab verməklə, möhətərəm oxocularla axırinci dəfə vidası, öz Redrifdəki bağımı çəkilirəm. Orada mən gözəl quiqnqnmalar ölkəsi barədə xatirələrimdən ləzzət alacaq və yexuları mümkün olduğu qədər maarifləndirməyə çalışacağam. Tez-tez güzgüdə öz əksimə baxacaq və beləliklə, özümü mümkün olarsa, tədricən insanların üzünə baxa bilməyə öyrəşdirəcəyəm. Vətənimdəki quiqnqnmaların vəhşi halda qalmalarının dərdini çəkib, mənim nəcib ev sahibim, onun ailisi, dostları və bütün quiqnqnmalar nəslinə hörmət olaraq, onlara həmişə rəğbat bəsləyacəyəm; çünki bizim atlar bədənlərinin quruluşuna görə onlara bənzəmək şərəfinə nail olmuş, ancaq təəssüf ki, zehni qabiliyyətləri cəhətdən onlardan xeyli geridə qalmışlar.

Keçən həftədən arvadıma mənimlə bir yerdə, uzun stolun o biri başında süfrəyə oturmağa icazə verməyə və mənim suallarına (mümkün qədər qısa) cavab vermasınə razi olmağa başlamışam. Hərçənd, yaşlı bir adamə öz köhnə vərdişlərindən əl çəkmək çatındır, ancaq mən ümid edirəm ki, bir müddətdən sonra qonşularım olan yexularla bir yerdə olmağa razılaşacağam və onların dişlərindən və dırnaqlarından çəkinməyəcəyəm.

Əgər yexular təbiətin onlara verdikləri nöqsan və ağılsızlıqlarla kifayətlənmış olsaydilar, mənim üçün bütün yexu cinsi ilə barışmaq xeyli asan olardı. Məhkəmə memuru, cibgir, təlxək, əyan, qumarbaz, siyasətçi, aradüzəldən, həkim, yalançı şahid, adladiçi, xain və sair buna bənzər adamları görmək məni əsla əsəbiləşdirmir; çünki bunların varlığı tamamilə təbii bir şeydir. Ancaq mən başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir da qürur və lovğalıq əlavə etdiyini gördükdə, daha səbrim tükənir. Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyüünü heç bir zaman anlaya bilməyəcəyəm. Şüurlu bir məxluqu zinətləndirə bilən, bütün xeyirxahlıqlara malik olan ağıllı və xeyirxah quinqnmların dilində, hətta bu nöqsanları ifadə edən sözlər da yoxdur. Amma mən öz tacrübəmin çıxluğu sayasındə vəhşi yexuların arasında qürur və lovğalığın bəzi əlamətlərini seçə bilmədim.

Lakin mən iki əlim olduğu ilə nə qədər öyünürəmsə, ağılin hakimiyyəti altında yaşayan quiqnqmalar da öz yaxşı sıfətlərilə o qədər öyünürələr. Heç bir ağıllı adam heç bir zaman bununla lovğalanmaz, doğrudur, bunlardan biri olmasa, o çox bədbəxt ola bilər. Mən bu məsələ üzərində ona görə çox durdum ki, gücüm çatdığını qədər ingilis yexuları cəmiyyətini özüm üçün dözümlü bir hala gətirmək istəyirəm. Buna görə də qürur və lovğalıq nöqsanları ilə azacıq da olsa, ləkələnmiş şəxslərdən xahiş edirəm ki, gözümə görünməyə cürət etməsinlər.



Conatanan Swift (1667-1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşıyib. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: "Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur".

Swiftin "Qulliverin səyahəti" romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-cı ildə yazılmışına baxmaya-raq bu gün də aktualdır.

ISBN 978-9952-26-552-1

A standard linear barcode representing the ISBN number 978-9952-26-552-1.

9 789952 265521

Qiyməti: 5₮

CN
QANUN
NƏŞRİYYATI



Conatan Swift
QULLİVERİN SƏYAHƏTİ



Conatan Swift

QULLİVERİN SƏYAHƏTİ



Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qazasından sonra cirtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Mühəribədə məğlub olan tərəf Qullivera nifrat edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimisi oradan uzaqlaşır.

Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir.

Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edan Qulliver, buradakı insanların da qəribə, cansızıcı həyat sürdüklərinin şahidi olur. Uçan adamın sakınları yalnız müsiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltaqlar geyinirlər. Onların ətraflarındaki hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir.

Qulliverin başına gələn maraqlı, qorxulu və qəribə humorla müşayiət olunan hadisələr sizlə hər sahifədə həm aylondırıçək, həm də düşündürəcək.

Öz zamanındaki İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Swift (1767-1745) Dublinda anadan olub, çox ağır və çətin bir hayat yaşadı. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: "Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur".

Swiftin "Qulliverin səyahəti" romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-ci ildə yazılmasına baxmayaraq bu gün də aktualdır.

Birinci hissə

Conatan Swift
QULLİVERİN SƏYAHƏTİ

Qanun Nəşriyyatı, 2013
“Əli və Nino” Nəşriyyatı, 2013
312 səhifə. 1000 tiraj

Tərcümə edən: Mikayıł Rzaquluzadə

Korrektorlar: Anar Gərəyli
Sona Əliyeva

Rəssam: N.Rəhimov

ISBN 978-9952-26-552-1

© “Qanun” Nəşriyyatı, 2013
© “Əli və Nino” Nəşriyyatı, 2013
© Gənclik, 1983

Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az

“Əli və Nino” Nəşriyyatı
Bakı, Azərbaycan
Z.Təğıyev, 19
Tel.: (+994 12) 493 04 12
e-mail: info@alinino.az
www.alinino.az

LİLİPUTSTANA SƏYAHƏT



BİRİNCİ FƏSİL

Müəllifin özü və ailəsi haqqında bəzi məlumat verməsi. Səyahətə ilk həvəsi. Gəminin falakatə düşçə olması, müəllifin isə üzə-üzə xilas olub, sağ-salamat liliptülər ölkəsinin sahilərinə yetişməsi. Onu əsir edib ölkənin içərilərinə aparmaları.

Mən Nottingempşirdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi. On dörd yaşım tamam olanda, atam məni İmanyuelin Kembridcəki kollecinə göndərdi. Orada üç il qalıb elmləri cidd-cəhdə öyrəndim. Məni kollecədə daha artıq saxlamaq üçün atamın pulu olmadıqdan, kollecən çıxarıb, Londonun görkəmli hakimi mister Cems Betsin yanına şagird qoydu. Dörd il onun yanında qaldım. Atam mənə aradı, səfər pul göndərdi. Mən bu pulların hamisini gəmi səfərlərinə aid bilikləri və riyaziyyatın başqa sahələrini öyrənmək üçün xərclayırdım. Bu elmlər səyahət zamanı hər bir vaxt mənə lazım ola bilərdi. İnanırdım ki, bəxtim məni gələcəkdə səyahətçi edəcək. Mən mister Betsdən ayrılib Nottinghempşirə, evə qayıtdım. Atamın, əmim Consun və başqa qohumlarının köməyiil qırx funta qədər pul yiğə bildim, təhsilimi davam etdirmək məqsədiə Leydenə getməyi qərara aldım. Qohumlarım hər il mənə otuz funt pul göndərəcəklərini vəd etdilər. Mən Leydəndə iki il yeddi ay ərzində tibb elmini öyrəndim. Bilirdim ki, bu elm uzaq səyahətlərdə mənə lazım olacaq.

Leydəndən qayıtdıqdan sonra xeyirxah müəllimim mister Betsin köməyiil "Qaranquş" adlı bir gəmida carrahlıq vəzifəsinə qəbul olundum. Bu gəminin kapitanı Eybreq Penell idti. Mən bu gəmidə üç il yarım işladım. Levanta və başqa ölkələrə bir neçə dəfə səyahətə getdim. Vətəna qayıtdıqdan sonra köçüb Londonda yaşamağı qərara aldim. Mister Bets mənim bu qərarımı çox bayındı və bir neçə xəstəni müalicə üçün yanına göndərdi. Mən Old-Curi küçəsində kiçik bir evin bir hissəsini kiraya etdim və dostlarının məsləhətli Nyugetstridə corablıq edən mister Edmond Bertonun ikinci qızı miss Meri Bertonla evləndim. Qız üçün cehiz olaraq, dörd yüz funt pul aldim.

İki il sonra mənim xeyirxah müəllimim Bets vəfat etdi. Qazancım xeyli azaldi. Dostlarım az idi, peşə yoldaşlarının pis hərəkətlərini təkrar etmək isə mənə ar galırdı. Odur ki, aradımla və bəzi tanışlımla məsləhətləşib, yenə də dənizçiliyə getmək qərərini goldım. Altı il ərzində gəmidə cərrahlıq etdim, iki dəfə iş yerimi dəyişib, müxtəlif gəmilərdə işladım; Şərqi və Qərbi Hindistana bir neçə dəfə səyahətə yollandım. Bu vəzifədə işləyən zaman öz işlərimi bir qədər düzəltdim.

Mən səfərə çıxanda, özümlə xeyli kitab götürərdim; boş vaxtlarında qədim və yeni dövrün ən yaxşı yazıçılarının əsərlərini oxuyardım. Sahilə çıxandan isə yerli əhalinin adət-ənənələrinə göz yetirib, onların dillərini öyrənərdim. Yaddaşım yaxşı olduğu üçün buna asanlıqla nail ola bilirdim.

Mənim bu səyahətlərimdən sonuncusu o qədər də müvəffəqiyətli olmadı. Dəniz məni usandırmışdı. Ona görə də evdə, arvad-uşağının yanında qalmağı qərara aldım. Mən dənizçilər arasında işləmək ümidiə, Old-Curidən Feqter-Leyna, oradan da Uoppinqə köydüm: ancəq mənim bu ümidiim boşça çıxdı. Üç il əbas yerə gözlədikdən sonra, axırdı "Antilopa" gəmisinin sahibi kapitan Vilyam Priçardin Cənub dənizinə¹ səfərə çıxməq barəsindəki əlverişli töklifini qəbul etdim.

¹ Cənub dənizi – Sakit okeanın Cənub hissəsinin qədim adı

Gəmimiz 1699-cu il mayın 4-də Bristoldan çıxb, yola düşdü. Səyahətimiz başlanğıcdan çox yaxşı oldu.

Səmi küləkləri sürətlə irəliyə getməyimizə kömək etdiyindən, tezliklə Şərqi Hindistana istiqamət alıq. Elə bu vaxt dəhşətli bir firtına başladı. Tufan bizi Vandimen Torpağundan¹ şimal-qırba apardı. Biz indi 30°² cənub en dairələrində idik. Gəmi heyatindən on iki nəfəri haddindən artıq yorgunluqdan və yeməyin pisliyindən ölmüş, qalanları isə tamamilə taqədən düşmüşdülər. Noyabrın 5-də (o yerlərdə yay fəslü bu zaman başlanır) güclü külək bizi irəliyə doğru qovurdu; qatı duman vardi; birdən-birə gəmidən yarım kabeltov² məsafədə sualtı qayalar göründü. Külək dəhşətlə coşaraq, gəmini alıb qayalara doğru apardı, bir tədbir görməyə vaxt qalmamışdı. Gəmi qayalara çırıldı və həmin dəqiqə parçalandı.

Gəmi heyatindən altı nəfəri, o cümlədən də mən, qayığı suya saldıq və gəmidən uzaqlaşaraq qayalara tərəf getdik. Mənim hesabımı görə biz avar çəkərək, ancaq üç mil³ qədər yol getmişdik. Son günlər hamımız gəmidə çox işləmiş olduğumuzdan, indi daha avar çəkməyə gücümüz çatmadı. Avarları atıb, özümüzü dalğaların ixtiyarına verdik. Yarım saat sonra şimaldan əsən qasırğa qayığımızı çevirdi. Qayıda olan, həbelə gəmidə qalan və xilas olmaq üçün qayaya göz diken yoldaşlarının başlarına na gəldiyini bilmirəm. Güman edirəm ki, onlar hamisi hələk oldular.

Suya düşdükdən sonra özümüz küləyin və cərəyanın ixtiyarına buraxıb hara gəldi üzüməyə başladım. Ayağımın suyun dibinə çatıb-çatmadığını bir neçə dəfə yoxladım. Nəhayət, tamamilə gücdən düşdüm və daha dalğalarla mübariza edə bilmədim, elə bu zaman ayağımın torpağı toxunduğu hiss etdim.

¹ Tasmaniya adasının keçmiş adıdır. Avstraliyanın cənub-şərqindədir.

² Ingiltərədə dəniz uzunluq ölçüsündür. Bir kabeltov 183 metrdir.

³ On kabeltova bərabər olan dəniz mili nəzərdə tutulur.

Bu vaxt fırtına da xeyli sakitləşməyə başladı. Suyun dibi o qədər eniş idi ki, mən birtəhər yol tapıb, sahilə çıxa bilmək üçün düz bir mil qədər suyun içində gəzməli oldum. Yəqin ki, axşam saat səkkizə yaxın idi. Sahila çıxdıqdan sonra ölkənin içərisinə doğru yarım mil qədər getdim, ancaq heç yerdə nə bir ev, nə da adam izi görə bildim. Yorğunluqdan, istidən və gəmidən ayrılrak içidiyim yarım pinta¹ arağı tasılarından məni yuxu basırdı. Yumşaq və alçaq otun üstündə uzandı. Məni elə bərk yuxu apardı ki, heç ömründə belə yatmamışdım.

Mənim hesabımı görə yuxuladığım aži doqquz saat olardı; çünkü mən aylında, artıq hava işıqlaşmışdı. Qalxmaq istədimə də, ancaq yerimdən tərpənə bilmədim. Əllərimi və ayaqlarımı, uzun və sıx saçlarımı möhkəməcə yərə bağlaşmışdır. Özüm də arxası üstə uzanaraq qalmışdım. Bununla bərabər hiss edirdim ki, qoltuğumun altından tutmuş ta ombama qədər bütün bədənim incə iplirlə sarılmışdı. Mən yalnız yuxarı baxa bilirdim; gün də qızımağa başlayırdı, onun işığı gözlərimi qamaşdırırdı. Mən qarmaqarışq səsər eşidirdim, amma dali üstə uzandığım üçün buludlardan başqa heç şey görə bilmirdim.

Bir az sonra hiss etdim ki, canlı bir şey sol qızımdan başlayaraq, üzüyxuarı-döşümə doğru hərəkət edir və çənəmə yaxınlaşır. Gözlərimi aşağı endirib baxanda bir adam gördüm, onun boyu altı düyməndən artıq olmazdı, əlinde yay və ox var idi, qızımdan isə oxqabı asılmışdı. Onun ardınca aži qırxa qədər belə xırda adəmin hərəkət etdiyini duydum. Təəccübədən elə bərk qışqırdım ki, onlar mənim üzərimdən yərə atıldılar, bunun nəticəsində də bəziləri azıldı. Amma tezliklə qayıdış gəldilər. Onlardan bir qoçağı cürət edib üzümə lap yaxınlaşdı. Belə ki, onu başdan-ayağa görə bildim. O, təəccübünə bildirmək üçün əlini yuxarı qaldırdı, gözlərini bəraltdı və cingiltili səsələ qiyıa çəkib dedi: "Gekina dequ!"

¹ Pinta – yarım litr yaxın ingilis maye ölçüsü

O biriləri də həmin sözləri bir neçə dəfə təkrar etdilər. Mən o zaman hələ bunun nə olduğunu bilmirdim.

Öxucu asanlıqla gözünün qabağına gətirə bilər ki, bütün bu müddətdə mən çox narahat bir vəziyyətdə uzanmışdım. Axır ki, bir qədər güc vurub, sol qoluma sarılmış ipləri qırdım və onların bağlandıqları payaları dartib çıxara bildim. Əlimi gözlərimin üstüնə apardım və məni sarımaq üçün onların nə hiylə işlətdiklərini ancaq indi başa düşdüm.

Mən kəskin bir hərəkətlə başımı tərpətdim. Bu hərəkətdən başım bark incitdişə də, ancaq saçlarımı sol tərəfdən bənd edən ipler bir qədər boşaldı. İndi mən başımı iki düym qədər sağ tərəfə çeviro bilirdim. Ancaq bu xırda məxlular yenə də qaçırdılar, mən onlardan birini də tutmağa macal tapmadım.

Bundan sonra qulaqbatarıcı bir çox səslər eşitdim. Bu səslər kəsildikdən sonra bir nəfər bərkdən çıçırdı: "Tolqo fonak!". Həmin dəqiqliyə yüzdən artıq oxun sol qoluma sancıldığını duydum. Bu oxlar manı iynə kimi sancırdı. Həmin saat yenidən üzərimə oxlar yağımağa başladı. Bizdə - Avropada bombaları havaya atdıqları kimi, indi onlar da oxlarını havaya atırdılar. Belə güman edirəm ki, mənim bədənimə (bunu özüm hiss etmirdimə də) ox dolu kimi yağırdı. Oxlarin bir neçəsi üzümə dəydi. Mən tələsik əlimi üzümə tutdum. Ağrıdan və qazabdan ufuldamaga başlayıb, xilas olmaq üçün yenə də cəhd etdim. Amma onlar əvvəlkina nisbətən indi daha çox ox yağıdırırdılar. Bəziləri nizələrinə böyrümə soxmağá başladılar. Ancaq xoşbaxlıkdən əynimdəki gödəkçə camış dərisindən olduğu üçün bu nizələr onu dalib keçə bilmədi.

Mən bu fikrə gəldim ki, axşam düşənə kimi sakit uzanmağım daha yaxşıdır. Qaranlıqla sol əlimin köməyiə özümü xilas etmək mənim üçün çox da çətin olmazdı. Mən tamamilə haqlı olaraq düşünürdüm ki, əgər bu ölkənin bütün əhalisi mənim indi gördüyüüm boyda adamlardan ibarətdirsə, bun-

lar mənim üstümə nə qədər qoşun göndərsələr, öhdələrindən galə bilərem.

Amma mənim görəcək günlərim varmış! Bu adamlar mənim sakit uzandığımı görüb, ox atmaqdan əl çəkdilər. Ancaq səs-küydən başa düşdüm ki, onların sayı daha da artıb. Sağdan, lap qulağımın dibindən tiqqılı golirdi, ele bil ki, yaxında nə isə tikirdilər. Bu tiqqılı bir saatdan artıq çəkdi. Böyük çətinliklə başımı səs golən tərəfə çevirdim, özümündən dörd yard¹ aralı, təxminən bir fut yarım hündürlüyündə bir kürsü qurulduğunu gördüm. Bu kürsünün üstündə yerli əhalidən üç-dörd nəfəri otura bilərdi. Onlardan, deyəsan, ayan olan birisi, yanınca üç nəfərdən ibarət maiyyatlı həmin kürsüyə çıxdı və üzünü mənə tutub, uzun bir nitq söylədi. Mən bu nitqdən heç bir söz də başa düşmədim.

Bunu da qeyd etməliyəm ki, həmin ayan danışmağa başlamazdan əvvəl üç dəfə "Lenqro degil san!" – deyə qışkırdı. Bu sözləri eşidən kimi, yerlilərdən əlli nəfəri həmin dəqiqli mənə yaxınlaşıb, sol tərəfdən saçlarımı bənd edən ipləri kəsdiłər. Beləliklə, mən başımı sağ tərəfə çevirib, danışan adamın zahiri görünüşünə və hərəkətlərinə diqqətlə baxa bildim.

Bu adama zahiri görünüşündən qırx yaş vermək olardı. O, boyca yoldaşlarından xeyli uca idi. Yanındakılardan biri mənim orta barmağımdan bir azca uzun olardı. O, ayanın uzun atəyindən tutmuşdu. Yəqin ki, bu onun atəktutdan nökəri idi. İki nəfər də hərosi onun bir tərəfində durmuşdu. O, əsl natiq kimi danışındı. Onun nitqinin bəzi yerlərində hədə, bəzi yerlərində vəd, mərhəmət və iltifat hiss olunurdu. Mən qısa cavab verdim, ancaq itaətkar bir halda danışıb, sözümün axırında sol əlimi və gözlərimi günəşə doğru qaldırdım, sanki onu şahid çağırırdım. Mən lap acıñdan ölürdüm (axırıncı dəfə gəmida, falakətdən bir neçə saat əvvəl yeməsdim),

¹ Yard – 91,4 santimetre bərabərdir.

odur ki, səbər edə bilməyib, ədəbsizliklə də olsa, dəqiqəbaşı barmağımı ağızma tərəf aparıb, yemək istədiyimi bildirirdim.

Qurqo (sonralar öyrəndim ki, burada ayanları belə adlandıırlar) mənim fikrimi çox yaxşı başa düşmüdü. O, kürsüden endi, böyürlərimə bir neçə nərdivan qoyulmasını əmr etdi. Yüzdən artıq yerli əllərində cürbəcür yeməklərlə dolu səbətlər, nərdivanlara dırmaşıb, ağızma tərəf yönəldi.

Padşaha mənim barəmdə məlumat çatan kimi, o yeməkləri buraya gətirmək əmri veribmiş. Yeməklər cürbəcür heyvanların ətindən hazırlanmışdı, amma mən ətlərin tamından bunların hansı heyvan olduğunu təyin edə bilmədim. Ətlərin arasında bud atı, can atı, döş atı var idi. Bunlar zahirdən qoyun ətinə bənzəyirdi. Amma bu ət parçaları torağay qanadlarından da kiçik idi. Mən onların ikisini-üçünü birdən ağızma qoyub, hər biri tufəng gülləsindən böyük olmayan üç çörəklə bir yerdə yeyirdim. Bu xirdaca adamlar mənə çox cidd-cəhd ilə qulluq edirdilər. Mənim boyuma və iştahama təccübələrini min cür işarələrə bildirirdilər.

Mən doyduqdan sonra işarə ilə içki istədim. Bunlar zi-rok və qanacaqlı adamlar idi. Yediklərimin miqdərindən başa düşmüdürlər ki, məni az şəyə doydura bilməyəcəklər. Odur ki, onlar çox böyük məhərətlə, iplərin köməyiylə, ən böyük çölləklərdən birini mənim üstümə qaldırbı əlimə sarı diyirlətdilər və qapığını vurub çıxardılar. Çəlləkdəki çıxır yarımlı pintadan çox olmazdı. Mən onu birnəfəsa içdim. Çaxır yüngül Burqund şərabını xatırladırdı, amma çox dadlı idi. Onlar mənim üçün ikinci çəlliyi gətirdilər. Mən onu da əvvəlki qayda ilə içdim və işarə ilə yenə də çıxır istədim, ancaq daha çıxırları yox idi.

Mənim bu ocaib hərəkətlərim bu xirdaca adamları heyran etmişdi. Onlar sevindiklərindən sinəmin üstündə atılıb-düşür və öz ilk nidalarını dalbadal təkrar edib çığırıldılardı: "Gekina dequ!". Onlar işarələrlə məni başa saldılar ki, çəlləklərin hə-

ikisini yerə tullayıb. Amma əvvəlcədən uca səslə "Boraç mivola!" – deyə aşağıda dayananları xəbərdar etdilər ki, onlar kənarə çəkilsinlər. Çəlləklər göydə oynadıqda, hamı bir səsə çığrırdı – "Gekina dequ!"

Doğrusu, onlar mənim sinəmin üstündə o baş-bu başa gəzişərkən, bir neçə dəfə ağlıma belə bir fikir gəldi ki, heç olmasa alıma keçən qırx-əlli nəfərini tutub yerə çırpmış. Ancaq iki səbəbə görə özümü saxladım; əvvəla, bütün çəkdiklərimi yadına saldım və düşündüm ki, onlar mənə daha artıq pislik edə bilərlər. Bir də ki, mən onlara sədaqətlə söz vermİŞ və öz itaətkarlığını izah etmişdim, - beləliklə, mən bu fikirdən daşıdım. Bundan başqa mənim üçün xərc çəkib belə yaxşı bir qonaqlıq düzəldən xalqın qonaqpərvərliyinə qarşı özümü minnətdar hesab edirdim.

Hər halda bu xirdaca məxluqların cürətinə baxdıqca, doymaq bilmirdim. Yəqin ki, mən bunların gözünə çox nəhəng bir məxluq kimi görünürdüm, amma onlar cürətlə mənim üstümə çıxıb, bütün bədənimdə gəzisiş, bir əlimin açıq olduğunu heç vəclarınə də almırıdlar.

Bir qədər sonra mənim qarşısında yüksək mənsəb sahibi olan bir şəxs galib durdu: bu, əlahəzrət imperatorun elçisi idi. Səfir həzrətləri ayaqlarının üstünə çıxıb, çoxlu əyan-əşrəf ilə birlikdə üzümə doğru yonəldi. O, imperator möhürü ilə möhürlənmiş etimadnaməsinin¹ gözümün önünə tutaraq, mənə təqdim etdi və nitq söylədi. Elçi on dəqiqə danışdı, onun danışığında qəzəb əlaməti yox idi. Amma görkəmi qötü və iradəli idi. Bu vaxt o, əliylə tez-tez uzaqda haranı işə göstərdi. Sonradan öyrəndim ki, o, əlahəzrətin və dövlət şurasının məni burdan yarımlı məsafədə olan paytaxta aparmaq haqqında qərarı barəsində danışmışı.

¹ Etimadnamə - xarici ölkəyə diplomatik nümayəndənin təyin edilməsini bildirən sənəd

Onun nitqinin cavabında mən də bir neçə söz dedim, amma bunları başa düşən olmadı. Mən işarələrlə danışmamı oldum. Mən açıq əlimlə o biri bağlı olımı, sonra da başıma və bədənimə işara etdim və bununla da azad olmaq istədiyimi bildirdim. Görünür zati-alılər bu işarələrin mənəsinə yaxşı başa düşmüşdülər, çünki o başını mənfi mənənə yırğaladı və işarələrlə mənə bildirdi ki, mən bir əsir kimi aparacaqlar. Bununla bərabər, o mənimlə yaxşı rəftar olunacağıni da başa saldı.

Bu zaman mən yenə bədənimə sarılmış bağları dartib qırmaq fikrinə düşdüm. Əlimin və üzümün dərisinə dəymış oxların törətdiyi suluqların ağrısı mənə bu fikirdən daşındırdı. Həm də gördüm ki, düşmənlərimin sayı getdikcə daha da artır. Buna görə, işarələrlə başa saldım ki, mənimlə istədikləri kimi rəftar edə bilərlər. Bundan sonra qurqo və onu ötürənlər mənənə çox hörmətələ baş əyib, xeyli şad halda çəkilib getdilər.

Cox keçmədi ki, fərahlı bir səs-küy qopdu. Bu səslərin içorisində: "Peplom selan" sözləri tez-tez təkrar olunurdu. Birdən keşiyimi çəkən yerli dəstələrin mənə sol tərəfdən bağlanmış ipləri boşaltdıqlarını hiss etdim. Belə ki, artıq sağ böyüm üstə çevrilə bilirdim. Onlar hələ əvvəlcədən mənim əllərimə və üzümə xoş atırlı bir məlhəm sürtməşdülər; bu məlhəm oxların törətdiyi göynədici ağrını o saat kəsmişdi. Özümü rahat hiss etdim və mən yuxu apardı. Sonradan mənə dedilər ki, səkkiz saata qədər yatmışam. Bu heç də təəccübülu deyildi. Çünki imperatorun əmrinə görə, həkimlər çəlləklərdəki şərəba yuxu dərmanı qatmışdır.

Yəqin ki, əhvalat belə olubmus: mənim barəmdə imperatora məlumat çatan kimi, o, şura ilə məsləhətləşib mənə təcili surətdə möhkəm sariyib bağlamağı əmr edibmiş (bu əmri gecə mən yatdığını zaman yerinə yetirmişdilər). Eləcə də əmr edibmiş ki, yuxudan ayıldıqda, mən yedirib-içərsinlər və paytaxta aparmaq üçün maşın hazırlasınlar.

İlk görüşdə belə bir qərar çox cəsarətli və təhlükəli görünə bilər. Mən əminəm ki, Avropa padşahlarından heç biri belə etməzdilər.

Ancaq fikrimcə imperatorun əmri nə qədər ağılli idisə, bir o qədər də mərhəməti idi. Tutaq ki, mən yuxuda olduğum zaman, bu adamlar məni öldürmək fikrinə düşyədilər. Onların ilk hücumunda, əlbəttə, mən ağrı hiss edib yuxudan aylacaqdım. Elə bərk qəzəblənəcəkdim ki, bir anda ipləri dartib qıracaq və onların üstündə hückum edəcəkdir. Tamamilə ayındır ki, o zaman onları məndən heç bir aman gözləyə bilməzdilər.

Bu adamlar çox yaxşı riyaziyyatçı idilər və elmin maşhur himayəçisi olan imperatorun təşviqi və köməyi sayəsində, mexanika sahəsində böyük müvəffəqiyətlər qazanmışdır. Böyük tirləri və başqa ağır şeyləri daşımaq üçün imperatorun sərəncamında cürbəcür və növbənöv çarxlı maşınlar var idi. Burada, tikintidə işlənən ağaclar bitən yerdə, uzunluğu doqquz futa qədər olan çox böyük hərbi gəmilər hazırlanırlar. Sonra gəmiləri bu maşınların üstünə qaldırıb, dəniz sahilinə aparırlar.

Beş yüz nəfər xarrat və mühəndisə tapşırılıbmış ki, təcili surətdə belə maşınlardan ən böyüünü hazırlasınlar. Əmr ən qisa müddətdə yerinə yetirilibmiş. Mənim sahili çıxmışdan heç dörd saat keçməmiş, bu maşını mənim dalımcı gəndəribilmiş. Maşının mənim olduğum yerə gəlməsini xalq sevinci qışqırıqlarla qarşılıyordı. Bu maşın yerdən üç düym hündürlüyündə, yeddi fut uzunluğunda və dörd fut enliyində, iyirmi iki çarx üzərində qoyulmuş bir taxta meydanda ididi. Onu çəkib mənim yanında, bədənimə paralel halda saxlamışdilar.

Əsas çatınlık məni qaldırıb bu maşına qoymaqdan ibarət idi. Bu məqsədlə yerə hər biri bir fut hündürlüyündə səksən dirək basdırılmışdır, sonra fəhlələr mənim boynumu, əllərimi, bədənimə və ayaqlarımı uclarında qarماq olan çoxlu iplə

bağlamış, bu qarmaqlara ciya yoğunluqda möhkəm kəndirlər taxıb, onları dirəklərin ucundakı qarqaralardan keçirmişdilər. Doqquz yüz nəfər ən güclü fəhlə kəndirləri dartaşağa başlamış və beləliklə, üç saatdan da az bir müddətdə mənə arabaya qaldırıb, orada möhkəmcə sarılmışdır.

Bunun hamisini mənə sonra naşıl etdilər. Yuxu dərmanı sayəsində mən dərin yuxuya getdiyimdən bunların heç birini hiss etməmişdim.

Məni, əvvəlcə söylədiyim kimi, yarım mil məsafədə olan paytaxta aparmaq üçün saray tövlələrindən hər biri dörd yarım düym hündürlüyündə min beş yüz ən böyük at gətirmək lazımlı galibmiş.

Məni qoriba bir hadisə yuxudan ayıldığın zaman, düz dörd saatlıq yol getmişdik. Araba yolda xarab olduğundan, təmir üçün dayanmışdı. Bundan istifadə edərək, iki ya üç nəfər yerli gənc mənim yatmış halda necə göründüyümə tamaşa etmək üçün arabaya qalxır, yavaş-yavaş üzünü üzümə yaxınlaşdırır. Onlardan qvardiya zabiti olan birisi nizənin ucunu burnumun sol deşiyinə soxur.

Bu, saman çöpü kimi burnumu qıcıqlandırır və mən asqırıb yuxudan oyanıram. Qoçaqlar yavaşça əkilirlər. Mən nə üçün qəflətən yuxudan ayıldığımı ancaq üç həftədən sonra bildim.

Bütün günü yolda keçirdim. Gecələmək üçün durduğumuz yerdə mənim arabamın dövrüsində beş yüzə qədər qvardiyaçı keşik çökirdi. Onların yarısı məşəl yandırıb gəzdirirdi, qalanları isə əllərindəki yay və oxla hazır dayanmışdılar. Əgər mənaya qalxmaq istəsəydim, o dəqiqə mənə ox yağıdıracaqdılar.

Gün doğar-doğmaz, biz təzədən yola düşdük və günortaya yaxın şəhər darvazalarından iki yüz yard məsafəyə çatdıq. İmperator saray əyanlarının hamisi ilə birlikdə bizim qabağımıza çıxdı. Amma böyük mənsəb sahiblərinin hamisi əlahəzərətin mənim üzərimə çıxmışla, öz ali vücudunu təhlükəyə qoymasına qotı surətdə mane olmuşdular.

Araba bütün krallıqda ən böyük bina sayılan qədim məbədin qarşısında durdu. Bir neçə il bundan əvvəl burada dəhəştli bir qəti baş vermişdi. Yerli əhali çox dindar olduğundan, məbədi ləkələnmış hesab edir və daha bura gəlmirdi. Məbədi bağlaşmış, bəzək avadanlığını boşaltmışdilar; o zamandan bəri ora boş qalmışdı. Məni həmin bu məbəddə yerləşdirməyi qərara almışdilar.

Bu binanın şimala açılan qapısının hündürlüyü dörd futa, eni isə iki futa qədər idi; belə ki, mən buradan asanlıqla keçə bilərdim. Qapının hər iki tərəfində yerdən cəmi altı fut hündürlüyündə iki pəncərə vardi. Saray dəmirçiləri, Avropa qadınlarının saat zəncirləri yoğunluğunda olan doxsan bir zənciri sol pəncərədən keçirərək, mənim sol ayağımı otuz altı asma qifil ilə bənd etdilər. Böyük yoluñ o biri tayında, bu məbədin lap qarşısında hündürlüyü beş futdan az olmayan bir bürç vardi. İmperator mənə yaxşı tamaşa etmək üçün baş əyanlarının müşayiətilə həmin bürçə çıxdı. Xüsusi hesablamənin göstərdiyinə görə, yüz mindən artıq şəhər camaati məni görmək üçün məbədin dövrasına yığışmışdı. Zənnimcə, onlardan azy on min nəfəri mənim üzərimə çıxmışdı. Amma tezliklə bir əmr verildi, bu əmər görə, mənim üzərimə çıxməq ölüm cazası hədəsilə qadağan edilmişdi.

Dəmirçilər öz işlərini bitirdikdən sonra, məni saridiqları ipləri kəsdiłər və mən ömrümdə duymadığım böyük bir kədərlərə ayağa qalxdım.

Mənim ayağa qalxıb yeridiyimi görən izdihamın təəccüb və səs-küyünü təsvir etmək mümkün deyil. Mənim bağlılığım zəncirin uzunluğu iki yarda yaxın idi, odur ki, mən bir yarımdairə halında var-gəl etməkdən başqa, sürünbə məbədin içinə girmək və əl-ayağımı uzadıb yatmaq imkanına malik idim.

İKİNCİ FƏSİL

Liliputlar imperatorunun xeyli şayla birlikdə müellifin yanına galması. Imperatorun zahiri görünüşüdür və paltaların təsviri. Liliputlارın dilini müellif öyrətmək haqqında alımların tapşırıq almaları. Müallifin öz müləyim davranışı ilə imperatorun mərhəmətini qazanması. Müellifin ciblərinin atxarılması. Onun qılıncı və tapşınçlarının alınması.

Mən ayağa qalxb ətrafi gözdən keçirdim. Boynuma məlmaliyam ki, heç vaxt bu qədər əyləncəli və maraqlı bir mənzərə görməmişdim. Ətraf başdan-başa bağlıq idi: hər biri qırx futdan artıq olmayan çəpərlənmiş tarlalar çiçək ləklərinə oxşayırdı. Bu tarlalardan sonra yarım stanq sahəsi olan meşəliklər başlayırdı. Ən hündür ağac, mənim fikrimcə, yeddi futdan uca olmazdı. Söл tərəfdə səhnə dekorasiyasına oxşayan şəhər yerləşmişdi.

Mən bu qeyri-adı mənzərəni seyr etdiyim zaman, imperator bürçdən enib, at üstündə mənə səri goldi. Belə bir cəsarət ona az qala baha oturacaqdı. At məni görən kimi diksində və şəhər qalxdı, yəqin o, üzərinə bir dağ gəldiyini zənn etmişdi. Imperator əla minici olduğu üçün özünü yəhərdə saxlaya bildi. Bu zaman xoşbəxtlikdən nökərlər onun köməyinə yetişdilər. Onlar ürkmiş atın yüyənindən tutdular və əlahəzərətin atdan düşməsinə kömək etdilər. Imperator tamamilə sakit idi. O,

paltalarını səliqəyə saldıqdan sonra hər tərəfdən mənə diqqətlə tamaşa etməyə başladı. Hazır durub əmr gözləyən aşpzadılara və saray işçilərinə buyurdu ki, mənə yemək-icmək gətirsinlər. Onlar yemək və şərab dolu arabaları əlim çata bilən masafaya sürüb gətirdilər. Mən onları götürüb çox tez boşaldım. İyirmi arabada yemək, on arabada isə içki vardi. Ərzaqla dolu hər bir arabanı iki və ya üç uduma boşaldırdım. Şərabla gəlinçə, gildən hazırlanmış hər on qabın içindəkini bir qaba boşaldıb, bircə dəfəyə başına çakırdım; mən qalan şərabı da bu sayaq içdim.

İmperatorun arvadı, gənc şahzadələr və şahzadə xanumlar saray qadınları ilə birlikdə kənarda düzənləşmiş qoltuqlu kürsülərdə oturmışdalar; ancaq atın başına gələn macəradan sonra onların hamısı qalxb imperatorun yanına gəldilər.

İndi mən əlahəzərətin zahiri görünüşünü təsvir etməyə çalışacağam. O öz saray adamlarından mənim dırnağım qədər hündürdü; bu səbəbdən ətrafdakular ona qarşı qorxu qarşıq bir ehtiram hissə duyurdular. Onun üzünün cizgiləri ciddi və mərdana idi; dodaqları azca qatlanmışdı; burnu qartal dimdiyinə bənzəyirdi; üzünün rəngi boğunuq idi, qaməti düz, əl-ayağı qəşəng, hərəkətləri zərif, boy-buxunu əzəmətli idi.¹ Imperator çox da cavan deyildi, onun iyirmi səkkiz yaş doqquz ayı olmasına baxmayaraq², yeddi il idi ki, müvəffəqiyətlə padşahlıq edirdi. Əlahəzərətə yaxşı baxa bilmək üçün böyrü üstə uzandırm, belə ki, biz üz-üzə dayandıq. O məndən cəmisi üç yاردlıq məsafədə durmuşdu. Sonralar onu dəfələrlə əlimə aldigim üçün onu təsvir etməkdə səhvim ola bilmədim.

¹ Müellifin fikrinə. Liliputstanın kralı 1714-cü ildən 1727-ci iladək hakimiyyət başında olmuş İngiltərə kralı I Georgu xatırlatılmış idi. Swift ehtiyat edərək, liliput kralının kifir və alçaq boylu Georga zahiran bənzətməyə çalış etməmiş, lakin Georgun xasiyyətinin bəzi cəhətlərini liliput kralında canlandırmışdır. I Georg kimi, liliput kralı da çox xəsis göstərilir və dövlətin qeydindən qalmalıqla əlaqadər olan bütün işləri asında öz nازırlarına etibar edərək, ölkənin idarə edilməsi işlərinə, demək olar ki, heç qarışmır.

² Swift bununla xüsusü olaraq göstərmək istəyir ki, liliputların ömrü adı insanların ömründən dəha qıсадır.

İmperatorun paltarı çox sadə idi, Avropa ilə Şərqi səliqəsi biçimində tikilmişdi; başında qızıldan yüngül bir dəbilqə vardı; bu dəbilqə qiymətli daşlarla bəzəmiş və təpəsinə ləlek taxılmışdı. İmperator zənciri qıracağımdan qorxub, hər ehtimala qarşı hazır olmaq üçün sıyrılmış qılıncını əlində tutmuşdu. Qılıncın uzunluğu üç düym idi, qızıldan olan dəstəsi və qını brilyant ilə bəzənmişdi. Əlahəzərotnı səsi cingüllü, təmiz və anlaşıqlı olduğu üçün ayaq üstündə olduğum halda da onun danışığını yaxşı eşidə bilirdim.

Qadınlar və saray adamları çox yaxşı geyinmişdilər. Bu əlvan izdiham uzaqdan qızıl və gümüşlə işlənmiş¹, torpağa sərilmis rəngbərəng tumana bənzəyirdi.

Əlahəzərot imperator mənə tez-tez suullar verirdi. Ancaq biz bir-birimizə dediyimiz sözlərdən bircə kəlmə də başa düşmürdük. Onda imperator əyanların sırasında olan ruhanilərə və hüquqsunaşılara (onları mən geyimlərinə görə tanıdım) əmr etdi ki, mənimlə danışınlar. Mən də bildiyim bütün dillərdə: almanca, hollandca, latinca, fransızca, ispanca, italyanca danışmağa başladımsa da, bu təşəbbüslerim heç bir nəticə vermədi.

İki saatdan sonra saray adamları getdilər, məni isə yaxınlaşmağa inadla çalışan qara camaatın qızəbli hərkətindən və kobuduqlarından qorumaq üçün keşikçi dəstələrinin nəzarəti altında qoydular. Mən evimin qabağında, torpağın üstündə oturduğum zaman, bəziləri o dərəcə həyasızlıq etdilər ki, mənə bir neçə ox da atdırılar. Oxlardan biri az qala sol gözümə dəyəcəkdi.

Bu ədabsizlikdən hirslenmiş qoşun böyüyü əmretdi ki, mənə ox atanlardan altı nəfərini tutsunlar. Onları cazalandırmaq

üçün mənim özümə vermələrini buyurdu. Əsgərlər şüluq səlanları nizələrinin küt ucu ilə qovub mənə sari gətirdilər. Mən onların hamısını sağ olımla qamarladım, beş nəfərini kamzolu mun cibinə qoydum, altıncı isə götürüb ağızma yaxınlaşdırırdım və özümə elə göstərdim ki, guya onu diri-diriyemək istəyirəm. Yazıq dəhsətlə zingildə, qoşun rəisi və zabitlər isə cib biçağımı çıxardığımı görüb bərk təşvişə düşdülər. Amma onlar tezliklə sakitləşdilər. Mən öz əsirimin üzüna mehribanlıqla baxıb, qollarına bağlanmış ipləri kasdim və ehmalca yerə qoydum. O, həmin dəqiqə qaçıb getdi. O birilərini də bir-bir növbə ilə cibimdən çıxarıb, həmin qayda ilə azad etdim. Mən keşikçilərin və kütلنən belə rəhməlliyyimdən razı qaldıqlarını gördüm. Məni incidənlərə qarşı belə mülayim rəftarım saray adamlarına, mənim xeyrimə olaraq, xoş bir təsir bağışlamışdı.

Gecə yaxınlaşdıqda, bir qədər çətinliklə də olsa, öz evimə girdim və quru yerdə uzanıb yatdım. Gecələrimi iki həftəyə qədər belə keçirdim. Sonra imperatorun xüsusi əmrilə mənim üçün döşək və sair yataq ləvazimatı hazırlanırdı. Altı yüz ədəd adı ölçüdə döşək gətirdilər və mənim evimdə işə başladılar. Yüz əlli döşəyi bir-birinə tikib, mənim enimə-uzunuma yarayan bir döşək hazırladılar. Belə döşəklərdən dördünü üstüstə qoydularsa da, yenə üzərində yatdıığım sərt daş döşəmə bir o qədər yumasılmadı. Həmin bu haqq-hesabla da yorğan, döşəkağı və örtük hazırlanmışdı ki, bu da çoxdan bəri sixintilərə öyrəşmiş bir adam üçün çox yaxşı idi.

Mənim haqqımdakı xəbər krallığa yayilar-yayılmaz, bu xəbəri eşidən varlılar, bekar və hər şeylə maraqlanan adamlar hər yerdə axışub mənə tamşa etməyə gelirdilər. Kəndlər, demək olar ki, bomboş qalmışdı, cöllərdə əkin işləri dayandırılmışdı, ev işlərində bir pozğunluq əmələ gəlməmişdi. Əlahəzərot imperatorun ağıllı sərəncamları olmasayı, bunların hamısı çox pis nəticə verə bilərdi. İmperator əmr vermişdi ki, məni

¹ Burada, Swift dövründə olan modalara işarə edilir. XVIII əsrin əvvəllərində aristokrat qadınların paltarları həddən artıq bəzək-düzəkli olardı: bu paltara qızıl və gümüş güləbətinlərdən naxış vurulur və daş-qas düzülürdü. Çox zaman belə paltar böyük bir sərvətə başa galındı.

görənlər tezliklə evlərinə qayıtsınlar. Sarayın xüsusi icazəsi olmadan, mənim evimə əlli yardımçı məsafədən yaxın gəlmək, məni təkrar görmək istəyənlərə qadağan edilmişdi. Bu sərəncam bəzi nazirlər üçün böyük galır mənbəyi olmuşdu.

Kral mənim yanından getdikdən sonra şura çağırıb, orada mənimlə necə rəftər etmək məsələsini müzakirəyə qoymuşdu. Sarayın mənimlə sonrlar yaxın dost olmuş məşhur adamlarından birindən öyrəndim ki, dövlət şurası uzun müddət müəyyən bir qərara gölə bilməmişdi. Onlar bir tərəfdən mənim zənciri qıracığımdan qorxur, o biri tərəfdən isə məni saxlamağın çox baha başa gölə biləcəyindən və mənim ölkədə acliq törənməsinə səbəb ola biləcəyimdən ehtiyat edirdilər. Şura üzvlərindən bəziləri məni acıdan, ya da zəhərlənmiş oxlarla öldürməyi təkidlə tələb edirlərmiş. Lakin bu yekəlikdə meyiin çürüyüb qoxuması paytaxtda və bütün ölkədə taun xəstəliyi törədəcəyindən qorxub, bu təklifi rədd etmişdilər.

İclasın on qızığın vaxtında şuranın getdiyi böyük salonun qapısında bir neçə zabit zahir olur; bunlardan ikisi iclasa buraxılır, bu zabitlər yuxarıda dediyimiz altı nəfər şuluqqu ilə mənim necə mülayim rəftar etdiyim haqqında ətraflı məruzə edir. Bu məruzə əlahəzrətə və bütün dövlət şurasına son dərəcə yaxşı təsir edir. İmperator tacılı suradə paytaxtin doqquz yüz yardığında yerləşən bütün kəndlərdən mənim üçün hər sahər altı öküz, qırq qoyun, müvafiq miqdarda çörək, şərab və başqa ərzağın gotirilməsini əmr edir. Bunların hamısının xərci müəyyən nürx üzrə əlahəzrətin şəxsi xəzinəsindən ödənilirdi. Qeyd etmək lazımdır ki, bu padşah əsas etibarilə öz mülklərindən gələn golirlərlə dolanır və ancaq tək-tək hallarda öz təbəələrindən maddi yardım alırı.

Bundan əlavə mənim yanımıda altı yüz adamdan ibarət qulluqçular heyəti düzəldilmişdi. Onların xərci üçün imperator xüsusi vəsait ayırmış, mənim evimin hər iki tərəfində

onlardan ötrü rahat çadırlar qurulmasını əmr etmişdi. Bundan başqa mənə yerli biçimdə paltar tikmək üçün üç yüz dərzi təhkim edildi və altı nəfər məşhur alimin mənə yerli dili öyrətmələri haqqında əmr verildi. İmperatora, saraya və qvar-diyaya aid atları mənə öyrəsdirmək məqsədilə, onlarla mənim yanımıda mümkün qədər tez-tez təlim keçmək barəsində də imperatorun əmri var idi.

Bu əmrlərin hamısı çox diqqətlə yerinə yetirildi. Mən üç həftədən sonra liliput dilini öyrənməkdə xeyli müvəffəqiyət qazandım. Bu müddət ərzində imperator tez-tez yanımı gəlməklə, məni şərəfyab edir və mənə təlim verənlərdən öz mərhəmətinə əsirgəmirdi. Biz daha bir-birimizə öz fikrimizi başa sala biliirdik. İlk öyrəndiyim sözlər, əlahəzrətin mənə azadlıq lütf etməsi barədəki arzumu ifadə edən sözler idi. Mən hər gün imperatorun hüzurunda diz çöküb, bu sözləri təkrar edirdim. Mənim xahişimə imperator bir qədər qeyri-müəyyən cavab verirdi. Zənnimcə, o deyirdi ki, mənim azad edilməyim üçün dövlət şurasının razılığı vacibdir və bir də mən hər şeydən əvvəl "lyumoz kelmin pessō deyemarlon empozo", yəni onunla və onun imperiyası ilə dinc dolanacağıma and içməliyəm. Əlavə olaraq qeyd etdi ki, mənim azad edilməyimin vaxtı var: gec-tez bu olacaqdır, ancaq onun özü və təbəələri qarşısında səbir və təvəzükkarlıqla yaxşı ad qazan-mağam məsləhətdir.

Bir dəfə imperator məndən xahiş etdi ki, aqər o öz xüsusi məmurlarına mənim üstümü axtarmaq barədə əmr verərsə, mən bunu özüm üçün həqarət saymayum. O əmindirdi ki, mən öz yanımıda silah gəzdirirəm və mənim vücudumun yekəliyinə baxanda, belə nəticə çıxarmaq olar ki, bu silah çox təhlükəli olmalıdır. Mən əlahəzrətdən bu barədə narahat ol-mamağını xahiş etdim və onun qarşısında soyunub, ciblərimi چəvrirməyə hazır olduğumu bildirdim. Bunların hamısını mən qismən sözlə, qismən də işarələrlə başa saldım. İmperator

mənə cavab verdi ki, imperiya qaydalarına görə axtarışı onun iki məmuru aparmalıdır.

O dedi ki: "Əlbətə, sizin razılıq və köməyiniz olmadan, qanunun bu tələbi yerinə yetirilə bilməz, amma mən sizin alicənəblığınız və haqparəstliyiniz barədə yüksək fikirdəyəm: odur ki, bu məmurları tam arxayınlıqla sizin ixtiyarınıza verəcəyəm. Onların sizdən alacaqları şeylər bu ölkəni tərk etdiyiniz zaman sizə qaytarılacaq, ya da bunların əvəzində sizə istədiyiniz qədər pul veriləcək".

Hər iki məmuru mən əlimə götürüb, kamzolumun cibinə qoydum. Bir cibimi yoxlayıb qurtardıqdan sonra, mən onları götürüb o biri cibimə qoydum. Mən iki saat cibimdən, bir də gizli cibimdən başqa bütün ciblərimi onlara göstərmışdım. Mənim onlara göstərdiyim ciblərimdə özümdən başqa heç kəsə lazımlı olmayan bəzi xırımlı-xırda şeylər var idi. Saat ciblərimin birində gümüş saat, o birində isə pul kisəm vardi ki, bununda içində bir neçə qızıl pul qalmışdı. Məmurlar kağız, qələm və mürəkkəb hazırlayıb, cibimdən tapdıqları şeylərin hamisini göstərən ətraflı bir siyahı tutdular.¹ Siyahı bitdiğdən sonra xahiş etdilər ki, onları yerə düşürüm. Onlar siyahını imperatora töqdim etdilər. Həmin siyahını mən sonralar ingiliscəyə tərcümə etmişdim. Bu siyahı hərbəhərf belədir:

"Nəhəng Dağ boyda Adamın ("Kuinbus Flestrin" sözlərini mən belə tərcümə edirəm) kamzolunun sağ cibini diqqətlə yoxlayaraq, biz orada ancaq böyük və kobud bir kətan parçası tapdıq; bu kətan parçası ölçüsünə görə, Siz əlahəzrətin sa-

¹ Burada gizli komitənin faaliyyətinə istehza edilir; bu komitə yakobinlərə qarşı, yəni I Georqun yuxılmasına və taxt-tac "iddiasında olan" adəmin, yəni II Yakovun oğlu, 1688-ci il inqilabı zamanında Ingiltərədən qovulmuş kral Stüartın taxt çıxarılmasına tərəfdar olanlara qarşı mübariza etmək üçün I Georqun baş naziri Robert Uolpol tərəfindən yaradılmışdı. Swift şübhəli və nadan məmurlar tərəfindən Qulliverin axtarılmasına böyük möhərətlə təsvir edir; bu məmurlar hətta tapdıqları şeylərin na üçün lazım olduğunu anlaya bilmədikləri halda da, onları öz protokollarında ətraflı təsvir edirdilər.

rayının baş mərasim salonu üçün xalı ola bilərdi. Sol cibində böyük bir gümüş sandıq var idi, bu sandığın qapığı da həmin metalddandır. Bizim - yoxlayıcıların bu sandığa gücü çatmadı. Bizim tələbimizlə Dağ boyda Adam sandığı açdı, bizlərdən biri sandığa girdi və dizə qədər naməlum bir tozun içində batdı. Bu toz havaya qalxıb, hər ikimizi bir neçə dəfə bərkdən asqırtdı.

Jiletinin sağ cibində möhkəm bir kəndirlə bir-birinə bənd edilmiş böyük bir bağlama halında nazik ağ kağızlar gördük. Vərəqələrin üzəri naməlum qara işarələrlə örtülmüşdü. Bizim acizən rayımıza görə, bu işarələr yazidən başqa bir şey ola bilməz; hərflərin hər biri əlimizin yarısı boydadır. Jiletin sol cibində xüsusi bir alət vardi. Bu alətin arxa tərəfinə vurulmuş iyirmi uzun mixçə olahozrot sarayının qarşısındaki diş-diş barını xatırladır. Bizim fikrimizcə Dağ boyda Adam bu alətlə saçlarını darayıır, ancaq bu yalnız bizim mülahizəmizdir. Biz Dağ boyda Adama suallar verib onu narahat etməkdən çökdik, çünki bir-birimizi başa salmaq bizim üçün çotinlik törədirdi.

Dağ boyda Adamın şalvarının ("ranfulo" sözünü mən belə tərcümə edirəm) sağ tərəfindəki böyük cibində içi boş olan bir dəmir sütun gördük, bu sütun adam boyda idi. Sütun bir parça bərk ağaca bənd edilmişdir, ağac bu sütündən daha da enlidir. Sütunun bir tərəfindən çox qəriba şəkildə böyük dəmir parçaları çıxmışdır, bunların nəyə lazım olduğunu biz təyin edə bilmədik. Buna bənzər bir maşın da sol cibindən tapıldı. Sağ tərəfdəki balaca cibdə ölçülü müxtəlif olan bir neçə yasti və hamar dəyirmi lövhə vardi, bunlar ağ və qırmızı metalddandır, aq lövhələrin bəzisi çox böyük və ağırdir, belə ki, biz ikilikdə onları güclü qaldırı bildik. Yəqin ki, bunlar gümüşdən hazırlanmışdır.

Sol cibində qeyri-müəyyən şəkildə olan iki adəd qara süttün gördük. Cibin dibində ayaq üstündə durduğumuz zaman əlimiz bu sütunların başına güclə çatırdı, hər sütuna polad-

dan hazırlanmış büyük bir lövhə bənd edilmişdir. Biz bunun təhlükəli bir alət olduğunu güman edib, Dağ boyda Adamdan xahiş etdi ki, bunun nəyə lazımlı olduğunu bize anlatsın. Hər iki aləti futlyardan çıxarıb dedi ki, onların ölkəsində bu alətlərin birilə saqqal qırıxlara, o birilə isə at kəsirlər.

Bunlardan başqa Dağ boyda Adamın iki cibi da var idi ki, biz ora gira bilmədik. Dağ boyda Adam bunları saat cibləri adlandırır. Bu ciblər onun şalvarının yuxarı hissəsində açılmış iki geniş yarıqdan ibarətdir ki, onun qarnı bu yarıqlara şiddətlə təzyiq edib sixir. Onun sağ cibindən böyük bir gümüş zəncir sallanır, bu zəncir əcaib bir maşına bağlanmışdır. Bu maşın onun cibinin dibində idi. Biz maşını çıxarmağı ona əmr etdi, o, kürəyə bənzər bir şey idi. Onun yarısı gümüşdən, yarısı isə naməlum şəffaf bir metaldan hazırlanmışdır. Bu kürənin şəffaf hissəsində qəribə işarələr görüb, onlara toxunmaq istədik, ancaq əlimiz şəffaf maddəyə dirəndi. Dağ boyda Adam bu maşını bizim qulağımıza yaxınlaşdırıldı və biz ardi kəsilməyən bir gurultu eşitdik. Bu gurultu su dəyirməni çarxının səsina bənzayırırdı. Fikrimizcə bu ya naməlum bir heyvandır, ya da onun ibadət etdiyi ilahi bir şeydir. Biz ikinciya daha çox inanırdıq, çünkü Dağ boyda Adam deyirdi ki, (əgər biz onun sözlərini düzgün anlamışıqsa), bu maşınla məsləhətləşməmiş o, tək-tək hallarda iş görər. Bu cismi o özünnün fal kitabı adlandırır və deyir ki, bu cisim onun həyatının hər bir addımının vaxtını göstərir. Dağ boyda Adam soldakı saat cibindən böyük bir tor çıxartdı. Bu tor, böyüklükdə bəhinqçi toruna bənzəyir, ancaq quruluşca pul kisəsi kimi açılıb-örtülsə bilir. Torun içindən bir neçə parça ağır və sarı metal tapdıq. Əgər bu saf qızıldırısa, yəqin ki, çox böyük qiymətə malikdir.

Dağ boyda Adamın ciblərinin hamısını axtardıqdan sonra onun kəmərini yoxlamağa başladıq; bu kəmər naməlum bir nəhəng heyvanın dərisindən hazırlanmışdır. Kəmərin

sol tərəfindən qılinc asılmışdır, bunun uzunluğu orta boylu adamdan beş dəfə artıqdır. Kəmərin sağ tərəfindən isə iki gözülü heybə və ya torba asılmışdır. Heybənin hər gözünü əlahəzərətin təbəələrindən üç naşarını yerləşdirmək mümkündür. Heybənin bir gözündən, hər biri bizim başımız boyda olan, xeyli yumru kürolor tapdıq. Bunlar hamısı çox ağır bir metaldan düzəldilmişdir. Belə bir kürəni qaldırmak üçün çox böyük güc tələb olunur. Heybənin o biri gözünə qara, çox xırda və yüngül toxum tökülmüşdü. Biz hər əlimizlə belə toxumdan əlliye qədər saxlaya bildik.

Dağ boyda Adama axtararkən tapdığımız şeylərin ən dürüst siyahısı bundan ibarətdir. Axtarış zamanı Dağ boyda Adam daim nəzakətli olmuş və Siz əlahəzərətin əmrlərini yerinə yetirən məmurlarla layiqli cətiramlı rəftər etmişdir. Bu vərəqə Siz əlahəzərətin xoşbəxt padşahlığının səksən doqquzuncu ayının dördüncü günü imzalanmış və möhürlənmişdir.

KLEFRİN FRELOK
MARŞI FRELOK"

Bu siyahı imperatora oxunduğu zaman əlahəzərət nəzakətə mənə təklif etdi ki, orada göstərilən şeylərin bəzilərini dövlətə verim. O hər şəydən əvvəl mənim qılincıma işarə etdi. Mən həmin dəqiqa qılincımı, bütün başqa bəzəyi ilə birlikdə belimdən açdım. Bu müddət ərzində imperator üç min nəfərlik ən yaxşı qoşuna əmr etdi ki (bu qoşun bu gün əlahəzərəti qoruyardı), onlar oxlarını hazır tutub, məni mühasirəyə alınlardı. Ancaq mənim gözlərim daim əlahəzərətə zilləndiyindən, heç bu qoşunu görməmişdim.

İmparator qılinci siyırmağımı arzu etdi. Mən buna itaot etdim və siyirdığım qılinci bir neçə dəfə başımın üstündə oynatdım. Əşqorlular heyrat və dəhəştən özlərini saxlaya bilməyib çıqışmışdılar. Qılinc dəniz suyundan azacıq paslanmışdısa da, yenə çox parıldayırdı. Günəşin işığı cilalanmış polad üzərinə

düşərək, tamaşaçıların gözlərini qamaşdırıldı. Padşahlar içində ən cəsarətlisi olan əlahəzrət mənim gözlədiyimdən çox-çox az qorxmuşdu. O mənə əmr etdi ki, qılıncı qırına qoyum və ayağıma bağlanmış zəncirdən altı fut uzağa mümkün qədər ehtiyatla tullayım.

Sonra o, içi boş dəmir sütunlardan birini göstərməyimi tələb etdi. Mənim cib tapançalarımı onlar belə adlandırdılar. Mən tapançanı çıxarddım və imperatorun xahişi ilə, onu işlətmək qaydasını bacardığım dərəcədə izah etdim. Sonra tapançanı ancaq baritla doldurdum (barit qabının ağızı möhkəm bağlılığı üçün ora su keçməmiş, barit tamamilə quru qalmışdı), imperatoru xəbərdar etdim ki, diksinməsin və havaya bir atış açdım. Açıdığım bu atış qılıncı nisbətən daha böyük tosir bağışladı. Yüzlərca adam ölü kimi yerə sərildi. Hətta imperator, ayaq üstə durduğuna baxmayaraq, bir müddət özüne gələ bilmədi. Mən hər iki tapançanı və sursa heybəsini təhvil verdim. Bunları verərkən, əlahəzrətdən xahiş etdim ki, baritı oddan uzaq saxlasın. Çünkü barit azacıq bir qıçılıcımdan od alıb partlayar və imperatorun sarayı darmadağın edə bilər.

Mən saatı da verdim. İmperator ona böyük maraqla tamaşa etdi. İki nəfər ən güclü qvardiyaçığı, saatı uzun bir şüyülo keçirib aparmalarını əmr etdi. Qvardiyaçılardı saat möhkəm bir şüyüla keçirib, ciyinlərinə qaldırdılar və apardılar; İngiltərədə elya ilə dolu çəlləkləri bu sayaq aparrıllar. İmperatoru hər şeydən artıq saat mexanizminin səsi və dəqiqliqə əqrəbinin hərəkəti heyran etmişdi. Liliputlarda görmək qabiliyyəti biza nisbətən daha yaxşıdır, odur ki, əlahəzrət saat əqrəbinin arasıkəsilmədən hərəkətdə olduğunu görə bilmışdı. O, alımlorə təklif etdi ki, bu maşının nəyə gərək olduğunu müəyyənləşdirsinlər. Lakin alımların bu barədə müəyyən və vahid bir rəyə gələ bilmədiklərini oxucu özü də başa düşə bilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi. Sonra mən gümüş və mis pulları, içində on dörd iri və bir neçə

xırda qızıl pul olan kisəni, bıçağı, ülgücü, darağı, gümüş tüntüngəbini, burun dəsmalını və cib dəftərçəsini təhvil verdim. Qılınc, tapança, barit və gülə olan heyba arabalara yükənib, əlahəzrətin silah anbarına göndərildi. Qalan şeyləri imperatorun əmrilə mənən qaytardılar.

Mən məmurlara gizli cibimi göstərmədiyimi yuxarıda qeyd etmişdim. Bu cibimdə gözlüyüüm, cib durbinim və bir neçə xırda şeylər vardi. Bu şeylərin imperator üçün heç bir əhəmiyyəti yox idisə də, amma bunları bir yerdən başqa yerə apardıqda sindirib korlaya bilərdilər. Odur ki, mən verdiyim sözü pozmadan, imperator məmurlarından bu şeyləri gizlətməyi mümkün bildim.

ÜÇÜNCÜ FƏSİL

Müəllifin imperatoru, saray xanımlarını və gəncləri çox qariba surətdə məşğul etməsi. Liliputstanda saraydakı əyləncələrin təsviri. Müəllif mütəyyən şəraitdə azadlıq baxş edilməsi.

Mənim mülayim və dinc davranışım imperatorun, sarayın, ordunun və bütün xalqın mənə qarşı meylini artırdığından, yaxın geləcəkdə azad olacağıma ümidi bəsləyə bilərdim. Mən haqqında olan yaxşı rəyi hər yolla möhkəmlətməyə səy göstərirdim. Bəzən yera uzanıb, ovcunda beş, ya da altı liliputun rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçının içində gizlənqəç oynamaya cürət edirdilər. Mən onların dilində danışmağı və danışılanı başa düşməyi babat öyrənmışdım.

Bir dəfə imperator məni akrobatiq tamaşalarla əyləndirmək fikriñə düşdü. Belə tamaşaların təşkilində liliputlar öz əvəlik və bacarıqları ilə mənim tanıdigım xalqların hamisindən üstündürlər. Məni hər şeydən artıq heyran edən, ip üstündə oynayan kəndirbazlar oldular. Bunlar yerdən on iki düym hündürlükdə tarım çəkilmiş iki fut uzunluğunda nazik ağ sap üzərində məharətlə oynayırdılar. Bu tamaşa haqqında mən bir qədər ətraflı məlumat vermək istəyirəm, odur ki, oxucuların bir azca sabırlı olmalarını xahiş edirəm.

İp üstündə yalnız böyük mənsəblərə namızəd olanlar və sarayın rəğbətini qazanmaq istəyənlər oynaya bilərdilər. Onlar gənc yaşlarından bu sənəti öyrənməyə başlayırlar və bunların nəcabətli nəsildən olmaları və ya geniş təhsil almaları o qədər də vacib deyil. Hər hansı bir əyanın vəfatı, ya da gözdən düşməsi (belə hallar tez-tez olur) üzündən mühüm bir vəzifə yeri boşaldıqda, rəğbət qazanmaq istəyənlərdən beşaltı nəfəri imperatora ərizə verib xahiş edirlər ki, ip üstündə oynamalaq əlahəzərat imperatoru və saray adamlarını əyləndirmək üçün onlara icaza verilsin. İp üstündə çox hündürə tullanıb yixilmayan şəxs böyük vəzifəyə təyin olunur. Hətta nazirlər də öz qabiliyyətlərini itirmədiklərini sübut etmək üçün, ip üstündə əvəlik göstərmək barədə imperatordan əmrələr alırlar. Dövlət xəzinəsinin rəisi Flimnap yaxşı tullanmaqdə xüsusi şöhrət qazanmışdır¹. Tarım çəkilmış ip üstündə o, imperiyanın başqa əyanlarına nisbatən, azi bir düym, daha hündürə tullana bilmişdi. Qalınlığı ingilis ciyəsindən artıq olmayan bir kondirə bənd edilmiş balaca bir taxta üzərində onun bir neçə dəfə dalbadal mayallaq aşdırığını mən özüm gördüm. Məxfi şuranın baş katibi, mənim dostum Reldresel - ona olan sədəqətimə görə səhv edib şışırtırımsa - dövlət xəzinəsinin rəisindən sonra bu cəhətdən ikinci yeri tutur.

Qalan əyanlar öz əvəliklərinə görə bir-birindən az forqlarınlardır.

Belə yarışlar çox vaxt bədbəxt hadisələrlə nəticələndirdi.

Belə rəğbət gözləyənlərdən iki-üç nəfərinin yixilib yaralandığını mən öz gözümlə görmüşəm. Ancaq nazirlər öz əvəliklərini göstərmək üçün əmr aldıqla, töhlükədən artı. Onlar başqalarından üstün olduqlarını göstərmək istədikləri üçün o qədər canfəsanlıq edirlər ki, yixilmeyənlar

¹ Swift nifrat etdiyi baş nazır Robert Uolpolu Flimnap adı altında qələmə almışdır: Robert Uolpol 1721-ci ildən etibarən viqlar nazirliyinə başçılıq etmişdir (torilər və viqlər haqqında son sözda izahat vardır). Swift Uolpolun siyasi fəaliyyətini kəndirbazın əvəlik və cəld tullanma hərəkətlərinə bənzədir.

az olur. Məni inandırırlar ki, buraya gəldiyimdən bir-iki il əvvəl Flimnap özü azca qalıbmış ki, yixılıb boynunu sindirsin. Xoşbəxtlikdən o, təsadüfən yerdə olan bir balışın üstünə yixilmiş və bunun sayısındə ölümdən qurtulmuşdur.

Arabir sarayda tamamilə xüsusi mahiyyətdə tamaşalar düzünlərlər; bu tamaşalarda yalnız imperator, imperatriçə və birinci nazir iştirak edirlər. Imperator stolun üzərinə hər biri altı düymə uzunluqda – göy, qırmızı və yaşıl rəngdə - üç nazik ipək sap qoyur. Bu saplar imperatorun xüsusi lütfünə nail olan şəxsləri fərqləndirmək arzusu ilə onlara mükafat olaraq verilir. Bu mərasim, əlahəzərin taxtı olan böyük salonda icra edilir. Bu mükafatları qazanmaq arzusunda olanların möharətləri xüsusi bir sınaqdan keçirilir ki, belə bir sınağa Köhnə və Yeni dünyadan heç bir ölkəsində rast gəlmək mümkün olmamışdır. Imperator bir ağacı olində üfüqi vəziyyətdə tutur, mükafat qazanmaq arzusunda olanlar isə ağacın yuxarıda yo ya aşağıda olmasına görə, növbə ilə ya onun üstündən atılır, ya da sürünbür altından keçirlər. Bəzi vaxt ağacın o biri ucundan birinci nazir yapmış, bəzən isə ağacı təkcə nazir tutur. Bu oyunu hamidan yaxşı icra edənə mükafat olaraq göy sap verilir. Qırmızı sap çeviklikdə ikinci yeri, yaşıl sap isə üçüncü yeri qazananlara verilir¹. Padşahın lütf etdiyi bu sapları qazananlar, bunları qurşaq kimi iki qat edib bellərinə bağlayırlar. Sarayda bu cür qurşağı olmayan şəxslərə az-az rast gəlmək olar.

Mehtərlər qoşunun və padşahın tövlələrində olan atları minib, hər gün mənim dövrəmə hərlənirdilər. Buna görə də bir müddətdən sonra atlar daha məndən ürküb qaçmır, lap ayaqlarının yanına qədər yaxınlaşırıdlar. Mən olımı yerə qoyurdum, atlılar öz atlarını olımın üstündən sıçradırlar; bir dəfə isə padşahın baş sürücüsü iri bir atın belində, hətta mənim

çəkməli ayağımın üstündən sıçrayıb keçdi ki, bu, doğrudan da cürəti bir sıçrayış idi.

Mən fikirləşib, imperator üçün qəribə bir əyləncə tapdim. Xahiş etdim ki, mənə iki fut uzunluğunda və adı əl ağacı yəğunluğunda bir neçə ağac tapıp gətirsinlər. Əlahəzərət baş meşə məməruna əmr etdi ki, lazımi sərəncamlar versin və ertəsi gün sahər yeddi meşəbəyi istədiyim ağacları hərəsinə səkkiz at qoşulmuş altı arabada gətirib gəldi. Mən doqquz ağac götürüb, onları kvadrat şəklində möhkəmcə yerə səndim, bu kvadratın hər tərəfi iki yarımlı fut uzunluğunda idi. Mən öz yaylığımu bu doqquz paya üzərinə tarım bir halda çəkdim, yuxarıdan isə kvadratın dörd bucağına, yerə paralel dörd ağac da bağladım. Bu ağaclar yaylığın səthindən təxminən beş düym hündür durub, hər tərəfdən hasar kimi bir şey əmələ gətirmişdilər.

Bu hazırlığı qurtardıqdan sonra imperatordan xahiş etdim ki, qurduğum bu meydancada təlim oyunları oynamaq üçün ən yaxşı at sürənlərdən iyirmi dörd nəfərlik bir dəstə ayırsın. Əlahəzərət mənim təklifimi bəyəndi. At sürənlər göldikdə, mən onları bir-bir qaldırıb, yaylığın üstüne qoymudum. Onlar nizam ilə düzülüb, iki dəstəyə ayrıldılar və təlimə başladılar: bir-birlərinə ucu küt oxlar atır, siyırma qılıncla bir-birinə hücum edirdilər. Onlar gah qaçır, gah hücum edir, gah geri çəkilirdilər. Bu zaman elə gözəl bir hərbi intizam nümunəsi göstərirdilər ki, mən bunun mislini heç bir zaman görməmişdim. Üfüqi vəziyyətdə bağladığım ağaclar atlıları və atları yerə yixilmağa qoymurdu. Imperator bundan o qədər xoşlandı ki, məni bu əyləncəni bir neçə gün dalbadal takrar etməyə məcbur etdi, hətta bir dəfə özü də lütf edib meydancaya çıxdı və təlimə şəxsn özü komanda verdi. Imperatriçəni örtülü kresloda qaldırıb, meydandan iki yard aralı tutmağıma icazə verməyə imperator onu böyük bir çatınlıkla razi sala

¹ Göy, qırmızı və yaşıl saplar ingilislerin Sargı, Gümbez və müqəddəs Andrey ordenlarının rəngləridir.

bildi. Beləliklə, o, bütün tamaşanı yaxşıca görə bilərdi. Mənim xoşbəxtliyimdən, bütün bu təlim salamatlıqla başa çatdı. Tək birçə dəfə zabitlərdən birinin qızmış atı dırnağı ilə vurub mənim cib yaylığını dəldi, büdrəyib yixıldı və üstündəki atını yerə yixdi. Mən həmin saat onların köməyinə çatdım. Bir əlimlə dəliyin altını tutdum və bütün atlıları aşağı endirdim. Yixılan atın sol qabaq ayağı çıxmışdı, ancaq atlıya heç bir şey olmamışdı. Ancaq mən yaylığını bundan sonra belə təhlükəli təlimlər üçün istifadə etmədim.

Azad edilməyimdən iki-üç gün əvvəl, bir dəfə mən cürbəcür oyunlarla saray adamlarını əyləndirirdim. Birdən əlahəzərətin hüzuruna bir qasid gəlib xəbər verdi ki, məni tapdıqları yerin yaxınlığında onun təbəələrindən bir neçəsi yerdə qəribə şəkilli böyük və qara rəngli bir cismə görübələr. Həmin cismə ortası bir adam boyu hündürlüyündə, kənarları çox alçaq və genişdir. O cismən tutduğu sahə əlahəzərətin yataq otağı qədər ola. Əvvəlcə elə güman ediblər ki, bu, yaqın misli görünməmiş bir heyvandı. Ancaq tezliklə bunun belə olmadığını yaqın ediblər. Həmin cismə, otların üstündə hərəkətsiz bir halda düşüb qalıbmış və onlar neçə dəfə onun dövrəsinə hərlənilərlər. Onlar bir-birinin çiyninə çıxıb, həmin qəribə cismənin təpəsinə qədər qalxıblar; üstü yasti imiş. Onlar ayaqlarını həmin cismə döyüb, yaqın ediblər ki, onun içi boşdur. Nəticədə bu məlumatı yanan adamlar acızanə bir cürətlə təxmin ediblər ki, bu cismə bəlkə Dağ boyda Adamındır. Onlar həmin cismi vur-tut beşçə atın köməyi paytaxta götirməyi öz öhdələrinə alıblar. Mən həmin saat bunun nə olduğunu başa düşdüm və bu xəbərə ürkəkdən şad oldum. Görünür, gəmi batdıqdan sonra mən sahilə çıxdıqda, halim o qədər xarab imiş ki, şlyapamın başından düşdüyüñü hiss etməmişəm. Mən hələ qayığın içindəyən onun bağlarını möhkəm çəkib, çənəmin altında bağlamışdım, suya düşdükdə isə lap qulağıma qədər başıma basmışdım. Quruya çıxdıqda, o qədər yorğun idim ki, onu

tamam yadımdan çıxarmışdım. Görünür, sahildə bağ açılıb, şlyapam da başımdan düşübüş; mən isə güman etmişdim ki, onu dənizdə dalğaların arasında itirmişəm.

Əlahəzərətə hamin cismən nə olduğunu izah edib, xahiş etdim ki, şlyapanı təxirsiz olaraq paytaxta götirmələri üçün sərəncam versin. Ertəsi gün şlyapanı götirdilər. Ancaq arabaçlılar çoxda onun qeydini qəlmamışdlar. Onlar şlyapanı iki yerdən dəlmiş, həmin dəliklərə, ucunda qarmaq olan uzun kəndirlər keçirmiş və bu kəndirləri də atlara bağlamışdilar. Beləliklə onlar mənim şlyapamı düz yarım mil yer ilə sürümüşdülər.

Xoşbəxtliyimdən həmin ölkənin yeri yumşaq və düzəngəh olduğundan, şlyapam gözlədiyimdən az xarab olmuşdu.

Təsvir etdiyim hadisədən iki həftə sonra imperator paytaxtda və paytaxt ətrafında olan qoşunlara əmr verdi ki, səfərə hazır olsunlar. Əlahəzərət özüne çox qəribə bir əyləncədüzəltmək xəyalına düşmüştü. O buyurdu ki, mən Koloss Rodoss vəziyyətində durub, ayaqlarımı mümkün qədər gen ayırm¹. Sonra (qoca, təcrübəli bir sərkərdə və mənim böyük hamim olan) baş komandanı əmr verdi ki, qoşunu six cərgələrə düzsün, piyadalar iyirmi dörd nəfərlik, atlılar isə on altı nəfərlik cərgələrdə töbil vura-vura, bayraqlarını dalgalandırı-dalgalandırı, süngürünü dik tutub mərasim marşı çala-çala ayaqlarının arasından keçsinlər. Ordu üç min piyada və min atlıdan ibarət idi. Parad çox parlaq oldu və əlahəzərətə çox ləzzət verdi.

İmperatora mənə azadlıq verməsi üçün o qədər ərizə yazmışdım ki, axırdı əlahəzərət bu məsoləni əvvəlcə nazirlərin, sonra da dövlət şurasının müzakirəsinə çıxarmışdı. Dövlət şurasında məni azad etməyin əleyhinə tək birçə nafor çıxmışdı, bu da Skayreş Bolqolam idi ki, aramızda heç bir şey olmadığı halda, nədənsə, mənə çox qəddar bir düşmən olmuşdu.

¹ Koloss Rodoss – Rodoss şəhərinin limanına giron yerdə qoyulmuş, 72 metr hündürlüyündə olan, mis heykəldir. Rəvayətə görə gəmilər bu heykəlin gen aralanmış qıçlarının arasından keçirdi.

Ancaq onun əleyhinə getməsinə baxmayaraq, məsələ mənim xeyrimə həll edilmişdi. Bolqolam qalbeta, yəni kral donanmanın admirali vəzifəsində idi, imperatorun böyük etimadını qazanmışdı, öz işini yaxşı bilən, ancaq qaraqabaq və kobud bir adam idi. Axırda onu da razi salırdılar. Ancaq təkəd etdi ki, mənə azadlıq verilməsi şərtlərini tərtib etmək ona tapşırılsın. Bu şərtləri iki katib və bir neçə əyan ilə birlikdə mənə Skayreş Bolqolam özü gətirdi. Bu şərtləri oxuyub qurtardıqdan sonra, mənə and içdirdilər ki, bunları pozmayacağam. Andiçmə mərasimi əvvəlcə mənim ölkəmin adətlərinə görə, sonra isə yerli qanunların təyin etdiyi bütün qaydalar üzrə icra olundu. And içən zaman mən gərək sağ ayağımı sol əlimlə tutub, eyni zamanda sağ əlimin ortancı barmağımı təpəm, baş barmağımı isə sağ qulağımın üst kənarına qoyadım; ancaq bəlkə oxunu mənim üzərimə götürməli olduğum öhdəliklərə maraqlanıb, onları bilmək istəyir. Buna görə də mən həmin sənədin tam və dürüst tərcüməsini burada dərc edirəm. «Liliputstanın qüdrəti imperatoru, kainatın fəxri və qənimi, mülkünün hüddudu beş min blestreq. (on iki mil qədər) yer kürəsinin son həddinə qədər uzanan padşahlar padşahu, insan övladlarının ən böyüyü, ayaqları yerin mərkəzinə, başı günəşə dirənən, bir işarəsindən dünya hökmədarlarının dizləri əsən, bahar kimi xoşsima, yay kimi səxavəti, payız kimi əliaçıq, qış kimi amansız olan əlahəzərat hüməyün Qolbasto Momaren Evlem Gerdalı Şefin Molli Olli Qu bu yaxınlarda bizim səmavi ölkəmizə gelmiş olan Dağ boyda Adama aşağıdakı şərtləri təklif buyurur. Dağ boyda Adam isə təntənəli surətdə and içərək, bunları yerinə yetirməyi öhdəsinə alır:

1. Dağ boyda Adamin bizim böyük möhürlə möhürlənmiş xüsusi icazənaməmiz olmadan, ölkəmizi tərk etməyə ixtiyarı yoxdur.

2. Bizim xüsusi sərəncamımız olmadan onun paytaxta girməyə ixtiyarı yoxdur, belə hallarda əhali iki saat əvvəldən xəbərdar edilməlidir ki, öz evlərinə girib gizlənə bilsinlər.

3. Həmin Dağ boyda Adam gəzməyə çıxanda ancaq böyük yollarda gəzməklə kifaya tələnməlidir. O, çəmənliliklərdə və taralarda gəzməməli və uzanmamalıdır.

4. Gəzməyə çıxdığı zaman o, öz ayağının altını diqqətlə yoxlamalıdır ki, bizim mehriban təbəələrimizdən heç kəsi və ya onların at-arabalalarını tapdamasın. Təbəələrimizin razılığı olmadan onları elinə almamalıdır.

5. Əgər bir qasidi təcili surətdə imperatorluğun hər hansı bir uzaq şəhərinə aparmaq lazım gəlsə, - ancaq ayda bir dəfədən tez olmayıaraq - Dağ boyda Adam onu təxirsiz surətdə atı ilə birlikdə altı günlük məsafləyə aparmalı, lazım gəlsə, həmin qasidi sağ-salamat əlahəzərətimizin hüzuruna təqdim etməlidir.

6. Düşmənimiz olan Blefuskin adasına qarşı müharibədə bizim müttəfiqimiz olmalı və hazırda bizə hücum etməyə hazırlaşan¹ düşmən donanmasını məhv etmək üçün öz qüvvəsini sərf etməlidir.

7. Həmin Dağ boyda Adam boş vaxtında baş parkın divarını, eləcə də başqa binaları tikməkdə çox ağır daşları qaldırmaq işində bizim fəhlələrə kömək etməlidir.

8. Həmin Dağ boyda Adam iki ay ərzində bizim məmləkətin hündudunu bütün sahil boyu gəzməli və addimlarını sayıb, dürüst ölçməlidir.

9. Həmin Dağ boyda Adam təntənəli surətdə vəd etməlidir ki, bu şərtləri eynən yerinə yetirəcəkdir. Bunun əvəzinə Dağ boyda Adama hər gün bizim təbəələrimizdən 1728 nəfərə kifayat edəcək qədər yemək-içmək veriləcək, o, biz şövkətməabin hüzuruna azad bir surətdə ziyarət etmək və bi-

¹ Lilipustanla Blefusku arasındaki münasibət İspaniya irsi üstündə gedən müharibə dövründə (1702-1713) İngiltərə ilə Fransa arasında olmuş münasibətə çox bənzəyir. Swift bu eyhamın o qədər də dərk edilməməsi üçün Lilipustanlı qitədə, Blefuskunu isə adada göstərir.

zim sair lütflerimizdən istifadə etmək haqqına malik olacaqdır. Bu sərəncam Belfaborakda hökmardarlığımızın doxsan birinci ayının on ikinci gündündə bizim sarayımızda verilmişdir».

Bu şərtlərin bəziləri bir o qədər ləyaqətli olmasa da, bunları mən çox məmənuniyyətlə qəbul edib and içdim və imzaladım. Bu ləyaqatsız şərtlər yalnız baş admiral Skayreş Bolqolamın mənə olan kini nəticəsində yazılmışdı. Mən and içdikdən sonra həmin saat zəncirlərimi açıdilar və mən tamamilə azad oldum.

İmperator o qədər lütfkar idi ki, mənim azad olmağında şəxsən özü iştirak etdi. Minnətdarlıq əlaməti olaraq, əlahəzərətin hüzurunda diz çöküb səcdə etdim, ancaq imператор buyurdu ki, ayağa qalxım. O, yüksək mərhəmət ifadə edən bir niş ilə mənə müraciət edib, nəticədə belə bir ümidi izhar etdi ki, mən ona faydalı bir xidmətkar olacaq, onun mənə göstərmış olduğu və gələcəkdə də göstərə biləcəyi lütfələrə tamamilə layiq olduğunu sübut edəcəyəm.

Oxucu bu cəhətə diqqət yetirsin ki, şərtlərin axırıncı maddəsində imператор mənə 1728 liliputu yedirib-icdirməyə kifayət edəcək qədər yemək-içmək verməyi vəd etmişdi. Mən belə daqiq bir rəqəmin nə cür müəyyən edildiyi məsələsi ilə maraqlandım və bir dəfə dostum olan bir saray xidmətçisindən bunu soruştum. O cavab verdi ki, əlahəzərətin riyaziyyatçıları kvadrantin¹ köməyiyle mənim boyumu ölçüb, liliputdan on iki dəfə uca olduğumu təyin edib hesablaşmışdır ki, bədənimin həcmi 1728 liliputun bədəninin həcmində bərabərdir və bu bədən bu qədər artıq qida tələb edir. Bu misal həm liliputların zəkalarını, həm də onların padşahlarının nə dərəcədə ağıllı və haqq-hesab bilən bir adam olduğunu göstərir.

¹ Kvadrant – söyolların (başlıca olaraq günəşin) uzaklığını təyin etmək üçün astronomiya aləti

DÖRDÜNCÜ FƏSİL

Liliputstanın paytaxtı Mildendonun və imparatorun sarayının təsviri. Müəllifin birinci katibla dövlət işləri barəsində söhbəti. Müəllifin müharibə zamanı imperatora öz xidmətini təklif etməsi.

Mən azadlıq alar-almaz, hər şeydən əvvəl ölkənin paytaxtı olan Mildendonu gözdən keçirməyə icazə istədim. İmperator asanlıqla icazə verdi, ancaq ciddi surətdə əmr etdi ki, nə əhaliyə, nə də onların ev-eşiyinə bir zərərim toxunmasına. Mənim şəhəri gəzmək arzusunda olduğumu xüsusi elanlırla əhaliyə xəbər verdilər. Şəhər iki yarım fut ucalıqda və təxminən on bir düym qalınlığında bir divar ilə əhatə edilmişdi. Həmin divarın üstü ilə iki at qoşulmuş bir kareta tamamilə sərbəst gedə bilər. Bir-birindən on fut aralı olan möhkəm, uca bürcələr şəhərə giriş yollarını qoruyur.

Mən böyük Qərb darvazaları üstündən aşib, yan-yanaya və ağır-ağır iki baş küçədən keçdim. Kaftanımın ətəklərinin evlərin damlarını və çıxıntılarını zədələyəcəyindən ehtiyat edib, əvvəlcədən onu əynimdən çıxarmışdım. Əhalinin evlərinə çekilmələri və bayırı çıxmamaqları barədə ciddi əmr verildiyinə baxmayaq, küçələrə laqeyd halda xeyli adam gəzişirdi. Buna görə də mən son dərəcə ehtiyatla hərəkət edir, çalışırdım ki, onlardan heç birini basıb əzməyim. Yuxarı mərtəbələrin pəncərələrində və evlərin damlarında hədsiz-

hesabsız tamaşaçılar görünürdü. Mənə elə gəlir ki, ömrümədə bu qədər çox adam görməmişdim.

Şəhər düzgün bir dördbucaq şəklində, onun divarlarının hər tərəfi beş yüz futdur. Hərəsi beş fut enində olan iki baş küçə düzbucaq şəklində bir-birini kəsib, şəhəri dörd məhəlləyə bölür.

Yan küçələrə və döngölərə gedə bilmədim, onları yalnız yuxarıdan gördüm, onların eni on ikidən on səkkiz düymə qədərdir.

Şəhərdə beş yüz minə qədər əhali yerləşə bilər. Evlər üç və beşmərtəbəlidir. Dükənlər və bazarlar mal ilə doludur.

İmperatorun sarayı şəhərin mərkəzində, iki baş küçənin birləşdiyi yerdədir. İki-üç həyəti olan baş bina dövrəsinə iki fut ucuqlıda hasar çökəilmiş geniş bir meydanın ortasındadır. Meydan o qədər böyükdür ki, əlahəzərətin icazəsilə mən sərbəst surətdə ora aşdim və sarayı hər tərəfdən gözdən keçirdim. İmperatorun yaşadığı evlər ikinci iç həyətdədir. Mən oranı çox görmək istəydirdim. Ancaq bu arzumu yerinə yetirmək çox çatın idi: çünkü bir həyəti o biri ilə birləşdirən baş darvazanın hündürlüyü ancaq on səkkiz düym, eni isə yeddi düym idi.

Bayır həyətin binası o biri tərəfdən beş fut hündürlükdə olardı. Buna görə də mən onların üstündən aşa bilməzdim; çünkü divarlar dörd düym enində yonulmuş daşdan möhkəm tikilmiş olsa da, hər halda onları xeyli zədələmiş olardım. Eyni zamanda imperator özü də gözəl sarayını mənə göstərməyi çox arzu edirdi.

Ancaq mən bizim bu müştərək arzumuzu yalnız üç gün sonra yerinə yetirə bildim, bu üç günü isə hazırlıq işlərinə sərf etdim.

Şəhərin yüz yardlığında olan padşahlıq parkından mən cib biçağımla ən iri ağaclarдан bir neçəsini kəsib, bunlardan ağırlığımı davam gətirə biləcək dərəcədə möhkəm və hərəsi üç fut qədər hündürlükdə olan iki kətil hazırladım. Sonra

əhalini yenidən xəbərdar etdilər və mən şəhərin içi ilə keçib, sarayı yanına çatdım, iki kətil də əlimdə aparırdım. Meydança tərəfdən saraya yaxınlaşıb, kətillərdən birinin üstünə çıxdım, o birini isə damın üstündən qaldırıb ehtiyatla, səkkiz fut enində olan birincini iç həyətə qoydum. Sonra ayağımın birini kətilin üstünə qoyub, o birini sərbəstcə binanın üstündən aşırıb, o biri kətili qoydum və birinci katılı, ucunda qarmaq olan uzun bir ağaclı qaldırıb, bu tərəfə qoydum. Bu sayaqla da mən ikinci həyətə yetişdim.

Orada mən yerə uzanıb, üzümü ikinci mərtəbənin pəncərələrinə yaxınlaşdırırdım. Beləliklə, mən xəyalə gətirilən ən gözəl otaqları gözdən keçirə bildim. Mən əyanlarla əhatə olunmuş imperatriçəni və cavan şahzadələri gördüm. İmperatriçə həsratları lütf edib gülümsündü və zərif bir əda ilə pəncərədən əlini mənə uzatdı; mən onun əlini öpdüm.

Mən saraya tamaşa etdikdən sonra yenə həmin kürsülərin köməyilə saray meydanına çıxdım və sağ-salamat evimə qayıtdım.

Mən azad olduqdan iki həftə sonra bir dəfə gizli işlər üzrə baş katib olan (burada onun mənsəbini belə adlandırdılar) Reldresel mənim yanına gəldi. O, öz sürücüsünü kənara sürüb gözləməyi əmr etdikdən sonra onu qəbul etməyimi xahiş etdi. Mən buna şadlıqla razı oldum, çünkü rütbəsinə və şəxsi ləyaqətlərinə görə, ona hörmətim vardi. Bundan başqa o, sarayda dəfələrlə mənə yaxşılıq etmişdi. Mən yerə uzañmağa hazır olduğumu bildirdim. Ancaq xahiş etdim ki, söhbətimiz zamanı mən onu öz əlimdə tutum.

O, hər şeydən əvvəl məni azad olmayım münasibəti olsabılıq etdi; bu işdə əlbəttə, onun köməyi olmuşdu. Ancaq onun sözlərinə görə, mənə azadlıq verilməsi vəziyyətin xüsusi bir şəkil alması nəticəsində mümkün olmuşdu. O, mənə söylədi:

«Bizim ölkəmizdə işlərin ümumi vəziyyəti kənardan gələn adama çox gözəl görünə bilər. Ancaq bu, yanlış bir təsirdir.

Bizim vətənin üstünü iki qorxunc təhlükə alıb. Yetmiş ay bundan əvvəl imperatorluqda Tremeksenlər və Slemeksenlər adı ilə məşhur olan iki düşmən partiya əmələ gəlib. Birincilər hündürdəban, ikincilər isə alçaqdəban tərəfdarıdırılar¹.

Tremeksenlər iddia edirlər ki, hündürdəban bizim qədim dövlət quruluşumuza daha çox uyğundur; ancaq əlahəzrət alçaqdəban tərəfdarıdır. Qərara alınıb ki, dövlət və saray iradələrində işləyən bütün xidmətçilər alçaqdəbanlı ayaqqabılardır. Yəqin ki, siz də buna diqqət yetirmisiniz. Şübhəsiz ki, siz əlahəzrətin öz ayaqqabılaların dabanlarının başqa saray xadimlərinin dabanlarından bir drerr alçaq olduğunu da görmüsünüz (bir drerr bir düymün on dörddə bir hissəsinə bərabərdir).

Bu iki partiya arasında ədavət o dərəcəyə çatıb ki, bir partiyanın üzvləri o biri partiyanın üzvlərinin evində yeyib-icməzdir, onları dindirməzdilər. Biz bu fikirdəydik ki, Tremeksenlər və ya hündürdəbanlılar sayca bizdən artıqdırlar, ancaq dövlət hakimiyyəti bütünlükde bizim əlimizdədir. Bizi qorxudan budur ki, taxt-tacın varisi olacaq şahzadə həzrətlərinin bir dərəcəyə qədər hündürdəbanlara hüsn-rəğbatı vardır. Onun çöküşünün bir tayının dabanı hündürdür. Buna görə də o, bir az axsayır².

İndi budur, belə bir ədavət bizim dövlətimizi taqədən saldıığı bir zamanda, demək olar ki, əlahəzrətin imperatorluğu kimi böyük və qüdrətli bir imperatorluq olan Blefusku

¹ Swift Tremeksenlər və Slemeksenlər partiyası deyirklən, bir-birilə düşmən olan torular və viqlər partiyasını nəzərdə tutur. Müəllif bu partiyalar arasında gedən mübarizənin mahiyyətə hündür və ya alçaqdəbanlar uğrunda gedən mübarizədən ibarət olduğunu qeyd etməklə, göstərir ki, bu partiyalar arasındaki münaqışlar və fikir ayrılığı o qədər də əhəmiyyətli olmayıb, dövlət hayatının əsas məsələlərinə aid deyildir. Liliputlular imperatorunun alçaqdəbanlardan xoş golması, I Georgun taxta çıxıqdan sonra, bütün toruları hökumət idarələrindən qovmuş olan, viqlər partiyasına mənsub olmasına işarədir.

² Burada Uels şahzadəsinə işara edilir; sonralar (1727-1760) kral II Georg adı ilə məşhur olmuş bu adam hansı partiyani üstün tutmağı uzun müddət qədər bil-məniş və öz sarayına gəh viqləri, gəh da toruları dəvət etmişdir.

imператорluğunə bizi istila etməklə hədələyir. Doğrudur, siz söyləyirsiniz ki, dünyada başqa krallıqlar və elə dövlətlər var ki, orada sizin kimi nəhəng adamlar yaşayır. Ancaq bizim filosoflar buna çox şübhə edirlər. Onlar daha artıq buna inanırlar ki, siz ya aydan, ya da başqa bir ulduzdan düşübünüz. Axi heç bir şübhə yoxdur ki, yüz nəfər sizin boyda adam, an qisa bir müddət içərisində əlahəzrətin ölkəsində olan bütün meyvaları və heyvanları yeyib qurtarar. Bundan başqa bizim salnamələrimiz var. Onlarda altı min aydan bəri baş verən bütün hadisələr təsvir edilib, ancaq iki böyük imperatorluq olan Liliputstan ilə Blefuskudan başqa ölkələrin mövcud olduğu barədə heç bir şey yazılmayıb.

Budur indi otuz altı aydan bəri, bu iki qüdrətli dövlət bir-birilə ən amansız bir suradə müharibə edir. Bu müharibənin səbəbi bundan ibarətdir: hamiya məlumatdır ki, ən qədim zamanlardan bəri, bişmiş yumurtanı alt tərəfdən sindirilərlər. İndiki imperatorun babası hələ uşaq ikən, bir dəfə ona nahar vaxtı bişmiş bir yumurta veriblərmiş. Uşaq yumurtanı qədim ümumi qayda ilə sindiranda, barmağını kəsibmiş. Onda uşaqın atası, imperator bir fərman verib; bütün təbəələrini ən ağır cəza ilə hədələyərək, yumurtanı iti ucundan sindirməyi əmr edibmiş¹.

Fərman əhalini o qədər qəzəbləndiribmiş ki, bizim salnamələrdə yazıldıguna görə, bu, altı üsyana səbəb olubmuş; bu

¹ Yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları partiyaları xristian dininin katolik və protestant məzhablarına ayrılmış olan, dini təfriqənin satirik təsviridir. XVI əsrda protestant və ya reformasiya harakatı birinci dəfa meydana gələn zaman din məsələləri atrafında protestantlarla katoliklər arasında mübariza, haqqıqtan dövlət və təsərrüfat hayatının bütün sahalarında Roma papasının və katolik kilsəsinin qarşılaşmış cəhdlərinə qarşı yönəldilən bir mübariza idi. Sonralar protestantların fitvəsi ilə meydana gəlmiş olan dini müharibələr qurtardıqda və demək olar ki, bütün ölkələrdən işitildi və ictimai islahatlar yaradıldıqda, katoliklər protestantlar arasında mübahisələr dərçivəli dini münaqışlara çevrildi; Swift'in fikrincə, bu mübahisələr də yumurtanın küt ucu tərəfdarları və iti ucu tərəfdarları arasındaki fikir ayrılığı qədər əhəmiyyətsiz idi. (Swift dini məsələyə öz münasibətini "Çəllək nağılı" adlı kitabda daha müfəssəl ifadə edir).

üşyanlar zamanı bir imperator hayatından, biri də taxt-tacın-dan məhrum edilibmiş. Blefusku padşahları daim bu üşyan-ları qızışdırır, üşyan iştirakçılarını öz ölkələrində gizlədiblər¹. Hesab edildiyinə görə, on bir min nəfərə qədər mövhumatçıyı yumurtanı iti ucundan sindirməqdan imtina etdikləri üçün edam cəzasına məhkum ediblər. Bu məsələ bərədə yüz cildlərlə böyük kitablar yazılıb. Ancaq yumurtanı altından sindirməq tərəfdarlarının kitabları daha çoxdan qadağan edilib və onların partiyası dövlət vəzifələrində işləmək hüququndan məhrum ediliblər.

Blefusku hökmədarları öz elçiləri vasitəsilə biza neçə dəfə xəbərdarlıq ediblər. Onlar bizi təqsirləndirirlər ki, biz daim araya nifaq salıraq və böyük peyğəmbərimiz Lyüstroqun müqəddəs Blundekralının (məlum olduğuna görə, bu kitab liliplitlərin "Quran"ıdır) əlli dördüncü fəsildə yazılmış ehka-mını pozmuşuq. Amma bu ittiham heç də düz deyildir. Eh-kamin əsl mətni belədir: "Bütün həqiqi etiqad sahibləri yumurtanı rahat sindirilsə bilən ucundan sindirmalıdlar". Yumurtanın hansı ucunun – iti ucunun və ya alt tərəfinin rahat olub-olmadığını təyin etmək mənə, etiqad sahibinin öz şəxsi işidir². Nəhayət, bu məsələnin həll edilməsini imperatorluğun baş hakiminə tapşırmaq olar.

Müxtəsər ki, buradan qovulmuş yumurtanın altıcu tərəfdarları özlərinə Blefusku imperatorluğunda möhkəm bir sığınacaq tapıblar. Bu qəçqınlar oranın imperatorunu tədricən öz təsirləri altına alıb, onu bizim dövlətə müharibə elan etmək

dərəcəsində qızışdırırlar. İndi otuz altı aydır, müharibə davam edir, ancaq vuruşan tərəflərdən heç biri qəti qələbə qazanmaqla iftixar edə bilməz. Bu müddət ərzində biz otuz hərb gəmisi, saysız-hesabsız xırda gəmilər və otuz min ən yaxşı dənizçi və əsgər itirmişik. Güman edirlər ki, düşmən yeni bir donanma düzəldib, bizim torpağa qoşun çıxarmağa hazırlaşır. Buna görə də sizin qüvvət və cürətinizə tamamilə inanın imperator həsratları mənə tapşırıb ki, ölkəmizin həqiqi vəziyyətini sizə təsvir edim".

Mən katibdən xahiş etdim ki, acizanə hörmətimi imperato-ra yetirib, ona bildirsin ki, mən xarici təbəəsi olduğuma görə, yerli partiyalar arasındaki ədavətə qarışmamaliyam, amma imperatora xilas və azad edildiyim üçün borclu olduğuma görə, canımı əsirgəmədən onun ölkəsini düşmən hücumundan qorumağa hazırlam.

¹ Həyatdan məhrum olan monarch deyirkən, kral I Karl nəzərdə tutulur; o, vətənə xayənat etməya görə ingilis burjuua inqilabı zamanı (1649-cu il) xüsusi tribunalın hökmü ilə edam edilmişdi. Tacını itirmiş monarch – kral II Yakovdur; o, 1688-ci ilin "Şanlı inqilabi" adlanan dövlət çevrilişi nöticəsində Fransaya qaçmışdı. Bir çox cəhətdən Blefusku padşahına bənzəyən Fransa kralı XIV Lüdövik (1643-1715) Ingiltərəyə qarşı müharibəyə hazırlaşarkən həqiqətanın siyasi mühacirlərinə, xüsusun yakobinlərə himayəçilik etmişdi; çünki o, II Yakovu Ingiltərənin qanunu kralı hesab edirdi.

² Bu sözlərlə Sviſtin dini münaqışılərə öz münasibəti ifadə edilmişdir.

BEŞİNCİ FƏSİL

Müəllifin son dərəcə ağılli bir tədbir sayəsində düşmən hücumunun qarşısını alması. Ona yüksək rütbdə verilməsi. Blefusku imperatoru elçilərinin galib sülh bağlamaq istəmələri.

Blefusku imperatorluğu Liliputstanın şimal-şərqində olan bir adadır. Bu iki dövləti bir-birindən sakız yüz yard enində dayaz bir boğaz ayırrı.

Mən həmin bu adanın göründüyü sahilə heç bir vaxt getməmişdim. İndi isə bu yerlərdə görünmək məncə, heç də ağılli bir hərəkət olmazdı.

Mühərribə elan edildiyi vaxtdan bəri, hər iki imperatorluq arasında gediş-goliş ölüm cəzası ilə qadağan edilib. Bizim imperator bununla kifayətlənməyib, heç bir gəminin Liliputstan limanlarından çıxmasına icazə vermirdi. Buna görə də blefuskulular mənim Liliputlara arasında olmayımdan xəbərdar deyildilər. Bu, mənim düşmən donanmasını tamamilə gözlənləmədən ola keçirmək barədə planlarımı uyğun idi. Buna görə də mən boğaz tərəfdəki sahildə gözə görünməməyə çalışdım. Çünkü düşmənərlər də moni görə bilərdilər.

Kəşfiyyatçılar biza xəbər gətirdilər ki, Blefusku donanması boğazlardan birində hazır durub, yelkənlərini qaldırmış üçün səmt küləyinin əsməsini gözləyir. Mən imperator ilə məsləhətləşib, öz məqsədimi taxırsız yerinə yetirməyi qərara aldım.

Mən hər şeydən əvvəl dənizçilərdən boğazın dərinliyini soruşub öyrəndim. Onlar mənə söylədilər ki, onun dərinliyi, hətta qabarma zamanı da yetmiş qlyuqleffdən (altı Avropa futu qədər) artıq olmur. Sonra mən Blefusku ilə qarşı-qarşıya olan şimal-şərq sahilinə ehtiyatlı gəlib, bir təpənin dalında uzandım. Limanda lövbar salıb duran düşmən donanmasını durbılınə nəzərdən keçirdim. Donanmanın əlliye qədər hərbi gəmi və çox miqdarda nəqliyyat gəmisindən ibarət olduğunu gördüm.

Eva qayıdır, əmr verdim ki, mənə ən yoğun kəndirlərlə çoxlu dəmir çubuq gətirsinlər. Onların kəndirləri bizim ciyə kimi, dəmir çubuqları isə corab mili boyda idi. Kəndirləri davamlı etmək üçün üç qat hördüm, dəmir çubuqları da üç-üç burub, uclarını qarماq kimi aydım. Bu cür əlli qarماq həmin miqdarda kəndirin ucunu bağlayıb, şimal-şərq sahilinə qayıtdım, kaftanımı, ayaqqabılarını, corablarını çıxarıb, əynimdə bircə meşin yarımkürk olduğu halda, qabarsına yarım saat qalmış suya girdim. Əvvəlcə ayaqla getdim, sonra otuz yard qədər üzdüm, axırdı ayağım dənizin dibinə çatdı. Büttün bunları mən çox sürətlə etdim və yarım saatdan da az bir müddətdə düşmən donanmasının durdugu limana çatdım.

Düşmənərlə məni goran kimi, elə qorxuya düşdülər ki, özlərini gəmilərdən suya atıb, sahila doğru üzməyə başladılar. Orada otuz minə qədər adam yiğmişmişdi. Mən hazırladığım kəndirləri çıxarıb, hər gəminin burnuna bir qarماq taxdım və hamisinin ucunu bir yerə yığıb düyünlədim. Bu əməliyyat zamanı düşmən mənim üzərimə bulud kimi ox yağırdı, onlardan bir çoxu mənim əllərimə və üzümə sancılırdı. Onlar məni yaman incidir və işləməyimə mane olurdu. Hər şeydən çox mən gözlərim üçün qorxurdum. Gözlerimi qorumaq üçün tədbir görməsə idim, yaqın ki, kor olardım. Mənə lazıim olan xırda şeylər arasında gözlüyüüm də vardi ki, bunu gizlin cibimdə saxlamışdım. Mən gözlüyüümü taxıb möhkəm bağladım. İndi ciddi əngəl olma-

dan işimi görə bilərdim. Oxlar tez-tez gözlüyümün şüşələrinə dəyir, ancaq mənə zərər yetirmirdi.

Bütün qarmaqları taxıl qurtardıqdan sonra bir-birinə düyündəliyim kəndiri əlimə alıb, gəmiləri çökdim, ancaq birçə gəmi də yerindən torpanmadı. Gəmilər hamısı lövbərlərində möhkəm durmuşdu. Mən çox təhlükeli bir işə girişməli oldum. Gəmilərin dövrəsinə hərlənib lövbər kəndirlərini bıçaqla kəsdim. Bu zaman iki yüze qədər ox mənim üzümə və əllərimə sancıldı. Sonra mən gəmiləri bağlamış olduğum kəndirləri yenidən əlimə yiğib, düşmənin ən iri, əlli hərbi gəmisini asanlıqla çəkib apardım.

Özlərini itirmiş blefuskuların mənim nə etmək istədiyimi xeyli müddət anlaya bilməmişdilər. Onlar mənim lövbər kəndirlərini kəsdiyiimi görüb, elə güman etmişdilər ki, mən gəmiləri külək və dalğaların ixtiyarına buraxmaq, ya da onları bir-biri ilə toqquşdurmaq istəyirəm. Ancaq bütün donanmanın arxamca çəkib apardığımı gördükdə, onlar yaman təşvişə düşüb, ucadan acı-acı fəryad qopardılar. Onlarda ox mənzili uzaqlaşdıqda, mən durub, üzümə və əllərimə sancılmış oxları ehtiyatla çıxardıv və yerlərinə malhamələ ovdum. Sonra gözlüyümü çıxardıv, suyun çökilməsini bir saat qədər gözlədim və boğazın ortasından ayaqla keçib, gəmilərlə birləikdə sağ-salamat Liliputstanın imperatorluq limanına gəldim.

İmperator və bütün saray adamları sahildə durub, bu böyük işin nəticəsini gözləyirdilər. Boğazın ortasında su xırtdayıma qədər çıxırı. Odur ki, onlar məni görə bilmirdilər. Onlar yalnız böyük bir yarımdairə halında bizim sahila gəlməkdə olan donanmanı görürdülər. Imperator bu fikrə gəlməşdi ki, yəqin mən batmışam və düşmən donanması müharibə məqsədilə ora yaxınlaşır. Ancaq onun bu qorxusu tezliklə yox oldu. Boğaz getdikcə dayazlaşır və mən suda daha aydın görünürdüm. Səsim sahildə eşidilə biləcək bir məsafəyə çatdıqda, mən gəmilərə bağlığım kəndirləri yuxarı qaldırıb, ucadan

çığıldım: "Yaşasın Liliputstanın qüdrətli imperatoru!". Mən sahilə çıxdıqda böyük padşah mənə hər cür təriflər yağdırıb, oradaca mən ölkənin ən yüksək rütbəsi olan nardak rütbəsi ilə təltif etdi.

Ancaq padşahların şöhrətpərəstliklərinin hədd-hüdudu yoxdur. Əlahəzərət padşah çox istəyirdi ki, mən düşmənin bütün qalan gəmilerini də qəsb edəm. Görünür, o, bütün Blefuskku imperatorluğununu fəth etmək niyyətində idi. Blefuskunu öz naibi vasitəsilə idarə edərək, orada öz istədiyi qanun-qaydanı qura bilərdi, orada gizlənmiş olan bütün yumurtanı altdan sindirmaq tərəfdarlarını qırıdırər və bütün blefuskuluları yumurtanı iti ucundan sindirmağa məcbur edərdi. Belə olduqda, o, bütün kainatın yegana hökmədəri olacaqdı¹. Ancaq mən hər cür çalışırdım ki, imperatoru bu fikirdən daşındırıbm. Mən ona həm siyasi məqsədlərlə, həm də ədalət duyğusuna ilə ağlıma gələn bir çox dəlillər göttirdim. Nəticədə qəti olaraq bilirdim ki, heç bir zaman cürətlə və azad bir xalqın qul edilməsinə alət olmağa razılıq verə bilməram.

Mənim bu cürətlə və açıq bəyanatım imperator həzərlərinin şöhrətpərəstlik xəyallarına tamamilə zidd idi. Onun planlarının yerinə yetirilməsinə boyun qaçırmağımı mənə əsla bağışlaya bilməzdəm. Imperator dövlət şurasının iclasında bunu çox nəzakətlə mənə eşitdirdi. Şurənin ən ağıllı üzvləri görünürlər ki, mənim tərafimdə idilər, lakin onlar bunu yalnız sükütlə ifadə edirdilər. Mənim gizlin düşmənlərim isə əllərinə düşən bu fürsətdən istifadə etməyə tələsib, əleyhimə bir çox

¹ İspaniya irsi uğrunda müharibədə İngiltərənin baş komandani herşəq Malboro (Çörçil) Fransada bir sira qəti qələblər qazanmışdı; tarixçilərin fikrincə, təzyiq davam etdirilsəydi, bu qələblər Fransanın tamamilə itaat altına alınmasına səbəb olardı. Lakin uzun süran müharibənin tərtədiyi sıxıntılar o qədar dözlülməz idi və xalq kütlələrinin hiddət və qazabı o doracaya çatmışdı ki, müharibənin davam etdirilməsinə tərəfdər olan viqlər nazirliyi 1710-cu ildə istəfa verməyə məcbur oldu. Lord Bolinbrookun başçılığı etdiyi torilərin yeni nazirliyi Malboronu Fransadan geri çağırıb və tez sülh müqaviləsi bağladı. Quilliver burada və sonra da bir çox cəhətdən Bolinbroka bənzəyir.

mülahizələr söyleyirdilər. O vaxtlar padşah həzrətləri və mənə düşmən olan nazirlər əleyhimə amansız bir fitnəyə başladılar. Heç iki ay keçməmiş, onlar öz fəsadları ilə məni az qala məhv edəcəkdilər. Beləliklə, padşahlara göstərilən ən böyük xidmətlər də, onların nəzərində, tamahkarlıqlarına alət olmaqdan imtiyət etdiğdə puç olurmuş.

Mənim təsvir edilən şücaətimdən üç həftə sonra Blefusku imperatorundan sülh təklifi ilə təntənəli bir elçi heyəti gəldi. Elçilər hər cəhdən güzəştə getdiyər və bir neçə gün sonra bizim imperator üçün çox əlverişli sülh müqaviləsi imzalandı.

Bu heyət altı nəfər elçi və beş yüz nəfərə qədər məyyətdən ibarət idi. Bu dəstə çox dəbdəbəli olub, padşahın əzəmatinə və onların vəzifələrinə tamamilə uyğun idi. Sülh danışçılarında mən də bir dərəcəyə qədər iştirak etdim. Sarayda olan həqiqi və ya yalnız zahiri nüfuzum sayısındə mən elçilərə xeyli yardım etdim. Danışqlar qurtardıqdan sonra elçilər onlara rəğbət bəslədiyimi görüb, cüratim və alicənəblığım haqqında bir çox xoş sözər söylədilər, imperatorun adından mən onların ölkəsini ziyan etməyə çağırıldılardı. Nəhayət, onlar mənim insani heyrətə gətirən gücüm barədə çox sözər eşitdiklərini söyleyib, xahiş etdiyər ki, onlara öz gücümü nümayış etdirim. Mən onların arzularını yerinə yetirməyə şadlıqla razı olub, bir neçə qəribə oyun göstərdim və onlar buna çox heyrət etdiyər.

Onlardan ayrıldıqda xahiş etdim ki, öz şücaəti ilə haqlı olaraq bütün dünyani heyran etmiş əlahəzərət hökmdarlarla mənim dərin hörmətimi bildirsənlər və öz vətənimə qayıdarkən, hər necə olsa, şəxsən onun hüzuruna gedib, özümü ona təqdim edəcəyimi söyləsinlər.

Bundan sonra öz imperatorumuzla ilk görüşimdə hörmətlə xahiş etdim ki, mənə Blefusku padşahını ziyan etməyə icaza versin. Imperator razılıq verdi; ancaq mənimlə çox soyuq rəftar etdi. Mən bu soyuqluğun səbəbini xeyli müddət anlaya bilmədim. Axırda əyanlardan biri işin nə yerdə olduğunu

ğunu mənə söylədi. Məlum oldu ki, Filmnap və Bolqolam elçilərlə görüşümü imperatora manim üçün ən namənəsib bir şəkildə təsvir ediblərmiş. Öz-özümə aydınndır ki, onların bütün söylədikləri yalan idi. İmperatorun hüzurunda mənim vicdanım tərtəmiz idi¹. Bu zaman mən ilk dəfə hələ tutqun bir şəkildə olsa da, nazirlərin necə adamlar və saray həyatının nə demək olduğunu anlamağa başladım.

Bunu qeyd etmək lazımdır ki, elçilər mənimlə tərcüməçi vasitəsilə danışıldırlar. Blefuskuluların dili ilə Liliputlərin dili arasında iki Avropa xalqının dilləri arasında olduğu kimi bir fərq var. Həm də bu millətlərdən hər biri öz dilinin qədimliyi, gözəlliyi və ifadəli olması ilə öyürür, öz qoşularının dilinə açıq-ashkar həqərətə baxırlar. İmperatorumuz düşmən donanmasını ələ keçirərk, üstün bi vəziyyətdə olağanımızdan istifadə edib, Blefusku elçilərini öz etimadnamələrini Liliput dilində təqdim etməyə və müzakirələri də bu dildə aparmağa məcbur etmişdi.

Yeri gəlmışkən, qeyd etmək lazımdır ki, iki dövlət arasında olan geniş ticarət münasibətləri, qonşu dövlətdən qaçıb gələn adamlara həm Liliputstan, həm də Blefusku tərəfindən göstərilən qonaqpərvərlik, eləcə də asılzadə cavanları dünyunu görmək, insanlara həyat və adətləri ilə tanış olmaq üçün xaricə göndərmək adəti nəticəsində, burada hər iki dildə danışmayan təhsil görmüş bir asılzadəyə, dənizçiyyə və dəniz kənarı şəhərlərdə yaşayan tacirə az-az rast gəlmək olar. Bir neçə həftədən sonra Blefusku imperatoruna öz hörmətimi izhar etmək üçün getdiyim zaman mən də bunun şahidi oldum.

Bir qədər keçdikdən sonra məlum oldu ki, oraya getməyimin mənə xeyri olub. Düşmənlərim kin və qəzəblərindən mənim üçün böyük bir fəlakət hazırlayıblarmış. Ancaq bu barədə sonra danışacağam.

Burada Bolinbrook Fransa hökuməti ilə gizli danışq aparmaqdə Uolpol tərəfindən ittiham edilməsinə işara edilib; o zaman Ingiltərə hələ Fransa ilə müharibə vəziyyətində idi. Bolinbrook təqibdə canını qurtarmaq üçün fransaya qaçmış və bir çox illər qırbdə yaşamağa məcbur olmuşdur.

uyğun ölçüdədir, ancaq mən bunu hesablaması oxucunun öz öhdəsinə buraxıram.

İndi mən xalqın içərisində çoxdan bəri hər sahədə inkişaf etməkdə olan elm və fənn haqqında yalnız qısaca məlumat vermeklə kifayətlənəcəyəm. Ancaq diqqəti onların çox orijinal yazı yazmaq tərzinə cəlb edirəm; liliputlar avropalılar kimi bu sayaq soldan sağa yazmırlar;

Innuablement, Incomparablement

Ərəblər kimi bu sayaq - sağdan sola yazmırlar;

لِهُوَدْ وَكَبُرُونَ عَنْ وَجْهِهِمْ أَلَّا وَلَا
لَهُوَدْ وَكَبُرُونَ

Çinlilər kimi bu sayaq - üstdən aşağı yazmırlar;

東	西
內	城
屬	司
史	文
鼎	志

Onlar ingilis xanımları kimi səhifəboyu köndlələninə, səhifənin bir küçündən o biri küçünə yazırlar.

Liliputlar ölürlərini qəbirə başsağlığı qoyub dəfn edirlər. Onlar inanurlar ki, ölürlər on bir min aydan sonra diriləcəklər.

ALTINCI FƏSİL

Liliputstan əhalisi; onlarda elm, qanunlar və adətlər, uşaqların tərbiya sistemi. Müəllifin bu ölkədəki yaşayış tarzı. Onun bir ayan xanının şərfini qoruması.

Mən Liliputstanın ətraflı təsvirinə xüsusi bir tədqiqat məsələri həsr etmək fikrindəyəm. Ancaq bununla belə, bir ölkə və onun əhalisinə barədə inididən bir qədər məlumat verməyi lazımlı bilirəm.

Yerlilərin orta boyu altı düymdən azacıq uzundur. Büttün heyvan və bitkilərin də boyu buna tamamilə uyğundur: məsələn, orada at və öküzlərin boyu dörd və ya beş düymdən, qoynularının isə bir yarımdüymdən uca olmaz. Qazları bizim sərçə boydadır. Xırda heyvanları, quşları və həşəratları isə mən, demək olar ki, gözla seçə bilmirdim. Ancaq təbiət liliputların gözlərini ətrafindakı şeylərə uyğun yaratmış və onlar ancaq yaxın məsafəni çox yaxşı görürənlər. Onların gözlərinin itiliyinə bir misal göstərim: mən, bizim milçəkdən böyük olmayan bir torağayın tüklərini ütən bir aşpaza və gözə görünməyən iynənin gözüne ipək sap keçirən bir qızə tamaşa etməkdən böyük ləzzət alardım. Liliputstanda ən böyük ağac yeddi futdan hündür deyildir; mən böyük padşahlıq parkında olan ağacları nəzərdə tuturam. Mənim əlim bu ağacların təpəsinə güclə çatırdı. Bütün başqa bitkilər də buna

O vaxta qədər isə yer (liliputlar yerin yastı olduğunu güman edirlər) başı aşağı çevriləcək, ölürlər də dirildikdə düz ayaq üstə durmuş olacaqdır. Alımlar bu etiqadın mənəsiz olduğunu təsdiq edirlər. Ancaq qara camaat arasında bu adət indiyə qədər də davam edir.

Bu imperatorluqda çox qəribə qanun və adətlər var. Bu qanun və adətlər mənim əziz vətənimin qanun və qaydalarına tamamilə zidd olmasayı, mən onları müdafiə edərdim. Ancaq arzu edərdim ki, bu qanun-qaydalara işdə də ciddi surətdə əməl edilsin. Hər şeydən əvvəl xəbərçilər barədəki qanunu göstərdim. Bütün dövlət cinayatlərinə görə burada adamları çox ağır cəzalandırırlar. Ancaq müttəhîm məhkəmədə müqəssir olmadığını sübut edərsə, ona şər atmış adam təxirsiz olaraq rüsvayçılıqla edam edilir və safə çıxmış adamın xeyrinə vaxtını itirməsi, məruz qaldığı təhlükə, həbsxanada qaldığı müddətdə çəkdiyi məhrumiyyətlər üçün və müdafiəyə sərf etdiyi məxaric böhtənəndən cərimə kimi alınır. Bu cərimə həqiqi miqdardan dörd qat artıq olur. Şər atan adamın əmlakı cəriməyə kifayət etmədikdə çatışmayan məbləğ dövlət xəzinəsindən verilir. Bundan əlavə, imperator azad edilmiş adamı öz lütfünün əlaməti olan bir ictimai nişanla mükafatlandırır. Onun günahsız olduğu bütün ölkədə edilir.

Liliputlar firildaqlılığı uğurluqdan da ağır bir cinayət saylırlar. Buna görə də yalnız tək-tək hallarda ola bilər ki, firildaqcını ölümlə cəzalandırmaların. Onlar bu fikirdədirler ki, adam müəyyən dərəcədə ehtiyatlı, saylıq və bir qədər də sağlam düşüncə sahibi olsa, öz malını oğrudan qoruya bilər; ancaq mahir firildaqcıdan qorunmaq mümkün deyildir. Onlarda bütün ticarət alver edənlərin bir-birinə qarşılıqlı surətdə etibar etməsi əsasında qurulub. Buna görə də qanun ticarət işlərində hər cür adamaldatma və hiylə işlətməyi ciddi surətdə təqib

etməlidir. Bələ olmasa, sədaqətli tacir həmişə zərərlə çıxar, fırıldaqçı və hiyləgər adamlar isə bütün qazanca sahib olarlar.

Bir dəfə mən padşahın hüzurunda bir cani üçün minnətçi olmuşdım. Onun təqsiri bundan ibarət idi ki, öz ağasının etibarnaməsi üzrə çoxlu miqdarda pul alıb, mənimsəmiş və qəçməq istəmişdi. Mən onun cazasının yüngülləşdirilməsini xahiş edəndə, imperatora demişdim ki, burada yalnız etibar-dan pis istifadə məsəlesi vardır. Müqəssiri müdafiə etmək üçün məhz onun cinayətini aşğılaşdırın bir cəhəti, yəni etibar-a xəyanət etməyi mənim dəlil göstərməyim imperatoru son dərəcə təaccübündürdü. Boynuma alıram ki, buna mən heç bir cavab verə bilmədim: sadəcə, belə bir müləhizə söylədim ki, müxtəlif xalqların adətləri də müxtəlifdir. Bu zaman mən yanman pərt olmuşdım.

Biz adətən mükafat və cəzanı dövlət maşınını hərəkətə gətirən başlıca yaylor hesab ediriksə də, ancaq bu qayda yalnız Liliputstanda ciddi bir surətdə yerinə yetirilir. Yeddi ay ərzində ölkənin adətlərinə doğru-dürüst əməl etdiyini sübut edən hər bir adam özü də orada müəyyən imtiyazlar almağa haqq qazanır. Dövlət vəsaitindən ona müəyyən pul mükafati verilir. Bundan başqa, o, snilpel, yəni qanunlara əməl edən adam rütbəsi qazanır. Bu rütbə onun familyasına əlavə olunursa da, övladlarına keçmir. Mən liliputlara bizim ölkədə vətəndaşların qanunu gözləməsinin yalnız cəza qorxusu ilə təmin edildiyini, qanunları doğru-dürüst gözləmək üçün heç bir mükafat verilmədiyini danışdıqda, liliputlar bunu bizim idarə üsulumuz üçün ən böyük bir nöqsanı saydıqlarını söylədilər. Buna görə də buradakı məhkəmə müəssisələrinə ədalət altı gözlü bir qadın surətdə təsvir olunur. Bu qadının ikisi qabaqda, ikisi arxada və hər yanında bir gözü var ki, bu da saylıq timsalıdır. Onun sağ əlində qızıl ilə dolu ağızı açıq bir

kisə, sol əlində isə qın içində bir qılınc var; bunun mənası belədir: o, cəzalandırmaqdan artıq mükafatlandırmağa həzirdir¹.

Hər bir vəzifəyə namizəd seçdikdə, adamın zehni istedadından artıq əxlaqi sıfırlarınə fikir verilir. Liliputlar belə bir fikirdəirlər ki, orta dərcədə zehni inkişafa malik olan hər bir adam, bu və ya digər vəzifəyə qabildir. Axi, tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sirrə çəvirməyi nəzərdə tutmamışdır ki, bu sırrı yalnız bir əsrər üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar bu fikirdəirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə, xoş sıfırlar təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifalardan başqa, hər bir vəzifəni tutu bilər. Onların rayına görə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti onuz edə bilmez. Onlar deyirlər: "Mühüm vəzifələri belə istedildə adamlara tapşırmaqdan töhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir adamın cəhalətindən əmələ gələn səhvi həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik olan bədnisiyyət bir adamın fəaliyyəti ictimai mənafə üçün çox böyük bir töhlükədir".

Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi demək olar ki, unudulub. Bir çox başqa ölkələrdə olduğu kimi, indi Liliputstanda da əxlaq kökündən pozulub. Bu da xalqın əslini itirməkdə olmasının bir əlamətidir. Məsələn; yüksək dövlət vəzifələrinə mahir kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zıraklıklı hoppanan, ya da onun altından sü-

¹ İngilterənin bir çox mahkəmə müəssisələndə yunanların ədalət ilahəsi olan Femidən şökilləri vardır. Adətən Femidəni gözləri bağlı bir əlinde yalan qılınc, o biri əlinde isə ədalət tərəzisi tutmuş şəkildə təsvir edirlər. Liliputların sayıq və gözüəcəq ədalət timsali, istehza təriqilə, gözübağılı Femidaya qarşı qoyulur.

rünüb keçən adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk dəfə hökmənlilik edən imperatorun babası tərəfindən tətbiq edilmişdi.

Liliputlarda yaxşılıq bilməmək cinayət sayılır. Liliputlar deyirlər: "Hətta yaxşılığını gördüyü bir adama da pislik etməyi bacaran şəxs, yoxın ki, heç bir yaxşılıq görmədiyi bütün başqa adamları özünə düşmən bilir. Buna görə də belə adam ölümə layiqdir".

Onların ailəyə, uşaqlara, ata-ana arasındaki münasibətlərə baxışları da bizimkindən xeyli fərqlidir. Liliputlar belə hesab edirlər ki, uşaqların tərbiyəsini comiyət və hökumət öz üzərinə götürməlidir. Odur ki, hər bir şəhərdə xüsusi tərbiyə müəssisələri təşkil edilib ki, hamı iyirmi aylığa çatmış uşaqlarını ora verməyə məcburdur.

Bu məktəblərdə şagirdlərin təlim və tərbiyəsi, onların tərkibindən asılı olaraq müxtəlidir. Oğlan və qızlar üçün adlı-sənli adamların və varlıkların, peşəkarların və yoxsulların uşaqları üçün ayrı-ayrı məktəblər var. Məktəbləri təhsil görmüş təcrübəli müəllimlər idarə edirlər. Bunlar uşaqları ata-analarının ictimai vəziyyətinə və onların öz qabiliyyət və meyillərinə uyğun olan işlərə hazırlayırlar.

Man əvvəlcə oğlan uşaqları, sonra da qızlar üçün olan tərbiyə müəssisələri haqqında bir neçə söz deyəcəyəm.

Nəcabətli və əyan uşaqlarına məxsus tərbiyə müəssisələri nüfuzlu və təhsilli müəllimlərin idarəsi altındadır. Uşaqların geyimləri və yeməkləri sadə, adidir. Onlar namuslu ədalətli və cürətli olmaq ruhunda tərbiyə edilməklə, onlarda təvəzükkarlıq, məhrəbənlilik, dini hissələr, vətənə məhəbbət də inkişaf etdirilir. Onlar həmişə məşğuldurlar. Yeməyə və yatmağa çox az vaxt verilir. İstirahət və bədən tərbiyəsinə gündə iki saat ayrıılır. Qalan vaxt isə təlim və tədrisə sərf olunur. Uşaqları dörd yaşına qədər xidmətçilər geyindirib-soyundururlar. Ancaq dörd yaşından başlayaraq, bunu onlar özləri edirlər. Uşaqlara heç bir

vaxt xidmətçilərlə danışmağa icazə verilmir. İstirahət zamanı onlar həmişə mürəbbinin və ya köməkçinin nəzarəti altında olurlar. Beləliklə, onlar hər cür dedi-qodu, axmaq cəfəngiyat və pis təsirlərdən qorunmuş olurlar. Ata və analara ilə yalnız iki dəfə uşaqları ilə görüşməyə icazə verilir. Hər görüş bir saatdan artıq davam etmir. Onlar uşaqlarını bir görüşəndə, bir də ayrılanda öpə bilərlər. Görüş zamanı mürəbbi həmişə onların yanında olur. O nəzarət edir ki, ata-analar uşaqlarla piçıl-dاشmasınlar, onlara cürbəcür nəvazişli sözlər söyləməsinlər, oyuncaq, şirniyyat və saira bu kimi şeylər getirib verməsinlər.

Orta mülködarların, tacirlərin və peşəkarların uşaqları üçün olan tərbiyə müəssisələri də belə qurulub. Bütün fərq bundan ibarətdir ki, peşəkar olacaq uşaqlara on bir yaşından başlayaraq, peşə öyrədirilir. Əyan uşaqları isə ümumi təhsilə on beş yaşına qədər davam edirlər. Qeyd etmək lazımdır ki, yuxarı yaşılı məktəblilər üçün məktəb rejimi bir qədər yumşaldır.

Qızlar üçün olan tərbiyə müəssisələrində adlı-sanh ailələrin qızları demək olar ki, oğlanlar kimi tərbiyə edilirlər. Ancaq xidmətçi kişilər əvvəzində onları əxlaqlı dayələr geyindirib-soyundururlar. Bu zaman həmişə ya mürəbbiya, ya da köməkçi onların yanında olur. Dayələrə qızlar üçün cürbəcür qorxulu və ya axmaqcasına nağıllar danışmaq, sarsaq oyular çıxarmaq çox ciddi surətdə qadağan edilir. Bu qaydanı pozmaqdə müqəssir olan dayə camaat arasında üç dəfə qamçı ilə döyüür, bir il həbsə alınır, sonra isə həmişəlik ölkənin ən uzaq bir guşəsinə sürgün edilir. Belə bir tərbiyə sistemi sayəsində Liliputstanda cavan xanımlar da kişilər kimi qorxaqlıqdan, axmaqlıqdan çəkinir, təmizlik və səliqədən başqa hər cür bəzək-düzəyə nifrat edirlər. Mən qızlarla oğlanların tərbiyəsi arasında heç bir mühüm fərq görmədim. Yalnız qızlar üçün bədən tərbiyəsi bir qədər yüngüldür və fənn kursları çox geniş deyil; bunun müqabilində qızlara evdarlıq öyrədirlər;

çünki Liliputstanda belə hesab edirlər ki, yüksək siniflərdə də arvad kişinin düşüncəli və mehriban yoldaşı olmalıdır. Qız on iki yaşa, yəni oranın adətinə görə əra getmək yaşına çatanda, ata-anaları və ya qəyyumları onları öz evlərinə aparırlar. Bu zaman cavan qızın öz yoldaşları ilə vidalaşması çox az-az halarda ağalaşmasız keçir.

Aşağı siniflərdən olan qızlar üçün tərbiyə müəssisələrində onlara cürbəcür işləri öyrədirirlər. Peşə ilə məşğul olacaq qızlar tərbiyə müəssisəsində yeddi yaşına, başqları isə on bir yaşına qədər qalırlar.

Kəndlilər və kənd fəhlələri öz uşaqlarını evlərində tərbiyə edirlər. Onlar əkinçiliklə məşğul olduqlarından, hökumət onların təhsili işinə xüsusi əhəmiyyət vermir. Xəstələr və qocalar xeyriyyə müəssisələrində saxlanılır. İmperatorluqda diləncilik deyilən şey yoxdur.

Ancəq ola bilər ki, maraqlanan oxucular mənim bu ölkədə necə yaşadığımı və nə ilə məşğul olduğumu bilmək istəyirlər. Axi, mən doqquz ay on üç gün orada qalmışam.

Mən el işini həmişə xoşlamışam. Odur ki, burada dülgərlik sənətindəki vərdişlərim monim xeyli işimə yaradı, padşahlıq parkının ən iri ağaclarından mən özüm üçün xeyli rahat bir stol və stul hazırlamışdım.

İki yüz dərzi qadına monim üçün köynək, yorğan-döşək və süfrə tikmək əmri verilmişdi. Bunlar ölkədə olan ən möhkəm və qalın kətandan tikilməli idi. Ancaq bu kətan bizim ən zərif kiseyimizdən də nazik idi. Buna görə dərzi qadınlar parçanın davamlı olması üçün bir neçə qat parçanı üst-üstə sırmalı olmuşdular. Onların ən iri kətan parçasının uzunluğu üç fut, eni isə üç düym idi. Mən yerə uzandım ki, dərzi qadınlar ölçünü götürə bilsinlər. Bir tikici qadın mənim boğazımın, o birisi isə dizimin yanında dardu. Onların hərəsi ipin bir ucundan tutub çəkdilər, üçüncüsü isə bir düym uzunlığında olan xatkeşə ipin uzunluğunu ölçüdü. Sonra onlar mənim sağ əlimin baş

barmağını ölçüdüler. Onlara daha bir şey lazım deyildi. Onlar bilisin dairəsinin baş barmağım dairəsindən iki qat, boyun dairəsinin isə bilisin dairəsindən iki qat artıq olduğunu bildiklərindən, mənim üçün əynimə yaxşı gələn alt paltarı tikidilər. Onlar üçün nümunə olaraq, mən köhnə köynəyimi səliqə ilə yerə sərmişdim.

Ela həmin vaxtda üç yüz dərziyə mənim üçün kostyum tikmək də tapşırılmışdı. Mən dizi üstə oturdum. Dərzilər çiyinimə nərdivan qoydular. Onlardan biri bu nərdivanla çiyinimə çıxıb, bölgələndən aşağı şaquli bir ip salladı, beləliklə, o, kaftanın uzunluğunu təyin etdi. Qollarımı və belimi özüm ölçüdüm. Şəhərdə heç bir elə ev tapılmadı ki, mənim kostyuminə hissələrini orada yerə sərə bilsinlər. Buna görə, dərzilər mənim qaldığım qəsrə işləməli oldular. Kostyum zahiri cəhətdən ingilis xanımlarının cürbəcür parçalardan tikidikləri qurama yorğanlara bənzəyirdi. Ancaq buradakı parçalar hamısı bir rəngdə idi.

Mənim xörəyimi üç yüz aşpaz bişirirdi. Onlar öz ailələri ilə birlikdə mənim evimin yanında tikilmiş kiçik və rahat bəraklarda yaşayırdılar. Mənən hərəsi iki cür yeməkdən ibarət səhər, günorta və axşam yeməyi bişirməyə məcbur idilər. Mən iyirmi xidmətçini götürüb, stolun üstünə qoyurdum. Onların yüz nəfər yoldaşı aşağıda döşəmə üzərində işləyirdi. Bozılırları yemək daşıyır, bəziləri çiyinlərinə şərab və sair içki ilə dolu çalləklər gətirdilər. Stol üstündəki xidmətçilər Avropa da quyudan su ilə dolu vedrədən çəkdikləri kimi, təkərləri qarqaralarla onları məharətlə stolun üstünə qaldırdılar. Onların gətirdikləri hər dolu boşqabı bir dəfəyə ağzına boşaldıb, hər şərab çollayıni bir uduma içirdim. Buradakı qoyun əti bizimkindən dadsızdır. Amma mal əti çox ləzzətlidir. Bir dəfə mənən elə bir qabırğa rast gəldi ki, onu üç tikəyə bölməli oldum. Ancaq bu, müstəsna bir hal idi. Bizdə torağayı yedikləri kimi, mal ətini sümükqarışlıq yedyimə baxan xidmətçilər

heyrət edirdilər. Bünələrin qaz və hinduşkalarını mən adətən, birdəfəyə ağızma qoyub yeyirdim. Düzünü söylemək lazımdır ki, burañın quşları bizimkilərdən çox dadlıdır. Xırda quşların iyirmisini-otuzunu birdəfəyə bıçağın ucuna keçirib yeyirdim.

Əlahəzrət imperator yaşayış tərzim barədə cürbəcür rəvayətlər eşitdiyindən bir dəfə bildirmişdi ki (o, belə buyurmaq lütfündə olmuşdu), sövkətli arvadı və gənc şahzadə qız və oğlanları ilə birlikdə mənimlə birlikdə nahar etməyi özü üçün saadət hesab edir. Onlar gəldikdə, mən onları da qarşımızda stolda, bəzəkli qoltuq kürsülərində yerləşdirdim. Onların dörd bir tərəfində şəxsi keşikçilər durmuşdu. Qonaqlar arasında əlində ağ dövlət əsası tutmuş dövlət xəzinəsinin baş müdürü lord¹ Flimnap da var idi. O, mənən acıqli-acıqlı baxırdı, ancaq mən özümü elə göstərirdim ki, guya onun baxışlarını seçmirəm və öz azzı vətənimin şərafına buradakı saray əhlinin heyrətini daha da artırmaq üçün həmişəkindən də çox yeyirdim. Mənim belə güman etməyə haqqım var ki, əlahəzrətin bu ziyarəti məni onun gözündən salmaq üçün Flimnapın əlində bir vasitə olmuşdu. Flimnap mənən bu qaraqabaq adamdan gözlənə biləcəyindən xeyli artıq bir nəzakət göstərirdi də, əslində o, həmişə mənən düşmən olub. O, imperatorluq xəzinəsinin pis vəziyyətdə olduğunu imperatorun nəzərinə çatdırıldı. O dedi: "Biz yüksək faizlə borc almaq məcburiyyətindəyik. Bizim pullar qiymətdən düşür. Halbuki, Dağ boyda Adamın saxlanılması əlahəzrətə indiyədək bir milyon yarım spruqdan da yuxarı oturub (spruq liliçlərinə ən iri qızıl pullarıdır; bu, ən xırda balıq pulu boydadır)." Axırda əlavə etdi ki, ilk fırsat düşən kimi imperator məni ölkədən kənar edərsə, çox ağıllı bir iş görmüş olar.

Günahsız ola-ola, mənim üstündə əziyyət çəkmiş hörmətli bir xanımın adını təmizə çıxarmağı özümə borc bilirəm.

¹ Xəzinənin baş müdürü lord – maliyyə naziri deməkdir.

Xəzinənin baş müdürü qəlbiqaralığından öz arvadını mənə qışqanırdı. Dedi-qoduçular ona çatdırmışdilar ki, onun hörmətli arvadı guya coşqın bir məhbəbtələ mənə bənd olub. Söz çıxarıblarmış ki, guya o, xəlvətə mənim yanımı gəlirmiş. Bu dedi-qodu sarayda böyük hay-küyə səbəb olmuşdu. Mən təntənəli bir surətdə bəyan edirəm ki, bütün bunlar ən həyasız iftira və böhtəndir. Doğrudan da həmin hörmətli xanım mənə dostcasına münasibət bəsləyirdi və dəfələrlə mənim yanımı gəlməmişdi. Ancaq bunu həmisi açıq-aşkar etmişdi. Həm də karətada onurla üç nəfər: bacısı, qızı və rəfiqəsi olardı. Mənim yanımı başqa saray xanımları da golib-gedirdilər. Mən öz xidmətçilərimi buna şahid çağırıram; qoy onlardan bircəsi söyləsin görək, heç mənim qapımda elə bir kareta görüblərmi ki, içindəkinin kim olduğunu bilməsinlər? Mənim evimə bir kareta yaxınlaşdıqda xidmətçim həmisi kimin gəldiyini mənə xəbər verərdi. Mən həmin saat qapıya çıxdım. Gələn adamla hörmətlə salamlaşıb, karetəni iki atı ilə birlikdə götürüb, (ögər altı at qoşulmuş olardısa, sürücü həmisi dördünü açardı) stolun üstüna qoyardım. Bir bədbəxtlik üz verməsin deyə, mən əvvəlcədən stolun kənarına beş düymə hündürlüyündə bir taxma məhəccor taxardım. Çok vaxt mənim stolumun üstündə dörd kareta olardı ki, bunların içərisində gözəl xanımlar əyləşərdilər. Özüm isə stulumda oturub, onlara sari əyilərdim. Mən bir karetədəki xanımlarla söhbət etdikdə, o biri karetalar stolun üstündə aram-aram dövrə vurardı. Yeməkdən sonrakı saatlarının çoxunu mən beləcə, söhbətlərlə çox xoş keçirərdim. Nə Flimnap, nə də onun casusları olan Krestril və Drenlo (əllərindən nə gəlirsə etsinlər, mən onların adlarını çəkəcəyəm) heç bir zaman, heç bir kəsin mənim yanımı xəlvət gəldiyini sübut edə bilməzlər. Yalnız birçə dəfə dövlət katibi Reldresel yanımı gizlinə galmışdı. Ancaq əvvəldən dediyim

kimi o da əlahəzrət imperatorun xüsusi əmri lə belə hərəkət etmişdi.

Bəlkə də bu mənəsiz hadisə haqqında uzun-uzadı daniş-mağə dəyməz. Amma işin içində bir əyan xanımın namus məsələsi var. Bundan başqa öz adının təmiz qalması da mənim üçün çox qiymətlidir. Axi mən nardak adı qazanmaq şərəfinə nail olmuşam ki, xəzinənin baş müdürü Flimnapın özünün də belə bir adı yoxdur. Hamiya məlumdur ki, o, yalnız qlümqlümdür; bu ad isə mənim rütbəmdən, bizdə markız dərəcəsi hersoqdan aşağı olduğu qədər aşağıdır. Ancaq mən etiraf etməyə razıyam ki, o, tutduğu vəzifəyə görə məndən yüksəkdə durur. Hər nə isə, bu dedi-qodular gedib, Flimnapın qulağına çatmış, bir müddət arvadı ilə onun arasını vurub, mənə qarşı olan kin və qəzabını bir qat daha artırıbmış. Ancaq o, belə dedi-qodunun yalan olduğuna inanıb, bir az sonra arvadı ilə barışmışdı, mən isə həmisişlik onun gözündə düşmüştüm. Bir az sonra mən hiss etməyə başladım ki, imperatorun da mənə olan münasibəti çox dəyişib, xarablaşıb. Bunda təəccübü heç bir şey yox idi; cüntki əlahəzrət imperator öz sevimlisinin tasiri altında idi.

YEDDİNCİ FƏSİL

Müəllifin, onu dövlətə xəyanətdə təqsirləndirmək istadıklarından xəbor tutması. Blefuskuya qaçmaq tədbiri. Orada qəbul edilməsi.

İndi mən bu ölkəni necə tərk etdiyimi danışmalıyam. Lakin əvvələcə son iki ay ərzində mənə qarşı törədilən gizlin fitnə-fəsaddan oxucunu xəbərdar etməyi lazımlı bilirəm.

Mən sakit və yoxsul bir adam olduğumdan, Liliputstanə gəlib çıxmamışdan əvvəl kral sarayını görməmişdim. Doğrudur, böyük padşahların adətləri barədə çox eşitmış və oxumuşdum. Bununla bərabər, heç güman etməzdim ki, bu uzaq ölkədə də hökmardarların adət və xasiyyətləri dövlət işlərinin gedişinə bu dərəcədə dəhşətli təsir edə bilər. Mənə elo golirdi ki, burada Avropanadakı idarə üsullarından tamamilə başqa üsullar hakimdir.

Mən Blefusku imperatorunun yanına getməyə hazırlaşırdım. Birdən axşam vaxtı sarayda mühüm mövqə tutan bir nəfər yanımı gəldi. Vaxtilə imperatorun hüzurunda mən onu müdafiə etməklə, ona böyük bir yaxşılıq etmişdim. O, örtülü portşezdə¹ gizlince golmiş və kim olduğunu bildirmədən qəbul olunmasını xahiş etmişdi. Mən onu gətirən adamları kənara göndərdim, o möhtərəm zati portşəzi ilə bərabər kafanımın cibinə qoyub, on etibarlı xidmətçimə əmr etdim ki, kim gəlsə, mənim xəstə olduğumu söyləsin. Sonra qapıları

möhkəmcə bağlayıb portşəzi stolun üstünə qoymadım və onuna üz-üzə stulda oturdum. O möhtərəm zati portşəzi açdı, biz salamlaşdıq. Bu zaman gördüm ki, qonaqmış çox təşvişdədir. Mən bunun səbəbini bilmək istədikdə, o möhtərəm zati xahiş etdi ki, səbirlə olub, onun söyləyəcəyi bütün sözləri diqqətlə dinləyim. Onun sözlərinə görə, səhəbat mənim şərəf və həyatım barədə idi. Aydırındır ki, mən onun dediklərindən birçə kəlmə də buraxmadım və o, çıxıb gedən kimi, bunları öz qeyd dəftərimə köçürdüm. Onun danışdıqları bundan ibarət idi.

"Sizə söyləməliyəm ki,- deyə, o sözə başladı, - son zamanlar şurun xüsusi komissiyalarının bir çox tamamilə gizlin iclaslanı¹ olmuş və orada sizin taleyiniz müzakirə edilmişdir. İki gün bundan əvvəl əlahəzər bu barədə qəti qərar qəbul etmişdir. Əlbəttə, siza məlumduñ ki, buraya gəldiyiniz ilk günlərdən bəri qalbert Skayreş Bolqolam sizin an qəddar düşməninizdir. Bu adavatın necə və nə səbəbə əmələ gəldiyindən mənim xəbərim yoxdur. Ancaq bunu bilirəm ki, sizin Blefusku üzərindəki böyük qələbənizdən sonra onun kin və qəzəbi xüsusi silahçılarından məsələlərmişdir. Siz öz şücaətinizlə admiralin söhrətini kölgədə qoymuşsunuz. Bu əyan, öz arvadının üstündə sizə adavət bəsləyən baş xəzinə müdürü Flimnapla, general Limtokla, baş saray naziri Lelkenlə və baş hakim Belmafla birlikdə sizi dövlətə xəyanətdə və başqa ağır cinayətlərdə töhmətləndirən bir məruzə tərtib etmişdir..."

Bu mütəxəssis məni çox həyəcanlandırdı. Mən özümən tamamilə günahsız olduğumu və ölkəyə necə xidmətlər göstərdiyimi çox yaxşı bilirdim. Az qalmışdı ki, qazəbdən cosub, natiqin sözünü kəsəm. Ancaq o, mənim sükütlə durub, gözləməyimi görüb, xahişlə sözünə davam etdi:

Burada 1715-ci il aprelin 15-də Uolpolun sədrliyi ilə yaradılan məxfi komitə nəzərdə tutulur; bu komitə "sūlhün (Utrecht sülhünün) bağlanmasına aid məsələləri və kralicənin keçmiş nazırlığının faaliyətini tədqiq etmək üçün" təşkil edilmişdir. Həmin komitə dövlətə xəyanət etməkdə nazir Bolinbroka və nazir Oksford qrafına qarşı irəli sürünlən ittihamı təsdiq etmişdir.

¹ Portşez – içərisində adlı-sanlı adamlar gəzən örtülü kəcavə

"Siz mənə o qədər yaxşılıq edibsiniz ki, canımdan keçib, bu ittihannaməni surətini bir təhər aldə etməyi özümə borc bildim. Onu sizə təqdim edirəm"

Kuinbus Flestrin,
Dağ boyda Adam
əleyhinə
İTTİHAMNAMƏ
M.1

Yuxarıda adı çəkilən Kuinbus Flestrin, Blefusku imperatorunun donanmasını əsir alıb, imperator limanına götürdikdən sonra imperator həzrətlərindən əmr almışdı ki, Blefusku imperatorluğunun qalan gəmilərini də tutub gətirsin. Bu əmrde son dərəcə əhəmiyyətli olan dövlət mənafeyi nəzərdə tutulmuşdu; belə ki, bu imperatorluq bizim canişinin idarəsi altında bir əyalətə çevriləməli, orada gizlənmiş yumurtanı aldan sindirməq tərəfdarlarının başçıları edam edilməli və ümumiyyətə, bütün mürtədlərin kökü kasılmalı idi. Lakin məzκur Flestrin mərhəmatlı və müqəddəs imperator həzrətlərindən xaincəsinə xahiş etmişdi ki, onu, yəni Flestrini bu tapşırığın icrasından azad etsin; onun söylədiyinə görə, guya vicedanı işlərdə zor işlətmək və təqsiri olmayan bir xalqı azadlıqlandan məhrum etmək istəmirmiş.

M.2

Blefusku sarayından əlahəzrətin sarayına sülh üçün elçilər gəldikdə, həmin Flestrin elçilərin imperator həzrətlərinə açıq düşmən olub, əlahəzrət ilə açıqdan-açıq müharibə edən bir padşahın xadimləri olduqlarını bildiyi halda, qəddar bir xain kimi onlara havadar olub kömək etmiş, ruhlandırmış və əyləndirmişdir.

M.3

İndi isə, həmin Kuinbus Flestrin sadiq təbəəlik vəzifəsinin əksinə olaraq Blefusku sarayına və imperatorluğuna səyahətə getməyə hazırlaşır. Bu səyahət üçün o, imperator həzrətlərinin yalnız şifahi icazəsini almışdır. Halbuki, Flestrin bu mübarək icazəyə əsaslanaraq təxirəsiz surətdə yola düşmək niyyətindədir. Onun məqsədi hələ bu yaxında əlahəzrətin düşməni olub, onunla açıq-aşkar müharibə edən Blefusku imperatoruna yardım etmək, onu ruhlandırmıq və həvəsləndirməklə bizim dövlətə qarşı qəddarcasına xəyanət etməkdən ibarətdir.

Men ittihannamənin yalnız ən mühüm maddələrini misal gətirdim. Orada əhəmiyyəti nisbətən az olan bir çox başqa şeylər də var id¹.

Əyan sözünə davam edib dedi:

"...Etiraf etmək lazımdır ki, bu ittihannamə ətrafında gedən uzun-uzadı müzakirə zamanı əlahəzrət imperator sizə xeyli güzəştə getdi. O, dəfələrlə sizin xidmətlərinizi yad edib, cinayətinizi mümkün qədər yumşatmağa cəhd etdi. Xəzinənin müdürü və admiral təkid edirdilər ki, sizi ən işgəncəli və rüsvayçı ölümə məhkum etsinlər. Onlar təklif etdilər ki, gecə sizin eviniz yandırılsın və qoşun komandanına əmr verilsin ki, evinizi iyirmi min nəfərlik bir ordu ilə mühəsiraya alıb, sizin üzünüzü və əllərinizi zəhərli oxlar yağıdırınsınlar. Başqa bir təklif də irəli sürülmüşdü: xidmətçilərinizə əmr verilməli idi ki, sizin köynəyinizi və döşəkağınızı zəhərləsinlər. Bu zəhərin təsirilə siz öz bədəninizi didəcək və ən ağır iztirabla ölücəksiniz.

Qoşun komandanı da bu fikrə şərik idi.

Uzun müddət şuranın əksəriyyəti sizin əleyhinizə oldu. Ancaq əlahəzrət sizin həyatınızı mümkün qədər qorumaq istəyirdi. Axır ki, o, baş saray nazirini öz tərəfinə çəkə bildi.

¹ İttihannamədə hüquq sənədlərinin tərib edilməsi üslubuna, habelə Bolinbroku xəyanətdə təqsirləndirən ittihəmi, Svitfin fikrincə, əsassız olmasına istehza edilir.

Bu mübahisələrin ən qızgın bir vaxtında özünü həmişə sizin dostunuz kimi tanmış olan məxfi işlər üzrə baş katib Reldreselə əlahəzrat imperator əmr etdi ki, o da öz fikrini söyləsin. Reldresel bu əmra tabe olub, sizin onun haqqında olan müsbət fikirlərinizi doğruldu. O etiraf etdi ki, sizin işlədiyiniz cinayətlər doğrudan da böyükdür. Ancaq bu hal padşahların ən böyük məziyyəti, o cümlədən əlahəzətin həqiqətən zinəti olan mərhəməti aradan qaldıra bilməz. O dedi: "Mənimlə Flestrin arasında olan dostluq hamiya məlumdur. Buna görə də mənim rəyimi möhtərəm şura üzvləri bəlkə də tərəfərgilik hesab edəcəklər. Ancaq mən əlahəzətin əmrinə itaat edərək, rəyimi açıq söyləməyi özümə borc biliyəm. Əgər əlahəzərət lütf edib, razi olarsa, Kuinbus Flestrini göstərdiyi xidmətləri nəzərə alıb, özünəməxsus olan bir məhrəbənləqlə onun həyatını qoruyaraq, yalnız gözlərini çıxarmaq əmrini verməklə kifayətlənər; güman edirəm ki, bu tədbir müəyyən bir dərəcəyə qədər ədaləti də təmin edər. Eyni zamanda belə bir qərara bütün dünya heyran qalar. Həm böyük bir heyranlıqla həm padşahın müləyimliyini, həm də onun müşaviri şərafinə nail olmuş şəxslərin alicənəblığını tarif edər". Bunu da nazərə almaq lazımdır ki, gözdən məhrum olmanız sizin fikizi qüvvənizə heç bir zərər yetirməyəcək və bunun sayəsində siz əlahəzərət imperatora yena fayda verə biləcəksiniz. Korluq sizin təhlükəni görmənizə mane olub, cüratınızı daha da artıracaqdır. Düşmən donanmasını əsir etdiyiniz zaman sizə ən çox mane olan şey gözlərinizi itirmək qorxusu idi. Halbuki, hətta böyük padşahlar da nazirlərin məsləhətləri ilə kifayətləndikləri üçün, sizin də hər bir şeyi nazirlərin gözləri ilə görməniz kifayətdir.

Ali şura bu təklifi son dərəcə narazılıqla qarşıladı. Admiral Bolqolam öz soyuqqanlığını mühafizə edə bilmədi. O, yaman qəzəblənmış halda yerində sıçrayıb söylədi ki, bir cinayətkarın həyatını qorumaq lehinə katibin söz söyləməsinə

təəccüb edir, guya sizin göstərdiyiniz xidmətlər cinayətlərinizi daha da qorxunc və təhlükəli bir hala salır. Çünkü özünüüz incidilmiş və ya təhqir edilmiş sandıqda siz düşmən donanmasını əsir alıdığınız həmin o qüvvə ilə o donanmanı geri apara bilərsiniz. Bundan başqa, guya, sizin ürkədən yumurtanı altdan sindirməq tərəfdarı olduğunuzu göstərən möhkəm dəlillər varmış. Xayanət isə həyata keçirilməmişdən əvvəl insanın qəlbində doğulduğundan, Bolqolam sizi xəyanətkarlıqda ittihamla edam olunmanızı tələb edirdi.

Baş xəzinə müdürü də bu fikirdə idi. O, sizin saxlanmanızın xəzinə üçün nə qədər ağır bir yük olduğu barədə iclasa məlumat verib söylədi ki, bir az sonra xəzinə tamamilə yoxsullaşacaq. Həm də sizin gözlərinizi çıxarmaq barədə katibin təklifi əlahəzərəti nəinki bu bələdan qurtarmayacaq, çox ehtimal ki, məxarici daha da artıracaqdı. Təcrübə göstərir ki, bəzi ev quşları kor edildikdə daha çox yeyir və tezliklə köklərilər.

Buna görə də əgər əlahəzərət və şura üzvləri sizin müqəssir olduğunuza vicdanla və möhkəm inanmışdırsa, bu, sizi ölümə məhkum etmək üçün kifayətdir: daha qanunun tələb etdiyi rəsmi dölliət axtarmaya ehtiyac yoxdur.

Ancaq əlahəzərət ölüm cəzasına qəti surətdə etiraz etdi. O lütf edib belə buyurdu ki, əgər gözlərinizi çıxarmaq şurənin rəyinə görə, çox yumşaq bir cəzadırısa, daha ağır bir hökm çıxarmaq üçün həmişə vaxt tapılar. Bunu eşitdikdə, sizin dostunuz olan katib sizin saxlanmanız, guya, hədsiz məxaric lazımlı gəldiyi barədə baş xəzinə müdürünin sözlərinə cavab vermək üçün icaza istədi. O söylədi ki, əlahəzətin bütün gəlirləri tamamilə baş xəzinə müdürüni öz ixtiyarındadır. Buna görə də o, sizin yeyib-icmənizə sərf edilən məxarici tədricən azaltmaq üçün lazımı tədbirlər görə bilər. Lazımında yeyib-icmədikdə, siz zəiflər, ariqlər, iştahadan qalar və bir neçə ayda taqədən düşərsiniz. Bu cür hərəkətin bir faydası da budur ki, sizin cəsədinizin çürüməsi təhlükəsi də azalar,

çünkü bədəninizin həcmi yaribayarı kiçilir. Beləliklə, siz ölen kimi, əlahəzrətin beş-altı min təbəsi iki-üç günün içində ətinizi sümüyünüzdən ayırb, arabaya yüksək və yoluxucu xəstəliklərə səbəb olmamaq üçün şəhərdən uzaq bir yerdə basdırırlar, skeletinizi isə gələcək nəsillərə maraqlı bir yadiğar kimi mühafizə edərlər.

Bələliklə, katibin sizə qarşı olan dostcasına münasibətinə siz o cəhətdən minnətdar olmalısınız ki, onun sayasında hər iki tərəfi razı salan bir qərara gəlmək mümkün oldu. Sizi tədricən acıdan öldürmək planını gizlin saxlamaq əmr olundu, gözlərinizin çıxarılması barədəki hökm isə kitablara qeyd edildi. Qərar bir səsla çıxarıldı. Yalnız imperatriçənin nümayəndəsi olan admiral Bolqolam öz rəyində qaldı. O, əlahəzrət imperatriçənin təkidli təşviqlərinin təsirilə sizin ölümünüüz tələb edirdi. Imperatriçə cürbəcür saray dedi-qodularına görə siza kin bəsləyir. Saray xanımlarından bəziləri onlara qarşı lazımcı diqqətli olmadığınızı güman edib, sizi onun nəzərində ləkələməyə müvəffəq olmuşlar.

Üç gün sonra dostunuz katib əlahəzrətin amırla ittihəmnəməni oxumaq üçün sizin yanınıza gələcək. O, əlahəzrətin və dövlət şurasının mərhəmət və lütfkarlığının nə qədər böyük olduğunu sizə izah edəcək. Axi, bu qərara görə, sizin yalnız gözləriniz çıxarılaceq. Buna görə də əlahəzrət şübhə etmir ki, siz bu hökmə itaət və minnətdarlıqla tabe olacaqsınız. Bu əməliyyatın lazımcı yerinə yetirilməsindən ötrü əlahəzrətin iyirmi cərrahi nəzarət üçün təyin edilib. Siz yerə uzanacaqsınız və on təcrübəli oxatarınlar, on zərif oxalarla sizin göz almaçılarını nişan alıb oxlayacaqlar.

Bununla, mən verəcəyim məlumatı qurtarıram. Nə cür hərəkət etmək lazıim gəldiyini öz öhdənizə buraxıram. Mən isə şübhə oyatmamaq üçün, təxirsiz çıxıb getməliyəm”

Bu sözlərdən sonra həmin möhtərəm zat məni tərk edib getdi; mən əzablı şübhə və tərəddüdlər içində tək qaldım.

İndiki imperator və onun nazirləri, liliptular arasında elə qaydalar qoymuşdular ki, deyilənlərə görə, əvvəllərdə bunların heç biri yox imiş. Hər dəfə kinli padşahın kefinə və ya onun dostunun kin və qəzəbəna görə, bir adam məhkəmə amansız cəzaya məhkum etdikdə, imperator dövlət şurası iclasında bir nitq söyləyir. Bu nitqdə onun şəfqət və mərhəməti nümayiş etdirilir. Nitqi o saat bütün ölkəyə yayırlar. Ölkəni, heç bir şey imperatorun mərhəmətini tərifləyən bu nitqlər qədər qorxuya salmur; çünkü hamiya məlumdur ki, bu nitqlər nə qədər geniş və dəbdəbəli olursa, caza da bir o qədər vəhşicəsinə, buna düşər olan qurban isə bir o qədər günahsız olur¹. Ancaq etiraf edirəm ki, belə işlərdən mənim çox da başım çıxmaz. Nə doğuluşum, nə də tərbiyə etibarilə saray adamı olmaq manim qismətimə yazılmışdır. Buna görə də mən öz barəmdə çıxarılan hökmədə nə şəfqət, nə də mərhəmət əlamətləri görə bilmədim. Əksinə, mən (kim bilir, bəlkə də haqsız olaraq) bu hökmü yumşaq olmaqdan artıq, sərt hesab edirəm. Bəzən ağılma galırdı ki, şəxson məhkəməyə gedib, özümü müdafiə edim. Doğrudur, mən ittihənmədə göstərilən dəlilləri inkar edə bilməzdim, amma hər halda ümid edirəm ki, bunları öz xeyrimə izah edə bilərdim. Ancaq mən siyasi mühakimələr baradə çox şəyər oxumuşdum və bilirdim ki, bunlar həmişə hakimlərin istədikləri kimi qurtarır. Buna görə də mən öz taleyiimi belə qüvvətli düşmənlərin əlinə verə bilməzdim. Bəzən müqavimət göstərmək fikrinə qapılırdım. Mən çox yaxşı bilirdim, nə qədər ki, azadam, bu imperatorluğun bütün qüvvələri mənə üstün gələ bilməyəcəkdir. Mən bütün paytaxtı daşa basıb, xarabazara çevirə bilərdim. Ancaq imperatora

¹ Yixilan Stüartlar sülaləsinin tərəfdarları 1715-ci ilde taxt-tac iddiyasında olan III Yakovun xeyrinə Üşyan qaldırmışdır. Üşyan yatırıldıqdan və onun ardınca bir çox adamlar edam edildikdən sonra hökumət, kralın mərhəmətli olmasını xüsusü intibahnamədə elan etmişdi.

and içdiyimi, onun mənə lütfkarlıq göstərib verdiyi yüksək nardak rütbəsini yada salib, bu fikirdən nifrətlə əl çəkdim. Sarayın minnətdarlıq barədəki nöqtəyi-nəzəri mənə yad idı və heç cürə inana bilmirdim ki, əlahəzərətin indi mənə qarşı olan sortliyi məni onun hüzurunda öhdəmə götürdüyüm öhdəliklərdən azad edir.

Axırda belə bir qərara gəldim; çoxları bəlkə də bu qərarımı görə məni danlayacaqlar. Bunu açıqca söyləyim ki, gözlərimin salamat qalması və həm də azad olmağım mənim ehtiyatsızlıq və təcrübəsi ziyyətində mümkün olmuşdur. Doğrudan da, əgər mən padşah və nazirlərin xasiyyətini, sonralar başqa dövlətlərlərə saray hayatını müşahidə etmək naticəsində bildiyim qədər onda bilmış olsaydım, belə bir yüngül cəzaya böyük məmənnüyyətə razi olardım. Ancaq mən cavan və coşqun idim. Blefuscu imperatorunu ziyarət etmək üçün əlahəzərətən icazə var idi. Buna görə də üçgünlük möhəlatın başa çatmasını gözləmədən dostum katibə bir məktub göndərib, onu xəbərdar etdim ki, imperatorun icazəsi ilə mən Blefuscu ölkəsinə gedirəm.

Mən cavab gözləmədən həmin günün səhəri dəniz sahilərinə getdim; bizim donanımız burada lövbər salib durmuşdu. Orada mən böyük bir hərbi gəmini ələ keçirib, onun burnuna bir kəndir bağladım və lövbəri qaldırdım. Sonra soyunub, palтарımı, özümlə bərabər götürdüyüm yorğanı həmin gəmiyə qoydum və gəminin dalımcı çəkə-çəkə yola düşdüm. Yolun bir qismini ayaqla yeridim, bir qismini üzə-üzə gəlib, Blefuscunun padşahlıq limanına çatdım; burada əhali məni çıxdan gözləyirdi¹. Mənə iki nəfər bələdçi qoşub, Blefuscu ölkəsinin həmin bu adda olan paytaxtına göndərdilər. Bələdçiləri mən ovcumun içində aparırdım. Şəhər darvaza-

larına iki yüz yard qalmış, onları yerə qoyub, xahiş etdim ki, geldiyimi dövlət katiblərindən birinə xəbər versinlər və əlahəzərətin əmrlərini gözlədiyimi bildirsinlər.

Bir saat sonra mənə cavab gəldi ki, əlahəzərə özü, şövkətlə ailəsi və yüksək rütbəli saray adamları ilə borabər məni qarşılamığa çıxıblar. Mən yüz yard da yaxınlaşdım. İmperator və onu müşayiət edənlər atlarından düşdülər, imperatriçə və saray xanımları karetalarından çıxdılar və mən onların üzlərində azacıq da olsun qorxu və ya narahatlıq əlaməti görmədəm. Mən imperator və imperatriçənin əllərini öpmək üçün yerə uzandım. Əlahəzərə bildirdim ki, öz vədime əməl edib, hökmərdəm olan imperatorun icazəsil qüdrəti padşahın mübarək üzünü görməyə və ona öz xidmətimi təklif etməyə gəlmİŞəm; əlbəttə, bu xidmət mənim Liliputstanın sadıq bir təbəəsi olaraq, üzərimə götürdüyüm öhdəliklərə zidd olmamalıdır. Mən Liliputstan padşahının qazabına düçər olduğum barədə birçə kəlmə də söyləmədəm. Şuranın qərarı baradə rəsmi məlumat almadiğim üçün mənim əleyhimə olan tədbirlərdən xəbərdar olmaya bilərdim. O biri tərəfdən, mən güman edirdim ki, Liliputstan imperatoru öz hökmü altında ki ölkədən kənarda olduğunu bildikdə, haqqında olan coza tədbirlərini gizlin saxlayar. Ancaq tezliklə məlum oldu ki, mən öz təxminimdə çox böyük səhv etmişəm.

Blefusu imperatorunun sarayında mənə göstərilən qəbul mərasimini ətraflı təsvir edib, oxucunun diqqətini yormayaçağam. Bu qəbul mərasimi buranın qüdrəti padşahının səxavətinə tamamilə uyğun idi. Münasib bina və yataq olmağından, çəkdiyim narahatlıqdan da danişmayacağam. Mən quru yerdə öz yorğanıma bürünüb yatmalı oldum.

¹ Burada yeno Bolinbroka və onun Fransaya çatmasının (1715-ci ildə) qabaqcadan hazırlanmış olmasına işarə edilir; Qulliver kimi Bolinbrok da Fransaya çatmasını sonralar eyni sabablarda doğrultmağa çalışmışdı, onun İngilterədə qalması, edamı könüllü olaraq gözləməyə bərabər idi.

SƏKKİZİNCİ FƏSİL

Xoşbəxt bir tasadüf nəticəsində müəllifin Blefuscunu tərk edə bilməsi və bəzi çətinliklərdən sonra sağ salamat öz vətənə qayıtməsi.

Blefuskuya gəldikdən üç gün sonra mən bu adanın şimal-sərq sahilini seyr etməyə getdim. Dənizin dayaz yerlərində gəzərkən yarımlıq¹ məsafədə üzü üstə çevrilmiş qayığa bənzər bir şey gördüm. Ayaqqabımı və corabımı çıxarıb, suyun içi ilə iki və ya üç yüz yarda qədər getdikdən sonra gördüm ki, qabarmanın şəyi sahilə doğru gətirir. Bir neçə dəqiqə sonra yəqin etdim ki, bu şey firtinanın bir gəmidən qoparıb dənizə atıldığı böyük bir qayıqdır.

Həmin saat şəhərə qayıdın, imperator həsratlarından xahiş etdim ki, mənim ixtiyarıma iyirmi böyük gəmi, üç min nəfər dənizçi və çox miqdarda kəndir versin, bu kəndirləri möhkəm olmaq üçün üç qat hördüm. Donanma adanı hərlənərək getdi. Mənsə tələsik qayığı gördüyüm yerə qayıtdım.

Qabarmanın sahilə daha da yaxınlaşdırılmışdı. Gəmilər göləb çatdıqda mən soyunub qayıga sarı getdim. Əvvəlcə ayaqla gedirdim, ancaq ona yüz yard qalmış üzməyə məcbur oldum. Gəmilərdən birinin dənizçiləri mənə kəndir atdlar. Mən kəndiri qayığın burnunda olan halqaya bağladım. Kəndirin o biri ucu gəminin arxasına bənd edilmişdi və gəmi

onu sahilə çəkirdi. Ancaq bundan bir şey çıxmadı. Mən qayığın arxasına üzüb, bir əlimlə onu irəli itələməyə başladım. Qabarmanın mənə kömək edirdi. Əldən düşdüm, nəhayət qayığı ayığımın dəniz dibinə çatdığını bir yerə gətirib çıxara bildim. Su mənim çənəmdən idi. Bir neçə dəqiqə yorğunluğumu alıqdan sonra yenidən qayığı itələməyə başladım, nəhayət, su qoltuğumdan oldu.

İşin ən çətinini qurtardı. Mən gəmilərdən birinə yiğilmiş olan o biri kəndirləri də götürdüm, qayığın burnuna bağlayaraq, yanumla golən doqquz gəmiyiə bənd etdim. Səmt küləyi əsirdi. Dənizçilər qayığı gəminin yedəyinə çəkirdilər, mən də axadan itələyirdim. Bir az sonra biz sahildə qırx yard yaxınlaşdıq. Burada mən durub suyun çəkilməsini gözlədim. Su çəkildikdə qayıq dayaz yerdə qaldı. İki min nəfərin köməyiilə mən qayığı çevirib, onun alt hissəsini yoxladım. Zədə çox da böyük deyildi.

Mənim birinci işim avar hazırlamaq oldu. Bu iş on günə başa gəldi. Avar çəkərək, xeyli əziyyətdən sonra qayığı Blefuscun padşahlıq limanına gətirdim. Burada saysız-hesabsız camaat bu əcaib və yekə gəminin tamaşasına yiğilmişdi. Mən imperatora söylədim ki, bu qayığı mənə bəxt ulduzum vətonimə qayıda bilmək üçün göndərmişdi. Əlahəzərat imperatordan xahiş etdim ki, gəmini qaydaya salmaq üçün mənə zəruri olan ləvazimat və getmək üçün icazə versin. Əvvəlcə, imperator məni dila tutub saxlamaq istədi. Lakin bu təşəbbüsün boşça çıxdığını görüb, razi oldu.

Mənə məlum olduğuna görə, bütün bu müddətdə bizim imperatorun mənim barəmdə Blefusku sarayına müraciət etməməyi məni təəccübləndirirdi. Ancaq bunun nə üçün belə olduğunu mənə sonradan izah etdilər. Bizim imperator həsratları mənim haqqımdakı niyyətlərindən xəbərdar olduğumu heç ağlna da gətirməmişdi, buna görə də mənim Blefuskuya getməyimə, sadəcə olaraq, elçilərə verdiyim vədi

¹ Lıqa – 4,83 kilometrə bərabər olan uzunluq ölçüsüdür.

yerinə yetirmək kimi baxırmış. O, arxayın imiş ki, qəbul mərasimi qurtardıqdan sonra mən ora qayıtacağam. Ancaq mənim uzun müddət qayıtmamağım onu narahat etməyə başlamışdı. O, xəzinənin baş müdürü və mənə düşmən olan başqa əyanlarla məsləhətləşib, bir məmuru ittihənmənin surəti ilə birlikdə Blefusku sarayına göndərmişdi. Bu elçiye tapşırılmışdı ki, Blefusku padşahına öz hökmərinin mərhəmətli olduğunu və bu qədər ağır cinayətlər müqabilində məni belə yüngül bir cəzaya məhkum etdiyini söyləsin. Bundan başqa, o söyləməliydi ki, mən ədalət məhkəməsindən qaçmışam və əgər iki saat ərzində qayıtmasam, nardak rütbəsindən məhrum və xain elan ediləcəyəm. Elçi əlavə etmişdi: "Əlahəzrət inanır ki, onun qardaşı olan Blefusku imperatoru etdiyim cinayətin cazasına çatmaq üçün mənim əl-qolum bağlı halda, Liliputstan göndərilməmi əmr edəcəkdir".

Blefusku imperatoru üç günlük müşavirədən sonra ona bir çox üzrxaqliq dolu məhribən bir cavab göndərdi. O yazdı ki, qardaşı mənim əl-qolum bağlı halda Liliputstana göndərilməyimin əsla mümkün olmadığını başa düşər. Bundan başqa, sülh müzakirələri zamanı mən ona xeyli kömək etmişəm. Bir də o əlavə etmişdi ki, hər iki padşah bu yaxında asudə nəfəs ala biləcəklər; çünkü mən sahildən yekə bir gəmi tapmışam və bu gəmidə dənizə çıxa biləcəyəm. O öz təbəələrinə əmr etmişdi ki, gəmini hazırlamaqda mənə kömək etsinlər və ümid edir ki, bir neçə həftədən sonra hər iki imperatorluq, nəhayət, belə dözləməz bir yıldan qurtarmış olacaqdır¹.

Elçi bu cavabla Liliputstana qayıtdı və Blefusku padşahu bütün ohvalatdan məni xəbərdar etdi. Onun yanında xidmət etmək üçün qalmağa razı olsam, məni məhribancasına

¹ Fransada siyasi intriqalar və Bolinbrokun fəaliyyəti yalnız İngiltərə nazirliyini narahat etmirdi. XIV Lüdoviki və onun sarayını da çox narahat edirdi. Çünkü hər iki hökumət arasındaki münasibətdə artıq gərginliyə baxı olurdu.

himaya edəcəyini gizlincə bildirdi. İmperatorun bu təklifini çox səmimi hesab edirdimsə də, padşahsız keçinmək mümkün olduğu üçün bir də onlara etibar etməməyi qərara aldı. Buna görə də mənə göstərdiyi mərhəmətli diqqətinə görə ona minnətdarlığımı bildirib xahiş etdim ki, məni bağışlasın. Əlavə etdim ki, taleyimin bu gəmini mənə xoşbəxtliyimdənmi, yoxsa bədbəxtliyimdənmi göndərdiyini bilmirəm, ancaq mən bu qədər quđrətli olan iki padşahın arasında ixtilafa bailsa olmaqdansa, özümü okeanın ixtiyarına verməyi qərara almışam. Mənə elə gəldi ki, imperator mənim cavabından məyus olmadı, aksinə, təsadüfən öyrəndim ki, nazirlərin bir çoxu və elə o özü də mənim qərarımdan çox razi qalmışdı.

Bu vəziyyət məni getmək üçün tələsməyə məcbur etdi. Saray adamları onları ölkəsinə tezliklə tərk etməni istədikləri üçün qayıdın təmirində mənə hər cəhətdən kömək edirdilər. Beş yüz nəfər adam mənim nəzarətim altında ən möhkəm kətanları on üç qat sırrıyı, qayıığın üçün iki yelkən hazırladı. Kəndir və burazları mən özüm düzəldirdim. Mən oranın ən qalın və davamlı kəndirlərini on, iyirmi və otuz qat edirdim. Sahilde tapdıığım iri bir daşı özüma lövbar hazırladım. Qayığı yağlamaq və sair ehtiyaclar üçün mənə üç yüz inayin piyini verdilər. Mən böyük bir çatınılıkla inşaatda işlənən bir neçə ən uca ağacı kəsib dor hazırladım, bu işdə əlahəzrətin ustaları mənə xeyli kömək etdilər, mənim hazırladığım kobud dor ağaclarını onlar yonub hamarlayırdılar.

Bir aya hər şey hazır oldu. Mən əlahəzrətin əmərlərini almaq və onunla vidalaşmaq üçün paytaxta getdim. İmperator şövkəti ailəsi ilə birlikdə saraydan çıxdı. Mən onun böyük bir məhribanlıqla uzatdığı əlini öpmək üçün yerə uzandım. İmperatriça də, padşah nəslindən olan bütün şahzadələr də onun kimi etdilər. Əlahəzrət mənə hərəsində iki yüz spruq pul olan əlli kisə və özünün ayaq üstündə çəkilmiş şəklini bağışladı, şəkil yaxşı qalsın deyə, onu həmin saat əlcəyimin içində qoydum.

Mən qayığa yüz öküz və üç yüz qoyun cəmdəyi yükledim, müvəffəq miqdarda çörək, içki və dörd yüz aşpazın hazırlaya bildiyi miqdarda qızarmış ət, bundan başqa altı diri inək, iki öküz və eyni miqdarda qoç və qoyun götürdüm ki, bunları öz vətənimdə bəsləyib tərədim. Bu heyvanları yolda yediritmək üçün, qayığa iri bir dərz quru ot və bir kisə taxıl yükledim. Mən çox istayırdım ki, özümlə yerlilərdən bir on nəfər aparım, ancaq əlahəzərət buna heç bir vəchlə razi olmadı. Əlahəzərət ciblərimi diqqətlə yoxlamaqla kifayətlənməyib, məndən vicdan naminə söz aldı ki, onun təbəələrindən bircə nəfərini də, hətta onların öz arzu və razılığı olsa belə, özümlə aparmayım.

Bələliklə, səfərə hazırlaşdıqdan sonra mən 1701-ci il sentyabrın 24-də səhər saatında yelkənləri qaldırdım. Cənub-şərqdən əsən küləklə şimala doğru dörd liq qədər yol getdiyikdən sonra axşam saatında şimal-qərb tərəfdə yarım liq məsafədə kiçik bir ada gördüm. Mən adaya yaxınlaşıb, üzü küləyə lövbər saldım. Görünür, bu adda kimsə yaşamırıldı. Bir az yeyib-icdiyikdən sonra dincəlmək üçün uzandım. Mən yaxşıca yatmışdım, yuxum təxminən altı saat qədər davam etmişdi. Çünkü oyananda səhərin açılmasına iki saat qalmışdı. Gecə aydınlıq idi. Qəlyanaltı etdiyikdən sonra gün doğmamış lövbəri qaldırdım və cib kompasının köməyiylə yənə həmin istiqamətdə yol aldım. Səmt küləyi əsirdi. Məqsədim təxminimə görə, Vandimen Torpağından şimal-şərqdə olan adalardan birinə çatmaq idi. Həmin gün nəzəri cəlb edən heç bir hadisə olmadı. Ancaq ertəsi gün, günortadan üç saat sonra cənub-şərqə doğru hərəkat edən bir yelkən gördüm, mən özüm isə düz şərqə doğru gedirdim və hesabımı görə, Ble-fuskudan iyirmi dörd millik bir məsafədə idim. Mən gəmini səslədim, ancaq cavab almadım. Bir az sonra külək yatdı və gördüm ki, gəmiyə yetişə biləcəyəm. Bütün yelkənləri açdım, yarım saat sonra gəmidən məni gördülər, bayraq qaldırıb top atdlilar.

Gözlənilmədən məndə əziz vətənimi və burada qoyub gəldiyim sevimli adamları yenidən görmək ümidi oyanğıncı, qəlbimi bürüyən sevinci təsəvvür etmək çətinidir. Gəmi yelkənlərini yığıdı və sentyabrın 26-da axşam saatında mən ona yan aldım. İngilis bayrağını gördükdə, həyacandan ürəyim çırındı. Mən inək və qoyunları ciblərimə doldurub, bütün azacıq yükümlə bərabər gəminin göyərtəsinə çıxdım.

Bu, ingilis ticarət gəmisi idi, həmin gəmi Yaponiyadan gəldirdi. Gəminin kapitanı deptfordlu Con Bidl idi. O, son dərəcə mehriban bir adam və çox gözəl bir dənizçi idi. Biz bu zaman 30^ü cənub en dairəsində idik. Gəminin işçiləri əlli nəfərdən ibarət idi. Onların içində mən köhnə yoldaşım Piter Vilyamsa rast gəldim. O, mənim barəmdə kapitana çox gözəl bir məlumat verdi. Kapitan məni mehribanlıqla qəbul etdi və xahiş elədi ki, haradan gəlib, hara getdiyimi danışım. Mən başıma gələn macəranı qisaca ona nağıl edərkən, o, mənim sayıqladığımı və çəkdiyim əziyyətlərdən ağlımun çəşidini güman etdi. Bu vaxt mən cibimdən inək və qoyunları çıxartdım. Bunları gördükdə o, heyran qalıb, sözlərimin doğruluğuna inandı. Sonra mən Blefusku imperatorundan aldığı qızılları, olahəzrotin şəklini və sair qəriba şeyləri ona göstərdim. Mən kapitana hərosində iki yüz spruq olan iki pul kisəsi verərək, İngiltərəyə çatdıqda, bir südlü inəklə bir qoyun verəcəyimi vəd etdim.

Mən sağ-salamat keçən bu səfəri ətraflı surətdə təsvir etməklə oxucunu yormayacağam. Biz 1702-ci il aprelin 13-də Duansa çatdıq. Yolda yalnız birə xoşagəlməz hadisə baş verdi ki, bu da gəmi siçovullarının bir qoyunu uğurlayıb aparması idi. Mən bir dəlikdən onun gəmirilmiş sür-sümüyüünü tapdım. Bütün qalan mal-qaranı sağ-salamat sahilə çıxarddım. Qırınıçda onları əməndə oynasına buraxdım. Burada olan zərif, təzə otlar onlara mənim gözəldiyimdən gözəl yem oldu. Əgər kapitan özünün ən yaxşı suxarılarını verməsəydi, mən bu uzun səfər müddətində onları doydurub, saxlaya bilməzdim.

Mən bu suxarları narin ovub, suda isladır və heyvanlarımı onunla bəsləyirdim. İngiltərədə qaldığım qısa müddətdə mən bu heyvanları adlı-sanlı şəxslərə göstərib, xeyli pul yığıdim. İkinci səyahətə çıxmazdan əvvəl mən onları altı yüz funta satdim. Axırıncı səyahətdən İngiltərəyə qayıtdıqda, mən xeyli böyük bir sürüyo rast gəldim. Qoyunlar, xüsusiilə çox artmışdı və mən ümidi edirdim ki, onlar son dərəcə zərif yunları ilə¹ mahud sənayesində xeyli faydalı olacaqdır.

Mən arvad-uşağımın yanında iki aydan artıq qalmadım. Evdə çox qərarım gəlmədi. Başqa ölkələri görməyə olan böyük həvəsim məni rahat qoymurdu. Arvadıma min beş yüz funt verib, onun üçün Redrifdə yaxşı bir ev tutdum. Sərvətimi artırmaq niyyatılı qalan əmlakımı qismən satıb, pula çevirdim, qismən də mal halında özümlə apardım. Böyük əmim Con Uoppinq yaxınlığında olan və ildə otuz funta qədər galır gətişən mülküün mənə çatmasını vəsiyyət etmişdi, bir bu qədər də Fetter-Leyndə uzun müddətə icarə etdiyim "Qara Öküz" meyxanasından gələrim vardi. Beləliklə, ailəmin pis günü düşməsindən qorxum yox idi. Öz əmisi Coninon adını daşıyan oğlum sərf-nahv məktəbinə gedir və yaxşı oxuyurdur. Qızım Betti (indi ərə gedib, uşaqları da var) dərzilik öyrənirdi. Mən arvadım, qızım və oğlumla vidalaşdım; albəttə, hər iki tərəfdən göz yaşları töküldü. "Advençer" adlı üç yüz tonluq bir ticarət gəmisi mindim, gəminin səfəri Surata, kapitanı isə liverpullu Con Nikoles idi. Bu səyahət barədəki məlumatı xatirələrimin ikinci hissəsində verəcəyəm.

İkinci hissə

BROBDİNQNEQƏ SƏYAHƏT



¹ İngiltərinin yun sənayesini hər vasitə ilə himaya altına alan və İrlandiya yununun daşınmasına mane olan Ingiltərə qanununa istehza ilə işarə olunur; bu qanun əslinde İrlandiyada yun istehsalını isəğv etmiş ölkənin iqtisadiyyatı və əhalinin rifahını bərabər etmişdi. Swift özünün bir sıra əsərlərində bu siyasetə etiraz edir.

BİRİNCİ FƏSİL

Şiddətli firtinanın təsviri. İcmali su üçün barkas gəndəriləməsi. Müəllifin həmin barkasda ölkəni tədqiq etmək üçün getməsi. Onun sahildə qalması; bir nəfər yerlinin onu tapıb fermerin yanına aparması. Müəllifin fermada qəbul edilməsi və orada başına gələn cürbəcür şhvalat.

ƏHALİNİN TƏSVİRİ

Bəli, təbiət və tale özü məni fəal və narahat bir həyat keçirməyə məhkum etdiyindən, mən yenidən vətənimi tərk edib dənizə çıxdım.

Ümid (Dobraя nadejda) burnuna qədər səmt küləyi ilə getdik. Burada biz təzə su götürmək üçün lövbər saldıq. Ancaq gəmi su buraxmağa başladı. Biz malları boşaldıb, gəminin dəlik-deşiyini tutmalı olduq. Nəticədə kapitan titrətmə-qızdırma azarına düşdü. Biz Ümid burnunda qışlamalı olduq. Yalnız martin sonlarında yelkən açıb, Madaqaskar boğazını sağ-salamat keçdi¹. Şimal səmtinə gedirdik, toxminən 5° cənub en dairəsinə qədər mülayim şimal və qərb küləkləri əsirdi; bunlar bu yerlərdə dekabrin əvvəllerindən, mayın əvvəllərinədək çox əsan küləklərdir. Ancaq aprelin 19-da

hava dəyişdi. Qərbənən son dərəcə şiddətli külək, demək olar ki, firtına qopub, iyirmi gün ara vermədən əsdi. Bu müddət içərisində bizi çəkib, Molukk adalarından şərq və ekvator-dan üç dərəcə şimala apardı. Hər halda mayın 2-də kapitanın apardığı hesablama belə göstərirdi. O gün külək yatdı və sakitlik oldu ki, bu da məni çox sevindirdi. Lakin bu dənizlərdə safar etmək təcrübəsi olan kapitan hamının firtinaya hazır olmasına əmr etdi. Doğrudan da, elə ertəsi gün "musson" adı ilə məşhur olan şiddətli cənub küləyi qopdu. Külək tədricən tutfana çevrildi.

Biz küləyin getdikcə daha da qüvvətləndiyini görüb, iri yelkənləri yiğaraq, xırda yelkənləri açmağa hazırlaşdıq. Ancaq hava getdikcə daha da xarablaşdı. Topların möhkəm sarılıb-sarılmadığını yoxladıqdan sonra biz arxa dordakı yelkəni də yiğdiq. Gəmi düz arxası küləyə gedirdi və biz bu qərara gəldik ki, bütün yelkənləri yığmaqdansa, küləyin səmti ilə axına uyub getmək daha yaxşıdır. Ön dordakı kiçik yelkəni açıb, ipini gəminin arxasına bənd etdik. Sükəni küləyin əsidiyin səmtə çevirmişdik. Gəmi sükançıya tabe olaraq gedirdi. Biz qabaq dorun dirəklərini boşaltdıqsa da, yelkən yenə də parçalandı. Onda biz yelkən dirayını endirib, yelkəni ondan açdıq və bütün kəndirlərini çıxartdıq. Firtina doğrudan da, dəhşətli idi. Dalğalar dağ kimi ucalındı. Biz sükançının işini yüngülləşdirmək üçün sükan dəstəyini möhkəm bağladıq. Dora bağlı olan yelkən dirəklərini endirməyib, qalan bütün yelkənləri öz yerinə qoyduq, çünki gəmi arxası küləyə gedir, qarşımız isə açıq dəniz idи. Firtina yatmağa başlıdıqda, orta və ön yelkənlər də qaldırıldı və gəmi axına uyub getməyə başladı. Bir az sonra biz arxa dordakı və altdakı iri və kiçik yelkənləri də açdıq. Biz şimal-şərq istiqamətində gedirdik. Külək isə cənub-qərbənən əsirdi. Biz küləyin oks törfindəki yelkənçəkən kəndirləri boşaldıb, külək əson törfənən bərkətdik. Gəmini arxa yelkənin köməyi ilə idarə edirdik. Biz da-

¹ Madaqaskar boğazı – Madaqaskar adasını Afrikanın cənub-şərqindən ayıran Mozambik boğazı

ima küləyin istiqamətilə getməyə, gəmi dorlarını gücü yetdiyi dərəcədə yelkənləri açıq saxlamağa çalışırdıq¹.

Bu firtına müddətində külək bizi, mənim hesabımı görə, heç olmasa, beş yüz liq şərqə aparmışdı. Ən qoca və təcrübəli dənizçilər da bizim dünyanın hansı qıtəsində olduğumuzu söyləyə bilməzdilər. Yeməyimiz bol, gəmimiz saz, gəmi heyəti sapsağlam idi. Ancaq içməli suyun çatışmamağı bizi narahət edirdi. Biz əvvəlki yolumuza davam etməyi üstün tutur və şimala sarı getmək istəmirdik. Çünkü belə olsa, külək bizi Böyük Tatarstanın² şimal-qərb sahillərinə və Buzlu okeana apara bilərdi.

1703-cü il iyunun 16-da dorda növbə çəkən gənc dənizçi torpaq gördü. Ayın 17-də biz böyük bir adaya və ya qıtəyə yanaşdıq. Buranın hara olduğunu bilmirdik. Cənub tərəfdə dənizə uzanmış bir burun və körfəz görünürdü. Ancaq ora o qədər dayaz idi ki, yüz tondan artıq su tutumu olan bir gəmi bu körfəzə girə bilməzdi. Biz bu körfəzdən bir liq konarda lövbər saldıq və kapitan yaxşı silahlansmış on dənizçini bar-kasla sahilə göndərdi. Onlar özləri ilə çəlləklər götürdürlər. İçməli su tapıłarsa, bu çəlləkləri doldurmaq ümidiində idilər. Mən onlara qoşulmaq üçün kapitandan icazə istədim. Bu vaxta qədər məlum olmayan bu yeri mümkün qədər tədqiq etmək istəyirdim.

Sahilə çıxdığımız yerin yaxınlığında nə çay, nə də bulaq gördük. Bura sanki bomboş bir yer idi, əhali yaşadığını göstərən heç bir əlamət yox idi. Dənizçilər içməli su axtarmaq üçün sahil boyu dağlışmışdır. Mən isə təkbaşına əks tərəfa getdim. Bir mil qədər yol gedib, maraqlı heç bir şey görmədim. Ətraf yenə də qeyri-münbit və daşlıq səhradan ibarət idi.

¹ Swift firtınanı bu şəkildə təsvir etməkla zəmanəsinin dəniz sayılışti kitablarında və macəra romanlarında xüsusü dəniz istihlahlarında sui-istifadə edilməsinə istehza edir.

² Böyük Tatarstan – Asiya qıtəsində Mongolustan və Çin hissəsinin qədim adıdır.

Mən yorulduğumu hiss edərək, ağır-agır körfəzə sarı gəldim. Qarşısında dənizin böyük bir mənzərəsi açılmışdı. Bir də gördüm ki, bizim dənizçilər arṭq qayığa doluşub, avarları var güclərlə çəkə-çəkə gəmiyə doğru üzürlər. Mən onları səsləmək istayırdım ki, birdən onların ardına nəhəng bir adamın yüyüdüyü gördüm. Su onun dizlərinə zorla çatırdı. O, çox yekə addımlar atırdı. Ancaq qayıq ondan taxminən, yarımlıqa qədər uzaqlaşmışdı. Bundan başqa, dəniz, iti qaya larla dolu idi və nəhəng adam qayıga çata bilməzdi. Bütün bunları mənə sonra danışmışdım. Mən özüm isə bu qəcidi tutdunun axırını gözləməyə cürət edə bilmədim. Körfəzə sarı gəldiyim həmin yolla var gücmələ geri qaçmağa başladım. Tövşüyü-tövşüyü dik bir təpəyə çıxdım, buradan ətrafi görmək mümkün idi. Ətrafdə torpaq çox yaxşı becərilmişdi. Ancaq otların hündürlüyü məni heyrətə saldı. Onların boyu iyirmi futa qədər olardı.

Mən çox böyük görünən bir yola çatdım. Ancaq bura yerlilər üçün arpa zəmisi içindən keçən dar bir ciğir idi. Bir müddət ətrafimdə heç bir şey görə bilmədim, çünkü biçin zamanı çatmışdı, arpanın hündürlüyü isə qırx fut olardı. Yalnız bir saat sonra bu zəminin qurtaracağına çata bildim. Zəminin dövrəsinə 120 fut hündürlükdə çəpər çəkilmişdi. Ağacalar o qədər yekə idi ki, mən onların hündürlüyünü təyin edə bilmədim. Bu zəmidən qonşu zəmiyə keçmək üçün 4 pillə çıxbı, bir də böyük bir daşın üstündən adlamaq lazımlı galırdı. Bu pilləni çıxməq mənim işim deyildi. Hər pillənin hündürlüyü 6 fut, yuxarıdakı daşın hündürlüyü isə iyirmi futdan artıq idi.

Mən çəpərdən keçməyə bir dəlik axtarıldım ki, birdən qonşu zəmidən bir nəhəngin pilləyə yaxınlaşdığını gördüm. O da bizim qayığın dalınca düşən həmin nəhəng kimi idi. Onun boyu kilsə qülləsi hündürlüğündə, hər addımı isə mənim

təxminimə görə, on yard olardı¹. Mən heyrət və dəhşət içində bir kənara qaçıb, arpa zəmisində gizləndim. Gizləndiyim yerdən baxıb gördüm ki, həmin nəhəng adam pillələri çıxıb, yuxarıdağı daşın üstündə durdu və ətrafa boyulanın kimisə səslədi, onun səsi bizim seypurların səsindən qat-qat güclü idi. Bu səs o qədər ucadan galırdı ki, mən əvvəlcə onu gőy gurultusu zənn etdim. Onun səsinə həmin saat yeddi naşer özü kimi nəhəng adam gəldi. Onların əllərində hər biri bizim altı dəryaz boyda olan oraqlar var idi. Bu gələn adamlar əvvəlki nənisbətən yoxsul geyinmişdilər. Görünür, bunlar onun nökərləri və ya muzdurları idilər. Ağaları nə isə dedi və onlar mənim gizləndiyim zəmini biçməyə başladılar.

Mən mümkün qədər onlardan uzaq qaçmağa çalışırdım. Ancaq çox böyük çatınlılıkla hərəkət edə bilirdim. Arpa o qədər six bitmişdi ki, bəzi yerlərdə mən onun bəndəmləri arasından zorla keçirdim. Bununla bərabər, bir təhər zəminin elə bir yerinə gəlib çıxa bildim ki, burada yağış və külək arpanı yero yartıtmışdı. Burada mən dayanmamı oldum: bəndəmlər bir-birinə elə ilişib, sarılmışdı ki, onların arasından keçmək əsla mümkün deyildi, yera yatmış sünbüllərinqləri işə elə bərk və iti idi ki, paltarımı dəlib bədənimə batırdı.

Taqatdən düşüb, tamam məyus halda xışın buraxıldığı izə uzanıb, ürökdən ölümü arzu edirdim. Dul arvadım və yetim uşaqlarımın halına acıyırdım. Mən dost-əqrəbanın məsləhətlərinə baxmayaraq, məni ikinci dəfə səyahətə çıxmaga sövq edən torslıyımə nifrat edirdim.

Ürəyimi qəm-qüssə bürüdü. Mən qeyri-ixtiyari Liliptustanı yadına saldım. O ölkənin əhalisi mənə dünyada

ən qəribə bir möcüzə kimi baxırdı. Orada mən tək əlimlə bir imperatorluq donanmanı çəkib apara bilmədim. Çox-çox başqa şücaətlər də göstərə bilərdim. Mənim fəaliyyətim həmin ölkənin salnamələrinə düşə bilərdi. Həmin saat bu xalqın içərisində mənə edilə biləcək təhqirləri gözümün önünə gatirdim. Axi, burada mən, bizi bir liliputun göründüyü qədər miskin və ciliz görünəcəyəm. Şübə etmirdim ki, indiki halim burada mənim başıma gələ biləcək falakətlərin ən dəhşətli deyil. Müşahidə göstərir ki, insanın sərtlik və qabaklılığı boyuna uyğun olur. Mən bu nəhəng vəhşilərdən nə gözləyə bilərdim. Yəqin ilk əvvəl məni kim tapmış olsa, həmin saat yeyəcəkdi. Filosoflar böyük və kiçik anlayışının nisbi olduğunu iddia etməkdə şübhəsiz ki, haqlıdırular. Bəlkə taleyin gərdisi ilə liliputlar da mənə nisbətən kiçik olduqları kimi, özlərinə nisbətən kiçik olan adamlara rast gələ biləcəklər. Kim bilir, bəlkə dünyadan uzaq bir guşəsində elə bir insan növü var ki, bu nəhənglərdən də yekədir.

Mən bu düşüncələrdə iken biçinçilər mənə yaxınlaşmaqdə idilər. Birdən onlardan biri mənim uzandığım cuxura on yard yaxınlaşdı. O, bircə addım atsa və ya orağını hərləsə idi, ya məni tapdalayıb əzəcək, ya da iki parça edəcəkdi. Mən dəhşətə gəlib, var gücümlə fəryad etdim. Nəhəng adam durdu, ayıldı, xeyli müddət ayağının altındaki yeri nəzərdən keçirdi, axırda məni gördü.

Biz naməlum bir kiçik heyvanı əlimizə almaq istəyərkən onun bizi dişləyəcəyindən çəkindiyimiz zaman etdiyimiz kimi o, bir daqiqəyə qədər üzündə mütarəddid bir ifadə ilə məni gözdən keçirdi. Nəhayət, nəhəng adam cürətlənib, məni baş və şəhadət barmaqları arasında belimdən yapışıp götürdü. O, məni yaxşıca görmək üçün gözlərinə yaxınlaşdırıldı. Mənim sürüşüb əlindən düşməyimdən qorxub, qabırğalarımı bərk-bərk sıxıdı. Xoşbəxtlikdən mən onun məqsədini həmin saat anladım və o məni yerdən almış fut ucada tutmuş olduğu halda, ağılli hərəkət edib, ona əsla müqavimət göstərmədəm.

¹ Nəhənglər ölkəsilə tanış olmağa başlarkən nəhənglərin boyunun hündürlüyü və ətraflarındaki şeklärin böyükülüyü haqqında nəticə çıxarmaq olur; burada yerlərinin hər birinin bir addımı 10 yarda bərabərdir (döqquz metrden artıqdır). Qulliver lilipturlardan nə qədər böyükdürə, nəhənglər da Qulliverdən bir o qədər, yani 12 dəfə, böyükdür. Nəhənglərin və Qulliverin Brobdingnəqdə olduğu zaman təsadüf etdiyi bütün şeklärı təsvir edirkən, bu nisbat gözlənilir.

Mən yalnız gözlərimi günəşə sarı döndərib, əllərimi yalvarıcı bir halda qaldırdım, sakit və kədərlə səslə bir neçə söz dedim.

Mən hər an gözləyirdim ki, biz ayaqlayıb əzmək istədiyimiz xirdaca, iyrənc bir heyvanı tullayan kimi, o nəhəng də məni yerə tullayaqacaq. Ancaq mənim bəxt ulduzuma eşq olsun! Görünür, mənim səsim və hərəkətlərim nəhəngin xoşuna gəlmışdı. O, mənim sözlərimin mənəsinə anlaşmasa da, danışdığını görüb, heyran qaldı və diqqətlə mənə baxmağa başla-di. Ancaq onun barmaqları məni elə bərk ağırdırdı ki, zarımaq və göz yaşları tökməkdən özümü saxlaya bilmədim. Cürbəcür işarələrlə onu başa salmağa çalışırdım ki, qabırğalarımı çox bərk sıxır. Görünür, o, mənim fikrimi başa düşdü, çünki paltarının ətəyini qaldırıb, məni ehtiyatla ora qoydu və qaça-qaça öz ağasının – mənim çöldə ilk rast gəldiyim həmin fermerin yanına getdi.

Fermer öz muzdurundan məni haradan tapdığını ətraflı soruşub, əlağacı yoğunluğunda bir saman çöpü götürdü və onunla mənim kaftanımın ətəklərini qaldırmağa başla-di. Görünür, o, elə güman edirdi ki, paltarım təbiətin mənə bəxş etdiyi dəri kimi bir şeydir. Sonra üzümü yaxşı görmək üçün mənim saçlarını üfürürə qaldırdı. O, öz muzdurlarını səsləyib, (sonra öyrəndiyimə görə) onlardan zəmilərdə mənə bənzər başqa kiçik heyvanlar tapıb-tapmadıqlarını soruştı. Sonra o, məni əllərim və ayaqlarım üstə ehmalca yera qoydu. Mən həmin saat ayağa qalxıb, o baş-bu başa gedib-galdım və bununla göstərmək istədim ki, qaćmaq niyyətində deyiləm.

Onlar mənim hərəkətlərimi yaxşı görmək üçün dövrə vu-rub oturdular. Mən şlyapamı çıxarıb, fermerə təzim etdim. Sonra diz çöküb, gözlərimi və əllərimi göyə qaldıraraq, müm-kün qədər ucadan bir neçə söz söyledim. Cibimdən qızıl ilə dolu pul kisəmi çıxarıb, tam itaətkar bir əda ilə ağaya təqdim etdim. O, pul kisəsini ovcunun içinə qoyub, gözlərinin qaba-ğına gətirdi. Sonra bir sancaq çıxarıb, bir neçə dəfə pul kisəmə

batırdı. Ancaq bundan heç bir şey çıxmadı: o, bunun nə olduğunu başa düşə bilmədi. Bunu gördükdə mən ona işərə etdim ki, elini yerə qoysun, mən kisəni açıb, bütün qızılları onun ovcunu boşaltdım. Orada hərəsi dörd pistol olmaq üzrə, altı İspaniya qızılı, iyirmi və ya otuz xırda pul vardı. O, çəçələ bar-mağının ucunu yaş edib, əvvəlcə iri qızillardan birini, sonra da ikincisini qaldırdı, ancaq yena bunların nə olduğunu başa düşə bilmədi. O, işərə ilə məni başa saldı ki, bu pulları kisəyə yiğib, cibimə qoyum. Bir neçə dəfə onu başa salmaq istədim ki, bu pul kisəsini məndən hədiyyə olaraq qəbul etsin, ancaq bir şey çıxmadı və mən onun əmrinə təbe oldum.

Fermer yavaş-yavaş başa düşdü ki, qarışındakı şüurlu bir məlxuqdur. O, tez-tez mənimlə danışındı. Onun sözləri kifayət qədər aydın olsa da, səsi qulaqlarımızda su dəyirmanının gu-rultusunu xatırladırdı. Mən mümkün qədər ucadan, cürbəcür dillərdə cavab verirdim və o, tez-tez qulagını məna iki yard qədər yaxınlaşdırırdı. Ancaq heç bir nəticə çıxmırıldı: biz bir-birimizin dediyini əsla başa düşə bilmirdik. Nəhayət, fermer muzdurlara əmr etdi ki, işə başlasınlar. Özü isə çömbəlib, sol əlini ovucu yuxarı yera qoydu, cib yaylığını iki qat bükbük orə sərdi və mənə işərə etdi ki, yaylığın üstüne çıxım. Bu, o qədər də çətin deyildi; çünki əlinin qalınlığı bir futdan ar-tıq olmazdı. Mən onun əmrinə təbe olmağı ağılli bir hərəkət bildim və yixilməməq üçün yaylığın üstüne uzandım. Mənim təhlükəsizliyim üçün fermer məni, yorğana bürüyən kimi yaylı-ğə büründü və bu vəziyyətdə evinə apardı. Oraya çatdıqda o, ar-vadını çığırıb, məni ona göstərdi. O, eynən ingilis xanumları qurbağa və ya hörmümcək görəndə etdikləri kimi çığırıb, geri çokıldı. Ancaq özümü nümunəvi bir surətdə aparmağım və örənin bütün işarələrinə tamamən əməl etməyim tezliklə onu sakitləşdirdi və o, mənimlə çox mehriban rəftər etməyə başladı.

Günorta idi; xidmətçi sadə bir nahar götürdi; nahar, diamet-ri dörd futa qədər olan bir nimçə içində böyük bir mal əti par-

çasından ibarət idi. Fermer, arvadı, üç uşağı, bir də qoca nənə süfrəyə oturdular. Fermer məni yerdən otuz fut hündürlükdə olan stol üzərində, öz qabağında əyləşirdi. Belə hündür bir yerdən yixılmaqdan qorxub, mən stolun kənarından ortasına çəkildim. Fermerin arvadı bir parça mal atı çəkdi, boşqaba bir qədər çörək doğrayıb tökdü və mənim qabağıma qoydu. Mən ona hörmətlə baş əyib çəngəl-bıçağımı çıxarddım və yeməyə başladım. Bu isə onlara böyük bir ləzzət verdi. Xanım qulluqçuya əmr etdi ki, likör qədəhini versin, bu qədəh təxminən iki qallon¹ maye tutardı, xanım bu qədəhə bir cür içki tökdü. Mən qədəh iki əlimlə güclə qaldırıb, böyük bir hörmətlə xanımın sağlığına içdim. Bu, orada olanları elə güldürdü ki, az qaldı qəhəqəhələrindən qulağım bata. Bu içki yüngül sidr ikisinə bənzəyirdi və dadı xeyli xoş idi.

Eh sahibi məni işarə ilə öz boşqabının yanına çağırıldı. Stolun üstü ilə gedərkən, ayağım çörək qabına ilişdi və mən yerə sərildim. Xoşbəxtlikdən bir yerim əzilmədi. Mən həmin saat ayağa qalxdım. Bu mehriban adamların yixılmağımdan çox narahat olduqlarını görüb, şlyapamı çıxarddım (yxası təriyə görmüş bir adama yaraşan kimi, onu qoltuğumda tutmuşdum), üç dəfə başımın üstündə yellədim və salamat qurtardığımı bildirmək üçün üç dəfə "Ura!" ciğirdim. Ancaq mən ev sahibinə (fermeri bundan sonra belə adlandıracığam) yaxınlaşdıqda onun yanında oturmuş on yaşı dəcəl oğlu ayaqlarından yapışış məni elə hündüre qaldırdı ki, üreyim qopdu. Xoşbəxtlikdən atası məni oğlunun əlindən aldı və ona elə bir sillə vurdu ki, bu, yəqin, Avropa atlı qoşunlarının tam bir eskadronunu atdan salardı. O, çox qəzəbləndi və oğluna həmin saat süfrədən durub getməsini əmr etdi. Ancaq mən istəmirdim ki, uşaq məndən incisin və onun qalbində mənə qarşı kin əmələ gəlsin. Həm də mən bizim uşaqların çox zaman sərçələrlə, dovşanlarla, pişik balaları ilə və küçəklərlə

necə sərt rəftar etdiklərini yadına saldım. Mən diz çöküb, barmağımı oğlani göstərərək, var gücümə ağamı başa salmağa çalışdım ki, oğlunu bağışlaması üçün ona yalvarıram. Ata yumşaldı və oğlan yenə öz yerinə oturdu. Mən ona yaxınlaşıb, əlini öpdüm. Ev sahibi gülümsündü və oğlunun əlindən tutub, onun əliyle məni zərif-zərif oxşadı.

Yemək zamanı xanımın sevimli pişiyi onun dizinin üstünə atıldı. Mən arxanda siddətli bir gurultu eşitdim, sanki, on nəfər toxucu dəzgahda işləyirdi. Dönüb baxanda gördüm ki, bu, xanımın yedirtdiyi və tumarladığı pişiyin xorultusudur. Başından və pəncələrindən görünürdü ki, bu pişik bizim öküzdən üç dəfə böyük olardı. Mən stolun o biri başında, pişikdən əlli fut uzaqda idim. Xanım pişiyin mənim üzərimə atılacağından qorxub, öz sevimli heyvanını bərk-bərk tutmuşdu. Bununla bərabər, mən bu amansız yırtıcı heyvanı gördükdə, qorxudan özümü itirdim. Ancaq mənim qorxum yersizmiş, ev sahibi məni əlinə alıb, pişiyə üç yard qədər yaxınlaşdırıldı. Pişik isə mənə əsla etinə etmədi. Səyahətlərim zamanı mən bu ümumi fikri dəfələrlə yoxlamışdım: yırtıcı heyvandır qorxsan və onun qabağından qaçsan, elbəttə, sənə hückum edəcəkdir. Buna görə mən bu qorara gəldim ki, qorxumu əsla bürüze verməymə. Mən beş-altı dəfə sürətlə pişiyin lap sıfatına qədər yaxınlaşdım və o, məndən daha çox qorxmuş kimi geriləməyə başladı. Naharın qurtarmasına azca qalmış, üç-dörd köpək qaça-qaça otağa girdi. Ancaq bunlar məni daha az qorxutdular. Onlardan biri dörd fil boyda bir mastif¹, o biri isə mastidən daha uca, amma ondan zərif bir tazi idi.

Sonra qucağında körpə olan dayə içəri girdi. Körpə məni görər-görməz uşaqlara xas olan natiqlik məhərəti qaydalarına uyğun, elə bir fəryad qopardı ki, ağər o, Çelsidə çığırılmış ol-sayıdı, yəqin, səsini London körpüsündə eşidərdilər. O, məni bir oyunaq zənn etmişdi. Xanım analıq hissini qapılaraq,

¹ Qallon – 4,5 litre bərabərdir.

¹ Mastif – keşik və ov tulularının bir cinsidir.

məni götürüb, körpənin qabağına qoydu. Uşaq həmin saat belimdən yapışıb, başımı ağızına soxdu. Mən elə dəhşətlə çığır-dım ki, uşaq qorxub məni əlindən yerə saldı. Xoşbəxtlikdən, xanım öz önlüyünü mənim qabağıma tutmağa macal tapdı. Yoxsa, yerə yixilib, orada öldərdim.

Daya uşağı sakit etmək üçün ona şaxşax calmağa başladı. Bu şaxşax içi daşla dolu bir çəlləyə bənzəyirdi və yoğun bir kəndirdilə uşağıın belindən almışdı. Daya uşağı sakit edərkən, alçaq bir kürsü üstündə mənə o qədər yaxın oturdu ki, mən onun üzünü yaxşıca görə bilirdim. Etiraf etməliyəm ki, bu çox xoşagalmaz bir mənəzərə idi. Üzünün bütün dərisi cürbəcür təpələr, dərələr, ləkələr və yekə-yekə tüklərlə dolu idi. Ancaq onun siması uzaqdan xeyli qəşəng görünürdü. Bunu gördükdə, mən bizim ingilis xanımlarının dəriləri, zəriflik və gözəllikləri baradə bəzi şeylər fikirləşdim. Onlar bizə yalnız ona görə belə gözəl görünürülər ki, bizimlə bir boydadırlar. Biz onların üzlərindəki xırda kələ-kötürləri görmürük. Ən zərif və ən ağ bir dərinin əslindən nə qədər qaba qalın və rənginin nə qədər pis olduğunu bizə ancaq zərrəbin göstərib bilsən.

Yadımdadır, Liliputstanda olduğum zaman, mənə elə gəlirdi ki, dünyada bu xirdəcə məxlulqlara təbiətin bəxş etdiyi qədər gözəl dəriyə malik olan insanlar yoxdur. Mən yaxın dostum olan bir liliput alimi ilə bu baradə səhbat edərkən, o deməşdi ki, mən uzaqdan ona daha xoşsima görünürəm. O, açıqca etiraf etmişdi ki, onu ilk dəfə alıb, özümə yaxınlaşdırıldıqım zaman yaman qorxubmuş. Onun sözlerinə görə, mənim dərimin üzərində böyük kələ-kötürlər görünür, üzümün rəngi isə cürbəcür rənglərin yaraşıqsız qarışığından əməla gəlmış bir rəngdir. Saqqalının tükləri də qaban tükündən on qat qalındır. Bunu qeyd etməyi lazımlı bilirəm ki, mən öz həmvətənlərimin çoxundan heç də kifir deyiləm və uzun zaman səyahət etdiyimə baxmayaraq, üzümün dərisi çox da yanıb qaralmayıb. Digər tərəfdən, həmin alim mənimlə sa-

ray xanımları baradə danışarkən, tez-tez deyirdi ki, birinin üzündə cil var, birinin ağızı, o birinin burnu çox yekədir, ancaq mən bunların heç birisini sezməmişdim. Aydın şeydir ki, bu sözlərdə yeni bir şey yoxdur. Mən bunu ona göra söyləyirəm ki, oxucular aralarına düşdürüüm nəhəng adamların çox kifir olduqlarını güman etməsinlər. Əksinə, mən onlar haqqında düzünü söyləməliyəm. Onlar çox gözəl bir irqdirlər.

Yeməkdən sonra ev sahibi səsindən və işarələrindən anladığım görə, arvadına mənimlə yaxşı rəftar etmələri baradə əmrlər verib, öz muzdurlarının yanına getdi. Mən çox yorulmuşdum və yatmaq istayırdim. Xanım bunu duyub, məni öz yatağına uzatdı və üstümə təmiz və ağ bir cib yaylığı saldı ki, bu yaylıq hərbi gəmilərin yelkənindən iri və qalın idi.

Mən iki saat qədər yatdım, yuxuda gördüm ki, öz evimdə, ailəmin yanındayam. Ancaq oyandığım zaman özümə yenİ iki və ya üç yüz fut, hündürlüyü isə iki yüz futdan artıq olan yekə bir otaqda və eni iyirmi yard olan bir çarpayıda uzanmış gördükdə, dərdim daha da artdı. Xanım öz işinə getmiş, qapını üzümə bağlayıb, məni otaqda tək qoymuşdu. Çarpanının yerdə hündürlüyü səkkiz yard idi. Halbuki bəzi többi ehtiyaclarla görə, mən aşağı düşməli idim. Köməyə bir adam çağırmağa cürət etmirdim. Bir də ki, bunun bir xeyri olmazdı; ev adamları hamısı mətbəxdə olduqlarından, mənim zaif səsimi eşidə bilməzdilər. Mən nə edəcəyimi fikirləşməkdə ikən, iki sıçkul çarpayıa dırmaşıb, yatağı qoxulamağa başladı. Sıçuvullardan biri mənim üzümə yaxınlaşdı. Mən dəhşətlə yerimdə sıçrayıb, qısa qılincimi çəkdir. Bu murdar heyvanlar iki tərəfdən mənə həyəsizcasına hücum etdilər. Sıçuvullardan biri qabaq pəncələri ilə mənim boğazından yapışmışdı. Xoşbəxtlikdən, o mənə zərər yetirməyə macal tapmamış, mən xəncərlə onun qarunu yırtdım. O mənim ayağım altına yixildi, o biri isə yoldaşının pis aqibətini görüb qaçıdı. O qaçanda mən onun belinə bir qılinc vurdum, onun ardınca qanlı bir

iz qaldı. Bu şücaətdən sonra mən nəfəsimi dərmək və özümə gəlmək üçün çarpayıda o baş-bu başa gəzişməyə başladım. Bu sıçovulların hərəsi bir köpək boyda, amma daha zirək və daha qəzəblə idi. Əgər mən yatanda qılincımı açmış olsaydım, onlar yəqin ki, məni parçalayıb yeyəcəklər. Mən ölü sıçovulun quyuğunu ölçüb gördüm ki, iki yarddan bir düym əskikdir. Ancaq mən sıçovulu çarpayıdan aşağı atmağa cürət edə bilmirdim.

Bu əhvalatdan bir az sonra xanım içəri girdi. Üstündə qan ləkələri görüb tələsik yanına gəldi və məni əlinə götürdü. Mən öldürdüyüm sıçovulu göstərib, gülümsəyə-gülümsəyə işarə ilə ona başa saldım ki, özüm yaralanmamışam. Xanım buna çox şad oldu. O, qulluqunu çağırıb tapşırı ki, sıçovulu maşa ilə götürüb, pəncəradan eşiə atsın, özü isə məni stolun üstünə qoydu. Onda mən qanlı qılincımı ona göstərdim, qılinci atayımə sildim və qızına qoydum. Ancaq mənim elə bir şeyə ehtiyacım vardi ki, onu mənim əvəzimə kimsə edə bilməzdə. Buna görə də var qüvvəmlə xanımı başa saldım ki, aşağı düşmək istəyirəm. Bu arzum yerinə yetdiyikdən sonra utandığımdan, daha ayani bir surətdə onu başa sala bilmədim, ancaq bunu etdim ki, barmağımıla qapını göstərib, ona bir neçə dəfə baş aydim. Mehriban qadın, nəhayət, çox böyük çətinliklə işin nə yerdə olduğunu bildi. O, məni əlinə alıb, bağçaya apardı və orada yerə qoydu. Mən iki yüz yard qədər uzaqlaşıb, işarə etdim ki, o, mənə baxmasın və bir ot yarpağının dalında gizlənib, ehtiyacımı yerinə yetirdim.

Ümid edirəm ki, mərhəmətlə oxucum onun vaxtını bu cür təfsilatlarla aldığım üçün məni bağışlayar. Bayağı və səthi düşüncəyə malik olanlar isə, şübhəsiz ki, bunu mənasız və yersiz hesab edəcəklər. Ancaq həqiqi filosof mənim bu sözlərimdə cəmiyyətin xeyrinə olaraq, düşünmək üçün əsas tapa bilər. Mənim həm bu, həm də başqa səyahətnamələri nəşr etdirməkdə yeganə məqsədim cəmiyyətin xeyrini düşünmək

olmuşdur. Mən, əsla, öz biliyimi və ya ıslubumu qələmə verməyə deyil, həqiqətin aşkarə çıxmasına cəhd etmişəm. Bu sayahət zamanı başıma gələn bütün işlər mənə o qədər dərin təsir edib və yadimdə elə möhkəm qalıb ki, indi bunları kağızda yazarkən əhəmiyyətli olan hadisələrdən heç birinin üstündə keçə bilmədim. Bundan başqa, əl yazılarımı bir də diqqətlə yoxladıqdan sonra səyahətnamənin cansıxıcı və xırda-xuruşla dolu olmamağı üçün bəzi əhəmiyyətsiz şəyləri pozдум; cüntki haqlı olaraq, bir çox səyyahları bu cəhətdən təqsirləndirirlər.

İKİNCİ FƏSİL

Fermerin qızı. Müəllifin qonşu şəhərə, sonra isə paytaxta aparılması. Səyahətin təfsilatı.

Bizim xanumin doqquz yaşında bir qızı vardi. Qız çox gözəl tikiş tikirdi. Gəlinciyini çox yaxşı geyindirirdi və ümumiyyətla, öz yaşına nisbətən çox yaxşı inkişaf etmişdi. O, anası ilə birlikdə öz gəlinciyinin beşiyində gecə yatmaq üçün mənə bir yataq düzəltdi. Bu beşiyi bir kiçik qutuya qoydular və qutunu tavandan asılmış bir taxtanın üstüne yerləşdirildilər ki, məni sıçovullardan qorusunlar. Mən fermerin evində yaşıdığım bütün müddətdə bu qutunun içində yatdım. Onların dillərini öyrənməyə başlayıb, mənə nə lazımlığını başa sala bildikcə yatağım gün-gündən daha da rahat olurdur. Qız o qədər zirək idi ki, bir neçə dəfə mənim necə soyunduğumu gördükdən sonra özü məni soyundurub-geyindirdə bilirdi. Ancaq mən heç bir zaman onun xidmətlərindən həddindən artıq istifadə etməyib, özümə geyinib-soyunmağa icazə verməsini istəyirdim. O, tapılması mümkün olan ən zərif və nəzik kətandan mənə yeddi köynək və alt paltarı tikmişdi, ancaq mübaliğəsiz deyə bilərəm ki, bu kətan bizim girdən də qat-qat qalın idi. Həmişə mənim paltarımı özü yuyurdu. Qız eyni zamanda mənim müəllimim olub, öz dillərini öyrədirdi. Barmağımla bir şeyi göstərirdim, o da bu şeyin adını deyirdi. Bir neçə gündən sonra mən daha özümə lazımlı olan hər

bir şeyi istəyə bildirdim. Qızın xasiyyəti çox gözəl idi və yaşına görə boyu çox uca deyildi, cəmi qırx fut olardı. O, mənə Qrıldırıq adı qoymuşdu və mənim adım da belə qalmışdı. Bu sözün mənası – "adamçıq", "cirtdan" demək idi.

Bu ölkədə başıma gələn bütün macəralardan sağ-salamat qurtarmağım üçün bu qızı minnətdaram. Mən orada olduğum bütün müddətdə biz əsla bir-birimizdən ayrılmadıq. Mən ona Qlyumdałkılıçım, yəni mənim dayəm adı qoymuşdum ki, əgər burada Qlyumdałkılıçım mənə göstərdiyi qayğı və xoş rəftarını qeyd etməsəm, özümü naşükür adlanmağa layiq hesab edərdim. Mən bütün varlığımla onun xəcalatindən çıxmışı arzu edirdim. Bunun əvəzində isə görünür ki, qeyri-ixtiyari olaraq, kralın ona qazəblənməsinə bails olmuşam.

Mən orada göründükdən bir az sonra qonşular arasında belə bir şeyi yayılmışdı ki, mənim ağam çöldən təxminən spleknok (oralarda olan altı fut üzunluğunda xirdaca, qəşəng bir heyvandır) boyda, ancaq zahirən tamamilə insana bənzəyən xirdaca bir heyvan tapıb. Deyirdilər ki, bu heyvan insanın bütün hərəkətlərini təqlid edir. Hətta özünəməxsus bir şivə ilə danışır və yerli dilda bir neçə söz söyləməyi də öyrənib. Deyirlər ki, o, iki ayağı üstə durub, dik gəzir. Əl heyvanıdır, itaətkardır, çağıranda gəlir və əmr edilən hər şeyi yerinə yetirir, bədəninin quruluşu çox zərifdir, üzü isə üç yaşı bir mülkədar qızının üzündən də ağıdır.

Mənim ağamın yaxın qonşusu və yaxşı dostu olan bir fermer bu deyilənlərin doğru olub-olmadığını yoxlamağa gəlmışdı. Məni həmin saat gətirib, stolun üstüna qoydular. Mən o baş-bu başa gedib-gəlir, komanda ilə qılincimi qınından çəkir, yenə yerinə qoyur, ağamın qonağına təzim edir, onun əhvalını soruştur, onu görməkdən şad olduğumu söyləyirdim; müxtəsər, dayəmin mənə öyrətdiyi bütün işləri edirdim.

Yaşılı və gözləri zaifləmiş bir adam olan bu fermer məni yaxşı görmək üçün gözlüyünü taxdı. Mən ona baxanda gülməkdən

özümü saxlaya bilmədim; çünkü onun gözləri gözlüğün arxasından iki pəncərə ardından otağa işiq salan, bədirlənmiş aya bənzəyirdi. Evdəkilər mənim gülməyimin sabəbinə başa düşüb gülüşdülər. Qoca o qədər axmaq idi ki, küsüb, özünü təhqir edilmiş hesab etdi.

O, xəsislikdə şöhrət qazanmışdı. Bədbəxtliyimdən, onun haqqında yayılan bu şöhrət doğru çıxdı. O, həmin saat mənim ağama doğrudan da, əcaib bir məsləhət görüb söylədi ki, məni qərib bir şey kimi yaxın şəhərdə camaata göstərsin. Bizim ev ilə həmin şəhər arasında yarım saatlıq, yəni iyirmi iki mil qədər bir məsafə var idi. Qoca arabir məni göstərərək, ağanın qulığına nə isə pişildəməgə başlayanda mən həmin saat duydum ki, nə isə iş xarabdır. Qorxudan mənə elə gəldi ki, deyəsən, bir neçə söz eşidib, başa da düşdüm. Mənim dayacıyım Qlyumdarkılıcť bütün əhvalatı məhərətlə anasından öyrənib, ertəsi gün sahər işin na yerdə olduğunu mənə danışdı. Yazıq qız məni bağırna basıb, xəcalətindən və dərdindən ağlayırdı. O qorxurdu ki, mənə əllərinə götürsələr, yəqin ki, boğacaq və şikast edacəkdilər. O biri tarəfdən, qız mənim, əslən, təvazökar və şəraf məsələsində həssas olduğumu bildiyindən qorxurdu ki, mən pul ilə camaati ayləndirmək üçün tamaşaşa qoymalarını özümə böyük bir həqarət sayaram.

Qız deyirdi ki, "atam və anam Qırıldıqi mənə bağışlamağa söz vermişdilər. Ancaq görürəm ki, indi keçən ilk kimi etmək istəyirlər. Keçən il mənə bir quzu bağışlamışdılardı. Yekəlib köklən kimi, onu qəssaba satdılardı".

Açıqca etiraf edirəm ki, bu xəbər məni, dayəm qədər narahat etmirdi. Mən möhkəm inanmışdım ki, - bu inam heç bir zaman məni tərk etmirdi - bir gün azad olacağam. Əlbəttə, xalqa tamaşaşa qoyulan bir əcaib məxlüq rolunu oynamaq həqarətli bir şey idi. Ancaq mən özümü bu ölkədə tamamilə yad bir adam hesab edirdim və bu fikirdə idim ki, İngiltərəyə qayıdacaq olsam, heç kəsin məni məzəmmət etməyə haqqı ola-

bilməz. Hətta, Böyük Britaniya kralı özü də mənim yerimdə olmayıdı, belə bir həqarətə dözməyə məcbur olardı.

Ağam öz dostunun məsləhətinə qulaq asıb, an yaxın bazar günü məni bir qutunun içində qonşu şəhərə apardı. O, dayacıyımı də tərkina oturdub, özü ilə bərabər götürdü. Qutu hər tərəfdən bağlı idi, manim girib-çixmağım üçün kiçik bir qapısı və hava girmək üçün bir neçə dəliyi vardı. Qız o qədər qayğıkeş idi ki, öz gəlinciyinin çarpayısının sarınma yorğanını qutuya qoymuşdu. Mən bu yorğan üstündə uzana biliirdim. Bununla bərabər, yol cəmisi yarım saatlıq olsa da, məni yanman silkələyib yormuşdu. Atın hər addımı təxminən qırx futa bərabər idi. O, iri addımlar ilə yortur və onun hərəkəti firtına zamanı gəminin yırgalanmasını, onun gah dalğanın təpəsinə qalxıb, gah da sonsuz bir uçuruma enməsini xatırladırdı, yalnız atın hərəkətləri gəmiyə nisbətən daha sürətli idi. Bizim getdiyimiz yol təxminən London ilə Sent-Olbans arasındaki məsafəyə bərabərdir. Ağam həmişə qaldığı mehmanxananın qapısında atdan düşdü. Mehmanxana sahibi ilə məsləhətləşib, bir qurultruda, yəni carçı tutdu. Bu carçı mehmanxanada tamaşa qoyulan əcaib bir məxlüq olduğunu şəhər əhalisinə elan etməli və deməli idi: "Bu spleknok insana çox bənzəyir, bir neçə söz söyləyə bilir və cürbacür ayləncəli hərəkətlər edir".

Məni mehmanxananın ehtimal ki, üç yüz kvadrat fut yekəliyində olan ən böyük bir otağında stolun üstündə qoyular. Dayacıyım stolun lap yanında bir kürsünün üstündə durub, məni qorunmalı və mənə göstərişlər verməli idi. Basırıq olmasın deyə, ağam otağa hər dəfə otuz nəfərdən artıq adam buraxmırıldı. Qızın komandası ilə mən stolun üstündə o baş-bu başa gedib-gəlirdim, o, mənə suallar verir, mən isə ona ucadan cavab verirdim. Bir neçə dəfə mən tamaşaçılara müraciətlə gah onlara hörmətimi izhar edir, gah da onları təkrar burada görmək istədiyimi söyləyirdim. Qlyumdarkılıcť qədəh əvəzinə verdiyi oymağı şərabla doldurub, tama-

şəçərlərin sağlığına içirdim. Qılıncımı çəkib, İngiltərədə qılınc təlimi verən müəllimlər kimi havada oynadırdım. Dayəciyim mənə bir saman çöpü verirdi və mən onunla nizə ilə oynayan kimi hərəkatlər göstərirdim. Bu sənəti mənə gəncliyimdə öyrətmışdım. Bir günün içində mənə on iki dəstə tamaşaçı baxdı və hər dəstə eyni hərəkatları təkrar etməli oldum. Axırda bütün bunlar zəhləmi apararaq, məni çox yordu və əldən saldı. Məni görənlər haqqında elə qəribə şeylər danışındılar ki, camaat mehmanxanaya axışmağa başlamışdı. Ağam öz mənfəətini güdərək, qızından başqa kimse ni mənə el vurmağa qoymurdu. Ehtiyat üçün tamaşaçıların skamyalarını stoldan uzaqda qoyulmuşdu. Bununla bərabər, bir məktəblə uşaq mənə findiq atdı. Findiq bizim qabaq boyda olardı. Xoşbəxtlikdən findiq mənə dəymədi, yoxsa, yəqin ki, başımı yaradı. O dəcəli döyüb, salondan qovdular və bu, mənə çox ləzzət verdi.

Ağam şəhərə elan verdi ki, ən yaxın bazar günü məni yenə göstərəcəkdir. Bu müddətdə isə mənim üçün daha rahat bir səyyar evcik hazırladı. Mənim buna çox ehtiyacım var idi. Birinci sayahat və sakız saathə fasılısız tamaşa məni lap əldən salmışdı. Zorla ayaq üstə dururdum, dilim söz tutmurdum. Dincəlib, özüümə galəməyim tam üç gün çəkdi; çünkü evdə də rahatlığım yox idi. Mənim barəmdə eșitmiş olan qonşu mülkədarlar ara vermədən bu əcaib şeyi görmək üçün ağamın yanına gelirdilər. Hər gün otuza qədər adam öz arvad-uşağı ilə galib mənə tamaşa edirdi. Ağam bu işdən böyük pullar qazanırdı; çünkü məni evdə göstərəndə, hər ailədən bütün bir salonun tamaşa pulunu alırdı. Beləliklə, bir neçə həftə ərzində məni şəhərə aparmadıqlarına baxmayaraq, heç dincələ bilmədim. Yalnız çərşənbə günləri, onların istirahət günü olduğundan dincəlirdim.

Ağam ona çox mənfəət verdiyimi görüb, mənimlə krallığın bütün böyük şəhərlərini gəzməyi qərara aldı. Uzun sürəcək

səyahət üçün bütün lazımlı şeyləri toplayıb, təsərrüfat barədə tapşırıqlarını verib, öz arvadı ilə xudahafifləşdi və 1703-cü il avqustun 17-də, yani mənim oraya gəlməyimdən iki ay keçəndən sonra biz bu ölkəni demək olar ki, mərkəzindən və bizim evdən üç min mil masafədə olan paytaxta yola düşdük. Ağam qızı Qlyumdarklıçı da tərkında oturtmuşdu. Qız məni öz kəmərinə bənd olmuş bir qutunun içində dizi üstündə tutmuşdu. O, qutunun divarlarına orada təpiləsi mümkün olan ən yumşaq parça çəkmiş, yerinə keçə döşəmiş, gəlinciyinin çarpayısını mənim üçün qoymuş, mənim üçün alt palṭar və sair lazımlı şeylər hazırlamış və ümumiyyətlə, rahatlığını mümkün qədər təmin etməyə çalışmışdı. Yüklərimizi gətirən bir işçi də ardımızca gəlirdi.

Ağam yolumuzun üstündə olan bütün şəhərlərdə məni nümayiş etdirdi. Bəzən o, yoldan əlli, hətta yüz mil qədər kənarə çıxb, yaxşı pul qazanmaq ümidiində olduğu bir qəsəbəyə və ya adlı-sanlı adının malikanəsinə gedirdi. Biz gündə yüz qırx və ya yüz əlli mildən artıq yol getmirdik; çünkü Qlyumdarklıçı mənim qayğıma qalaraq, atüstündə getməkdən yorulduğumu söyləyib şikayətlənirdi. Mənim istayımla o, məni təmiz hava almaq və atrafa tamaşa etmək üçün tez-tez qutudan çıxarırdı. Belə hallarda o, məni bərk-bərk tutdurdu ki, yixilmayım. Biz Nil və Qanq çayından qat-qat enli və dərin olan beş-altı çaydan keçdiq. Yolumuzun üstünlə London körpüsü yanındaki Temza kimi kiçik birco çaya da rast galəmdik. On həftə yolda olduq. Bu müddətdə bir xeyli kəndləri və xüsusi evləri nəzərə almışaq, məni on səkkiz böyük şəhərdə nümayiş etdirdilər.

Oktyabrın 25-də biz Lorbrulqrud və ya Kainatın Fəxri adlanan paytaxta gəldik. Ağam kral sarayının yaxınlığında olan baş küçədə düşüb, mənim özümü və məharətlərimi təsvir edən elanlar buraxdı. O, eni üç və ya dörd yüz fut olan böyük bir salon kirayələyib, ora altmış fut diametri olan bir stol qoydurdu. Bu stolun dövrəsinə üç fut hündürlüyündə barmaq-

ləq çəkdirmişdi ki, yixılmayım. Mən bu stol üzərində öz oyun və hərəkətlərimi ifa etməliydim. Məni gündə on dəfə nümayış etdirir və hamı buna heyran olub, çox məmənun qalırdı. Bu zaman artıq yerli dildə babat danışır və verilən sualları çox gözəl başa düşürdüm. Bundan başqa hərfləri öyrənmiş və sadə cümlələri oxuya bilirdim. Bunu mənə Qlyumdałkılıç evdə və yolda dərs verməklə öyrətmişdi. O, özü ilə bərabər qızlar üçün qisaca ədəb-ərkan dərsliyi olan kiçik bir kitabça götürmüdü. Bu kitabdan mənə əlifba və qiraəti öyrətmişdi.

ÜÇÜNCÜ FƏSİL

Müəllifin saraya tələb edilməsi. Kraliçanın onu fermerdən satın alıb, krala təqdim etması. Müəllif əlahızərat kralın böyük alımları ilə mübahisəyə girişir. Ona sarayda bina tikirlər. Kraliçanın ona böyük lütfü. O, öz vətəninin şərəfini müdafiə edir. Onun kraliçanın cirtdəni ilə höcətləşməsi.

Bir neçə həftə davam edən gündəlik tamaşalar məni tamam təqədən salmışdı. Ağam nə qədər çox pul qazanırdısa, iştahası bir o qadər artırdı. Mən tamam iştahadan düşdürüm üçün dərim sümüyümə yapmışdım. Fermer bunu görüb, güman etdi ki, mən tezliklə ölücəyəm. Buna görə də mənim vəsitənlə mümkün qədər çox pul qazanmaq qərarına gəldi. Ancaq elə bu zaman slardral, yəni kralın yavəri onun yanına gəlib, kraliçanı və saray xanımlarını əyləndirmək üçün mənim saraya aparılmamı tələb etdi. Bu xanımlardan bəziləri artıq məni görmüş və gözalliyim, ədəb-ərkanım və əql-kamalım baradə qəribə şayiələr yaymışdalar. Hərzət kraliça və yanındakı xanımlar məni görəndə təsvire dərəcədə vəcdə goldular. Mən diz çöküb, ülyahəzərat kraliçanın ayğını öpməyə icaza istədim, ancaq kraliçan lütf edib, çəçələ barmağıni mənə uzatdı və mən onu iki əlimlə qucaqlayıb, böyük bir hörmətlə dodaqlarına gətirdim. O, vətənim və səyahətlərim baradə mənə bir neçə sual verdi. Mən bu suallara qısa və ay-

din cavab verdim. Sonra məni sarayda saxlasalar, məmənun olub-olmayacağımı soruşdu. Kraliçaya iki qat təzim etdim və təvazökarlıqla cavab verdim ki, mən öz ağamın quluyam. Əgər ixtiyarım öz elimdə olsayıd, bütün həyatımı məmənuniyyətlə ülyahəzrət kraliçanın xidmətinə həsr edərdim. Onda kraliça ağamdan məni yaxşı qiymətə satmağa razı olub-olmadığını soruşdu. Ağam məni başından rədd etmək fürsətinə çox şad oldu, çünkü mənim bircə ay da ömür edə bilməyəcəyimdən qorxurdu. O, min qızıl tələb etdi və bu pulu həmin saat ona verdilər. İngilis puluna çevirdikdə, bu, təxminən min qney edər. Sövdələşmə qurtardıqda sonra mən kraliçaya müraciətlə xahiş etdim:

“İndi mən siz ülyahəzrətin ən sadıq bir təbəəsi olmaq etibarılı xüsusi lütfünüzü dini ləməyə casarət edirəm. Mənim dayacıym Qlyumdarklıq mənimlə həmişə çox məhrəban və diqqətli rəftar etmişdi. O, mənim vərdişlərimi çox gözəl bilir və mənə çox yaxşı baxır. Buna görə, siz ülyahəzrətən xahiş edirəm ki, onu xidmətə götürürsiniz və o, yenə də əvvəlkı kimi mənim dayacıym və mürəbbiyəm olaraq qalsın.”

Kraliça mənim xahişimi qəbul etdi. Onun atası öz qızının sarayda işə düzəlməsinə çox şad oldu. Qlyumdarklıq özü isə şadlığını gizlədə bilmirdi. Keçmiş ağam mənə sağlam diləyib getdi. O əlavə etdi ki, məni çox gözəl bir qulluqda qoyub gedir. Mən ona heç bir cavab verməyib, yalnız yüngülə təzim etdim.

Kraliça mənim bu soyuq raftarımı duydu və fermer getdikdən sonra bunun səbəbini soruşdu. Mən ülyahəzrət kraliçaya ətraflı cavab verməyə cürət edib dedim:

“Bu adama yalnız ona görə minnətdəram ki, mən yazıçı onun zəmisində təsadüfən tapdıqları zaman başımı ayaqlayıb əzmədi. Ancaq fermer özünün bu lütfkarlığı müqabilində qat-qat artıq mükafat alib. Mənim sayəmdə o qədər pul qazanıb ki, varlı bir adam olub. Halbuki, mən onun evində çox

pis güzəran keçirirdim. Onun mənim üçün yaratdığı güzəran şərtlərinə heç heyvan da dözə bilməzdi. O, məni səhərdən axşama qədər avara adamları ayləndirməyə məcbur edirdi. Bu, məni elə taqətdən salmışdı ki, fermer ölcəcəyimdən qorxurdu. Yalnız buna görə, o, məni belə ucuz satdı. Ancaq ümidi edirəm ki, o, nəhaq yera nigaran olurdu. Təbiətin zinəti, kainatın sevimliyi, öz təbəələrinin səadət mənbəyi, xalqın qüdrəti olan böyük lütfkar məlikənin himayəsində mənimlə pis rəftar ediləcəyindən əsla qorxum ola bilməz və şübhə etmirəm ki, tezliklə sağalacağam. Bircə ülyahəzrət kraliçanın hüzurunda olmayışım sayəsində artıq özümü xeyli yaxşı və gümrah hiss edirəm”.

Mənim nitqimin ümumi əsas mənəsi bundan ibarət idi. Bu nitq çox nöqsanlı idi və mən bunu çox çətinliklə söyləyirdim. Nitqin axırında mən burada padşah ailəsi haqqında işlədilən bəzi ifadələri də işə saldım. Bunları mənə Qlyumdarklıq öyrətməmişdi.

Kraliça mənim dili kifayət qədər yaxşı bilmədiyimə çox mülayim bir münasibət göstərirdi. O, mənim kimi kiçik bir məsluqun bu dərəcə zəka və ağıl sahibi olmasına son dərəcə heyvət etdi. O məni əlinə alıb kralın kabinetinə apardı. Təkəbbürlü və sərt bir adam olan əlahəzərət padşah mənə ötəri bir nəzar salıb, kraliçadan soyuq əda ilə soruşdu ki, nə vaxtdan bəri o, spleknoklara rəğbat göstərməyə başlayıb. Mən kraliçanın sağlam əlinin içində üzüqyolu uzanmışdım və görünür ki, padşah məni spleknok bilməşdi. Zərif bir ağla, şən bir səciyyəyə malik olan kraliça məni ehtiyatla yazı stolunun üstünə qoyub, öz sərgütəştimi əlahəzərət krala danışmağımı əmr etdi. Mən bütün başıma gələnləri qısaca danışdım. İçəri girməyə icazə almış olan Qlyumdarklıq mənim sözlərimi təsdiq etdi.

Kral bütün ölkədə ən alim adamlardan biri olub, gözəl fəlsəfə və xüsusən riyaziyyat təhsili almışdı. O, məni diqqətlə

nəzərdən keçirdi. Mənim dik gəzdiyimi görüb, əvvəlcə məni ixtiraçı bir usta tərəfindən hazırlanmış və içərisində saat mexanizmi olan bir oyuncaq hesab etdi. Ancaq səsimi eşidib, rəbitlə və düşüncəli danışdığını görüb, heyrətini gizləyə bilmədi. O, danışığım sözlərin birçə kəlməsinə də inanmadı. Yəqin elə güman edirdi ki, bütün bunları mənə Qlyumdalkılıc və onun atası əzbərlətmışdır ki, məni baha qiymətə satınlar. Buna görə mənə bir neçə başqa sual verdi və hamisəna tamamilə ağıllı cavablar aldı. Mənim yeganə nöqsanım tələffüzümün pis olması və bəzi ifadələrin yönəldəmsizliyi idi ki, bu da dili yaxşı bilmədiyimi göstərirdi. Bundan başqa mən saraya uyğun olmayan bir neçə sadə xalq ifadəsi işlətmışdım ki, bunları da tez-tez fermerin ailəsindən eşitmışdım. Bütün bunlar əcnəbi bir adam üçün tamamilə üzrülü sayla bilən şeylər idi.

Bu ölkədə olan qaydalara görə, sarayda daim alimlər növbə çökür və hər həftə dəyişirdilər. Əlahəzərət kral həmin saat onları çağırılmasını əmr etdi.

Bu cənablar mənim zahirimi xeyli və diqqətlə tədqiq edib, bir-birinə zidd qərara gəldilər. Yalnız bir cəhətdən onların fikri bir idi ki, mənim kimə bir məxlulq tabiatın normal qaydaları üzrə dünyaya gələ bilməz; çünki mən özünüqoruma qabiliyyətinə malik deyiləm: sürətlə qaça bilmirəm, ağaca dırmaşmağı bacarmırıram, yerdə yuva qaza bilmirəm. Alimlər mənim dişlərimi diqqətlə yoxlayıb, qərara gəldilər ki, mən qidani necə oldə edirəm; çünki dördayaqlı heyvanların coxu məndən güclüdür, çöl sıçanları və sair xırda heyvanlar isə cox zirək və coldidirlər. Əvvəlcə bu fikrə gəldilər ki, mən ilbiz və cürbəcür həşərat yeyib dolanıram, ancaq bir çox elmi müzakirə və mübahisələrdən sonra fikir rədd edildi.

Bu alimlərdən biri bu fikro gəldi ki, mən yalnız rüşeym halında qalmışam və vaxtından əvvəl doğulmuşam. Ancaq iki nəfər başqa alim bu fikri rədd edib, göstərdilər ki, bədənimin bütün üzvləri yaxşı inkişaf edib və xeyli yaşım var. Zərrəbirlə yaxşıca görə bildikləri saqqalımlı bunu sübut edir. Onlar məni sadəcə ola-

raq, boyca inkişaf etməmiş bir cırdan da hesab edə bilmirdilər; çünki mən çox kiçik idim. Ölkədən on kiçik boylu və kralıcanın sevimi cırdanı olan adamın boyu otuz fut idi.

Xeyli mübahisədən sonra onlar yekdilliklə bu qərara gəldilər ki, mən rəpliyumskolkatsdan başqa bir şey deyiləm, bunun hərfi tərcüməsi lusus naturae, yəni təbiətin əyləncəsi deməkdir. Bu qərar tamamilə müasir Avropa fəlsəfəsi ruhundadır. Malum olduğu kimi, bizim filosoflar təbiəti tədqiq edərkən, rast gəldikləri bütün çatınlıklar bu əcaib, lakin az anlaşılan hadisə ilə izah edirlər, şübhəsiz ki, bəşəriyyət zəkasının böyük tərəqqisi bununla izah edilir¹.

Mən bu ağıllı qərarı dinlədikdən sonra bir neçə söz söyleməyə icazə istədim. Krala müraciətlə əlahəzərəti inandırmağa çalışdım ki, mənim gəldiyim ölkədə mən boyda olan milyonlarla insan yaşayır. Orada bütün heyvanlar, ağaclar, evlər buradakı heyvanlara, ağaclara, evlərə görə eyni nisbətdə kiçikdirlər. Buna görə də öz ölkəmdə mən əlahəzərətin hər bir təbəəsi kimi özümü qorumağı və özümə qida tapmağı bacarıram. Buna görə də cənab alimlərin bütün dəlilləri əsassızdır.

Bunun müqabilində onlar istehzali bir tabəssümələ cavab verdilər ki, fermer mənə çox yaxşı dərs verib. Bütün bu alimlərdən xeyli ağıllı bir adam olan kral alimləri buraxıb, fermerin dalınca adam göndərdi. Xoşbəxtlikdən o, hələ şəhərdən çıxb getməmişdi. Əlahəzərət əvvəlcə fermeri tak dindirib, sonra onu manimla və qız ilə üzlaşdırırək, bu fikro golməyə başladı ki, dediklərimin hamısı həqiqətə yaxındır. O, öz arzusunu bildirib, kraliçaya tapşırı ki, məndən yaxşı muğayat olsun. Qlyumdalkılıcın mənim yanımıda qalmasına razı oldu; çünki ilk baxışdan bizim bir-birimizə isinmiş olduğumuzu gördü.

Qız üçün sarayda otaq ayrılmışdı, onun tərbiyəsi ilə məşğul olmaq üçün mürəbbi, geyindirib-soyundurmaq üçün qaravaş

¹ Swift bununla da öz zəmanasının alimlərini istehza edir; onlar təbiətin lazıminca tədqiq edilməmiş hadisələrini öyrənmək əvəzinə, çox zaman səmərəsiz, məzmunluq mühəkimələrə uyurdular.

və başqa işlərlə məşğul olmaq üçün iki qulluqçu vermişdilər. Ancaq mənə baxmaq isə tamamilə Qlyumdałkılıç təşəvvülmüşdi.

Kraliça saray dülğərinə əmr etdi ki, mənə yataqxana ola biləcək bir qutu hazırlasın. Bu dülger gözəl bir usta idi, o, mənim göstərişimlə, üç həftənin içində uzunu və eni on altı fut, hündürlüyü on iki fut olan bir taxta otaq hazırladı. Londonda qurulan bütün adı yataq otaqları kimi bu otağın da pəncərə və qapıları açılıb-örtülürdü və içərisində iki dolab vardi. Tavanı elə hazırlanmışdı ki, onu da açıb-örtmək mümkün idi. Beləliklə, Qlyumdałkılıç hər gün otağın havasını dəyişir və silib-süpürdü.

Kraliçanın mebel uстası mənə gözəl bir çarpayı hazırlamışdı. Dayaciyim hər sohər onu havaya çıxırı, öz əliylə səliqəyə salır və axşam gətirib, yerinə qoyurdu. Zərif oyuncاقlar hazırlayan başqa bir usta fil dişinə bənzər xüsusi bir materialdan mənə söykənəcəyi və dırşəklərimi qoymaq üçün yeri olan iki kürsü, iki stol və kamod hazırladı. Otağın bütün divarlarına, döşəməsinə və səqfinə keçə vurulmuşdu ki, mənzilimi bir yerdən başqa yero aparanda bədbəxtlik üz verməsin və araba-da aparanda az silkələnsin.

Otağımı sıçovul və sıçanlardan qorumaq üçün qapıları maqflı hazırlanmasını xahiş etdim. Xeyli çalışıldıqdan sonra çilingər nəhayət, bu ölkədə misli görünməmiş ən kiçik bir qifil hazırladı ki, mən bundan böyüyüünü yalnız bircə dəfə İngiltərədə, bir varlı evinin darvazasında görmüşdüm. Açıarı Qlyumdałkılıçın itirə biləcəyindən qorxub, həmişə öz cibimdə gəzdirirdim.

Kraliça mənə tapılması mümkün olan ən zərif ipəkdən palтар tikilməsini əmr etdi. Amma bu parça ingilis yorğanlarından qalın idi və mən buna öyrəşənə qədər xeyli əziyyət çəkdim. Paltar bir az İran, bir az Çin modasına bənzəyən yerli modada tikilmişdi, çox sadə və abırlı idi.

Kraliça yanında olmayı o qədər xoşayırı ki, mənsiz heç vaxt nahar etmirdi. Mənim balaca stolumu və stulumu ülyahəzrət kraliçanın stolunun üstünə, onun sol dirsəyinin yanına qoyurdular. Qlyumdałkılıç bir kürsünün üstündə, yanında durdu. O, mənə nəzarət yetirir və kömək edirdi.

Mənim gümüşdən hazırlanmış nimçə, boşqab və sair qab-qacaqdan ibarət tamam bir servizim var idi. Kraliçanın qab-qacağına nisbətən bunlar Londonun oyuncaq mağazalarında gördüyüüm oyuncaq servislərinə bənzəyirdi. Dayaciyim bu qab-qacağı gümüş qutunun içində cibinda gəzdirirdi. Yemək zamanı lazımlı olan şəyləri mənim stolunum üstünə qoyur, yeməkdən sonra isə yuyub təmizləyirdi.

Kraliçadan başqa, onunla bir süfrədə yalnız iki şahzadə qızı yemək yeyirdi. Böyüyüün on altı yaşı vardi, kiçiyi isə on üç yaş bir aylıq idi. Ülyahəzrət kraliça adəti üzrə özü mənim nimçəmə bir parça mal əti qoyardı və onu özüm doğrayardım. Mənim yeməyimə və azəciq payıma tamaşa etmək ona böyük ləzzət verirdi. Kraliça özü isə birdəfəyə ağzına elə iri ot parçası qoyurdu ki, bunun bircəsi bir düjün ingilis fermerini dəydurdarı.

Əvvellər mən onun yeməyinə iyrənmədən baxa bilməzdim. Bизim hind toyuğunun qanadından on dəfə böyük olan torağay qanadını sümüklərlə çeynəyib yeyir və hər dəfə bizim on iki penin ağırlığında olan iki qalac boyda çörək dişliyirdi. Birdəfəyə tutumu bizim çəllək qədər olan bir qızıl qədəhə şərab içirdi. Onun yemək biçaqları bizim döryazımızdan iki dəfə böyük idi. Qaşiq və çəngəllor da eyni nisbətdə idi. Bir dəfə Qlyumdałkılıç bir yera yiğilmiş on-on iki dənə belə yekə biçaq və çəngəli göstərmək üçün məni yemək otağına apardı. Mənə elə golir ki, belə dəhşətli bir mənzərəni heç bir zaman görməmişəm.

Hər çərşənbə günü (çərşənbə burada bayram günü hesab olunur) kral, kraliça və uşaqları əlahəzrət kralın otağında bir

yerdə yemək yeyirdilər. Belə hallarda mənim stol və stulumu əlahəzər kralın sol tərəfində qoyurdular, o da məni çox xoşlayır və ezizləyirdi.

Padşah mənimlə məmmuniyyətlə səhbət edirdi. O, Avropana, oradakı adətlər, din, qanunlar və maarif barədə məndən ətraflı soruşur və mən də ona bacardığım qədər müfəssəl məlumat verirdim. Kral aydın fikir və düzgün mühakimə sahibi idi. Ona verdiyim məlumat barədə çox dərin və inca müləhizələr söyləyirdi. Ancaq bir dəfə kral dözə bilmədi. Mən ona öz vətənim barədə; bizim ticarət, quru və dəniz müharibələri, dini nüfəq və siyasi partiyalar haqqında uzun və şövqlə danişirdim. Kral diqqətlə dinləyirdi, ancaq axırda ondakı mövhumatçılıq dilə gəldi. O, məni sağ əlinə alıb, sol əliyə tumarlayaraq, ucadan gülə-gülə mənim kim: viqlərdən ya torilərdən olduğumu soruşdu. Sonra kral oradaca əlində "Monarx" adlı ingilis gəmisinin on uca doru boyda, ağ bir əsa tutub durmuş bininci vəzirinə müraciətlə, mənim kimi xirdəca həşəratın da insanlıq iddiasına düşdüyündən insan əzəmətinin nə qədər kiçildiyini söylədi. O əlavə etdi: "Mərc tuturam ki, bu maxluqların rütbə və ordenləri də vardır, onlar xirdəca yuvalar düzəldib, adlarını da ev və şəhər qoyurlar, onlar bəzənib-düzənib seyrə çixır, sevişir, vuruşur, mübahisə, hiyləgərlik və xəyanət edirlər".

Bu barədə o, xeyli danışdı, qəzəbimdən rəng alıb-rəng vərirdim. Mənim elm və incəsənət mənbəyi, vuruşmalarda qalib golən, Fransanın qənimi, Avropanın ədalət məhkəməsi, xeyrxiqliq və dindarlıq məkanı, kainatın fəxri və qıbtə etdiyi bir diyar olan əziz vətənim barədə bu istehzali sözləri eşidərkən, qəzəbdən qanım beynimə vururdu.

Ancaq dərindən düşünüb, özümün təhqir edilib-edilmədiyimə şübhələnməyə başladım, həm də elə bir vəziyyət idi ki, təhqirə təhqirələ cavab verə bilməzdim. Bəlkə də, burada olduğum bir neçə ay ərzində yerli əhalinin zahiri görkəminə

və danışıqlarına alısmışdım. Bundan əlavə ətrafdə olan bütün şeylər bu adamların nəhəng boylarına uyğun idi. Yavaş-yavaş daha onlardan qorxmurdum. Mənə elə gəlirdi ki, əyinlərinə bəzək-düzəkli bayram paltarı geyinib, vüqarla gəzisiş, bir-birinə təzim edən və boş-boş danışan ingilis lordları və xanimlari arasındayam. Sözün düzü, kral və əyanların mənə baxıb güldükələri kimi, mən özüm də onlara gülmək ehtiyacı duyurdum. Bir dəfə kralıça məni bədənnüma güzgünlən qabağına apardıqdə və hər ikimizin şəkli boy-a-boy aynaya düşdükdə öz-özümə baxıb, gülümsəməkdən özümü saxlaya bilmədim. Bu ziddiyətdən daha gülünc bir şey ola bilməzdi. Hərdən mənə elə gəlir ki, guya onlar nəhəng deyil, mən özüm bir neçə qat kiçilmişəm.

Məni hamidan artıq kralıcanın cırdanı açıqlandırır və təhqir edirdi. Onun boyu otuz futdan uca deyildi və mən gəlməmişdən əvvəl bu ölkədə ən kiçik boylu bir adam sayılırdı. Təcəccüblü deyil ki, özündən bir neçə qat kiçik boylu bir adam gördüyündən o lovgalanmışdı və kralıcanın giriş otığında rastlaşdıqdə məni təkəbbür və həyasızlıqla süzürdü.

Mən stol üzərində durub əyanlarla səhbət etdiqdə o, mənim boyum və görünüşüm barədə zəhərli sözlər atmaq fürsətini əlindən vermirdi. Bunun müqabılində mən onu öz qardaşım adlandırıb və ya təkbətək vuruşmağa çağırıb, müxtəsər, saray xidmətçiləri arasında qəbul edilmiş bütün hiylələri işə salırdım.

Bir dəfə bu kinli küçük yemək vaxtı mənim bir sözümdən elə qəzəbləndi ki, ülyahəzər kralıcanın stulunun dirsək qoyulan yerinə dırmaşıb, mənim belimdən yapışdı və gümüş qaymaq qabının içinə atdı. Mən başı üstə qaymağın içinə düşdüm. Xoşbəxtlikdən, yaxşı üzə bilirdim. Yoxsa, halim pis olacaqdı. Bu zaman Qlyumdalklı otagın o biri başında idi. Kralıça isə özünü elə itirmişdi ki, mənə kömək edə bilmədi. Axırda, dayaciyim qaçaraq gəldi və məni qabdan çıxartdı. Ancaq qar-

nıma iki pint qədər qaymaq getmişdi. Məni yatağa uzatdılar. Xoşbəxtlikdən, axırı yaxşılıqla qurtardı. Ancaq palitarım xarab olduğundan, onu tullamalı olduq. Cırdanı isə bərk döydülər, məni içmə yuxarıq qabdakı qaymağı içməyə məcbur etdilər. O vaxtdan, cırdan həmişəlik kraliçanın gözündən düşdü. Bir müddət sonra kraliça onu bir ayan xanımına bağışladı və onu bir daha görmədi. Mən buna çox şad oldum. Bu kinli eybəcarın başına daha nolər gətirə biləcəyini söyləmək çətindir.

Hələ əvvellər də o, mənimlə qaba zarafat etmişdi. Bir dəfə yemək zamanı kraliça buluddan bir ilikli sümük götürüb boşqaba qoyaraq, içindən iliyini çıxarmış və onu yena yerinə qoymuşdu. Cırdan Qlyumdarkılıçın bufetə getməsindən istifadə edib, dayəmin yemək zamanı həmişə üstündə durub, mənə nəzarət etdiyi kürsüyə sıçramış, iki ali ilə məni götürürək, ayaqlarımı bir-birinə sixmiş və qurşaqdan yuxarıya qoşdır boş sümüyün içinə soxmuşdu. Köməyə çəğirmaq mənə həqarətli görünmüüş və aradan bir dəqiqəyə qədər keçəndən sonra bu dəcəlliyyi görüb, məni sümüyün içindən çıxarmışdılar. Görünür, mən çox gülməli görünürümüşəm. Sarayda isti xörök nadir hallarda veriliirdi. Yalnız buna görədir ki, ayaqlarım yanmamış, ancaq corablarımla şalvarım pis kökə düşmüşdü. Kraliça məni bu kökdə gördükdə cırdana bərk açıq tutmuşdu. Mənim ona tərəfdar çıxmığım onu qovulmaqdan qurtarmışdı.

Kraliça tez-tez mənim qorxaqlığımı gülür və həmvətənlərimin də belə qorxaq olub-olmadıqlarını soruşturdu. Kraliçanın belə istehzasına aşağıdakı vəziyyət səbəb olmuşdu. Yəda burada yaman çox milçək olur. Hərəsi iri torağay boyda olan bu murdar həşərat yemək vaxtı məni bir dəqiqə də rahat qoymurdur. Onlar bəzən yeməyimin üstüne qonur, öz iyrinc nəcislərini və ya yumurtalarını tökürdülər ki, bunları məni adicə gözlə aydın görürdüm. Bəzən milçəklər alnıma və ya burnuma qonub, elə dişləyirdilər ki, qan çıxırı. Onlar yaman

pis qoxuyurdur. Mən onların ayaqlarında bir növ yapışqan kimi maye gördüm ki, bizim təbiət alımlarının sözlərinə görə, milçəklər bunun sayasında tavanda da sərbəstcə gəzirlər. Bu murdar həşəratdan qorunmaq mənim üçün xeyli əziyyətli bir iş idi. Cırdanın on çox sevdiyi ayləncə bə idi ki, bizim məktəblilər kimi o da, ovçuna bir neçə milçək dolurub, kraliçanı güldürmək və məni qorxutmaq üçün onları gözlənilmədən mənim üzümə atıldı. Mənim milçəklərdən qorunmaq üçün yegənə müdafiə silahım kiçik xəncərim id; onlar mənə yaxın uşduqları zaman mən xəncərimlə vurub, onları parçalayırdı. Mənim bu əvvəlki hamı heyran qalırdı.

Hava yaxşı olanda, Qlyumdarkılıç hər səhər təmiz hava almaq üçün mənim qutumu pəncərənin içino qoyardı. Yeri gəlmışkən, bunu da deyim ki, bizim İngiltərədə quş qoşalarını pəncərədən bayırda asdıqları kimi mənim qutumun da bayırda asılmasına əsla razi olmurđum. Yadimdadır ki, bir səhər dayacıym qutumu pəncərəyə qoyub, harasa getmişdi. Mən pəncərəni açdım. Stol arxasına oturub, bir parça şirin qoşaldan ibarət olan səhər yeməyinə başladım. Birdən şirin qoxu duymuş iyirmiyə qədər arı otağıma doluşdu. Otağa elə bir vizilti düşdü ki, elə bil, iyirmi tütkə birdən çalındı. Arıldardan bir qismi qoşalının üstüne qonub, onu parçalayıır, bir qismi isə başımın üstündə hərlənib, viziltiləri ilə qulağımı batırır, neştlərə ilə canıma yaman qorxu salırı. Bununla bərabər, mən xəncərimi çəkib, cürrətlə onlara hücum etdim. Dördünü öldürdüm, qalanları isə uçub getdilər və mən həmin saat pəncərəni örtdüm. Bu arıldardan hər biri kəkklik boyda idi. Mən öldürdüğüm arıların neştlərini çıxarddım, bunlar bir yarım düymə uzunluğunda olub, iynə kimi iti idi. Bütün dörd neşteri diqqətlə qoruyurdum, sonra bunları başqa nadir şeylərlə bərabər Avropada camaata göstərdim. İngiltərəyə qayıtdıqdan sonra mən bunlardan üçünü Qreşəm kollecə verdim. Dördüncüünü isə özüm üçün saxladım.

DÖRDÜNCÜ FƏSİL

Ölkənin təsviri. Müəllifin coğrafiya xəritələrini düzəltmək təklifi. Paytaxt haqqında bir neçəsöz. Müəllifin səyahətə çıxmazı. Baş ibadətgahın təsviri.

İndi mən ölkəni, daha doğrusu, onun səyahətlərim zamanı gördüğüm hissəsini - krallığın paytaxtı olan Lorburqlrudun taxminən, iki min mil qədər ətrafinı təsvir etmək istiyəram. Bu səyahətlərə man kralıçaya yol yoldaşlığı etdiyim zaman çıxmışam. O isə heq bir zaman paytaxtdan, bundan artıq uzaga getməz, hətta kralı müşayiət edərkən də, bundan o yana ayaq basmaz, durub, əlahəzəratın qayıtmasına gözlədi. Bu padşahın ölkəsinin uzunu altı min, eni isə üç mindən beş min milə qədərdir. Buradan bu nəticəyə gəlirəm ki, bizim Avropa coğrafiyasıնnasları Yaponiya ilə Kaliforniya arasında başdan-başa okean olduğunu güman edərkən, çox böyük səhv edirlər¹. Mən həmişə bu fikirdə olmuşam ki, burada Böyük Tatarıstan qitəsinə eks olan, mütləq, bir qitə mövcud olmalıdır. Məncə, onlar öz xəritələrini düzəltməli və bu böyük ölkəni oraya daxil etməlidirlər. Mən onlara hər cəhətdən həvəslə kömək edəram.

Təsvir etdiyim krallıq şimal-şərq tərəfində otuz mil qədər uzaqlıqda dağ silsiləsi olan bir yarımadadır. Bu dağ silsiləsi

¹ Yaponianın Amerikaya qurudan bitişik olması ve ya Amerika ilə Yaponianın bir-birindən su sahəsini ayırması barəsində XVIII əsrin coğrafiyasıնnasları arasında fikir ayrılığı var idi.

tamamilə keçilməzdür; çünkü bu dağların təpələri fəaliyyətdə olan vulkanlardan ibarətdir. Ən böyük alımlar dağların o təyində kimlər yaşadığını və orada yaşamaq mümkün olub-olmadığını bilmirlər. Qalan üç tərəfdən yarımadanı okean əhatə edir. Ancaq bütün krallıqdə bircə rahat liman da yoxdur. Dənizə tökülen çayların sahilləri başdan-başa iti qayalıqdır. Qayaların arasında həmişə coşqun dalğalar hökm sürür. Müxtəsər, sahilə hətta ən kiçik qayıqlar da yan aña bilməz. Ancaq geniş çaylar gəmilərlə və gözəl baliqlarla doludur. Dəniz baliğini isə onlara tək-tək hallarda tuturlar, çünkü bu baliqlar da Avropada olduğu böyüklükdedir.

Oxucu görür ki, tabiat belə fəvqələdə böyüklükdə heyvan və bitkilər yaradarkən, onları yalnız bu qıtaya yayır. Bu hadisənin səbəblərinin axtarıb tapmağı bizim filosofların öhdəsinə buraxdıq. Ancaq bəzən firtına balinaları sahil qayalarının üstüne atır, yerilər bunları tutur və iştahla ilə yeyirlər. Mən bir dəfə iri bir balina gördüm, bunu bir adam çynində zorla aparırdı. Bəzən onları qəribə bir şey kimi səbətə qoyub Lorbrulgruda gotirirlər. Bir dəfə mən kralın süfrəsində nəhəng bir balina gördüm, onu nadir bir yemək kimi süfraya qoymuşdular. Ancaq man bu yeməkin krala xoş gəlmədiyini sezdim. Mənə elə gəlir ki, o, balina cinsindən olan bu nəhəngdən iyrənirdi.

Ölkədə əhalı sixdır. Burada əlli bir şəhər, dövrəsi hasarlı yaza qədər qala və çoxlu kənd var. Oxuların marağını təmin etmək üçün Lorbrulgrudu təsvir etmək kifayətdir. Şəhər çayın hər iki sahilində salınıb ki, bu çay onu bir-birinə bərabər iki hissəyə bölür. Bu şəhərdə səksən mindən çox ev və altı yüz minə qədər əhalı var idi. Şəhərin uzunu üç qlyunqlıq (taxminən əlli dörd ingilis mili), eni isə iki yarım qlyunqlıqndır. Mən özüm bunu kralın əmri ilə tərtib edilmiş və qəsdən mənim üçün yero sərilmüş yüz kvadrat fut ölçüdə olan bir plan üzrə ölçüdüm. Çəkmələrimi soyunub, planın üstünü

çıxaraq, onun diametрini və dövrəsini bir neçə dəfə addımmışla ölçüdüm. Bundan sonra miqyas üzrə şəhərin ölçüsünü asanlıqla təyin etdim.

Kral sarayı yeddi mil sahə tutan qarماqarışq binalardan ibarətdir. Mərasim salonlarının çoxunun hündürlüyü iki yüz qırıq fut olub, eni və uzunu da bu nisbətdədir.

Mənə və dayacıyımı bir kareta verilmişdi. Qyuldalklıç mürəbbiyası ilə birlikdə tez-tez şəhərə tamaşa və ya bazarlıq etməyə gedərdi. Mən da həmişə öz qutumun içində oturub, bu gəzintilərdə iştirak edərdim. Öz xahişimlə məni qız tez-tez qutudan çıxarıb, əlində tutardı ki, küçələrdən keçdiyimiz zaman evləri və adamları rahat-rahat tamaşa edə bilim. Mənə elə gəlin ki, bizim kareta Vestminster-Holldan¹ kiçik deyildi, ancaq ondan alçaq idi. Bir dəfə mürəbbiya sürücüyə əmr etdi ki, düknaların qarşısında dursun. Bu fürstədən istifadə edərək, diləncilər karetanın ətrafına toplaşdırılar. Bir avropalı olmaq etibarilə, bu mənim üçün görünməmiş bir mənzərə idi. Diləncilər arasında olan bir qadının döşündə elə yaralar vardı ki, mən asanlıqla onların içini girib, bir mağarada olduğu kimi gizlənə bilərdim. Başqa bir diləncinin boynunda beş tay yun yekəliyində bir şış var idi. Üçüncüünün ayaqları taxtadan idi, bunların hər birinin ucalığı iyirmi fut olardı. Ancaq hamidən iyrənc şey onların palтарlarında gəzisən bitlər idi. Mən adı gözlə bu tüfeylilərin ayaqlarını, mikroskopda Avropa bitlərinin ayaqlarını gördüyüümüzən daha yaxşı gördürdüm, xortumları da aydın gördürdüm. Bitlər xortumları ilə həmin bədbəxtlərin dərilərində donuz kimi eşənlirdi. Mən belə heyvanlara ömründə ilk dəfə idi ki, rast galirdim. Bu bitlərin görkəmi ürəyimi bulandırırdısa da, onların birni böyük bir maraqla yarib tədqiq edərdim. Amma cərrahlıq alətlərim yox idi, bədbəxtlikdən onlar gəmidi qalmışdı.

İçində yaşadığım böyük qutu səyahət üçün çox narahat idi. O, Qlyumdarklıçın dizi üstüne zorla yerləşir və karetada da xeyli yer tuturdu. Buna görə kralıça, bir qədər kiçiyini, yəni uzunu on iki futa qədər olan bir yol qutusu hazırlamağı sifariş etdi. Bu ikinci qutunu mənim göstərişimlə yenə həmin usta hazırladı. Qutu kvadrat şəklində olub, üç divardan pəncərə açılmışdı. Yolda hər cür xoşagalmaz təsədülflərdən qorunmaq üçün pəncərələrin önündə bayırdañ dəmir məftillər çəkilmişdi. Büttöv olan dördüncü divara bayırdañ iki möhkəm halqa vurulmuşdu. Mən at üstə gəzmək istədiyim zaman atlı qayışını bu halqlara keçirib, qutunu öz belinə bənd edərdi. Bu vəzifəni həmişə etibar etdiyim sadıq və tacrübəli bir xidmətçi yerinə yetirərdi. Mən belə gəzintilərə tez-tez çıxardıñ. Bəzən mən kral və kralıcanı səyahətləri zamanı müşayiət edər, bəzən də parklarda və bağlarda tamaşaya gedər, çox vaxt isə saray xanumlarının və nazırların ziyarətində olardım. Qeyd etmək lazımdır ki, çox qısa bir müddətdə mən an böyük rütbəli ayanlarla tanış oldum. Onlar hamısı mənə çox böyük hörmət edirdilər, əlbəttə, bu, mənim şəxsi ləyaqətimdən çox, əlahəzər kral və kralıcanın lütfünə nail olduğum üçün idi.

Uzaq səyahətlərə çıxdığımız zaman kareta məni yorduqda at üstündə gedən xidmətçi mənim qutumu kəmərinə bənd edib, onu qarşısında bir yastiğın üstüne qoyardı. Beləliklə, mən pəncərədən ətrafa tamaşa edə bilirdim. Qutunun içində mənim sefər yatacığım, tavandan asılmış yellənciyim, at və ya kareta hərəkət etdiyi zaman aşmamış üçün yerə bənd edilmiş bir stol və iki stulum var idi. Köhnə bir dənizçi olduğum üçün yoldakı silkələnmə - bəzən çox siddətli olsa da, - məni bir o qədər də narahat etmirdi.

Hər dəfə şəhərə tamaşa etmək istədikdə, mən öz yol kabinetə girərdim. Qylumdarklıç onu öz dizi üstə qoyub, açıq taxt-rəvəna oturardı və ölkədəki adət üzrə taxt-rəvəni dörd adam kralıcanın iki nökrənin müşayiəti ilə aparardı. Mənim barəmdə kifayət qədər eşitmiş camaat həmişə taxt-rəvənin

¹ Vestminster-Holl - Londonda ali möhkəmənin iclas salonudur.

ətrafına yiğışardı. Onda qız bizi aparanları dayandırıb, mənə əlində yuxarı qaldırdı ki, maraqlananlar rahat görə bilsinlər.

Mən baş ibadətgahı və xüsusən onun üstündə ucalan və bütün krallıqda ən hündür sayılan qülləni çox görmək istəyirdim. Nəhayət, bir dəfə dayəciyim mənimlə birlikdə onun lap təpəsinə çıxdı. Ancaq açıqca etiraf edirəm ki, mən evə məyus qayıtdım. Qüllənin özülündən təpəsinə qədər hündürlüyü üç min futdan artıq deyildi. Avropalı ilə yerli adamin boyu arasındakı forqi nəzərə alıqdə, bu ucalıq çox da təccübli bir şey deyildi. Əlbəttə, ciddi desək, hər iki qülləni tikən adamların boyuna nisbətən bu qüllə Solsberi kilsəsinin zəng qülləsindən xeyli alçaqdır¹. Lakin bu qədər minnətdər ol-duğum bir millətin istedadını əsla kiçitmək istəmirəm. Buna görə məmənnuniyyətlə söyləyirəm ki, bu qüllə nisbətən alçaq olsa da, onun müstəsna gözəlliyi və möhkəmliyi diqqətşayandır. Onun toxminan, yüz fut qalınlığında olan divarları yonulmuş daşdan tikilib. Bu daşlardan hər biri qırx kub futa bərabərdir. Divarlardakı tağların içində Allahların və imperatorların təbii böyüklükdən artıq olan mərmər heykəlləri ucalır. Qüllənin yanında olan zibilliyyə heykəllərdən birinin sınmış çəçələ barmağı düşmüşdü. Mən onu ölçüb gördüm ki, uzunluğu dörd fut bir düymmdir. Qlyumdałkılıq bu qırıntıni el yaylığna bükbüb, cibinə qoydu. Bütün başqa uşaqlar kimi, o da əyləncəli şəyərə xoşlayır və böyük həvəslə toplayırdı.

Kralın mətbəxi altı yüz fut ucalıqda tağları olan doğrudan da, əzəmətli bir binadır. Onun baş ocağının eni müqəddəs Pavel kilsəsinin günbəzindən² yalnız onca addım azdır; bu günbəzi man İngiltərəyə qayıtdıqdan sonra qasdən ölçüdüm. Ancaq elə biliram ki, bu mətbəxdəki raşperləri³, hədsiz dəracadə yekə

olan güvəcləri, qazanları və sair nəhəng qab-qacağı təsvir etsəm, heç kəs sözlərimə inanmaz. Amansız tənqidçilər yəqin, güman edəcəklər ki, bütün səyyahlar kimi mən də bir qadər mübaliğə edirəm. Ancaq eyni zamanda qorxuram ki, mübaliğə töhmətindən çəkinməyə çalışarkən, başqa bir ifratə varım. Ehtimal ki, bu qeydlərim bir zaman Brobdininq dilinə (Brobdininq bu krallığın adıdır) tərcümə ediləcəkdir. Mən heç istəməzdəm ki, kral və onun təbəələri onların ölkəsi haqqında yanlış və kiçildilmiş şəkildə məlumat verdiyim üçün məndən inciməyə haqları olsun.

Əlahəzrət kralın tövlələrindəki atların sayı altı yüzdən artıq olmur. Onların boyu əlli dörddən almış futa qoşdır. Tətənəli mərasim zamanı kralı beş yüz atlidan ibarət qvardiya müşayiət edir. Uzun zaman mənə elə gəlirdi ki, bundan daha dəbdəbəli və əzəmətli mənzəra ola bilməz. Ancaq kral ordusunu tam hərbi nizam halında gördüyüm zaman bu fikrimi dəyişməli oldum.

¹ Solsberidəki kilsənin zəng qülliəsi yüz iyirmi iki metr hündürlüyündədir. Nəhənglər ölkəsində qüllənin də yerli əhaliyə böyük təsir bağışlaya bilməsi üçün, qüllənin yüksəkliyi 1464 metrə (122x12) çətməlidir.

² Londondakı müqəddəs Pavel kilsəsinin günbəzinin diametri otuz metrdən artıqdır.

³ Raşper - ət qovrulan qab

BEŞİNCİ FƏSİL

Müəllifin başına gələn müxtəlif macəralar. Onun dənizçilik məharətini nümayiş etdirməsi.

Əgər boyuma görə başıma cürbəcür gülməli və kədərlı macəralar gəlməsəydi, mənim buradakı həyatım çox xoşbəxt sayıla bilərdi. Bu macəralardan bəzilərini oxuculara nəqəl etməyi münasib bilərəm.

Qyuldalklıç məni tez-tez səfər qutusunun içində sarayın bağçasına çıxarırdı. Bəzən o, məni qutudan götürüb, əlinə tutur və ya yera qoyurdu. Bir dəfə halə kraliçanın cırdanı sarayda yaşadığı zamanlarda o da bizim ardımızca bağçaya gəldi. Dayəciyim kiçik alma ağacları yanında məni yərə düşürtdü. Cırdan da orada durmuşdu. Bunu görəndə özümü saxlaya bilməyib, zarafatla dedim ki, ağaclar da cırdanla bir boydadır. Ona əvvəlcə mən özüm sataşğımdan bağışlanması üçün çalışdım.

Bir dəfə də Qlyumdarklıç öz mürəbbiyası ilə harasa gedib, məni bağın çəmənliyində tək qoymuşdu. Birdən dəhşətli dolu yağmağa başladı. Həmin saat yera sərildim və hərəsi tennis topu boyda olan dolular məni o ki var döyüclədi. Büyük bir çətinliklə iməkləyə-iməkləyə kolların dibinə gəlib gizləndim. Ancaq dolu məni elə əzisidilmişdi ki, on gün yatmalı oldum. Burada təccübli heç bir şey yoxdur; çünki buradakı dolu bizim Avropada olan dolulardan min səkkiz yüz dəfə böyükdür.

Mən bunu təcrübə əsasında təsdiq edə bilərəm; çünki maraq-landığımdan oradakı dolu dənələrini ölçmüüs və çəkmidiim.

Həmin o bağçada mənim başıma daha təhlükəli başqa bir iş gəlmmişdi. Mən çox zaman öz düşünca və xatirələrimə dalməq üçün tək qalmaq istəyirdim. Belə hallarda dayəmdən bağçanın sakit və təhlükəsiz bir guşəsində məni tək buraxmasını xahiş edardım. Bir dəfə də Qlyumdarklıç məni bağçaya aparmışdı, orada məni tam sərbəst buraxıb, mürəbbiyəsi və başqa tanış xanımlarla bağın başqa bir guşəsinə getmişdi, oradan mənim səsimi eşidə bilməzdi. Dayəm yanımıda olmadığı zaman bağbanlardan birinin ov tulası tasadüfən bağa girib, gəlib üzəndigim yerin yanından keçirdi. Tula mənim iyimi duydü. Üstümə yüyürdü. Məni dişinə alıb, sahibinin yanına apardı və qoyruğunu bulaya-bulaya məni yavaşça yərə qoydu. Xoşbəxtlikdən, tula yaxşı öyrədilmiş olduğundan, məni elə ehtiyatla apardı ki, nə bədnimə yaraladı, nə də paltarımı cirdi. Yaxıq bağban məni çox yaxşı tanıydı və yaman qorxuya düşmüdü. O, məni ehmalca iki oli ilə qaldırıb, özümü necə hiss etdiyimi soruşdu. Bu gözənlənməz hadisədən özümü elə itirmişdim ki, dilim tutulmuşdu, buna görə bircə kəlmə də cavab verə bilmədim. Bir neçə dəqiqədən sonra özümə goldikdə, bağban məni sağ-salamat öz dayaciyimin yanına apardı. O da artıq qayıdır gəlmisi və böyük bir həyacanla məni axtarıb səsləyirdi. Dayəm tulanın üstündə bağbanı danladı. Ancaq biz bu hadisəni kimsəyə bildirmədiik. Qlyumdarklıç kraliçanın qəzəbindən qorxurdum. Mən isə, açığı, bu əhvalatda rolum çox da yaxşı olmadığından, bu söhbəti sarayda açmaq istəmirdim.

Bu hadisədən sonra Qlyumdarklıç gəzinti zamanı məni bir dəqiqə də gözdən qoymamağı möhkəm qərara aldı. Mən belə bir qərardan çıxdan qorxdığum üçün o, yanımıda olmayan zaman başıma gələn xırda işləri ondan gizlədirdim. Bir dəfə bağçanın üzərində süzən bir çalağan üstümə şığımişdi. O, yəqin ki, məni caynağına alıb aparacaqdı. Ancaq mən cürətlə xəncərimi çəkib, qoruna-qoruna qalın bir kolun altına qaçıdım.

Bir dəfə də mən yenicə eşilmiş bir kor siyan yuvasının üstünə çıxb, boğazima qədər yuvanın içinə düşməsdüm. Paltarımın xarab olmasının sobəbini izah etmək üçün qəribə bir əhvalat uydurmuşdum ki, bunu da danışmağa dəyməz. Bir dəfə bağçanın xiyabanında təkbaşına gəzə-gəzə, öz zavallı vətənim İngiltərəni yad edərkən bir ilbiz qabıqına ilişib yixılaraq, sağ ayağımı sindirmişdim.

Bağda tək gəzdiyim zamanlarda ləzzət aldığımı və ya həqarət duyduğumu söyləməyə çətinlik çəkirəm. Hətta ən kiçik quşlar da məni gördükdə ürküdürlər. Onlar məndən bircə yard atılıb-düşür və xirdaca qurdları, kapənəkləri elə bir asudoliklə tuturdular ki, guya yaxınlarda heç bir kəs yox idi. Bir dəfə bir qaratoyuq quşu həyasızlıq edib, Qlyumdarklıçının monə yeməyə verdiyi bir qoğal parçasını əlimdən qapmışdı. Mən xirdaca quşlardan birini tutmaq istədikdə o, cürətlə monə səri dönüb, barmağımı dimdikləmək istəyir, sonra da heç bir şey olmamış kimi, yena xirdaca qurdları və ilbizləri ovlamaga başlayırırdı. Ancaq bir dəfə mən yoğun bir ağac parçası götürüb var gücümlə xirdaca bir kətanquşuna atdım. Zərbənən elə məharətlə endirdim ki, quş ölü kimi yera sərildi. Mən ikiollu onun boğazından yapışib, sevinclə dayəmin yanına yüyürdüm. Sən demə quş huşunu itiribmiş, birdən o, özüne gəldi və şiddətlə əlimdə çapalamaga başladı. O, qanadları ilə mənim başıma və bədənimə elə zərbələr endirirdi ki, az qala onu əlimdən buraxacaqdım. Xidmətçilərdən biri mənə köməyə gəlib, quşun boğazını üzdü. Kralicanın əmri ilə ertəsi günü həmin quşu mənim üçün nahara bişirdilər. Yadimdə qaldığına görə, həmin quş bizim ququsundan yekə idi.

Kralica mənim öz vətənimçün çox darıxacağımdan narahat olub, məni aylandırmak üçün hər bir fürsətdən istifadə edirdi. O, mənim dəniz soyahətlərim haqqındakı söhbatərimi çox eşitmış olduğundan, bir dəfə məndən yelkənli və avarlı qayıq sürə bilib-bilmədiyimi və avar çəkməklə məşğul olarsam,

səhhətim üçün bunun daha da yaxşı olub-olmayacağını soruşdu. Mən cavab verdim ki, həm yelkənli, həm də avarla sürülən qayıqları çox gözəl idarə edə bilirəm, sənətim həkimlik olsa da, gəmidə təhlükəli zamanlarda dəfələrlə, sadəcə, bir dənizçi kimi işləməli olmuşam. Ancaq əslə başa düşə bilmirdim ki, kralicanın arzusu necə yerinə yetirilə bilərdi. Bu ölkədə ən balaca qayıq bizim birinci dərəcəli hərbi gəmidən kiçik deyildi. Mənim sürə biləcəyim boyda gəmini isə buradakı ən kiçik çay axıdib, apara bilərdi. Onda əlahəzərət kralica dedi ki, kralın dülğəri mənim rəhbərliyim ilə mənə yarayan bir qayıq hazırlaya bilər və qayıqla üzmək üçün xüsusi bir hovuz hazırlatdırırdı. Çox mahir bir usta olan dülğər mənim göstərişimlə on günün içinde bütün ləvazimatı olan oyuncaq bir gəmi hazırladı. Bu qayıq səkkiz nəfər avropalya rahatca davam gətiro bilərdi. Qayıq hazır olanda, kralica o qədər sevindi ki, həmin saat onu krala göstərməyə apardı. Kral onu yoxlamaq üçün su ilə dolu bir ləyənə buraxmayı əmr etdi. Ancaq ləyən çox dar olduğunda mən kürək çəkə bilmədim. Kralicanın fikrində başqa şey var idi. O, dülğərə əmr etdi ki, uzunu üç yüz, eni əlli və dərinliyi səkkiz fut olan taxta təknə hazırlasın. Sizmamaq üçün bu qutunu yaxşıca qatranaqlıdar və sarayı otaqlarından birində divarın dibinə qoydular. Köhnəlmış suyu açıb buraxmaq üçün təknənin dibində bir deşik var idi və iki nəfər xidmətçi onu yarım saatə asanca doldura bilərdi. Mən bu hovuzun içinde həm özüm ləzzət almaq, həm də kralicanı və onun yanındakı xanımları əyləndirmək üçün tez-tez avar çəkərdim, onlar da mənim bu məharət və zirəkliliyəmə baxmaqdan çox xoşlanardılar. Bəzən mən yelkənləri qaldırardım, xanımlar da öz yelpikləri ilə külək əmələ gətiirdilər. Onlar yorulanda xidmətçi oğlanlar yelkənlərə üfürərlər və mən əsl bir gəmiçi kimi məharətlə ya küləyə qarşı, ya da yanıküləyə gəmini sürərdim. Gəzintidən sonra Qlyumdarklıç qayıçı öz otağına aparıb, qurutmaq üçün mixdan asardı. Bir dəfə bu

gəzinti zamanı elə bir hadisə baş verdi ki, az qala mən həlak olacaqdım. Xidmətçi oğlan qayığı təknəyə buraxdıqdan sonra Qlyumdalklıçın mürəbbiyəsi məni nəvazişlə qaldırıcı ki, qayığa oturtsun. Necə oldusa, onun barmaqları arasından sürüşərək, az qaldı qırx fut hündürlükdən yerə yixilim, ancaq xoşbəxt bir təsədűf nəticəsində xilas oldum. Yıxlarkən mən bu mehriban xanımın korsajına sancılmış iri bir sancağa ilişdim. Sancağın başı mənim köynəyimlə şalvarımın kəməri arsına keçdi və mən havadan asılı qaldım. Həmin bu dəqiqədə Qlyumdalklıç mənən köməyə yetişdi.

Bir dəfə də təknənin suyunu hər üç gündən bir dəyişməli olan xidmətçi vedrənin içində su ilə bərabər iri bir qurbağa düşdüyüni görməyibmiş. Qurbağa təknənin dibində gizlənmişdi. Ancaq mən qayığın içində suyun ortasına çatdığını zaman o, sudan çıxıb, qayığa dırmanmaq istədi və qayığı şiddetlə bir yani üstə aydı. Qayığın çevrilənməməyi üçün mən bütün ağırlığımı qayığın o biri kənarını basdım. Qurbağa başımın üstündə skamyadan skamyaya atılaraq, üzümü və paltarımı üfunatlı, yaşışan kimi bir maddəyə buladı. O, mənən insanın təsəvvür edə biləcəyi ən kifir və iyrancı heyvan kimi görünürdü. Bununla bərabər Qlyumdalklıçdən xahiş etdim ki, qurbağanın öhdəsindən gəlməyi mənim ixтиyarına versin. Nəhayət, ona bir neçə şiddetlə avar zərbəsi vurdुqdan sonra qurbağa qayıqdan suya atılmağa məcbur oldu.

Ancaq bu krallıqda mənim başıma gələn macəralardan ən qorxuluşlu kralın mətbəxində işləyən bir qulluqçunun meymunu ilə olan əhvalat idi. Qlyumdalklıç harasa işə və ya qonaqlığa gedərək, məni öz otağında tək qoyub, qapını bağlamışdı. Hava isti olduğundan, həm otağın, həm də mənim qutumun pəncərələri və qapısı açıq idi. Mən sakinə stolumun arkasında oturub, fikrə getmişdim. Birdən kiminsə pəncərədən Qlyumdalklıçın otağına atıldığını gördüm. Mən çox qorxdum, lakin bununla belə, başımı pəncərədən çıxarıb, baxmağa cürət etdim.

Mən bir meymun gördüm. O, otağın içində atılıb-düşür, oynayırırdı. Meymun mənim qutuma rast gələn kimi böyük bir maraqla onun bütün pəncərə və qapılara baxmağa başladı. Bu qorxunc heyvanı gördükdə, mən otağımın ən uzaq bir bucağına çəkildim. Özümü elə itirmişdim ki, çarpayının altına girib, gizlənmək ağlıma da gəlməmişdi. Meymun tezliklə məni gördü. Ağız-burnunu oyib, qışqıra-qışqıra pəncəsinə qapıdan uzadaraq, məni tutmağa çalışdı. Mən onun əlinə keçməmək üçün nə qədər o künkc-bu künca qaćmağa çalışdım da, bir şey çıxmadı. O, əcəvik bir hərəkətlə möhkəm ipək parçadan tikilmiş kaftanımın ətəyinə yapışib, məni bayıra çəkdi. Sağ əlinin pəncəsi ilə məni tutub, daya usağı tutan kimi, bağırına basdı. Mən özüm vətənimdə meymunların pişik balalarını belə tutduqlarını görmüşdüm. Müqavimət göstərmək istəyəndə o, məni elə bərk sıxdı ki, ona tabe olmayı daha ağıllı bir hərəkət hesab etdim. Çox ehtimal ki, o, məni öz cinsinə mənsub bir meymun balası hesab edirdi. Hər halda məni sol pəncəsi ilə zərif-zərif tumarlamağa başladı. Açılan qapının gurultusunu onun bu nəvazişinə mane oldu. Meymun həmin saat pəncərəyə atıldı və orada su boruları vasitəsilə qonşu binanın damına dırmaşdı. Meymun məni götürüb qaçlığı zaman mən Qlyumdalklıçın çığirtısını eşitmidi. Yazıq qız az qalmışdı ki, dəli olsun; saraydakılar hamı bir-birinə döydü; xidmətçilər nordivin gətirməyə yürüdürlər. Yüzlərə adam həyətə yiğişib, gözlərini damın lap dik yerində oturmış meymuna zilləmişdi. O, bir pəncəsili məni körpa kimi tutub, o biri pəncəsili çənəsi altındakı kisəcikdən çıxartdığı yeməli şeyləri ağzımı tixayırdı. Bunları yemək istəmadıkdə, o, məni yumruqlayırırdı. Aşağıda yiğmiş həyət adamları bu mənzərəyə tamaşa edərək, qəhəqəhə ilə gülüşürdülər. Mənə elə golir ki, bunun üçün o adamları çox da məzəmmət etmək olmaz. Bu mənzərə şübhəsiz ki, məndən başqa hamı üçün əyləncəli idi. Yiğişənlərdən bəziləri meymunu qovmağa çalışaraq, ona daş

atmağa başladı. Ancaq saray polisi daşlardan birinin mənə dəyə biləcəyindən ehtiyat edib, bunu qəti surətdə qadağan etdi.

Nördivanlar qoyuldu və bir neçə adam dama çıxdı. Meymun özünü hər tərəfdən əhatə edilmiş görək, məni damın ən dik yerində qoyub qaçıdı. Mən yerdən üç yüz yard hündürlükə qalmışdım, hər dəqiqə gözləyirdim ki, ya külək vurub salacaq, ya da özüm buradan aşağı diyirlənəcəyəm.

Xoşbəxtlikdən, dayəmin xidmətçisi olan qoçaq bir oğlan dama çıxdı, məni şalvarının cibinə qoyub, sağ-salamat aşağı düşdü.

Mən meymunun ağızına tixadığı zir-zibildən boğulurdum. Mehriban dayacıyım iynə ilə ağızımı tozlaşdırıldı. Mən quşdum və sonra özümü xeyli yüngülləmiş hiss etdim. Ancaq o murdar heyvan məni elə əzişdirmişdi ki, azarlayıb on beş gün yataqda yatdım.

Kral, kraliça və bütün saray adamları hər gün mənim səhəhatimdən xəbər tuturdular. Xəstəliyim zamanı əlahəzərət kraliça bir neçə dəfə mənə baş çəkməyə gəldi. Meymunu öldürdüler və qəti surətdə əmr edildi ki, belə heyvanlar saraya saxlanılmasın.

Sağaldıqdan sonra mən göstərdiyi mehribanlığa görə, töşəkkür etmək üçün kralın hüzuruna getdim. Əlahəzərət kral mənim başına gələn macəra münasibətilə xeyli zarafat etmək lütfündə oldu. O, mənim meymunun pəncəsində olduğum zaman ağlıma nə kimisi fikirlər gəldiyini, onun verdiyi yeməklərin və bunu necə bir ədə ilə verdiyinin xoşuma gəlib-gəlmədiyini, damdakı təmiz havanın iştahama necə təsir etdiyini soruşdu. Əlahəzərət kral soruşdu ki, belə hal vətənimdə başına gəlsəydi, nə edərdim. Əlahəzərət krala cavab verdim ki, Avropada meymun yoxdur. Onları Avropaya başqa ölkələrdən qəribə bir şey kimi gətirirlər və onlar o qədər xirdadırlar ki, bir düzünü də üstümdə düşsə, onlara bacararam. Yəqin ki, mən qorxudan və qəflətən baş verən bu hadisədən özümü itirməmiş olsaydım,

bu nəhəng ilə də (meymun fildən kiçik deyildi) bacardım. O, pəncəsini otağıma uzatdığı zaman, qılıncımla onu vurub, elə yaralardım ki, qaçıb qurtarmağına özü də şad olardı. Bu sözləri söyləyərkən, öz cürətindən şübhələnməyə yol verməyən bir adam kimi mən döyüş vəziyyəti alıb, əlimi qılcımcınlı dəstəsinə atdım. Lakin sarayda olanlar əlahəzərət krala göstərdikləri bütün hörmətə baxmayıraq qəhəqəhə çəkib, mənim bu sözlərimə gilməkdən özlərinə saxlaya bilmədilər. Bundan mən belə kədərlə bir nəticə çıxarddım ki, bizdən xeyli uca olan adamların hörmətinə nail olmağa çalışmaq əbəsdir. Sözarası deyim ki, İngiltərəyə qayıtdığım zaman rəftarları zahirən mənim nəhənglər ölkəsindəki rəftarımı çox bənzəyən adamlara dəfələrlə rast gəldim. Görürsən ki, heç bir ləyaqət və qabiliyyəti olmayan sarsaqlı biri, bəzən özünü çökir və dövlətin ən böyük adamları ilə bərabərəşməyə can atır.

Mən hər gün sarayda şəhər gülüşlərə səbəb olurdum. Qlyumdaqlıçın mənə ince bir məhəbbət bəslədiyinə baxmayıraq, ülyahəzərət kralıcanı aylandıracayı güman etdiyi hərəkətlərim barədə ona danışmaq fürsətinə əldən verməzdə. Bir dəfə qız xəstələndi və mürəbbiyəsi onu tozlu hava almaq üçün sarayda otuz mil qədər kənara apardı. Kreta bir tarlanın ortasından keçən cığırın kənarında Qlyumdaqlıç mənim səfər qutumu yerə qoydu və mən gəzməyə çıxdım. Yolda bir mal təzəyi vardi. Mən öz çevikliyimi yoxlamaq üçün onun üstündən hoppanmaq istədim. Mən yürüdüm, ancaq bədbəxtlikdən uzun məsafləyə tullana bilməyib, düz təzəyin ortasına düşdüm və dizimə qədər onun içinə batdım. Çox çətinliklə kənara çıxa bildim. Nökrəldən biri cib yaylığı ilə mənim bulaşmış paltarımı silib təmizlədi. Qyuldalkılıç isə daha ev qayıdanə qədər məni qutudan bayırə buraxmadı.

Bu hadisəni həmin saat kraliçaya danışdırılar, nökrələr isə bunu bütün saraya yaydılar, belə ki, bir neçə gün mən hamının gülüş hədəfi oldum.

ALTINCI FƏSİL

Kral və kralıcanı qızlandırmak üçün müəllifin cürbəcür vasitələr düşünməsi. Onun öz musiqi qabiliyyətini nümayiş etdirməsi. Kralın Avropadakı ictimai quruluşla maraqlanması. Müəllifin danişdiyi şeylər barədə kralın mülahizələri.

Adət üzrə, mən həftədə bir-iki dəfə kralın səhər tualetində iştirak edər və bərbərin onun üzünü necə qırxdığını görərdim. Əvvəlcə bu, məni qorxuya salırdı; çünkü onun ülgücü bizim dəryazdan, demək olar ki, iki dəfə böyük idi. Əlahəzərət kral ölkənin adətlərinə görə, həftədə yalnız iki dəfə üzünü qırxdırdı. Bir dəfə bərbərdən xahiş etdim ki, sabun köpüklerini mənim üçün yiğsin, mən köpüyün içindən qırx-ollıyo qodər on yoğun tükü çəkib çıxarddım. Sonra ən nazik bir talaşa tapıb, onu daraq beli kimi yondum və Qlyum-dalklıçın iynələrinin ən naziyi ilə taxtada bir cərgə dəlik açdım. Tülüklərin ucunu cib biçağımla kəsib yonaraq, bu dəliklərə keçirdim. Xeyli yararlı bir daraq düzəlddim. Bu təzə daraq çox yerinə düşdü; çünkü darağımın dişləri sınmışdı. Buradakı us-talardan heç biri mənim üçün daraq hazırlaa bilmirdi.

Bununla əlaqədar, mənim ağlıma çox qəribə bir fikir gəldi. Bunu həyata keçirmək üçün xeyli vaxt və zəhmət sərf etməli oldum. Kralıcanın otaq xidmətçisindən xahiş etdim ki, ülyahəzərət kralıcanın başını daradığı zaman tökülen saçları-

ni yiğib, mənim üçün saxlasın. Tədricən məndə xeyli saç top-landı. Bütün bu xırda sıfarişlərimi yerinə yetirmək əmri almış dostum dülgərə tapşırdım ki, yataq otağımdakı stullar boyunda iki stul hazırlaib, oturacağı və söykənəcəyinin dövrəsində ən nazik bizlə dəliklər açısn. Mən ən möhkəm saçları bu dəliklərdən keçirib, bizdə qanımdan hörmə stullar hazırlanmış kimi, onları hördüm. İşimi qurtardıqdan sonra stulları kralıçaya bağışladım. O, həmin stulları öz qəbul otağına qo-yub, nadir bir şey kimi hamiya göstərirdi. Kralıça mənim bu stullardan birinə oturmağımı arzu etdişə də, mən qəti surətdə razi olmadım və dedim ki, vaxtilə ülyahəzərət kralıcanın başını bəzəmiş bu qiymətli saçların üstündə qötürmaqdansa, ölməyə razıyam. Həmin bu saçlardan mən beş fut qədər uzunluğu olan kiçik və zarif pul kisəsi toxudum və ülyahəzərət kralıcanın adının baş hərflərini zərdən bu kisənin üstüna naqş etdim. Kralıcanın razılığı ilə bu kisəni Qlyumdalklıç bağışladı. Doğrusu, bu kisə yalnız tamaşa üçün toxunmuşdu. Ondan istifadə etmək olmazdı; çünkü o, buranın iri pullarının ağırlığında davam gətirməzdə. Buna görə də Qlyumdalklıç oraya yalnız qızların çox xoşlaşıqları oyuncaqları qoyardı.

Kral musiqini xoşlayırdı, odur ki, sarayda tez-tez konsertlər verilərdi. Bəzən mən bu konsertlərə gedərdim. Qutunu konser salonuna gətirib, stolun üstünə qoyardılar. Ancaq orkestr elə gurultu ilə çalardı ki, mən havaları zorla seçə bilərdim. Əminəm ki, ingilis ordusunun bütün şeypur və təbilçilərinin hamısı birdən çalsayırlar da, belə bir gurultu qopara bilməzdi. Konser təməlindən mən çalanlardan mümkün qodər uzaq olmağa çalışıb, qutumun bütün pəncərə və qapılarını örtər, pərdələrini salardım.

Gəncliyimdə mən spinet çalmağı öyrənmişdim. Qlyum-dalklıçın otağında belə bir musiqi aləti var idi. Həftədə iki dəfə müəllim ona dərs verməyə gələrdi. Mən bu aləti hər seydən əvvəl ona görə spinet adlandırıram ki, onu da spinet

kimi çalırlar. Başında belə bir fikir geldi ki, həmin bu aləti ingilis havaları çalmaqla kral və kralıçanı əyləndirim. Ancaq bu çox çətin və mürəkkəb bir iş idi. Alətin uzunluğu altmış futa yaxın olub, hər dilinin eni bir fut idi. Hər iki qolumu açdıqda mənim əlim ancaq beş dilə çatırkı, hər dili çalmaq üçün isə mən var gücümələ yumruq vurmali idim. Məlum şeydir ki, iş belə olduqda, mən bərk yorgunluqdan başqa heç bir nəticə əldə edə bilməzdim. Bir qədər fikirləşib, iki dəyirmi ağac hazırladım, bunların bir ucu o birindən nazik idi. Yoğun uclarına sıçan dərisi çəkdim ki, korlanmasın və zərbələrinin səsi batsuın. Spinetin qarşısına dillərdən dörd fut qədər alçaq olan uzun bir skamyaya qoydular. Mən bu skamyanın üstündə o baş-bu başa qaçıb, ağaclarla dilləri çalırdım. Beləliklə, mən ciqa¹ havasını çala bildim və bu, əlahəzərətin çox xoşuna gəldi. Ancaq bu, mənim üçün ən yorucu bir bədən hərəkəti idi. Bunuñla bərabər, nə qədər cidd-cəhd etdiməs də, havanı spinetin yalnız on altı dilində çala bildim. Eyni bir vaxtda açarda – həm bass, həm də diskantda – çalmaq mənim üçün mümkün deyildi və aydınındır ki, bu, çalmağıma xeyli zarar verirdi.

Xatırlatdıgım kimi, kral çox ağıllı və hər şəyə maraqlanan bir adam idi. O, tez-tez məni qutunun içində öz kabinetinə apartdırırı. Sonra o, qutudan stul götürməni təklif edib, məni özündən üç yard aralı olan kamodun üstündə demək olar ki, öz üzü ilə bir ucalıqdə qoyub mənimlə uzun-uzadı söhbət edərdi. Bir dəfə mən cürətlənib, ona söylədim ki, Avropanaya və qalan bütün aləmə həqarətli bir münasibət göstərməsi, nəcib ağlinin yüksək keyfiyyətlərinə uyğun deyildir. Axi, zehni qabiliyyət bədənə münasib olaraq artmir. Əksinə, bizim ölkədə ən ucaböylü adamlar çox zaman zehni inkişaf cəhətdən başqalarından geri qalmış olurlar. Sözüma davam edərək dedim ki, bu da diqqətləyiqdır ki, heyvanlar arasında arılar və qarışqalar ən fərasatlı, məharətli və ağıllı həşəratlar

¹ Ciqa – İngiltərədə dənizçilərin rəqsidir.

kimi şöhrət qazanıblar. Amma onlar heç də məxluqatın ən iriləri deyildirlər. Mənə gəlincə, kralın nəzərində nə qədər heç yerində olmasa da, ümid edirəm ki, gec və ya tez ona böyük xidmət göstərməyə müvəffəq olacağam. Kral mənim sözlərimi böyük bir diqqətlə dinlədi. Ümumiyyətlə, bu söhbətdən sonra kralın mənim baramdakı fikri yaxşılığı doğru xeyli dəyişdi. Bir dəfə o, məndən xahiş etdi ki, İngiltərənin necə və hansı qanunlar əsasında idarə olunduğunu ona mümkün qədər ətraflı və dürüst nəgil edim. O əlavə etdi: "Zira padşahlar öz ölkələrinin adətlərinə həmişə nə qədər çox möhkəm əməl etsələr də, mən başqa məmləkətlərdə təqlidəlayiq bir şey görsəm, çox şad olaram".

Ah, o zaman mən öz vətənimin əzəmət, qüdrət və nailiyətlərini ona layiq sözlərlə şöhrətləndirə bilmək üçün Demosfen və ya Sisseron¹ kimi gözəl bir natiq olmayı ən qədər böyük bir həvəslə arzu edirdim.

Hər şeydən əvvəl, mən əlahəzərət krala söylədim ki, bizim dövlət iki adadan ibarət bir padşahın hakimiyyəti altında birləşmiş üç qüdrətli krallığıdır. Bunlara bizim Amerikada olan müstəmləkələri də əlavə etmək lazımdır. Mən bizim torpağın bərəkətli və iqlimimizin mülayim olması barədə xeyli ətraflı danışdım. Sonra bizim iki palatadan ibarət parlamenti-mizin quruluşunu təfsilatı ilə nağıl etdim.

Şərəflə perlər palatasına² ən maşhur nəsildən olan, ən qədim və böyük torpaq sahibləri toplaşırılar. Mən kralın və kralıçanın anadangəlmə müşavirələri olan, qanunvericilik işlərində iştirak edən və hökmətləri qəti olan ali məhkəmə üzvləri kimi

¹ Demosfen – Eramızdan əvvəl IV əsrda yaşamış qədim yunan natiqidir. Siseron – qədim Romanın dövlət xadımı və natiqidir. Eramızdan əvvəl I əsrda yaşamışdır.

² İngiltərə, Şotlandiya və İrlandiya

³ İngiltərə parlamenti iki palatadan, yəni yuxarı və aşağı palatadan ibarət olan ali qanunverici müəssisəsidir. Yuxarı palata per və ya lord laqabı daşıyan yüksək yənə nümayəndlərindən irsi olaraq təşkil edilir və buna görə də bu palata perlər və ya lordlar palatası da adlanır. Aşağı palata (və ya nümayəndlər palatası) seçilən nümayəndlərdən təşkil edilir.

gələcək perlərin təlim-təriyəsi işinə necə böyük bir qayğı göstərildiyini ona təsvir etdim. Bunlar həmisi öz padşah və vətənlərinin müdafiəsinə hamidən əvvəl hazır olan kubar, nəcib və sədaqətli əsgərləridir.

Mən sözümə davam edib dedim ki, bu adamlar krallığın zinəti və istinadgahıdırlar. Onlar öz məşhur dədə-babalarının ləyaqətli varisləri olub, onların öz şəxsi şücaətləri sayəsində qazandıqları bütün hörmətlərdən istifadə edirdilər. Bu yüksək məclisin tərkibinə, həmcinin, yepiskop rütbəsində olan müəyyən miqdarda ruhanilər də daxildirlər. Onların vəzifəsi dini geniş yaymağın qayğısına qalmaq və dini həqiqətləri xalqa təlqin edənlərə nəzarət etməkdir. Kral və onun müşavirləri yepiskopluga şəxsi həyatlarında qüdsiyyətə ən çox riayət edən və dərin məlumat sahibi olan ruhaniləri seçirlər. Buna görə onlar, doğrudan da, bütün ruhanilərin və xalqın mürəbbiləri və mənəvi atalarıdır.

Mən davam edib, dedim ki, parlamentin o biri hissəsi nümayəndələr palatası adlanan məclisden ibarətdir. Bu məclis birinci dərəcəli centimənlərdən təşkil olunur. Onları xalq özü nüfuzlu və varlı təbəqənin üzvlərindən azad bir surətdə seçilir.

Tamamilə məlum bir şeydir ki, xalq onları yalnız böyük qabiliyyət və doğma vətənə olan məhəbbətlərinə görə, bütün millətin zəkasını təmsil etmək üçün seçilir, buna görə də hər iki palata Avropada ən əzəmətli bir məclis sayılır. Bütün qanun-vericilik işləri kral ilə birlikdə onlara tapşırılıb.

Bundan sonra mən bizim həqiqi zəka sahibləri olan və qanunu şərh edən möhtərəm hakimlərimiz tərəfindən idarə olunan məhkəmə palatalarının təsvirinə keçdim ki, mübahisəli məsələlərin hall edilməsi, pis hərəkatlərin cəzalanması və güñahsızların qorunması bu zatlara tapşırılıb. Maliyyə işlərinin səliqə ilə idarə olunmasından və ordumuzun həm quruda, həm də dənizdə göstərdiyi qəhrəmanlıqlarından danışdım. Ölkəmizin əhalisinin ümumi miqdarını göstərib, bunlardan

hər bir dini təriqətə və hər bir siyasi partiyaya neçə milyon adamın mənsub olduğunu dedim. Həmcinin, ingilislərin oyun və aylancılardan də danışdım və ümumiyyətlə, öz mülahizəmə görə, vətənimin əzəmətini göstər biləcək heç bir şeyi yaddan çıxarmadım. Verdiyim məlumatı İngiltərənin son yüksəllik tarixinin qısaca icmali ilə tamamladım.

Olahazırkı kral etdiyim bu maruzə, hərəsi bir neçə saat davam edən beş görüşdə başa gəldi. Kral mənimi sözlərimi çox böyük bir diqqətlə dinləyir, bir çox şeyləri qeyd edir və mənə verəcəyi sualları hazırlayırdı.

Mən öz uzun səhbətimi qurtardıqdan sonra, altıncı görüşda əlahəzərət kral danışdığını hər məsələ haqqında bir çox şübhələri olduğunu söylədi və mənə xeyli suallar verdi. O soruşdu ki, əyan təbəqəsinə mənsub olan gənclərin bədəni və zehni inkişaf üçün nə edilir və onlar insan üçün təsir və təlqinə ən çox əlverişli olan məktəb illərini nə kimi məşğələrlə keçirirlər? Kral bu məsələ ilə maraqlandı ki, məşhur bir nəslin son nümayəndəsi oldukdə lordlar palatasında onun yerini kim tutur, kimə və hansı xidmətlərinə görə lord adı verilir? Elə bir hal olurmu ki, bu təyinlərdə kralın şəxsi arzusu və ya saraşa mənsub bir xanımı, yaxud bir vəzirə yerində və məhərətlə təklif edilmiş pul, ya da ki, nəhayət, ümumi dövlət mənfəətinə zidd olaraq, bir partiyani qüvvətləndirmək meyli baş rol oynamış olsun? Bu lordlar, doğrudan da, öz ölkələrinin qanunlarını yaxşı bilirlər və ən mühüm dövlət işlərinin müqəddərətini həll edəcək dərəcədə qabiliyyətlidirlər? Onlar hamısı, doğrudan da, elə müstəqil qərəzsiz adamlardır ki, şəxsi mənafelərindən uzaq olub satılmaqdan, yaltaqlıq etməkdən və məhdud partiya mülahizələrindən özlərini saxlaya bilsinlər? Lord-yepiskop olanlar bu adı həmişə dini ehkamı dərindən bilmək və ruhani hayat keçirməyi sayəsindəmi qazanırlar? Görəsan, onlardan heç biri adı ruhani olduğu zaman bu dünya ilə kifayatlısan adlı-sanlı adamların məisət tələblərinə xidmət etməyibmi? Bu

yüksək məclisdə ayanlardan birinin evində keşişlik edib, indi də öz hamisinin itaətkar bir qulu olaraq qalan bircə nəfərdəməyi yoxdur?

Sonra kral mənim nümayəndələr palatası dediyim məclis nümayəndələrinin seçilməsində nə kimə bir sistem olduğunu bilmək istədi. Məgər yerli mənafeyə tamamilə laqeyd olan kənardangolma bir adam seçiciləri dopdolu pul kisasi sayəsində yerli əhali içərisində göstərilmiş daha layaqatlı bir namizəd əvəzində özüna səs verməyə qane edə bilməzmi? Nəhayət, parlament üzvü olmaq insanı tamam sınaq çıxaracaq məsrəflər tələb etdiyi və onlara heç bir mükafat, maaş və ya təqaüd verilmədiyi halda, bu adamlar parlament üzvü olmağa nə üçün belə ehtirasla can atırlar. Belə bir fədakarlıq insandan çox böyük bir vətəndaşlıq şücaeti tələb etdiyindən əlahəzərət kral onun səmimi olduğuna şübhələndi. Kral aydınlaşdırmaq istəyirdi ki, xalq nümayəndəsi olmağa belə canfəşənliq edən adamların keçirdikləri həyəcan və etdikləri məsrof müqabılında ictimai mənafeyin zərərinə, zəif günahkar padşahın və onun əxlaqsız nazirlərinin arzularına əməl etməklə mükafat almağa ümidi etmirlərmi? Kral mənə bu sualları verəndə, yeri gəldikcə, elə mülahizələr söyləyirdi ki, bunları təkrar etməyi namünasib və naqabil hesab edirəm.¹

Daha sonra əlahəzərət kral bizim məhkəmələrin fəaliyyəti barədə bəzi məlumat almaq arzusunda idi. Bu məsələdə onun marağını tamamilə təmin etmək çətin deyildi. Vaxtilə özüm ali məhkəmədə uzun-uzadı davam edən bir iş nəticəsində az qala müqəssir olacaqdım. Özü də elə bir şəraitdə ki, işi mən qazanmışdım və müqəssir məhkəməyə etdiyim məsrəfi mənə verməli idi. Kral soruşdu ki, məhkəmədə kimin haqlı, kimin haqsız olduğunu aşkara çıxarmaq üçün nə qədər vaxt, nə

qədər məxaric lazımdır. Ədalətsiz və qeyri-qanuni olduğu əvvəlcədən məlum olan bir işin vəkillər və məhkəmə işçiləri tərəfindən müdafiə edilməsinə icaza veriliirmi? Məhkəməyə işi düşən adamların dini təriqətlərə və ya siyasi partiyaya mənsub olmaları hakimlərin qarər çıxarmasına təsir edirimi? Vəkillər möhkəm hüquq təhsili almağa məcburdurlarımı, yoxsa onların yerli, məhəlli və milli adət və ənənələrlə tanış olmaları kifayətdir. Həmin bu vəkillər və ya hakimlər şərh və izah etməli olduqları qanunların tərtibində iştirak edirlərmi? Heç elə hallar olurmu ki, bir işdə əvvəlcə ittihəmci sıfətilə iştirak edən eyni şəxslər, sonra müdafiəçi kimi çıxış etsinlər. Bu adamlar məhkəmədə öz məsləhətləri və iş aparmaları üçün nə qədər pul alırlar? Bu adamlar aşağı palataya üzv ola bilərlərmi?

Bundan sonra kral bizim maliyyə işlərinə keçdi. O, bu fikirdə idi ki, mən dövlətin mədaxil və məxariclərinə aid rəqəmləri söylədikdə yanılmışam; çünkü mənim sözlərimə görə, dövlətin mədaxili ildə beş və ya altı milyon, məxarici isə həmin rəqəmdən çox zaman iki dəfə artıq olurmuş. Kral sözlərindən məlum olduğu kimi, maliyyə işlərimiz barədə mənim söylədiklərimi xüsusi bir diqqətlə qeyd etmişdi; çünkü o, ümidi edirdi ki, bizim maliyyə sistemimizlə tanış olduğda özü üçün faydalı bir nəticə çıxara bilər. Ona görə də, öz qeydlərinin yanlış olmasına yol verə bilməzdi. Lakin mənim söylədiyim rəqəmlər doğru isə, onda kral başa düşə bilmirdi ki, dövlət tek bir şəxs kimi bu cür israflara necə yol verə bilər. O, soruşdu ki, dövlət əlavə vəsaitləri haradan alır və borcları ödəmək üçün pulu haradan tapır. O, mənim ardi-arası kəsilməyən və çox baha başa gələn müharibələr haqqındaki sözlərimi dinləyərkən heyrətə düşmüşdü. O, yəqin etmişdi ki, ya biz özümüz çox dalaşqan xalqıq, ya da dövrəmizdəki qonşular pis adamlardır. O qeyd etdi ki, yəqin bizim generallar krallardan dövlətlidirlər. Kral soruşdu ki, bi-

¹ Nəhənglərə kralının qeydlərində İngiltərin ictimai quruluşunun nöqsanları nəzərə çatdırılır. Swift, bu nöqsanları özünün siyasi həcvlərində də amansızca tənqid etmişdir.

zim sahillərimizi donanmanın köməyi ilə qorumaqdan başqa nə işimiz ola bilər? Bizim – azad bir xalqın – sülh zamanında məvacibə saxlanan müntəzəm orduya ehtiyacı olmasına o, xüsusilə təccüb edirdi. Kral heyrətlə soruşdu ki, əgər siz özünüñ idarə edirsinizsə, onda sizin kimdən qorxunuz ola bilər və kiminlə müharibə etməlisiniz. Kral məndən soruşdu ki, məgər ev sahibi uşaqları və öz ev adamları ilə birlikdə evini, tosadüfən küçədən tutulmuş nadirüst adamlardan daha pismi qoruya bilər?

Mən öz ölkəmizdə yaşayış əhalinin miqdarını, mövcud dini təriqətlərin və siyasi partiyalara mənsub adamların miqdarını cəmləyib təyin edərkən, kral mənim bu qəribə hesabımı (o, bunu hesab adlandırmaq lütfündə olmuşdu) xeyli güldü.

Kral buna çox təccüb etdi ki, bizim adlı-sanlı adamlarımızın və mülkədarlarımızın arasında mən qumar oyunlarının da adını çökdim. O, bilmək istəyirdi ki, qumarı hansı yaşdan başlayaraq oynayırlar və bu məşğələ hansı yaşa qədər davam edir? Bəzən bu qumar oyunlarına qapılmaq insanların varyoxlarının allərindən çıxmamasına səbəb olurmu? Ona elə gəlir ki, oyunun bütün incəliklərini öyrənib, bunun sayəsində böyük var-dövlət qazanır və cinayətlə böyük nüfuz sahibi olurlar. Eyni zamanda adlı-sanlı və hörmətli adamlar qumarbazlarla oturub-durduduqda, tədricon onların da əxlaqi pozulur və uduzuqlarını qaytarmaq, yaxud udmaq üçün cürbəcür firuldaqlara ol atmağa başlayırlar.

Ölkəmizin son yüz il içərisindəki tarixi haqqında verdiyim qısa məlumat kralı son dərəcə heyrətləndirdi. Söylədi ki, onun fikrino görə, bu tarix acgözlük, riyakarlıq, xəyanət, amansızlıq, quduzluq, azığlıq, nifrat, həsəd, kin və şöhrətpərəstlikdən doğan yiğin-yiğin sui-qəsdərlər, şüluqluqlar, qətlər və dava-dalaşdan başqa bir şey deyildir.

Söhbətimizin nöticəsində əlahəzrət kral mənim bütün söylədiklərimi xülasə etmək zəhmətinə öz öhdəsinə götürdü.

Sonra məni ovcunun içina alıb, yavaşça oxşayaraq, heç bir zaman unuda bilməyəcəyim aşağıdakı sözləri söylədi:

"Mənim balaca dostum, Qreldriq, siz öz vətonınız baradə heyrənedici bir tərif söylədiniz. Siz aydın bir surətdə sübut etdiniz ki, cahalat, tənbəllik və cürbəcür nöqsənlər çox zaman qanunvericilər üçün on faydalı sıfırlar sayılır, qanunları çox zaman hamidən yaxşı elə adamlar izah, şorh və təcrübədə tətbiq edir ki, həmin qanunların təhrif edilməsindən, dolaşdırılmasından və onlara əməl edilməsindən hər kəsdən çox mənəfət güdürlər. Sizin adət və qanunlarda bəzi şeyləri ağıllı və faydalı hesab etmək olardı, ancaq bütün bunlar sonradan insani qəzəbləndirən izahlar və uydurmalarla o qədər təhrif edilmiş, murdarlanmış və kirlənmüşdir ki, bu yaxşı cəhətlərdən, demək olar ki, heç bir iz qalmamışdır. Bütün söylədiklərimizdən belə məlum olur ki, sizin ölkənizdə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olması lazım deyil. İnsanlara yüksək adlar onlara öz qabiliyyət və şücaətləri sayəsində verilmir. Ruhanilər yüksək rütbəyə dindarlıqları və ya elmləri, hərbi adamlar öz qəhrəmanlıq və ya nəcabətli rəftarları, hakimlər öz yenilməzlilikləri, senatorlar vətənənə olan məhəbbətləri, dövlət müşavirləri isə ağıl və zəkələri sayəsində yüksək rütbə qazanımlar. Kral sözlərinə davam edib dedi: "Sizin özünüzə gəlinə, həyatınızın çoxunu səyahətlərdə keçirmişsiniz. Mənə elə gəlir ki, siz bu vaxta qədər ölkənizin bir çox nöqsənlə cəhətlərindən öz yaxanızı qurtarmışınız. Ancaq sizin sözlərinizdən, eləcə də, sizdən çox böyük çətinliklə qopara bildiyim cavablardan mən bu nəticəyə gəlirəm ki, sizin həmvətənlərin çoxu bu vaxta qədər dünya üzündə sürünen bütün murdar heyvanların en murdarı və en zəhərlisi olan xırda-xuruş heyvanlardan ibarətdir".

YEDDİNCİ FƏSİL

Müəllifin öz vətəninə məhabbatı. Onun krala çox faydalı bir təklif etməsi və kralın bundan imtina etməsi. Kralın siyaset işlərindən asla baş çıxarmaması. Bu ölkədə maarif məsələsi. Ölkənin qanunları, hərbi işi və partiyaları.

Mənim başıma gələn macəraların bu hissəsini yalnız haqqıqatə olan coşqun məhabbatıma görə gizlətmədim. Mənim qəzəblənməyim və coşmağım bir xeyir verə bilməzdə; qəzəbim gülüşdən başqa heç bir şəyə səbəb olmazdı. Buna görə də nəcib və çox sevimli vətənim barədə söylənən bu təhqiqimiz sözləri sakit və səbirlə dinləməyə məcbur oldum. Çox təsəssüf edirəm ki, belə bir rolu ifa etmək mənim öhdəmə düşməsdür. Ancaq bu padşah hər şəyə o qədər məraqlanır və məndən bizim dövlətin hayatı barədə elə xırda təfərrüatları soruşurdu ki, nə mənim minnətdarlığım, nə də yaxşı bir torbiya görmüş adam olmağım onun bu marağını yerinə yetirməkdən boyun qaçırmaga mənə icazə vermirdi. Özümü doğrultmaq üçün bunu da qeyd etməliyəm ki, kralın bir çox suallarını böyük bir məharətlə cavabsız qoymağı bacardım və ona cavab verəkən çalışırdım ki, hər bir şəyi, əsl həqiqətin tələbatına uyğun olmadığı halda, ölkəmiz üçün daha faydalı bir surətdə göstərim. Həmişə öz vətənimin ən yaxşı cəhətlərini coşqun bir məhabbatla təsvir edirdim. Öz

vətənimizin həyatından olan mənfi və pis cəhətləri gizlətməyə can ataraq, onun gözəlliklərinin də yaxşı cəhətlərini parlaq surətdə nümayiş etdirməyə çalışırdım. Qüdrətli padşah ilə dəfələrlə etdiyim səhbətlərdə dönmədən və böyük bir ehtirasla yalnız bu məqsədi güdürdüm. Əgər mənim bu cidd-cəhdim müvaffaqiyətli bir nəticə verməmişə, bunun təqsiri məndə deyildir.

Lakin bütün dünyadan əlaqəsi kəsilmiş, başqa xalqların ənənə və adətləri haqqında heç bir təsəvvürü olmayan bir kraldan nə tələb etmək olardı?! Belə bir xəbərsizlik həmişə təfəkkürün darlığına səbəb olub, bir çox yanlış fikirlər doğurur ki, biz məlumatlı avropalılara bu, tamamilə yaddır. Bu da aydınlaşdır ki, geridə qalmış belə bir kralın yaxşı və pis haqqında fikrini bütün bəşəriyyətə nümunə göstərmək mənasız bir iş olardı.

Söylediklərimi sübut etmək və kifayət qədər təhsil sahibi olmamağın nə kimisi nəticələr verdiyini göstərmək üçün burada qəribə bir hadisəni yada salmaq istəyirəm. Mən xüsusi minnətdarlıq əlaməti olaraq, krala bir xidmət göstərmək ümidi ilə ona üç və ya dörd yüz il bundan əvvəl icad olunmuş qəribə bir toz haqqında məlumat verdim. Mən krala izah etdim ki, həmin bu toz ən kiçik bir qığılıcmışdan bir anda alovlanmaq və bu zaman şimşək kimi dəhşətli bir sarsıntı və gurultu qoparmaq qüdrətinə malikdir. Əgər bir dəmir və ya mis lülə götürürüb, onun içini müəyyən miqdarda həmin toz ilə doldursan, o alışıqda həmin lülənin içindən mis və ya dəmir bir kürəni uzağa tullaya bilər. Bu kürə, lülədən elə bir sürət və qüvvətlə çıxar ki, onun zərbəsinə heç bir şey dözə bilməz. Bu kürələrin ən böyükləri, nəinki, cərgə-cərgə əsgərləri məhv edir, həm də ən möhkəm divarları uçurur, içərisində minlərlə adam olan ən yekə gəmiləri batırır, bu kürələr zəncirlə bir-birinə bənd edildikdə isə gəmilərin dorlarını, bütün yelkən və kəndirlərini qırıb tökürlər, yüzlərlə insanı parça-parça edir və ətrafında olan

hər bir şeyi puça çıxardır. Bəzən biz içərisi boş olan yekə dəmir kürələri bu tozla doldururuq, xüsusi alətlər vasitəsilə mühəsirə olunmuş şəhərlərin içini atırıq. Bu kürələr həmin şəhərdə dəhşətli dağıntılar əmələ gətirir, küçələri partladır, evləri darmadağın edir, yandırır və partlayarkən, atrafa saçılıq qalpələrlə yaxında olan bütün adamların kəlləsini dağıdır. Bunlara əlavə olaraq, mən söylədim ki, bu tozun tərkibini çox gözəl bilirom və onu hazırlamaq üçün lazım olan bütün maddələr ucuz başa gelir. Onları hər yerdə tapmaq olar. Mən təklif etdim ki, əlahəzərət kralın ustalarına bu kürələri atmaq üçün metaldan lazımı lüslələr hazırlamağı öyrədim. Onun ölkəsində olan ən böyük şəhərin qala bürclərini uçurmaq və əgər əhali padşahın sonsuz hakimiyətinə müqavimət göstərərsə, bütün paytaxtı bir neçə saat ərzində xarabaza-ra çevirmək üçün iyirmi və ya otuz lüla kifayət edər. Mənə göstərdiyi bu qədər lütf və himayə müqabilində təşəkkür əlaməti olaraq, mən təvazökarlıqla əlahəzərət krala bu kiçik xidməti göstərməyə hazır olduğumu bildirdim.

Kral mənim sözlərimi eşidəndə dəhşətə gəldi. O, çox heyvət etdi ki, mənim kimi zəif və heç yerində olan bir həşərat (bu onun şəxsi ifadəsidir) nəinki belə qeyri-insani fikirlərə malikdir, həm də bunları tamamilə ağıllı və təbii bir şey hesab edir. Mənim bu təxribədici maşınların törətdikləri dəhşətli qantökəmə və xarabazarlıq mənzərələrini bu qədər laqeydiliklə təsvir etməyim onu son dərəcə qəzəbləndirdi. Kral söylədi ki, bu cür şeyləri yalnız kinli və insan nəslinin düşməni olan bir düha düzəldə bilər. Kralın sözlərinə görə, o, elmi ixtiralar-dan son dərəcə böyük bir ləzzət alır, ancaq bu cür ixtiraların sırınlı vaqif olmaqdansa, öz ölkəsinin yarısından əl çəkməyə razı olar. Nəticədə, kral mənə məsləhət gördü ki, əgər həyatım mənim üçün qiymətlidirsə, bundan sonra heç bir zaman bu şeylər barədə bir kəlmə də danışmayım.

Dar bir görüş, məhdud bir təhsil sahibi olmanın nəticəsində belə olur. Bu padşah təbəələrinin məhəbbət və hörmətini qazanmaq üçün bütün sıfətlərə malikdir. O, böyük bir zəkaya, dərin məlumatə və ölkəni idarə etmək üçün müstəsnə bir qabiliyyətə malikdir. Ancaq bununla bərabər, biz avropalı-lara əsla anlaşılmayan hədsiz vasvasılıq sayasında bu ağıllı padşah öz xalqının həyat, azadlıq və əmlakının tam sahibi olmaq kimi bir imkanı əlindən buraxır. Mən bu sözlərlə bu gözəl kralın yaxşı cəhətlərini əsla azaltmaq istəmirəm. Ancaq çox yaxşı bilirom ki, mənim sözlərim onu ingilis oxucuları-min nəzərindən xeyli salacaqdır. Yalnız burasını qeyd edirəm ki, bu cür zəiflik, bu xalqın cəhalətinin nəticəsidir. Bunları-nın içərisində siyaset bu vaxta qədər bizdə olduğu kimi elm dərəcəsinə yüksəlməyib.

Bir dəfə kralla söhbat vaxtı qeyd etdim ki, bizdə hökuməti idarə etmək barədə minlər kitab yazılıb. Gözlədiyimin əksinə olaraq, bu sözlərim kralda bizim zəkamız barədə ən pis tosır əmələ gətirdi. O, bizim siyaset adamlarının bütün incəlik və hiylələrinə həqarət nəzərələ baxıb, dövlət işlərində hər cür əsrarəngizlik və intriqalara qarşı nifrat duyduğunu bildirdi. O, heç cür başa düşə bilmirdi ki, mən dövlət sırrı dedikdə, düşməni və ya düşmən olan bir milləti nəzərdə tuturam. Onun fikrinə görə, dövləti yaxşı idarə etmək üçün yalnız sağlam, dərin zəka, ədalət, qərəqsızlıq və mehribanlıq kifayətdir. O, bu fikirdə idi ki, eyni tarlada bir sünbüл və ya bir ot əvəzinə ikisini yetirə bilən hər bir adam, öz ölkəsinə bütün siyaset adamlarının birlilikdə verdiyi mənfiətdən daha artıq xeyir vermiş olur.

Bu xalqın zehni inkişafı çox məhduddur. Burada yalnız əxlaq, tarix, şeir və riyaziyyat öyrənirlər. Lakin onlara haqq verərək, həmin sahələrdə böyük nailiyyətlər əldə etdiklərini demək lazımdır. Burada riyaziyyat yalnız əməli işlərdə tətbiq olunur. Onun əsas vəzifəsi əkinçiliyi və texnikanın müxtəlif

sahələrini təkmilləşdirməkdən ibarətdir. Tamamilə aydındır ki, riyaziyyatın bu cür tətbiq edilməsi bizdə yüksək qiymət qazanmazdı. Mütərrəd ideyalara və hər cür fəlsəfi incəliklərə galincə, mən onlara bu barədə ən kiçik bir məlumat verməyə çalışırdı, bir şey çıxmadı.

Bu ölkədə heç bir qanun sözləri əlifbada olan hərfərin miqdardından artıq deyildi. Əlifbada isə cəmi iyirmi iki hərf vardır. Ancaq bu qanunların da az bir hissəsi bu qədər uzun sözlə ifadə olunur. Bütün qanunlar ən aydın və ən sadə ifadələrlə tərtib olunub. Bir də əlavə etmək lazımdır ki, bu insanlar qanunda bir neçə mənə tapmaq dərəcəsində zəkali deyildirlər. Qanunlara şərh və izah yazmaq isə onlarda böyük bir cinayət hesab olunurdu.

Burada kitab çap etmək, çinlilərdə olduğu kimi, lap qədim zamanlardan bəri mövcuddur. Ancaq onların kitabxanaları çox da böyük deyildir. Məsələn, ölkənin ən böyük kitabxanası olan kral kitabxanasında min cilddən artıq kitab yoxdur. Bunlar da yüz iyirmi fut uzunluğu olan bir dəhlizdə düzülüb. Mənə bu kitabxananın kitablarından sərbəst suratda istifadə etməyə icaza verilmişdi. Kraliçanın dülgəri Qlyumdarklıçının otaqlarından birində iyirmi beş fut hündürlüyündə olan taxta dəzgah hazırlamışdı. Zahiri cəhətdən bu dəzgah hər pilləsi əlli fut uzunlığında olan bir nərdivana bənzəyirdi. Bu dəzgah elə bir vəziyyətdə qoyulurdu ki, onun aşağı pilləsi otağın divarından on fut aralı olurdu. Oxumaq istədiyim kitabı divara söykəyirdilər. Mən nərdivanın ən yuxarı pilləsinə çıxıb, üzümü kitaba çevirir və səhifənin başından oxumağa başlayıb, pillə uzunu soldan sağa hərəkət edirdim. Gözlərimin səviyyəsindən aşağıda olan sətrə yetişdikdə, aşağı pilləyə enirdim, beləliklə, bütün səhifəni oxuyub qurtarırdım. Sonra yənə yuxarı pilləyə qalxıb bu sayaqla o biri səhifəni də oxuyurdum. Kitabın səhifələrini ikiəlli tutub çevirirdim. Bu çox çotin bir iş deyildi; çünki kitabın kağızı bizim kartondan qalın

olmadı. Ən böyük kitabın isə uzunluğu cəmisi on səkkizdən iyirmi futa qədər olardı.

Bu adamların əsləbu aydın, cəsarətli, sadə idi. Onlar hər şeydən artıq lüzumsuz sözlər və cürbəcür bəzək-düzək işlətməkdən çəkinirlər. Mən onların aksariyyətə tarixi və əxlaqi mahiyyətdə olan xeyli kitablarını oxudum. Mənə kiçik və qədim bir elmi əsər xüsuson çox ləzzət verdi. Bu kitab Qlyumdarklıçının yataq otağında olub, onun mürəbbisi, əxlaqi-dini mövzularда çox-çox kitab oxumuş hörmətli və yaşılı xanıma məxsus idi. Alımlər bu əsərə çox da böyük qiymət vermirlər. Ancaq insan nəsinin naqışlıyində danışan bu kitab qadınlar və qara camaat arasında böyük bir hörmət qazanıb. Mən yerli yazılığın bu mövzuda nələr söyleyə biləcəyilə də çox maraqlanırdım. Avropa moralistləri kimi bu kitab da insanın öz təbiəti etibarilə nə qədər zəif, həqiqi və aciz bir məxlüq olduğunu adı sözlər göstərir. Amansız iqlimin təsirlərindən və yırıcı heyvanların qəzəbindən insanların özünü qorumaq üçün nə qədər aciz olduğunu; bu heyvanların bəzilərinin öz gücü, bəzilərinin öz sürəti, bəzilərinin ehtiyatlılığı, bəzilərinin zəhmətsevərliyi ilə insandan nə qədər üstün olduğunu sübut edir. Bu kitab sübut edir ki, son yüz il içərisində təbiət qədim zamanlarda yaşamış insanlara nisbətən, yalnız alayarmışqı insanlar yaradır. Müəllifin fikrina görə, qədim zamanlarda nəhəng insanların mövcud olduğunu düşünmək üçün mühüm dəlillər mövcuddur. Bunu həm tarix, həm də xalq nəğylləri sübut edir. Krallığın cürbəcür yerlərində tapılan yekə sümükler və insan kəllələri də bunun belə olduğunu göstərir. Bu sümük və kəllələr həcm etibarilə indiki xirdalaşmış insanların xeyli böyükdür. Bu mühakimələrdən müəllif gündəlik həyat üçün faydalı olan bir neçə əxlaqi qayda çıxarıb ki, buları burada təkrar etməyə dəyməz.

Mən bu kitabı oxuyanda qeyri-ixtiyari bu məsələ haqqında insanlar arasında əxlaqi mövzularda nəsihətnamələr

yazmayı, eləcə də özünün təbiətlə mübarizədə zəifliyindən şikayətlənməyə nə üçün insanların bu qədər böyük bir həvəsi olduğu haqqında düşünürüm. Mənə elə gəlir ki, bu məsələnin diqqətlə tədqiq olunması, bu cür şikayətlərin həm bizdə, həm də bu xalq içorisində tamamilə səhv olduğunu göstərə bilər.

Buradakı yerlilər, kralın yüz yetmiş altı min piyada və otuz iki min atlıdan ibarət olan ordusunu ilə övünürlər. Ancaq bilmirəm ki, şəhərlərdə tacirlərdən, kəndlərdə isə fermerlərdən ibarət olan bu qoribə köməkçi dəstələrinə ordu demək olarmı? Bu dəstələrə əyanlar və ya xırda zadəganlar komandanlıq edirlər. Onlara heç bir maaş verilmir. Ancaq bu ordu kifayət dərəcədə yaxşı təlim görmüş və gözəl intizama malikdir. Bunda təcəcüblü heç bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, heç bir fermer öz mülkədəninin və hər bir şəhəri şəhərin adlısanlı adamlarının komandası altındadır. Bir də ki, bütün bu başçılardan Venesiyada olduğu kimi səsvermə üsulu ilə seçilirlər.

Mən tez-tez şəhərin yaxınlığında olan iyirmi kvadrat mil böyüklüyündəki meydanda paytaxt qoşunlarının hərbi təlimlərini gördürüm. Bu meydanda olan piyadanın sayı iyirmi beş mindən və atlaların sayı altı mindən artıq olnurdusada, ancaq mən bunları heç bir vəchlə saya bilmirdim; çünkü ordunun tutduğu sahə çox böyük idi. At üstündə oturmuş hər bir atlı yüz fut hündürlüyündə olan bir qülləyə bənzəyirdi. Mən bir dəfə bütün bu atlaların komanda ilə birdən-birə qılınclarını çəkib, havada oynatdıqlarını gördüm. Heç bir xəyal bundan daha əzəmətli və daha heyranedici bir mənzərə təsəvvür edə bilməz. Elə bil ki, göyün üfüqlərində birdən-birə on min şimşək parladı.

Mən çox maraqlanırdım ki, bu padşah necə olub ki, ordu yaratmaq və öz xalqını hərbi intizama öyrətmək fikrina düşüb. Axi, onun torpaqları heç bir yerdə başqa bir dövlət ilə həmsərhəd deyildi. Bu barədə həm deyilənlərdən, həm də tərixi əsərləri oxuyaraq, aşağıdakı şeyləri öyrəndim.

Bir neçə yüz il müddətində həmin bu ölkə də, bir çox başqa dövlətlər kimi bir azara tutulubmuş. Zadəganlar hakimiyyəti öz əllərinə almayı çalışır, xalq öz azadlığını qoruyur, kral isə tam ağılıq uğrunda mübarizə edirdi. Bu səbəbdən əmələ gələn nüfəq, vətəndaş mühərabələrinə səbəb olubmuş. Bu mühərabələrdən axırıncı, hazırlıda hökmranlıq edən padşahın babası zamanında müvəffaqiyyətlə qurtarılıb, bütün partiyaları öz aralarında razılışmağa və bir-birinə güzəştə getməyə məcbur edilmiş. O zaman hamının razılığı ilə bir ordu yaradılmış ki, o da həmişə nizam-intizamın keşiyində durur.

SƏKKİZİNCİ FƏSİL

Kral və kralıcanın ölkənin sərhadlarına sayahətə çıxməsi. Müəllifin onlara birlikdə getməsi. Müəllifin bu ölkəni tərk etməsi barədə atraflı məlumat, onun İngiltərəyə qayitması.

Mən həmişə bu fikirdə idim ki, gec və ya tez azad olacağam. Ancaq bunun nə cür baş verəcəyini qabaqdan bilmədiyim kimi, hər hansı bir plan tərtib etməyi də əlbəttə ki, bacara bilməzdəm. Məni buraya gətirən gəmi bu sahillərdə görünən ilk gəmi idi və kral ciddi suratda əmr vermişdi ki, yeni bir gəmi də gəlib çıxarsa, onu mütləq tutub, bütün minikləri ilə birlikdə arabaya qoyub, Lorbrulqrudə gətirsindər. Kral mənim üçün münasib bir arvad tapmağı çox arzu edirdi. O, istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq bizim sarı bülbülləri qəfəsdə saxladığımız kimi, mənim balalarım da qəfəsdə saxlanılacağına və vaxtilə nəvə-nəticəmin qaribə heyvanlar kimi əyanları ayləndirmək üçün satılıcaqlarını düşündükçə, dəhşətə gəlirdim. Doğrudur, mənimlə çox mehriban rəftar edirdilər; çünki mən qüdrətli kral və kralıcanın sevimliyi idim. Bütün sarayın diqqəti məndə idi. Ancaq mənimlə olan bu rəftarda da insanlıq ləyaqatımı təhqir edən bir əlamət var idi. Vətənimdə qoyub gəldiyim ailəmi heç bir vaxt yadından çıxara bilmirdim. Mən özüümə bərabər olan insanlar arasında olmayıçıx arzu edirdim. Bir qurbağa və ya

küçük kimi ayaq altında qalıb, əzilmək qorxusu duymadan küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum.

Nəhayət, mən gözlədiyimdən daha tez və qaribə bir şəkildə azadlığa qovuşdum. Bu qaribə hadisənin necə əmələ gəldiğini bu saat nağıl edəcəyəm.

Mənim bu ölkəyə gəldiyimdən artıq iki il keçirdi. Üçüncü ilin əvvəllerində mən Qlyumdarkılıqla birlikdə kral və kralıcanı krallığın cənub sərhədlərinə olan səyahətlərində müşayiət etməli olduğum. Məni adət üzrə yol qutusunda aparırıdlar. Bu qutu, eni on iki fut olan çox rahat bir otaq idi. Mənim tapşırıqlımla onun içərisində ipək iplərlə möhkəm və böyük bir yelləncək asmışdır. Bu yelləncək məni yoldakı silkintilərdən qoruyur və mən çox vaxt səyahət zamanı onun içində yuxulayırdım. Qutunun damında, düz mənim yelləncayımin üstündə dülər arzuma görə bir qapaq hazırlayıb. Bir kvadrat fut böyüklükdə olan bu qapaq isti olan vaxtlarda temiz hava gəlmək üçün idi. Mən istədiyim zaman bu qapağı siyirmə taxta vasitəsilə açıb-örtə bilərdim.

Biz səyahət etdiyimiz yerə çatdığınız vaxt, kral dəniz sahilindən on səkkiz ingilis mili məsafədə olan Flenflasnik şəhəri yaxınlığındakı qasrində bir neçə gün qalmaq qorarına gəldi. Qlyumdarkılıq və mən bu uzun səyahətdən çox yorulmuşdum. Mən azaciq zökəm olmuşdum. Yazıq qız isə elə azarlamışdı ki, öz otığında qalmalı olmuşdu. Mən okeani çox görmək istəyirdim. Əgər mənə bir zaman azadlıq qismət olacaqdısa, bu, yalnız okean sayəsində mümkün ola bilərdi. Mən özümü həqiqətdə olduğundan daha bərk xəstələnmış kimi göstərdim və xahiş etdim ki, çox sevdiyim cavan saray xidmətçisi ilə birlikdə mənə təmiz dəniz havası almağa icazə versinlər. Bu oğlan ilə birlikdə məni bir neçə dəfə gəzməyə buraxmışdır. Qlyumdarkılıçın buna necə həvəssiz razılıq verdiyini heç bir zaman unuda bilmərəm. Elə bil ki, o, başıma

nə gələcəyini bilərək, ağlaya-ağlaya məni göz bəbəyi kimi qo-rumağı həmin xidmətçiye döna-döna təşəvvürdə.

Həmin xidmətçi içərisində yelləncəkdə uzanmış olduğum qutunu götürdü və yarım saat piyada yol getdikdən sonra biz qayalıq dəniz sahilinə çatdıq. Burada mən ona buyurdum ki, qutunu yera qoysın. Mən pəncərəni açıb, həsratla okeanın sularına baxdım. Özümü yaxşı hiss etmədiyimdən xidmətçiye söylədim ki, yatmaq istəyirəm. Ümid edirdim ki, yatsam, bir qədər yüngülləşərəm. Mən uzandım və xidmətçi soyuq dəyməsin deyə, pəncərələri möhkəm bağladı. Bir az sonra yuxuya getdim. Sonra nələr olduğunu bilmirəm. Ancaq güm-an edirəm ki, xidmətçi uzun zaman oturub, mənim keşiyimi çəkməmişdi. Yəqin ki, o, yuxu zamanı mənim başıma heç bir təhlükəli iş gəlməyəcəyini fikirləşib, qayaların arasında quş yuvası axtarmağa getmişdi. Mən dəfələrlə öz pəncərəmdən görmüşdüm ki, o, qayaların arasında belə yuvalar təpib oradan yumurta götürür. Hər nə isə, mən siddətli təkandan ayıldım. Ela bil, kim isə qutumun üstünə vurulmuş halqanı siddətla çəkdi. Mən qutumun havaya qalxdığını sonra böyük bir süratdə getdiyini hiss etdim. Birinci təkan vurulduğuda, az qalmışdı ki, yelləncəkdən yixılam, ancaq sonra hərəkət daha müvazinətlə oldu. Mən bir neçə dəfə var gücümə bərkədən çıçırdım, amma heç bir şey çıxmadı. Mən pəncərədən baxaraq, yalnız buludları və səmanı gördüm. Başının üzərində qanad səslərinə bənzəyən bir xışlı eşidib, yavaş-yavaş öz vəziyyətimin nə qədər təhlükeli olduğunu anlamağa başladım. Yəqin ki, bir qara quş dimdiyilə mənim qutumun halqasından yapışib, havaya qaldırmışdı ki, ordan məni daşların üstüne salınsın və qutunun qırıntıları altından bədənimini çıxarıb yesin. Bu ağıllı quşlar canaqlı bağaların canağını qırıb, ətlərinin yemək istəyəndə də belə edirlər.

Bir neçə dəqiqə keçdikdən sonra hiss etdim ki, xışlı artdı və qanadların hərəkəti sürətləndi. Mənim qutum küləkli

bir gündə dirəkdən asılmış lövhə kimi o yan-bu yana yırga-lanırdı. Başının üstündə qəzəbli bir çığırtı və zərbə səsləri eşitdim. Birdən-birə elə sürətlə dik aşağı düşdüyüm hiss etdim ki, nəfəsim tutulan kimi oldu. Dəhşətli bir su şappılıtı eşidildi. Bu səs qulaqlarında Niaqara şəlalasının gurulusundan daha bərk səslandı. Bir an man qatı bir qaranlığa batdım, sonra qutum yuxarı qalxmağa başladı və pəncərələrin üst tərəfindən işıq gördüm. İndi bildim ki, dənizə düşmüşəm. Görünür, məni havaya qaldıran qara quşun üzərinə iki-üç rəqib hücum edib, onun qənimətini əlindən almaq istəyibmiş. Onlarla vuruşan zaman qara quş məni dimdiyindən buraxıbmış. Qutunun altında olan ağır dəmir təbəqələr havadan enən zaman onun müvazinətini saxlamasına və suya düşərkən parçalanmamağına kömək edibmiş. Qutunun divarları bir-birinə möhkəm bitişmiş, qapıları isə rəzə ilə bağlanmayıb, siyirmə pəncərə kimi aşağı-yuxarı açılırdı. Bir sözla, mənim otağım çox kip bağlandıqdan içərisinə su az keçmişdi. Mən böyük bir çətinliklə yelləncəkdən düşüb, damda olan qapını açmağa cürət etdim ki, içəri bir qədər təmiz hava gəlsin; cünki havasızlıqdan az qala boğulurdum. Bu dəqiqələrdə mən dəfələrlə öz əziz Qlyumdalkılıçının yanında olmayı nə qədər arzu etmişdim. Mənim ondan ayrıldığımdan yalnız bircə saat keçməsinə baxmayaraq, aramızda sənki böyük bir uğurum əmələ gəlmişdi. Ən qorxunc təhlükələr hər tərəfdən mənə üz verib, bütün diqqətimi cəlb etmişdi. Bununla bərabər, öz ya-zıq dayacıımı yadına saldıqdə, mənim itməyimin ona necə ağır gələcəyini, bütün ümidişlərinin boşça çıxdığını və kralıcanın ondan narazı qalacağını düşündükə ağlamaqdan özümü saxlaya bilmədim. Yəqin ki, çox az səyyahlar mənim düşdüyüm bu çətin və təhlükəli vəziyyətə düşmüşdülər. Mən qutumun parçalanacağını və ya küləyin vurub, onu çevirəcəyini hər an gözləyə bilsədim. Tək bircə pəncərə şüəsi simmiş ol-sayıdı, mən yəqin hələk olacaqdım. Bu şüəni nazik bir dəmir

barmaqlıq qoruyurdu. Mən kiçik dəlmə-deşikdən içəri su dolmağa başladığını gördükdə, bacardığım kimi bunları tutmağa çalışdım. Qutumun qapağını açmağa qüvvəm çatmadı; yoxsa, mütləq lunu edib, yuxarı çıxardım. Orada mən hər tərəfi bağlı olan (əgər belə demək mümkünsə) bu anbarda qalıb boğulmaqdansa, bir neçə saat artıq yaşaya bilərdim. Ancaq bu qutu suyun üzərində, hətta bir neçə gün sağ-salamat qala bilsaydı, mən yenə də mütləq acıdan və soyuqdan ölürdüm. Beləliklə, hər dəqiqə ölümümü gözləyə-gözləyə, hətta bunu arzu edə-edə dörd saata qədər vaxt keçirdim.

Söylədiyim kimi, qutumun yan divarlarında iki möhkəm qulp var idi. Məni at üstündə aparan xidmətçi qayış kamərinin bu qulpdan keçirib, onu belinə bənd edərdi. Birdən-birdə bilmirəm mənəməi elə gəldi, yoxsa doğrudanım həmin bu qulplara bir şeyin toxunduğuñu hiss etdim. Bundan sonra mənə elə qoldı ki, qutumu çəkir və ya yedəkləyib aparırlar. Bəzən mən qutumun dərtildiğini hiss edirdim. Qutum dənizə veyli batmış və otağım qaranlıqlaşmışdı. Bütün bunlar məndə köməyimə kimin gələ biləcəyini bilmədiyim halda, xilas olmağa zoif bir ümidi doğururdum. Mən döşəməyə bənd edilmiş stillardan birini açmağı qorara aldım və onu yuxarı qapağın düz altında böyük bir çətinliklə yenə yera bənd etdim. Bir az əvvəl həmin qapağı açmışdım. Stulun üstünə çıxıb, ucadan köməyə çağırmağa başladım. Sonra yaylığımı bir ağaca bağlayıb, onu qapaqdan bayır çıxardım və yelləməyə başladım ki, əgər həqiqətən yaxınlıqda gəmi və ya qayıq varsa, bununla onların diqqətini cəlb edim və dənizçiləri başa salım ki, bu qutunun içində bədbəxt bir insan var.

Ancaq bütün bu işarələrə heç bir cavab almadım. Bununla bərabər, qutumun daim irəliyə doğru hərəkət etdiyini duyurdum. Təqribən bir saat keçdi. Birdən qutumun qulplu tərəfi bərk bir şeyə toxundu. Mən qorxdum. Bunun qaya olduğunu zənn etdim. Qutumun əvvəlkindən daha bərk yırğalandığını

duydum. Otağının damında, aşağı salınan və sanki halqaya keçirilən bir buraz səsi – zəif bir cirili eştidim. Bundan sonra qutumun yuxarı qaldırıldığını duydum. Mən yenidən ucunda yaylıq olan ağacı dəlikdən çıxarıb, səsim tutulana qədər bağırdım. Bunun cavabında üç dəfa təkrar olunan uca çığrıtlar eştidim. Mənim duydugüm həyacanı yalnız başlarına belə ağır fəlakətlər gələn adamlar başa düşə bilsərlər. Başımın üstündə ayaq tappılıtları eştidim. Kim isə ucadan ingiliscə bu sözləri çıçırdı: "Əgər içəridə bir adam varsa, səsini çıxarsın!" Cavab verdim ki, mən bədbəxtliyimdən dünyada ağılli bir məxluqa üz verə biləcək ən ağır fəlakətlərə düşər olmuş bir ingilisəm və onlara and verdim ki, məni bu zindandan qurtarsınlar. Bunun cavabında həmin səs söylədi ki, artıq təhlükədən qurtarmışam; cünki qutumu gəmiyə bağlayıblar. Bu saat dülər gəlib, qutumun damında, məni çıxarmaq üçün lazımı genişlikdə bir deşik açacaq. Mən cavab verdim ki, nə-haş yerə vaxt itirməsinər. Qoy gəminin əmələlərindən biri barmağını qutunun halqasına keçirib onu sudan çıxartıvə və kapitanın otağına aparsın. Bu sözlərimdən bəziləri elə güman etdi ki, mən dəliyəm, bəziləri isə qəhhəhə ilə gülüməyə başladı. Doğrudan da mən tamamilə yaddan çıxarmışdım ki, indi özüm boyda və mənimlə bir qüvvədə olan adamlar arasındaydım. Dülər gəldi və bir neçə dəqiqənin içində dörd kvadrat fut enliyində bir deşik açdı. Sonra içəri kiçik bir nərdivan salladılar və mən yuxarı çıxdım. Bu vaxt özümü o qədər zoif hiss etdim ki, bu adamlar məni qucaqlarına alıb, gəminin göyərtəsinə çıxardılar.

Heyrət içində qalmış dənizçilər mənə suallar yağıdırırlılar. Ancaq bunlara cavab verməyə məndə taqət yox idi. Mən bu cirtdanları görüb, özümü itirmişdim. Nəhəng adamlar və nəhəng şeylər arasında yaşamağa o qədər alışmışdım ki, bu kiçikboylu adamlar mənə çox miskin və eybacır görünürdürlər.

Nəhayət, ləyaqətli və hörmətli bir şöpsirli olan kapitan mister Tomas Viloks huşumu itirməkdə olduğumu görüb, məni öz otağına apardı. Orada mənə qüvvə dərmanı verdi və bir qədər dincəlməyi məsləhət görüb, yatağa uzandı. Bu, doğrudan da mənim üçün son dərəcə zəruri idi. Yuxuya getməmişdən avval mən kapitana söylədim ki, qutumun içində çox qiymətli mebel var, onları itirmək heyifdir. Orada gözəl bir yelləncək, səfər yatağı, iki stul, bir stol və kamod var. Otağın bütün divarlarına ipək və pambıqdan toxunmuş parçalar çökülmüşdi. Kapitandan xahiş etdim ki, dənizçilərdən birinə mənim qutumu onun otağına gətirməsini əmr etsin. Burada mən qutumu açıb, bütün sərvətimi ona göstərmək istəyirdim. Kapitan bu sərsəmləməni eşidib, elə güman etdi ki, sayıqlayıram. Ancaq məni sakit etmək üçün söz verdi ki, arzumu yerinə yetirəcəkdir. Sonra o, göyərtəyə çıxıb, bir neçə dənizçiye əmr etmişdi ki, mənim qutumun içinə gərsinlər. Onlar mənim şeylərimi çıxarmış, divarlar çəkilmış parçaları qoparmışdır. Təəssüf ki, stullar, kamod və yataq xeyli xərab olmuşdu. Dənizçilər şeylərin döşəməyə bərkidilmiş olduğunu bilmədiklərindən zorla çəkib qoparmışdır. Onlar qutunun içərisində maraqlı sayidları bütün şeyləri və gəmidə işə yaraya biləcək bir neçə taxtanı çıxarıb gətirmişdir. Qutu isə dənizdə qalmışdı. Onun içi az zamanda su ilə dolmuş və batmışdı. Mən çox şad oldum ki, bu zaman özüm orada deyildim. Yəqin ki, bu mənzərə axı illərdə başıma gələn bütün fəlakətləri yadına salıb, məni kədərləndirəcəkdi.

Mən bir neçə saat yatdım. Ancaq rahat yata bilmədim. Yaxın zamanda başıma gəlmış hadisə və fəlakətləri hey yuxumda gördüm. Hər halda mən bir qədər dincələrək, özümü xeyli yaxşı hiss edirdim. Axşam saat səkkiz olardsı. Kapitan mənim çoxdan bəri ac olduğumu bilib, əmr etdi ki, tez axşam yeməyi gətirsinlər. O, gözümdə dəlilik əlamətləri görünmədiyinə əmin olub, tamamilə rəbitlə bir surətdə danışdığını gördükdə

məni nəşə ilə qonaq etməyə başladı. Biz tək qaldıqda xahiş etdi ki, başıma gələn macəraları danışım və bu qəribə qutunun içində necə düşdüyümüz izah edim. O söylədi ki, günortaya yaxın müşahidə borusu ilə mənim qutumu görmüş; əvvəlcə bunun bir yelkənlü gəmi olduğunu güman edib, öz gəmisinin yolu üstündə olduğu üçün ona yanaşıb, bir qədər suxarı almaq istəmişdir; cümlə gəmidə suxarı qurtarmaq üzrə imiş. Yaxına galib, sahv etdiyini gördükdə, bu şeyin nə olduğunu bilmək üçün bir qayiq göndərib. Dənizçilər qorxmış halda geri qayıdır, and içiblər ki, üzən bir evə rast gəliblər. Kapitan onlara gülüb, özü qayığa oturub və dənizçilərə əmr edib ki, özlərilə iki möhkəm kəndir götürsünlər.

Dəniz sakit olduğu üçün kapitan bir neçə dəfə qutumun ətrafinə hərəkət etdi, bu qutunun dəmir barmaqlı pəncərələri olduğunu görüb. Qutunun qapı-pəncərəsiz divarında o, iki möhkəm qulp görüb, əmr etdi ki, kəndiri bunlardan birinə keçirsinlər, sandığımı (o, buna belə ad verirdi) yedəkləyib gəmiyə aparsınlar. Bunu qurtardıqdan sonra kapitan əmr etdi ki, o biri kəndiri qutunun damında olan halqaya keçirib, sandığımı gəminin göyərtəsinə qaldırmağa çalışınlardı. Ancaq bu sandıq o qədər ağır imiş ki, gəminin bütün əmələləri nə qədər çalışıblarda da, onu iki və ya üç futdan artıq qaldıra bilməyiblər. Kapitan söyləyib ki, onlar mənim qutumun desiyindən uzatdıığım ucuna yaylıq bağlanmış ağacı görüb, bu nəticəyə gəliblər ki, sandığın içində bədbəxt bir adam vardır.

Kapitandan soruşdum ki, mənim qutuma rast goldıkları yerdə gəminin yaxınlığında nəhəng quşlar görüblərmi? Bunu cavabında kapitan söylədi ki, dənizçilərdən biri şimala doğru uçan üç qara quş görmüşdür. Ancaq bunlar ona adı quşlar boyda görünmüdü. Bu, yəqin ki, quşların xeyli uca-da uçduqları ilə izah oluna bilər. Kapitan mənim bu sualı niyə verdiyimi başa düşə bilmədi. Sonra ondan soruşdum ki, biz qurudan çoxmu uzaqdayıq? Bu suala o, cavab verdi ki,

tam dürüst hesaba görə, ən yaxın sahil bizzən yüz liq qədər uzaqdadır. Mən onu inandırmağa çalışdım ki, çox səhv edir; çünkü mən yaşadığım ölkəni cəmisi dənizə düşdüyümdən təqribən iki saat əvvəl tərk etmişdim.

Bu zaman kapitan gizli bir görkəm alıb, məsləhət gördü ki, mənim üçün ayırdıqları kayuta gedib, doyuncu yatım. O, işarə etdi ki, çakdiyim iztirablardan, yəqin ki, husum bir qədər pozulmuşdur. Mən onu inandırdım ki, onun mehbəbanca qonaqpərvərliyi sayesində özümü çox gözəl hiss edirəm.

Onda o, mənimlə tamamilə açıq danışmağa icazə istədi. Əlbəttə, mən buna razılıq verdim. Kapitan bir qədər süküdən sonra məndən soruşdu ki, bəlkə mən müdhiş bir cinayət işlətmışəm və buna görə də caza olaraq məni bu sandığa salıb, dənizə buraxıblar; bəlkə, bunun nəticəsində mənim ağlılm bir qədər çəşmişdir. O dedi ki, bəzi ölkələrdə ən dəhşətli caniləri sıniq-salxaq bir qayığa oturdub, dənizə buraxmaq adəti ona məlumatdır. Kapitan əlavə etdi ki, mən heç bir şeyi gizlətmədən, onunla açıq danışa bilmərəm. Əlbəttə, belə bir canını öz gəmisinə aldığι üçün o heç bir zaman özünü əfv etməyəcəkdir. Ancaq iş-işdən keçdiyi üçün söz verir ki, məni sağ-salamat ən yaxın limana aparacaqdır.

Mən də kapitanın xahiş etdim ki, bir qədər səbərlı olub, bütün danışqlarımı diqqətlə dinləsin. Mən İngiltəradən çıxdığım gündən ta o, mənim qutumu göründəyə qədər başıma gələn bütün macəranı tamam-kamal ona danışdım. Həqiqət həmişə ağıllı və düşüncəli adamın qəlbini yol tapar. Tamamilə təbiidir ki, dərin ağıl sahibi və təhsil görmüş bir adam olan bu möhtərəm cənab mənim sözlərimin doğruluğuna və səmimiliyinə tezliklə inandı. Onun axırıncı şübhələrini dağlımaq üçün kapitandan xahiş etdim ki, kamodumu bura gətirmələrini əmr etsin. Kamodun açarı cibimdə id. Kamodu açıb, belə qəribə bir surətdə tərk etdiyim ölkədə topladığım nadir şeylərdən ibarət kiçik kolleksiyani kapitana göstərdim.

Bu şəhərin içərisində kralın saqqalının tüklərindən hazırladı-ğım daraqdan başqa, kralicanın böyük barmağının dırnağının qırıntılarından düzəldiyim daraq da var idi. Bu kolleksiya hər biri bir futdan yarım yarda qədər olan iynə və sancaqlardan, kralicanın başı darandığı zaman yiğdiğim saçlardan, onun çəçələ barmağından çıxarıb, boyunbağı kimi boğazına taxdı-ğ qızıl üzükdən ibarət idi. Kapitandan xahiş etdim ki, mənə göstərdiyi xidmətin müqabilində minnətdarlıq əlaməti olaraq, bu üzüyü qəbul etsin; ancaq o, qəti surətdə imtina etdi. Mən öz əlimlə bir xanımın ayaq barmağından kəsdiyim döyənəyi də göstərdim. Bu döyənək iri alma boyda idi, özü də o qədər bərk idi ki, İngiltərəyə qayıtdıqdan sonra ondan bir qədəh hazırladı və onu gümüş haşiyə içinə aldım. Nəhayət, kapitana siyan dərisindən olan şalvarımı göstərdim.

Kapitanı çox çatınlıkla razi edə bildim ki, bir saray nökərinin dişini məndən hədiyyə olaraq qəbul etsin. O, həmin bu dişi böyük bir maraqla nəzərdə keçirirdi. Kapitan bu hədiyyəni belə boş bir şeyi layiq olmadığı dərəcədə böyük bir təşəkkürlə qəbul etdi. Təcrübəsiz bir həkim Qlyumdalkılıçın nökarlarından birinin dişi ağırdığı zaman sohvən onun sağlam dişini çəkmışdı. Mən həmin bu dişi təmizləyib, qəribə bir şey kimi öz kamodumda saxlamışdım. Bu dişin uzunluğu bir fut, diametri isə dörd düym olardı.

Kapitan mənim bu səmimi söhbətimdən çox razi qaldı. O ümidi edirdi ki, mən İngiltərəyə qayıtdıqdan sonra bütün bunları yazıb, kitab halında çap etdirəcəyəm. Onun fikrinə, beləliklə, mən insanlığa böyük bir xidmət etmiş olaram. Kapitana söylədim ki, mənim bu macəramın diqqəti cəlb edə biləcəyinə gümanım azdır. Dədim ki, hazırda oxucuları heç bir şəylə heyrətləndirmək olmaz. Bir çox müəlliflər həqiqətdən çox, öz şöhrətpərəstlik və mənfaətlərini tomin etməyə çalışıb, avam oxucuları ən qəribə uydurmalarla cəlb etməyə can atırlar. Onların hekayələrinə nisbatən mənim kitabım yəqin ki,

solğun və darıxdırıcı olacaq və heç bir kəsin diqqətini cəlb etməyəcəkdir. Hər halda, haqqında söylədiyi xoş sözlər və verdiyi məsləhət üçün kapitana təşəkkür etdim.

Kapitan mənim belə ucadan danışdıǵıma təccüb etdi və yaşıdığım həmin ölkənin kral və kralığının kar olub-olmadıqlarını soruşdu. Mən ona izah etdim ki, uzun müddət nəhənglər arasında yaşıdığımın nəticəsidir. Onlarla mən elə ucadan səhbət edirdim ki, elə bil qüllənin başında duran bir adamlı danışdım.

Boynuma aldım ki, onu diniyəndə mənə elə gəlir ki, guya o, piçılı ilə danışır. Aldığım başqa bir təsiri də ona söylədim; gəmiyə çıxıb, ətrafimdə dənizçilər toplandığı zaman onlar mənə rast gəldiyim boyca ən kiçik məxlular kimi göründülər. Doğrudan da, gözlərim nəhəng şeylərə o qədər alışmışdı ki, mən güzgüdə özümü baxa bilmirdim; çünkü bu, özümün nə qədər kiçik olduğum barədə məndə xoşa gəlməyən duyğular oyadırdı.

Kapitan mənə söylədi ki, yemək zamanı mənim hər bir şeyə diqqətlə baxdığını və çox zaman özümü gülməkdən zorla saxladığımı sezib. Mənim belə qəribə raftarımın səbabını başa düşmədiyindən elə zənn etmişdi ki, ağlım bir qədər çəşib.

Ona cavab verdim ki, müsahidəsi tamamilə doğrudur, qoy özü düşünsün: üç pens boyda bir boşqab, bir uduma yeyilə bilən bir donuz budu, fındıq qabığı boyda fincan və sair bu kimi şeyləri gördükdə, gülməyə bilərəmmi?

Kapitan bu zarafatımı yaxşıca başa düşüb, gülə-gülə mənə qadim bir ingilis məsəli ilə cavab verib dedi ki, mənim gözlərim mədəmdən böyükdür. Çünkü bütün günü heç bir şey yemədiyimə baxmayaraq, iştahamın olmadığını görmüşdə. O, gülə-gülə dedi ki, qara quşun mənim qutumu dimdiyində aparlığıni və çox yüksəklərdən necə dənizə düşdüyümü özü görüb zövq almaq üçün yüz funt verərdi; çünkü bu, gələcək nəsillərə yadigar olmaq üçün təsvir edilə biləcək bir mənzərə idi.

Kapitan Tonkindən¹ imiş və İngiltərəyə geri qayıdanda külək onu şimal-şərqə, 44° şimal en dairəsinə və 143° şərq uzunluq dairəsinə qədər kənara aparıbmış. Lakin onlar məni gəmiyə çıxartdıqdan sonra passat küləyi əsməyə başlayıb, biz uzun müddət cənuba doğru getdik. Yeni Hollandiyani keçdikdən sonra biz qərbə və cənub-qərbə doğru yönəldik, sonra cənuba və cənub-qərbə doğru getdik və nəhayət, Ümid burnunu döndük. Bizim bu səfərimiz çox yaxşı keçdi və mən onu təsvir etməklə oxucunu yormayacağam. Kapitan yolda bir-iki dəfə yemək və təzə su götürmək üçün limanlara yan aldı. Ancaq mən Daunsa çatana qədər gəmidən bir dəfə də olsun çıxmadım. Bura isə xilas olduqdan doqquz ay sonra 1706-ci il iyünün 3-də gəlib çatdıq. Mən gəmidə getmək haqqı olaraq, bütün var-yoxumu kapitana təklif etdim. Ancaq o, bircə fartinq də almadı. Biz bir-birimizdən dost kimi ayrıldıq və kapitan mənə söz verdi ki, Redrifo - mənim yanına gələcək. Kapitandan borc aldığım beş şillinqə bir at və boladçı tutdum.

Yolda mən xırdaca ağacları, evləri, adamları və ev heyvanlarını seyr edərkən, çox zaman elə bilirdim ki, yenə Liliput-təndayam. Yolda qabağıma çıxan adamları basıb ozməkdən qorxaraq, çox zaman bərkdən çığırırdım ki, kənara çökilsinlər. Az qalmışdı ki, bu qabalığım mənə çox baha tamam olsun. Bir-iki dəfə az qaldı ki, vurub, başımı yarsınlar. Ətrafdakı yerləri çox böyük çətinliklə tanıya bilirdim. Evimin yolunu başqalarından soruşmali oldum. Xidmətçi qapını açdı, mən içəri girində başım qapının yuxarısına dəyməsin deyə (darvaza altında keçən qaz kimi) başımı aşağı əyildim. Arvad yürüüb, məni qucaqlamaq istədi, ancaq onun boyunun üzümə çatması üçün mən onun dizindən də aşağı əyildim.

Qızım xeyir-duamı gözləyərək, diz çökdü. Lakin mən nəhəng adamlarla danışdıǵı zamanda həmişə başımı yuxarı qaldırmağa öyrəşdiyimdən onu heç görmədim. Xidmətçilərə

¹ Tonkin – Hind-Çinə bir şəhər adıdır.

Üçüncü hissə

LAPUTAYA, BALNİBARBİYƏ, LAQQNEQQƏ, QLABDOBDRİBƏ VƏ YAPONİYAYA SƏYAHƏT



və evdə olan bir-iki tanış adama isə nəhənglərin cırtdanlara baxdığı kimi, yuxarıdan aşağı baxırdım. Mən ürəyimdə arvadımı danlayırdım ki, yəqin, həddindən artıq qonaqt etmişdir; çünki həm özü, həm də qızım mənə çox xirdaca görünürdü. Müxtəsər, mən özümü o qədər qəribə aparırdım ki, yaxın adamlarım mənim dəli olduğumdan şübhələnməyə başladılar. Bunları ona görə qeyd edirəm ki, vordış və yanlış duyğuların nə qədər böyük bir qüvvəyə malik olduğunu göstərim.

Mənimla ailəm və dostlarım arasında əmələ gələn bu anlaşılmazlıq tezliklə aradan qalxdı: ancaq arvadım təntənəli surətdə elan etdi ki, mən bir də dəniz üzü görməyəcəyəm. Buna baxmayaraq, məşum tale öz hökmünü başqa cür verdi və oxucunun tezliklə görəcəyi kimi, hətta arvadım da məni vətəndə saxlaya bilmədi. Bununla məşum səyahətlərimin əhvalatının ikinci hissəsini qurtarıram.

BİRİNCİ FƏSİL

Müəllifin üçüncü səyahətə çıxması. Dəniz qul-durları tərəfindən tutulması. Qəddar hollandiyası. Müəllifin boş bir adaya çıxması. Laputaya qəbul edilməsi.

Mən evə qayıtdıqdan on gün sonra üç yüz tonluq "Xoş Ümid" gəmisinin kapitanı kornuelsli kapitan Vilyam Robinson yanına gəldi. Keçmişlərdə onun komandası altın-da Levanta işləyən bir gəmidi corrahlıq edərdim. O, mənimlə qardaş kimi dolanar, heç bir zaman məni özüna tabe bir adam hesab etməzdii. Görünür ki, köhnə bir dost kimi görüşümə gəlmışdı. Hər halda birinci görüşdə bizim aramızda uzun zaman bir-birilə görüşməyən dostlar arasında gedən adı danışqlardan artıq bir səhbət olmadı. Sonra o, tez-tez yanına gəlməyə başladı və məni sağ-salamat gördüyü üçün dəfələrlə öz şadlığını bildirib, İngiltərədən ayrılmamağı qəti surətdə qorara alıb-almadığımı soruşdu və özünün iki aydan sonra Şərqi Hindistana getmək niyyətində olduğunu söylədi. Axırda bir çox üzrxahlıq və müqəddimədən sonra məni öz gəmisində corrahlıq vəzifəsinə dəvət etdi. Kapitan dedi ki, mənim bir corrah köməkçim də olacaqdır və mənə ikiqat artıq maaş verəcək. Nəticədə, əlavə etdi ki, gəmini idarə etmək işində mənim məsləhətlərimlə hesablaşmağı öhdəsinə alır;

çünki mən gəmiçilik işini ondan az bilmirəm və onunla bir dərəcədə gəmi idarə edə bilərəm.

Kapitan mənə xeyli tarifli sözlər söylədi. Mən onu yaxşı bir adam kimi tanıdığımdan təklifində boyun qaçıra bilmədim. Başında gələn bütün fəlakətlərə baxmayaraq, dünyani görmək həvəsi məni əvvəlcə qüvvəsi ilə cəlb edirdi. Arada bircə çətinlik qalmışdı ki, o da arvadımı razi etməkdən ibarət idi. Nəhayət, mən bu səyahətdən uşaqlarımız üçün hasil olacaq faydalari sayıb, onu razi saldım.

Biz 1706-ci il avqustun 5-də lövbər qaldırıb, 1707-ci il aprelin 11-də Sen-Jorj fortuna çatdıq. Orada üç həftə qaldıq. Biz gəminin əmələlərini artırımalı idik; çünki dənizçilər arasında xəstələnənlər çox idi. Oradan Tonkinə yola düşdük. Tonkında kapitan çox qalmağı qət etdi; çünki ona lazıim olan mallar bir neçə aydan tez hazırlanıb, gəmiyə təhvil verilə bilməzdi. Burada dayanarkən, əmələ gələn masrofi qismən ödəmək üçün kapitan kiçik bir gəmi satın alıb, onu işə gedən mallarla doldurdu və mənim komandam altında qonşu adalarə göndərdi. O, Tonkında öz işlərini gördüyü müddətdə bu malları satmayı mənə tapşırımdı.

Gəmida məndan başqa on dörd nəfər əmələ var idi. Bunlardan üçü yerli idi. Biş sahildən ayrıldıqdan üç gün keçməmiş şiddətli külək bizi əvvəlcə şimal-şərqə, sonra isə şərqə tərəf apardı. Bundan sonra şiddətli qərb küləyinin sakitləşmədiyinə baxmayaraq, hava sakitləşdi. Onuncu gün dalımızca iki quldur gəmisi dündü. Bizim çox yüklənmiş olan gəmimiz sürətlə gedə bilmirdi. Buna görə də bir az sonra onlar bizə çatıldılar.

Gəmilər bizim gəmiyə yan aldı və hər iki quldur gəmisinin kapitanı demək olar ki, eyni zamanda öz adamları ilə birlikdə bizim gəmiyə doluşdu. Hər cür müqavimət mənasız olduğundan, mən əvvəlcədən komandaya əmr verdim ki, üzü üstə yərə uzansınlar. Bunun sayəsində nahaq qan tökülmədi. Qul-

durlar bizim el-ayağımızı möhkəm sarıyıb, üstümüzə keşikçi qoymaqla kifayətləndilər və gəmini axtarmağa başladılar.

Mən quldurların arasında bir holländiyalı olduğunu gördüm. Görünür ki, o, gəmi komandırı olmasa da, quldurların arasında nüfuz sahibi idi. O, həmin saat bizim ingilis olduğumuzu bildi və hamımızı söyə-söyə and içdi ki, bizi dal-dala bağlayıb dənizə atacaq¹. Mən ona müraciətlə xahiş etdim ki, bizim xristian və protestant, həm də onun ölkəsinə dost bir dövlətin təbəələri olduğumuzu nəzərə alsin. Ona görə o, bizi hədələməyib, əksinə komandirin hüzurunda müdafiə etməlidir. O, öz təhdidlərini ara verməyib, yoldaşlarına müraciətlə qızışın bir surətdə, yaqın ki, yapon dilində na isə söyləyərək, tez-tez "xristianus" sözünü təkrar edirdi.

Bu iri gəminin kapitanı yapon idi, Holländiya dilində azca danışa bilirdi. O, mənə yanaşib, bir neçə sual verdi. Mən bu suallara çox hörmətlə cavab verdim və o, söz verdi ki, bizi öldürməyəcəklər. Mən ikiqat əyilib, kapitana təzim etdim və holländiyalıya müraciətlə dedim ki, bir büt pərəstən qardaşım olan bu xristiandan daha mərhəmətli olduğunu görmək mənim üçün çox kədərlidir. Düşünmədən söylədiyim bu sözlərimin tezliklə peşmanlılığını çəkdim. Həmin yaramaz holländiyalı dəfələrlə kapitana müraciət edib, məni dənizə atmağı xahiş etdi, nəhayət, işi o yerə yetirdi ki, mənə ölümən də ağır olan bir cəza təyin etdirdi. Mənim adamlarımı bərabər surətdə bölbüb iki quldur qayığına oturdular. Bizim gəmiyə isə yeni komanda təyin etdirilər. Məni kiçik bir yelkənlə qayığa oturtmağı və dörd günlük azuqə ilə küləyin və dalğaların ixitiyarına buraxmağı qərara aldılar. Yaponiyalı kapitan o qədər mərhəmətli bir adam idi ki, mənim üçün təyin edilən ərzəq miqdarnı öz ehtiyati hesabına ikiqat artırıb, məni axtarma-

ğı qadağan etdi. Mən qayığa minərkən, holländiyalı gəminin göyərtəsində durub, məni ağızına gələn hər cür söyüşlərə səybə lənət yağıdırırdı.

Biz quldur gəmilərinə rast gəlməzdən təxminən bir saat əvvəl hesablaşdıb, 46° şimal en və 183° şərq uzunluq dairəsində olduğumuzu təyin etmişdim. Quldurlar gözdən itdikdən sonra mən cibimdə gəzdirdiyim müşahidə borusunu çıxarıb, üfükü diqqətlə gözdən keçirməyə başladım. Cənub-şərq tərəfdə bir neçə ada gördüm. Yelkəni qaldırıb, onlara tərəf getdim. Səmt küləyi əsdiyi üçün üç saatdan sonra bu adalarдан ən yaxında olanına çatdım. Qayaların üstündə xeyli quş yuvası görünürdü və mən heç bir əziyyət çəkmədən xeyli yumurta yığdı. Yanında çaxmaq, daş və qov var idi. Ondan yandırıb, quru dəniz otu və çirpişlardan tonqal qalayaraq, külləmə yumurta bişirdim. Axşam yeməyim bundan ibarət oldu. Çünkü ərzəğimi mümkin qədər saxlamaq istayırdım. Bir qayanın altında yerə quru ot sərib, gecəni çox yaxşı yaddım.

Ertəsi gün o biri adaya, oradan isə üçüncü və dördüncü adaya getdim. Bu darixdirici və yorucu soyahətimin yalnız beşinci günü, nəhayət, bu adaların ən şərqdə olmasına çatdım. Bu ada dənizin çox uzaq bir guşosində idi. Bu adaya yetişmək üçün beş saatdan artıq yol getməli oldum. Adanın sahilərinə yan almaq mümkün deyildi. Yalnız uzun müddət axtarışdan sonra adaya çıxmək üçün əlverişli bir yer tapa bildim. Bura kiçik bir körfəzdən ibarət idi, mənim qayığım kimi iki-üç qayıq zorla yerləşə bilərdi. Ada daşlıq olub, torpağı münbət deyildi. Yalnız orada-burada qayaların arasında xirdəcə ətirlə kollar bitmişdi.

Mən ərzəğimi çıxarıb, bir qədər yeyib qarnımı doydurdum. Bütün qalan ərzəği böyük bir diqqətlə sahildəki qayalar arasındakı mağarada gizlədirdim və gecəni burada keçirməyi qərara aldım. Qayaların arasından xeyli yumurta yığış, sonra da mağaraya bir-iki qucaq dəniz otu gətirdim. Fikrim bu idi

¹ Şərqdə holländiyalıların ingilislərə bəslədikləri ədavət dənizlərdə və mütimələklərdə İngiltərə ilə Holländiya arasındaki rəqabətlə izah edilir; bunu həmin dövrün sayyahları da çox zaman nağıl edirlər.

ki, səhər qəlyanaltıya özümə yumurta bişirim. Mənim yatağım da həmin bu quru dəniz otlarından ibarət idi. Gecəni çox pis yatdım. Yorğunluğuma baxmayaraq, qorxunc fikirlər məni yatmağa qoymurdı. Fikirləşirdim ki, buradan xilas olmaq üçün ümidişin çox azdır və başıma gələcək fəlakəti gözümüzün öünüə gətirdim. Bu qara fikirlər məni o dərəcədə taqətdən salmışdı ki, ayaga qalxmağa əsla cürət etmirdim.

Mən mağaradan çıxdığım zaman, hava artıq xeyli işıqlanmışdı. Bir qədər qayaların arasında gəzdim. Göyün üzü tamamilə açıq idi. Günəş adamı yaman bərk yandırırdı. Birdən-birə hava qaraldı, ancaq bu, əsla günəşin üzərini bulud aldığı zaman olan qaranlığa bənzəmirdi. Mən gözlərimi qaldırıb, havada yerdən təxminən, iki mil qədər ucalıqda böyük, qara bir cisim gördüm ki, bu cisim adaya tərəf hərəkət edirdi. Bir neçə dəqiqəlikdən sonra qabağını tutan şey həmin bu cisim imiş. Ancaq hava qaralan zaman mən bir soyuqluq hiss etmədim. Elə bir təsir hasil oldu ki, guya mən bir qayanın kölgəsində durmuşdum. Bu cisim yaxınlaşdıqca, gördüm ki, o, bir növ, bərk maddədən ibarətdir. Onun yerə baxan tarifi yasti və hamar idi. Bu cisim par-par parıldayırlar, günəş işığına qərq olmuş dənizi eks etdirirdi. Mən sahildən iki yüz yard aralı olan uca bir qayanın üstünə çıxb gördüm ki, bu yekə cisim demək olar ki, dimdik aşağı enir. Bizim aramızda bir ingilis mili qədər məsafə olardı. Mən müşahidə borusunu götürüb, həmin cismin eniş tərəfində aşağı düşən və yuxarı qalxan adamları görə bildim. Ancaq bu adamların nə iş gördüklerini seça bilmədim.

Şadlıqdan ürəyim çarpındı. Mən ümid edirdim ki, bu hadisə nəticəsində hər halda buradan xilas olacağam. Ancaq eyni zamanda (oxucu bunu yaxşı başa düşər), təsvir edilməz bir heyrottə havada süzən bu adaya baxırdım. Bunun üzəri adamlarla dolu idi və bunlar, mənə elə gəlirdi ki, öz arzulamına görə həmin adanı istədikləri tərəfə sürə bilirdilər. Ancaq

bu dəqiqədə mənim bu barədə fəlsəfi düşüncələrə dalmışa macalıymox idi. Məni hər şeydən artıq maraqlandıran bu adanın hansı tərəfə getməsi məsələsi idi; çünki o, deyəsan havada durmuşdu. Lakin bir neçə dəqiqədən sonra o, yenə hərəkətə gəldi və mənə o qədər yaxınlaşdı ki, onu xeyli aydın göra bildim.

Adanın kənarları pillə halında bir neçə qat eyvan kimi üstüstü düzülmüşdü. Bu eyvanları dikiñə qoymuş pillələr həm bir-birilə, həm də adanın təpəsilə birləşdirirdi. Ən aşağı eyvanda bir neçə adam durmuş və oturmuşdu. Onlardan bəziləri uzun tilovlarla balıq tutur, bəziləri isə onlara tamaşa edirdi. Mən keçə papağı çıxarıb, yelləməyə başladım (şlyapam çıxdan köhnəlid işdən çıxmışdı); ada üzərində dardığum qayaya bir qədər də yaxınlaşdıqdan sonra mən var gücümə çığırmağa başladım. Bir neçə dəqiqədən sonra adanın mənə sarı çevrilmiş tərəfində camaatın yiğisidən gördüm. Adamlar barmaqları ilə məni göstərir, həyəcanla əl-qollarını yelləyirdilər. Başa düşdüm ki, onlar səsimə səs verməsələr də, məni görüb'lər. Birdən-birə camaatın içindən dörd-beş nəfər ayrılib, pillələrlə adanın təpəsinə doğru yürürməyə başladı. Orada mən onları gözdən itirdim. Başa düşdüm ki, bu adamlar böyük bir adamın yanına əmr almaq üçün gedirlər. Camaat get-gedə çıxırlırdı. Yarım saat çökmədi ki, ada mənim dardığum qayaya tamamilə yaxınlaşdı, onun aşağı eyvanı mənimlə bir səviyyədə, qayanın təpəsindən yüz yard qədər aralı idi. Mən yalvarıcı bir vəziyyət alıb, şikayətli səslə imdadə çağırmağa başladım. Ancaq bütün yalvarışlarım cavabsız qaldı. Mənə hamidan yaxın duranlar paltalarından göründüyüne görə, adlı-sanlı adamlar idilər. Onlar daim mənə sarı baxaraq, nə barədə isə ciddi surətdə məşvərət edirdilər.

Nəhayət, onlardan biri səs cəhatindən italyancaya bənzəyən təmiz, zərif və ahəngdar bir dil ilə nə isə çığrırdı. Mən italyanca cavab verdim. Güman edirdim ki, onlar sözlərimi başa

düşməsələr də, italyan dili onlara hər bir başqa dildən daha artıq xoş gələr. Ancaq mənim nə demək istədiyimi sözsüz də başa düşmək çatın deyildi.

Mənə qayadan sahilə enməyi işaret etdilər. Həmin saat onların dəvətinə əməl etdim. Uçan ada düz basım üstündə aşağı enməkdə idi. Yuxarıdan tez zəncirə bənd olmuş bir oturacaq salladılar. Mən onun üstündə oturdum və onlar məni qarqaraların köməyilə yuxarı qaldırdılar.

İKİNCİ FƏSİL

Laputalıların xasiyyət və adətləri. Laputada elm. Kral və onun sarayı. Müəllifin sarayda qəbul edilməsi. Laputalıların arvadları. Laputalıların qorxu və həyəcanları.

Adaya çıxan kimi, camaat məni araya aldı. Mənə yaxın duran adamlar, görünür, yüksək sinfə mənsub idilər. Onlar hamısı böyük bir heyrətlə məni süzürdülər. Ancaq mən özüm də onlara borclu qalmırdım: hələ ömrümüzdə görkəmləri, paltarları və üzlərinin ifadəsi cəhətdən insanı bu qədər heyrətə gətirən məxluq görməmişdim. Onların hamısının başı sağa və ya sola əyilmişdi. Gözlərinin biri içəriyə doğru çəp olub, o biri isə düz yuxarı baxındı. Üst paltarları günəş, ay, ulduz şəkilləri və bunların arasında skripka, fleyta, arfa, şeypur, gitara, klavikord və bir çox başqa – Avropada məlum olmayan musiqi alətləri şəkilləri ilə bəzənmişdi. Uzaqda əyinlərində nökər paltarı olan bir neçə adam gördüm. Onların əllərində qısa ağaclar var idi. Bu ağacların ucuna içi hava ilə dolu qovuqlar bağlanmışdı.

Mənə sonra söylədilər ki, bu qovuqların içində bir qədər quru noxud və ya xırda daş tökübləmiş. Nökərlər arabir həmin bu qovuqları öz yanlarında durmuş adamların dodaqlarına və qulaqlarına toxundururdular.

Mən xeyli müddət bunu nə üçün etdiklərini başa düşə bilmədim. Görünür, bu adamlar o qədər dərin mənəli düşüncələrə dalmışdır ki, nə həmsöhbətlərinin sözlərini eşitməyə, nə də onlara cavab verməyə təqətləri yox idi. Bu dalğınlıqdan ayılmaq üçün onların danışmaq və eşitmək üzvlərinə sirf fiziki, xarici bir təsir etmək zəruri idi. Buna görə də varlı adamlar öz qulluqquları ilə bərabər, bir də qovuqvrانلار saxlayırlar (yerli dildə buna klaymenole deyirlər) və onlar heç bir zaman yanlarında qovuqvrən xidmətçi olmadan evdən bayır çıxmazlar. Qovuqvrənin vəzifəsi bundan ibarədir ki, bir neçə adam bir-birinə rast gəldikdə, qovuqları yavaşcadan danışmalı olanın ağzına və eşitməli olan adamın sağ qulağına toxundursun. Gəzinti zamanı qovuqvrən arabır qovuğu öz ağasının gözlərinə toxundurmalıdır; çünkü belə etməsə, ağısı hər bir addimda ya çalaya düşər, ya başını dirəyo toxundurár, ya da yoldan ötən adamlarla töpinqşar.

Mən bu təfsiliatı oxucuya bildirməliyəm. Çünkü belə olmasa, bu adamların məni pillələrlə adanın təpəsinə, oradan da kralın sarayına apararkən etdikləri hərəkat və ədalərini başa düşə bilməzlər. Onlar pillələri çıxarkən, tez-tez nə etməli olduqlarını yadlarından çıxarırlar və məndən geridə qalırdılar. Bu zaman qovuqvrənlər öz ağalarını dalğınlıqdan ayırdırlar. Görünür, nə mənim zahiri görkəmim, nə paltarım, nə də ki dərin düşüncələrdən tamamilə uzaq olan qara camaatın heyratlı çıçırları onlara heç təsir etmirdi.

Nəhayət, biz saraya çatıb, görüş salonuna girdik. Burada kral, otrafında ən möşhur əyanlar olduğu halda taxtda oturmuşdu. Taxtin qabağında üstü qlobuslar, planet dairələri və cürbəcür riyaziyyat alətləri dölu olan bir stol qoyulmuşdu. Bizim gəlişimiz saray xidmətçilərinin böyük səs-küy qoparasına səbəb olmuşdu da, əlahəzərət kral biza əslə etinə etmədi. Kral çatın bir məsələnin həlli üçün xəyalə getmişdi və o, mənim məsələni həll edincəyədək biz, heç olmazsa, bir saat

gözləməli olduq. Kralın hər iki tərəfində əllərində qovuq olan iki xidmətçi oğlan durmuşdu. Onlardan biri kralın məsəlonu həll etdiyini görüb, ehtiramla qovuğunu onun dodağına, o biri isə sağ qulağına toxundurdu. Kral diksinib, nəzərlərini mənə və məni müşayiət edən adamlara dikdi. O, bir neçə söz söylədi. Bundan sonra əlində qovuq olan cavan oğlan həmin saat mənə yaxınlaşdı və qovuğunu yavaşcadan mənim sağ qulağıma toxundurdu. Mən işarə ilə onu başa saldım ki, buna ehtiyacım yoxdur. Sonradan öyrəndiyimə görə, bu hərəkətin əlahəzərət kral və bütün saray adamlarında mənim zehni qabiliyyətlərim barədə çox alçaq bir təsəvvür yaranmasına səbəb olmuşdu.

Kral mənə bir neçə sual verdi. Mən bildiyim bütün dil-lərdə ona cavab verdim. Bizim bir-birimizin dilini başa düşmədiyimiz aydın olduqda kral əmr etdi ki, məni sarayın otaqlarından birinə aparsınlar. Orada yanımıda iki xidmətçi qoysular. Bu kral, əvvəllər rast gəldiyim bütün krallara nisbatən xaricilərə qarşı tamamilə mehriban idi. Bizo yemək gətirdilər və mənim taxt-tac salonunda kralın yanında gördüyü dörd əyan böyük bir iltifat göstərib, mənimlə bir süfrəyə oturdu. Biza hər dəfəsində üç cür xörəkdən ibarət, iki dəfə yemək verdilər. Birinci dəfədə tərəfləri bərabər olan üçbucaq şəklində qoyun kürayı, romboid şəklində bir parça mal əti və sikloid şəklində puding verdi. İkinci dəfə skripka şəklində hazırlanmış iki ördək, fleyta və qaboy şəklində sosiska və kol-basa, arfa şəklində dana döşü gətirdilər. Xidmətçilər bizim üçün konus, silindr, paraleloqram və başqa həndəsi cisimlər şəklində çörək doğradılar.

Yemək zamanı mən buranın dilində cürbəcür cisimlərə nə ad verildiyini soruşmağa cəsarət etdim. Qovuqvrənlərin köməyiylə bu əyanlar mənə xeyli mehribanlıqla cavab verdilər. Yəqin, onlar elə güman edirdilər ki, mən onlara sərbəst danışmaq imkanı qazansam, onların qabiliyyətlərinə olan hey-

ranlığım bir qədər də artmış olar. Bir az sonra mən artıq çörək, su və özümə lazımlı olan başqa şeyləri onlardan istəyə bilirdim.

Nahardan sonra mənim yemək yoldaşlarım çıxıb getdilər və kralın əmrilə qovuqquranlarla birlikdə yanımı yeni bir adam gəldi. Bu adam özü ilə qələm, mürəkkəb, kağız və üç-dörd kitab gətirib, işarə ilə məni başa saldı ki, ona yerli dili mənə öyrətmək əmr olunub. Biz dörd saat məşğul olduğum. Bu müddətdə mən bir neçə cərgə söz yazıb, bir neçə xırda cümlə öyrəndim. Müəllimin tez-tez xidmətçilərdən birinə bir şey gətirib, gölmək və ya dönmək, əyilmək, oturmaq, qalxmaq, yerimək və sair bu kimi əmrlər verir və mən onun söylədiyi hər cümləni təkrar edib yazdım. O, kitabdan mənə həmçinin, günəşin, ayın, ilduzların, zodiak, tropik və qütb dairələrinin şəkillərini göstərib, bir çox yastı və stereometrik cisimlərin adlarını söyləyirdi. O, bütün musiqi alətlərinin adlarını söyləyib, təsvir edir və mən bunların hər birini şalıqlıqda işlədildən texniki istilahlarla tanış edirdi. O, getdikdən sonra mən bu sözləri mənaları ilə birlikdə olıfba tərtibatı ilə yazdım. Yaddaşım yaxşı olduğundan, bir neçə gün orzında Laputa dilində xeyli söz öyrəndim.

Mən, Laputa sözünün haradan əmələ gəldiyini heç vəchlə öyrənə bilmədim. Bu sözün mənası mənca uçan və üzən ada deməkdir. "Lap" sözü indi işlədilməyən qədim bir söz olub, "uca" mənasına gəlir. "Untu" sözü isə "hökmdar" deməkdir. Alımların söylədiyinə görə, təhrif edilmiş "Lapuntu" sözü olan "Laputa" kəlməsi də buradan əmələ gəlmüşdi. Ancaq mən bu sözün belə izah edilməsinə razı deyiləm. Çünkü bu mənə bir qədər uydurma kimi görünür. Mən cürət edib, oranın alımlarına bu sözün əmələ galməsi barəsində öz rəyimi söylədim. Mənim fikrimcə, "Laputa" sözü "lapauted" sözündən başqa bir şey deyildir: "lap" sözü "günəş şüalarının dənizin səthində oyanması", "auted" sözü isə "qanad" deməkdir. Ancaq mən öz rəyiminin dürüst olduğunu

axşayın deyiləm və bunu yalnız dərin düşüncəli oxucuların mühakiməsinə buraxıram¹.

Kralın mənə baxmaq üçün təyin etdiyi saray xidmətçiləri paltarının çırklənmiş və köhnəlmış olduğunu görüb, mənə təzə kostyum tikmək üçün dərzi çağırtdırb, ölçü götürməsini əmr etdi. Usta bu tapşırığı yerinə yetirəkən, öz avropalı həmkarlarına nisbatən tamamilə başqa cür hərəkat edirdi. Hər şeydən əvvəl o, kvadrat vasitəsilə boyunu ölçüdü. Sonra əlinə pərgər və cadval taxası alıb, kağızda mənənin bədənimin ölçü və şəklini hesablayıb, təyin etdi. Altı gündən sonra paltar həzir oldu. Bu paltar əsala bədənimə görə tikilməmişdi, əynimdə çox pis dururdu. Usta məni başa saldı ki, o, hesablayanda bir sahə buraxıb. Ancaq buna mənim çox da acığım tutmadı. Ətrafimdə olan saray adamlarının paltarlarına baxdıqda məlum olmuşdu ki, belə səhvələr çox tez-tez buraxılır.

Başına galan işlərdən sonra özümü çox yorğun hiss edirdim. Bundan başqa layiqli bir paltarım da yox idi. Ona görə mən bir neçə gün evdən eşiye çıxmayıb, bu müddətdə buranın dilini daha atraflı öyrənə bildim. Mən bir də saraya getdiyim zaman kralın bir çox suallarına kifayət dərəcədə cavab verə biledim. Əlahəzrət kral əmr etdi ki, adanı bütün krallığını paytaxtı olan və aşağıda yer üzərində yerləşmiş Laqadu şəhərinə, şimal-şərqi doğru sürsünlər. Bunun üçün doxsan liq yol getmək lazımdı və bizim səyahətimiz dörd gün yarımla sürdü. Maraqlıdır ki, mən adanın havada hərəkətinə əsla hiss etmirdim. O biri gün saat on bir radalərində kral, əyanlar, saray xadimləri və məmurlar musiqi alətlərini götürüb, konsert verdilər. Bu konsert ara vermədən üç saat davam etdi. Qu-laqlarım tutuldu və bunun nə üçün edildiyini heç cür anlaya bilmədim. Ancaq müəllimin məni başa saldı ki, bu uçan adada yaşayış əhalisi fəza musiqisini dərk etmək qabiliyyətinə ma-

¹ Swift bununla ayrı-ayrı sözlərin mənşəyi haqqında, o dövrün məşhur alımlarının yudurmalarına istehza edir.

likdir. Bu musiqi yalnız müəyyən vaxtlarda eşidilir. Bu vaxta artıq az qaldığından hər bir saray xadimi ən yaxşı çaldığı musiqi aləti bə bu dünya konsertində iştirak etməyə hazırlaşır.

Biz Laqadoya doğru uğduğumuz zaman əlahəzərət kral öz təbəələrindən ərizə qəbul etmək üçün adanı bəzi şəhər və kəndlərin üzərində saxlamağı əmr etdi. Bu məqsədla ucuna kiçik bir şey bağlanmış nazik iplər aşağı salladıldı. Əhalı öz ərizələrini bu iplərin uclarına bağlayır və onları məktəblilərin öz badbanlarının quyuqlarına bağladıqları kağız parçaları kimi çəkib, yuxarı qaldırırdılar. Bəzən biz aşağıdan şorab və yeməli şeylər də alırıq. Bütün bunları qarqaralarla yuxarı çəkirdilər.

Onların dənisiq dillərini öyrənəndə riyaziyyat sahəsində olan məlumatım mənəm işimə xeyli yaradı. Bunların dilində riyaziyyat və musiqidən alınmış ifadələr çıxdı. Bu adamların başları həndəsi certyo və fiqurlarla doludur. Məsələn, onlar qadın və ya hər hansı bir heyvanın gözəlliyini təsvir etmək istəyəndə mütləq romb, dairə, paraleloqram, ellips kimi terminlər işlədir və yaxud musiqidən müqayisələr alırlar. Mən kralın mətbəxində bir çox riyaziyyat və musiqi alətləri gördüm ki, aşpazlar əlahəzərətin süfrasına veriləcək qızarmış ətləri bu şəkildə doğrayırlar.

Laputalıların evləri çox pis tikilib. Divarlar, demək olar ki, həmişə öyridir; heç bir otaqda düz künca rast gəlmək olmaz. İş buradadır ki, onlar tövbicili həndəsəyə dərin nifrat edirlər. Onların fikrincə, bu, son dərəcə qaba bir elmdir və bununla yalnız qaba peşkarlar məşğul ola bilər. Onlar yalnız yüksək mütərrəd məsələlərlə məşğul olurlar və onların fəhlələrə verdikləri bütün göstərişlər o qədər mürəkkəb və qeyri-həyatı olur ki, bu səbəbdən tez-tez ən qəribə səhvlər əmələ gəlir. Onlar kağız üzərində cədvəl taxtası, karandaş və pərgar işlətməkdə çox mahirdirlər. Ancaq mən adı həyatda bunlar kimi kobud, yöndəmsiz və qeyri-mütəhərrik, riyaziyyat və musiqidən başqa hər bir şeyi bunlar qədər gec başa düşən adamlara

heç vaxt rast gəlməmişəm. Onlar çox pis mütəfəkkirdirlər. Mühakimələrini rədd etmək çox asandır. Əlbəttə ki, həqiqət onların tərəfində olduğu zaman bu mümkün deyil. Ancaq belə hallar çox az olur. Bu adamlar təsəvvür, xəyal və ixtiraçılıqdan tamamilə məhrumdurular. Onların dilində, hətta bu anlayışları ifadə edən sözlər də yoxdur. Riyaziyyat və musiqidən başqa onlar heç bir şey bilmir və bilmək də istəmirlər.

Laputalılardan çoxu, xüsusən astronomiya ilə məşğul olanlar, aqç söyləməkdən utansalar da, astrologiyaya¹ inanırlar. Ancaq onların yeniliklərə və siyasetə olan düşkünlükleri məni hər seydən artıq təaccübündüründür. Onlar həmişə son yenilikləri bir-birindən soruşur və dövlət işləri barəsində saatlarla çənə döyüb, mənasız partiya ixtilaflarına aid qızığın mübahisələrə girişirlər. Riyaziyyat ilə siyaset arasında heç bir ümumi cəhət görməsəm də, həmin meyli mən Avropa riyaziyyatçılarının da çoxunda müşahidə etmişəm. Mənə elə gəlir ki, bu meyl insanlar arasında bizi mahiyyətə heç bir münasibətimiz olmayan şeylərlə maraqlanmağa sövq edən bir zəiflikdən irəli gəlir.

Laputalılar daim təşviş içindəirlər. Onlar heç bir zaman mənəvi rahatlıqdan zövq almırlar. Ən qoribəsi budur ki, onlar başqlarını əsla həyəcanlandırmayan şeylər üçün təşviş düşürlər. Onları hər seydən artıq soma cisimlərində dəyişkənlilik əmələ gələ biləcəyi fikri qorxudur. Onlar qorxurlar ki, Yer daim Günəşə yaxınlaşlığı üçün, nəhayət, Günəş onu udacaqdır. Onlar bir zaman, guya, Günəşin üzünü möhkəm bir qabiq tutacağı və onun işiq verməyəcəyi fikrindən dəhşətə gəlirlər. Onlar belə güman edirlər ki, Yer axırıcı quyuqlu ulduzun quyuğuna toxunmaqdən zorla qurtarib və onların hesablarına görə, otuz bir ildən sonra gələcək yeni bir quyuqlu ulduz, yaqın ki, Yer kürəsini möhv edəcək. Ancaq məsələ bununla bitmir. Laputalıların fikrinə görə, günəş hər gün heç bir əvəz almadan öz hərarətini sərf etdiyindən, nəhayət, ya-

¹ Astrologiya – qədimdə yayılmış saxta bir elm olub, guya ulduzların vəziyyətinə görə, insanların taleyini xəbər verirmiş.

nib, məhv olacaq. Bu isə Yerin və Gündən işiq alan bütün planetlərin labüd məhvini sabəb olacaq¹.

Laputalılar bütün bu fəlakətləri daim gözlədiklərindən elə bir qorxuya düşüblər ki, öz yataqlarında rahat yata bilmirlər. Həyatın adı lozzət və sevincini duymurlar. Səhər-səhər bir laputali öz tanışına rast gəldikdə hər şeydən əvvəl soruşur ki, Gunaşın vəziyyəti necədir? O, doğan və batan zaman na vəziyyətdə idi, yaxınlaşan quyruqlu ulduzla toqquşmaqdan qurtarmağa ümidi varmı? Onlar bu cür söhbatları uşaqların cinlər və divlər barədə qorxulu nəğilləri dirlədikləri kimi saatlarla davam etdirə bilərlər. Onlar bu söhbatları acgözlükla dinləyiş, sonra isə qorxudan yata bilmirlər. Bu adadakı qadınlar kışılərə əsla bənzəmirilər. Onlar bu dünyadakı həyəti sevən və öz ərlərinə nifrat edən diribaş, gümrah insanlardır. Onlar adadakı tənha həyatlarından həmişə şikayətlənlərlər. Ancaq, fikrimcə, bu ada dünyasının an gözəl bir guşəsidir. Adada yaşayış qadınlar paytaxt ayləncələri üçün həsrat çəkirlər. Adada ixtiyarlarında olan bütün bəzək-düzək və bolluq onları əsla tömən etmir. Ancaq dərd buradadır ki, yerə ancaq kralın xüsusi icazəsilə enmək olar. Bu icazəni isə çox çatınılıklə almaq mümkündür. İş buradadır ki, sarayda olan nüfuzlu adamlar öz uzun təcrübələri əsasında inanıblar ki, qadınları yerdən adaya qaytarmaq çox çətindir. Buna görə də onların paytaxta getmələrinə hər cür əngəl törədirlər.

Bir aydan sonra mən Laputa dilini xeyli yaxşı öyrəndim. İndi kralın mənənə verdiyi sualların çoxuna sərbəst cavab verə bilirdim. Əlahəzərat kral mənim gördüyüüm ölkələrin qanunları, idarə üsulu, tarixi, dini adət və ənənələrilə əsla maraqlanmirdi. O, yalnız riyaziyyatın vəziyyəti barədə suallar verir və qovuqvuranlar onun diqqətini cəlb etmək üçün nə qədər çalışırdılar da, mənim cavablarımı böyük bir laqeydilik və saymazlıqla dinnəyişdirdi.

¹ Dünyanın sonunun (axırının) yaxınlaşması haqqındaki nəzəriyyələr o dövrdə çox yayılmışdı.

ÜÇÜNCÜ FƏSİL

Müasir fəlsəfa və astronomiyanın hall etdiyi məsələ. Laputalıların astronomiya sahəsindəki böyük nailiyətləri. Kralın üşyancıları yatırmaq üslubi.

Əlahəzərat kral lütf edib, adanın görməli yerlərini gəzməyə mənənə icazo verdi. Müəllimə tapşırılmışdı ki, yanında getsin. Adanı hərəkətə gotirən mexanizm və ya tabii qüvvələrin nədən ibarət olduğunu bilmək moni hər şeydən artıq maraqlandırırdı. Bu barədə bu saat nəql edəcəyəm.

Uçan və ya üzən ada düzgün dairə halında olub, diametri yeddi min səkkiz yüz otuz yeddi yard və ya dörd yarım mil qədərdir. Beləliklə, onun sahəsi on min akra bərabərdir. Adanın hündürlüyü yüz yarddır. Onun bünövrəsi iki yüz yard qalınlığında almaz laydan ibarətdir. Aşağı səthi yera doğru çevrilib. Bu layın üzərində müxtəlif dağ-mədən təbəqələri olub, onların da üstü on və ya on iki fut dərinlikdə möhsuldar qara torpaqla örtülüdür.

Adanın mərkəzində, diametri əlli yard qədər bir uçurum var ki, buradan astronomlar böyük bir mağaraya enirlər. Bu mağara günbəz şəklində olduğuna görə də Flandonla Qaqnone və ya Astronomiya mağarası adlanır. Bu mağara almaz təbəqəsinin yüz yard dərinliyindədir. Bu mağarada həmişə iyirmi çırqı yanır və bunlar almaz divarlarında əks edib, hər bir guşəni parlaq surətdə işiqləndirir. Bütün mağara cürbəcür

sekstantlar, kvadrantlar, teleskoplar, astrolyabiylar və sair astronomik cihazlarla doludur. Bu mağaranın içərisindən on görkəmli şey toxucu məkiyinə bənzər iri bir maqnitdir ki, adanın taleyi bundan asılıdır. Bu maqnitin uzunu altı, eni isə on qalın yerdə üç yard qədərdir. Maqnitin lap mərkəzində bir deşik açılıb ki, buradan çox möhkəm bir almaz ox keçir. Bu ox öz yerinə o qədər kip keçirilibdir ki, ona bir balaca toxunduqda maqnit hərlənməyə başlayır. Maqnit içi ovulmuş bir almaz silindrin içərisində asılıb. Silindrin divarlarının qalınlığı dörd, hündürlüyü də dörd futa bərabərdir. Silindrin diametri on iki futa çatır. Silindr şəkli etibarılı nəhəng almaz üzüyə bənzəyir. Silindr hər biri altı yard hündürlüyündə səkkiz almaz paya üzərinə üfüqi vəziyyətdə möhkəm bərkidilib. Onun divarlarının iç üzündə ortada hərosi on iki düymə dərinlikdə iki yuva düzəldilib. Üzərində maqnitin hərləndiyi oxun ucları bu yulvara qoyulub.

Bizim təsvir etdiyimiz maqnitin heç bir qüvvə yerindən tərpədə bilməz, çünki silindr və onun ayaqları nəhəng almaz lay ilə bitişikdir ki, bu da adanın özülünü təşkil edir. Ada bu maqnitin köməyi yuxarı qalxıb, aşağı enir və bir yerdən başqa yero hərəkət edə bilir. Çünki padşahın hökmü altında olan yer səthində nisbətən maqnitin bir ucunda çökici, o biri ucunda isə itələyici müsbət qütbü yero doğru çevrilmiş olur, bu zaman ada aşağı enir. Maqnitin mənfi qütbü aşağı çevrildiyi zaman ada yuxarı qalxır. Maqnit çəp vəziyyətdə olduqda ada da çəp istiqamətdə hərəkət edir; çünki bu maqnitin qüvvəti həmişə müsbət ucun çevrildiyi istiqamətə yönəlir.

Adanın necə hərəkət etdiyini başa düşmək üçün təsəvvür edək ki, "AB" xətti Balnibarbi ölkəsindən keçir. "VQ" xətti maqnit özüdür. "V" nöqtəsi onun mənfi "Q" nöqtəsi isə müsbət qütbüdür. Tutaq ki, ada "V" nöqtəsi üzərindədir. Qey maqnit "VQ" vəziyyətinə çevrilmiş olsun. Bu zaman onun mənfi qütbü çəpinə olaraq, yərə doğru çevrilmiş olur. Belə

olduqda ada "Q" istiqamətində hərəkət etməyə başlayacaq. O, bu nöqtəyə çatdıqda maqnit elə çevirək ki, onun müsbət qütbü "D" istiqamətinə dönmüş olsun. Bu zaman ada da çəp istiqamətdə "D" nöqtəsinə sari hərəkət edəcək. Əgər indi maqnitin mənfi qütbünü "E" yə sari aşağı çevirmiş olsaq, ada çəpinə olaraq, "E" nöqtəsinə doğru, oradan da müsbət qütbü "J" nöqtəsinə çevirək, adanı "J" nöqtəsinə doğru sövq etmək mümkün olar. Beləliklə, maqnitin vəziyyətini dəyişdirərək, adanı çəpəki xətlər ilə qaldırmaq və endirmək olar və belə qalxıb-ermeye sayəsində onu ölkənin bir hissəsindən o biri hissəsinə hərəkət etdirmək mümkündür.

Ancaq qeyd etmək lazımdır ki, uçan ada yalnız Laputa padşahının məmələkəti üzərində hərəkət edə bilər. İş buradadır ki, böyük maqnitə təsir edən mədənələr yalnız bu krallığın torpaqlarındadır. Eyni zamanda ada yer üzərində dörd mildən yuxarı qalxa bilməz, çünki çox yüksəyə qalxdıqda maqnitin təsiri kəsilir. Maqnit düz üfüqi vəziyyətə çevirdikdə ada dayanır. Bu hadisəni izah etmək çotin deyil. Maqnitin qütbləri yerdən eyni məsafədə olduqlarından hər ikisi eyni qüvvətlə - biri adanı aşağı doğru çəkir, digəri isə yuxarı qaldırır. Beləliklə, ada yerindən hərəkət edə bilmir.

Maqnit təcrübəli astronomların sərəncamındadır. Onlar maqnitin vəziyyətini kralın əmri ilə dəyişirler. Bu alımlar ömrülrəinin çox hissəsini səma cisimlərinin hərəkətini müşahidə etməkdə keçirirlər. Buradakı teleskoplar keyfiyyətə bizimkilərden xeyli üstündür. Onların on böyüyü üç futdan uzun deyildir. Ancaq onlar bizim yüz futluq teleskoplarımdan xeyli qüvvəlidir. Bu üstünlük sayəsində laputalılar bizim Avropa astronomlarını öz kəşfiyyatları ilə xeyli geridə qoyublar. Belə ki, onlar iki yüz min sabit ulduzun kataloqunu tərtib ediblər. Halbuki, bizim kataloqların on mükəmməlində bunun üçdə birindən artıq ulduz yoxdur. Bundan başqa, onlar Mars ətrafında hərəkət edən iki ulduz və ya iki peyk də

kəşf edib. Bunlardan ən yaxında olan həmin planetdən onun diametrinin üç mislinə bərabər bir məsafədə, ikincisi isə beş mislinə bərabər məsafədədir.

Laputalılar söyləyirlər ki, onlar doxsan üç müxtəlif quyuqlu ulduzu müşahidə edib, onların qayıtma dövrünü böyük bir dürüstlüklə təyin ediblər. Əgər bu doğru isə onların müşahidələrinin nəticəsini hamiya çatdırmaq çox yaxşı olardı. Bu, quyuqlu ulduzlara aid indiki geridə qalmış nəzəriyyənin mükəmməlləşməsinə kömək etmiş olardı¹.

Başa düşmək çətin deyil ki, uçan adaya malik olmaq Laputa kralına yerdəki bütün başqa padşahlara nisbətən çox böyük üstünlükler verir. Əgər o, öz nazirlərini onun istədiyi kimi iş görməyə məcbur edə bilsəydi, dünyada an hökmərən bir padşah ola bilirdi. Ancaq nazirlər çox yaxşı başa düşürlər ki, hakim – mütləq bir padşahın nadimi olmağa çox da bel bağlamaq olmaz. Bundan başqa, onlardan hər birinin yerdə çox böyük mülk və torpaqları var. Buna görə də ölkənin boyunduruq altına salınması onlar üçün əlverişli deyil və onlar buna razı olmurlar.

Aşağıda hər hansı bir şəhərdə üsyancılar qalxdıqda və bu şəhər əhalisi vergi verməkdən boyun qaçırıldıqda kral onları itaət altına almaq üçün iki vasitəyə əl atır. Bunlardan birincisi və bir qədər yumşağı bundan ibarətdir: kral adanı üsyancı etmiş şəhərin və onun ətrafindakı yerlərin üzərində saxlamağı emr edir. Beləliklə, bu üsyankar camaati günəşin və yağışın bərəkatlı təsirindən məhrum edir, onların ölkəsində acliq və xəstəlik başlanır. Əgər kralın fikrinca, həmin şəhərin əhalisi böyük bir cinayət işləyibse, bu, cəzanı qüvvətləndirə bilər. Onun əmrilə şəhərin üzərinə böyük daşlar yağıdırmağa başla-

yırlar ki, əhali yalnız anbara və zirzəmılərə girib, gizlənməklə bundan özlərini qurtara bilər, çünki evlər tamamilə uçulub dağılır. Əgər üsyankarlar öz inadlarında davam edirərsə, kral başqa və daha qəti vasitəni işə salır: ada aşağıya, üsyankarların düz başının üstünə enir və onları evləri ilə bərabər sıxış ezişdirir. Lakin bu son tədbirə kral çox az-az hallarda əl atır. Nazirlər də belə bir tədbiri ona çox tez-tez məsləhət görmürlər. Bir tərafından onlar xalqın nifrat və intiqamından qorxur, digər tərəfdən bununla öz mülklərinin də zərər görə biləcəyindən ehtiyat edirlər. Yaddan çıxarmamaq lazımdır ki, ada kralın yalnız öz şəxsi mülküdür. Əyanların bütün torpaqları, evləri və köşkləri aşağıda - yer üzərindədir. Bu ölkənin krallarının belə dəhşətli tədbirə yalnız ən zəruri hallarda və istəmədən əl atmalarının başqa və daha mühüm bir səbəbi də var.

Əgər məhv edilməli olan şəhər yüksək qayalar arasında dırırsa (buradakı şəhərlərin çoxu qəsdən belə salınıb) və belə bir şəhərdə qüllə və ya daş qalalar coxdursa, bu zaman ada sərətlə aşağı enərkən, onun almaz bünövrəsi zədələnə bilər. Doğrudur, bu bünövrə söylədiyim kimi, iki yüz yard qalılığında bütöv bir almaç laydan ibarətdir, ancaq yenə siddətli təkandan o, parçalanar və ya şəhərin dağılmış zamanı əməlo gələ bilən yığınlardan çatlaya bilər. Bu vəziyyət əhaliyə məlumdur. Buna görə də əhali öz azadlıq və əmlakına təcavüz edilməsinə qarşı müqavimət təşkil edərkən, bunu çox gözəl hesaba alır.

Kral da üsyankar bir şəhəri yer üzündən yox etmək istədikdə, adanı mümkün qədər yavaş və ehtiyatla aşağı endirməyi əmr edir. Bu zaman o, öz mərhəmət və şəfqətindən dəm vurur. Əslində isə öz almaz dairəsinin yerin səthinə toxunub, sinmasından qorxur.

Mən laputalılar arasına gəlməmişdən üç il əvvəl qəribə bir hadisə baş veribmiş ki, bu hadisə az qala həmin padşahlıq üçün məşum bir nəticəyə səbəb olacaqmış. Kral öz torpaqları

¹ Kometlərin (quyuqlu ulduzların) əmələ gəlməsinə, onların fəzadə həkətinə, yərə gənəsə yaxınlaşmalarına və sair bu kimi masalolara dair müxtəlif nəzəriyyələr Swiftin zamanında alımlar arasında böyük mübahisələrə səbəb olurdu. London kral camiyyəti (Elmlər Akademiyası) bu məslələrlə çox məşğul olurdu; Swift romanın üçüncü hissəsinin müxtəlif fəsilələrində buna dəfələrlə işarə edir.

üzərindən uşub keçirmiş. Onun gəldiyi birinci şəhər krallığın ən böyük şəhərlərdən biri olan Lindalino imiş. Şəhərin əhalisi valinin zülmündən krala xeyli şikayət edibmiş. Əvvəllərdə olduğu kimi, bu şikayətlər yenə də nəticəsiz qalıbmış. Kralın getməsindən üç gün keçməmiş, əhali şəhərin darvazalarını bağlayıb, valini həbs etmiş və qısa bir müddətdə şəhərin dörd bucağında dörd nəhəng qüllə tikibmiş. Bu qüllənin hər biri düz şəhərin mərkəzində olan itiuclu qranit qaya hündürlüyündə imiş. Onlar qüllələrin və qayanın üzərində iri maqnitlər qoyublarmış. Bu maqnitlər adanın idarə olunmasına təsir etməzsə, bunu nəzərə alıb, böyük miqdarda tez alışan yanacaq hazırlayıblarmış. Onlar od və sətəsilə adanın almaz bünövrəsini zədələmək istayırlarmış.

Lindalino şəhərində baş verən üsyanın xəbəri krala yalnız səkkiz aydan sonra çatır. O, adanı Lindalinoya sarı sürmək əmr verir. Bir neçə gündən sonra ada düz şəhərin üzərində durub, əhalini gün işığından və yağışdan məhrum edir. Bu tədbir kifayət etmir; cünki şəhərin ortasından böyük bir çay axırmış. Şəhər əhalisi özlərinə azuqə tədarük etməyə fürsət tapıblarmış və mühəsirədən qorxuları yoxmuş. Onlar axıra qədər müqavimət etməyə qəti qərar veriblərmiş. Kral əmr veribmiş ki, adaya çox miqdarda kəndir sallaşınlar. Ancaq itaətkarənə ərizələr əvəzinə aşağıdan adaya cürətli tələblər göndərilibmiş. Onlar vurulan zərərlərin ödənilməsini, şəhər imtiyazlarının qüvvəyə mindirilməsini, şəhər əhalisinə vali seçməyə ixtiyar verilməsini və sair bu kimi ağlaşılmaz şəyər tələb ediblərmiş. Bunun cavabında əlahəzərət kral adadan şəhər üzərinə iri daşlar yağıdırılmasını əmr edibmiş. Ancaq şəhər əhalisi öz var-yoxunu qüllələrin və anbarların içinə yiğib, özləri də bu amansız cəzadan qaçıb, oralarda gizlənləblərmiş.

Onda kral bu məğrur adamları öz itaəti altına almağı qədər edib və əmr verib ki, adanı qüllələrə və qaynın təpəsinə qırx yard qədər yaxınlaşdırıb, aşağı endirsinlər. Kralın əmri yerinə

yetirilib, ancaq məmurlar görüb ki, maqnitı çevirərkən, ada həmisiəkindən xeyli sürətlə aşağı enir. Onlar maqnit üfüqi vəziyyətə çevirməklə aşağı enməsinin qabağını almışlar. Ancaq bu zaman malum olub ki, adanı nə isə qüvvətlə aşağı çəkir və ada, beləliklə, yera düşə bilər. Onları bunu həmin saat əlahəzərət krala xəbər verib, adanı dərhal yuxarı qaldırmaq üçün icazə istayıblər. Kral həmin saat öz razılığını verib. Adanı xeyli yuxarı qaldırıblar. Bundan sonra böyük bir şura çağırılıb və maqnitı idarə edən məmurlar həmin şuraya dəvət ediliblər. Bunların içərisində ən təcrübəli və bilik sahibi olan adam, bir tacrübə etməyə icazə istəyib. O, möhkəm və uzun bir ip götürüb, bunun ucuna (adanın bünövrəsini təşkil edən almad kimi) içərisində azca dəmir külçəsi olan bir almaz parçası bağlayaraq, onu aşağı eyvandan düz qüllələrdən birinin üzərinə salmağa başlayıb. Ancaq almaz bir neçə yard aşağı endikdən sonra memur hiss edib ki, daşı böyük bir qüvvətlə aşağı doğru çəkirlər və o, kəndiri zorla əlində saxlaya bilir. Bu vaxt bir neçə almad parçasını aşağı atıb, görüb ki, qüllələr həmin almazı özlərinə doğru çəkdilər. Bu cür təcrübə, qalan qüllələr üzərində də edilib və nəticə hər yerdə eyni olub.

Qorxuya düşmüş kral şəhəri dağıtmadan el çəkib, ona toxunmayıb.

Nazirlərdən biri məni başa saldı ki, əgər ada şəhər üzərində çox aşağı enmiş olsayıd, daha yuxarı qalxa bilməzdı və şəhər əhalisi onu hərəkət etmək qabiliyyətindən həmisiəlik məhrum edərək, kralı və onun tərəfdarlarını öldürüb, idarə üsulunu tamamilə dəyişəcəkdir.

Bu ölkənin əsas qanunu kralı və onun iki böyük oğlunu adadan ayırmığı qadağan edir. Bu, eyni zamanda kralıçaya də aiddir.

ağlılı cavablar ala bilirdim. Ancaq buna görə təhsilli laputalar mənə daha artıq həqarətlə baxmağa başladılar.

Göstərdiyim ciddi-cəhd sayəsində mən yerli dili yaxşı öyrənmişdim. Adada mən yaman darixirdim. Burada məni lap az etina edirlər. Odur ki, ilk fürsət düşən kimi, buradan çıxıb getmək qərarına gəlməmişdim.

Saraya mən bir əyanla həmisiə görüşürdüm. O, kralın yaxın qohumlarından idi. Bu səbəbdən də saray adamları onunla hörmətlə rəftar edirdilər. Əslində, onlar bu adamı son dərəcə axımaq və cahil hesab edirdilər. O, dövlətə xeyli mühüm xidmətlər göstərmişdi. Büyük fitri qəbuliyyət sahibi olub, ürəyi düz və sadıq bir adam idi. Ancaq təəssüf ki, qulağı musiqiyə əsla həssas deyildi və düşmənlarının söylədiyinə görə, çox zaman ahəngi tuta bilmirdi. Riyaziyyat cəhətdən də işi yaxşı deyildi. Müəllimləri çox böyük bir çətinliklə ona ən sada riyaziyyat teoremini sübut etməyi öyrədə bilmışdılər. Bu əyan mənə böyük rəğbat və hörmət bəsləyirdi. Tez-tez yanına gəlir, Avropa barədə və getdiyim ölkələrin qanunları, adətləri, əxlaq və elmi nailiyyətləri barədə məlumat almaq istəyirdi. Məni böyük bir diqqətlə dinləyir, söylədiyim sözlər barədə çox ağlılı mülahizələr deyirdi. Onun yanında da iki qovuqvruran vardı. Ancaq o, heç bir zaman onların yardımına müraciət etmir, yalnız mərasim və rəsmi qəbul zamanı onlardan istifadə edirdi. İkimiz təklikdə qaldıqda həmisiə onları azad buraxırdı.

Man bu hörmətli zatdan xahiş etdim ki, adanı tərk etmək üçün əlahəzərət kraldan icaza almaq işində mənə kömək etsin. Lütf edib, söylədiyinə görə, bu əyan mənim xahişimi təəssüfla yerinə yetirdi. O, məni adada saxlamaq üçün bir çox xoş təkliflər etdi, ancaq mən dərin minnətdarlığımı izah edib, bunları qəbul etmədim.

Fevralın 16-da mən əlahəzərət kral və saray xadimlərilə virdalasdım. Kral mənə iki yüz ingilis funtu qiymətində olan

DÖRDÜNCÜ FƏSİL

Müəllifin Laputanı tərk etməsi. Onun Balnibarbiə endiriləsi. Müəllifin paytaxta gəlməsi. Paytaxtın və ətraflı yerlərin təsviri. Bir əyanın müəllifi qonaqpərvərliklə qəbul etməsi. Onun bu əyanla səhbəti.

A dada mənə göstərlən qonaqpərvərlikdən şikayətim ol- etmirdilər. Bundan əlavə, laputalar mənə bir qədər həqarətlə baxırdılar. Kralın və əhalinin riyaziyyat və musiqidən başqa heç bir şəyə maraqlanmadıqlarını nəzərə alıqdə bu, tamamilə aydın olar. Bu sahədə isə mənim məlumatim onlardan xeyli az idi. Ona görə də mən burada çox hörmət qazana bilməzdim.

Digər tərəfdən mən adanın bütün görməli yerlərini gözdən keçirdikdən sonra özüm orani tərk etmək istiyirdim. Bu adamlar mənim lap zəhləmi aparmışdır. Onlar doğrudan riyaziyyati və musiqini çox yaxşı bilirlər. Lakin təhsilli laputalar o qədər dərin düşüncələrə daliş və huşsuz olubluk, mən ömründə bunlar qədər xoşagəlməz və darixdinci həmsəhəbətlər görməmişəm. Buna görə də mən orada olduğum zaman onlarla səhbət etməkdən mümkün qədər çokinir, başlıca olaraq qadınlar, tacirlər, qovuqvrulanlar və xidmətçilərlə səhbət edirdim. Mən verdiyim suallara yalnız bu adamlardan

hədiyyələr verdi. Kralın qohumu olan öz havadarından da eyni miqdarda bəxşisler aldım. Bundan başqa, o, mənə krallığın paytaxtı olan Laqadu şəhərində yaşayan bir dostuna tövsiyə məktubu da verdi. Bu zaman ada paytaxtdan iki mil məsafədə uçurdu və məni iki ay bundan əvvəl adaya qaldırırkən, istifadə etdikləri həmin zəncirə bağlanmış stul ilə aşağı eyvandan yerə endirdilər.

Uçan ada padşahının yerdəki mülkləri Balnibarbi adı ilə məşhur olub, paytaxtı söylədiyim kimi Laqadu adlanır. Mən ayağımın yerə toxunduğu hiss etdikdə xeyli sevindim. Əynimdə yerli paltar olduğundan, yerli əhali ilə danışa bilmək üçün dili kifayat dərəcədə bildiyimdən heç bir çatırılıq çəkmədən gəlib, paytaxta çıxdım. Havadarımın məni yanına göndərdiyi şəxsin evini tezliklə tapıb, tövsiyə məktubunu ona verdim və çox məhrəbanlıqla qəbul edildim. Adı Myunodi olan bu əyan evində mənim üçün bir otaq hazırlanmasını əmətədi və mən paytaxtda olduğum bütün müddətdə orada yaşıdım.

Gəldiyim günün sabahı ev sahibi məni bir minik arabasına oturdub, paytaxti gəzməyə apardı. Bu şəhər Londondan iki dəfə kiçikdir. Buradakı evlər çox qəribə tikilib. Bunların bir çoxu yarımxaraba halında idi. Adamlar çox əcaib bir vəziyyətdə idilər. Demək olar ki, hamısı cir-cindir içində idilər. Onlar gözlərini bərəldərək, intizamsız halda şəhərin küçələrində o tərəf-bu tərəf yürüşürdülər. Biz şəhər darvazalarından çıxb, çölə getdik. Burada ən müxtəlif alətlərlə işləyən bir çox kəndli gördüm. Lakin onların nə işlə məşğul olduqlarını heç cür başa düşə bilmədim; cüntki torpaq zahirən çox bərəkatlı idisə də, heç bir yerdə nə ot, nə də taxıldan bir əlamət görünürdü. Gördüyüm şeylərdən son dərəcə heyrətə düşüb, bunların barəsində izahat almaq üçün yoldaşımı müraciət etməyi qərara aldım. Rast gəldiyimiz adamların hamisinin üzündə bir qayğı vardı. Hamısı hara isə tələsirdi. Həm

şəhərdə, həm də çöllərdə hamı nəyləsə məşğul idi. Amma bununla bərabər, bütün bu qızığın fəaliyyətin heç bir nəticəsi görünmürdü. Əksinə, mən heç bir yerdə bu cür pis becərilmiş tarlalar, bu cür pis tikilmiş evlər və bu cür taqətdən düşmüş və dilənçi kimi cir-cindir içində olan adamlar görməmişdim.

Cənab Myunodi çox məşhur bir zat idi. O, bir neçə il Laqadu şəhərinin valisi olmuşdu. Ancaq nazirlərin fitnələri nəticəsində guya bacarıqsızlığına görə vəzifəsində konar edilmişdi. Lakin bununla bərabər, o, kralın iltifatından möhrum olmamışdı. Kral onu çox ağılli olmasa da, etibarlı və sağlam düşüncəli bir adam hesab edirdi.

Myunodi mənə çox təmkinlə və qısa-qısa cavablar verirdi. O, yalnız bunu söylədi ki, mən bu ölkə və onun əhalisi barədə düzgün bir fikrə gələ bilmərəm, cüntki hələ burada çox az qalmışam, hər xalqın isə öz adat və qaydaları var. Bu sözlərdən sonra o, səhbətin mövzusunu dəyişdi. Ancaq biz evə qayıtdığımız zaman o, məndən öz evinin xoşuma golib-gəlmədiyini, evin tikilişində bir nöqsan görüb-görmədiyimi və onun xidmətçilərinin paltarları və zahiri görkəmləri barədə röyimi soruşdu. O, belə sualları çəkinmədən verə bilərdi; cüntki onun evində hər bir şey öz səliqə və qaydası ilə olub, xeyli zərif və gözəl idi. Mən cavab verdim ki, o conabin zəkası, səhrəti və sərvəti onu həmvətənlərinin cəhalət və ya son dərəcə yoxsulluqları nəticəsində əmələ gələn bütün uyğunsuzluqlardan qoruyub. Bunun cavabında Myunodi söylədi ki, bu cür səhbətləri biz onu şəhərdən iyirmi mil qədər kənarda olan köşkündə etsək, daha yaxşı olar. O cənab sabah həmin yerə getməyi təklif etdi və mən buna böyük bir şadlıqla razılıq verdim.

Yolda Myunodi mənim diqqətimi kəndlilərin torpağı becərəkən işlətdikləri müxtəlif üsullara colb etdi. Bunlar hamısı mənim üçün naməlum və tamamilə anlaşılmaz idi; cüntki bəzi müstəsna hallardan başqa, mən tarlalarda nə bir sünbüll, nə də

ot görə bilmədim. Lakin üç saat yol getdikdən sonra mənzərə tamamilə dəyişdi. Fermerlərin gözəl evləri, dövrəsinə çəpar çəkilmiş tarlalar, üzümlükler, sıx taxıl bitmiş zəmərilər və yaşılı çəmənlər görünməyə başladı. Mən qoxdan bəri belə gözəl mənzərə görməmişdim. Həmin cənab fərəhliyimi görüüb söylədi ki, buradan onun torpaqları başlanır. Bu zaman o, dərindən köksünü ötürüb əlavə etdi ki, öz təsərrüfatını guya pis apardığı və başqalarına pis nümunə olduğu üçün həmvətənliləri ona nifrat edirlər.

Nəhayət, biz evə çatdıq. Bu, gözəl və qədim memarlıq əsərlə ilə tikilmiş möhtəşəm bir bina idi. Fəvvarələr, bağlar, xiyanətbanlar, kiçik meşələr – hər şey çox ağlılı və böyük bir səliqə ilə tikilmişdi. Mən gördüyüüm şəyələr baradə bol-bol tərif söyləməkdən çokinmədim. Ancaq həmin cənab sözlərimə əsla etinə etmədi. Axşam yeməyindən sonra biz tək qaldıqda ev sahibi məyus bir halda mənə söylədi ki, o, tez-tez öz evlərinin son modanın tələblərinə görə yenidən tikmək və öz torpaqlarını yeni üsulla becmək fikrinə düşür. Ancaq onu lovğalıqda, orijinal, hoqqabaz, cahil və yekəbaş olmaqdə təqsirləndirib, bəlkə də, Allah göstərməsin, kralın qəzəbinə düşər edəcəklərindən qorxur. Əlahəzrat kral isə onszuz da ona çox etibar etmir. O, qorxurdu ki, sarayda eşitmədiyim bəzi təfərrüat baradə mənə məlumat verərsə, mənim heyvətim xeyli azalmış olacaq. Axi orada, yuxarıda adamlar həddindən artıq yüksək düşüncələrə dəlib, yerdə olan hadisələrə əsla diqqət yetirmirlər.

Onun söylədiyi sözlərin əsl mənəsi bundan ibarət idi. Təxminən qırıq il bundan əvvəl paytaxt əhalisindən bir neçə nəfər, bəziləri iş, bəziləri isə əylənmək üçün Laputaya qalxıblarmış. Orada beş ay qaldıqdan sonra həmin hava diyarından riyaziyyatdan tamamilə səthi bir məlumatla, lakin bolluca hoqqabazlıqlar öyrənib, aşağı eniblər. Bu adamlar adada qaldıqları müddətdə bizim bütün işlərimizə qarşı dərin bir həqarət və nifrat hissi bəsləməyi öyrənib, elmin, incəsənətin,

dilin və texnikanın yeni qayda üzrə təzədən qurulması üçün layihələr tərtib etməyə başlayıblar. Bu məqsədlə onlar kraldan Laqadu şəhərində Layihəçilər Akademiyası təsis etməyə imtiyaz alıblar. Bu məsələ çox böyük müvəffaqiyət qazanıb. İndi krallığın elə bir böyük və ya kiçik şəhəri tapılmaz ki, orada belə akademiyalar olmasın. Bu akademiyalarda professorlar torpağı bacərmək və binalar tikmək üçün yeni üsullar, hər cür sənətlər üçün yeni alət və maşınlar ixtira edirlər. Onlar söyləyirlər ki, bu maşınlar və alatlərin köməyiə bir adam on adamın işini görə biləcək. Onların sözlərinə görə, ixtira etdikləri vasitələrdən istifadə yolu ilə bir həftə ərzində bu möhkəm materialdan elə saray tikmək olar ki, o, heç bir təmizə ehtiyac olmadan əbədi yaşayar. Bütün yerdəki meyvələr ilin hər bir fəslində yetişəcək və bunlar indiki meyvələrdən guya yüz qat iri olacaq. Sözün qisası, onların başçılığı sədədə qovuşdurmaq üçün yaratdıqları bütün layihələri sayımaqla qurtarmaq olmaz, ancaq təsəssüf ki, bu layihələrdən hələ heç biri başa çatdırılmayıb. Hələlik ölkə gələcək sədədə intizarı ilə xarabazaşa çevrilib, evlər uşulub dağılır, əhali acıdan ölü və cir-cindir içində¹ gəzir.

Lakin bu vəziyyət layihəçilərin coşqunuqlarını əsلا soyutmur, əksinə, ümidi və məyusluqdan eyni dərəcədə ruhlanmış olan bu adamlar öz layihələrini həyata keçirmək üçün daha da təkidlə çalışırlar.

Ancaq Myunodinin özüne golincə, o, çox da toşabbıskar bir adam deyildi və buna görə də köhnə qaydalara əməl edirdi. Babaları zamanından tikilmiş evlərdən yaşayır və heç

¹ Bu fasılda 1719, 1720 və 1721-ci illərdəki qızığın firuldaçılığla istehza edilir. O zaman Ingiltərədə bir çox akşioner şirkətləri və ticarət cəmiyyətləri meydana gəlirdi; onları taşkil edən məbir hiyləşər və firuldaççılar, təzliklə varlanmaq baradə onlarda planları sadadıl camaati tovflayırlardı. "Sabun köpüyü" adı ilə məşhur olan bu şirkətlər necə meydana gəlmİŞdilərə, eləcə də gözənləniləndən dağılırdı və çox zaman bunun noticasında həmin şirkətlərin payçıları tamamilə var-yoxdan çıxırlar. Svit "İngilis sabun köpükleri haqqında təcrübə" satirasını da bu mərvzdə yazmışdır.

bir yenilik yaratmadan hər cəhətdən onları təqlid edirdi. Zadəganlar arasında hələ bir neçə əyan da bu sayaq yaşayır, lakin onlara həqarət və pis nəzərlə baxırlar; çünki onlara cahil, elm düşmənləri və ölkənin müvəffaqiyətlərini öz rahatlıq və tənbəlliliklərinə qurban edən zərərli cəmiyyət üzvləri kimi baxırlar.

Nəticədə, həmin cənab mənə söylədi ki, mənə bundan daha ətraflı məlumat verməyəcək; çünki məni aparmaq istədiyi Böyük akademiyani nəzərdən keçirərkən, ala biləcəyim zövqdən məhrum etmək istəmir. Yalnız məndən xahiş etdi ki, bizdən üç mil qədər məsaфədə olan bir dağın atəyində görünən xarabala rəqəqt yetirim.

Bir zamanlar onun mülkünün yaxınlığında, böyük bir çayın kənarında qurulmuş gözəl bir su dəyirmanı var imiş. Bu dəyirman onun öz təsərrüfatı ilə bərabər bütün icarədarların təsərrüfatlarına da gözəl xidmət edirmiş. Təxminən yeddi il bundan əvvəl, bir layihəçilik şirkəti gəlib, bu dəyirmani sökmək və əvəzinə dağ atəyində yenisini qurmaq təklif edibmiş. Onlar dağın təpəsində uzun bir arx qazmaq istayırlarmış, burada su yiğilməli imiş. Onlar həmin arxa suyu xüsusi nəsoslarla vurmaq niyyətində imişlər. Onların fikrinə görə, dağın təpəsində külək və tamız havanın tasırılə su yerin düzgün səthilə axan çaydakı suya nisbətən daha sürətlə hərəkət edəcəkmiş. Bundan başqa, su yuxarıdan aşağı axlığı üçün qüvvəti iki dəfə artıq olacaq, buna görə də dəyirman əvvəlkindən ikiqat artıq sürətlə işləyəcəkmiş. Elə bu zamanlar onun sarayla olan münasibəti bir qədər pozulubmuş. O, sarayla münasibətini yaxşılaşdırmaq üçün dostlarının təhrikilə həmin şirkətin təklifini qəbul edibmiş. İki il ərzində yüz nəfərdən artıq adamın işləməsinə baxmayaraq, məsələ baş tutmayıbmış. Layihəçilər qaçıb gizlənmiş və bütün günahı onun boynuna qoyublarmiş. O vaxtdan bəri layihəçilər daim onu istehzaya qoyub, başqlarını da bu cür təcrübələr etməyə

təşviq edərək, onlara da bu cür müvəffəqiyyət üçün zəmanət verirlərmiş.

Bir neçə gündən sonra biz şəhərə qayıtdıq.

Həmin cənab akademiyada pis ad qazanmışdı. Ona görə də mənimlə bərabər ora getməyi münasib bilməyib, bu işi öz dostlarından birinə təpsirdi. Ev sahibi, məni layihələrlə çox maraqlanan, onlara vurğun və hər şeyə inanan bir adam kimi qələmə verdi ki, bu, həqiqətdən çox da uzaq deyildi, çünki gənclikdə mən özüm də layihə ilə maraqlanırdım.

BEŞİNCİ FƏSİL

*Müəllifin Laqado şəhərində Böyük akademiyani nəzərdən keçirməsi. Akademiyanın ətraflı təsviri.
Professorlarmışşəqul olduqları elmlər və incəsanət.*

Akademiya küçənin hər iki tərəfində tərk edilmiş və satın alınıb, onun işləri üçün uyğunlaşdırılmış bir neçə evdə yerləşmişdi.

Prezident məni gülər üzlə qəbul etdi və mən bir çox günlərimi akademiyada keçirdim. Hər otaqda bir və ya bir neçə xəyalbaz otururdu; yadında qaldığına görə, beş yüzə qədər otaq gəzdim.

Yanına getdiyim ilk alim üzünü və əllərini his basmış arıq bir adam idi. Onun paltarı, köynəyi və dörüsü də belə idi, pırtlaşıq uzun saçlarını və saqqalını alov qarsalamışdı. Bu alim səkkiz il idi ki, xiyyardan günəş şüaları almaq layihəsini hazırlayırdı. Bu şüaları o, ağızı kip bağlanan qablarla yiğmaq istəyirdi ki, yay soyuq və yağışlı olduqda bunların vasitəsilə havanı qızdırırsın. O, bu fikirdə idi ki, səkkiz ildən sonra valinin bağları üçün çox ucuz qiymətə günəş işığı vera bilər. Ancaq o, maddi imkanın çox az olduğundan şikayət edib, məndən xahiş etdi ki, ixtiraçılığını təşviq etmək üçün ona bir şey bağışlayım, cünki ilin bu fəslində xiyar çox baha idi. Ev sahibinin ehtiyat üçün cibimə qoyduğu pulların bir qədərini ona bağışladım.

Mənim ev sahibim olan cənab alımların akademiyaya gələn hər bir adamdan sədəqə diləndiklərini çox yaxşı bilirmiş.

Orada mən başqa bir alimə də rast gəldim, o, buzu şiddetlili odda qızdırmaqla, barita çevirməyə çalışırıdı. O, mənə çap etdirmək üzrə olduğu bir əsərini də göstərdi ki, bu, alovun zindanda döyüla biləcəyinə aid bir tədqiqatdan ibarət idi.

Orada ev tikmək üçün yeni üsul icad etmiş ixtiraçı bir memar da var idi. Onun fikrinə görə, ev damından tikilməyə başlanıb, özüндə qurtarmalı idi. O, ən ağıllı həşərat olan ari və hörümçayın yuva tikmə üsulunu göstərib, özünün haqlı olduğunu sübut edirdi.

Orada anadangalmə bir kor da var idi. Bir neçə kor şagird onun rəhbərliyi altında rəssamlar üçün röngləri qarışdırmaqla məşşəqul idilər. Professor onlara röngləri qoxu və toxunma hissi ilə tanımağı öyrədirdi. Ancaq təəssüf olsun ki, onlar bu vəzifəni çox da yaxşı yerinə yetirmirdilər. Professor özü də daim səhv edirdi. Bu alim yoldaşları arasında böyük hörmət qazanmışdı.

Başqa bir otaqda torpağı donuzların köməyilə şumlamaq üsulunu icad etmiş olan bir alim mənən çox ləzzət verdi. Bu üsul əkinçiləri kotan almaq, heyvan saxlamaq və əmələlərə pul vermək məsrəfindən qurtarmalı idi. Onun ixtirasi bundan ibarət idi: şumlanacaq olan bir akr torpağa bir-birindən altı düym aralı olaraq, səkkiz düym dörənlidə qoza, xurma, şabalıd və sair bu kimi meyvə və göyərti basdırırsınız ki, bunları da donuzlar çox xoşlaysıv. Sonra həmin tarlaya altı yüz və ya daha artıq donuz buraxırsınız. Bir neçə gün ərzində bu donuzlar basdırılmış meyvələri axtarış tapmaq üçün torpağı eşib, əkin üçün əverişli bir hala gətirirlər. Eyni zamanda onlar öz peyinlərlə tarlanı gübrələyirlər. Doğrudur, edilən təcrübə torpağın bu üsulla becərilməsinin çox böyük zəhmət və məxariclə başa gəldiyini, məhsulun isə az olduğunu

göstərirdi. Ancaq hamı bu fikirdə idi ki, bu ixtira bir qədər təkmilləşdirildikdən sonra çox böyük faydalara verəcək.

Mən başqa otağa girdim. Buranın divarları və tavanı başdan-başa hörmətli toru ilə örtülü idi. Ortada ixtiraçı üçün yalnız dar bir keçid qalmışdı. Mən qapıda görünər-görünməz, alım bərkdən çıçırdı ki, ehtiyatlı olum və onun hörmətli torularını yırtmayım. O, insanların qədim zamanlardan bəri yanlış bir yola düşdüklərindən şikayət edirdi. Bu vaxta qədər insanlar yalnız ipəkqurdunun ipəyindən istifadə ediblər. Halbuki, bizim ixtiyarımızda öz qabiliyyətlərinə görə bu qurdlardan xeyli üstün olan bir çox başqa həşəratlar da vardır: ipəkqurdur yalnız barama höyrür, o biri həşərat isə həm höyrür, həm də toxuyur. O, sözlərinə davam edib dedi ki, ipəyi hörmətli toru ilə əvəz etdikdə biz parçaları boyamaq üçün sərf etdiyimiz bütün məxəricdən də yaxamızı qurtarmış olarıq. Mən onunla razılaşmali oldum, cüki o, mənə hörmətliklər bəsləmək üçün onlara yedirtdiyi bir çox gözəl və rəngbərəng milçəklər göstərdi. Onun sözlərinə görə, bu milçəklərin rəngləri hörməcəyin hazırlayacağı torun rənginə keçməlidir. Alimin hər rəngdə milçəkləri olduğundan, ümidi edirdi ki, hər cür istehlakçının arzusunu yerinə yetirə biləcək. O, yalnız milçəklər üçün taxta yapışqanı və sair bu kimi maddələr tapıb, onlara yedirtməlidir ki, torun telləri daha qalın və möhkəm olsun¹.

Orada şəhər idarəsinin böyük qülliəsi üstünə günəş saatı taxmaq fikrlə məşğul olan bir astronom da var idi. Bunun üçün o, yerin bir gecə-gündüzdə və bir ildəki hərəkəti arasında nə kimi bir tənasüb olduğunu və küləyin istiqamətinin dəyişməsinin buna necə təsir etdiyini dürüst bir surətdə hesablamalı idi.

Mən bir çox başqa otaqları da gəzdim. Ancaq orada gördüm bütün qəribə şeyləri təsvir etməklə oxucunu yormaq

¹ 1910-cu ildə Bon adlı bir zirək fransız naşır etdirdiyi kitabçada hörmətli torundan corab və əlcək hazırlamaq üsulunu təklif etdi. Həç bir nəticə verməyən belə təcrübələr sonralar da edilmişdi.

istəmirəm. Yalnız "universal dahi" ləqəbi qazanmış bir alimin fəaliyyəti üzərində bir qədər duracağam. Onun sözlərinə görə, otuz ildir ki, bütün fikrini insan həyatının yaxşılaşdırılmasına həsr etməkdədir.

Onun ixtiyarında içərisi ən qəribə şeylərlə dolu olan iki böyük otaq var idi. Onun rəhbərliyi altında əlli köməkçi işləyirdi. Onlardan bəziləri havanı qatılışdırıb, bərk və möhkəm bir cism halına salıb, ondan selitra istehsal edir və sulu hissələrini süzürdü¹. Bəziləri balışlar və iyinə taxılan kiçik yastiqlar üçün mərmər döyüb ovurdu; bəziləri isə diri atın dirnaqlarını ayılib sinnmamaq üçün daş kimi möhkəm etməyə çalışırdı. Alimin özüne galinca, bu zaman o, iki böyük ixtira üzərində işləyirdi. Bunlardan biri tarlaları köpək vasitəsilə toxumlamaq layihəsindən ibarət idi. Onun fikrini görə, bütün bəhrə verən qüvvət köpəkdə imiş. O, öz fikrinin doğruluğunu mənə saysız təcrübələrlə sübut etdi; ancaq mən cəhalatimdən bunlardan heç bir şey anlaya bilmədim. Onun həll etməyə çalışdığı ikinci məsələ mürəkkəb bir yağ ixtira etməkdən ibarət idi. Bu yağın köməyilə quzuların tüklərinin artmasını dayandırmaq olardı. Bu alim ümidi edirdi ki, o, yaxın bir galəcəkdə krallıqda dəriləri çıl-çılpaq olan qoyunlar yetişdirəcək.

Küçənin o biri tərafındə olan evlərdə də akademianın başqa səbələri var idi ki, burada layihəçilər mücərrəd elmlərin tədqiqi ilə məşğul idilər.

Mənim burada rast gəldiyim ilk professor qırx şagirdi ilə birlikdə yekə bir otaqda işləyirdi. Bir-birimizlə salamlaslaşdıq və mən otağı nəzərdən keçirməyə başladım. Otağın içərisində, onun böyük bir hissəsini tutmuş olan nəhəng bir çərçivə həmin saat məni heyran etdi. Professor bunu görüb, məni başa saldı ki, o, mücərrəd həqiqətlərə həsr edilmiş xüsusi mexaniki cihazlar ixtira etmək üzərində işləyir. Ona görə bəli fikir əvvəlcə məni heyrətə sala bilər. Ancaq o, əsla şübhə

¹ Swiftin vaxtında havanın tərkibi məlum deyildi.

etmir ki, yaxın bir zamanda bütün dünya onun layihəsini yüksək qiymətləndirəcək. Hələ heç bir zaman heç kəsin bəşinə belə möhtəşəm və yüksək bir ideya gəlməyib. Elm və incəsənətin ümumi qayda üzrə öyrənilməsinin nə qədər çatin olduğunu hamı bilir. Halbuki onun ixtirası sayesində hər bir ən qabiliyyətsiz və cahil adam da azaciq vəsait və fiziki qüvvə sərf etməklə fəlsəfə, şeir, siyaset, hüquq, riyaziyyat və ilahiyyatdan kitablar yaza bilər. Bu sözləri söyləyib, o, məni çərçivənin yanına apardı. Bu çərçivənin yanlarında onun şagirdləri cərgə ilə durmuşdular. İyirmi kvadrat fut olan bu çərçivə otağı ortasında qoyulmuşdu. Onun səthi çoxlu taxta lövhəciklərdən ibarətdir, bunların hər biri bir-birindən böyük-kicik olmaqla bərabər, təxminən oyun zəri boyda idi. Bütün bunlar nazik məftillə bir-birinə bənd edilmişdi. Bu lövhəciklərə yapışdırılmış xırda kağızların üstüna Balnibarbi dilində olan bütün sözlər müxtəlif formalarda, zamanlarda və hallarda işlədilən şəkillərdə yazılmış və tamamilə intizamızın bir tərzdə düzülmüşdü. Professor öz maşının işə salmaq istədiyindən diqqətli olmayı xahiş etdi. Onun komandası üzrə şagirdlər çərçivənin kənarlarında olan dəstəklərdən yığışıb, onları sürətlə çöndərdilər. Bütün lövhəciklər çevrildi və sözlərin tərtibi tamamilə dayıdı. Professor otuz altı şagirdindən əmr etdi ki, əmələ gələn sözləri çərçivədə düzüldükləri qayda üzrə ağır-ağır oxusunlar. Üç və ya dörd söz mənali bir cümlə təşkil etdikdə bu cümlələri katib vəzifəsini ifa edən dörd şagirdə diqə edirdilər. Bu hərəkət üç və ya dörd dəfə təkrar olundu. Maşın elə qurulmuşdu ki, hər dəfə hərləndikdən sonra lövhəciklər çevrilir və yerlərini dəyişirdi. Bu sürətlə əmələ gələn sözlər də yeni bir tərtib üzrə düzüldürdülər.

Şagirdlər bu işlə gündə altı saat məşğul olurdular. Professor bu cür qırıq cümlələrlə yazılmış olan bir çox foliantları mənə göstərdi. O, bu zəngin material əsasında bütün elm və incəsənətin mükəmməl xülasəsini tərtib etmək fikrində idi.

Tamamilə aydınlaşdır ki, o, Laqado şəhərində beş yüz belə dəzgah qura bilmək üçün kifayət qədər pul yiğə bilsəydi və rəhbərləri onun əmələ gətirdiyi cümlə yığınlarını birləşdirməyə məcbur edə bilsəydi, vəzifəsi xeyli yüngülləmiş olardı. O mənə söylədi ki, bu ixtira, gənc yaşlarından bəri onun bütün fikri-ni cəlb edib. İndi onun maşınının lövhəciklərində Balnibarbi dilində olan bütün sözlər cəm edilib. Bundan başqa o, kitablarla işlədilən isim, fel və başqa sözlərin tənasübünü tamamilə dürüst olaraq hesablayıb.

Mənə öz böyük ixtirasının sərrini bildirən bu möhtərəm zata dərindən təşəkkür edib, söz verdim ki, oğur bir zaman öz vətənimə qayitmış olsam, onu bu qəribə maşının yegənə ixtiraçı kimi şöhrətləndirəcəyəm. Mən maşının şəklini çökmək üçün ondan icazə istədim. Ona söylədim ki, Avropada alımlar arasında bir-birinin ixtirasını oğurlamaq adəti varsa da, mən söz verirəm ki, bu ixtiranın şərəfinin ona aid olub qalması və heç kimin bu xüsusda ona şərık çıxmamağı üçün bütün tədbirləri görəcəyəm.

Bundan sonra biz dilşunaslıq məktəbinə getdik. Orada üç professor ana dilini təkmilləşdirmək üçün cürbəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif edilirdi ki, bütün çox-hecalı sözlər birhecal edilsin. Felləri və feli sıfotları atmaqla danışq dili sadələşdirilsin. Müəllif göstərirdi ki, yalnız isimlər həqiqətən mövcud cisimlərə uyğundur.

İkinci layihədə tələb olunurdu ki, bütün sözlər tamamilə atılsın. Layihənin müəllifinə görə, bu işin başlıca olaraq sağlamlışa və vaxta qənaat etmək üçün xeyri çıxdur. Axi tamamilə aydınlaşdır ki, söz söyləmək insanın boğazını və ciyərlərini yorur və beləliklə bizim ömrümüzü qısalıdır. Sözlər yalnız cisimlərin adlarından ibarət olduğuna görə, öz fikir və arzularımızı ifadə etmək üçün lazım gələn cisimləri yanımızda gəzdirmək xeyli əlverişlidir.

Sağlamlıq üçün çox faydalı olan bu ixtira yəqin ki, çox gəniş yayılma bilərdi. Ancaq qadınlar avam qara camaatla birləşib, alımları üşyan qaldıracaqları ilə hədələmişdilər. Onların dillərinin tamamilə azad qalmasını qati surətdə tələb ediblər. Doğrudan da qara camaat elmin barışmaz düşmənidir! Bununla bərabər, bir çox tamamilə alım və ağıllı adamlar öz fikirlərini cismilər vasitəsilə ifadə etməkdən ibarət olan bu yeni üsuldan istifadə edirlər. Onun yeganə nöqsanı bundan ibarətdir ki, bir-birilə danişanlar səhbət zamanı lazımlı olacaq müxtəlif şeyrlər dolu iri bağlamaları dallarında gəzdirməli olurlar. Ağır yükün altında bizim hamballar kimi ikiqat olmuş belə alımlar tez-tez rast gəlirdim. Bunlar küçədə bir-birini gördükdə öz kisələrini ciyinlərindən yərə qoyub açır və oradan lazımlı şeyləri çıxarıb, bu surətdə də bir-birilə səhbət edirdilər. Sonra öz şeylərini yena kisəyə yiğib, yüksü ciyinlərinə qaldırmaq üçün bir-birinə kömək edir və xudahafizlaşdırırlardılar.

Ancaq qısa və sadə səhbətlər üçün lazımlı gələn bütün şeyləri cibda və ya qoltuqda gəzdirmək mümkün idi. Ev şəraitində səhbət etdikdə isə bütün bu çətinliklər asanlıqla aradan qaldırılıb. Ancaq bu dilin tərəfdarlarının yığışdıqları otaqlar ən müxtəlif şeyrlər dolu olmalı idi.

Bu dilin ən böyük üstünlüyü onun beynəlxalq mahiyyətdə olmasına dair. Bütün mədəni xalqların mebel və ev şeyləri təxminən, bir-birinə bənzəyir. Bunun sayasında elçilər xariçi krallarla və ya nazirlərlə onların dillərini əsla bilmədikləri halda, şeylər vasitəsilə asanlıqla danışa bilirlər.

Mən həmçinin, riyaziyyat məktəbinə gedəm. Burada dərs bizim Avropada əsla tətbiq oluna bilməyəcək bir üsulla aparılır. Hər teorem sübutu ilə birlikdə nazik bir təbəqəyə yazılır. Mürəkkəb yerinə başqası dərmanı işlədir. Şagird bu həbi acqarına udur və bundan sonra üç gün ərzində cœurək və sudan başqa yeyib-içmir. Hər həzm olunduqdan sonra dərman

onun beyninə yeriir və özü ilə birlikdə teoremi də ora aparır. Ancaq bu vaxta qədər bu üsulu müvəffəqiyyəti cüzi olub. Bunun bir səbəbi budur ki, dərmanın miqdarı və ya tərtibində səhvə yol verilir; ikinci səbəbi isə uşaqların dəcəlliyyidir, çünki onlar bu həbləri xoşlamırlar. Onlar çox vaxt kənarə çəkilir və həbi tüpürüb atırlar. Bunlardan başqa dərmanın təsiri üçün zəruri olan üçgünlük pəhəriz saxlamağı bu vaxta qədər onlara qəbul etdirmək mümkün olmayıb.

ALTINCI FƏSİL

Akademiyanın təsvirinin davamı. Müəllifin bəzi təkmilləşdirmələr təklif etməsi və bunların təşəkkürlə qəbul edilməsi.

Siyasi xəyalbazlar məktəbində məni çox da mehribanlıqla qəbul etmədir. Bir də bu məktəbdə olan professor-lar mənim fikrimcə, tamamilə dəli idilər. Belə bir mənzərə issə məni həmişə kədərləndirir. Bu bədbəxtlər elə üsullar axtarırlar ki, padşahları öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların arasından seçməyə, nazirləri ümumun mənafeyin qayğısına qalmağa, yalnız cəmiyyətə böyük xidmət göstərən adamları mükafatlandırmağa məcbur etsinlər. Onlar padşahları inandırmaq istəyirdilər ki, onların həqiqi mənafeyi xalqın mənafeyi ilə birdir və mənsəbi yalnız ləyaqətli adamlara vermək lazımdır. Bu dəlilərin başlarında¹ düzgün düşünən insanlara tamamilə yad olan bir çox belə qəribə, qeyri-mümkün xəyallar əmələ gəlirdi. Mən onlara baxdıqda bir daha inandım ki, qədim hikməti söz olan: - dünyada heç bir elə axmaq fikir olmaz ki, filosoflar arasında onların tərəfdarları tapılmasın - sözü tamamilə doğrudur.

Ancaq akademianın bu şöbəsinə haqq verib, etiraf etməliyəm ki, oradakı alımların hamısı belə xəyalpərəst deyildirlər.

¹ Asanlıqla başa düşmək olar ki, burada Swiftin özünün müsbət görüşləri istehza ilə pərdələnmişdir. (Bu xüsusda söz ardına bax!)

Mən çox hazırlıcabab bir doktorla tanış oldum. Bu adam görünürlük, dövlət idarəsi mexanizmini və onun mahiyətini mükəmməl bir surətdə tədqiq etmişdi. Bu maşhur xadim hökumət adamlarının tutduqları bütün cismanı və əxlaqi xəstəliklərin dərmanını tapmaq üzərində tam bir müvəffəqiyyətlə çalışırdı. O, insan organizmi ilə dövlət quruluşu arasında tam bir bənzərlik olduğu fikrinə əsaslanaraq, iddia edirdi ki, dövlət quruluşunun əmələ gətirdiyi xəstəliklər; hakimlərin nöqsanları və idarə olunanların əxlaqsızlığı fiziki səbəblərdən əmələ gələn xəstəliklər kimi, eyni vəsitələrlə müalicə olunmalıdır. Hamiya məlumatdır ki, senatorlar və yüksək məclis üzvləri çox tez-tez çərənçilik, əsəbilik və sair pis meyllərə tutulmuş olurlar. Onlarda müxtəlif beyin və xüsusən ürək xəstəliklərinə; əsəblərin, hər iki qolun - sağ qolun əzələrinin şiddətli ağrıları qıç olub əsməsi¹, ödün bədənə yayılması, başgicəllənmə, sayıqlama, sıracə işşləri, hədsiz iştaha, yediyini həzm etməmək və bir çox başqa xəstəliklər düçər olurlar ki, bunların hamısını burada saymağa ehtiyac yoxdur. Buna görə də alim doktor təklif edirdi ki, hər dəfə senat toplantıda birinci üç iclasa bir neçə təcrübəli həkim göndərilməlidir. Müzakirələr qurtardıqdan sonra bu həkimlər bütün senatorların nəbzələrini yoxlayıb, onları müayinə etməlidirlər. Diqqətli müayinədən sonra onların hər birinin xəstəliyini təyin edib, həkimlər dördüncü gün iclas salonuna onlardan qabaq galib, iclas başlamazdan əvvəl hər bir senatora xəstəliyinin növüնə görə sakitləşdirici dərman, işlətmə, təmizləyici dərman, yeyici dərman, bağlayıcı dərman, zəiflədici dərman, başağrısı dərmanı, öd saxlayan dərman, qulaq dərmanı verilməlidirlər. Bu dərmanların təsirini yoxladıqdan sonra həkimlər gələcək iclasda bu dərmanları ya təkrar verməli, ya dəyişdirməli, ya da kəsməlidirlər.

¹ Burada rüşvətxorluğa işarə edilir.

Bu layihənin həyata keçirilməsi böyük məxaric tələb etmir və mənim acizanə fikrincə bu, qanunvericilikdə senatın iştirak etdiyi bütün ölkələrə daha çox xeyir verə bilər: yekdillik əmələ gətirər, müzakirələri qısaldaşdır, indi bağlı olan bir neçə ağızı açar və sayı xeyli artıq olan açıq ağızları yumur, cavanlıq alovunu azaldar, qocalıq sərtliyini yumşaldar, kütlələri hərəkətə gətirər, coşqunları soyudar.

Bu dərin düşüncəli alimin ikinci layihəsi bundan ibarət idi: hamı şikayətlərin ki, padşahların nədimplərinin hafızəsi çox küt və zəifdir. Buna görə həkim birinci nazirlə görüşə gedən hər adama təklif edir ki, öz işinin mahiyyətini ən qısa və aydın sözlərlə ifadə edib, xudahafızlaşşörkən, ya nazırın burnundan tutub çöksün, ya onun qarınına bir təpik vursun, ya ayağındaki döyənəyi tapdalasın, ya qulaqlarını çöksün, ya ona sancaq batırsın, ya da göyərinçəyi qədər çımdıklıñ; beləliklə, nazırın yaddasını möhkəmləndirsün. Xahiş yerinə yetirilməyinca və ya qotı rədd cavabı alınmayıncı, hər dəfə görüşə getdikdə bu əməliyyat təkrar olunmalıdır. Bir də o, təklif edir ki, hər bir senator öz rəyini söylədikdən sonra səsini tamamilə zidd təraf versin. Doktor söz verir ki, bu qaydaya əməl edildikdə səsvermənin nəticəsi həmişə cəmiyyət üçün xeyirli olar.

Partiya çəkışmələri çox kəskin bir mahiyyət alıqdə həmin həkim intizamı bərpa etmək üçün aşağıdakı gözəl vəsitəni təklif edir: hər partiyadan yüz nəfər başçını alıb, cüt-cüt elə ayırmalı lazımdır ki, hər cüt də olan adamların başları təxminən bir böyüklükdə olsun. Sonra iki cərrah eyni zamanda hər cüt də olan iki nəfərin peysərlərini müşarayıb birinin peysərini o birinin başına bitişdirməlidir. Bu əməliyyat son dərəcə diqqətli olmayı tələb edir. Ancaq professor bizi inandırıcı ki, əgər bu əməliyyat məharətlə edilmiş olsa, onlar mütləq sağalacaqlar. Mənsub olduqları partiya cəhətindən bir-birinin qəddar düşməni olan adamların başlarından alınmış beyin yarası o birinin başına bitişdikdən sonra onlar bir-birinə uyuşub sa-

ğalacaqlar. Bu zaman, üzərlərində bu əməliyyat edilmiş olan başçıların başlarında həmin mülayim uyğunluq əmələ gələr, bu da özlərini dünyani idarə etməyə yaranmış hesab edən adamlar üçün tamamilə zəruridir. Doğrudur, burada belə bir qorxu var ki, axmaq adamın beynini ağıllı adamın beyninə caladıqda biz onu da axmaq etmiş olarıq. Ancaq həkim bizi inandırıcı ki, ağıl və qabiliyyətləri cəhətindən partiya başçıları bir-birindən az seçilirlər. Belə ki, bu məsələyə əsla əhəmiyyət vermək lazımdır deyil.

Mən bir-birilə qızığın mübahisə edən iki professor gördüm. Bunnar verginin ağırlığını əhalinin həddən artıq hiss etməməyi üçün asan və rahat bir yol tapmaq üstündə mübahisə edirdilər. Birinci professor iddia edirdi ki, ən ədalətli yol ancaq naqış və düşüncəsiz olan adamlardan vergi yiğməqdan ibarətdir. Kimdən nə qədər vergi almaq lazımlı gəldiyi məsələsi isə yerli əhalidən ibarət bir komitəyə tapşırılmalıdır. Bu komita, əlbəttə, öz qonşularının nöqsanlarını qorəzsiz təyin edə bilər. İkinci professor isə buna tamamilə zidd bir fikir söyleyirdi. O, deyirdi ki, insanların özlərindən ən çox qiymətləndirdikləri mənəvi və cismani sıfətlər üçün vergi almaq lazımdır. Bu verginin miqdarı vergi verənin özü haqqında fikrinə uyğun olaraq təyin edilməlidir. Hazır cavablıq, mərdlik və ədəbliyək üçün ən yüksək vergi alınmalıdır. Ancaq səadət, ədalət, zəka və bilik üçün vergi alınmamalıdır; çünki bunları qiymətləndirmək o qədər subyektivdir ki, bu sıfətlərin öz yaxın adamında olduğunu təsdiq edər və ya bunları özündə düzgün qiymətləndirən adamlara rast gəlmək olduqca çətindir.

Başqa bir professor mənə sui-qasdların üstünü açmaq barəsində böyük bir əsər göstərdi. O, dövlət ədamlarına məsləhət görür ki, şübhəli şəxslərin nə etdiklərini, nə zaman süfrəyə oturduqlarını, hansı böyürleri üstündə yatdıqlarını öyrənib, onların adı məişətləri barədə sair buna bənzər məlumat toplasınlar.

Bütün bu mühakimələr böyük bir diqqətlə yazılmışdı və onların içərisində siyasətçilər üçün maraqlı və faydalı olan bir çox müşahidələr vardı. Ancaq bu müşahidələr mənə kifayət qədər mükəmməl görünmədi. Mən cürət edib, bu barədə fikrimi mülliəfə söylədim və əgər arzu edərsə, bəzi əlavələr etməyi təklif etdim. O, manım təklifimini böyük bir məmənnuniyyətlə qəbul etdi ki, buna yazılıclar, xüsusilə layihə tərtib edənlər arasında az rast gəlmək olar. O, əlavə etdi ki, mənim mülahizələrimi mütləq nəzərə alacaq.

Bələ olduqda, mən ona söylədim ki, səyahətlərimizin birində getmiş olduğum Tribnia və ya yerlilərin adlandırdıqları kimi Lanqden¹ krallığında əhalinin çoxu məlumat verənlərdən, şahidlərdən, çugulçularдан, ittihamçılarından, iddiaçılarından, müşahidəçilərdən, vəkillərdən və onların saysız-hesabsız əlaltı və xidmətçilərindən ibarətdir; bu adamlar da nazirlərdən və onların müavinlərindən maaş alırlar. Bu krallıqda sui-qəsdlər adəton dorin bılıklı bir siyasetçi kimi irəli çəkilmək, çürümüş hökumət orqanlarına yeni qüvvət vermək, ictimai narazılığı boğmaq və ya yayındırmaq, öz sandıqlarını müsadirə edilmiş mallarla doldurmaq, öz mənfaətlərinə uyğun olaraq, dövlətin gücündə inamı artırmaq və ya inamsızlıq törətmək istəyən adamların törətdikləri bir işdir. Onlar hər şeydən əvvəl şübhəli şoxslərdən hansını sui-qəsddə töhmətləndirmək lazımlıydı. Barədə öz aralarında sözleşirlər. Sonra bu şəxslərin məktublarını və kağızlarını ala keçirmək, özlərinin isə buxovlamaq üçün bütün vasaiti işə salırlar. Əla keçirilmiş məktub və kağızlar söz, heca və hərflərin əstarəngiz mənalarını kəşf etməkdə mahir usta olan mütəxəssislər verilir. Məsələn: onlar çox asanlıqla təyin edirlər ki, qaz sürüsü – senat; axsaq it – müddəi; sar – birinci nazir; şis – arxiyepiskop; dar ağacı – dövlət katibi; süpürgə – inqilab; siçan tələsi – dövlət xidməti;

dibsiz quyu – xəzinədarlıq; çirkab çuxuru – saray; bir axmanın papağı – nədəm; qırıq qamış – məhkəmə palatası; boş çəllək – general; irinli yara – idarə sistemi deməkdir.

Bu məlumatı verdiyim üçün professor mənə hərarətlə təşəkkür etdi və söz verdi ki, öz elmi əsərində mənim adımı hörmətlə qeyd edəcək.

Bu ölkədə mənim diqqətimi daha heç bir şey colb etmirdi. Odur ki, İngiltərəyə qayıtmaq üçün tədbirlər axtarmağa başladım.

¹ Tribnia və Lanqden – anogrammalardır (hərfərin yerlərinin dəyişdirilməsi). Burada Britaniya və England (İngiltərə) nəzərdə tutulur.

YEDDİNÇİ FƏSİL

Müəllifin Laqadonu tərk etməsi. Maldonadaya gələməsi. Limanda Laqqneqqə gedən heç bir gəminin olmaması. Müəllifin Qlabbdobdribə kiçik bir səyahəti. Bu ada hakiminin onu qonaqsevərliliklə qəbul etməsi.

Bu krallığın yerləşdiyi qitə mənim fikrimcə, Amerikanın Kaliforniyadan qərbe uzanan tədqiq olunmuş sahələrindən şərqddadir. Bu krallığın şimalında Sakit okean dağalanır. Laqadodan yüz əlli mil məsafədə gözəl Maldonada limani var. Burada yaşayanlar ondan 29° şimal en dairəsi və 140° qərb uzunluq dairəsindən şimal-qarbdə olan Laqqneqq adası ilə qızığın ticarət edirlər. Laqqneqq adası Yaponiyanın cənub-şərqində olub, təqribən yüz mil uzaqdadır. Yapon imperatoru ilə Laqqneqq kralı öz aralarında ittifaq bağlayıb və bu adalar arasında daimi əlaqə vardır. Buna görə də mən Laqqneqqə getməyi qərara aldım ki, Yaponiya vasitəsilə oradan Avropaya qaydım.

Mən Maldonadaya getmək üçün iki qatırla bir bələdçi kiraya etdim. Oradan issa gəmi ilə Laqqneqqə getməli idim. Sonra havadərim Myunodi ilə bir dost kimi vidalaşdım. O, mənə yol üçün xeyli hədiyyə verdi və yola düşdüm.

Bu səyahətim zamanı qeyd oluna biləcək heç bir macəra baş vermedi. Mən Maldonadaya çatıldıqda orada Laqqneqqə gedən bir gəmi də tapmadım. Limanda mənə söylədilər ki, adaya gəmi yalnız bir aydan sonra gedəcək. Mən gözləməli

oldum. Şəhər mehmanxanasında yerləşdim. Çox çəkmədən bəzi adamlarla tanış oldum. Adlı-sanlı bir cənab mənə söylədi ki, burada bir aya qədər qalacağımdan bəlkə beş liq cənub-qarbdə olan Qlabbdobdrib adasına kiçik bir səyahətə gedəm. O, öz dostu ilə bərabər mənə yoldaşlıq etməyi və bu səyahət üçün münasib olan kiçik bir gəmi tapmağı vəd etdi.

"Qlabbdobdrib" sözü mənim anladığımı görə, "sehrbazlar" və ya "cadugərlər adası" deməkdir. Uayt adasından üç dəfə kiçik olan bu adanın çox möhsuldar torpağı vardır. Oranı başdan-başa sehrbazlardan ibarət olan bir qəbilənin raisi idarə edir. Bu adanın əhalisi yalnız öz aralarında qız verib-alarlar. Qəbilənin içərisində ən yaşlı adam adanın hakimi və ya padşahı sayılır. Onun möhtəşəm bir sarayı var. Bu sarayın üç min akr böyüklükdə yekə bir parkı var, bunun ətrafına iyirmi fut hündürlükdə daş hasar çəkilib. Parkın gözəl çəpərlənmış xüsusi sahələri maldarlıq, əkinçilik və bağçılıq üçün ayrılib.

Hökmədarın xidmətçilərinin və onun ailə üzvlərinin qəribə bir görkəmi var. Nekromantiyalı¹ sahəsində dərin bilikləri olduğundan, hökmədar öz arzusuna görə ölüleri çağırmaq və özünə xidmət etdirmək qüdrətinə malikdir. Ancaq onun dəvət etdiyi ölüler üzərində hakimiyəti yalnız iyirmi dörd saat davam edir. Bundan başqa, o, bir şəxsi üç ayda bir dəfədən tez çağırıa bilməz.

Biz adaya gəldiyimiz zaman səhər saat on bir olardı. Yolداşlarımdan biri alahazrotin hüzurunda olmaq şərəfinə çatmaq ümidi ilə buraya gəlmış bir xaricinin hökmədar tərəfindən qəbul edilməsini xahiş etmək üçün onun yanına getdi. Hökmədar həmin saat öz razılığını verdi.

Sarayın darvazası ağzında, hər iki tərəfdə tamamilə qədim dəbdə geyinmiş silahlı keşikçilər durmuşdular. Onların zahiri görkəmində elə bir şey var idi ki, bu, mənim qəlbimə şiddətli

¹ Nekromantiya (yunan sözüdür) – gələcək haqqında xəbər tutmaq üçün ölülərin kölgəsinin çağırılması. Qədim dünyada və orta əsrlərdə bu mövhumat çox yayılmışdı.

qorxu saldı. Biz bir neçə otaqdandan keçdik. Bu otaqlarda da həmin o xidmətçilərdən iki cərgə durmuşdu. Nəhayət, görüş salonuna çatdıq. Burada biz mərasimə əmal edərək, üç dəfə ikiqat yerə ayıldıq. Bizə bir neçə əhəmiyyətsiz sual verdikdən sonra əlahəzrətin taxtının aşağı pilləsi üzündə üç kürsü təklif etdilər. Hökmədar Balnibarbi dilini biliirdi və məndən xahiş etdi ki, öz soyahətlərim barədə ona danışım. O mənim özüm sərbəst hiss etməyimi arzuladığından ətrafdakılara çıxb getmələrini əmr etdi. Onlar biz yuxudan birdən-birə aylıddıqda gördüyüümüz röya yox olduğu kimi, bir anda yox oldular. Mən heyrat və qorxudan donub qaldım. Hökmədar bunu görüb, məni inandırmağa çalışdı ki, burada mən tamamilə təhlükəsizəm. Mən bu cür mənzərələrə alışmış olan iki yoldaşının üzündə tamamilə sakitlik əlaməti görüb, bir qədər özümü gəldim və öz macəralarından bəzilərinə əlahəzrətə təsvir etdim. Ancaq tamamilə sakit ola bilmədiyimdən tez-tez yox olan xidmətçi xəyallarının durduqları yerlərə baxırdım.

Mən hökmədar ilə bir yerdə nahar etmək şərəfinə nail oldum. Süfrədə bizi yenir bir xəyallar dəstəsi xidmət edir və yemək götürirdi. Ancaq indi bunları məni sahərki kimi qorxut-murdu. Gün batana qədər sarayda qaldım. Hökmədar məni öz sarayında gecələməyə dəvət etdi. Lakin əlahəzrətdən ehitiramlı xahiş etdim ki, məni bağışlasın və söylədim ki, gecəni buradan getmək istərdim. Mən gecəni öz dostlarımıla birlikdə bu adanın paytaxtı olan şəhərdə xüsusi bir mənzildə keçirdim. Ertəsi günü sahər yenidən hökmədarın yanına gedib, ona öz hörmətimizi və onun ixtiyarında olduğumuzu izhar etdik.

Biz adada on gün qaldıq. Gündüzün çox hissəsini sarayda, hökmədarın hüzurunda keçirir, gecələr isə şəhərdəki mənzildə qalırdıq. Mən tezliklə bu xəyallar və ruhlar arasında olmağa o qədər öyrəşdim ki, artıq üçüncü gün onlardan nə qorxurdum, nə heyrat edirdim. Bəlkə də mən hələ onlardan bir az qorxurdum, ancaq maraq bu qorxuma üstün gəlirdi. Əlahəzrət bunu

görüb, mənə təklif etdi ki, keçmişdə və yaxın zamanda ölmüş adamlardan kimi görmək istədiyimi ona söyləyim. O, mənə vad etdi ki, onları çağırıb, mənə onlarla səhbat etməyə imkan verər. Əlbəttə, onlar yalnız öz həyatları zamanı baş vermiş hadisələrdən danışa bilərdilər. Hökmədar əlavə etdi ki, hər halda mən yalnız doğru sözlər eşidəcəyəm, çünki yalan o dünyada əsla faydası olmayan bir məharətdir.

Bu yüksək lütfünə görə əlahəzrət hökmədər hörmətlə təşəkkür etdim. Bu zaman bizim olduğumuz otağın pəncərəsindən parkın gözəl mənzərəsi görünürdü. Tamamilə aydınlaşdır ki, mən əvvəlcə dəbdəbəli və əzəmətli səhnələri görmək istədim. Xahiş etdim ki, mənə Büyök İsgəndər¹ Arbela müharibəsində azaçıq sonra öz qoşununun başında göstərsin. Budur, hökmədarın barmağının bir işarəsilə həmin saat İsgəndər durduguımız pəncərənin önündəki böyük meydanda zahir oldu. Hökmədar onu otağa dəvət etdi. Mən onun qədim yunan dilini çox çötinliklə başa düşə biliirdim. O da mənim söylədiklərimi yaxşı anlamırdı. İsgəndər and içib, mənə söylədi ki, o zəhərlənməyib, həddindən artıq sərənşılıqdan əmələ gəlmış isitmədən ölüb.

Sonra mən Hannibalı², Alplardan keçərkən gördüm. Hannibal mənə söylədi ki, onun düşərgəsində birçə damcı da sirkə yoxmuş.

Mən Sezari və Pompeyi³ döyüşə hazır olan qoşunları-nın başında gördüm. Sezari son zofəri vaxtında da gördüm. Sonra xahiş etdim ki, saray salonlarından birinə Roma sena-

¹ Büyök İsgəndər – Makedoniya hökmədarı (eramızdan əvvəl IV əsr), qədim dövrün görkəmlisi sərkərdəsi və dövlət xadimidir. O, Arbela yaxınlığında baş verən vuruşmalarda (eramızdan əvvəl 331-ci il) İran üzərində qotləpə qalmışdır.

² Hannibal – Karfageniya sərkərdəsidir (eramızdan əvvəl III-II əsr). Romalılarla müharibə etmişdir. Əfsanəyə görə Hannibal Alp dağlarından keçən zaman ordusunun yolunu böyük bir qaya kasmışdır; Hannibal əmr etmişdi ki, qayani yumşaltmaq üçün tonqallar qalayıb onu qızdırınsın və sonra üstüntü sırka töksünələr. Yalnız bundan sonra qayani qymaq mümkün olub.

³ Qay Yuli Sezar – (eramızdan əvvəl I əsr) – təkbaşına diktatorluq hakimiyyəti qurmuş, qədim Roma sərkərdəsi və siyasi xadimi. Qney Pompey – Sezarlə rəqabət edən Roma sərkərdəsi idi.

ti, o birində isə indiki parlament toplansın. Birincisi mənə qəhrəmanlar və yarımallahalar yığıncağı, ikincisi isə oğrular, cibgirlər, qarətkarlar və azğınlar yığıncağı kimi göründü.

Mənim xahişimlə hökmər, Sezar ilə Bruta¹ bizi yaxınlaşmalarını əmr etdi. Bruta görərkən, mən dərin bir hörmət hissi duyurdum. Onun üzünün hər bir cizgisində dərin bir xeyirxahlıq, böyük bir soyuqqanlıq və mənəvi qüvvə, vətənə coşqun möhəbbət və insanlara yaxşılıq etmək əlamətləri görünürdü. Mən böyük sevincə arxayı oldum ki, bu iki adam bir-birinə çox gözəl münasibət bəsləyir. Sezar gizlətməyib, mənə etiraf etdi ki, bütün ömründə göstərdiyi ən böyük şücaatlər hayatına qıyan adamın şərəfli əsla müqayiso edilə bilməz. Mən Brut ilə xeyli səhbət etmək şərəfinə nail oldum.

Sözəsə o, mənə söylədi ki, babası Yuni, Sokrat, Epaminond, Kiçik Katon, ser Tomas Mor² və o özü heç bir zaman bir-birlərindən ayrılmırlar. Bu elə bir sekstumviratdır³ ki, buna bəşəriyyət tarixi yedinci bir üzv əlavə etmək qüdrətinə malik deyildir.

Mən dünyani qədim tarixinin bütün dövrlərində görmək barədə sonsuz arzularımı yerinə yetirmək üçün hökmədarın çağırduğu bütün məşhur adamları saysam, oxucunu yormuş olardım. Mən hamidən artıq zalim padşahları və qəddar hakimləri məhv etmiş və azadlığı, məhkum xalqların tapdanmış haqlarını bərpa etmiş adamların üzünü görməkdən ləzzət alırdım. Ancaq məni coşdururan duyğuları oxucunu maraqlandıracaq bir surətdə ifadə etməyə qüdrətim yoxdur.

¹ Kay Yuni Brut – Roma senatının üzvü, Sezarın qatili olmusdur.

² Mark Yuni Brut – Kay Yuni Brutun atasıdır. Sokrat – böyük yunan filosofudur (eramızdan əvvəl V-VI əsr). Epaminond – yunan (fivan) sərkərdəsidir (eramızdan əvvəl V-IV əsr). Kiçik Katon – Roma dövlət xadimidir. Sezarın aqalığına qarşı mübarizə etmiş olan aristokratiya respublikalar partiyasına başlıqlı etmişdir. Tomar Mor (1480-1535) – məşhur ingilis filosofu və dövlət xadimidir. O “Utopiya” adlı kitab yazmış, burada goləcəyin ideal dövləti haqqında öz fikirlərini ifadə etmişdir.

³ Altılar ittifaqi

SƏKKİZİNCİ FƏSİL

*Qlabbəbdərbin təsvirinin davamı.
Qədim və yeni tarixin düzəlişi.*

Mən bütün bir günümü qədim zamanın ən böyük mütəffəkkiləri olan Homer və Aristotello¹ səhbətə sərf etdim. Bu məşhur zatları onların əsərlərinə şərhnamələr yanan bütün adamlarla birlikdə görmək istədim. Bu şərhnamə yananların sayı o qədər çox idi ki, onlardan bir neçə yüzü həyətdə və sarayın başqa otaqlarında gözləmlənilər. Mən ilk baxışda bu dəstənin içində iki böyük dahini seçdim. Homer Aristoteldən həm gözəl, həm də uca idi, yaşına nisbəton xeyli sax dururdu. Gözləri son dərəcə canlı və nüfuzedici idi. Aristotelin beli bükülmüşdü, o, əl ağacına söykənmişdi. Üzü ariq, saçları düz və seyrək, səsi isə batıq idi. Mən tezliklə bu qənaətə gəldim ki, bu hər iki böyük zat öz əsərlərini şərh edən adamları heç bir zaman görməmiş və onlar barədə heç bir şey eşitməmişlər. Xeyallardan biri qulağıma piçildi ki, şərhnamo yanan adamlar o dünyada məşhur mütəffəkkirlərdən daim kənar gazırlar. Onlar başa düşürlər ki, öz şərhnamələrində bu müəlliflərin dərin fikirlərini eybəcər bir surətdə təhrif etmişlər; buna görə də onlardan utanıb, yaxın düşmülər.

¹ Homer – əfsanəvi, qədim yunan şairidir; yunanların “İlliada” və “Odisseya” adlı qəhrəmanlıq poemalarını (eramızdan əvvəl IX-VIII əsr) ona isnad verirlər. Aristotel – böyük yunan filosofu və alimdir (eramızdan əvvəl IV əsr).

Mən istəyirdim ki, Aristoteli Skot və Ramusla¹ tanış edim. Ancaq həmin filosofa burların nəzəriyyələrini izah etməyə başlayanda, o, özündən çıxı və məndən soruşdu ki, görəsan, onların əsərlərinə şərhnamə yayan bütün o biri adamlar da bunlar kimi yelbeyindirlərmi?

Sonra hökmdardan xahiş etdim ki, Dekart ilə Qassendini² çağırınsın. Bnlara təklif etdim ki, öz sistemlərini Aristotelə bildirsinlər. Bu böyük filosof təbiət haqqında nəzəriyyəsində olan səhvlərini açıq surətdə boyynuna aldı; çünki bir çox hallarda onun müəhkimaları təxminlərə esaslanır. O, həmçinin, belə bir fikir söylədi ki, öz qüvvəsinə görə Epikürün³ nəzəriyyəsini yeniləşdirmiş olan Qassendi və Dekart öz firtınalar nəzəriyyəsilə sonrakı nəsillər tərəfindən eyni dərəcədə rədd ediləcəklər. O, müasir alımların belə coşqunluqla müdafiə etdikləri cazibə nəzəriyyəsinin taleyi barəsində də eyni fikri söylədi. Bu zaman, o, qeyd etdi ki, təbiət fəlsəfəsinə aid yeni sistemlər də, yeni modalar kimi nəsildən-nəslə dəyişməkdədir. Hətta öz nəzəriyyələrinin riyaziyyat vasitəsilə sübut edib, asaslandırmağa çalışan filosoflar da, uzun müddət səhrət qazanmayıb, taleyin təyin etdiyi müddətlərdə dəbdən düşürlər.

Mən beş gün müddətində qədim dönyanın bir çox başqa alımlarılə də səhbət etdim. Qədim Roma imperatorlarının çoxunu gördüm. Hökmdardan xahiş etdim ki, Qelioqabalanı⁴ aşpzərlərini çağırınsın, bizim üçün yemək hazırlasınlar; ancaq cürbəcür adviyyələr çatışmadığından, onlar öz məharətlərini layiqincə göstərə bilmədilər. Agesilayın⁵ qulu bizə sparta şorbası bişirdi. Mən ondan bir qasıq alıb, dadına baxdım, daha ikincisini uda bilmədim.

¹ Duns Skot və Pyotr Ramus – orta əsr filosoflarıdır. Aristotelin əsərlərinə şəhərə yazmışlar.

² Rene Dekart və Per Qassendii – XVII əsrin məşhur fransız filosoflarıdır.

³ Epikür – böyük yunan filosofudur (eramızdan əvvəl IV-III əsr).

⁴ Qelioqabala – Roma imperatorudur (eramızdan əvvəl III əsr).

⁵ Agesilay – yunan (Sparta) hökmdarıdır (eramızdan əvvəl III əsr).

Mənimlə bərabər adaya gəlmış o biri iki cənab işləri olduğu üçün üçgünülüyə öz evlərinə getməli oldular. Əlimdə olan bu vaxtı son iki və ya üç əsrda mənim vətənimdə və ya başqa Avropa ölkələrində səhrət qazanmış böyük adamların görüşünə sərf etdim. Mən həmisi qədim və məşhur nəsillərə hörmətkar olmuşam. Buna görə də hökmdardan xahiş etdim ki, bir-iki düjün kralı onların bir neçə nəsillik əcdadı ilə birlikdə dəvət etsin. Ancaq gözlənilməz bir surətdə və son dərəcədə bərk əzab çəkərək məyus oldum. Mən əzəmətli tacidər zatlar əvəzinə bir nəsildə iki skripkada çalan, üç hiyləgər saray xidmətçisi və bir italyan prelatı, o biri nəsildən isə bir bərbər, bir abbat və iki kardinal gördüm. Ancaq tacidər başlıra çox böyük hörmət bəslədiyimdən, bu qıçıqlayıcı məsələ üzərində çox durmuram. Qraflara, markizlərə, hersoqlara və bnlara bərabər adamlara gelinçə, onlarla çox da nəzakətlə rəftər etmədim. Etiraf edirəm ki, bizim məşhur nəsillərin zahirində olan bir çox səciyyəvi xüsusiyyətlərin haradan əmələ gəldiyini aydınlaşdırmaqdən böyük ləzzət alırdım. Mən bir nəsildə uzun çənənin haradan əmələ gəldiyini; digər bir nəsildə bir-birinin ardınca, iki əvvəl nəsildə nadirüstürlər, iki sonraki nəsildə isə axmaqlar; digər bir nəsildə başdan-başa dəlilər, bir başqasında isə bədəzatlar əmələ gəlməsinin səbəbini asanlıqla aydınlaşdırırdım. Bir çox nəsillərdə amansızlıq, yalanlılıq və qorxaqlıq, öz nökərlərinin pal-palatarlarına və karetalarının qapılarına nəqs etdikləri ailə gerbi kimi səciyyəvi bir əlamət halını alıb.

Mən yeni tarixə xüsusən böyük bir nifrat duydum. Keçən əsr müddətində kralların saraylarında böyük səhrət qazanmış adamlarla yaxşı tanış oldum. Satqın cizma-qaraçılardın qorxaqlarla - ən böyük hərbi şücaət, axmaqlara - ən ağıllı məsləhət, yalıqlaqlara - səmimiyyət, xainlərə - romalılara məxsus hünar, alılahsızlara - dindarlıq, cuğulçulara - haqpərəstlik isnad edərək, dönyanı necə aldatdıqları məni son dərəcə təaccübənləndirdi. Qüdrətli nazirlərin fitnələri sayəsində nə qədər məsum və

gözəl insanların ölümə məhkum edildiklərini və ya sürgünə göndərildiklərini öyrəndim. Nə qədər alçaq adamlar yüksək mənsəblərə qaldırılmış, onlara etimad edilmiş, hakimiyyət verilmiş, hörmət qazandırmış və başlarına maddi nemətlər yağıdırılmışdır. Mən hadisələrin və əvvəlşələrin səbəblərlə onları hərəkətə gətirən qüvvələr, bunların müvəffəqiyətinə imkan yaratmış əhəmiyyətsiz təsadüflər haqqında düzgün məlumat aldıqda, insan zəkası və sədaqəti haqqında çox pis bir rəyə gəldim. Bir general mənə etiraf etdi ki, qabiliyyəti o, yalnız öz qorxaqlığı və pis komanda etməsi sayəsində qazanıb. Onun yanında duran bir admiral isə bildirdi ki, düşmən onun qüvvələri haqqında pis məlumat aldığı üçün o, qalib gəlib. O, özü isə donanmına təslim etməyə hazırlaşmış. Üç kral mənə bildirdi ki, onlar taxtda olduqları bütün müddətdə dövlət vəzifəsinə bir dəfə də olsun ləyaqətli adam təyin etməyiblər. Əgər təsadüfən ləyaqətli bir adam yüksək vəzifəyə təyin edilibsə, bu, yalnız səhvən, yaxud da hər hansı bir nazirin xəyanəti sayasində olub. Ancaq onlar söz verirlər ki, bir də taxta çıxmış olsalar, əsla belə səhvi yol verməzərlər. Onlar böyük bir inandırıcılıqla mənə sübut edirdilər ki, taxtda yalnız əxlaqi son dərəcə pozğun olan adam qala bilər; cünki müsbət, cürətli və inadlı xasiyyəti olan adam hökuməti idarə etmək işinə yalnız əngəl törədə bilər.

Mən yüksək rütbələrin və böyük sərvətin necə qazanılması məsələsilə çox maraqlanırdım. Öz tədqiqimdə bu vaxta qədər heç olmazsa, xaricilərin xətrinə dəyməmək üçün bu məsələyə toxunmamışdım (ümid edirəm ki, bu söylədiklərimin heç birisinin zərrə qədər vətənimə aid olmadığını oxucuya söyləməyə ehtiyac yoxdur). Mənim xahişimlə maraqlandığım bir çox adam çağırıldı. Ancaq bu zaman ən səthi suallardan sonra qarışında elə bir namussuzluq mənzərəsi açıldı ki, bunu sakit xatırlaya bilmirəm. Xəyanət, təzyiq, satqınlıq, yalan və saira bu kimi zəifliklər burada işlədilən vasitələrə nisbətən, əf-

edilməyə layiq olan şeylərdir. Lakin onlardan biri etiraf etdi ki, o, özü böyüklik və sərvətin vətənə xayanat sayasında, bir başqası birini zəhərləmək sayasında, əksəriyyəti isə güñahsız bir adamı məhv etmək məqsədilə qanunları pozmaq sayasında qazanıb. (Ümid edirəm ki, oxucu bunu mənə bağışlar.) Büttün bunlar mənim kiçik bir adam ola-ola böyükərə bəslədiyim ehtiramı bir dərəcəyə qədər zəifləşdirdi.

Mən tez-tez padşahlar və vətənə böyük xidmətlər göstərmiş adamlar barədə əsərlər oxuduğum üçün onları görməyi çox istayırdım. Ancaq söylədilər ki, o dünyadan arxivlərində bu adamların adlarını tapmaq mümkün deyil. Doğrudur, siyahılarda öz vətəninin həqiqi xeyirxahları olmuş bir neçə adamın adı varsa da, tarix bunları ən qəddar, rəzil və xain adamlar kimi təsvir edib. Mən onları görmək istədim. Onlar hamısı mənim qarşımı çox pis kökdə və cir-cindir içində göldilər. Onlardan çoxu mənə söylidi ki, həyatlarını dinciləncə içində, gözdən düşmüş bir halda, bəzən isə eşafotda başa vurublar.

O dünyadan çağırılan bütün adamlar həyatda malik oldugu-ları zahiri görkəmi bütün təfərrüati ilə mühafizə etmişdilər. Onların zahiri görkəmlərini öz müasirlərimin zahiri görkəmilə müqayisə etdikdə, mən insan nəslinin son əsr içərisində cir-laşlığı haqqında son dərəcə acı və kədərli nəticəyə gəldim.

Nəhayət, köhnə qayda ilə yaşayın bir neçə ingiliskəndlisinin çağırılmasını xahiş etdim. Bu adamlar vaxtıla əxlaqlarının sadəliyi, ədalət və həqiqi azadlıq tərəfdarları olmaları, mərdlikləri və vətənə məhəbbətləri ilə şöhrət qazanmışdilar. Mən dirilərlə ölürlər müqayisə etdikdə, babaların yüksək insani sıfətlərinin nəvelər tərəfindən nə dərəcədə pozğun bir hala salındığını görüüb, bu məsaləyə laqeyd qala bilmədim. Bu miskin adamlar parlament seçkilərində öz soslərini cüzi pul sadəqələrinə satmaqla sarayda öyrənilə bilən bütün sıfətləri qazanmışdilar¹.

¹ Sviſtin vaxtında seçicilərin rəyini pul ilə satın almaq geniş yayılmışdır ki, bu da Sviſtin satırları üçün dəfələrlə mövzu olmuşdur.

DOQQUZUNCU FƏSİL

Müəllifin Maldondaya qayıtması və Laqqneqq kralığına sofr etması. Həbs olunması. Saraya çəqiriləməsi. Sarayda ona göstərilən qonaqsevərlik. Kralın öz təbaələrinə mehriban münasibəti.

Nəhayət, buradan getmək vaxtı galib çatdı. Mən Qlabb-dobdrinin əlahəzərət hökmədəri ilə birlikdə Maldonada qayıtdım. Orada bir gəmi artıq Laqqneqqə yola düşməyə hazır idi. Dostlarım o qədər mehriban idilər ki, lazm olan ərzəyi verib, məni gəmiyə qədər yola saldılar. Bir ay yol getdim. Biz siddətli firtinaya düşüb, altmış liq qədər bir sahədə əsməkdə olan passat küləkləri zolağına çatmaq üçün qərəb istiqamət almış olduq. 1708-ci il aprelin 21-də Laqqneqqin cənub-şərqi sahillərində olan Klyumeqniq çayına girdik. Bu çayın sahilində böyük bir dəniz limanı vardı. Biz şəhərdən bir liq qədər məsafədə lövbər salıb, bəladçı losman tələb etdik. Yarım saat çökmədi ki, iki losman bizim gəmiyə galib, bizi qayalar, iri daşlarla dolu olan qorxulu bir keçiddən keçirərək, hər tərəfi örtülü olan bir limana gətirdi. Burada gəmilər şəhər bürclərindən bir kabelət məsafədə lövbər salıb, arxayıñ dura bilərdi.

Bizim dənizçilərdən kim isə, bəlkə də, pis bir niyyətlə, gəmidi məşhur bir xarici səyyah olduğunu losmanlara söylədi. Losmanlar bunu gömrük məmuruna xəbər verdilər, o da sahil çıxdığım zaman məni çox diqqətlə yoxladı. Gömrük məməru

mənimlə Balnibarbi dilində danışındı. Bu ölkələr arasında qızgın ticarət olduğundan, bu dil burada xüsusən dənizçilər və gömrük xidmətçiləri arasında geniş yayılmışdı. Mən öz macəralarından bəzisini müxtəsər nəql edib, sözlərimə mümkün qədər həqiqi və rabitəli bir ahəng verməyə çalışdım. Ancaq öz milliyyətimi gizlətməyi lazımlı biliyim, özümü hollandiyalı kimi qələmə verdim. Mən Yaponiyaya getmək niyyətində idim. Ora isə məlum olduğu kimi, bütün avropalılardan yalnız hollandiyalıları buraxırlar¹. Ona görə də mən gömrük məmuruna söylədim ki, Balnibarbi sahillərində gəmimiz firtinaya düşüb batlığından, məni Laputaya və ya Uçan adaya qaldırmışdır (gömrükxana məməru bu barədə çox tez-tez eşitmışdı), indi Yaponiyaya getməyə çalışıram, oradan isə öz vətənimə qayıtməq ümidiñdəyəm. Məmər mənə cavab verdi ki, saraydan binaguzarlıq alıncaya qədər məni nəzarət altında saxlamalıdır. Bu barədə saraya yazacağını vəd edərək, inandırdı ki, cavabın gəlməsi iki həftədən çox çəkməz. Mənə rahat bir bina verdilər, ancaq qapının ağızında keşikçi qoyulmuşdu. Amma mən böyük bir bağçanın içərisində azad surətdə gəzə bilərdim. Mənim yemək-içmək xərcim kralın hesabına idi və özümə də xeyli yaxşı roftar edirdilər. Hər gün görüşümə xeyli adam gəlirdi; çünki çox uzaq ölkələrdən bir səyyahın gəlməsi xəbəri tezliklə bütün şohərə yayılmışdı.

Bu gələn adamlarla dənizə bilmək üçün mənimlə gəmidə gəlmış cavan bir oğlanı tərcüməçi kimi öz yanımı çağırmışdım. O, əslində laqqneqqli idi, bir neçə il Maldonadada yaşadığı üçün hər iki dili mükəmməl bilirdi. Lakin mənim yanımı gələn adamlarla etdiyim səhbətlər maraqlı deyildi. Mən yalnız onların suallarına cavab verirdim.

Mənim haqqımda yazılın məlumatın cavabı vaxtında gəldi. Bu əmirlənmədə göstərilirdi ki, məni on nəfərdən ibarət

¹ 1637-ci ildə xristianların işyanı yatırıldıqdan sonra hollandiyalılardan başqa avropalıların heç biri Yaponiyaya buraxılmırıldı.

bir keşikçi dəstəsilə birlikdə Traldreqdaba və ya Trildroqdrıbə göndərsinlər (yadimdə qaldığına görə bu şəhərin iki adı vardı). Məni yalnız cavan tərcüməçi müşayiət edirdi. Onu yanımda qulluq etməyə razi salmışdım. Mənim hörmətlə etdiyim xahişimə görə, bizim hərəmizə bir qatr vermişdilər. Mənim tezliklə galəcəyimi xəbərə vermək üçün qabaqcə bir çapar göndərilmişdi ki, kral məni öz taxtının ayağı altındakı tozu yalamaq şərfinə nail edəcəyi günü və saatı lütfən təyin etsin. Buradakı sarayın ədəb-ərkan qaydası belədir və təcrübədə qane oldum ki, bu, mənasız bir cümlə deyil. Doğrudan da mon ora çatıldıqdan iki gün sonra padşahla görüşməyə icazə alındıqda, əmr etdiyər ki, qarın üstə taxta sari sürüñüb, yeri yalayım¹. Ancaq mən xarici olduğum üçün xüsusi bir hörmət göstərib, döşəməni elo təmiz süpürməsdür ki, orada azacıq toz qalmışdı. Bu, böyük bir iltifat sayılırdı. Buna yalnız on yüksək rütbəli oyanlar nail olurdular. Ancaq padşah ilə görüşməyə icazə alan şəxsin sarayda düşmənleri çox olduqda, bəzən döşəməyə qəsdən toz səpirlər. Bir dəfə mən böyük rütbəli bir oyan gördüm; onun ağızı tozla o qədər dolmuşdu ki, nəhayət, sürüñə-sürüñə taxtin ayağına çatlığı zaman birçə kolma də danışa bilmədi. Bu tozu udmaq lazıim gəldi; çünkü əlahəzrotin hüzurunda tüpürmək və ya ağızını silmək ən ağır bir cinayət sayılır.

Burada başqa bir adət də var ki, bunu əsla bəyənə bilmədim. Kral oyanlardan birini yüngül və lütfkar bir cəzaya məhkum etdiyər, onun əmrlə döşəməyə qəhvəyi rəngdə zəhərli bir toz səpirlər. Məhkum edilmiş şəxs bu tozu yalayıb, iyirmi dörd saatdan sonra ölü.

Ancaq bu padşahın böyük lütfkarlığını və öz təbəələrinə olan qayğısını ayrıca qeyd etmək lazımdır (bu cəhətdən Av-

ropa padşahları ondan çox şey öyrənməlidirlər). Hər dəfə belə bir edamdan sonra qəti surətdə əmr edilir ki, görüş sonun döşəməsi tərtəmiz yuyulsun. Bu əmr lazımı diqqətlə yerinə yetirilmədiyər, xidmətçilər padşahın qəzəbinə düzər olmaq təhlükəsi qarşısında qalırlar. Mən özüm eştidim ki, bir dəfə xidmətçilərdən biri öz növbəsi zamanı edamdan sonra döşəmənin təmizlənməsinə qəsdən layiqincə diqqət yetirmədiyindən, əlahəzrət kral onun qamçı ilə döyülməsini əmr etmişdi. Xidmətçinin bu səliqəsizliyi nəticəsində göləcək üçün böyük ümidi verən cavan bir oyan zəhərlənib olmuşdu. Halbuki, o zaman kralın əsla onu həyatdan məhrum etmək niyyəti yox imiş. Ancaq ürəyi yumşaq olan padşah o qədər lütfkarlıq göstərmədi ki, padşah tərəfindən xüsusi əmr verilməyince, xidmətçinin bir də belə etməyəcəyi barədə söz verilməsə kifayətənib, onu kötkə cəzasından azad etmişdi.

Öz rəvayətimizə qayıdaq. Mən sürüñə-sürüñə taxta dörd yard yaxınlaşdıqda, yavaşça diz üstü çöküb, alnımı yeddi dəfə yerə döydüm və əvvəldən mənə öyrədilmiş olan bu sözləri söylədim: “İkplinq qloffzsrob skvutseromn bliop mlyasnalt zvin tnod bokefsliofed qerdleb ast!” Bu təbrik sözləri kralın hüzuruna buraxılan bütün şəxslər üçün ölkənin qanunu ilə müəyyən edilib. Bu sözləri belə tərcümə etmək olar: “Görüm ki, əlahəzrət, səmavi vücudunuz günəşdən on bir ay yarımda artıq ömür eləsin!” Kral bu təbrikimi dinləyib, mənə bir neçə sual verdi. Mən bunları başa düşə bilmədim. Ancaq mənə əvvəlcədən öyrətdikləri bu sözlərlə ona cavab verdim: “Flyuft drinyalerik duoldam prastredimirpuş”. Bu sözlərin mənası belədir: “Mənim dilim dostumunun ağızındadır”. Bu sözlərlə mən “tərcüməcimə müraciət etmənizi xahiş edirəm” demək istəyirdim. Mən bunları söylədikdən sonra həmin cavan oğlanı içəri gətirdilər. Onun köməyiələ əlahəzrotin məndən soruşmaq lütfündə olduğu bütün suallara cavab verdim. Mən Bal-

¹ Swift bu epizodla kralın və onun istədiyi adamların qarşısında yaltaqlıq, işinə yaramaq və sadə etmək hallarına istehza edir; belə hallar I Georgun və başqa Avropanın hökmətlərinin saraylarında çox yayılmışdır.

nibarbi dilində danışrdım, tərcüməçi mənim söylədiklərimi Laqqneqq dilinə çevirirdi.

Kralın məndən çox xoşu gəlmışdı. O, öz blifflarkubuna, yəni öz eşikağasına əmr verdi ki, mənimlə tərcüməcim üçün sarayda bina ayırib, yemək-içməyimizin qeydində qalsın. Bundañ əlavə, əlahəzrət özü mənə xırda xərclər üçün qızılı dolu bir kisə verdi.

Bu ölkədə üç ay qaldım. Kral mənə yüksək iłtifatlar etdi. O, mənə olduqca xoşa golən təkliflər edib, dila tutdu ki, həmişəlik burada qalın. Ancaq mən hayatımın son günlərini öz arvadımın və uşaqlarımın yanında keçirməyi daha düzgün və münasib hesab etdim.

ONUNCU FƏSİL

Laqqneqqilərin tarifi. Struldbruqların ətraftı təsviri. Müəllifin bəzi görkəmli adamlarla struldbruq barada səhbəti.

Laqqneqqilər xoşrəftar və alicənab bir xalqdır. Bütün əşər qalqları kimi bunlar da bir qədər lovğadırlar, ancaq hər halda xaricilərlə, xüsusən sarayın xoşuna golən şoxslorla çox mehribancasına rəftar edirlər. Mən ən yüksək təbəqədən xeyli adamla tanış oldum və tərcüməçi vasitəsilə onlarla xoş səhbətlər etdim.

Bir dəfə kübarlar məclisində idim. Səhbət arasında kim isə təsadüfən məndən struldbruqları və ya ölməzləri görüb-görmədiyimi soruşdu. Bu suala mənfi cavab verib, xahiş etdim ki, bu qəribə sözün nə demək olduğunu mənə izah etsinlər.

Həmsəhbətim indiyə kimi bu qəribə məxluqlar barədə heç bir şey eşıtmadiyimə çox təccüb etdi və həmin saat onlar barədə danışmağa başladı. Bu qəribə əhvalatın başlıca mahiyəti bundan ibarətdir. Laqqneqqililər arasında çox az-az hallarda olsa da, hərdən elə uşaq doğulur ki, bunun alnında, düz sol qışının üstündə qırımlı bir ləkə olur. Bu ləkə uşağın heç bir zaman ölməyəcəyini göstərən əlamətdir. Bu ləkə əvvəlcə üç penslik gümüş pul boyda olur, ancaq tədricon böyüyüb öz rəngini dəyişir. Uşaq on iki yaşına çatdıqda, bu ləkə yaşillanır və iyirmi beş yaşına qədər bu halda qalır. Sonra rəngi

dəyişib, tünd göy olur. Struldbruqlar qırx beş yaşa çatdıqda, bu ləkə kömür kimi qaralıq və bir ingilis şillinqi boyda olub, həmişəlik bu cür qalır. Belə ləkəli uşaqlar çox az-az doğulduğularından, bütün krallıqda hər iki cinsdən struldbruqların sayı min yüz nəfərdən artıq olmaz. Bunlardan təxminən əlli nəfəri paytaxtda yaşayır və bunların arasında təxminən üç il bundan əvvəl doğulmuş bir qız var. Struldbruq hər bir ailədə doğula bilər. Belə uşaqların doğulması bir təsadüfdür. Struldbruqların uşaqları da bütün insanlar kimi müyyəyen müddət ömr edib, sonra ölürlər.

Açıqca etiraf etməliyəm ki, bu əhvalat məni təsvir edilməz dərəcədə sevindirdi. Bunlar nə xoşbaxt bir millətdirlər. Burada doğulan hər bir uşaq ölməzlik xoşbəxtliyinə nail ola bilər. Öz xeyirxah babalarının canlı nümunələrinin görə bilən bir xalq nə qədər xoşbəxtidir. Bu xalq üçün nə qədər böyük bir nemətdir ki, onların nəhayətsiz, nəsillər boyunca qazanılmış zəkaya malik tərbiyəçiləri var. Lakin nəcib struldbruqlar özlori yüz qat daha xoşbaxtdırlar. Təbiət onları hər bir insanın başına gələn müdhiş aqibətdən azad edib. Onlar iztirablı ölüm qorxusunun nə olduğunu bilmirlər. Bu qorxu onların fikirlərini daim məşğul etmir və onlar heç bir əngəl bilmədən, azad surətdə inkişaf edirlər.

Mən sarayda bu şərəfli ölməzlərdən bir nəfərinə də rast gəlmədiyim üçün heyvətimi bildirdim. Alında qara ləkə o qədər gözə çarpan bir əlamətdir ki, belə bir adam görmüş ol-sayıdım, dərhal diqqətimi cəlb edərdi. Ancaq eyni zamanda buna da inanmaq olmazdı ki, ən ağıllı padşahlardan biri sayılan əlahozrot öz ətrafına belə alım və təcrübəli məsləhatçılar yığmasın. Amma ola bilər ki, bu mütfakkirlərin xeyirxahlığı həddindən artıq sərtdir və sarayda hakim olan əxlaq pozğunluğuna o qədər də uyğun gəlmir. Axi biz təcrübədən bilirik ki, cavanlər böyük bir tərslik və yüngüllüklə böyüklərin ağıllı məsləhatlərinə qulaq asmaq istəmirlər. Ancaq əlahəzərət kral

mənim sərbəst surətdə onun yanına gəlib-getməyimə icazə vermişdi və mən ilk fürsətdən istifadə edərək, bu barədə öz fikrimi ətraflı surətdə ona söyləyəcəyəm.

Hər halda, əgər struldbruqlar məni öz aralarına qəbul etmək lütfündə olsalar, əlahəzərətin mehribanlıqla etdiyi təklifi qəbul edib, həmişəlik onun ölkəsində qalmağa və bütün ömrümü bu yüksək məxlüqlərlə səhbətdə keçirməyə razı olaram.

Mən bu sözləri coşqun bir surətdə söyləyərkən (bizim səhbətimiz yaxşı bildiyim Balnibarbi dilində gedirdi), müsahibim gülümsəyə-gülümsəyə mənə baxırdı. Onun bu gülümsəməsindən sadədir bir adama rəhmi gəldiyi hiss olundu. Sözlərimi qurtardıqda o, mehribanlıqla söylədi ki, məni öz ölkəsində saxlamağa çox məmənun olar və xahiş etdi ki, sözlərimi orada olanlara tərcümə etməyə razılıq verim. Mən cavab verdim ki, bunun üçün ona çox minnətdər olaram. Onun sözləri hamının diqqətini cəlb etdi, sonra qızığın bir danışq başlandı. Təəssüf ki, mən yerli dili bilmirdim. Üzlərinin ifadəsindən də mənim sözlərimin onlara necə təsir etdiyini başa düşmürdüm. Nəhayət, müsahibim yenidən mənə müraciət etdi. O dedi ki, mənim və onun dostları ölməzliyin böyük bir xoşbəxtlik və üstünlük olduğu barədəki ince müləhizələrimə heyran olublar. Ancaq bilmək istəyirlər ki, əgər taleyin iradəsilə mən özüm struldbruq doğulmuş olsaydım, nə edərdim?

Mən cavab verdim ki, onların marağını tömin etmək çox asandır. Mən ölməzlik barədə tez-tez xəyallara dalaraq, həmişəlik yaşayacağımı yəqin bilsəm, özümü necə idarə edəcəyim haqqında çox düşünmüşəm.

Bələklə, ölməzliyə nail olduğunu yəqin etsəydim, hər şeydən əvvəl varlanmağa çalışardım. Bir dərəcəyə qədər qonaqt edib, az xərcləsəydim, iki yüz il sonra bütün krallıqda birinci varlı adam olacağıma möhkəm inana bilərdim. Eyni zamanda lap cavan yaşlarınıdan elm və incəsənəti öyrənməyə

başlar və nəhayət, alimliyim ilə hamını kölgədə qoyardım. Nəhayət, bütün baş verən görkəmli ictimai hadisələrin müfəssəl tarixini yazardım. Adətlərdə, dildə, geyimdə, yeməkdə və əyləncələrdə baş verən bütün dəyişiklikləri səliqə ilə öz dəftərimə yazardım. Öz bilik və müşahidələrim sayəsində tədricən həqiqi bir alim və öz xalqım üçün bütün biliklərin qaynağı olardım.

Altmış yaşından sonra mən evlənmək xəyalından el çəkdirdim. Qonaətkar olmaqla bərabər, əliaq və qonaqsevar bir adam olardım. Ümid verən bütün gəncləri ətrafımı toplayıb, öz təcrübəmə, müşahidələrimə və xatirələrimə əsaslanaraq, ictimai və şəxsi həyatda xeyirxahiğin nə qədər faydalı bir şey olduğunu onlara inandırardım.

Lakin mənim ən yaxşı, daimi dostlarım və həmsöhbətlərim də ölməzəldən ibarət olardı. Onların arasında özüm üçün ən yaşı qocalardan tutub, öz yaşlılarındanmadək on iki dost seçərdim. Əgor onların içərisində ehtiyacı olan tapılardisa, öz mülkü-mün ətrafında onlara rahat ev verirdim. Mənim süfrəmə həmişə dostlarım olan struldbruqlar və seçilmiş ölməzərlər yiğışardılar. Zaman keçdiğcə, öz dostlarının ölümüne alışar və onların nəsillərinə sevə-sevə baxardım. Biz keçən payızda solmuş çıçaklıların əsla həsrətini çəkmədən, bağçamızda açılan mixək və zanbaq çıçaklırinə bu sayaq baxıb, ləzzət alardıq.

Bizim səhbətlərimiz nə qədər mənali və maraqlı olardı. Biz struldbruqlar bir-birimizə uzun əslər boyu topladığımız xatirələr və müşahidələrimizdən danişardıq. Biz insanlar arasında artmaqda olan nöqsanlarla mübarizə üçün tədbirlər görordik. Özümüz nümunə göstərməklə, bəşəriyyətin getdikcə pozulub xarab olmasına yol vermozdık.

Hələ bundan başqa dövlət və imperatorluqlarda əmələgələn böyük çevrilişləri, cəmiyyətin yuxarı təbəqələrindən tutmuş aşağı təbəqələrinə qədər, bütün təbəqələrdə baş verən dərin dəyişikləri görmək ləzzətini də bura əlavə edin. Sizin gözünü-

zün qabağında qədim şəhərlər xarabazara, adsız-sansız kiçik kəndlər isə izdihamlı paytaxtlara çevirilir. Siz göllərin suyu bol olan çaylara çevrildiyini, okeanın tədricon bir sahildən çökilib, o biri sahili basdığını öz gözlerinizlə görürsünüz. Siz dünən əsla məlum olmayan ölkələrin xəritələrə daxil edildiyinin şahidi olursunuz. Siz ən mədəni xalqların vohşılışdiyini, vohşi xalqların isə tədricən mədəniyyətin yüksək pilləsinə qalxdığını müşahidə edirsınız. Siz yəqin ki, bir çox böyük ixtilaların perpetuum mobile¹-nin, bütün xəstəliklərin dərmanının və ya ömrü uzatmaq dərmanının keşf edildiyini görürsünüz.

Mən ölməzliyin insana bəxş edə biləcəyi səadət və ləzzətləri təsvir edərkən, çox gözəl sözələr təpib söyləyirdim. Sözlərimi qurtardıqdan və nitqimin məzmunu orada olanlara tərcümə edildikdə, laqqeqqlilər arabir istehza ilə mənə sari baxaraq, öz aralarında qızığınlıqla səhəb etməyə başladılar.

Nəhayət, aramızda tərcüməçi rolunu oynayan cənab söylədi:

- Hamı ondan xahiş edir, məni başa salsın ki, görüşlərim tamamilə yanlışdır.

Mənim səhvimin səbəbləri qismən, ümumiyyətlə, bütün başarı nəslinə aid olan axmaqlıdan, qismən isə struldbruq nəslinin yalnız bu ölkəyə aid olmasından irəli gəldirdi. Bu cür qəribə məxluqlara nə Balnibarbidə, nə də Yaponiyada rast gəlmək olardı. Bu, tərcüməciyə yaxşı məlum idi; çünkü o, Yaponiyada əlahəzərət kralın elçisi vəzifəsini ifa etmək şorəfinə nail olmuşdu və onun struldbruqlar barədəki səhbətlərinə əsla inanmaq istəməmişdilər. Elə özümüz də ölməzərlər barəsindəki ilk sözü eşidərkən, heyrətə düşməyim bu cür insanların varlığının mənim üçün nə qədər inanılmaz bir şey olduğunu göstərirdi.

¹Əbədi hərəkət. Hərəkət üçün hər hansı bir kənar mənbədən qıvvə almadan, daim və dayanmadan iş gərə bilən əbədi mühərrik – maşın hazırlamaq üçün çox illər boyunca çalışmışlar, lakin bu işdən heç bir nəticə çıxmamışdı.

Həmin adam adları çökilən krallıqlarda olarkən, yerlilərlə xelyi söhbət edib görmüşdü ki, uzun ömür etmək arzusu bütün insanların ən böyük ümumi bir arzusudur. Bir ayağı qəbirdə olan hər bir insan o biri ayağını yerdə mümkün qədər möhkəmləndirməyə çalışır. Tamamilə taqətdən düşmüş qocalar da ömürlərinin hər günü üçün əsir və ölüma ən böyük bir fəlakət kimi baxırlar. Yalnız burada, Laqqneqq adasında həyata belə bir coşqun həvəs yoxdur; çünki onların gözü qabağında uzun ömrün nümunəsi olan struldbruqlar var.

Ölməzlər üçün mənim təsəvvür etdiyim həyat əsla mümkün deyildir. Belə bir həyat daim cavan, sağlam və qüvvətli olmağı, tələb edir. Ancaq arzuları sonsuz olan heç bir insan da belə bir həyata malik olmaq ümidiñə düşə bilməz. Deməli, burada iş əsla əbədi gənc qalmaq və onun nemətlərindən istifadə etməkdən ibarət olmayıb, qocalıqla əlaqədar olan bütün iztirablırlar dolu, sonsuz bir həyati necə keçirmək məsələsindədir. Əlbəttə, belə ağır şərtlər altında ölməzliyi arzulanınlar o qədər də çox olmaz. Lakin müsahibim əlavə etdi ki, Balnibarbi və Yaponiyada, hətta qocalığın bütün iztirablarını çəkən qocalar da ölümü özlərindən uzaqlaşdırmağa çalışırlar. O, belə bir həlin mənən öz vətənimdə və səyahətlərim zamanı gördüğüm ölkələrdə olub-olmadığını soruşdu.

Bu müqəddimədən sonra o, öz aralarında yaşayan struldbruqların həyatını mənə ətraflı surətdə təsvir etdi. O söylədi ki, onlar otuz yaşına qədər adı insanlardan əsla fərqlənmirlər. Sonra isə yavaş-yavaş qaraqabaq və qaradınmaz olurlar.

Onlar burada insan ömrünün son həddi hesab olunan səksən yaşına çatdıqda, adı insanlar kimi taqətdən düşmüş qocalarən çevrilirlər. Ancaq, ümumiyyətlə, qocalığa məxsus olan bütün əziyyət və zəifliklərdən başqa, onların daha böyük bir dərdi olur ki, bu da belə miskin bir həyati əbədi sürmək məcburiyyətini dərk etmələrindən ibarətdir.

Struldbruqlar yalnız tərs, deyingən, xəsis, qaraqabaq, şöhrətpərəstlik və naqqal olmaqla qalmayıb, həm də dostluq və məhəbbət duygularından məhrumdurlar. İnsanın öz aqrəbasına olan təbii bağlılıq duygusu onlarda nəvələrdən o yana keçmir. Paxilliş və arzularının yerinə yetməməyindən əmələ gələn iztirab onlara daim azab verir. Onlar hər şeydən əvvəl gənclərin dəcəlliklərinə və qocaların ölümüna həsrət çəkirlər. Onlar gənclərin şadlığına baxarkən, böyük bir kədərlə başa düşürlər ki, onlar üçün həyatdan zövq almaq tamamilə qeyri-mükündür. Qocaların dəfn edildiyini gördükdə deyinir və şikayətlənlər ki, başqları kimi sakit bir guşəyə basdırılıb, dincəlmək ümidi onlar üçün yoxdur. O bədbəxtlərin arasında huşunu itirib, körpə vəziyyətinə düşənlər xoşbəxt sayılırlar. Onlara qarşı hamı mərhəmət və şəfqət hissi duyar: çünki onlar başqa ölməzlərə aid olan bir çox nöqsan və kasırlardan məhrumdurlar.

Bir struldbruq özü kimi ölməzliyə məhkum bir qadınla evləndikdə, onlardan kiçik olanı səksən yaşına çatanda bu evlilik pozulur.

Struldbruqların yaşı səksənə çatar-çatmaz, onlar vətəndaşlıq baxımından olmuş hesab edilirlər. Onların əmlakı həmin saat varislərinə çatır. Bu əmlakdan yalnız bir məbləğ onların güzərəni üçün ayrılır. Kasıblar isə comiyyətin hesabına saxlanılırlar. Struldbruqlar bu yaşa çatdıqda, heç bir vəzifə sahibi olmağa layiq görülmürlər. Onlar nə torpaq ala bilər, nə də icarə edə bilər. Onlara məhkəmədə şahidlik etməyə də icazə verilmir.

Doxsan yaşında struldbruqların dişləri və saçları tökürlər. Bu yaşda onlar yediklärlə xörəyin dadını bilmir və qabaqlarına nə golırsa, ağız ləzzəti bilmədən, iştahasız yeyib-içirlər. Qocalığ iztirabları nə artmadan, nə də azalmadan onları incitməkdə davam edir. Get-gedə yaddaşlarını itirirlər. Söhbət zamanı on adı şeylərin, ən yaxın dost və əqrəbalarının adlarını yaddan

çixarırlar. Oxumaqdan da ləzzət ala bilmirlər. Cümənlərin axırına çatmamış, əvvəlini yaddan çıxarırlar. Beləliklə, özləri üçün mümkün olan bu yegana əyləncədən də məhrum olurlar.

Bu ölkənin dili tədricən dayışır. Bir əsrərə doğulmuş olan struldbruqlar sonrakı əsrərə doğulmuş adamların dilini çətinliklə başa düşürərlər. Onlar iki yüz il yaşadıqdan sonra böyük bir çətinliklə yalnız bir neçə ən sadə cümlə söyleyə bilirlər. Bu vaxtdan sonra onlar özlərini öz vətənlərində xaricilər kimi hiss etmək məcburiyyətində qalırlar.

Söhbət etdiyim adamdan struldbruqların təsvirinə aid eşitdiyim şeylər bundan ibarətdir. Sonralar öz gözümle müxtəlif yaşlıarda olan beşaltı struldbruq gördüm. Onlardan ən cavının yaşı iki yüzə yaxın idi. Onları mənim yanına gətirmiş olan dostlar onları başa salmağa çalışırdılar ki, mən böyük səyyaham və bütün dünyani görmüşüm. Ancaq bu sözlər struldbruqlara əsla təsir etmədi. Onlar gördüklerim və başıma gələnlər barədə mənə bircə sual da vermadılar. Yalnız bircə şeylə maraqlanırdılar. Mən onlara Slomekudask, yəni yadiğar olmaq üçün bir hədiyyə verəcəyəm, ya yox. Bu, sədəqə istəmək üçün bir növ ədəbli üsul idi. Onlara diləngilik qəti surətdə qadağan edilmişdi. Ancaq etiraf etmək lazımdır ki, onlara verilən pay çox azdır və onlar hər vasitə ilə qanundan kənara çıxmaga çalışırlar.

Camaatin struldbruqlardan zəhləsi gedir və onlara həqarətlə baxırlar. Onlardan hər birinin anadan doğulması pis bir əlamət sayılır və anadan olduqları gün səliqə ilə xüsusi bir kitaba qeyd olunur, belə ki, hər bir struldbruqun yaşıni dövlət arxivlərindən soruşub öyrənmək olar. Lakin arxivlərdəki ya-zılar min ildən çox olmur. Bundan başqa, bir çox kitablar zaman keçdikcə çürüyüb, tələf olub və xalq üsyənləri zamanı itib-batıb.

Struldbruqların yaşıni təyin etmək üçün ən yaxşı üsul hansı kralın və məşhur adamların yadlarında qaldığını soruşturmaqdır.

Struldbruqların yadlarında yalnız onlar səksən yaşa çatmaz- dan əvvəl taxta çıxmış kralların adları qalır. Sonra salnamələri yoxlayaraq, struldbruqun yaşıni təxminini surətdə təyin etmək çox çətin deyil.

Mən ömründə bunlar qədər iyrənc insanlar görməmişəm. Qadınlar kişilərdən daha da iyrəncidirlər. Hədsiz qocalığa məxsus olan adı kifirlikdən başqa, onlar il keçdikcə, bir kölgə şəklini alırlar. Onları görərkən, insanın duyduğu dəhşəti təsvir etmək əsla mümkün deyil.

Oxucu asanlıqla inanır ki, struldbruqlarla yaxından tanış olduğunu sonra mənim olməzliyə olan coşqun həvəsim xeyli zəiflədi.

İndi mən bir az əvvəl xəyalında canlandırdığım cazibəli mənzərələrdən utanırdım. Düşünürdüm ki, struldbruq kimi olmaqdansa, ən dəhşətli edamı üstün tutardım.

Kral dostlarımı etdiyim səhəbəti eşidib, şən-şən güldü. O, mənə təklif etdi ki, öz həmvətənlərimi ölüm qorxusundan müalicə etmək üçün struldbruqlardan bir-ikisini özümlə aparım. Əgər krallığın əsas qanunu struldbruqlara vətənlərini tərk etməyi qadağan etməsəydi, mən onları aparmaq xərcini və zəhmətini həvəslə öz öhdəmə götürərdim.

Etiraf etmək lazımdır ki, struldbruqlar haqqındaki yeri qanunlar çox ağıllı qurulub. Əgər bu qanunlar olmasaydı, struldbruqlar qocalara xas olan ac gözlükla bütün ölkəni tədricən özlərinə mal edib, bütün mülki hakimiyəti əllərinə alardılar. Onlar hökuməti idarə etməyə əsla qabil olmadıqlarından, bu hal yəqin ki, bütün ölkənin fəlakətinə səbəb olardı.

ON BİRİNCİ FƏSİL

Müəllifin Laqqneqqi tərk edib, Yaponiyaya getməsi.
Buradan bir Hollanda gəmisində Amsterdama,
oradan da İngiltərəyə qayıtması.

Ümid edirəm ki, struldbruqlar barədə hekayətim yəniliklərinə görə oxucunu bir qədər əyləndirmiş olar. Hər halda, sayahətə aid olıma keçmiş bütün kitablarda belə şeyə rast gəldiyimi xatırlamuram.

Laqqneqq krallığı ilə böyük Yaponiya imperatorluğu arasında daimi ticarət əlaqələri var. Yapon yazıçıları yəqin ki, struldbruqlar barədə bir şey yazımış olalar. Ancaq mən Yaponiyada çox az qaldım. Yapon dilində danışmağı əsla bacarmadığım üçün bu məsələ barədə heç bir şey öyrənə bilmədim. Ancaq ümid edirəm ki, hollandiyalılar danışdığını əhvalati oxuyub, bu ölməzlərlə maraqlanar və verdiyim məlumatı tamamlayarlar.

Əlahəzrət kral təkdid edirdi ki, mən sarayda bir vəzifə tutub, orada qalıb. Ancaq vətənimə qayıtmaq qərarımın qəti olduğunu gördükdə, o, məni buraxmağa razı oldu, hətta yapon imperatoruna bir tövsiyə məktubu yazmaq iltifatını da göstərdi. O, mənə dörd yüz qırıq dörd iri qızıl pul və qırmızı bir almaz bağışladı ki, mən bunu İngiltərədə min yüz funta satdım.

1709-cu il mayın 6-da mən əlahəzrət kral və bütün dostlamlı təntənəli surətdə vidalaşdım. Kral o qədər mərhəmətlili

idi ki, öz qvardiyasından olan bir dəstəyə məni adanın cənub-qərb sahillərindəki Qlanqvenstald adlı padşahlıq limanına qədər ötürməyi əmr etdi.

Altı gündən sonra Yaponiyaya gedən bir gəmiyə minib, on beş gün yol getdim.

Biz Yaponianın cənub-şərq hissəsində olan kiçik Ksamoşı limanında lövər saldıq. Bu şəhər uzun bir burun üzərində yerləşib. Buradan dar bir boğaz şimala doğru gedib, uzun bir körfəzlə birləşir. Bunun şimal qərb tərəfində imperatorluğun paytaxtı olan İeddo şəhəri yerləşib. Mən sahilə çıxıb, Laqqneqq kralının əlahəzrət imperatora yazdığı məktubu görürək məmurlarına göstərdim. Gömrükda kralın ovcumun içi boyda olan möhürünxox yaxşı tanıyırırdılar. Bu möhürün üzərində aksaqla diləncəyi ayağa qalxmaga kömək edən kralın şəkli çəkilmişdi. Şəhər idarəsi bu məktub barədə eşidib, məni dost bir ölkənin elçisi kimi qəbul etdi. Şəhər idarəsi mənə minik və xidmətçilər verib, İeddoya getmək üçün bütün yol məxaricini öz üzərinə götürdü. Mən ora çatıldıqda, imperatorla görüşüb, məktubu ona verdim. Bu məktub böyük bir təntənə ilə açılıb, tərcüməçi tərəfindən imperatora oxundu. Əlahəzrət imperatorun əmrilə ondan bir şey xahiş edib, istəməyi mənə taklif etdilər. Bu xahiş imperatorun öz hökmədar qardaşı Laqqneqq kralına bəslədiyi hörmət xatirinə həmin saat yerinə yetiriləcəkdi. Tərcüməçiye hollandiyalılarla iş aparmaq vəzifəsi də tapşırılmışdı. Buna görə o, zəhiri görkəmindən mənim avropalı olduğumu tezliklə bildi və əlahəzrətin sözlərini çox mükəmməl bildiyi Hollandiya dilində mənə takrар etdi. Mən əvvəlcədən qəbul etdiyim qərara görə, hollandiyalı tacir olduğumu və gəmimizin uzaq bir ölkənin sahillərində falakətə düşür olduğunu söylədim. Oradan mən Laqqneqqə, oradan da gəmi ilə Yaponiyaya gəlib çıxmışam, mənə məlum olduğuna görə, həmvətənlərim bu

ölkə ilə ticarət edirlər. Ümid edirəm ki, onlardan biri ilə öz vətənimə qayıtmaya imkan tapa bilərəm. Mən əlahəzərət imperatordan hörmətlə xahiş edirəm ki, Avropa gəmilərinin daxil olmasına icazə verilən yeganə liman olan Naqasakiyə keşikçilərin nəzarəti altında getməyimə icazə versin. Orada Avropaya getmək üçün münasib bir fürsət gözləyəcəyəm. Axırda əlahəzərət imperatordan xahiş etdim ki, himayəçim olan Laqqneqq kralının xatirinə məni həmvətənlərim üçün məcbur olan xaçı tapdalamqa mərasimindən azad etsin¹, çünki mən bu ölkəyə bir fəlakət nəticəsində golib çıxmışam və ticarət etmək niyyətim yoxdur.

Tərcüməçi mənim bu xahişimi imperatora söylədikdə, əlahəzərət bir qədər heyrat etdi, o söylədi ki, öz həmvətənlərim içərisində mən belə vasvəsil qostərən birinci adamam. O, istər-istəməz mənim doğrudan da holländiyali olmadığımından şübhələnir. Mənim sözlərimdən yalnız bu məlum olur ki, əsl xristianam. Bununla bərabər, o, Laqqneqq kralına xüsusi bir hörmət əlaməti olaraq, mənim bu qəribə arzumu yerinə yetirməyə razı olur. Ancaq məni xəbərdar edir ki, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır. O, öz məmurlarına əmr edəcəkdir ki, onlar guya məni bu mərasimdən təsadüfən, yadlarından çıxardıqları üçün azad ediblər. Çünkü həmvətənlərim olan holländiyalılar mənim bu mərasimi yerinə yetirməkdən azad edildiyimi bilmış olsalar, imperatorun sözlərinə görə, yolda mənim başımı kəsəcəklər. Tərcüməçinin vasitəsilə mən belə bir müstəsna mehibanlıq üçün öz dərin təşəkkürümü izhar etdim. Elə bu zaman Naqasakiyə bir dəstə əsgər göndərilməli idi. Mənə bu dəstəyə qoşulmağı təklif etdilər və dəstənin başçısına məni yolda qorumaq əmr edilib, xaç barədə xüsusi tapşırıq verildi.

¹ Səyahətlər naql edirlər ki, XVII və XVIII əsrlərdə Yaponiyada xristian olduğunu şübhə edən adamları xaçı tapdalamaya məcbur edirdilər. Xristian olmadığını bu yol ilə sübut etməkdən boyun qaçırınlara işğəncə verir və onları edam edirdilər. Yaponiyada xristianlığın taqib edilmiş 1873-cü ilədək davam etmişdir.

Xeyli uzun və əziziyətli bir səyahətdən sonra 1709-cu il iyunun 9-da Naqasakiyə çatdım. Burada Amsterdama gedən dörd yüz əlli tonluq "Amboina" adlı gəmidə xidmət edən bir dəstə Hollandiya dənizçisi ilə tanış oldum. Mən Hollandiyada xeyli yaşayıb, Leydəndə təhsil almış olduğumdan, hollanda yaxşı danışirdim. Dənizçilər tezliklə mənim haradan gəldiyimi bilib, böyük bir maraqla səyahətlərim və hayatım barədə məni sorğu-sual tutdular. Mən başıma gələn hadisələrin çox hissəsini gizlədərək, qısa, amma həqiqətə bənzər bir əhvalat uydurdum. Mənim Hollandiyada xeyli tanışlarım vardı. Buna görə də çətinlik çəkmədən, ata-anam üçün familiyalar uydurdum və onların Gelderland qəzasında yaşayan təvazökar kəndlilər olduqlarını söylədim. Gəminin kapitanına (Teodor Vanqrult adlı birisinə) təklif etdim ki, məni Hollandiyaya aparmaq üçün nə qədər istəyirsə verim. Lakin o, cərrah olduğumu bilib, yol xərcinin yarısını almaqla kifayətləndi, bu şərtlə ki, onun gəmisində həkim vəzifəsində işləyim. Yola çıxmazdan əvvəl, dənizçilər yuxarıda söylədiyim xaç mərasimini yerinə yetirib-yetirmədiyi bir neçə dəfə soruştular. Ancaq mən onlara qeyri-müəyyən cavab verdim. Buna baxmayaraq, qəzəblə bir cavan olan sükançı məni yapon zabitinə göstərib söylədi ki, hələ xaçı tapdalamamışam. Lakin mənim barəmdə xüsusi göstəriş almış olan zabit həmin bu yaramazın çiyinlərinə bambuk ilə iyirmi zərbə vurdu. Bundan sonra daha heç bir kəs mənə bu barədə sual vermadı.

Səyahət zamanı qeyd olunmağa layiq heç bir hadisə baş vermedi. Ümid burnuna qədər səmt küləyi əsirdi. Biz içməli su götürmək üçün bir neçə gün orada qaldıq. 1710-cu il aprelin 10-da sağ-salamat golib, Amsterdama çatdıq. Yalnız yolda dörd adımız - üçü xəstəlikdən, biri isə Qvineya sahilərində

dorun başından dənizə yığılıb öldü. Amsterdamdan mən bu şəhərə məxsus kiçik bir gömi ilə İngiltərəyə yola düşdüm.

Aprelin 16-da Daunsda lövbər saldıq. Ertəsi gün səhər sahilə çıxıb, beş il yarımlıq ayrıldıdan sonra yenidən öz vətənimizi gördüm. Mən birbaşa Redrifə yola düşüb, həmin gün günortaüstü, saat ikidə ora çatdim və arvad-uşağımı sağ-salamat gördüm.

Dördüncü hissə

QUIQNQNMLAR ÖLKƏSİNƏ SƏYAHƏT



BİRİNCİ FƏSİL

Müəllifin gəmi kapitanı vəzifəsində sayahətə çıxmasisi. Gəmi komandasının müəllifi qarşı sui-qəsd həzirlaması. Onun uzun müddət nəzarət altında kuyutda saxlanması. Sonra naməlum bir ölkədə sahilə çıxarılması. Müəllifin ölkənin içərişlərinə getməsi. Yexu adlanan xüsusi heyvanları növünün təsviri. Müəllifin iki quiqənən rast gəlməsi.

Mən beş aya qədər arvad-uşağımıla bərabər evdə qaldım və nəhayət, sakit, dinc həyatın qədrini bilib, ona öyrəmiş olsaydım, özümü çox xoşbəxt adlandıra bilərdim. Ancaq soyahətlərə olan coşqun həvəsim məni rahat qoymurdu. Mənə çox alverişli şorṭtlərlə üç yüz allı tonluq "Advençyurer" adlı yaxşı bir gəmidə kapitan vəzifəsində işləməyi taklif etdilər və çox da torəddiüd etmədən bu təklifi qəbul etdim. Gəmiçilik işini mən çox yaxşı bilirdim, cərrahlıq isə zəhləmi tökmüşdə. Buna görə də yeri göldikdə, bu işlə məşğul olmaqdan ol çökəmkələ bərabər, biliqliki bir cavan olan Robert Pyurefov adlı bir adamı gəmi həkimi vəzifəsinə dəvət etdim. Biz 1710-cu il sentyabrın 7-də Portsmutdan yola düşdük. Ayın 14-də Tenerif yaxınlığında bristollu kapitan Pokokka rast gəldik ki, o, səndəl ağacı gətirmək üçün Kampeziya gedirdi. Ancaq, ayın 16-da başlayan firtına bizi bir-birimizdən ayrı saldı. Mən İngiltərəyə qayıtdıqdan sonra xəbar tutdum ki, onun gəmisi

batıb. Bütün gəmi xidmətçilərindən yalnız bir gənc dənizçi xilas olmuşdu. O kapitan çox yaxşı bir adam və gözəl bir dənizçi idi. Ancaq çox tərs idi. Mən heç şübhə etmirəm ki, həmin bu nöqsan onun fəlakətinə səbəb olmuşdu.

Dənizdə səyahət zamanı mənim gəmimdə tropik qızdırmadan bir neçə dənizçi öldü. Gəminin xidmətçilərini tamamlaşdırmaq üçün Barbadosda və başqa Antil adalarında bir neçə adam işə götürdüm. Bu adalara gəmi sahiblərinin tapşırığı ilə getmişdim. Lakin tezliklə, bu adamları işə götürməyin acı peşmanlığını çekməli oldum. İşə götürdüyüm əmalələrin çoxu tamamilə şübhəli adamlar və sonradan malum olduğunu görə, dəniz quldurları imiş. Gəmimdə əlli nəfər adam var idi. Mənə tapşırılmışdı ki, Carub okean hindliləri ilə ticarət münasibətinə girişim və bu en dairələrində az tanınmış olan sahələri tədqiq edim.

İşə götürdüyüm bu yaramazlar tezliklə qalan dənizçiləri də öz tərəflərinə çəkməyə müvəffəq oldular. Onlar məni höbs edib, gəmiyə yiylənənməyi qarara almışdilar. Bu sui-qəsdi təcili olaraq yerinə yetirənən idilər. Bir dəfə sahər sui-qəsdcilər mənim kayutama girib əl-qolumu bağladılar və müqavimət göstərsəm, məni dənizə atacaqları ilə hədələdilər. Mənim yalnız öz taleyimə tabe olmaq və özümü asır bilməkdən başqa çarəm yox idi. Quldurlar məni and içməyə məcbur etdilər ki, daha onlara müqavimət göstərməyəcəyəm. Mən onların tələblərini yerinə yetirdikdən sonra əllərimi açıdlar, ancaq ayağımı zəncirlə çarpayıya bənd edərək, kayutamın ağızında əli silahlı keşikçi qoyaraq, ona əmr etdilər ki, xilas olmağa kiçik bir təşəbbüs etsəm, məni güllə ilə vursun. Kayutaya mənim üçün yemək-içmək göndərdilər, gəminin idarəsini isə öz əllerinə almışdilar.

Quldurlar dənizdə İspaniya gəmilərini güdüb, qarət etmək qərarına gəlmışdilar. Ancaq belə bir iş görmək üçün onların sayı az idi. Buna görə də bu qərara gəlmışdılər ki, gəmidə olan malları

satıldıqdan sonra adamlarının sayını tamamlamaq üçün Madaqaskar adasına getsinlər. Quldurlar bir neçə həftə okeanda üzərək, hindlilərlə alış-veriş edirdilər. Ancaq gəminin istiqamətindən xəbərim yox idi; cünki həmişə ciddi həbs şəraitində öz kayutunda qalmışdım və onların məni tez-tez hadələyib qorxutduqları amansız edəmə hər dəqiqa gözləyirdim.

1711-ci il mayın 9-da Cems Uelç adlı birisi mənim kayutuma gəlib söylədi ki, kapitan məni sahilə çıxarmağı əmr edib. Mən onu rəhəmət etirməyə çalışımsa da, heç bir şey çıxmadı. O, həftə yeni kapitanın kim olduğunu da mənə söyləməkdən boyun qaçırdı. Quldurlar mənə ən yaxşı, demək olar ki, təzə paltarımı geyinməyə və özümlə kiçik bir bağlama alt paltarı götürməyə icazə verdilər. Silahlarından mənə yalnız kiçik bir xəncər verdilər. Onların mehribanlıqları o qədər artıq idi ki, ciblərimi axtamadılar. Ciblərimdə isə pul və bəzi xırımxırda şeylər var idi. Sonra məni bir qayığa oturdub, taxminən gəmidən bir liq məsafədə görünən sahilə yönəldilər. Burada quldurlar məni dənizin dayaz yerinə çıxardıb, özləri gəmiyə qayıtlardılar, xahiş etdik ki, heç olmasa, buranın hansı ölkə olduğunu mənə söyləsinlər, ancaq and iğdilər ki, onlar bu barədə məndən artıq bilmirlər və söylədilər ki, kapitan adlandırdıqları adam çoxdan yaxasını məndən qurtarmaq istəyirdi. Gəmidəki yükler satılıb qurtaran kimi, onlar Madaqaskara gedəcəklər. Bu sözləri söylədikdən sonra qayiq məndən ayrıldı. Vidalaşarkən onlar mənə müvəffəqiyət dilədilər və məsləhət gördülər ki, hələ qabarma başlamamış sahilə çıxmağa tələsim.

Bu ağıllı məsləhət idi və mən dənizin dayaz yerindən sahilə doğru yönəldim. Sahilə çatdıqda, bir qədər dincəlmək və nə edəcəyimi fikirləşmək üçün bir təpənin üstündə oturdum. Mənim heç bir azuqə ehtiyatım və azuqə əldə etmək üçün heç bir vəsitəm yox idi. Tək və silahsız idim. Mənim edə biləcəyim yegənə sey bundan ibarət idi ki, özümü rast göldiyim ilk vəhşi adəmin ixtiyarına verim və bir neçə qolbaq, muncuq

və sair xırımxırda şeylər bağışlamaqla onların rəğbətini qazanı. Dənizçilər vəhşi ölkələrə getdikdə, həmişə belə şeylər götürürər. Mən də öz kayutamı tərk edərək, belə şeylərdən bir neçəsini ciblərimə doldurmuşdum. Bu qərara göldikdən sonra ayağa qalxb, ölkənin içərilərinə doğru yönəldim.

Qarşısında geniş bir düzən var idi. Onun ortasında cərgə ilə düzülmüş uzun ağaclar görünürdü, lakin bu ağaclar insan əli ilə əkilməmişdi. Ağacların arasında yaşıl çəmənlər və çovdar əkilmış tarlalar görünürdü. Mən ətrafıma göz gəzdirdə-gəzdirdə ehtiyatla irəliliyirdim. Kiminsə mənə gözlənilmədən hücum edəcəyindən və ya arxadan, ya da yandan məni oxla vuracaqndan qorxurdum.

Bir qədərdən sonra işlək bir yola çıxdım. Yolda xeyli adam, bir neçə inək və hər şeydən çox at ləpəri görünürdü. Nohayət, çöldə bir növ heyvanlar gördüm. Belə heyvanlardan bir neçəsi də ağaclarda oturmuşdu. Onların qoriba və əcaib görkəmi məni çasdırdı. Onlar yaxşı görə bilmək üçün bir kolun dalında yera uzandı. Onlardan bir neçəsi uzandığım yero yaxınlaşdı və mən onları çox yaxşı görə bildim. Onların başları və sinələri qalın tüklərlə örtülü idi. Bəzilərinin tükləri qırvıcıq, bəzilərinki isə hamar idi. Bir çoxunun keçi saqqalına bənzər saqqalları var idi. Bellərinin və pəncələrinin qabaq hissələri boyunca zolaq-zolaq tük uzanmışdı. Ancaq bədənləri tüksüz idi. Belə ki, onların tünd qəhvəyi rəngdə olan dərilərini görə bilirdim. Quyruqları yox idi. Dişilərin erkəklərindən bir qədər kiçik idi. Dişilərin başlarında uzun hamar tükləri var idi; üzləri isə tüksüz idi, bütün bədənləri yalnız nazik və yumşaq tüklərlə örtülü idi. Erkəklərin və dişilərin tükləri cürbəcür rənglərdə - xurmayı, qara, kürən rəngdə idi. Onlar çox az-az sakit dururdular. Qalan bütün vaxtı yüzüür, atılır, heyrləti bir əvvəlciliklə hoppanırdılar. Qabaq və dal pəncələrində olan möhkəm və iti dırnaqları sayəsində onlar dələ əvvəlciliyi ilə ət hündür ağaclarla dırmaşa bilirdilər. Ümumiyyətlə, mən bütün səyahətlərim

zamanı heç bir yerde bunlar kimi kifir və murdar heyvanlara rast gəlməmişdim. Buna görə də onlara çox baxmadım, onlara qarşı dərin nifrat hiss edib, iyri nərək gizləndiyim yerdən çıxdım və yoluma davam etdim, ümidi edirdim ki, bu yol məni aparıb bir hindlinin daxmasına çıxarıcaq.

Ancaq bir neçə addım atmamışdım ki, bu iyri nərək heyvanlardan birinə rast gəldim. Bu heyvan mənə səri yüyüürdü. O, məni görən kimi durdu və gözlerini bərəldərək, dəhşətlə ağız-burnunu sıymaya başladı. Sonra mənə yaxınlaşmış maraqdanmı, yoxsa pis bir niyyətləmi qabaq pöncəsini qaldırdı. Bunu nə üçün etdiyini başa düşmədim. Xəncərimi çəkib, yastısına onun pəncasına şiddətla bir zərbə vurdum. Xəncərin tiyasiını ona görə işə saldım ki, yerlilərin heyvanlarından birini öldürmək və ya zədələmək, onları özümdən incitmək istəmirdim. Bu heyvan zərbənin ağrısını duyub, qaçmağa başladı. Ancaq elə bərkədən çıçırdı ki, buna bənzər qırxa qodər heyvan qonşu tərəfdən ullaşa-ullaşa və dəhşətli suradə üz-gözələrini oynada-oynadı məni dövraya aldı. Mən bir ağacın yanına qəcib arxamı onun gövdəsinə söykəyərək, xəncərimi oynada-oynada onları yaxın buraxmamağı qalısdırm. Ancaq vəziyyətim çox da yaxşı deyildi. Bir neçə heyvan ağaca çıxbı, yuxarıdan mənə hücum etməyə həzırlışdırdı. Qalanları isə məni daha six dövrayə alırdılar.

Mən daha xilas olmaqdan ümidiimi kasib, həyatımı mümkin qodər baha satmağa hazırlısdırdım ki, birdən düşmənlərimin arasına cəxnaşma düşdüyünü gördüm. Bir dəqiqə də keçəndən sonra onlar tələsik qaçmağa başladılar. Mən bir qodər gözlüyib, ağacdən ayrılmaga və yoluma davam etməyə cürat etdim. Onlarda bu qorxunun nədən əmələ gəldiyini əsla bilmirdim. Sola baxdıqda, çöldən bir atın sakit-sakit keçməkdə olduğunu gördüm. Yəqin ki, mənim düşmənlərim bu atı məndən əvvəl görmüş və qaçmalarına da bu səbəb olmuşdu. At mənə yaxınlaşdıqda, azacıq diksinən kimi oldu. Lakin tezliklə özünə gəlib, son dərəcə heyrətlə düz üzümə baxmağa başladı. O, mənim əllərimə, ayaqlarımı baxa-baxa

bir neçə dəfə dövrəmə firlandı. Mən yoluma davam etmək istayırdım ki, at yolumu kəsdi və çəkinə-çəkinə mənə baxmağa davam edirdi, məni incitmək qəsdində olduğuna dair heç bir əlamət göstərmədi. Biz bir müddət beləcə bir-birimizə baxa-baxa durduq.

Nəhayət, mən cürətlənib, atı tumarlamaq məqsədilə olımı onun boyununa uzadıdım. Ancaq heyvan mənim bu hərəkətimə həqarətli bir münasibət göstərib, başını buladı, qışlarını çatdı və sağ ayağını qaldırib, yavaşça əlimi kənara itələdi. Sonra at elə bir ifadə ilə kişnədi ki, onun öz dilində mənimlə danışmaq istədiyini zənn etdim.

Bir az sonra biza başqa bir at da yaxınlaşdı. Hər iki at bir-birlərə tamtəraqla salamladı. Onlar sağ qabaq dırnaqlarını yavaşça bir-birinə vurub tiqqildatıdilar və növbə ilə səslərini ən müxtəlif ahənglərlə dəyişərək kişnədilər. Sanki onlar aydın anlaşılan sözlərlə bir-birlərə danışındılar. Sonra onlar məndən bir neçə addım aralınlı, mühüm bir məsələ həll edən insanlar kimi yan-yanə gəzisməyə başladılar. Bu zaman onlar qaçacağımı göz yetirirmişlər kimi, arabır mənə baxırdılar. Mən bu düşüncəsiz heyvanların belə rəftarına baxdıqda, qeyri-ixtiyari düşündüm ki, dördəyəqli heyvanları belə olan ölkənin, görəsən, ikiyayaqlı sakınları necə olar? Onlar yəqin ki, dünyənin ən ağılli insanlardır. Bu fikir məni xeyli cürətləndirdi və mən bir evə və ya yerlilərdən birinə rast gəlincəyə qodər yoluma davam etməyi qərara aldım. Lakin xallı və boz rəngdə olan birinci at getməkdə olduğumu görüb, ardımcı elə ifadəli tərzdə kişnədi ki, mən onun na demək istədiyini anlayan kimi oldum. Mən həmin saat geri dönüb, sonrakı əmərlərinin dinləmək üçün onun yanına getdim. Açıqca etiraf etməliyəm ki, artıq bu macəranın nəticəsindən qorxmağa başlamışdım. Amma qorxumu bacardıqca gizlətməyə çalışırdım. Oxucu əsanlıqla təsəvvür edər ki, vəziyyətim çox da xoşagələn deyil.

Hər iki at mənə yaxınlaşıb, böyük bir diqqətlə üzümü və əllərimi nəzərdən keçirməyə başladı. Boz at qabaq ayağının

sağdırnağı ilə mənim şlyapamı hər tərəfdən əlləşdirdi. Bunuñ nəticəsində şlyapam o qədər əzildi ki, man onu başımdan çıxartmali oldum. Onu səliqəyə salıb, yənə başına qoydum. Mənim hərəkətlərim görünür ki, onun yoldaşı olan kəhəri çox heyrətə salmışdı. İkinci at mənim kaftanımın ətəklərinə toxundu və ətəklərimin yellənməsi hər iki atı son dərəcə heyrətləndirdi. Kəhər at görünür ki, əlimin yumşaqlığını və rənginə heyrət edib, sağ əlimi tumarlaşı. Ancaq o, mənim əlimidırnağı ilə buxovlu oynağı arasında elə bərk sıxdı ki, ağrının şiddətdindən çıçırdım. At həmin saat əlimi buraxdı və bundan sonra ikisi də mənə böyük bir ehtiyatla toxunmağa başladı. Mənim çəkmələrim və corablarımları onları tamamilə çəsdirmişdi. Onlar xeyli müddət bunları nəzərdən keçirib, dirnaqları ilə yoxlayıb və kişnayərək işarələrlə son dərəcə heyrətə düşdüklərini bildirdilər. Ümumiyyətlə, bu heyvanların bütün rəftarlarında ardıcılıq və düşüncə əlamətləri var idi. Nəhayət, başıma belə bir fikir gəldi ki, bəlkə, bunlar hər hansı bir səbəbə görə müvəqqəti olaraq at şəklini almış sehrbazlardır. Onlar yolda bir xariciyə rast geldiklərindən, bəlkə, onunla aylanmək və onu qorxutmaq fikrinə düşmüşdülər. Bəlkə, onlar doğrudan da öz paltarı, üzünün cizgiləri və bədəninin quruluşuna görə bu uzaq ölkədə yaşayan insanlara əslə bənzəməyən bir adamın görkəmindən həqiqətən heyrətə düşmüşdülər. Mən belə bir nəticəyə gəldikdən sonra cürətlənib, aşağıdakı sözlərlə onlara müraciət etdim: "Cənablar, agar siz doğrudan da mənim zənn etdiyim kimi sehrbazsinizsa, onda, yəqin ki, bütün dilləri bilirsiniz. Buna görə, mən siz cənablara bildirməyə cürət edirəm ki, mən fağır bir ingilisəm. Məşum tale məni sizin ölkənin sahilinə atmışdı. Xahiş edirəm, icazə verəsiniz sizdən birinizin əsl bir at kimi belinizə minim. Yaxın bir obaya və ya kəndə qədər gedib, orada azca dincəlim və özümə bir sığınacaq tapım. Bu xidmətinizin müqabilində mən sizə bu biçağı və ya qolbağı bağışlayaram". Bunu deyib mən hər iki şeyi cibimdən çıxarddım.

Mən danışdıqda, hər iki at ela bir vəziyyətdə durmuşdu ki, sanki mənim nitqimi böyük bir diqqətlə dinləyirdilər. Mən sözlərimi qurtardıqda, onlar bir-birinə müraciatlı bir neçə dəfə kişnədilər. Sanki öz aralarında ciddi söhbat edirdilər. Bu vaxt mən başa düşdüm ki, onların dili duyğularını çox gözəl ifadə edir və ehtimal ki, Çin dilinə nisbətən daha asan bir surətdə hecalara və ayrı-ayrı səslərə bölünə bilər.

Mən hər iki atın bir neçə dəfə tökrək etdikləri yexu sözünü aydın eşittim. Mən bu sözün mənasını başa düşə bilmədiimsə də, hər halda, onların danışdıqları müddət bu sözü mənimsəməyə çalışdım. Atlar susan kimi mən ucadan "yexu", "yexu" deyət kişnəməsini təqlid etməyə çalışaraq, ucadan çıçırdı. Bu, yəqin ki, onları çox heyrətləndirdi və boz at bu sözü iki dəfə tökrək etdi. Sanki beləliklə, o, mənə sözü düzgün söyləməyi öyrətmək istədi. Mən onun ardınca həmin bu sözü mümkün qədər eynən tökrət etməyə çalışdım və gördüm ki, bu sözü tamam-kamal deməkdən çox uzaq olsam da, müvəffəqiyyət qazanıram. Bundan sonra kəhər at mənə daha çətin olan başqa bir sözü: quiqnqnm sözünü öyrətməyi sinadı. Bu sözü ifadə etmək əvvəlkina nisbətən son dərəcə çətin idi, ancaq iki-üç dəfə sınadıqdan sonra bu sözü xeyli aydın bir surətdə söyləyə bildim. Hər iki at görünür ki, mənim fərasatıma heyran qalmışdı.

Dostlar bir qədər də söhbat etdikdən sonra görüşdükлəri zaman etdikləri kimi, yənə də dirnaqlarını bir-birinə toxundurub ayrıldılar. Sonra boz at mənə irəlidə getməyi işarə etdi. Mən daha yaxşı bir bələdçi tapıncaya qədər onun davatınə tabe olmayıağlabatan bir hərəkət hesab etdim. Mən yerişimi yavaştıqda at: "qquun, qquun" – edib kişnəməyə başlayırdı. Mən bu kişnəmənin nə demək olduğunu başa düşüb, var qüvvəmlə ona başa salmağa çalışdım ki, yorulmuşam və iti gedə bilmirəm. At dincəlmək üçün mənə imkan vermək məqsədilə bir qədər dayandı.

İKİNCİ FƏSİL

Quiqñqnmun müəllifi öz evinə gətirməsi. Bu evin təsviri. Müəllifa göstərilən qonaqsevərlik. Quiqñqnmaların yeməyi. Müəllifin bu ölkədə nə yeyacayı baradı narahat olması. Çətin vəziyyətdən çıxış yolu. Müəllif bu ölkədə nə yeyib dolanır.

Üç mil qədər yol getdikdən sonra yasti və uzun bir binaya çatdıq. Bu evin divarları yerə basdırılıb, araları çubuqlarla hörülülmüş dirəklərdən, damı isə küləşdən idi. Mən bu evi gördükdə, azad nəfəs aldım və cibimdan bəzək-düzək şəyleri çıxarddım. Ümid edirdim ki, ev sahibləri bunların sayəsində mənə daha mehribanlıqla qəbul edərlər. At işarə ilə mənə əvvəlcə içəri girməyi təklif etdi və mən yeri palçıqdan olan geniş bir otağa girdim. Evin bir divarı boyunca quru ot üçün şəbakalı axurlar vurulmuşdu. Orada üç yabı və iki madyan var idi. Bunlar nə axurların qabığında durmuş, nə də ot yeyirdilər. İtsayağı yerdə oturmuşdular. Bu, mənə son dərəcə heyrətləndirdi. Ancaq o biri atların ev işlərilə maşğul olduqlarını gördükdə, heyrətim daha da artdı. Bütün bunlar mənim bu fikrimi daha da möhkəmləndirirdi: şüursuz heyvanları bədarəcədə tərbiyə etməyi bacaran bir xalq, şübhəsiz ki, ağılca dünyadan bütün başqa xalqlarından üstün olmalıdır. Boz at mənim ardımıca içəri girib, o biri atlar tərəfindən mənim piş

qəbul edilməmin qabağını aldı. O, ev sahibi kimi bir neçə dəfə elə amiranə kişnədi ki, başqa atlar dərhal itaətlə ona səs verdi.

Evdə bu otaqdan başqa, binanın uzununa bir-birinin ardına düzülmüş üç otaq da vardı. Hər otağa geniş bir qapı açıldı. Qapılar divarlarında bir-birilə üz-üzə olduğundan, birlinci otaqdan axırincisine düz bir yol var idi. Biz ikinci otağa keçdim. Burada boz at mənə gözləməyimi işarə etdi, özü isə üçüncü otağa keçdi. Mən ikinci otaqda qalıb, ev sahibinə və onun arvadına verəcəyim hədiyyələri hazırladım. Bunlar: iki bıçaqdan, saxta mirvaridən düzəldilmiş üç qolbaqdan, kiçik bir güzgü və muncuq boyunbağıdan ibarətdir. At üç-dörd dəfə kişnədi və mən onun cavabında insan səsi eşidəcəyimi gözləyib hazır durdum. Ancaq mən yenə də kişinəmə səsi eşitdim. Fərqi bu idi ki, bu səs daha zərif və nazik idi. Qeyri-ixtiyari güman etdim ki, mənə ev sahibinin yanına buraxmaq üçün bu qədər mərasim lazımlı gəlirsa, demək, bu, çox böyük bir adamın evidir. Ancaq, görəsən, bu böyük adamın atlardan başqa digər qulluqquları yoxdurmu? Bunu mən heç cür anlaya bilmirdim. Mən qorxuya düşdüm və elə güman etdim ki, başıma gələn fəlakətlərdən ağlım çəşib. Özümü zorlayıb, diqqətlə ətrafıma göz gəzdirdim. İçərisində olduğum otaq da birlinci kimi idi; ancaq bura dəha səliqəli idi. Mən gözlərimi bir neçə dəfə sildim, çünki bəzən, mənə elə gəlirdi ki, bunların hamisini yuxuda görürəm. Ancaq özümü çımdıkłoməkdən də heç bir şey çıxmadı. Mən yenə də həmin otağı, həmin torpaq döşəməni və həmin axurları gördüm. Mən qəti olaraq bu fikrə gəldim ki, yəqin bütün bunlar adu və sehrbazlıqdır. Elə bu dəqiqədə qapıda boz at görünüb, işarə ilə mən öz ardınca üçüncü otağa çağırıldı. Burada mən yanında iki dayça olan çox gözəl bir madyanı gördüm. Onlar dal ayaqlarını altlarına yiğib, gözəl toxunmuş, çox səliqəli və təmiz həsirlər üstündə oturmuşdular.

Mən içəri girdikdə, madyan həmin saat həsirin üstündən durub, mənə yaxınlaşdı. O, diqqətlə üzüm və əllərimə baxıb, böyük bir həqarət ifadəsilə üzünü yana çevirdi. Sonra boz ata müraciət etdi və mən onların danışqlarında "yexu" sözünün tez-tez təkrar olunduğunu eşitdim. Bu sözün mənasını isə mən hələ bilmirdim. Heyhat! Mən, tezliklə bu sözün nə demək olduğunu bilib, özümü çox təhqir olunmuş hiss etdim.

Boz at başı ilə mənə işaret edib, "qquun", "qquun" - sözlərini təkrar etdi. Bu sözləri yolda mən ondan tez-tez eşidib, mənasının - ardımca gəl, - demək olduğunu bildiyimdən, onun ardına getdim və o, məni içəri həyatə apardı. Burada evdən bir qədər aralı çox iri bir anbar vardı. Biz anbara girdikdə, orada üç iyrənc heyvan gördüm. Bunlar ağac altında durub, özümü onlardan qorudüğüm həmin heyvanlardan idi. Onlar acgözlükli bitki kökləri, zahirən çox pis görünən ciyi et yeyirdilər. Sonralar mən öyrəndim ki, bunların yediyi olmuş itlərin, eşşəklərin və inəklərin atı imiş. Hər üç heyvan möhkəm söyüd qabığından hörülmüş kəndirlə boyunlarından yoğun bir dirəyə bağlanmışdı. Onlar yedikləri şeyləri qabaq pəncələrinin dirnaqları arasında tutub, dişləri ilə gəmirirdilər.

Ev sahibi öz qulluqçusunun səmənd bir yabıya əmr etdi ki, bu heyvanlardan ən irisini açıb, həyatə gatırsın. Ev sahibi və onun nökrəi bizi yan-yana qoyub, diqqətlə müqayisə etməyə başladılar və sonra bir neçə dəfə "yexu" sözünü təkrar etdilər. Mən bu iyrənc heyvanın zahirdən eynən insana bənzədiyini gördükdə, duydugum dəhşət və nifrəti ifadə etmək mümkün deyildir. Doğrudur, onun üzü yasti və enli, burnu batıq, do-daqları qalın və ağızı yekə idi, ancaq bu xüsusiyyətlərə vəhşi insanlarda da çox tez-tez rast gəlmək mümkündür; çünkü anaları uşaqlarını üzü üstə yerə qoyur və dallarında gəzdirirlər, buna görə uşağın üzü daim anasının çıynına sürtünür. Yexuların qabaq pəncələri mənim əllərimdən yalnız bu cəhətdən fərqlənirdi ki, onların dirnaqları daha uzun, dəriləri qabaq və

qəhvəyi rəngdə idi. Bir də pəncələrinin arxa tərəfi tüklü idi. Eynən bunun kimi yexuların dal pəncələri də mənim ayaqlarından o qədər farqli deyildi. Ayaqlarımızda çəkmə və corab olduğundan, atlar bunu başa düşə bilmədilərsə də, mən bunun belə olduğunu həmin saat anladım.

Görünür, atların ikisini də hər şeydən artıq, mənim paltramı heyvətə salmışdı. Bunun nə olduğunu onlar əsla anlaya bilmirdilər və bunun sayəsində mənim bədənim yexuların bədənindən kəskin surətdə fərqlənirdi.

Səmənd yabi, dırnağı ilə oynağının arasında tutduğu bitki kökünü mənə uzadı. Mən kökü alıb iyələdim və ən nəzakətli bir surətdə ona qaytardım. Onda o, mənə yexuların anbarından bir parça eşşək atı gətirdi. Ancaq o atdən elə pis qoxu gəlirdi ki, mən iyrənib, özümü yana çevirdim. At həmin atı yexuya tulladı, heyvan atı dərhal yedi. Sonra at mənə bir qucaq ot və bir çanaq çövdər göstərdi. Ancaq mən başımı yırğalayıb, ona bildirdim ki, bunların heç birini yeyə bilmərəm. Bu zaman mən doğrudan da, qorxuya düşdüm. Birinci dəfə olaraq, başıma belə bir fikir gəldi ki, əgər burada özümə bənzər insanlar tapmasam, yəqin ki, acıdan ölücəyəm. Aydın bir məsələ idi ki, bu cəhətdən yexuları əsla hesaba qatmaq olmazdı. Bu murdar heyvanların insanla müqayisə olunması fikri o zaman məni şiddətlə qızəbləndirir və həyəcanlandırdı. Ömrümüzdə onlar qədər murdar və iyrənc heyvanları görməmişəm. Mən bu ölkədə olduğum müddətdə bu heyvanları daha yaxından tanidiq, onlara olan nifrətim daha da artırdı. Sonra yexu mənə müraciətlə qabaq dırnağını ağızına apardı və bir neçə başqa işarələr edərək, mənim nə yeyəcəyimi öyrənmək istədi. Ancaq mən onun anlaya biləcəyi bir cavab verə bilmədim. Onu da söyləyim ki, fikrimi başa düşmüş olsaydı da, yəqin ki, mənə əsla kömək edə bilməyəcəkdi. Doğrudan da, o, mənim üçün yararlı bir yeməyi haradan tapacaqdı!?

Bu zaman bizim yanımızdan bir inək keçdi. Mən barmağımla inəyi göstərib, ona yanaşmaq və sağmaq istədiyimi bildirdim. Atlar fikrimi başa düşdülər, çünkü boz at məni qaytarıb, evə apardı və qulluqçu madyana bir otağın qapısını açmasının əmri etdi. Bu otaqda içi südlə dolu xeyli saxsı və taxta qab vardi. Madyan mənə südlə dolu böyük bir sərnic verdi və mən südü ləzzətlə içdim. Bundan sonra özümü xeyli çevik və qüvvətli hiss etdim.

Günorataya yaxın evin yanında kirşəyə bənzər bir araba dayandı; onu dörd yexu çəkirdi. Kirşənin içində, - görünürlər, adlı-sanlı bir zat idi, - qoca at oturmuşdu. At dal ayaqları üstündə yeriyo-yeriyo oradan çıxdı; çünkü onun qabaq sol ayağı şikast idi. Bu at mənim ev sahibimin yanına nahar etməyə gəlmışdı. Ev sahibi onu son dərəcə mehribanlıqla qarşıladı. Onlar an yaxşı otaqda nahar etdilər. Ət əvəzinə onlara südlə bişmiş çovdar gotirdilər. Qonaq bu xörayi isti-isti, qalan atları isə soyuq halda yedilər. Axur otağın ortasında bir dairə halında qoyulmuşdu və orada yemək yeyənlərin sayına görə gözərlər ayrılmışdı. Atlar isə yerə döşənmiş küləşin üstündə ədəb və nəzakətə oturmuşdular. Axurun üstündə otla dolu və gözlərə ayrılmış böyük bir barmaqlıq vardi. Hər erkək at və hər madyan öz ot payını və südlü çovdar aşını ayrıca yeyirdi. Hər şey çox ədəbli və səliqəli keçirdi. Dayçalar özlərini çox ədəbli aparırıdlar. Ev sahibləri isə qonaqlarına çox hörmətkar olub, onunla mehriban rəftər edirdilər. Boz at məni yanına çığırıb, öz dostu ilə mənim barəmdə uzun-uzadı söhbət etdi. Bunu ondan başa düşdüm ki, onlar söhbət edərkən tez-tez mənə baxır və danışqlarında dəfələrlə "yexu" sözü eşidilirdi. Mən olımı cibimə salıb, əlcəklərimi yoxladım. Ağlıma gəldi ki, onları əllərimə geyim. Ev sahibi boz at bunu görüb, çox heyrətə düşdü və işarə ilə məndən soruşdu ki, qabaq ayaqlarına na olub. At öz dırnaqlarını bir neçə dəfə mənim əllərimə

toxundurub, məni başa salmağa çalışdı ki, əllərimi əvvəlki həlinə gətirim. Mən itaş edib, əlcəklərimi çıxarddım və cibimə qoymurdum.

Bu hadisə qızığın söhbətə səbəb oldu və mən hiss etdim ki, bu rəftarım onların hamisinin xoşuna gəlib. Mənə əmr etdilər ki, öyrəndiyim sözləri söyləyim. Yemək zamanı ev sahibi mənə çovdar, süd, od, su və bəzi başqa şeylərin adını öyrətmüşdi. Bu sözləri öyrənmək mənim üçün çox da çatın deyildi; çünkü cavallıqdan dil öyrənməyə çox qabiliyyətli idim.

Yeməkdən sonra ev sahibi at məni bir kənarə çəkib, işarələr və sözlərlə mənim üçün yeməyə bir şey tapılmadığından narahat olduğunu bildirdi. Bu vaxta qədər mən çovdar yeməkdən imtina edirdim, ancaq indi ağlıma gəldi ki, ondan çörəyə bənzər bir şey bişirmək olar. Çörək ilə süd isə mənə özüm kimi insanların yaşadığı başqa bir ölkəyə gedib çıxməq imkəni tapincaya qədər, bir sayaq dolanmağa imkan verərdi. Quiqnqnmların dilində çovdara "qlunq" deyilir. Mən bu sözü bir neçə dəfə təkrar etdim. Ev sahibi həmin saat qulluqçu ağ madyana əmri etdi ki, taxta boşqabın içində çovdar gətirsin. Mən bu çovdari odda bir təhər qovurduğandan sonra qabıqları tökülcüyə qədər ovuşturdum. Sonra sovurub, dəni ayırdım və onu iki daşın arasında üyütdüm. Bir qədər su götürüb, xəmir yoğundur. Onu odda bişirdim və isti-isti yeyib, üstündən süd içdim.

Bir çox Avropa ölkələrində çox yayılmış olan bu yemək əvvəlcə mənə son dərəcə dədsiz gəldi. Ancaq zaman keçdikcə, buna öyrəsdim. Bundan başqa, səyahətlərim zamanı dəfələrlə ən qaba yeməklərlə kifayətlənməli olmuşdum. Burada mən bir dəha inandım ki, doğrudan da, insana yaşamaq üçün nə qədər az şey lazım imiş.

Doğrudur, mən arabir yexu tüklərindən qurduğum cələ ilə dovşan və ya quş tuta bilirdim, bəzi yeməli otlar təpib suda

bişirir və öz qoğalıma qatıb yeyirdim. Arabır südü çalxalayıb,
yağ hazırlayır və ayranını içirdim.

Əvvəller duzun olmamağınu çox şiddətlə hiss edirdim, an-
caq tədriclə onsuz keçinməyə öyrəsdim.

Qədimlərdə duzu yalnız qonaqlıqda, susuzluq törətmək
fürsət işlədərləmiş, sonralar isə bütün insanlar buna
öyrəşmişlər. Axı biz duzu xoşlayan heç bir heyvan tanımı-
rıq. Hər halda, söyləməliyəm ki, duzun əsla olmadığına,
yeməyimin az və qaba olmasına baxmayaraq, bu adada qaldı-
ğım bütün müddətdə mən birca dəfə də xəstələnmədim.

Axşam olduqda, ev sahibinin əmrilə məni evdən altı yard
masafədə və yexuların tövləsindən ayrı olan bir binaya apar-
dilar. Mən orada bir qədər küləş tapdım və paltarımı üstümə
çəkərək, şirin yuxuya getdim. Ancaq tezliklə, özüm üçün
daha rahat bir güzəran qurdum ki, bunu oxucu bu adadakı
hayatı min atraflı təsvirini veracəyim sonrası hekayələrimdən
biləcəkdir.

ÜÇUNCÜ FƏSİL

Müəllifin cidd-cəhdə yerli dili öyrənməkdən ibarət idi.
Ev sahibi olan quiqnunun öz məşğələlərində ona kömək
etməsi. Quiqnunların dili. Bir çox məşhur qui-
qnunların müəlliflə tamaşaşa galması. Onun ev
sahibinə öz səyahətləri barədə qısa məlumat verəməsi.

Mənim başlıca məşğələm dil öyrənməkdən ibarət idi.
Ev sahibindən (bundan sonra mən boz atı belə ad-
landıracağam) və onun uşaqlarından tutmuş, ta xidmətçiye
qədər, evdə olanların hamısı bu cəhətdən mənə ürkəkə kömək
edirdilər. Qaba bir heyvanın şüür əlamətləri göstərməsi on-
lara möcüza kimi görünürdü. Mən barmağımla bu və ya
başqa şeyləri göstərib, onların adlarını soruşurdum. Bu adı
mən əzbərləməyə çalışır, sonra ilk fürsət düşən kimi bunu öz
gündəliyimə yazirdim. Mən tələffüzümü yaxşılaşdırmaq üçün
ailə üzvlərindən xahiş edirdim ki, bu sözləri tez-tez təkrar
etsinlər. Bu məşğələrimdə hamidən artıq mənə kömək edən
ev sahibinin qulluqcusu somənd tabi idi.

Quiqnunlar sözü burunlarında və böğazlarında təloffüz
edirdilər. Mənə məlum olan bütün Avropa dillərində qui-
qnunların dilinə ən çox bənzəyən yuxarı Hollandiya və
ya alman dilidir. Amma quiqnunların dili bunlardan daha
zərif, daha ifadəlidir.

Onların dilini tezliklə öyrənib, öz macəramı nağıl edə bilməm ev sahibi çox arzu edirdi. O, hər gün bir neçə saatını mənə dəl öyrətməyə sərf edirdi. O, yəqin etmişdi ki, mən yexuyam (o, bunu mənə sonralar söylemişdi). Ancaq mənim qanacaqlı, ədəbli və təmizkar olmağım onu heyvətə salmışdı. Çünkü bu sıfatların biri də həmin heyvanlarda yox idi.

Ev sahibi mənim haradan gəldiyimi və öz rəftarında göstərdiyim bəzi şürə əlamətlərini haradan qazandığımı öyrənməyi sabırsızlıklə gözləyirdi. O, başıma gələn macəraları, mənim ağızından mümkün qadər tez eşitmək istəyirdi. Ümid edirdi ki, bunu çox gözlməli olmayaçaqdır; çünkü mən quiqnqnmaların dilini öyrənməkdə xeyli müvaffəqiyət qazanırdım. Sözləri yaxşı yadda saxlamaq üçün mən onları ingilis əlifbası tərtibilə yazar və qabaqlarında mənasını qeyd edirdim. Bir müddət keçdikdən sonra mən ev sahibinin yanında yazı yazmağa başladım. Mən nə etdiyimi ona böyük bir çətinliklə anlaşıda bildim; çünkü quiqnqnmala kitab, ədəbiyyat barəsində heç bir şey malum deyil.

Təxminən on həftədən sonra mən ev sahibinin suallarının çoxunu başa düşürdüm, üç aydan sonra isə xeyli sərbəst onlara cavab verə bilirdim. Ev sahibi mənim hansı ölkədən bura gəldiyimlə və bu düşüncəli məxluqları təqlid etməyi nəcər öyrəndiyimlə çox maraqlanırdı; çünkü yexular (ev sahibinin fikrinə, mən bu heyvanlara çox bənzəyirdim) nə qadər hiyləgər olsalar da, təlimi bütün başqa heyvanlardan pis qəbul edirlər.

Mən cavab verdim ki, çox uzaq bir ölkədən və özüma bənzər bir başqa məxluqlarla bir yerdə gəlmışam. Biz ağac gövdələrindən düzəldilmiş böyük bir yastı qabın içində, uzun müddət dənizlə yol getməli olmuşuq. Nəhayət, yoldaşlarım məni bu sahildə çıxarıb, taleyin ixtiyarına buraxıblar. Mən sözlərimin ev sahibi tərəfindən anlaşılması üçün bir çox ən müxtəlif işarə və hərəkətlər etməyə məcbur olurdum.

Ev sahibi bir qədər fikirləşdikdən sonra cavab verdi ki, mən, yəqin, səhv edirəm və ya olmayan bir şeyi söyləyirəm (quiqnqnmaların dilində yalan və aldatmaq anlayışlarını ifadə edən sözlər əsla yoxdur). O, əsla inana bilmirdi ki, dənizin o tayında başqa yerlər vardır və bir yığın vəhbi heyvan taxta bir gəmini suyun üzərində istədiyi tərafə sürə bilar. O, arxayı idi ki, quiqnqnmalar arasında heç bir kəs belə bir gəmi hazırlayıb, xüsusən bunun idarə edilməsini yexularla tapşırı bilməz. Yerli dildə "quiqnqm" sözü "yaranışın tacı" deməkdir. Bu ölkədə ən şüurlu bir xalq olan atlar özlərini belə adlandırırlar.

Mən ev sahibinə söylədim ki, hələ onların dilini çox yaxşı bilmirəm. Odur ki, onun suallarına cavab vermək mənim üçün çətindir. Ümid edirom ki, tezliklə ona çox maraqlı şəyler danışa biləcəyəm.

Quiqnqnmalar kimi danışan, öz sözləri və hərəkətlərində şürə əlamətləri göstərən qaribə bir yexunun peyda olması xəbəri tezliklə bütün ətrafə yayıldı. Adlı-sanlı atlar və madyanlar mənə tamaşa etmək üçün tez-tez ev sahibinin yanına gəlirdilər. Mənimlə danışmaq onlara böyük ləzzət verirdi. Onlar mənə suallar verir, mən də bacardığım kimi cavab verirdim. Bunun sayəsində mən yerli dili öyrənməkdə elə böyük müvaffəqiyətlər göstərdim ki, ora goldikdən beş ay sonra mən söylənən hər bir şeyi anlaysır və onlara xeyli sərbəst danışa bilirdim.

Məni görmək və mənimlə danışmaq üçün ev sahibimin yanına qonaq gələn quiqnqnmalar mənim əsl yexu olduğuma çox çətinliklə inanırdılar. Onları hər seydən artıq mənim paltarım çəşdirirdi. Heç cürə başa düşə bilmirdilər ki, bu paltar mənim bədənimin hissəsidir, ya yox. Mən isə onların bu heyrotini aradan qaldırmağa heç də tələsmirdim; çünkü onlar məni paltarsız görəsə idilər, yəqin ki, əsl yexu hesab edəcəklər. Bunu isə mən asla istəmirdim. Ancaq mən öz sərrimi çox uzun zaman gizlin saxlaya bilməzim. Adət üzrə mən paltarımı yalnız evdə

hamı yatdıqdan sonra, yatanda çıxardır və səhər sübhədən, hələ onlar yuxudan durmamış geyinərdim.

Ancaq bir dəfə səhər tezdən ev sahibi öz nökəri olan səmənd yabını məni çağırmağı göndərməşdi. O, mənim yatdığını binaya girdikdə, mən paltarımı çıxarıb yatmışdım. O, içəri girəndə mən ayıldım və yabının çəşib qalmış olduğunu gördüm. O, verilən tapşırığı birtəhər yerinə yetirib, tələsik öz ağasının yanına qaçıdı. Ev sahibi mənimlə salamlasdıqdan sonra həmin saat soruşdu ki, bu nökər nə danışır; guya mən yatdıqım zaman osla həmişə olduğum kimi deyilmisəm.

Mən başa düşdüm ki, sərrimi bundan sonra gizlətməyin heç bir mənəsi yoxdur; çünki paltarım və ayaqqabıları tamamilə köhnəlmüşdi və yaxın bir zamanda onları yexu və ya digər heyvan dörlülərindən tikilən başqa bir şeylə əvəz etməli olacağım. Buna görə də ev sahibinə söylədim ki, mənim gəldiyim ölkədə bədəni bəzə heyvanların yunlarından toxunmuş parça ilə örtmək adətdir. Bu, başlıca olaraq bədəni isti və soyuqdan qorumaq, qismən də adəb üçün edilir. Öz sözlərimi təsdiq məqsədilə mən ev sahibinin gözü qabağında soyundum. Əynimdə yalnız köynəyim qaldı.

Ev sahibim mənim bütün hərəkətlərimə böyük bir maraq və heyrotla tamaşa edirdi. O, mənim bütün paltarlarımı dırnağı ilə oynağının arasında tutub, qaldırıb və böyük bir diqqətlə gözdən keçirirdi. Sonra mənə hər tərəfdən nəzər salıb söylədi ki, şübhəsiz, mən osl yexuyam və öz cinsimdən olanlardan yalnız dərimin yumşağılığı, ağılığı və hamarlığı, dal və qabaq ayaqlarımın dırnaqlarımın şəkli və uzunuğu cəhətindən seçilirəm. Bir də mən özümü elə göstərirəm ki, guya həmişə dal ayaqlarım üstündə gəzirəm. Ev sahibi mənim soyuqdan titrətiyimi görüb, yenidən geyinməyimi təklif etdi.

Mən geyinə-geyinə ev sahibinə söylədim ki, onun məni belə tez-tez yexu adlandırması osla xoşuma gəlmir; çünki mən bu murdar heyvanlara nifrat edir və onlardan iyrənirəm. Yal-

varib xahiş etdim ki, məni belə adlandırmasın və bunu öz ailə üzvlərinə də qadağan etsin.

Bundan başqa ondan xahiş etdim ki, bədənimin süni üst qabığına aid bu sırrı gizlin saxlasın və öz nökəri yabya əmr etsin ki, gördüyüünü heç bir kəsə danışmasın.

Ev sahibi mənim xahişimi yerinə yetirməyi vəd etdi və özü də məndən xahiş etdi ki, onların dillərini mümkün qədər tez öyrənməyə çalışıb.

Onun sözlərinə görə, mənim zahiri görkəmimdən qat-qat artıq ağlıma və anlaşılan bir dildə danışa bilməyimə heyran olmuşdu. O, böyük bir səbirsizliklə mənim vəd etdiyim qəribə şeylər barədə mümkün qədər tez danışmağımı gözlöyirdi.

Bu gündən ev sahibi mənim tamamilə iki qat artıq ciddəcəhdən maşğıl olmağa başladı. O, tez-tez məni qonaq aparırırdı. Bütün qonşularından xahiş etmişdi ki, mənimlə mümkün qədər nəzakətə rəftar etsinlər; çünki bu mənim çox xoşuma gəlir və danışmaq üçün məni daha da çox həvəsləndirir.

Mənim quiqnqnmların dilini öyrənməkdə qazandığım müvəffəqiyyətləri bir-bir təsvir etməyim darixdirci bir şey olardı. Yalnız bunu söyləməliyim ki, ev sahibinin qayğısı və özümün yaxşı istedəda malik olmağım sayosində, ev sahibinin şiddətlili marağını qismən tomin etməyə və kim olduğunu, bura necə galib çıxdığımı, vətonimin necə bir ölkə olduğunu az-çox ətraflı surətdə danışmağa müvəffəq oldum. Hər seydən əvvəl mən əvvəller ona izah etməyə çalışıdığım bütün şeyləri təkrar etdim.

Mən öz hekayəmi belə başladım ki, bura çox uzaq bir ölkədən və özüm kimi əlli nəfər məxluqla birlikdə gəlmişəm. Biz ev sahibinin mənzilindən xeyli böyük olan, iri taxta bir qabın içində dənizlərdə üzürdük. Burada mən ev sahibinə gəmini təsvir etdim. Mən cib yaylığımı çıxarıb, yelkənin nə demək olduğunu və onun gamini necə hərəkətə götirdiyini ev sahibinə anlatmağa çalışdım. Sözlərimə davam edib dedim

ki, mənimlə yoldaşlarım arasındaki mübahisədən sonra onlar məni bu sahilə çıxartdırılar. Mən nə edəcəyimi bilmədiyimdən, ölkənin içərisinə yönəldim və tezliklə, bu murdar yexuların hücumuna düşər oldum. Burada ev sahibi sözümüz kəsib soruşdu ki, bu gəmini kim hazırlayıb və necə olub ki, mənim ölkəmdə yaşayan quiqənqlər bu gəmini vəhşi heyvanların ixtiyarına veriblər. Cavab verdim ki, əgər məndən eşidəcəyi sözlərdən inciməyəcəyinə sədaqətlə söz verərsə, hekayəmin dalışını danışaram. O, razı oldu. Onda mən ona söylədim ki, həmin gəmini mənim kimi məxluqlar hazırlayıblar. Bu məxluqlar həm mənim vətənimdə, həm də gördüyüüm bütün ölkələrdə ən şüurlu məxluqlardır və buna görə də bütün başqa heyvanlara hakimdirlər. Həmsöhbətimə etiraf etdim ki, onun və dostlarının yexu adlandırdıqları məxluqlarda şüur əlamətləri gördükdə heyrətə göldikləri kimi, mən də quiqənqlərin şüurlu hərəkat etdiklərinə təaccübənlərdim. Ona söylədim ki, öz bədənimin həmin bu heyvanların bədənlərinə tamamilə bənzədiyini etiraf edirəm. Ancaq mən bu heyvanların bu qədər vəhşiləşib, kifirləşməlorının səbəbini anlaya bilmirəm. Sonra əlavə etdim ki, tale mənə bir zaman öz vətonimə qayıtmagı qismət edərsə, orada mən bu səyahətimi danışsam, heç kəs mənə inanmaz, hamı elə güman edər ki, olmayan şeyləri danışram və öz macəralarımı əvvəldən axıra qədər uydurmuşam. Ondan xahiş edirəm ki, verdiyi vədi yadına salsın və məndən inciməsin. Ancaq ev sahibinə, onun ailəsinə və dostlarına olan bütün hörmətimə baxmayaraq, söyləməliyəm ki, mənim həmvətənlərim əslə inanmazlar ki, dünyanın hər hansı bir yerində quiqənqlər ağa, yexular isə qaba heyvan vəziyyətindədirlər.

DÖRDÜNCÜ FƏSİL

Quiqənqlərin həqiqət və yalan haqqında anlayışları. Müəllifin sözlərinin ev sahibini qəzəbləndirməsi. Müəllifin özü və səyahətləri barədə daha ətraflı məlumat verməsi.

E v sahibi sözlərimi üzündə böyük bir narahatlıq əlaməti olduğu halda dinləyirdi. Bu ölkəyə şübhə və inamsızlıq o dərəcədə yaddır ki, quiqənqlər belə hallarda özlərini necə aparmağı bilmirlər. Yadimdadır ki, mən ev sahibiylə insanların özləri, onların əlaqə və adətləri barədə səhəbat edərkən, yalan və aldatmaqdan danışanda o, çox ağıllı olmasına baxmayaraq, mənim nə demək istədiyimi böyük bir çətinliklə başa düşə bilirdi. O, belə düşünürdü: danışmaq qabiliyyəti biza bir-birimizin fikrini anlamaq, bir-birimizə cürbəcür şeylər barədə faydalı məlumat vermek üçün lütf edilib. Buna görə də olmayan bir şeyi təsdiq etməyə çalışan bir kəs, bizim nitqimizin vəzifəsini tamamilə təhrif etmiş olur. Belə olduqda, buları dinləyən təraf öz həmsöhbətinin dediklərindən heç bir şey anlamaz. O, nəinki heç bir yeni məlumat olda etməz, həm də daha pis bir vəziyyətə düşmüş olar; cünki onu inandırmağa çalışırlar ki, ağ qaradır, uzun isə qısa. Ev sahibinin insanlar arasında geniş yayılmış olan aldatmaq qabiliyyəti barədəki anlayış yalnız bundan ibarət idi.

Ancaq öz hekayəmizə qayıdaq. Ev sahibi mənim vətənimdə yexuların hakim vəziyyətdə olduqlarını eşitdikdə, bizi də qu-iqnqnmların olub-olmadığını və bunların nə iş gördüklerini bilmək istədi. Cavab verdim ki, bizim ölkədə quiqnqnmlar çoxdur. Yaxda onlar çəmənlərdə otlayırlar, qışda isə onları xüsusi binalarda saxlayıb quru ot və çövdarla bəsləyirlər. Onları qaşovlayır, yallarını darayır, ayaqlarını yuyur, onlara yemək verir və onlar üçün yataq hazırlayırlar.

Ev sahibi mənə dedi: "İndi sizin dediklərinizi başa düş-düm. Sizin sözlərinizdən belə məlum olur ki, sizin yexular özlərini ən ağıllı məxluq hesab edirlərsə də, hər halda sizin ölkədə hakim olanlar quiqnqnmlardır".

Söz burası çatanda, hekayəni davam etdirməyə icazə istədim və onu xəbərdar etdim ki, bilmək istədiyi təfərrüat əsla xoşuna gəlməyəcəkdir. Lakin o, təkid edib söylədi ki, yaxşı-yaman nə varsa, hamisini öyrənmək istəyir. Mənim itaət etməkdən başqa bir çərəm qalmadı.

Hər şeydən əvvəl bu barədə danışdım ki, bizim at adlan-dırdığımız quiqnqnmlar ən gözəl, ən nəcib və bütün heyvanlardan ağıllıdır. Onlar çox qüvvətli olmaqları və qaçaqanlıqları ilə fərqlənirlər. Sahibləri əyanlar və varlı adamlar olduqda, atlarla çox mehriban və qayğılı rəftar edir, onları qoruyurlar. Az işlədirlər. Cidira buraxır, minik arabalarına qoşur və səyahət zamanı onlardan istifadə edirlər. Ancaq, atlar qocalıb zəiflədikdə, onları başqa adamlara satırlar. Orada bu atlara hər cür ağır və çətin işlər gördürürlər; yalnız tamam taqətdən düşdükdən sonra onlardan el çəkirlər. Atlar öldükdə, onların dərisini soyub, heç-puça satır, leşlərini isə tullayırlar ki, onları da köpəklər və yırtıcı quşlar parçalayıb yeyir. Adı cinsdən olan atların taleyi daha da pisdir. Bu atların çoxu fermerlərin, arabaçlarının və sairələrin altında olur; onları ağır işlərdə işlədib, daha pis yeməklər verirlər. Bizim at minməmizi, yüyüñ, yəhər,

mahmız, qamçı, qoşqu vasitələri və təkərlər işlətməyimizin üsullarını ətraflı təsvir etdim.

Əlavə etdim ki, biz atlarımızın dırnaqlarına dəmir adlanan bərk bir maddədən təbəqə vururuq ki, daşlı yollarda gedəndə, dırnaqları əzilməsin.

Ev sahibi qəzəbli nidalarla bir-iki dəfə mənim sözümü kəsdi. Hamidən artıq onu heyrətləndirən bu idi ki, biz quiqnqnmların dalına minməyə cürət edirik. O, şübhə etmirdi ki, onun nökərlərinin ən zəif olanı ən qüvvətli yexunu yera çırpa bilər və ya onunla birlikdə yera yixilib, arxası üstündə ağnayaraq, onu əzişdirər. Bunun cavabında mən bizim atlارın üç yaşından başlayaraq, necə öyrədildiklərini, onları ram etmək üçün necə qamçı ilə döyüb, əziyyət verildiyini ətraflı təsvir etdim. Onları mükafata şirnikləndirir, cəzadan qorxmaga öyrətdiyimi də söylədim. Siz cənablar nəzərə almaldır ki, - deyə mən əlavə etdim, - buradakı yexular kimi bizim quiqnqnmlarda da zarrə qədər şüur yoxdur.

Mənim vətənimdə quiqnqnmlara edilən vəhi rəftar barədəki sözlərimin ev sahibinə necə təsir etdiyini və onun nəcib qəzəbinə bais olduğunu təsvir etmək mümkün deyil. O, bu fikirlə razılışdı ki, bizim ölkədə yalnız yexular şüura malikdirlərsə, yəqin ki, tamamilə haqlı olaraq, başqa heyvanlar üzərində də onlar hakim olmalıdır; çünki qaba qüvvəyə hər zaman qalib gəlir. Yalnız bu cəhət qəribədir ki, heç bir heyvan öz bədəninin quruluşuna görə, öz şüurundan istifadə etmək və gündəlik yaşayış ehtiyacını ödəmək üçün mənim kimi zəif yaranmayıb. Bu cəhətdən buradakı yexular məndən qat-qat üstündürülər.

Doğrudan da, mənim dırnaqlarımın mənə heç bir faydası yoxdur. Qabaq ayaqlarım sözün asıl mənasında ayaq adlandırmış olmaz; çünki yeriyərkən əsla bunları işlətmirəm. Gözlərim elə qurulub ki, başımı döndərmədən yan tərəfləri görə bilmirəm. Dərim həddən artıq zərifdir, isti və soyuqdan

tamamilə müdafiəsizdir və mən hər gün geyinib-soyunmaq kimi yorucu və darixidinci bir işi görməyə məcburam. Lakin o, bu saat bu məsələni darindən müzakiro etmək niyyətində deyil. Onun üçün mənim həyatımın tarixini, harada doğuldugu-mu və bura gəlməzdən əvvəl nə iş gördüyüüm eşidib bilmək daha çox maraqlıdır.

Mən onu inandırdım ki, marağını böyük bir həvəslə təmin edərəm. Ancaq söyləyəcəyim sözləri ev sahibinin tamamilə başa düşə biləcəyinə çox şübhə edirdim; cünki danışmalı olduğum şəyər haqqında onun heç bir təsəvvür yox idi. Buna görə, ev sahibindən xahiş etdim ki, məndən inciməsin və hər dəfə söylədiyim şeyi başa düşmədikdə soruşsun.

Mən ona söylədim ki, İngiltərə adlanan bir adada hörmətli bir ailədə doğulmuşam. Həmin ada buradan o qədər uzaq-dır ki, ev sahibinin ən qüvvətli nökəri günəşin bir illik dövrü müddətində çapsa da, ora çatın yetişə bilər. Həmin bu adanı mənim cinsimdən olan bir diş idarə edir. Biz onu kralıça adlandırıraq. Cavan yaşlırmada mən corrahlıq, yani yaraları və tasadüfi, yaxud kanar bir adamın yetirdiyi zədələri müalica etmək fənnini öyrənmişəm. Lakin bu işdə mənim qazancım az olduğundan, varlanmaq və qayıdıl, öz ailəmlə birlükde firanın yaşamaq məqsədilə yad ölkələrə getdim. Aixirinci səyahət zamanı gəmi kapitanı idim və ixtiyarımda əlliya qədər yexu var idi. Onların bir çoxu yolda ölmüşdü və mən onları müxtəlif xalqlar arasından yiğilmiş başqları ilə əvəz etməyə məcbur oldum. Səyahət zamanı bizim gəmimiz iki dəfə az qaldı ki, batsın. Birinci dəfə qüvvətli bir firtinaya düşdük, ikinci dəfə isə gəmimiz qayaya toxundu.

Bu zaman ev sahibi sözümüz kəsib soruşdu ki, başıma gələn bu qədər fəlakətlərdən və çəkdiyim azablardan sonra mən necə cürət edib, yad adamları özümlə barabər götürərək, dənizə çıxmışam? Ona izah etdim ki, onlar hər cür iş görməyə hazır olan, qorxmaz adamlar idi. Yoxsulluq və etdikləri cinayətlər onları

öz vətənlərindən qaçmağa məcbur etmişdi. Onların bəziləri ardi-arası kəsilməyən çəkışmələrdən müflisləşmiş, bəziləri içki, ayyaşlıq və qumarbazlıq nəticəsində var-yoxdan çıxmışdır. Bir çoxları xəyanət, adam öldürmək, oğurluq, adam zəhərləmək, soyğunçuluq, andi pozmaq, qəlp pul kəsmək, ordudan qaçmaq kimi cinayətlərə təqsirləndirilirdilər. Onların çoxu həbsxanadan qaçmış canıllar idи. Heç biri asılmaq və ya həbsxanada çürümək qorxusundan öz vətənlərinə qayıtmaga cürət etmirdi. Buna görə də onlar güzəranlarını yad ölkələrdə keçirməyə məcbur idilər.

Bu söhbət zamanı ev sahibi bir neçə dəfə sualları ilə mənim sözümüz kəsdi. Mən dənizçilərimin nə iş gördüklorunu, nə üçün öz vətənlərini tərk etməli olduqlarını ona başa salmaq üçün cürbəcür müqayisələr və misallar göstirməli oldum. Bunların nə olduğunu ona yalnız bir neçə gün müddətində başa sala bildim. Ancaq burunla barabər o, bu insanları belə pis işlər görməyə nəyin məcbur etdiyini heç cür təsəvvür edə bilmirdi. Mən bizim hamımız xas olan hakimiyyət və varlanmaq ehtirası, acgözlük, kin və paxilliğin dəhşətli nəticələri barədə onda bəzi təsəvvürler yaratmağa çalışdım. Bütün bunları misallar və müqayisələrlə ona təsvir edib, başa salmali olurdum. Qu-iqnqmlər dilində hakimiyyət, dövlət, mühərabə, qanun, cəza və minlərlə bu kimi anlayışları ifadə edən söz yoxdur. Buna görə də mən danışdıqlarım ev sahibinə başa salmaq üçün xeyli zəhmət çəkməli olurdum. Ancaq, əslində, böyük bir zəka və iradəyə malik olduğundan, o, nəhayət, bizim ölkələrdə insan təbiətinin nələrə qadir olduğu barədə az-çox aydın təsəvvür əldə edə bildi və arzu etdi ki, bizim Avropa adlandırdığımız yer barədə xüsusən mənim öz vətənim haqqında ona mümkün qədər ətraflı məlumat verim.

BESİNCİ FƏSİL

Ev sahibinin amrinə görə müəllifin onu İngiltərənin vəziyyət ilə tanış etməsi. Avropa dövlətləri arasında mühəribələrin səbəbləri. Müəllifin ingilis konstitusiyasını izah etməyə başlaması.

Möhərəm oxocular lütf edib, nəzərə alınsın ki, bundan sonraki hissədə mən ev sahibi ilə aramızda gedən uzun söhbətlər zamanı müzakirə olunan məsələlərin ən əhəmiyyətli lərini lap qısa bir şəkildə nəql edirəm. Bundan başqa, onu da qeyd etməliyəm ki, ev sahibinin şəkilcə sadə, məzmunca çox dərin olan müləhizə və qeydlərinin öz qaba dilimizdə kifayət qədər dürüst və qüvvətli ifadələrlə nəql eda biləcəyimə özüm də şübhələnirdim. Mən nəcib quinqnqmlar xalqının nümayəndəsi ilə olan söhbətlərimi yalnız bir qeydə izaha cürət edirəm.

Beləliklə, mən ev sahibinin arzusunu yerinə yetirərkən, ona şahzadə Oranskinin hakimiyyəti zamanı baş verən axırıncı ingilis inqilabı haqqında, həmin şahzadə tərəfindən başlanıb, uzun illər boyu davam edən və ondan sonra taxta çıxıb, indi hakimiyyət başında olan kraličanın davam etdiridiyi Fransa mühəribəsi haqqında məlumat verdim və dedim ki, ən gözəl xristian dövlətlərin qoşulduğu bu mühəribə indi də davam edir. Ev sahibinin xahişi ilə mən bu mühəribə zamanı ən azı bir milyondan artıq yexunun öldüyüünü, yüzə qədər şəhərin alındığını və üç yüzdən artıq gəminin yandırılıb və ya batırıldığını bildirdim.

Ev sahibi soruşdu ki, bir dövlət ilə başqa bir dövlətin mühəribə etməsinin səbəbi nədir? Cavab verdim ki, belə səbəblərin sayı-hesabı yoxdur, ancaq burlardan yalnız ən əhəmiyyətli olan az bir qismini sayımaqla kifayətlənəcəyəm. Bu mühəribələrin səbəblərindən biri, padşahların şöhrətparəstliyi və aqçozlüyüdür. Heç bir zaman gözləri doymayan bu padşahlar həmişə öz torpaqlarını genişləndirməyə və öz təbəələrinin sayını artırmağa çalışırlar. Bəzən mühəribələr nəzirlərin azğınlıqları səbəb olur, onlar əhalinin dövlətin pis idarə olunmasından şikayətlərini ört-basdır edir və diqqəti başqa tərəfə çəkmək üçün padşahlarını mühəribə etməyə qızışdırırlar. Görüşlərindəki fərqlər görə də çox qanlar tökülliüb. Məsalən: cisim çörək və ya çörək cisimdirmi; bir parça ağacı öpməkmi, yoxsa oda atmaqmı yaxşıdır; üst paltar nə rəngdə - qaramı, ağmı, qırmızımı və ya bozmu olmalıdır? Başqa bu kimi mübahisələr milyonlarla insanın həyatının tələfinə səbəb olub!

Bəzən iki hökmər arasındakı mübahisə heç bir əsas olmadan, üçüncü bir hökmər hansının yixmali olduğu məsələsindən meydana çıxır. Bəzən bir padşah o birina qorxudan hücum edir ki, əvvəlcə o buna hücum etməsin. Bəzən mühəribə ona görə başlanır ki, düşmən tərəf həddindən artıq qüvvətlidir, bəzən isə əksinə, ona görə başlanır ki, düşmən tərəf çox zaifdir. Çox zaman elə olur ki, bizdə olan şey qonşumuzda olmur və ya bizdə olmayan şey qonşumuzda olur. O zaman mühəribə başlanıb, bizimkini əlimizdən alana qədər və ya özlərininkini bizi verənə qədər davam edir. Bir ölkənin əhalisi acıdan taqtdən düşdükdə, taundan qırıldıqda və ya daxili çöküşmələrə düşər olduqda, ona hücum etmək tamamilə üzrülü hesab edilir. Eynilə bunun kimi, ən yaxın müttəfiqlərimizdən birinin bir şəhəri bizim üçün mü-

¹ Burada bəzi dini ayin və osarlı mərasimlərdən bəhs edilir; bunların ətrafında başlanan mübahisə, dini təfriqənin bünövrəsini qoymuş və katoliklər protestantlar arasında qanlı dini mühəribələrin əməlsə galmaşının zahir səbəbi olmuşdur.

nasib bir vaziyetde yerleşikde ve ya onun torpaqlarının bir qismi ülkemizi genişlendirmek için bizə əlverişli olduqda, onun üzərinə hücum etmək ədaləti mühərribə sayılır. Əgər padşah öz qoşunlarını əhalisi yoxsun və cahil olan bir ölkəyə göndərirsə, onun əhalisinin yarısını qanuni bir surətdə qırıb, qalan yarısını özünə qul edə bilər. Bu, həmin xalqı vəhşilikdən qurtarıb, modəniyyətin nemətlərinə qovuşdurmaq deməkdir. Həmçinin, aşağıdakı şəhərə və nəcib hərəkat tarzı da geniş yayılıb: öz torpaqlarına soxulmuş düşməni qovmaq üçün bir padşah başqa bir padşahi köməyə çağırıldıqda, köməyə gələn padşah düşməni oradan qovduqdan sonra öz müttəfiqinin torpaqlarını qəsb edir, onun özünü isə ya öldürür, ya zindana salır, ya da öz yurdundan qovur. Qan qohumluğunu və ya evlənmək vasitəsilə müttəfiq olmaq da çox zaman padşahlar arasında mühərribələrə səbab olur və bu qohumluq nə qədər yaxın olursa, padşahlar da bir-birinə o qədər çox nifrat edirlər. Yoxsun millətlər acgöz, varlılar isə lovğ olurlar. Lovğalıq ilə acgözlük isə həmişə bir-birinə düşməndir. Buna görə də bizdə mühərribələrin arası əsla kəsilmir və əsgərlik peşəsi ən hörmətli bir peşə hesab olunur. Eynilə özləri kimi olub, ona heç bir pislik etməyən başqa məxluqları soyuqqanlılıqla mümkün qədər çox qırmaq üçün muzdla tutulan yexulara biz əsgər deyirik.

Bundan başqa Avropada bir çox xırda hökmədarlar da var: onlar yoxsun olduqlarından, müstəqil mühərribə edə bilmirlər. Bu yoxsun padşahlar öz qoşunlarını varlı qonşularına müyyəyen muzdla kirayə verirlər. Bu surətdə də alınan pulun dördə üçünü onlar özləri üçün götürüb, həmin mədaxıl hesabına yaşayırlar¹.

¹ Goliraldo etməyin burada təsvir edilən üsulu XVIII asrdə xırda dövlətlərə parçalanmış olan Almaniyada xüsusilənmiş yayılmışdı. İngilis kralı I Georg da Hannover mülklərini qorumaq üçün muzdla almanın qoşunlarının köməyindən istifadə etmişdi. Xarici ordulara əsgər satmaq XVIII əsrin başqa təraqqiparvar yazılıcların əsərlərində da, məslən, F.Sillerin "Məkr və məhbəbat" dramasında cybəcər bir cinayət kimi damğalanmışdır.

Ev sahibi fikirli-fikirli dilləndi:

"Sizin mühərribələr barədə söylədikləriniz göstərir ki, sizin fəxr etdiyiniz bu şüur necə bir şüurdur. Ancaq xosbəxtlikdən siz bir-birinə çox da böyük zərər yetirə bilməzsiniz. Təbiət sizi bütün başqa heyvanlardan zəif yaratmaqla, özü qeydinizə qalmışdı.

Doğrudan da, sizin üzünüz çox yastıdır və çənəniz əsla irəliyə çıxmayıb. Buna görə də siz çətin ki, bir-birinizi dişləyib gəmirə biləsiniz. Sizin qabaq və dal ayaqlarınızdakı dırnaqlarınız qısa və zəifdir. Bizim yexulardan hər biri sizin bir döyü-nünüzün öhdəsindən gələr. Məndən incimayın, - deyib, axırdı ev sahibi əlavə etdi, - ancaq mənə elə gəlir ki, siz döyünlərdə ölenlərin sayını söyləyərkən, olmayan şəyərə danışırınız".

O, bu sözləri söyləyərkən, mən özümü gülməseməkdən saxlaya bilmədim. Mən mühərribə işlərini yaxşı biliirdim, ona görə də top, mortir, mina, muşket, karabın, tapança, gülə, barit, qılınc və süngünün nə demək olduğunu ona anlada bildim. Mən döyüşün, mühasirənin, geri çəkilmənin, hücumun, bombardmanın, dəniz vuruşmalarının, gəmilərin bütün miniklərlə bərabər batırılmasının nə demək olduğunu ona təsvir etməyə çalışdım: tüstü, hay-küy, çaxnaşma, önlərin fəryadı, atların ayaqları altında tapdalanıb ölmək, qaçanların taqib olunması. Cəsədlərlə dolu olan meydani, köpəklər, qurdalar və yırtıcı quşlar tərəfindən cəsədlərin yeyilməsini, dinc əhalinin qırılıb, talan edilməsini, zorlanmasını, zəmilərin məhv edilip, şəhərlərin yandırılmasını ona danışdım. Onun qarşısında öz əziz həmvətənlərimin şücaṭlarını təsvir edib, öyünmək məqsədilə məhəsirə zamanı partlayış vasitəsilə yüzlərə düşmən əsgərinin göyə sovrulduğunu və tamaşa edənlərin göydən yağan insan bədəni parçalarına baxıb, zövq aldıqlarını öz gözümlə gördüyümü söylədim.

Mən təfsilat davam etdirmək istəyirdim ki, ev sahibi susmağı əmr etdi və söylədi ki, yexuları tanıyanlar asanlıqla inanırlar ki, bu murdar heyvanlar, gücləri çatarsa, mənim nəql etdiyim bütün bu şəyələri etməyə qadirdirlər. Ancaq mənim sözlərim onu bu vaxta qədər əsla duymadığı bir təşvişə salmışdı. O, öz ölkəsində olan yexulardan həmisi iyərəmişsə də, ancaq yexuları nöqsanlarına görə heç vaxt qnneyxi (yirtici quş) amansızlığına görə və ya iti bir daşıdırınagını zədələdiyinə görə müqəssir tutduğundan artıq təqsirləndirməyiib. Amma mənim söylədiyim on dəhşətli cinayətləri, görünür ki, böyük zəkaya malik məxluqlar edirlər. Bunlardan o, belə bir nəticə çıxarıb ki, pozulmuş şürur, yirtici heyvan kütülyündən daha pisdir. Onun fikrinə görə, bu artıq şürur olmayıb, bizim təbii nöqsanlarımızın inkişafına kömək edən xüsusi bir qüvvədir.

Nəhayət, o, mənə söylədi ki, mühabibələr barədə eşitmək onu kifayət qədər yorub. İndi onu başqa bir şey maraqlandırır. Mən öz söhbətimdə demişdim ki, gəmidəki dənizçilərimdən bəziləri qanun üzündən müflis düşdükləri üçün vətənlərini tərk etmişdilər. Bu söz ev sahibini çox təəccübləndirmişdi. O, başa düşə bilmirdi ki, qanun nəyə əsasən bir adamı mənim söylədiyim kimi müflis sala bilər. Axi qanunun bütün mənəsi hər bir vətəndaşın mənəfeyini qorumaqdan ibarətdir. Buna görə də xahiş edirdi ki, bu qanunun nə demək olduğunu və ona xidmət edənlərin kimlər olduğunu izah edim. Onun fikrinə, bizim kimi qanacaqlı məxluqlar üçün - ki, biz özümüzü belə hesab edirik, - təbiət və şürur rəhbərliyi kifayət edər.

Cavab verdim ki, qanun və hüquq mənim çox az bildiyim şəyələr olsa da, onun arzusunu bacardığım qədər yerinə yetirməyə çalışacağam.

Onu başa saldım ki, bizim ölkəmizdə sayı çox olan elə bir insan təbəqəsi var ki, onlar gönc yaşlarından aqın qara, qarın isə ağ olduğunu sübut etməyi öyrənir və hansı torəf çox pul verərsə, işi onun xeyrinə həll edirlər. Bu təbəqə bütün xalqı öz əsəratı altında saxlayır.

Məsələn, mənim inəyim qonşumun xoşuna gəlirsə, inəyimi alimdən almağa haqqı olduğunu qanuni olaraq sübut etmək üçün pul ilə bir vəkil tutur. Onda mən da inəyin mənim olduğunu sübut etmək üçün ikinci bir vəkil tutmalı oluram; çünki qanun heç bir kəsə möhkəmədə özünü müdafiə etməyə icazə vermir. Hələ bundan başqa, mən inəyin qanuni və haqqı sahibi olduğumdan, möhkəmədə xüsusiətə çətin bir vəziyyətə düşürəm. İş buradadır ki, hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən, haqsızlığı müdafiə etməyə öyrəşib. Buna görə də o, haqq işi müdafiəyə girişidikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir. Bundan başqa, o, son dərəcə ehtiyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluq göstərməsin. Belə olarsa, o, möhkəmə hakimləri tarofindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçaltmış olar.

Ciddi desək, öz inəyimi saxlamaq üçün mənim yalnız iki yolum var. Bunlardan biri müqabil torəfin vəkilini pul ilə tovllaşdırıcı ki, o, möhkəmədə özünü, guya haqq işi müdafiə edən kimi göstərsin; ikincisi isə mənim müdafiəcimi inandırmaq lazımdır ki, inəyə olan sahiblik haqqını tamamilə haqsız bir iş kimi göstərməyə çalışıb, inəyin əslində mənim düşmənimin olduğunu desin. Hər iki halda, istər möhkəmə haqqın düşmən tarofində olduğunu təsdiq etsin, istərsə mənim tələblərimin qeyri-qanuni olduğunu qorara alsin, hər halda mənim üçün işi udmaq ehtimalı vardır.

Siz bilməlisiniz ki, - mən dəvəm etdim, - bizdə məhkəmə hakimi mülkiyyət barədə olan mübahisələri həll edən, canilərə cəza verən adamlara deyirlər. Onları qocalmış və tənbəllaşmış olan ən mahir vəkillərdən seçirlər. Bunlar hələ hakim təyin olunmadan əvvəl vəkil sıfətilə çıxış etdiklərindən, yalana, əhdi pozmağa və zorakılığa göz yummağa öyrəmiş adamlardır. Mən bir çox hörmətli məhkəmə hakimləri tanıyıram ki, onlar haqqın qoləbəsini əskiltmək üçün haqlı tərəfin təklif etdiyi böyük rüşvətlərdən imtina ediblər.

Onlar cürbəcür şikayətləri müzakirə etdikdə, işin mahiyətini bilməkdən diqqətən çəkinirlər. Bunun avazında isə əslində işə dəxli olmayan məsələlər barədə çığır-bağır salır, coşur və taqədən düşüncəyə qədər naqqallıq edirlər. Məsələn, yuxarıda gətirdiyim misalda onlar mənim düşmənimin inəyə nə qədər haqqı olduğu barədə heç soruştmayıb, inəyin sarımı, yoxsa qaramı, buynuzunun uzununu, yoxsa qısamı olduğunu barədə, evdəmi və ya otlaqdamı sağıldıqı barədə, nə kimi xəstəliklərə tutulması və sair bu kimi məsələlər barədə ard-arası kəsilməyən izahlara girişirlər.

Bunu da nəzərə almaq lazımdır ki, bu adamlar danışarkən, o qədər xüsusi sözlər və ifadələr işlədirirlər ki, onların nitqini adı insanlar, demək olar ki, heç başa düzə bilmirlər. Bütün qanular da eynilə bu cür tərtib edilib. Bu qanunlar o qədər çox, o qədər anlaşılmaz və o qədər ziddiyyətlidir ki, onlara əsasən hansı hərəkətin qanuni, hansının qeyri-qanuni, kimin haqlı, kimin haqsız, nəyin doğru, nəyin yalan olduğunu təyin etmək tamamilə qeyri-mümkündür. Buna görə də təəccübüldür deyildir ki, bu cür qanunlar və bu cür hakimlər üçün altı nəsil dədəbabadan qalmış torpağın mənimmi və ya üç yüz mil məndən uzaqda yaşayan yad bir adamını olduğunu aydınlaşdırmaq üçün otuz-qırx il vaxt lazımdır.

Dövlət cinayətlərində təqsirləndirilən şəxslərin işinə isə xeyli sürətlə baxılır. Hakimlər sadəcə olaraq, hökumət başında onlardan soruşub, müqəssirin məhkum edilməli və ya bəraət qazandırılmalı olduğunu öyrənirlər.

Sonra isə aldıqları göstərişə görə, onu ya asılmağa məhkum edir, ya da bəraət qazandırırlar. Ancaq ayındır ki, hər iki halda onlar qanunu ciddi surətdə rəhbər tuturlar¹.

— İndi isə siz cənablar, albəttə, "qanun üzündən müflis olmaq" sözünün nə demək olduğunu başa düşdünüz, — deyib, mən öz hekayəni bitirdim.

¹ Swift, məhkəmə süründürməciliyinin bu mahir tasvirində ingilis məhkəmə orqanlarının işindəki nöqsanları amansızcasına təqnid edir. Romanın ikinci hissəsində də bu nöqsanlara çox yer verilmişdir.

ALTINCI FƏSİL

İngiltərənin təsvirinin davamı. Avropa saraylarının birinci və ya baş nazırın rolu.

Ancaq bu zaman yeni bir çətinlik meydana çıxdı. Ev sahibi bütün bu hakimlərin nə səbəbə görə öz yaxın adamlarına pislik göstərmək üçün bu qədər zəhmət sərf etdiklərini başa düşə bilmirdi. Başlıcası isə o, "pul ilə satın alma" ifadəsinin nə demək olduğunu anlaya bilmirdi.

Onun heyrətlə dolu suallarına cavab olaraq, mən pulun nə olduğunu, onun necə hazırlanlığını və nəcib metalların qiymətini izah etdim. Söylədim ki, bu qiymətli maddələrdən daha çoxuna malik olan yexu arzu etdiyi hər bir şeyi – gözəl paltaları, möhtəşəm evləri, geniş torpaqları, qəşəng avadanlığı, ən qiymətli yemək və içkiləri ala bilər. Bütün bunları yalnız pul sayəsində əldə etmək mümkün olduğundan, bizim yexular pulu dünyada hər şeydən yüksək tutur və mümkün qədər çox pul sahibi olmağa çalışırlar. Pul böyük bir əhəmiyyətə malik olduğu üçün varlıklar yoxsulları özlərinə tabe edir və onların zəhmətlərinin səmərəsindən istifadə edirlər. Hər varlıya mindən artıq yoxsul düşür. Açıqca söyləmək olar ki, bizim xalqın çox hissəsi yoxsul yaşayıb, ən ağır işlərdə çalışdıqlarından, taqəfdən düşür və bunun müqabilində cüzi miqdarda pul qazanırlar ki, azlıqda qalan hissə gen-bol yaşaya bilsin. Ev sahibi bütün bu şeyləri başa düşə bilir və belə gürman edir-

di ki, bütün heyvanlar, xüsusən başqalarına hakim olan heyvanlar dünyadan nemətlərinə malik olmaq cəhətindən eyni hüquqdadırlar.

Ö, məndən bizdəki varlı yexuların nə cür yaşıdlılarını soruşaraq, bizim yeməklərimizlə maraqlandı və bu qədər məxəric tələb edən bol yeməklərin necə olduğunu bilmək istədi. Mən yada sala bildiyim ən gözəl yeməkləri bir-bir ona saydım və onları hazırlamağın cürbəcür üssüllərini təsvir etdim. Söylədim ki, bu yeməkləri dadlı elemək və cürbəcür içkilər, cürbəcür şirniyyat götirmək üçün dənizin o tayında olan bütün ölkələrə gəmilər göndərmək lazımlı gəlir. Məsələn, bizim yexuların adlı-sənlər bi ailaşının qalyanaltı üçün lazım olan ərzağı və qab-qacağı götirmək üçün dünyadan dövrəsinə ən azı üç dəfə hərlənmək lazımdır.

Həmsöhbətim dedi:

"Öz əhalisini doydura bilməyən bir ölkə, əlbəttə, yoxsul bir ölkədir!"

Onu ən çox bu təccübəldirdi ki, bizim ölkələrdə içməli su yoxdur və əhali içki götirmək üçün dənizin o tayından olan ölkələrə gəmilər göndərməyə məcburdur.

Mən onu başa saldım ki, biz yad ölkələrdən içkini suyumuz çatışmadığına görə götirmirik. Xüsusi meyvələrin şirəsindən hazırlanmış olan bu içkiləri biz şənlənmək, məst olmaq, dərdimizi dağlıtmak, həyatımızın dolu olduğu bütün qayğı və iztirabları unutmaq üçün içirik. Doğrudur, bu içkilərdən bizim iradəmiz zəifləyir, özümüz süst və xəstə kimi olur, ancaq bunlar bizə mane olmur. Biz qisa bir müddətdə özümüzü şon və qayğısız hiss etmək üçün hər şeyə razıyıq.

Mən söylədim ki: "Ən adı hesablamaya görə, mənim əziz vətənim olan İngiltərə əhalisi işlədə biləcəyindən üç dəfə artıq cürbəcür qiymətli meyvələri, torəvəzi, cürbəcür ədviiyyələri və sair şeyləri dənizin o tayında olan ölkələrdən götirir ki, öz tələbkar zövqlərini təmin etsinlər. Bunların əvəzində

isə biz dənizin o tayında olan ölkələrə oradakıların həyatı üçün zəruri olan azuqə və məməlat göndəririk. Buna görə təcəübüllü deyildir ki, mənim həmvətənlərimin çoxu özü üçün yeməyi diləncilik, soyğunqlıq, oğurluq, fırıldaqlılıq, əhdi pozmaq, yaltaqlıq, nökrilik, lovğalıq, seki səslərini satmaq, cızma-qaraçılıq, münəccimlik, falçılıq, iftiraçılıq və sair bu kimi vasitələrlə qazanmağa məcburdurlar".

Bu sözlərdən hər birinin quiqnqurma anlatmaq üçün nə qədər zəhmət çəkməli olduğumu oxucu təsəvvür edə bilər.

Ev sahibi dedi:

"Vəziyyət belə olduqda, sizin ölkədə yaşayış adamlar varlıları təmin etmək üçün gərək səhərdən gecə yarısına qədər zəhmət çəksinlər".

"Siz tamamilə haqlısınız, - deyə cavab verdim, - məsələn, mən öz evimdə olub, lazımı səliqə ilə geyindiyməm zaman öz üzöründə yüzlərlə xırda sənətkarın zəhmətinin məhsulunu gözdirirəm. Evimin tikilməsi və avadanlığı daha çox fəhlənin zəhmətinə tələb edir. Arvadımı geyindirmək üçün isə bu rəqəmi beş dəfə də artırmaq lazımdır".

Mən ona maaşlarını xəstəliləri müalicə etməklə qazanan adamları baradə danışmaq istədim. Ancaq məlum oldu ki, bu sözləri ev sahibi, demək olar ki, başa düşə bilmir. O, cənab belə güman edirdi ki, hər bir quiqnqnmən ölməmişdən bir neçə gün qabaq zəifləməsi və ya təsədüfən bir yerini yaralamaşı tamamilə təbiidir. Ancaq əsla başa düşə bilmirdi ki, bütün işləri şüurlu olan təbiət bizim bədənimizə xəstəliklər daxıl edə bilər. O, məndən bu fəlakətin səbəblərini soruşmağa başladı. Cavab verdim ki, bizim xəstəliklər çoxu qarınqululuqdan və sərxişliyedən əmələ gəlir. Biz ac olmadığımız halda yeyir və əsla susamadığımız halda içirik. Bəzən bütün gecəni məstedici içkilərlə keçiririk. Bu, bizi tənbəlləşdirir, daxili üzvlərimizi iltihablaşdırır, mədəmizi pozur. Bir çox başqa xəstəliklər ölkəmizdə yayılmış olan saysız-hesabsız pis işlərdən əmələ

gəlir. İnsanların düçər olduqları bütün xəstəlikləri müalicə etmək üçün mövcud cürbəcür üsullar baradə, onların firıldاقları və mənfaətpərəstlikləri baradə xeyli danışdım.

Həkim tayfası, xüsusən xəstəliyin nəticəsini söyləməkdə çox mahirdir. Bu məsələdə onlar çox az-az sohv edirlər. Onlar insanın ciddi surətdə xəstələndiyini gördükdə, adətən əvvəlcədən xəber verirlər ki, o, əlcəkdir. Axi xəstəni sağlamaq onlardan asılı olmadığı üçün hər zaman xəstəni taqətdən salıb, öldürməyi bacararlar. Ancaq onların müalicəsinə baxmayaraq, işdir, xəstədə yaxşılaşmaq əlaməti görünürsa, onlar xəstənin əqrəbəsini asanlıqla inandırırlar ki, bu, onların ağıllı himyəkarlıqları sayəsində olub.

Bunu əlavə etmək lazımdır ki, onlar bir-birinin zəhləsini tökmüs olan ər-arvad üçün, ırs gözləyən böyük öğullar, təhlükəli rəqibləri olan nazirlər üçün və çox zaman yaxalarını öz nazirlərinin əlinindən qurtarmaq istəyən padşah üçün çox faydalı olurlar¹. Mən bu sözləri söylədikdə, görünür ki, həkimlər təbəqəsi baradə danışdıqlarımından zəhləsi getmiş olan ev sahibi sözümüz kəsərək soruşdu:

"Siz nazirlərdən bir neçə dəfə danışmışınız. Mən çox bilmək istərdim ki, siz yexuların hansı növünü nazir adlandırırsınız?"

Cavabında söylədim ki, baş və ya birinci nazir şadlıq və kədər, məhəbbət və nifrat, rəhm və qəzəb hisslerindən tamamilə məhrum olan bir məxluqdur. Hər halda onun dəlicəsinə varlanmaq, hakimiyət və rütbələr qazanmaq ehtirasından başqa, heç bir ehtirası yoxdur. O, sözlərindən öz fikirlərini ifadə etmək üçün deyil, cürbəcür başqa məqsədlər üçün istifadə edir. Nazir yalnız o zaman doğru danışır ki, bunu başqalarına yalan kimi qəbul etdirmək istəyir və yalnız o zaman yalan söyləyir ki, bu yalanı doğru yerinə işə vermək

¹ Sviştin həkimlərə istehza etməsinin səbəbi o vaxtin tibb elminin aşağı səviyyədə olması ilə izah edilir. Bir çox firıldاقçı və doloduzların həkim donuna girmalrı da bu elmi nüfuzdan salmışdır.

isteyir. Onun dallarınca pisliklərindən danışlığı adamlar arxayın ola bilerlər ki, hörmət-izzət qazanacaqlar. Onun tərifləməyə başladığı adamlar isə özlərini məhv olmuş hesab edə bilərlər. Əgər o, xahişinizi yerinə yetirməyə söz vermiş və and içmişdirsa, özünüüz gözləyin. Bundan sonra arzunuza çatmaq üçün artıq heç bir ümidiiniz yoxdur və yaxşı olar ki, gözə görünməyəsiniz.

Davam edib dedim ki: "Baş nazir olmaq üçün cürbəcür üsullar vardır. Bunlardan ən sadəsi məharətlə böhtan atmaq, bacarıqla çügülçülüq etmək və xəyanətdir. Bunlar bəzən sarayı açıqdan-açıqa pozğunluqda və sair nöqsanlarda coşqun tənqid etmək şəklində zühura çıxır. Ağılı bir padşah adətən, bu üssülla hərəkatın edənləri üstün tutur; cünti belə tənqidçilər həmisi öz ağalarının arzularına qul kimi əməl edib, onların ehtiraslarını yaltaqlıqla təmin edəcəklər.

Nazir hakimiyət başına keçdikdən sonra senatorların və ya şura üzvlərinin çoxunu pul ilə öz tərəfina çekməkla vəziyyətini möhkəmləndirir. Nəticədə rüşvət, dövlət vəsaiti ilə mahiranə hoqqabazlıq və doğrudan-doğruya oğurluq yolu ilə hədsiz-hesabsız var-dövlət qazandıqdan sonra onlar ictimai fəaliyyətdən kənara çəkilirlər.

Birinci nazirin sarayı özü kimi insanlar yetiştirmək üçün bir məktəbdir. Xidmətçilər, nökərlər, qapıcılar öz ağalarını təqlid edib, onun kimi öz sahələrində nazir olur və bu sənətin üç başlıca bünövrəsi olan həyəsizliq, yalançılıq və satınalma məharətini öyrənirlər. Bunun nəticəsində onlardan hər birinin yüksək cəmiyyətə mənsub adamlardan ibarət kiçik bir sarayı vardır. Çox zaman onlar öz məharətləri sayəsində pillə-pillə qalxmaga və ağalarının yerini tutmağa müvəffəq olurlar".

Bir dəfə ev sahibi bizim ölkənin əyanları haqqındaki sözlərimi dinləyib, məni layiq olmadığım dərəcədə təriflədi. O söylədi ki, mən, yəqin, nəcib bir ailədə doğulmuşam; cünki bədənimin quruluşu, dərimin rəngi və təmizlik cəhətdən

mən onun vətənində olan yexulardan xeyli üstünəm. Bundan başqa, məndə nəinki yalnız danışq qabiliyyəti, həm də şürə əlamətləri vardır ki, bunu onun bütün tanışları bir möcüzə heb sab edirlər.

Mən haqqımda belə xoş bir rəydə olduğu üçün o cənaba hörmətlə təşəkkürümü bildirdim. Ancaq eyni zamanda onu inandırdım ki, mən heç də yüksək bir ailəyə mənsub deyiləm, cünti ata-anam mənə az-çox təhsil verməyə zorla gücləri çatan təvazökar və namuslu adamlardır. Söylədim ki, bizim əyanlar asla onun təsəvvür etdiyi kimi deyil. Bizim adlı-sanlı cavənlər hələ uşaqlıqdan işsizliyə alışdırırlar. Naz-nemət içində bəslənirlər. Bu cavənlər məktəbi birtəhər qurtardıqdan sonra həyatlarını kef məclislərində, qumarbazlıq və sair əyləncələrlə keçirirlər. Onlar var-yoxlarının böyük bir hissəsini israf etdikdən sonra yalnız pul xətrinə, aşağı təbəqədən, gözləllik və sağlamlıqları ilə heç də seçilməyən qadınlarla evlənir və onlara nifrat edir, həqir baxırlar. Belə evlənmələr nəticəsində xəstə, zəif və ciliz uşaqların doğulması heç də təəccübəli deyildir. Hər halda bizim ölkədə bədənin zəif və xəstə olması, ariqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmanın doğru əlamətləridir. İnsanın sağlam və bədənin möhkəm olması əyanlar üçün bir növ ədəbsizlik sayılır. Bu adamların mənəvi nöqsanları da bədən nöqsanlarına tamamilə uyğun olub, qaraqabaqlıq, kütlük, nadanlıq, yekəbaşlıq və lovgalığın xoşagelməz qarışığından ibarətdir.

YEDDİNÇİ FƏSİL

Müəllifin öz vətəninə məhabbatı. Ev sahibinin ingilis üsul-idarəsi haqqında mülahizələri. İnsan təbiəti üzərində ev sahibinin müşahidələri.

Ola bilər ki, oxucu məni yexulara bənzədən bir məxlügen qarşısında öz cinsimizin nöqsanlarını belə açıq-aşkar göstərməyimə təəccüb edər; çünki o, bunsuz da ümumiyyətlə, insan naslı barədə çox pis bir təsəvvürə malik idi. Ancaq səmimi olaraq boynuma almaliyam ki, bu nəcib dördayaqlı heyvanların saysız-hesabsız yaxşılıqlarını insanların pozğunluğu ilə müqayisə etdikdə, insan təbiətinə olan baxışım kökündən dəyişdi. Mən bu nəticəyə gəldim ki, öz cinsimin şərəfini müdafiə etməyə əsla ehtiyac yoxdur. Bundan başqa, ev sahibinə və onun yaxın dostlarına baxdıqda, yalan və aldatmağa qarşı böyük bir nifrat hiss etdim. İndi də həmvətənlərim haqqında söylədiyim bütün sözləri xatırladıqda, böyük məmənniyyətlə görürəm ki, onların hayat və əxlaqlarını gözəl bir surətdə təkidlə təsvir etməyə çalışarkən, həmvətənlərimin nöqsanlarını nə qədər müdafiə etmişəm. Ancaq bunu özümçün fəxr hesab etmirəm. Çünki öz doğduğum yerə məhabbat bəsləməyən, ona laqeyd olan heç bir məxlük tapılmaz.

Mən burada ev sahibi ilə olan saysız-hesabsız söhbətlərimin yalnız ən mühümülrəni qeyd edirəm. Nəhayət, həmin cənabın

marağı müəyyən dərəcədə təmin edilmiş oldu. Bir gün səhər o, məni yanına çağırıb, oturmağa yer göstərdi (mən heç bir zaman bu şərəfə nail olmamışdım) və mənə uzun bir nitq söylədi. O dedi ki, mənim öz barəmdə və vətənim haqqında bütün söylədiklərimi çox götür-qoy etdikdən sonra pis bir nəticəyə gəlib.

"Siz azacıq şürə sahibi olan bir heyvan növüsünüz, - deyə, ev sahibi davam etdi. - Ancaq siz bu şüurdan öz təbii nöqsanlarını artırmaq və yeni nöqsanlar qazanmaq üçün istifadə edirsiniz. Siz öz daxiliinizdə təbiətin bəxş etdiyi qabiliyyətləri böğaraq, həyatınızın yeganə qayəsini ehtiyaclarınızı artırmaqdə və onları təmin etmək üçün ən qəribə üssüllər uydurmaqdə görürsünüz. Lakin şəxsən siza baxdıqda, bədən cəhətindən sizin xalqın bizim yexulardan çox-çox geridə qaldığı görünür. Siz dal ayaqlarınız üzərində çox möhkəm durmusunuz. Sizin dirnaqlarınız tamamilə faydasız olub, nə müdafiə, nə də hücum etməyə yaramaz. Siz sürətlə qaça bilmir və qardaşlarınız olan (o, yexuları həmişə belə adlandırırdı) buradakı yexular kimi ağaca dırmaşa bilmirsiniz.

Sizin hökumət və qanunlarınızın olması şüurunuzun və nəticə etibarilə xeyirxahlığınızın mükəmməl olmadığını sübut edir. Doğrudan da, qanacaqlı olanları idarə etmək üçün yalnız şüur kifayətdir. Bir də ki, aranızda olan bütün işlər aydın göstərir ki, siz özünüz şüura heç də malik olmaq iddiasında deyilsiniz".

Ev sahibi sözlərinə davam edib dedi:

"Bu nəticələri yoxlamaq üçün mən sizin həyat tərzinizi, adət və ənənələrinizi bizim yexuların həyat tərzilə müqayisə etdim. Bu, məni qotı surətdə inandırıcı ki, sizin xalq ilə yexular arasında ağıl cəhətindən da heyratlı bir bənzərlik vardır.

Yexular başqa heyvanlara nisbəton bir-birinə daha çox nifrat edirlər. Adətən bunun səbəbini onların kifirliyində görürərlər; hər bir yexu digər bir yexunun kifirliyini görür, öz

kifirliyini isə hiss etmir. Ancaq indi mənə elə gəlir ki, bu cür izah yanlışdır. Bu heyvanların arasındaki nifaqın səbəbləri sizin qəbılə arasındaki nifaqın səbəbləri ilə eynidir. Doğrudan da siz beş yexuya əlli nəfərlik yemək vermiş olsanız, onlar bunu rahatca yemək əvəzinə, vuruşmağa başlayacaqlar. Buna görə də çöldə yexularla yemək verəkən, adətən onların yanına bir xidmətçi qoyurlar. Tövlədə isə onları bir-birindən xeyli aralı bağlı saxlayırlar. Bəzən biz çöldən bir inək leşini yexularımız üçün götirməyə vaxt tapmırıq. O zaman atrafda olan vəhşi yexular sürü-sürü axışib gəlir və bu leşin üstüne tökülüşürlər. Burada onların arasında sizin təsvir etdiyiniz döyüşlərə bənzeyən böyük vuruşmalar baş verir. Onlar dirnaqları ilə bir-birinə dəhşətli yaralar vururlar. Ancaq ölüm hadisəsi az-az baş verir. Axi onların sizin ixtira etdiyiniz kimi ölüm saçan silahları yoxdur. Bu vəhşi heyvanlar arasında bu cür vuruşmalar bazan heç bir zahirli səbəb olmadan baş verir. Bir meşədə və ya cəngallikkədə yaşayan yexular öz qonşularının üstüne hücum edib, nə qadər mümkünşa, qəfildən başlarının üstünü almağa çalışırlar. Buna müvəffəq olmadıqda, evlərinə qayıdır və acılarını tökmək üçün bir-biriləri ilə vuruşmağa başlayırlar ki, siz bunu daxili müharibə adlandırırsınız.

Bizim ölkəmizdə bəzən orada-burada parıldayan rəngbərəng daşlara rast gəlmək olur. Yexular bu daşları çox sevirlər. Daş yera dərin batmışsa, bu daşı qazib çıxarmaq üçün bütün günü işləməyə hazırlırlar. Onlar tapdıqları bu daşı öz yuvalarına aparıb, torpağa basdırırlar. Bu zaman onlar böyük bir ehtiyat göstərib, daim atraflarına şübhə ilə göz gəzdirir və gizlənlərlər. Sözün qisası, onların öz xəzinələrini gizlətdikləri yeri qonşularının görməsindən çox qorxurlar.

Ev sahibi əlavə etdi: "Mən bu parıldayan daşlara olan ehtirasın səbəbini əsla başa düşə bilmirdim. Ancaq indi belə güman edirəm ki, bunun səbəbi sizin insan nəslinə isnad etdiyiniz o sonsuz acgözlükdən irəli gəlir.

Bir dəfə mən təcrübə üçün bir yexunun qazib basdırıldığı daşlardan bir yiğinim gizlincə çıxarıb apardım. Acgöz heyvan öz xəzinəsinin yox olduğunu görçək, elə bir fəryad qopardı ki, bütün bir sürü yexu onun başına yiğişdi. Xəzinəsi oğurlanmış yexu qəzəbə öz yoldaşlarının üstünə düşüb, onları dişləməyə və cırmaqlamağa başladı. Əhvalatdan bir neçə gün keçdi, ancaq o, öz itkisini yaddan çıxarmayıb, nə yemək, nə yatmaq, nə də işləmək istəmirdi. Nəhayət, xidmətçimə əmr etdim ki, daşları gizlincə aparıb, əvvəlki yerinə qoysun. Yexu öz xəzinəsini tapdıqdan sonra yenə də canlanıb enləndi. O, həmin daşları qayğı ilə yeni və daha da möhkəm bir yerda basdırıb və o vaxtdan bəri itaṭkar və işlək bir heyvan oldu".

Ev sahibi söyləyirdi ki, yexular arasında ən qızığın vuruşmaları bu parlaq daşların olduğu cöllərdə baş verir. Mən özüm də bunu müşahidə etmişdim.

Ev sahibi sözlərinə davam edib dedi:

"İki yexu çöldə belə bir daş tapıb, bunun üstündə vuruşmağa başlayanda, çox zaman həmin daş üçüncü bir yexuya qismət olur. Həmin yexu onların başlarının vuruşmaya qarışdığını görərək, daşı götürüb qaçıր". Ev sahibi bu vəziyyətin bir dərəcəyə qədər bizim çəkişmələrə bənzədiyini söylədi. Mən onu bu fikrindən daşındırmaq isəmədim. Bu, bizim yaxşı adımızi batırardı. Axi belə olsayıd, mən gərək etiraf edəydim ki, mübahisinin dava-dalaşla həll ediləməsi bizim bir çox məhkəmə qərarlarından daha ədalətlətidir. Doğrudan da burada çəkişən tərəflər, onların vuruşmasına səbəb olan daşdan başqa, heç bir şey itirmirlər. Halbuki, bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayıncı, məhkəmədə iş qurtarır.

Sonra ev sahibi qeyd etdi ki, yexularda onların qarınquuluqlarından daha iyrənc bir şey yoxdur. Onlar gözlərinə görünən hər bir şeyin üstünə böyük bir acgözlükələ düşüb, yaxşı-yamanına baxmadan ot, kök, meyvə, iylənmiş ət, nə

rast gəlsə, yeyirlər. Onlar oğurladıqları və ya qarət etdikləri yeməyi evdə hazırlanmış ən yaxşı yeməkdən üstün tuturlar.

Burada, doğrudur, az-az olsa da şirəli bir kökə rast gəlmək olur. Yexular bu kökü böyük bir cidd-cəhdələx axtarır tapır və böyük bir ləzzətlə sormağə başlayırlar. Bu şirə onlara şərabın biza təsir etdiyi kimi təsir edir. Bunun təsiri altında onlar gah öpüşür, gah vuruşur, ağız-burunlarını əyib, nə isə mırıldanır, büdrayırlar, palçığın içində yixılıb yatırlar.

Elm, idarə əsulu, incəsənət və sənayeyə gəldikdə, ev sahibi etiraf etdi ki, bu cəhətdən bizimlə onların ölkəsində olan yexular arasında heç bir bənzəyiş görmür. Doğrudur, o, hər şeyə maraqlanan bəzi quiqnqnmardan eşidib ki, yexu sürürlərinin çoxunda bir növ başçı olur və bu başçı süründə olan bütün yexulardan ən kifiri və ən qəddarıdır. Hər bir başçının adətən bir nədimi olur. Bu nədimmən həmişə öz ağasına çox bənzəyir. Onun vəzifəsi öz ağasının ayaqlarını yalamaqdan və onun rahatlığı üçün can yandırmaqdan ibarətdir. Bunun əvəzində mükafat olaraq, ona arabir bir parça eşşək atı verirlər. Büttün sürünlərin bu nədimi görməyə gözü yoxdur. Buna görə də o, özünü qorumaq üçün həmişə öz ağasının yanında gözir. Adətən, ağası onu da hiss olan bir başçısını tapincaya qədər saxlayır. Həmin yexu vəzifəsindən kənar edilən kimi, bütün ətrafda olan cavən və qoca yexular, başda yeni nədim olmaqla, onun üstüne tökülib, yaxşıca əzisdirirlər. Büttün bunların bizim saraylar, nədimlər və nazirlərlə nə qədər müqayisə edilə biləcəyini ev sahibi mənim öz öhdəmə buraxdı.

Ev sahibi mənə söylədi ki, yexuların daha bir çox başqa xüsusiyyətləri var ki, bunları mən insan qabiləsi haqqında danışarkən ya heç söyləməmişəm, ya da bunların üstündən ötəri keçmişəm. Hər şeydən əvvəl, yexuların çirkilik və natəmizliyə olan düşgünlükleri görə çarpır. Halbuki, bütün başqa heyvanlar öz tabiatlarına görə təmizkardır.

Əgər quiqnqnmalar ölkəsində donuz olsayı, yalnız mənim həmçəbilələrimin natəmiz olmadıqları haqqındaki ittihamı rədd etmək mənim üçün çətin olmazdı. Ancaq mənim bədbəxtliyimdən, bu ölkədə donuz yox idi. Hər nə qədər bu dördayaqlı heyvanlar yexulara nisbətən gözəl idilərsə də, lakin təmizkarlıqları ilə çox da öyüne bilməzdilər. Əgər ev sahibi donuzların necə iyrənc bir surətdə yemək yediklərini görmüş olsayı, yəqin ki, mənim fikrimlə razılaşdırı.

Ev sahibinin xidmətçilərinin bəzi yexularda gördüklləri başqa bir xüsusiyyəti izah etmək daha çətindir. Bəzən bir yexunun başına belə bir fikir, - bir bucağa çəkilib yera uzanmaq, zarımağa və ufldamaga başlayaraq, bütün yanına gələnləri qovlamaq fikri gəlir. Adətən cavən, sağlam və bədənləri möhkəm olan heyvanlar belə edirlər. Onlar yemək, içmək istəmər və deyəsən, heç bir ağrı da hiss etmirlər. Onların başına nə gəldiyini anlamaq mümkün deyildir. Bu xəstəliyin yeganə dərəmanı ağır işlərdə işləməkdən ibarətdir ki, bu, həmin xəstəliyə tutulmuş yexunu yenə də adı vəziyyətinə gətirir.

Man ev sahibinə bu mülahizəsinin cavabında heç bir şey söyləmədim. Öz həmvətənlərimə hörmət bəslədiyimdən ev sahibini başa salmaq istəmədim ki, yexuların bu xəstəliyi bizim ölkəmizdə varlı və işi-gücü olmayan adamların arasında tez-tez təsadüf edilən qəmənginlik və darıxma hallarına çox bənzəyir. Ancaq bu xəstəliyin müalicə üssülları barədə mən ev sahibinin fikrinə tamamilə şərık idim.

SƏKKİZİNCİ FƏSİL

Yexuların bəzi xüsusiyyətlərini müəllifin təsvir etməsi. Quiqinqnmların böyük xeyirxahlıqları. Yeni nəslin təbəyi. Quiqinqnmların baş şurası.

Mən, albəttə, insan töbiətini ev sahibindən daha yaxşı bilirdim. Buna görə də onun yexuların xasiyyətləri haqqında dediklərini özümə və öz həmvətənlərimə tətbiq etmək mənim üçün çətin deyildi. Ancaq inanurdim ki, öz müşahidələrim məni daha müstəqil və maraqlı nəticələrə gətirib çıxara bilər. Buna görə, cənab ev sahibindən xahiş etdim ki, gedib, qonşuluqda olan yexu sürülərinə tamaşa etməyə mənə icazə versin. O, mehribanlıqla razılıq verdi; çünki bu heyvanlara qarşı olan hədsiz nüfratımın məni onların pis təsirindən qoruyacağına arxayın idi. O cənab öz xidmətçisi, güclü və çox mehriban olan səmənd yabiya əmr etdi ki, mənimlə bərabər getsin. Onun köməyi olmadan mən belə bir səyahətə çıxmaga cürət edə bilməzdəm. Bu ölkəyə gəldiyim zaman bu murdar heyvanların məni necə pis qarşılıqlarını oxuculara artıq nəql etmişəm. Hələ sonralar da bir neçə dəfə az qalmışdı ki, onların pəncələrinə keçim.

Mən heç təxmin edə bilmərəm ki, bu heyvanlar məni özlərinə bənzər bir heyvan gümən edirdilər. Onlar tez-tez mənə mümkün qədər yaxın gəlməyə çalışıb, hərəkətlərimi meymun kimi taqlid edirdilər. Ancaq həmişə mənə çox

şiddətli nifrət edirdilər. Əldə böyümüş, başına kiçik papaq qoyularaq, ayaqlarına xirdəcə corablar geyindirilmiş bir dolaş da təsadüfən vohşidolaşalar rast gəldikdə, onunla belə raftar edirlər.

Yexular uşaqdan heyrətli dərəcədə çevik olurlar, ancaq bununla belə, bir dəfə üçyasar bir erkək yexu tuta bilmədim. Onu tumarlaya-tumarlaya sakit etməyə çalışırdısa da, ancaq şeytan balası elə bərkədən çıçırib, məni cırmaqladı və dişlədi ki, buraxmağa məcbur oldum. Həm də yaxşı ki, belə etdim; çünki onun səsinə bütün sürü qaçıb gəlmədi. Onlar hamısı yaman qızəblənmədi, ancaq uşağın sağ-salamat və səmənd atın yanında durduğunu görüb, mənə yaxınlaşmağa cürət etmadılər.

Müəşəhidə etdiyimə görə, yexular təlim və tərbiyəni bütün başqa heyvanlardan daha çotin qəbul edirlər. Onların öyrənə bildikləri yeganə şey ağır yük'ləri daşımaqdən ibarətdir. Fikrimcə, bunun başlıca səbəbi bu heyvanların tərsliyi və şübhəli olmalarıdır; çünki onların anlaqlı və hiyləgər olduqlarını dənmaq olmaz. Ancaq onlar kinli, xain və intiqam alındırlar, güclü və cürətlidirlər, ancaq bununla bərabər, qorxaqdırlar. Bu isə onları daha həyazış, alçaq və amansız edir.

Quiqinqnmlar yexuları öz evlərindən azacıq aralı olan tövlələrdə saxlayıb, ev işlöründə işlədirlər. Qalan yexuları isə çöllə qovurlar ki, orada burlar kökləri qazıyb çıxarıb, müxtəlif otlar yeyir, heyvan leşləri axtarır tapır, bəzən isə porsuq və çöl siçovulları tuturlar. Hər yexu bir təponin döşündə özü üçün dərin yuva qazı'yıb, orada tək yaşayır. Dişilərin yuvası bir az böyük olur, çünki orada heyvanın özündən başqa iki-üç balası da yaşayır.

Yexular çox yaxşı üzgüçüdürlər, uzun müddət suyun altında qala bilirlər. Balıq tutmayı çox xoşlayırlar. Bu balıqları dişilər öz balaları üçün aparırlar.

Mən bu ölkədə tam üç il yaşadığımından, yəqin oxucu gözləyir ki, mən də başqa səyyahlar kimi, yerlilərin əxlaq və adatlarını oträflü surətdə təsvir edəcəyəm.

Nacib quiqnqlar təbiətlərinə görə bütün xeyir işlərə meyl edib, şərin nə olduğunu əsla bilmirdilər. Onlar üçün həyatın əsas qanunu öz rəftərini şurun rəhbərliyinə tam mənəsi ilə tabe etməkdən ibarətdir. Onlar öz ağilları və hissələrlə nəyin ağlauygún olub-olmadığını heyrətli bir surətdə bilməklə fərqlənirlər. Bunu bildikdən sonra isə onlar əsla tərəddüb etmədən, ağlauygún olan şeyi qəbul, ağlauygún olmayanı rədd edirlər. Buna görə də quiqnqlar uzun mübahisələr, amansız çoxışmalar, yalan və ya şübhəli fikirləri inadla müdafiə etmək kimi nöqsanların nə olduğunu bilmirlər.

Dostluqda sədaqət və xeyixaqli quiqnqların iki başlıca yaxşı cəhətləridir. Onlar yalnız öz əqrəbə və tanışlarına deyil, ümumiyətə, öz qobilələrindən gəlmış qərib bir quiqnqm burada on yaxşı qonşu kimi xoş sıfətə qəbul olunur. Hara getmiş olsa, özünü öz evindəki kimi hiss edir. Quiqnqlar ədəb və nəzakətə çox ciddiyətlə əməl edirlərsə də, bizim ədəb-örkan dediyimiz şeyin nə olduğunu əsla bilmirlər. Onlar öz dayçalarını orkoyün öyrətmirlər, ancaq onların qayğısına qalır və şüurlu tərbiyə nöqtəyi-nəzorindən lazımlı gələn hər bir şeylə onları tömin edirlər. Mən gördüm ki, bizim ev sahibi qonşuların balaları ilə də öz balaları kimi mehriban rəftar edir. Quiqnqlar elə hesab edirlər ki, ağıl və təbiət bütün özlərinə bənzəyənləri eyni dərəcədə sevməyi onlara öyrədir.

Onların gəncləri tərbiyə etmək sistemi, doğrudan da, heyrətvericidir və tamamilə təqlid olunmağa layiqdir. On səkkiz yaşına çatmamış cavan quiqnqlara yalnız az miqdarda çovdar verilir, ancaq bunu da hər gün vermirlər. Onlara yalnız tək-tək hallarda süd içməyə icazə verilir. Onların yemi evə götürülür və yeməklərini işdən azad olduqları zaman yeyirlər.

Hər iki cinsdən olan heyvanlar üçün mülayimlik, zəhmətə qatlanmaq, bədən tərbiyəsi və təmizkarlıq məcburidir. Quiqnqlar cavanlarda qüvvət, yeyin qaçmaq və şücaət tərbiyə edirlər. Dayçaları uzun müddət dik təpələrə dirməşməgə və daşlı çöllərdə qaçmağa, onlar yorulub, qan-tərə batdıqda isə gölə və ya çaya baş vurmağa məcbur edirlər. İldə dörd dəfə hər mahalda cavanların cidarı olur. Cavanlar qaçmaqdə, hoppanmaqdə, qüvvət və zirəklik tələb edən başqa yarışlarda öz məharətlərini göstərirlər. Qalib gələn cavan at üçün mükafat olaraq onun şərəfinə təntənəli nəğmə oxunur. Belə bayram günlərində xidmətçilər bir sürü yexunu qova-qova meydana gətirirlər. Yexular quiqnqların qonaqlığı üçün öz dallarında quru ot, çovdar və süd daşıyırlar. Ancaq bundan sonra öz görkəmləri ilə meydana yığışanları iyrondirməmək üçün bu heyvanları qovub uzaqlaşdırırlar.

Hər dörd ildə bir dəfə, yaz girdəndə burada bütün millətin nümayəndələrinin şurası çağırılır. Yiğincəq mənim ev sahibimin evindən iyirmi mil məsafədə yerləşən bir düzənlikdə olur. Şura beşaltı gün davam edir. Bu şurada müxtəlif mahalların vəziyyəti – bu yerlərdə quru ot, çovdar, inak və yexuların kifayat qədər olub-olmadığı müzakirə olunur. Bir mahalda bir şey çatışmırsa, şura başqa mahallardan ora lazımlı olan şeyi verir. Bu barədə olan qərarlar həmişə bir səsən qəbul olunur.

DOQQUZUNCU FƏSİL

Quiqñqnmlar şurasında böyük mübahisələr. Quiqñqnmların məşğalası. Onların tikintiləri. Dəfn mərasimi. Onların dillərinin nöqsanları.

Bu böyük şuralardan biri mənim həmin ölkəni tərk etdiyimdən üç ay əvvəl toplanmışdı. Olduğu evin sahibi bu şurada bizim mahalın nümayəndəsi kimi iştirak edirdi. Bu şurada çox mühüm bir məsələ müzakirə olunurdu. Bu məsələ ümumi iclaslarda bir neçə dəfə müzakirə olunmuşdu və quiqñqnmlar arasında mübahisələrə səbəb olan yeganə məsələ idi. Olduğu evin sahibi evə qayıtdıqda, orada baş verən hadisələri mənə ətraflı danışdı.

Məsələ yexuları tamamilə yer üzündən yox edib-etməmək-dən ibarət idi.

İclasda iştirak edənlərdən biri yexuların yox edilməsini zəruri bilib, öz fikrini müdafiə üçün bir çox əsaslı dəlillər göstirmişdi. O, iddiya edirmiş ki, yexular yer üzündən murdar, ən çirkin və ən kifir heyvanlar olmaqla bərabər, eyni zamanda son dərəcə tərs, sözəbaxmayan, kinli və intiqam alındırlar. Hami bilir ki, yexuları möhkəm nəzarət altında saxlamaq lazımdır. Belə olmazsa, quiqñqnmların inəklərini əmər, pişiklərini tutub yeyər, çovdarlarını və otlarını tapdar, minlərlə başqa rozalotlər tördərlər.

O, yexuların mənşəyi barədə qədim bir rəvayəti iclasdakılara yadına salmışdı. Ancaq bir çox illər bundan əvvəl bu heyvanlardan bir cütü bir dağın başında görünüb. Onların haradan gəldiyini heç kəs bilmir. Günəş şüalarının təsirilə çürüyən mamurla palçıqdanmı əmalə gəlmışdır, yoxsa gil ilə dəniz köpüyünün qarşısından damla törəmişdir, bu vaxta qədər bu məlum deyil¹. Bu bir cüt heyvan artmağa başlamış və onların nəslə tezliklə o qədər çoxalmışdı ki, bütün ölkəni basıb murdarlamışdı. Bu fəlakətdən qurtarmaq üçün quiqñqnmlar böyük bir cəhdəl onları araya alıb tutmaq istəmişlər. Onlar buna nail olmuşlar. Quiqñqnmlar bu heyvanların böyükərini tələf edib, balalarından hərəsi ikisini götürərək, öz tövlələrində saxlamış, ağır yükər daşımağı öyrətmışlər.

Görünür, bu rəvayətdə xeyli həqiqət vardır.

Yalnız quiqñqnmların deyil, ümumiyyətlə bütün başqa heyvanların da yexulara qarşı nifratları o qədər böyükdür ki, onların ilqniyamış (bu ölkənin yerliləri) olduğunu güman etmək çatındır. Əlbəttə, yexular bu nifratə tamamilə layiqdirlər. Lakin onlar həmişə burada yaşaması olsayırlar, onlara qarşı olan düşməncilik heç bir zaman bu dərəcədə sıddəti olmazdı. Yoxsa onları çıxdan tələf edib qurtardırlar.

Həmin natiq axırdı söyləmişdi ki, quiqñqnmlar yexuları ələ öyrədib, eşşəkləri gözden salmaqla, son dərəcə böyük bir səhv etmişlər; gözəl və daha az tələbkar olan eşşəklər daha itaətli və yexulara nisbətən daha xoşrəftar heyvanlardır. Dogrudur, yexular eşşəklərdən zırəkdir, ancaq hər halda eşşəklər yük daşımaq üçün kifayət qədər qüvvətli və düzümlüdürərlər. Onların səsi xoş deyilsə də, yenə yexuların dəhşətli ulamasından xeyli yaxşıdır.

Mənim ev sahibim bu natiqdən sonra çıxış edərək, onun verdiyi məlumatı tamamlamağı lazımlı bilməşdi. O, burada

¹ Yer üzündə həyatın öz-özündən törəməsi haqqında XVIII əsrdə geniş yayılan fərziyyələr nəzərdə tutulur.

çıkış edən hörmətli şura üzvünün söylədiyi rəvayətin doğru olduğunu şübhə etməmişə də, ancaq iddia etmişdi ki, ilk dəfə onların ölkəsində zahir olan iki yexu bura dənizin o tayından golibmiş.

Yəqin ki, onları bura yoldaşları atıbmış və onlar sahilə çıxıb, dağlıarda gizləmişlər. Onların nəsilləri get-gedə əsillərini itirib vəhşiləşmişlər.

Nohayat, onlar tamamilə vəhşiləşib, öz ulu babalarına və onların gəldikləri ölkədə yaşayan bütün başqa bu növ heyvanlara məxsus olan azacıq şiir əlamətlərini də itirmişlər. Ev sahibi öz fikrini sübut etmək üçün xeyli müddətdən bəri onun evində yaşayan qoribəbir yexunu misal gətirib (o, mən niyazerdə tuturmuş). İclasdaşlarının çoxu yəqin ki, o yexu barəsində eşidib, bir çoxları isə hətta görübler. Burları söylərkən, ev sahibi mənə necə tapdıığını danışıb. Deyib ki, mənim bütün bədənim başqa heyvanların dəri və yunundan ibarət sünə bir qabılıqla örtülüdür. Mən danışmaq qabiliyyyətinə malikəm və quiqnqnmaların dilini mükəmməl surətdə öyrənmişəm. Mənim buraya galib çıxmığımı səbəb olan bütün hadisələri ona danışmışam, o, məni çıpaq halda görüb və bu fikra galib ki, mən eynən yexuyum. Yalnız mənim dərim daha aq, tüküm az, dırnaqlarım isə qıсадır.

Sonra o, iclasdaşılara deyib ki, mən onu öz vətənimdə və bütün başqa ölkələrdə yexuların hakim, şüurlu heyvanlar olub, quiqnqnmalar qul halında saxladıqlarına inandırmağa çalışmışam. O, məndə yexuların bütün sıfətlərinin olduğunu müşahidə etmişə də, lakin şübhəsiz ki, mənim malik oldugum cüzi şiir sayəsində onlardan xeyli üstünəm.

Bununla bərabər, bu cəhətdən mən yerli yexulardan nə qədər üstünəməsə də, quiqnqnlardan bir o qədər geridəyəm.

Ev sahibimin Böyük şurada baş verən mübahisələr barədə mənə danışmağı münasib bildiyi bütün şəyələr bundan ibarətdir. O, şəxsən mənə aid olan bəzi təfsilati gizlin

saxlamağı lazımlı bilməmişdi. Yəqin ki, o, məni kədərləndirmək istəməmişdi. Hər halda, oxucu tezliklə başa düşəcəkdir ki, mən bu günü nədən ötrü həyatının bütün goləcək fəlakətləri üçün bir başlangıç günü hesab edirəm.

Quiqnqnmaların yazılısı yoxdur. Buna görə də onların bütün bilikləri ağızdan-ağıza keçmək yolu ilə mühafizə olunur. Ancaq təbiətlərinə görə dinc, xeyirxah, yalnız şüra tabe olan və bütün başqa xalqlarla heç bir əlaqəsi olmayan bu xalqın həyatında böyük hadisələr o qədər az baş verir ki, onun tarixi asanlıqla yadda qala bilər.

Mən artıq söyləmişdim ki, quiqnqnmalar əsلا xəstələnmirlər, buna görə də həkimlərə ehtiyacları yoxdur. Ancaq onların otlardan qayrılmış çox gözəl dərmanları var ki, bununla onlar təsadüfən əməla gələn zədə və yaraları müalicə edirlər.

Onlar illəri, ayları, günəş və ayın dövr etməsinə görə habablayırlar. Bu iki planetin hərəkətini çox yaxşı bilir, günün və ayın tutulmalarının səbələrini anlayırlar. Bu, onların astronomiya elmində əldə etdikləri ən yüksək nailiyyotlardır.

Ancaq etmək lazımdır ki, şeirdə onlar bütün başqa heyvanlardan üstünürlər. Heç kos onlar kimi sərrast müqayisə, onlar kimi müfəssal və dürüst təsvir etmək qabiliyyyətinə malik deyildir. Onların şeirlərinin mövzusu adətən dostluğun təsvirindən, cidir və ya yarışlarda qalib gələnlərin tərifindən ibarətdir.

Onların binaları qaba və sadə olsa da, rahatdır və onları həm istidən, həm də soyuqdan qorumaq üçün çox olverişlidir. Orada elə bir ağac bitir ki, bu ağac qırq yaşa çatıldıqdan sonra kökündən çürüyüb, ilk bərk tufan qopduqda yinxılır. Quiqnqnmalar bu ağacın dümdüz olan gövdəsini iti daşlarla yonub (dəmirin işlənilməsindən onlar bixəbərdirlər), bu ağacları bir-birindən on düym aralı yerə sancır və aralarını çovdar küləşti və ya xırda budaqlarla höriürlər. Evin damını küləşlə örtürlər.

Quiqñqnmlar qabaq ayaqlarının dırnaqları ile oynaqları arasında olan çuxurdan biz əlimizdən istifadə etdiyimiz kimi istifadə edirlər. Bu zaman onlar elo bir maharət göstərirlər ki, əvvəlcə mən buna əsla inana bilmirdim. Mən bizim evdə olan ağ madyanın iyənə saplaşdığını görmüşdüm (bu tacrübəni etmək üçün iyənə özüm ona vermişdim). Onlar inək sağır, çovdar biçir və bizim əl ilə gördüyüümüz bütün işləri görürərlər. Onlar möhkəm çaxmaq daşı vasitəsilə başqa daşları yonur, paz, balta və çəkic hazırlayırlar. Bu çaxmaq daşından qayrlan alətlərlə onlar ot və çovdar biçirlər. Bu bitki burada ot kimi çöllərdə bitir. Quiqñqnmlar dərzləri arabalarda çöllərdən daşıyb gətirir, xidmətçilər isə çovdarı xüsusi örtülü binalarda ayaqları ilə döyürdülər. Hasıl olan dəni anbarda saxlayırlar. Onlar kobud saxsı qablar hazırlayaraq, bunları gündə bisirib bərkidirlər.

Quiqñqnmlar adəton yetmiş-yetmiş beş yaşına qədər yaşayırlar. Ölümündən bir neçə həftə əvvəl onlar qüvvətlərinin tədricən azaldılmış hiss edir, lakin heç bir əziyyət çəkmirlər. Bu zaman dostları onların yanına tez-tez gəlir; cünki onlar özləri evdən çıxmaga çətinlik çəkirler. Ancaq ölümərinə on gün qalmış - bu müddəti təyin etməkdə onlar ancaq tək-tək hallarda yaniırlar - quiqñqnmlar vidalaşmaq üçün görüşə gedirlər. Bu məqsəd üçün onlara yexu qoşulmuş rahat kirşə verilir.

Quiqñqnmlar bu surətdə dostları ilə vidalaşır, evə qayıdır və ölüncəyə qədər daha evdən çıxmırlar. Quiqñqnmları ən uzaq və əl-ayaqdən kənar yerlərdə dəfn edirlər. Ölənin dostları ilə qohumları nə padşahlıq edir, nə də yas tuturlar. Ölən özü də bu dünyadan gedərkən, heç tössüf etmir, elə bil ki, qonaqlıqdan evə qayıdır. Yadıma golir ki, bir dəfə olduğum evin sahibi bir dostunu ailəsilə birlikdə mühüm bir iş üçün öz evinə çağırılmışdı. Təyin edilən gün, axşam vaxtı dostunun yalnız arvadı ilə iki uşağı gəldi. Arvad hər şeydən əvvəl ərinin

əvəzina üzr istədi. Onun sözlərinə görə, əri bu gün sənəvnx. Bu söz onların dilində çox mənalıdır və çətinliklə tərcümə oluna biler. Burun hərfi mənası: "öz ulu nənəsinin yanına qayıtməq" deməkdir. Sonra o, öz əvəzindən də üzr istəyib söylədi ki, əri bu gün səhər ölüb və onun casadını hara qoymaq barədə xidmətçilərlə xeyli məsləhətləşməli olub. Mən həmin madyanın başqları kimi şan olduğunu gördüm, üç aydan sonra o da öldü, sənki ömürlerinin qalan hissəsini keçirmək üçün uzaq bir ölkəyə getdilər.

Bilmirəm, quiqñqnmların dilində yexuların nöqsan və kifirliklərini göstərən sözlərdən başqa çirkin və pis şəyərlə ifadə edən sözlərin olmadığını qeyd etməyə dəyərmi? Buna görə də onlar danışq zamanı xoşa gəlməz bir şeyi ifadə etmək istədikdə "yexu" sözünün başqa sözlərə bitişdirib işlədirlər. Məsələn, onlar xidmətçinin huşsuzluğunu və ya tənbəlliyini, bir usağın pis iş tutduğunu, ayağı yaralanayan bir daşı, pis heyvanı və sair bu kimi şəyərlə ifadə etmək istədikdə, həmin bu sözlərin yanına yexu sözünü sıfat kimi əlavə edirlər. Məsələn: "qxnım yexu", "qvnaqlım yexu", "inlxmndvixlma yexu", pis tikilmiş evə isə "inqulqmqrroqlıv yexu" deyirlər.

Mən bu gözəl xalqın əxlaq və xeyirxah işlərini böyük bir məmənnuniyyətlə ətraflı surətdə təsvir edərdim. Ancaq yaxın bir zamanda məhz bu məsələyə aid ayrı bir kitab çap etmək niyyətindəyəm və xahiş edirəm ki, oxucu həmin kitabın müraciət etsin.

İndi isə başıma gələn qəmli bir fəlakətin təsvirinə keçirəm.

ONUNCU FƏSİL

Müallifin ev təsərrüfatı və onun quiqnqnların arasında xoşbəxt yaşaması. Xeyirxahlıda təkamül etməsi. Ev sahibinin müallifin ölkəni tərk etməli olması barədə məlumat verməsi. Bu xəbərdən müallifin mayus olması. Xidmətçinin köməyiylə müallifin özünə qayış hazırlaması. Onun bəxtə-bəxt dənizə çıxmazı.

Mən öz kiçik təsərrüfatımı zövqümə görə qurmuşdum. Ev sahibi oradakı evlər kimi mənim üçün öz evindən altı yard bir bina qurmayı əmr etmişdi. Mən otağımın divarlarını, döşəməsini malalayıb, yera qamışdan hördüyüm həsir döşəməsidim. Çöldə özbaşına bitən kənafdan toplayıb, tellərindən qumaşa oxşar bir şey toxumuşdum. Bu qumaşdan özümə birtəhər döşək üzü tikmişdim. Döşəkçənin içini yexuların tüklərindən hazırladığım çələ ilə tutduğum quşların tükləri ilə doldurmuşdum. Quşların ətlərindən isə özüm üçün yaxşıca qızartma bişirirdim. Yabı ən ağır işləri görürdü. Paltarım köhnəldikdən sonra özümə dovşan və təxminən, o boyda olub, "nnunox" adlanan kiçik və gözəl heyvanların dərisindən təzə paltar tikdim. Həmin bu cür dərilərdən özümə yararlı corablar da düzəltdim. Ayaqqabılarımın altına taxtadan alt vurmuşdum. Onların üzü cırıldıqdan sonra isə yenisini tikdim.

Çox zaman ağacların kötüklərindəki oyuqlardan bal tapırımdı və bu bali suda əridib, qovdar cörəyi ilə yeyirdim. Aşağıdakı iki hikmətli sözün mənasını heç bir kəs mənim qədər yaxşı və düzgün bilməz: "Təbiət aza qane olur" və "Ehtiyac insana hər şeyi öyrədir".

Mən bədənimin sağlamlığından və tam mənəvi rahatlıqdan zövq alırdım. Dostumun xəyanət edəcəyindən və ya dönük çıxacağından, aşkar və ya gizli bir düşmənin mənə zərər verəcəyindən heç bir qorxum yox idi. Dünyadakı böyük adamların və onların nədimmərinin mərhəmətini qazanmaq üçün man satılmaq, yaltaqlanmaq kimi şeylərdən uzaq idim. Özümü yalan və zoraklıqlıdan qorumağa ehtiyacım yox idi. Burada həkimlər yox idi ki, bədənimə zərər yetiriyilər, vəkillər yox idi ki, məni müflis edəyilər, çuğulcular yox idi ki, pul alıb məni yalandan təqsirləndiriyilər. Burada diş qıçayanlar, böhtançılar, cibgırlar, ev yaranlar, məhkəmə məmurları, naqqallar, mübahisəçilər, qatillər və firildaqcılar yox idi. Nə siyasi partiyalar, nə də onların başçıları və üzvləri, nə dərnəklər, nə həbsxanalar, nə baltalar, nə dar ağacları, nə ilməklər, nə də rüsvaylıq diraklıları var idi. Nə adamaldadan tacirlər, nə də firildaqcı peşəkarlar var idi. Nə lovgalıq, nə də şöhrətpərəstlik var idi. Nə özlərinə bəzək-düzək verənlər, nə azınlar, nə əyyaşlar, nə də adamın zəhləsini tökən, yekəyekə danışan, hay-küy qoparan, içləri boş olan dostlar var idi. Burada nə öz firildaqları sayəsində cırkabın içindən çıxıb yüksələn yaramazlar, nə də öz xeyir işləri sayəsində cırkaba atılmış nəcib insanlar var idi. Burada nə əyanlar, nə məhkəmə hakimləri, nə skripka çalanlar, nə də rəqs müəllimləri var idi.

Mən quiqnqnların arasında yaşamaq şərəfinə nail olmuşdum. Mənim ev sahibimin yanına qonaqlar gələndə, o cənab onların oturduğu otağa gəlib, söhbətlərinə qulaq asmağıma böyük mehribanlıqla icazə verirdi. Həm o, həm də qonaqları mənə çox vaxt suallar verir və cavablarımı mehribanlıqla

dinləyirdilər. Ev sahibi qonaq getdikdə, çox zaman məni də özü ilə aparırdı. Mən heç bir zaman onların söhbətlərinə qarışmazdım. Yalnız məndən sorulan suallara cavab verməkla kifayətlənərdim. Lakin onların söhbətlərini sakitcə dinləmək mənə hədsiz ləzzət verərdi. Onların söhbəti yalnız iş barədə olar, fikirlərini qısa və aydın sözlərlə ifadə edərdilər. Buradakı hömsöhbətlər bir-birinin sözünü kəsməzdilər, bir-birini darıxdırmazdılardı, qızışmazdılardı, qızığın mübahisələrə girişməzdilər. Quiqnqnlar bu fikirdə idilər ki, məclisdə söhbətə qısa fasılırlarla ara vermek lazımdır. Mənçə, onlar tamamilə haqlıdırlar; çünkü bu süküt daqiqolardan onların başlarında yeni fikirlər doğur və bu, söhbəti xeyli canlandırır. Onların söhbətlərinin əsas mövzusu dostluq, xeyirxahlıq, intizam və abadlıq barədə olardı. Bəzən təbiətin qoribə hadisələrdən və ya qədim rəvayətlərdən də danışdırlar. Onlar çox tez-tez xeyirxahlığın mahiyyətindən və aqlın qanunlarından danışar və ya yaxın gələcəkdə böyük məclisdə qəbul ediləcək qərarları müzakirə edərdilər. Çox zaman onlar şeir barədə danışdırlar.

Mənim orada olmağım da onların söhbətlərinə xeyli yeni mövzular artırırı. Ev sahibim öz dostlarına mənim hayatmdan danışar və vətonımı təsvir edərdi. Onlar ev sahibinin sözlərini dinləyib, insan təbiəti haqqında çox da xoşa gəlməyən müləhizələr söyləyirdilər. Buna görə də mən burada həmin müləhizələrdən misal gotirmirəm. Yalnız bunu qeyd etməyi lazımlı bilirəm ki, mənim ev sahibim olan cənabın bütün ölkələrdə yaşayan yexuların təbiətini məndən də xeyli yaxşı başa düşməsi məni heyrətə salırdı. O, bizim bütün kəsirlərimizi və şüursuzluqlarımızı sayıb elə nöqsanlar göstərirdi ki, mən bunlar barədə heç bir zaman ona danışmamışdım. Yerli yexular azəciq şüura sahib olsayırlar, onların nə işlər görə biləcəklərini düşünüb, bu nəticələri o, özü çıxart-

mışdı. Ancaq o, heç də əsəssiz olmayaraq, elə güman edirdi ki, bu cür heyvanlar həqir və misgin olmalıdırıdlar.

Əsla mübaliğə etmədən deyə bilerəm ki, bildiyim doğrudan da bütün faydalı şeyləri ev sahibinin və onun dostlarının ağıllı söhbətlərindən öyrənmişəm. Əgər mən iki işdən birini seçməli olsaydım, Avropanın ən böyük və ən ağıllı parlamentində mötəbər bir natiq olmaqdansa, həmişə bu ağıllı heyvanların söhbətlərinin təvəzükər bir dinləyicisi kimi qalmağı üstün tutardım.

Mən bu ölkənin sakinlərindəki qüvvətə, güzelliyə və sürətə heyran olmuşdum. Bu nəcib məxluqlarda gördüyüüm cürbəcür yaxşılıqların heyrət verici ahongdarlığı qəlbimi dərin bir hörmətlə doldurmuşdu. Doğrudur, əvvəller də mən buradakı yexu və bütün başqa heyvanlar kimi onlara qarşı qorxulu bir hörmət hissə duymurdum, amma tədricən bu hissə mənim də qəlbimə hakim oldu.

Mən daim quiqnqnların arasında olub, onlara pərəstiş etdiyimdən, onların yerişlərini və bədən hərəkətlərini təqlid etməyə başlamışdım. Tədricən bu hal məndə vərdişi çevrildi. Hələ indi də dostlarım nəzakətsiz bir suradə mənə söyləyirdilər ki, mən at kimi qaçıram. Bu sözləri özüm üçün ən xoş bir tərif kimi qəbul edirom. Bunu da inkar etmirəm ki, mən danışdıqda, quiqnqnların ahəng və ədalarını hələ də təqlid edirəm və dostlarım bu barədəki istehzalarını əsla incimədən qəbul edirom.

Beləliklə, mənim həyatım çox xoşbəxt və sakit keçirdi. Bircə arzum var idi, o da ömrümün sonuna qədər bu gözəl ölkədə qalmaqdan ibarət idi. Bir gün səhər ev sahibi məni həmişəkindən bir az tez öz yanına çağırıldı. Onun üzündə mən həmin saat duydum ki, bir qədər tutulmuşdur və söhbəti nədən başlamağı fikirləşir, bir qədər sükutdan sonra nəhayət, qərara galib, mənə söylədi ki, axırıncı şurada yexular məsələsi müzakirə olunanda, şura üzvləri onun öz evində bir yexu

saxlamasını və onunla bir quiqnqnm kimi rəftar etməsini öz cinsləri üçün həqarət sayırlar. Onlara məlumdur ki, o, tez-tez mənimlə səhbət edir və görünür ki, mənimlə bir yerdə olmaqdan zövq alır. Belə bir rəftar ağla və təbiatə tamamilə ziddir. Buna görə də yiğincəq onu xəber dar edir ki, ya mənimlə adı bir yexu kimi rəftar etsin, ya da mənə əmr etsin ki, gəldiyim yərə qayıdım. Ancaq quiqnqnlardan məni görüb, mənimlə danışanlar birinci fikri qəti surətdə rədd etmişlər. Onlar qorxmuşular ki, mən bir dərəcəyə qədər şüura və bu heyvanlara xas olan fitri ziyanəvərlilərə malik olduğumdan yerli yexuları başına yiğib, ölkənin meşəlik və dağlıq hissəsinə çəkilərəm və gecələr onlar ilə birlikdə quiqnqnların ev heyvanlarına hücum edərəm.

Ev sahibim əlavə etdi ki, ətrafda yaşayan quiqnqnlar hər gün ona tokid edirlər ki, yiğincəgın xəbərdarlığını yerinə yetirsin və o, bu işi daha longida bilməz. Ancaq mənim üzüza başqa bir ölkəyə gedib çıxmaga gücüm çatmayacağını bildiyindən, arzu edir ki, özümə vaxtilə ona təsvir etdiyim kimi dənizdə üzmək üçün bir minik hazırlayım. Bu işdə həm onun öz xidmətçiləri həm də qonşularının xidmətçiləri mənə kömək edərlər. Axırda ev sahibi söylədi ki, bütün ömrüm boyu mən öz yanında bir xidmətçi kimi saxlamağa hazırlırdı; çünkü onun fikrinə mən quiqnqnları taqlid edə-edə, bütün yexulara xas olan bir çox pis vərdiş və meyillərdən müəlica olunmuşam.

Bu cənabın nitqi məni tamamilə məyus etdi. Bu təsir o qədər şiddətli idi ki, mən huşumu itirib, ev sahibinin ayağı altına yixildim. Quiqnqnlarda bu zəiflik olmadığından, ev sahibi elə güman etmişdi ki, mən ölmüşəm. Bunu mən özümə göldikdən sonra söylədi. Mən güclə eşidiləcək bir səslə ona söylədim ki, ölümü özüm üçün bir xoşbəxtlik bilərdim. Əlbəttə, mən yiğincəgi bu xəbərdarlıq üçün əsla təqsirləndirmirəm. Ancaq hər halda mənə elə gəlir ki, bu

qərar bir dərəcəyə qədər yumşaq da ola bilərdi. Ən yaxında olan qıtə, ya ada yəqin ki, buradan ən azı yüz liü uzaqqadır. Minib gedə biləcəyim kiçik bir gəmi hazırlamaq üçün lazım gələn bir çox materiallar ölkədə əsla yoxdur. Buna görə də mən bu işi tamamilə ümidsiz hesab edirəm və özümü ölümə məhküm edilmiş bir insan sayıram. Ölüm mənim üçün ən xoş bir çıxış yoludur. Doğrudan da, tutaq ki, birtəhər öz həyatımı xilas etmiş də olsam, ömrümü yexular arasında keçirmək və yenidən öz köhnə nöqsan və eyiblərimin təsirinə düşmək fikrini necə qəbul edə bilərəm. Bununla bərabər, mən yiğincəgin qərarına tabe oluram; çünkü belə bir qərar çıxarmaq üçün onların tutarlı və ciddi əsasları olduğunu inanıram. Sonra qayıq hazırlamaq işində mənə kömək vəd etdiyinə görə ev sahibinə təşəkkür edib söylədim ki, agar Ingiltərəyə qayida bilsəm, ümid edirəm ki, möhtərəm quiqnqnları tərif etmək və onların xeyirxahlıqlarını insan nəsilinə təqlid etməsinə layiq bir nümunə kimi nümayiş etdirməklə öz həmvətənlərimə böyük bir fayda verə bilərəm.

Cənab ev sahibi mənə çox mehribanlıqla cavab verib, qayığı hazırlamaq üçün iki ay möhlət verdi. O, səmənd yabıya əmr etdi ki, mənə kömək etsin və bütün tapşırıqlarımı yerinə yetirsin. Mən bilirdim ki, səmənd at çox gözəl bir işçidir və mənimlə rəftarı yaxşıdır.

Mən hər şeydən əvvəl onunla birlikdə, vaxtilə dənizçilərin məni çıxardıqları sahili getdim. Orada bir topəyə çıxıb, dənizi gözdən keçirməyə başladım. Mənə elə goldi ki, şimal-şərq tərəfdə kiçik bir ada görünür. Müşahida borusunu çıxarıb baxdım və adamı ayndıca gördüm. Mənim fikrimco, homin ada beş liq qədər bir məsafədə idi. Ancaq səmənd at üçün bu ada görüytül buludlardan başqa bir şey deyildi. Onun başqa ölkələrin olması barədə heç bir təsəvvürü yox idi və dənizdə olan uzaq şeyləri, dənizə çıxdan öyrəşmiş olan biz insanlar kimi məharətlə seçə bilməzdi.

Mən adanı kəş etdikdən sonra bununla tamamilə kifayətlənib, oranı öz yolumda birinci düşərgə seçməyi qərara aldim. Bundan sonra isə bütün ümidiimi taleyin iradəsinə bağladım.

Evə qayıdır, səmənd yabı ilə məsləhətləşdikdən sonra onunla birlikdə yaxında olan meşəyə getdim. Orada mən bığaqla, yabı isə çox məharətlə taxta bir dəstəyə bənd olmuş iti çaxmaqdaşı ilə adı əl ağacı qalılığında bir çox palid budağı və bir neçə iri ağaç kəsdik. Gördüyüm işləri ətraflı surətdə təsvir etməklə oxucunu yormayaçağam. Yalnız bunu söyləmək kifayət edər ki, altı həftə içində ən ağır işləri görən səmənd yabinin köməyilə mən özüm üçün hindililərin içi ovulmuş qayıqlarına bənzər, lakin xeyli böyük bir qayıq hazırladım, onun üzərinə dəri çökədim və bunları özüm hazırladığım kəndirlərlə bir-birinə möhkəm tikdim. Həmin bu materiallardan yelkən də hazırladım. Ancaq yelkən üçün ən cavan heyvanların dərilərini seçdim; çünkü qoca yexuların dəriləri çox qaba və qalın idi. Mən kürək də hazırladım, özüm üçün bişmiş dovsan və ev quşlarının otindən xeyli tədarük görüb, biri süd, digəri isə içməli su ilə dolu iki küp də götürdüm.

Mən öz qayığımı ev sahibinin manzilinin yaxınlığında olan böyük bir göldə sınaqdan keçirdim və gözaçarpan bütün dəlik-deşiyi yağ ilə tutdum. Sonra qayığımı bir arabaya yüklayıb səmənd yabinin və başqa bir xidmətçinin nəzarəti altında yexular onu böyük bir ehtiyatla dəniz sahilinə çəkib apardılar.

Hər şey hazır olub, yola düşmək günü yetişdikdə, ev sahib, onun arvadı və bütün ailəsilə vidalaşdım. Gözlərim yaşla dolmuş və dördən ürəyim sizildiyirdi. Ancaq möhtərəm ev sahibi qismən maraqdan və belkə də mənim halima yanğındından (bilmirəm, bunu söyləməyə haqqım varmı), qayıqda necə üzəcəyimi görməyi arzu edib, qonşulardan da bir neçəsinə töklif etdi ki, onunla bərabər gəlsinlər. Təxminən bir

saat dənizin qabarmasını gözləməli oldum. Bir azdan sonra yumşaq səmt küləyi əsməyə başladı. Bunu görüb, həmin saat yola düşməyi qərara aldım və ev sahiblə ikinci dəfə tələsik vidalaşdım. Mən diz çöküb, onun dırnağını öpmək istayırdım. Ancaq o, lütf edib, öz dırnağını ehtiyatla qaldıraraq, dodaqlarına yaxınlaşdırıldı. Sonralar bu təfsilat üçün mənə edilən hücumları xatırlayıram. Mənə iftira edənlər bu fikirdədirler ki, belə maşhur bir zətin mənim kimi miskin bir məxluqa belə lütf göstərməsi inanılmaz şeydir (bəzi səyyahların özlərinə göstərilən hədsiz hörmətlə lovğalanmaları da yadimdardır). Lakin əgar bu tənqidçilər quiqnqların nəcabət və hörmətkarlıqları ilə yaxından tanış olsaydilar, öz fikirlərini dəyişərdilər.

Məni yola salmağa gələn başqa quiqnqlarla da öz hörmətimi izhar edib, qayığa oturdum və sahildən ayrıldım.

ON BİRİNCİ FƏSİL

Təhlükəli səyahət. Müəllifin Yeni Hollandiyaya galib, orada yaşamaq fikrinə düşməsi. Yerlilərdən birinin onu oxla yaralaması. Onun tutulub, zorla Portuqal gəmisinə aparılması. Kapitanın onunla məhrəban rəftəri. Müəllifin İngiltərəyə qayıtməsi.

Mən bu qorxulu səyahətə 1714-cü il fevralın 15-də saat 9-da başladım. Səmt küləyi əsirdi. Bununla bərabər, qayığı avarla süründürüm. Ancaq avar çəkməyin məni tezliklə yoracağını və küləyin dəyişə biləcəyini nəzərə alıb, kiçik yelkəni qaldırmağa cürə etdim. Beləliklə, dənizin çökilməsinin tasılıla mən öz taxminimə görə saatda bir yarımlıq sürətlə gedirdim. Tamamilə gözdən itincəyə qədər ev sahibi ilə onun dostları sahildə durmuşdular. Səmənd yabının səsini tez-tez eşidirdim (o, həmişə məni sevərdi). O, belə deyiridi: "Quuy illanixameycax yexu" (özünü yaxşı qoru, ey əziz yexu).

Mən hələ sahildən müşahidə borusu ilə gördüyüüm adaya sari gedirdim. Ümid edirdim ki, orada öz zəhmətimlə yaşamaq üçün vəsait tapa bilərəm. Yexular arasına qayıldıb, onların hakimiyəti altında yaşamağı düşündükdə, dəhşətə golirdim. Çünkü arzu etdiyim kimi tək qala bilsəydim heç olmazsa, məsilsiz quiqnqnmaların xeyirxahlılarını düşünər və yenidən öz qəbiləmən nöqsanları ilə ləkələnmək təhlükəsindən qurtarmış olardım.

Oxular yeqin ki, dənizçilərin mənə qarşı hazırladıqları sui-qəsd və məni kapitan kayutasında həbs etdikləri barədə söylədiklərimi xatırlayırlar. Mənim bu dustaqlığım əvvəlcə söylədiyim kimi, bir neçə hafta davam etmişdi və gəminin hansı istiqamətdə getdiyini bilmirdim.

Məni sahilə çıxmış olan dənizçilər səmimi və ya saxtakarlıqla and işib söyləmişdilər ki, onlar özləri də dünyanın hansı hissəsində olduğunu bilmirlər. Ancaq el güman edirdim ki, biz Ümid burnundan 10° cənubda və ya 45° cənub en dairəsi yaxınlığındaydım. Ona görə bu nəticəyə gəlməmişdim ki, dənizçilərin öz kapitanlarının Madaqaskara getmək istədiyi barədə və bizim həmin adadan cənub-qərb tərəfdə olduğunu barədə danışdıqlarını eșitməmişdim. Hərçənd bütün bunnar təxmini idi, ancaq mən Yeni Hollandiyanın¹ cənub-qərb sahillərinə çatmaq ümidiilə şərqə doğru getməyi qərara almışdım. Ümid edirdim ki, bu sahillərin yaxınlığında özüm üçün əlverişli bir ada tapacağam.

Külək həmişə qərbədə əsirdi və axşam saat altıda öz hesabına görə, şərqə doğru on azı on səkkiz liq getdikdən sonra yarımlıq mil məsafədə kiçik bir ada gördüm.

Bu, çılpaq bir qaya idi; dəniz suları qayanı yuyub, kiçik bir körfəz əməla gətirmişi. Qayığı həmin bu körfəzə çəkib, qayanın üstündə çıxdım və şərq tərəfdə cənubdan şimala doğru uzanan torpağı aydınca gördüm. Gecəni qayığın içində keçirtdim, sahər tezən isə yena yola düşüb, saat yeddiidən Yeni Hollandiyanın cənub-şərq sahilinə çatdım.

Mənim çıxdığım sahil tamamilə boş və insan yaşamayan bir yer idi. Ancaq yanımıda silah olmadığından, bu qıtənin içərilərinə doğru getməyə cəsarət etmədim. Sahildə bir neçə ilbiz tapıb, onları ciy-ciy yedim. Yerlilərin diqqətini cəlb etməkdən qorxaraq, od qalamadım. Üç gün ilbiz və sair balıqlarıqlar yeməkla dolandım ki, az olan azuqəmi bir qədər

¹ Yeni Hollandiya – Avstraliya deməkdir.

qoruyum. Xoşbəxtlikdən içməli suyu olan bulağa rast gəlib, doyunca içdim ki, bu məni xeyli möhkəmləndirdi.

Dördüncü gün qıtının içərisinə doğru bir qədər uzaqlara getməyə çırót etdim. Birdən-birə özümdən beş yez yard uzaqda, kiçik bir təpənin üstündə bir dəstə yerli adam gördüm. Onlar hamisi – kişilər, arvadlar və uşaqlar – tamamilə çılpaq idi, bir tonqalın dövrüsində oturmuşduşdalar. Onlardan biri məni görüb, o birilərinə də göstərdi. Beş kişi yerlərində qalxıb, arvadları və uşaqları tonqalın yanından qoyaraq, mənə səri gəldi. Mən var gücümə sahila doğru qərib, özümü qayığa atdim və sahildən ayrıldım. Vəhşilər qaçıdığını görüb dəlimcə yüyürdülər və mən kifayat qədər uzaqlaşmağa macəl tapmamış, ardımca ox atmığa başladılar. Oxlardan biri sol dizimə dəyiib, xeyli içəri batdı. Mən bu oxun zəhərli olmasından qorxdum. Onların ox mənzilindən uzaqlaşar-uzaqlaşmaz (o gün hava çox sakit idi), tələsik yaramı sordum, sonra isə birtəhər sarıdım. Nə edəcəyini əsla bilmirdim. Yan aldığım əvvəlki sahili qayıtmaya qorxurdum. Buna görə də şimal istiqamətində hərəkət etməyə başladım. Özüm də qayığı avarla surməyə məcbur oldum. Yan almağa əlvərşli bir yer axtarra-axtara ətrafa göz gəzdirdikdə, şimal-şərq tərəfdə getdikcə yaxınlaşmaqdə və daha aydın görünməkdə olan bir yelkən gördüm. Həmin gəmini gözləyib-gözləməməyi qərara ala bilmədən, bir müddət dayandım. Nahayət, yexu nəslinə olan nifratım bütün başqa təsəvvürlərə üstün gəldi. Mən qayığı döndərib, cənuba qayıtdım və səhər çıxdığım həmin körfəzə gəldim. Avropa yexuları arasında yaşamaqdansa, vəhşilərin əlinə düşməyi münasib gördürüm. Qayığımı sahilə çəkdim, özüm isə bulağın yaxınlığında, bir daşın arxasında gizləndim.

Gəmi həmin bu körfəzə yaxınlaşıb, yarım liq məsafədə durdu və içində çelləklər olan kiçik bir qayığı içməli su üçün sahili göndərdi. Görünür, gəmidəkilər bu yera yaxşı bələd idilər. Mən daşların arasında uzandığımı görə qayığı yalnız

sahilə tamamilə yaxınlaşdıqı zaman görə bildim və buradan çıxb, başqa yerdə gizlənməyə daha macəl qalmadı. Dənizçilər sahilə çıxan kimi, mənim qayığımı gördülər. Onlar qayığı diqqətlə nəzərdən keçirib, həmin saat başa düşdülər ki, onun sahibi haradasa, bu yaxınlarda olmalıdır. Onlardan dörd nəfəri künç-bucağı və hər bir kolun dibini axtarib, nahayət, məni gizləndiyim daşın arxasından tapdılar. Onlar bir müddət dövşan dərisindən tikilmiş qəribə və qaba geyimimə - paltrama, taxta başmaqlarına və dəri corablarına heyrətlə baxdılar. Lakin paltarından başa düşdülər ki, mən yerlilərdən deyiləm, çünki bütün yerlilər çılpaq gəzirdilər. Dənizçilərdən biri portuqal dilində mənə əmr etdi ki, ayağa qalxım və kim olduğunu söyleyim. Mən onun sözlərini çox yaxşı başa düşdüm (çünki bu dili biliräm) və ayağa qalxıb dedim ki, mən quiqnqnmın ölkəsindən qovulmuş bədbəxt bir yexuyam və onlardan xahiş edirəm ki, mənə çıxb getməyə icazə versinlər. Dənizçilər mənim portuqal dilində danışdığını eşidib, təaccüb etdilər. Üzümün dərisinin rəngindən mənim avropali olduğunu bildilər, ancaq onlar "yexu" və "quiqnqm" sözlərilə nə demək istədiyimi başa düşə bilmədilər. Eyni zamanda danışığımın at kişi nəməsinə bənzəməsi onları güldürdü. Mən qorxudan və qəzəbdən əsa-əsa yenidən xahiş etdim ki, çıxb getməyimə icazə versinlər və yavaşça öz qayığımı sarı geri çəkilməyə başladım. Ancaq məni saxladılar, hansı ölkədən gəldiyimi, haralı olduğumu öyrənmək istədilər. Cavab verdim ki, əslim ingilisdir. İngiltərədən beş il bundan əvvəl çıxmışam, o zaman isə mənim ölkəmə onların ölkəsi bir-birilə sülh halında idi. Ona görə də ümidi edirəm ki, mənimlə düşmən kimi rəftar etməyəcəklər; çünki mən da onlara heç bir pişlik etmək niyyətində deyiləm. Sadəcə, yaşıq bir yexuyam və özüm üçün ömrümün qalan günlərini keçirməyə boş bir yer axtarıram.

Onlar danışmağa başlayanda, mənə elə gəldi ki, ömrümədə bu qədər qeyri-təbbi bir şey nə görmüş, nə də eşitmışəm. Bu,

mənim üçün o qədər qəribə bir şeydi ki, məsələn, İngiltərədə köpəklərin və ya inəklərin danışması və yaxud quiqnqnların ölkəsində yexuların danışması belə qəribə görünə bilər. Hörmətli portuqallar mənim qəribə paltarından və qeyri-adi danışq tərzimən xeyli heyratə düşmüşdülərsə də, ancaq söylədiyim sözləri çox gözəl anlayırdılar. Mənimlə çox məhrəban rəftar edib söylədilər ki, onların kapitanı yaqın, məni Lissabona aparmağa razı olar, oradan da öz vətənimə qayıda bilarəm.

Dənizçilərdən ikisi gəmiyə qayıdır, gördükleri şeyi kapitana verməyi və ondan lazımı əmrlər almağı qət etdi. Mənə isə dedilər ki, əgər and içib qaçmayacağımı söz verməsəm, məni zorla tutub saxlayacaqlar. Onların təklifinə razı olmağı daha uyğun gördüm. Onlar başıma gələn macəraları öyrənməyi çox arzu edirdilər. Ancaq mən özümü möhkəm saxlayıb, heç bir şey danışmirdim. Onda bu qərara göldilər ki, başıma gələn fəlakətlər şüurumu pozub.

İcməli su ilə dolu çalləkləri aparan qayıq iki saatdan sonra qayıdır gəldi və kapitanın məni gəmiyə aparmaq barəsində əmrini gotirdi. Diz çöküb yalvarmağa başladım ki, məni azad buraxınlar. Ancaq bundan heç bir şey çıxmadı. Dənizçilər mənim ol-qolumu sariyb qayığa atdılar, oradan gəmiyə çıxarıb, kapitanın otağına apardılar.

Kapitanın adı Pedro de Mendes idi. Bu, çox hörməticil və nəcib bir adam idi. O, xahiş etdi ki, ona öz barəmdə bir qədər məlumat verim və söz verdi ki, gəmidə mənimlə onun özü ilə rəftar edən kimi rəftar edəcəklər. Mənə xeyli məhrəbanlıq etdi; yexular arasında belə bir xoş rəftar gördüyüümə təəccüb etdim. Lakin mən qaradınmaz və qaraqabaq bir halda durmuşdum, amma kapitan dan və onun dənizçilərindən gələn pis qoxunun təsirilərən qalmışdım ki, özündən gedəm. Nəhayət, xahiş etdim ki, mənə öz qayığında olan yemək ehtiyatından yeməli bir şey götərsinlər. Ancaq kapitan əmr etdi ki, mənə qızarmış cüçə

və elə şərab versinlər, tapşırı ki, mənə ən təmiz bir otaqda yataq hazırlasınlar. Mən soyunmaq istəməyib, əyniadəki paltarlarla yatağa uzandım. Yarım saatdan sonra, taxminimə görə, gəminin işçiləri yemək yedikləri zaman mən gizlincə öz otağımdan çıxb, gəminin konarına yanaşdım və dənizə atılıb, üzə-üzə buradan xilas olmaq istədim. Nə olursa-olsun, təki yexuların arasında qalmayım. Ancaq dənizçilərdən biri mənə mane olub, fikrimi kapitana xəbər verdi, o isə əmr etdi ki, məni öz otağıma salıb, qapını üzümə bağlaşınlar.

Yeməkdən sonra don Pedro yanuma gəlib, məni belə məyus bir hərəkətə məcbur edən səbəblərin nə olduğunu bilmək istədi. O, məni inandırdı ki, yeganə arzusu mənə əlindən gəldiyi qədər yaxşılıq etməkdən ibarətdir. O qədər təsirli və inandırıcı danışındı ki, yavaş-yavaş mən onunla azaciq şüur sahibi olan bir heyvan kimi rəftar etməyə razılaşdım. Bir neçə sözə ona səyahətimdən, gəmidəki əmələlərin üşyan qaldırımlarından, onların məni sahilinə çıxarıqları ölkədən və həmin ölkədə üç il qaldığımdan danışdım. Kapitan bu sözlərimi sayıqlama və ya seyrəkləmə kimi başa düşdü ki, bu da məni son dərəcə təhqir etdi. Mən bütün yexulara xas olan yalançılıqdan tamamilə əl çəkmış və onların bir-birinin sözlərinə inanmazlıq kimi həmişəki rəftarımı tamamılıq yaddan çıxartmışdım.

Ondan sorusḍum ki, məgər onun ölkəsində olmayan şeyi söyləmək adətdirmi? Onu inandırdım ki, mən yalan sözlərinə mənasını demək olar ki, tamamilə unutmuşam və quiqnqnlar arasında min il də yaşamus olsaydım, orada ən axırıncı xidmətçidən də əsla yalan eşitməzdim. Həm də ki, onun sözlərimə inanıb-inanmamasının mənim üçün əslə fərqi yoxdur. Yalnız mənə etdiyi yaxlılığın əvəzində mən onun təbii nöqsanlarını əfv etməyə, onun mənə vərəcəyi sualları və edəcəyi etirazları qəbul etməyə hazırlam.

Çox ağıllı bir adam olan kapitan mənim danışqlarımın bir-birinə zidd olan cəhətlər axtarmağa xeyli çalışdıqdan sonra

sözlərimin doğru olduğu barədə yaxşı bir nəticəyə gəldi. Ancaq dedi: madam ki, mən həqiqətə bu qədər bağlıyam, onda gərək sədaqətlə söz verəm ki, səyahət zamanı bir də öz canuma qəsd etməyəcəyəm, yoxsa o məni Lissabona qədər otağa salıb, qapını üzümə bağlamağa məcbur olacaq. Mən onun tələb etdiyi vədi verdim, lakin bildirdim ki, bir də yexular arasına düşməmək üçün ən ağır fəlakətlərə qatlaşmağa raziyam.

Bizim səyahətimiz zamanı qeyd olunmalı heç bir hadisə baş vermedi. Kapitana təşəkkür əlaməti olaraq, bəzi onun təkidi xahişlərinə güzəştə gedib, onunla bir yerdə oturmağa razılaşır və bu zaman insanlara olan nifratimi gizlətməyə çalışırdım. Ancaq bu nifrat tez-tez özünü büruza verirdi və, kapitan bunları görməzliyə vururdı. Gündümün çox hissəsini öz otağında keçirirdim ki, dənizçilərdən birinə rast galmayım. Kapitan dəfələrlə məni dilə tutmuşdu ki, bu vəhşi paltarını əynimdən çıxarıbm. O, özünün ən yaxşı paltarını mənə təklif edirdi. Ancaq mən yexuların bədənənə toxunmuş bir şeyi əynimə geyməkdən qəti boyun qaçırdırdım. Mən ondan yalnız iki tamiz alt köynəyi istədim. Bunlar çox təmiz yuyulmuşdu və mənim bədənimi çox da murdarlaya bilməzdi. Mən bu köynəkləri hər gün dəyişib, özüm yuyurdum.

Biz 1715-ci il noyabrın 15-də Lissabona çatdıq. Sahilə çıxmazdan əvvəl, öz pləşini ciyinmə saldı ki, kükədə camaat başımıza yiğişmasın. O, məni öz evinə apardı və təkidi xahişimə görə mənə evin ən üst mərtəbəsində pəncərələri həyətə açılan bir otaq verdi. Kapitan məni dilə tutdu ki, özümə yeni paltar tikdirim. Ancaq heç cür razi ola bilmirdim ki, dərzi gəlib, ölçümü götürüsün. Don Pedro mənimlə bir boyda olduğundan, onun əyninə tikilmiş paltarlar mənə çox yaxşı gəlirdi. O, mənə lazımlı olan başqa şeylər də verdi. Bütün bu şeylər tamamilə təzə idi, ancaq bununla bərabər, mən bunları əynimə geyməzdən əvvəl bir sutka havaya verdim.

Kapitan evli deyildi. Onun üç qulluqçusu var idi. O, qulluqlarla yemək zamanı süfrədə biza xidmət etməyi qadağan etmişdi. Ümumiyyətlə, onun mənimlə rəftarı o qədər hörmətli idi və mənə o dərəcədə həqiqi insanlıq və qayğı göstərirdi ki, tədricin onurla bir yerdə olmağa razılaşdım. Nəhayət, məni dilə tutub evin arxa tərəfindəki küçəyə açılan pəncərədən baxmağa razı etdi. Sonra mən o biri otağa keçməyə başladım. Hər dəfə mən pəncərədən küçəyə baxdım, ancaq həmin saat qorxub, geri çəkildim. Bir həftədən sonra kapitan məni aşağı düşüb, qapının ağızında oturmağa razı edə bildi. Mənim qorxum yavaş-yavaş azalırdısa da, ancaq insanlara olan kin və nifratim sanki daha da artırdı. Nəhayət, mən cürətlənib, kapitanla bərabər küçəyə çıxmaga razı oldum.

Don Pedroya mən öz ailəm və ev işlərim barədə bəzi şeylər danışmışdım. Bizim gəldiyimizdən on gün sonra kapitan dedi ki, vətənimə qayıtməq, evdə öz arvadım və uşarlarımla yaşamaq mənim borcumdur. O söylədi ki, limana getməyə hazır olan bir ingilis gəmisi durub. O, mənə yolda lazım ola biləcək hər bir şeyi verməyə hazır olduğunu bildirdi. Onun dəlillərini və mənim etirazlarını təkrar etmək darixdırıcı olardı. O söyləyirdi ki, mənim arzuladığım kimi bomboş bir ada tapmaq əsla mümkün deyildir. Öz evimdə isə mən öz istədiyim kimi edib, dünyadan tamamilə əl çəkmiş bir halda yaşıya bilərəm.

Nəhayət, bundan daha yaxşı bir iş etmək mümkün olmadığını bili, onun fikrili razılaşdım. Noyabrın 24-də bir ingilis ticarət gəmisində Lissabondan çıxdım. Ancaq gəmi sahibinin kim olduğunu əsلا soruşmadım. Don Pedro məni gəmiyə qədər ötürüb, mənə iyirmi funt borc verdi. Vidalışarkən məni məhrəbənliliklə qucaqladı, bu isə mənim əlsa xoşuma gəlmədi. Yolda mən nə kapitanla, nə də dənizçilərlə bircə kəlmə danışmadım. Özümü xəstəliyə vurub, otağında oturdum. 1715-ci il dekabrın 5-də, səhər saat doqquz radələrində biz Daunseda

lövbər saldıq və gündüz saat üçdə mən sağ-salamat Redrfidəki evimə çatdım.

Arvadım və uşaqlarım məni böyük bir heyrat və sevinclə qarşılıdar. Onlar məni çoxdan ölmüş bilirdilər. Ancaq açıqca etiraf etməliyim ki, onları görərkən, yalnız nifrat, ikrəh və həqarət hiss etdim.

Mən evo giren kimi arvadım üstümə atılıb, məni qucaqladı və öpdü. Onun bu hərəkətindən mən özümdən getdim və bir saatdan artıq bu vəziyyətdə qaldım. Mən bu sətirləri yazdığını zaman İngiltərəyə qayıtdığımdan beş il keçmişdi. Birinci ilin ərzində mən öz arvadımı və uşaqlarımı əsla görmək istəmirdim. Ancaq hələ bu vaxta qədər də onlar mənim çörəyimə əl vurmağa və ya mənim fincanımdan içməyə cürət edə bilməzdilər. Hələ bu vaxta qədər mən onlara əlimdən tutmağa icazə verə bilmirəm.

Mən ilk əlimə düşən artıq pulumu verib, iki dayça aldım və indi bunları çox gözəl bir tövlədə saxlayıram. Onlardan sonra mənim ən çox sevdiyim adam mehtərdir; çünkü ondan tövlə qoxusu gəlir. Atlar mənim dilimi çox yaxşı anlayırlar. Mən onlarla hər gün, aži dörd saat səhəbat edirəm. Onlar yütən və ya yəhərin nə olduğunu əsla bilmir, mənimlə çox mehbəbandırlar və özləri də bir-birilə gözəl rəftar edirlər.

ON İKİNCİ FƏSİL

Müəllifin doğruluğunu. Bu əzəri çap etdirməkdə məqsədi. Doğruluğundan kənara çıxan səyyahları pişləməsi. Müəllifin bu kitabı yaradarkən pis niyyəti olmadığını sübut etməsi. Bir etiraza cavab. Müstəmləkələr qurmaq üsulu. Vatanın tarifi. Müəllifin təsvir etdiyi ölkələr üzərində ingilis tacının şəksiz ixtiyarı malik olmasının işgəl etməyin çatınlığı. Müəllifin oxucularından tamamilə ayrılmaması. Onun goləcəkdə öz yaşayış tarzı haqqında planlarının izahı. Xoş məsləhətləri və kitabı qurtarması.

Bəli, möhtərəm oxucu, beləliklə, mən sənə on altı il yeddi aydan artıq davam edən səyahətlərimin doğru təsvirini verdim. Bu təsvirlərdə mən bəzək-düzəkdən artıq, doğruluğ'a fikir verirdim. Bəlkə, mən də başqa səyyahlar kimi qəribə, inanılmaz hekayələrlə sənə heyrətə sala bilərdim. Ancaq mən ən sadə bir dildə, yalnız olan hadisələri ifadə etməyə çalışdım. Məqsədim heç də sənə əyləndirmək deyil, sənə bir çox yeni məlumat verməkdir.

İngilislər və başqa avropanıların az getdikləri uzaq ölkələrə gedən biz səyyahlar üçün qəribə dəniz və quru heyvanları təsvir etmək əsla çatın deyildir. Ancaq səyyahın başlıca məqsədi camata məlumat vermək, onlarda xeyirxahlıq tərbiyə etmək, yad ölkələrinin hayatından yaxşı və pis misallar gətirmək vasitəsilə onların ağıllarını təkmilləşdirməkdən ibarət olmalıdır.

Mən ürəkdən arzu edirəm ki, qanun üzrə hər bir səyyah öz səyahətnaməsini çap etdirməmişdən əvvəl, baş konsler lordan hüzurunda and içə idi ki, onun çap etdirmək istədiyi əsər tamamilə həqiqətə uyğundur. O zaman heç bir kəs bəzi yazıçıların etdiyi kimi, sadəlil camaatı aldatmağa cürət etməzdı. Onlar öz əsərlərini daha artıq əyləndirici etmək üçün ən qaba uydurmalar təqdim edirlər¹.

Gəncliyimdə mən böyük bir ləzzətələr bir çox səyahətnamələr oxumuşdum. Ancaq o vaxtdan bəri mən, demək olar ki, bütün yer kürəsini gözib, öz müşahidələrim əsasında inanmışam ki, bu kitablarda nə qədər boş və mənasız cəfəngiyat varmış. Buna görə də mən bu cür kitabları oxumaqdan son dərəcə nifrat edirəm.

Mən çox gözəl bilirəm ki, yaxşı bir hafizə və ya müntəzəm bir surətdə gündəlik yazmaqdan başqa heç bir istedad, heç bir bilik və ümiyətlə, heç bir qabiliyyət tələb etməyən əsərlər müəllifin şöhrətinə çox da artıra bilməz. Tamamilə mümkündür ki, bu kitabda təsvir etdiyim ölkələrə məndən sonra gedən soyyahalar mənim səhvərimi meydana çıxarıb, bir çox yeni kaşflər etməklə, məni ikinci plana ataraq, özləri mənim yeri-mi tuta bilərlər. Belə ki, bütün dünya bir zaman mənim kimi bir yazıçının olduğunu yaddan çıxara bilər. Əgər mən əsərimi şöhrət üçün yazmış olsaydım, bu, məni çox kədərləndirdə bilərdi. Ancaq mənim yeganə məqsədim cəmiyyətə xeyir vermək olduğundan, kədərlənməyimə heç bir səbəb yoxdur.

Etraf edirəm, bəziləri mənə piçildəməşlər ki, bir ingilis tövəsi olduğundan, vəzifəm vətənə qayıdan kimi, kəş etdiyim ölkələr barədə nazirlərdən birinə yazılı məlumat

verməkdən ibarət idi; çünki hər bir ölkənin təbəəsinin kəş etdiyi torpaqlar həmin ölkənin kralına tabe olmalıdır.

Ancaq man bəhs etdiyim ölkələrin müdafiəsiz Amerikanın Ferdinand Kortes¹ tərəfindən işğal edilməsi kimi, asanlıqla işğal edilə biləcəyinə şübhə edirəm. Mənim fikrimcə, liliçlular ölkəsi elə bir ölkədir ki, oranı işğal etmək üçün ordu və donanma hazırlamağa dəyməz. Eyni zamanda mən bu fikirdəyəm ki, brobdinqneqlərin ölkəsinə hücum etmək ağlaugğun və ya təhlükəsiz deyildir. Yaxud Uçan ada ingilis ordusunun başının üstünü alanda, güman etmirəm ki, o, özünü çox da yaxşı hiss etsin. Doğrudur, quiqnqnlar, deyəsən, mühasirəyə çox da yaxşı hazırlanmış deyillər, ancaq mən nazir olsaydım, heç bir zaman onların üzərinə hücum etməyi məsləhət görməzdim. Onların zəkası, həmrəyliyi, qorxmazlığı və vətənə olan məhəbbətləri onların müharibə fənnindəki çatışmazlıqlarını artıqlaması ilə əvəz edə bilər. Təsəvvür edin ki, iyirmi min quiqnqnlı Avropa ordusunun içərisinə soxulub, onların cərgələrini pozmuş, arabalarını yixib dağıtmış, dirnaqlarının dəhşətli zərbələriə asgarlərin sir-sifətini tapdayıb əzmişdir.

Cox yaxşı olardı ki, biz bu nəcib xalqın üzərinə hücum etməkdənsə, onlardan xahiş edəydik ki, bizi öz vətəndaşlarından kifayət qədər göndərsinlər və onlar Avropanın mədəniyyətini yüksəldib, bizi namus, ədalət, həqiqət, müləyimlik, həmrəylik, mərdlik, dostluq, xeyirxahlıq və sədaqət qaydalarını öyrətsinlər. Bu xeyrli sıfətlərin adları hələ ki, Avropa dillərinin bir çoxunda qalıb. Bu sözlərə həm müasir, həm də qədim yazıçıların əsərlərində rast gəlmək olar. Mən hər nə qədər peşəkar alım olmasam da, bunu tösdig edə bilərəm.

Ancaq əlahəzərət kralın mənim kəş etdiyim ölkələrə yiälənməsinə mane olan başqa bir səbəb də vardır. Doğrusu, belə hallarda padşahların ədalətli hərəkət etdiklərinə mən bir qədər şübhə edirəm. Məsələn, firtına bir dəstə dəniz quldurunu on-

¹ Ferdinand Kortes (1485-1547) – Meksikanı İspaniya torpaqlarına bitişdirən ispaniyalı fətəh (konquistador).

¹ XVIII əsrə İngiltərədə, doğrudan da, bir çox səyahətnamələr çap edildi: onların müəllifləri camaatın diqqətini cəlb etmək üçün öz kitablarında uzaq və az tanınan ölkələr haqqında doğru məlumat verməklə yanaşı, əsərlərini olmasına rəvayət və uydurmalarla doldurdurlar. Görünür, Swift ilk növbədə öz adəbi düşməni olan Daniel Defonu nazara tutur ki, onun da romanlarında hətta geniş şöhrət qazanmış “Robinson Kruzonun macəraları” əsərində də bir çox faktik səhvərə və yanlışlıqlara rast gəlmək olur.

lara məlum olmayan istiqamətdə çəkib aparır. Nəhayət, gənc dənizçi dorun başından quru görür. Dəniz quzdurları qarət və soyğunçuluq üçün sahilə çıxırlar. Onlar özlərini xoş sıfatla qəbul edən müləyim bir əhaliyə rast gəlirlər. Həmin ölkəyə təzə bir ad qoyub, kralın adından oraya yiyələnlərlər. Xatirə əlaməti olaraq, ora çürük bir taxt və ya bir daş basdırırlar. Yerlilərdən iki və ya üç dütüünü öldürüb, bir qədərini girov sıfatla gəmiyə aparır və öz vətənlərinə qaydırıb, əvvəl edilirlər. Beləliklə, Allahın mərhəmətilə yeni bir müstəmləkə əmələ gəlmış olur. İlk fürsət düşən kimi, ora gəmilər göndərirlər. Yerli əhali yurdundan ya qovulur, ya da tələf edilir. Onların başçılarına, öz qızıllarını verməyə məcbur etmək üçün işgəncə edirlər. Hamiya insanlıqdan uzaq hər cür hərəkət etməyə tam sərbəstlik verilir. Torpaq öz övladlarının qanına bulanır və belə xeyirxah işlərlə məşğəl olun bir dəstə qəssab müasir müstəmləkə yaradır ki, beləliklə, onlar bütövərəst vahşılara arasında mədəniyyət yayır və onları xristianlaşdırırlar.

Lakin ayındır ki, bu təsvirin Britaniya millətinə heç bir dəxli yoxdur. Bu millət öz ağılı, qayğısı və müstəmləkələr təşkilindəki ədaləti ilə bütün dünya üçün bir nümunə ola bilər. Bu millət dinin və maarifin yayılmasına daim kömək edir. Xristianlıq yaymaq üçün ən qabiliyyətli ruhanilər seçilir. Bu millət çox ehtiyatlı olub, öz müstəmləkələrinə əsl vətəndəki əhalidən loyqatlı və dili qısa adamlar köçürür. Bu millət ədalət hörmort etməyin ən yaxşı nümunəsini göstərir. Bütün müstəmləkələrində inzibati vəzifələrə böyük istedadə malik, hər cür nöqsandan və pula satılmaqdan uzaq olan məməurlar təyin edir və bütün bunlardan əlavə, bu millət həmin yerlərə sayıq və xeyirxah valilər göndərir ki, onlar idarəələri altına verilmiş əhalinin qayğısına qalıb, onların xeyrinə çalışır və öz padşahlarının şorfini ciddiyətlə ucaldırlar.

Ancaq mənim təsvir etdiyim ölkələrin əhalisi görünür qəsb olunmaq, qul halına düşmək, tələf olmaq və ya müstəmləkicər torəfindən öz yurdlarından qovulmayı əsla arzu etmədikləri

üçün və bu ölkələrdə nə qızıl, nə gümüş, nə şəkər, nə də tüttün bol olmadığı üçün mənim aciz fikrimcə, onlara öz şücaət və cidd-cəhdimizi göstərməyə dəyməz. Ancaq bu məsələ ilə daha yaxındır əlaqədar olanlar başqa fikirdirlərə, and içib, onlara söz verə bilərəm ki, məndən əvvəl bu ölkələrə birçə nəfər də avropalı getməyiib. Yalnız rəvayətə görə, quiqnqnmalar ölkəsində bir çox əsrlər bundan əvvəl, bir dağın təpəsində görünmüş iki yexuya şübhə ola bilər ki, həmin rəvayətə görə, bu murdar heyvanların bütün nəslİ bunlardan əmələ gəlib. Bu iki yexu yəqin ki, ingilis imiş; çünki onların nəslİ nə qədər kifirleşmiş olsa da, üzlərindəki cizgilərə görə mən bu nəticəyə gəldim. Ancaq bu hadisənin nə dərəcəyə qədər təsdiq edilə biləcəyini mən müstəmləkə qanunlarına bələd olan adamların öhdəsinə buraxıram.

Kəş etdiyim ölkələrə öz padşahım adından rəsmi surətdə yiyeəlmək məsələsinə galincə, bu fikir heç bir zaman mənim ağlıma gəlməyiib. Ancaq mən bu barədə fikirləşmiş olsaydım da, o zamankı vəziyyətimi nəzərə alıqdə, bu rəsmiyyyəti daha müvafiq bir zamana təxirə salmaqla, yəqin ki, ağılli bir iş görmüşəm.

Beləliklə, bir səyyah kimi mənə ediləcək yeganə töhmətə cavab verməklə, möhətərəm oxocularla axırinci dəfə vidası, öz Redrifdəki bağımı çəkilirəm. Orada mən gözəl quiqnqnmalar ölkəsi barədə xatirələrimdən ləzzət alacaq və yexuları mümkün olduğu qədər maarifləndirməyə çalışacağam. Tez-tez güzgüdə öz əksimə baxacaq və beləliklə, özümü mümkün olarsa, tədricən insanların üzünə baxa bilməyə öyrəşdirəcəyəm. Vətənimdəki quiqnqnmaların vohşili halda qalmalarının dərdini çəkib, mənim nəcib ev sahibim, onun ailisi, dostları və bütün quiqnqnmalar nəslinə hörmət olaraq, onlara həmişə rəğbat bəsləyacəyəm; çünki bizim atlar bədənlərinin quruluşuna görə onlara bənzəmək şərəfinə nail olmuş, ancaq təəssüf ki, zehni qabiliyyətləri cəhətdən onlardan xeyli geridə qalmışlar.

Keçən həftədən arvadıma mənimlə bir yerdə, uzun stolun o biri başında süfrəyə oturmağa icazə verməyə və mənim suallarına (mümkün qədər qısa) cavab vermasınə razi olmağa başlamışam. Hərçənd, yaşılı bir adamə öz köhnə vərdişlərindən əl çəkmək çatındır, ancaq mən ümid edirəm ki, bir müddətdən sonra qonşularım olan yexularla bir yerdə olmağa razılışağam və onların dişlərindən və dırnaqlarından çəkinməyəcəyəm.

Əgər yexular təbiətin onlara verdikləri nöqsan və ağılsızlıqlarla kifayətlənmış olsaydilar, mənim üçün bütün yexu cinsi ilə barışmaq xeyli asan olardı. Məhkəmə memuru, cibgir, təlxək, əyan, qumarbaz, siyasətçi, aradüzəldən, həkim, yalançı şahid, adlادıcı, xain və sair buna bənzər adamları görmək məni əsla əsəbiləşdirmir; çünki bunların varlığı tamamilə təbii bir şeydir. Ancaq mən başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir da qürur və lovğalıq əlavə etdiyini gördükdə, daha səbrim tükənir. Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyüünü heç bir zaman anlaya bilməyəcəyəm. Şüurlu bir məxluqu zinətləndirə bilən, bütün xeyirxahlıqlara malik olan ağıllı və xeyirxah quinqnmların dilində, hətta bu nöqsanları ifadə edən sözlər da yoxdur. Amma mən öz tacribəmin çıxluğu sayasındə vəhşi yexuların arasında qürur və lovğalığın bəzi əlamətlərini seçə bilmədim.

Lakin mən iki əlim olduğu ilə nə qədər öyünürəmsə, ağılin hakimiyyəti altında yaşayan quiqnqmalar da öz yaxşı sıfətlərilə o qədər öyünürələr. Heç bir ağıllı adam heç bir zaman bununla lovğalanmaz, doğrudur, bunlardan biri olmasa, o çox bədbəxt ola bilər. Mən bu məsələ üzərində ona görə çox durdum ki, gücüm çatdığını qədər ingilis yexuları cəmiyyətini özüm üçün dözümlü bir hala gətirmək istəyirəm. Buna görə də qürur və lovğalıq nöqsanları ilə azacıq da olsa, ləkələnmiş şəxslərdən xahiş edirəm ki, gözümə görünməyə cürət etməsinlər.



Conatanan Swift (1667-1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşıyib. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: "Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur".

Swiftin "Qulliverin səyahəti" romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-cı ildə yazılmamasına baxmaya-raq bu gün də aktualdır.

ISBN 978-9952-26-552-1

A standard linear barcode representing the ISBN number 978-9952-26-552-1.

9 789952 265521

Qiyməti: 5₮

CN
QANUN
NƏŞRİYYATI

